

**MAO ZEDONG
TALLANMA ƏSƏRLIRI**

1-tom



**PÜTÜN DUNYA PUROLETARLIRI,
BIRLIXINGLAR!**

毛泽东选集


第一卷

一九七一年·北京

**MAO ZEDONG
TALLANMA ӨSØRLIRI**

1-tom

1971-yil Beyjing



毛泽东

Tallanma Өsərlərning Nəxr Kilinixi Toqrisida

Bu tallanma əsərlər yoldax Mao Zedongning Zhongguo inkilawining hərkəysi dəwrliridiki mohim əsərlərini əz iqigə alidu. Birnəqqə yil ilgiri jaylarda nəxr kiliqan türlik nus'hidiki «Mao Zedong tallanma əsərliri»ning heqkaysisi aptorning təkxürüxidin etmigən, əsərlərning orunlaxturuluxi heli rətsiz bolqan, hərp hatalıklarım bolqan, uning üstigə, bəzi mohim əsərlər kirgüzülmigən idi. Həzirki bu tallanma əsərlər Zhongguo gongchəndangi kurulup əz bexidin kəqürgən hərkəysi tarihiy dəwrlərning həmdə əsərlər yeziloqan wakitning tərtiwi boyiqə tüzüldi. Bu tallanma əsərlərgə jaylarda ilgiri besilqan nus'hilirioja kirgüzülmigən bəzi mohim əsərlər imkaniyətning beriqə kirgüzüldi. Bu tallanma əsərlərdiki həmmə əsərlərni aptor əzi karap qikip, bəzi jaylirini ədibiy jəhəttin tüzətti, ayrim əsərlərni məzmun jəhəttin bir az toluklidi wə tüzətti.

Təwəndə nəxr kiliq ixioqa dair birnəqqə izahat berimiz:

Birinqi, hazır nəxr kiliqan bu tallanma əsərlər helimu anqə toluk əməs. Guomindang əksiyətqiliri inkilawiy həjjətlərni yokitiwətkənligi, uzak muddətlik uruxlarda inkilawiy həjjətlər yoklip kətkənligi səwiwidin, yoldax Mao Zedongning həmmə əsərlərini

bolupmu yoldax Mao Zedong yazoqan nuroqun hətlər wə diənbaolarnı (Bular yoldax Mao Zedongning əsərliridə heli kəp sanni təxkil ələndi) hazır tehi tapalmiduk.

İkkinqi, ilgiri tarkaloqan əsərlərdin bəziliri, məsilən, «Yezilarnı təkxürüx» aptorning pikri boyiqə kirgüzülmidi; yənə aptorning pikri boyiqə «İktisadiy məsilə wə maliyə məsili»ningmu birinqi bəbi (yəni «Ətkənki hizmətlər toqrisida asasiy hulasə»)la kirgüzüldi.

Üqinqi, bu tallanma əsərlərdə bəzi izahlar berildi. Bularning bir kismi əsərning mawzusıqə dair bolup, xu əsərning 1-betining astıqə berildi; ələndi kəsminin bəziliri siyasi haraktirdə, bəziliri tehnikilik haraktirdə bolup, hər bir əsərning ahırıqə berildi.

Tətinqi, bu tallanma əsərlər ikki hil tüpləndi. Bir hili hərkəysi dəwrlerdiki əsərlər toplam ələndi bir tomluk, yənə bir hili tət tomluk. Tət tomlarıning birinqi tomi birinqi iqliki inkilawiy urux dəwri wə ikkinqi iqliki inkilawiy urux dəwridiki əsərlərni əz iqigə alidu; ikkinqi wə üqinqi tomları Yapon baskun-qılırioqa karxi urux dəwridiki əsərlərni əz iqigə alidu; tətinqi tomi üqinqi iqliki inkilawiy urux dəwridiki əsərlərni əz iqigə alidu.

**Zhonggong zhongyang Mao Zedong
tallanma əsərlirini nəxr ələndi
weyyüənhuyi**
1951-yil 8-ayning 25-küni

MUNDƏRIJƏ

BIRINQI IQKI INKILAWIY URUX DƏWRI

ZHONGGUO JƏMIYITIDIKI SINIPLAR TOORISIDA TƏHLİL (1926- yil 3- ay).....	3—19
HUNƏN DIHANLAR HƏRKİTİNİ TƏKKÜRÜXTİN DOKLAT (1927- yil 3- ay)	20—85
Dihanlar Məsilisining Jiddiliqi	20
Təxkillinix	22
Tuhao-lieshenlarning Aqduruluxi, Barlik Həkimi- yətning Dihanlar Jəmiyatigə Ətüxi	23
“Nahayiti Yaman Boldi” Wə “Nahayiti Yahxi Boldi”	26
“Həddidin Exip Ketti” Diyilgən Məsilə	28
“Uxxuklar Hərkəti” Diyilgən Hərkət	31
Inkilap Xiənfengi	33
On Tet Qong Ix.....	40

IKKINQI IQKI INKILAWIY URUX DƏWRI

ZHONGGUODA KIZIL HAKIMIYƏT NİMƏ ÜQÜN MƏWJUT BOLUP TURALAYDU? (1928- yil 10- ayning 5- künü)	89—106
---	--------

1. Iqki Siyasi Əhwal	89
2. Zhongguoda Kızıl Həkimiyətning Pəyda Boluxi Wə Məwjudut Bolup Turuxining Səwəpliri	92
3. Hunən-Jiangxi Qegra Rayonining Gejü Kilinixi Wə Awqust Məqlubiyiti	96
4. Hunən-Jiangxi Qegra Rayon Gejü Wəziyyitining Hunən, Hubey Wə Jiangxi Əlkiliridə Tutkan Orni	99
5. İktisadiy Məsilə	100
6. Hərbi Genjüdilər Məsilisi	101

JINGGANGSHÖNDIKI KÜRƏX

(1928- yil 11- ayning 25- künü)	107—165
---------------------------------------	---------

Hunən-Jiangxi Qegra Rayonining Gejü Kilinixi Wə Awqust Məqlubiyiti	107
Gejü Rayonning Hazırkı Wəziyyiti	117
Hərbi Məsililər	120
Yer Məsilisi	133
Həkimiyət Məsilisi	140
Partiya Texkilatları Məsilisi	143
Inkilapning Haraktiri Məsilisi	152
Gejü Rayon Məsilisi	155

PARTIYƏ IQIDIKI HATA IDİYILƏRNI TÜZITIX

TOQRISIDA (1929- yil 12- ay)	166—185
------------------------------------	---------

Nokul Hərbi Kəzkarax Toqrısida	167
Qekidin Axkan Demokratiyilextürük Toqrısida	172
Təxkilsizlik Kezkarixi Toqrısida	174
Mutlək Təng Təksimatqılık Toqrısida	175
Zhuguənzhuyi Toqrısida	177
Xəhsiyətqılık Toqrısida	179

Liukouzhuyilik Idiyə Toqrisida	181
Karamlikning Қaldukliri Toqrisida.....	183
UQKUNDIN YANOIN QIKIDU	
(1930- yil 1- ayning 5- künü)	186—207
IKTISADIY HIZMƏTKƏ ƏHMIYƏT BERİX LAZIM	
(1933- yil 8- ayning 20- künü)	208—221
YEZILARDIKI SINIPLARNI ҚANDAK TƏHLİL	
KILIX KERƏK (1933-yil 10- ay).....	222—226
BIZNING İKTISADIY SIYASITIMIZ	
(1934- yil 1- ayning 23- künü)	227—236
AMMINING TURMUXIOIA KÖNGÜL BƏLƏYLI,	
HİZMƏT USULIOIA DIKKƏT ҚILAYLI	
(1934- yil 1- ayning 27- künü).....	237—246
YAPON JAĞAN'GIRLIGIGƏ ҚARXI TURUXNING	
CELÜESİ TOORISIDA	
(1935- yil 12- ayning 27- künü)	247—295
Həzirki Siyasi Wəziyətning Hususiyiti	247
Milli Birliksəp	264
Həlk Jumhuriyiti	271
Həlkara Yardəm	281
ZHONGGUO INKİLAWIY URUXINING ZHƏNLÜE	
MƏSİLİSİ (1936- yil 12- ay)	296—437
1- Bap Uruxni Қandak Tətkik Kılıx Kerək	296
1- Belüm Urux Қanuniyiti Rawajlinip Baridu	296
2- Belüm Uruxning Məksidi Uruxni Yokitix	303
3- Belüm Zhənlüe Məsilisi Uruxning Bir Pütünlüğü-	
ning Қanuniyitini Tətkik Kılıdiqan Nərsə ..	305
4- Belüm Mohim Məsile—Üginixkə Mahir Bolux.....	311

2- Bap	Zhongguo Gongchəndangi Wə Zhongguo Inkilawiy Uruxi.....	320
3- Bap	Zhongguo Inkilawiy Uruxining Hususiyətləri	326
1- Belüm	Bu Məsilining Mohimlioqı	326
2- Belüm	Zhongguo Inkilawiy Uruxining Hususiyətliri Nimə.....	328
3- Belüm	Buningdin Bizning Zhənlüe Wə Zhənshuyimiz Wujutka Kelidu	334
4- Bap	"Korxap Yokitix" Wə "Korxap Yokitix"ka Karxi Turux Zhongguo Iqki Uruxining Asasiy Xəkli	336
5- Bap	Zhənlüelik Mudapiə	345
1- Belüm	Aktip Mudapiə Wə Passip Mudapiə.....	345
2- Belüm	"Korxap Yokitix"ka Karxi Turuxning Təyyarlioqı	352
3- Belüm	Zhənlüelik Qekinix.....	356
4- Belüm	Zhənlüelik Kayturma Hujum.....	380
5- Belüm	Kayturma Hujumni Baxlax Məsilisi	384
6- Belüm	Əskiriy Küqni Toplax Məsilisi	398
7- Belüm	Yündongzhən	410
8- Belüm	Tez Həl Kılıx Uruxi	419
9- Belüm	Yokitix Uruxi	426
JIANG JIESHINING BAYANATI TOORISIDA BAYANAT (1936- yil 12- ayning 28- künü).....		438—450
ZHONGGUO GONGCHƏNDANGINING YAPON BAS-KUNQILIRIOIA KARXI TURUX DƏWRIDIKI WƏZIPILIRI (1937- yil 5- ayning 3- künü).....		451—488
Milli Ziddiyət Wə Iqki Ziddiyətning Hazırkı Tərəkkiyat Baskuqi		451

Demokratiyə Wə Ərkinlik Üqün Kürəx	458
Bizning Rəhbərlik Məs'uliyitimiz.....	470
MILYONLIQAN AMMINI YAPON BASKUNQILIRI-	
OIA KARXI MILLI BIRLIKSƏPKƏ KATNAX-	
TURUX ÜQÜN KÜRIXƏYLI	
(1937- <i>yl 5-ayning 7-küni</i>)	489—507
Teqlik Məsilisi	489
Demokratiyə Məsilisi	494
Inkəlapning Istikbali Məsilisi	498
Kadirlar Məsilisi.....	500
Partiyə Iqidiki Demokratiyə Məsilisi	502
Yioqinning Ittipaklıoqi Wə Pütün Partiyining Ittipaklıoqi	502
Milyonlioqan Ammini Yapon Baskunqilirioqa Karxi Milli Birliksəpkə Katnaxturux Üqün Kürixəyli.....	503
ƏMILIYƏT TOORISIDA (1937-<i>yl 7-ay</i>).....	508—535
ZIDDİYƏT TOORISIDA (1937-<i>yl 8-ay</i>)	536—605
1. Ikki Hil Duyukarax	537
2. Ziddiyətning Omumilioqi.....	545
3. Ziddiyətning Alahidiliği	551
4. Asasiy Ziddiyət Wə Ziddiyətning Asasiy Təripi.....	573
5. Ziddiyət Tərəplirining Ohxaxlioqi Wə Kürixi	585
6. Düykangning Ziddiyətlər Iqidə Tutkan Orni	596
7. Hulasə	600

BIRINQI IQKI INKILAWIY URUX DƏWRI

ZHONGGUO JƏMIYITIDIKI SINIPLAR TOOIRISIDA TƏHLİL*

(1926- yil 3- ay)

Kimlər bizning düxminimiz? Kimlər bizning dos-timiz? Bu məsilə—inkilapta əng möhim məsilə. Zhongguoda etmüxtiki barlik inkilawiy kürəxlər nahayiti az ünüm bərdi, uning asasiy səwiwi həkiki düxmənlərgə zərbə berix yolida həkiki dostlar bilən ittipaklıxalmıqanlık. Inkilawiy partiyə ammining yolbaxlamqisi, inkilapta inkilawiy partiyə hata yoloğa baxlisa, inkilap məəqlup bolmay kalmaydu. Inkilawimizni hata yoloğa baxlap koymaslik wə qokum wujutka qikirix ixənqigə igə bolux üçün həkiki düxmənlirimizgə zərbə berix yolida həkiki

* Yoldax Mao Zedongning bu əsiri xu qaçda partiyə iqidə məwjud bolup turqan ikki hil hahixka ərəxi turux məksididə yezilqan idi. Xu qaçda partiyə iqidiki birinqi hil hahixka Chen Duxiu wəkillik əldə etdi, u pəkət guomindang bilən həmkarlixixkila əhmiyyət berip, dihanlarnı esidin qikirip koyqan, bu onqıl jihuyzhuyi idi. İkkinci hil hahixka Zhang Guotao wəkillik əldə etdi, u pəkət ixqilar hərkitigila əhmiyyət berip, ohxaxla, dihanlarnı esidin qikirip koyqan, bu "sol"qıl jihuyzhuyi idi. Bu ikki hil jihuyzhuining ikkilisi inkilapning kütqini yetərsiz dəp hes

dostlirimiz bilən ittipaklıxixka əhmiyət bərməy bolmaydu. Həkiki düxmənlirimiz bilən həkiki dostlirimizi pərk etix üçün Zhongguo jəmiyatidiki siniplarning iktisadiy orunları wə ularning inkilapka tutkan pozitsiyiləri üstidə omumi təhlil yürgüzməy bolmaydu.

Zhongguo jəmiyatidiki siniplarning əhwali қandak?

Pomixxiklar sinipi wə məybənlər sinipi. İktisadi қalak, yerim mustəmlikə Zhongguoda pomixxiklar sinipi wə məybənlər sinipi — pütünləy həlkara burzuaziyining bekindisi, ularning yaxap turuxi wə rawajlinixi jahan'girlikkə қaraxlık. Bu siniplar Zhongguoning əng қalak wə əng əksiyətqıl ixlepqikirix munasiwətlirigə wəkillik kildi, Zhongguoning ixlepqikirix küqlirining rawajlinixiqa toşkunluk kildi. Ularning məwjut bolup turuxi Zhongguo inkilawining məksidi bilən tamamən siqixalmaydu. Bolupmu qong pomixxiklar sinipi wə qong məybənlər sinipi baxtin-ahir jahan'girlik tərəptə turup

kilətti, lekin nədin küq tepixni, nədin kəng ittipakçıqa erixixni bilməytti. Yoldax Mao Zedong Zhongguo proletariyatining əng kəng wə əng sadık ittipakçısı dihanlar ikənlığını kərsitip bərdi, xundak kılıp, Zhongguo inkilawining əng asasiy ittipakçısı məsilisini həl kıldı. Yoldax Mao Zedong yənə xu wakittiki milli burzuaziyining arısalda sinip ikənlığını, inkilap yukuri ərligən wakitta, uning belənük yasayıdıqanlıqını, uning ong ənənənin jahan'girlik tərəpkə etüp ketidiqanlığını aldin kərgən idi. 1927. yili tuqulğan wəkə buni ispatladı.

kəlməktə, ular—uqioqa qıkkən əksil'inkilapqilar. Ularning siyasi wəkilliri guojiazhuyiqilar^① wə guomindangning ongqiliri.

Ottura burzuaziyə. Bu sinip Zhongguoning xəhər wə yeziliridiki kapitalistik ixləpqikirix munasiwətlirigə wəkillik ķilidu. Ottura burzuaziyə diginimiz, asasən, milli burzuaziyini kərsitudu, ular Zhongguo inkilawioqa ķarita ziddiyətlik pozitsiyə tutidu: qət'əl kapitalining zərbisi wə jünfalarning zulmi jenioqa təkkənligini hes ķilojanda, inkilapni lazim tepip, jahən'girlikkə ķarxi wə jünfalaroqa ķarxi inkilawiy hərkətlərni yaklaydu; lekin inkilapning iqki jəhəttə məmlikitimiz puroletariyatining baturluk bilən katnixioqa, taxki jəhəttə həlkara puroletariyatning aktip yardımigə erikənligini əzlirining qong burzuaziyə dərijisigə yətməkqi boluxtin ibarət sinipi tərəkkiyati üçün təhdit dəp hes ķilojanda bolsa, inkilaptin gumanlinidu. Ularning siyasi təxəbbusi milli burzuaziyidin ibarət bir sinip həkümranlıq ķilidioqan dələtni wujutka kəltürüx. Əzini Dey Jitao^②ning “qin muridi” dəp atioqan bir kixi Beyjing 《Chenbao》 geziti^③də pikir bayan kılıp: “Sol kolungni kətirip, jahən'girlikni yokat, ong kolungni kətirip, gongchəndangni yokat” digən idi. Bu ikki jümlə sez bu sinipning ziddiyətlik wə alakzadilik ħalitini sürətləp beridu. Ular guomindangning həlk turmuxi məsligini sinipy kürəx təlimati boyiqə qüxəndürükə ķarxi turidu, ular guomindangning Rosiyə bilən birlixixigə wə gongchən-

dang^④ni həm solqıarnı əz iqigə elixioqa karxi turidu. Lekin bu sinipning qərizi—milli burzuaziyə həkümranlıq kılıdiqan dələtni wujutka kəltürüx qərizi pütünləy əməlgə axmaydu, qunki hazır dunyadiki wəziyət—inkilap bilən əksil'inkilaptın ibarət ikki qong küq otturisida ahirkı kürəx elip beriliwatkan wəziyət. Bu ikki qong küq ikki qong bayraknı tiklidi: biri kızıl, inkilawiy qong bayrak, bu bayraknı 3-internatsional igiz kətirip, pütün dunyadiki barlık ezilgüqi siniplarnı əz bayriqi astioqa toplinixka qakırmakta; biri ak, əksil'inkilawiy qong bayrak, bu bayraknı Həlkara ittipak igiz kətirip, pütün dunyadiki barlık əksil'inkilapqılları əz bayriqi astioqa toplinixka qakırmakta. Arılıktiki sinip qokum nahayiti tezlikdə bələnidu, bir kismi soloqa karap mengip, inkilapqılarqa қoxulidu, bir kismi ongoqa karap mengip, əksil'inkilapqılarqa қoxulidu, ularning “mustəkil” turuxioqa orun yok. Xunga, Zhongguo ottura burzuaziyisining əz sinipini asasiy gəwdə kilip, “mustəkil” inkilap kılıx idiyisi pəkət bir ham hiyaldinla ibarət.

Uxxak burzuaziyə. Buningoqa əz aldioqa terikqilik kılıdiqan dihanlar^⑤, kol sanaət ixhanilirining igiliri, uxxak ziyalilar təbikisi—okuoquqlar, ottura wə baxlanquq məktəp okutkuqları, uxxak əməldarlar, uxxak hizmətqıller, uxxak lüshilar, uxxak sodigərlər wə baxkilar kiridu. Bu sinip kixi sani jəhəttinmu, sinipi haraktır jəhəttinmu alahidə dikkət kılıxka ərziydu.

Əz aldiqə terikqilik kılıdioğan dihanlar wə kol sanaət ixhanilirining igitiliyi baxkuroğan igiliklərning həmmisi—uxxak ixləpqikirix igitligi. Bu uxxak burzuaziyə iqidiki hərkəysi təbikilər gərqə ohxaxla uxxak burzuaziyə iqtisadi ornida tursimu, lekin ular ohxax bolmioğan üq kisimə bəlünidu. Birinci kismi exinidioğanlar, yəni əzlirining jismanı yaki əkliy əmgigi bilən tapkan daramitidin, əzini əzi təminligəndin taxkıri, hər yili exinidioğanlar. Bundak kixilərdə bay bolux idiyisi nahayiti küqlük bolidu, ular Zhaogong yüənshuəy®gə ihlas bilən ibadət kılıdu, qong bay bolux toqrisida ham hiyal ķilmisimu, lekin һaman ottura burzuaziyə dərijisigə kətirilixkə intilidu. Ular kixilərning hərmitigə sazawər bolqan kiqik baylarnı kərsə, kəpinqə, aqzidin xəlgəyliri ekip ketidu. Bundak kixilər yürəksiz kelidu, ular əməldarlardın korkidu, inkilaptinmu bir az korkidu. Ularning iqtisadiy ornı ottura burzuaziyiningkigə bək yekin bolqanlıktın, ular ottura burzuaziyining təxwiqatıqə bək ixinidu, inkilapka karita gumanlinix pozitsiyisini tutidu. Bu bir kisim kixilər uxxak burzuaziyə iqidə azqılıknı təxkil kılıdu, ular uxxak burzuaziyining ong ənəti. İkkinçi kismi iqtisadiy jəhəttin omumən əzini əzi təminliyəleydiqənlar. Bu bir kisim kixilər birinci kisimdikilərdin kəp pərklinidu, ularmu bay boluxni oylaydu, lekin Zhaogong yüənshuəy ularning bay boluxıqə һaman yol koymaydu, uning üstigə, yekinki yillardın buyan jahən'gırlar, jünfalar, feodal

pomixxiklar wə məybən qong burzuaziyining ezixi həm ekispilatatsiyə kılıxi arkısida ular hazırlı dunyaning burunkı dunya oqa ohximaydiqan bolup kalqanlıqını hes kilmakta. Ular hazır əgər ilgiriki kelipta əmgək kiliweridioqanla bolsa, turmuxini kamdiyalmay əlidiqanlıqını; turmuxini kamdax üçün əmgək waktini uzartıx, hər kuni ixni ətigən baxlap kəq yioqix, əz kəspigə tehimu bək kəngül koyux lazımlıqını səzməktə. Ular anqə-munqə adəm tillayıdiqan bolup kaldi: ejnəbilərnı “ejnəbi alwastilar”, jünfalarnı “bulangqi silinglar”, tuhao-lieshenlarnı “rəhimsiz baylar” dəp tillaxmakta. Ular jahan'girlikkə karxi wə jünfalar oqa karxi hərkətlərdin, muwəppəkiyət kazinalmasmikin, dəp gumanlinip (Səwiwi: ejnəbilər wə jünfalarning həywisi xunqə qongmix), bu hərkətlərgə asanlıq qə katnixixni makul kərməydu, bitərəp pozitsiyə tutidu, lekin inkilapka hərgiz karxi qıkmaydu. Bu bir kisim kixilərning sani nahayiti kəp bolup, uxxak burzuaziyining təminən yerimini təxkil kılıdu. Üqinqi kismi turmux səhiyisi təwənlixin kətkənlər. Bu bir kisim kixilərning birmunqisi omumən ilgiri hallik kixilər bolup, əmdi bara-bara aranla kün kəqürələydiqan bolup kalqan, ularning turmux səhiyisi bara-bara təwənləp ketiwatidu. Ular hər ketim yil ahirida hesap-kitap kilqanda, qəqüp ketip: “Həy, yənə ziyan tartıptı- mən!” dəydu. Bundak kixilər etmüxtə obdan kün kəqürgən, keyin yıldın-yılqa turmux səhiyisi təwən-

lixip, kərzi bara-bara kəpiyip, bara-bara eqinixlik kün'gə қaloqanlıktın, "kəlgüsini oylioqanda titrek besip ketix" haliqa qüxüp қalidu. Bundak kixilər rohiy jəhəttin қattik azaplinidu, qunki ularning aldida ətmüxtiki bilən hazırlığın tətür selixturmisi turidu. Bundak kixilər inkilawiy hərkəttə heli mohim, san jəhəttin helila kəp amma, uxxak burzuaziyining sol қaniti. Uxxak burzuaziyining yüksəkida eytiloqan üq қismining inkilapka tutidioqan pozitsiyisi adəttdiki wakıtlarda ohxax bolmayıdu; lekin urux wakti kəlgəndə yəni inkilap dolkuni yüksəri ərligən, əqəlibining tang nuri kərün'gən qaqda, uxxak burzuaziyining solqılırla inkilapka katnixip қalmay, arılıktikilirim uinkilapka katnixidu, hətta onqılırim puroletariyatning wə uxxak burzuaziyə solqılırinin zor inkilawiy dolkunining kisixi bilən inkilapka maslixip turuxka məjbur bolidu. 1925-yildiki 30-may hərkiti@ning wə jaylardiki dihanlar hərkitinə təjbilibiliridin қarioqnimizda, bu həküm hata əməs.

Yerim puroletariyat. Bu yerdə yerim puroletariyat diginimiz təwəndiki bəx hil kixini əz iqigə alidu: (1) yerim əz aldioqa terikqilik kılıdioqan dihanlar@ning mutlək kəpqılığı, (2) kəmbəqəl dihanlar, (3) uxxak kol sanaətqılər, (4) dukan hizmətqılırı®, (5) uxxak elip satarlar. Yerim əz aldioqa terikqilik kılıdioqan dihanlarning mutlək kəpqılığı bilən kəmbəqəl dihanlar yezılarda san jəhəttin intayın kəp amma. Dihanlar məsilisi diginimiz, asasən, ənə xu-

larning məsilisi. Yerim əz aldioqa terikqilik kılıdioğan dihanlar, kəmbəqəl dihanlar wə uxxak kol sanaət-qilər baxkuroğan igiliklər tehimu kiqik bolğan uxxak ixləpqikirix igiligi. Yerim əz aldioqa terikqilik kılıdioğan dihanlarning mutlək kepqılığı wə kəmbəqəl dihanlar, ohxaxla, yerim puroletariyatka kirsimi, lekin ularning iktisadiy əhwalıda yənilə yukuri, ot-tura wə təwən digən pərkələr bar. Yerim əz aldioqa terikqilik kılıdioğan dihanlarning turmuxi əz aldioqa terikqilik kılıdioğan dihanlarningkigə қarioqanda eqir bolidu, qünki ularning hər yili aloğan axlıqı təhminən yerim yiloqla yetidi, yetixmigən kismini toldurux üçün, ularqa baxkılarning yərlirini ijarigə elixa-ka yaki bir kisim əmgək küqini setixka yaki uxxak tijarət bilən xuqullinixka toqra kelidu. Ular ətiyaz bilən yazning arilioqidə yəni seriktal waktida, baxkılardın yukuri əsüm bilən kərz alidu, kimmət bahada ozuk-tülük setiwalidu, ularning əhwali baxkilaroqa muhtaj bolmaydiqan əz aldioqa terikqilik kılıdioğan dihanlarningkidin, təbii, eqirrək bolidu, lekin kəmbəqəl dihanlarningkidin obdanrak bolidu. Kəmbəqəl dihanlar yeri bolmioğanlıktın, hər yili baxkılarning yerini terip, hosulning pəkət yerimini yaki yerimidin az kismini alidu; yerim əz aldioqa terikqilik kılıdioğan dihanlar bolsa baxkılardın ijarigə aloğan yerining yerim yaki yerimidin az hosulini alsimu, lekin əz yeridin qıkkən hosulning həmmisini alidu. Xuning üçün yerim əz aldioqa

terikqilik kılıdiqan dihanlarning inkilawiyloqi ez aldiqa terikqilik kılıdiqan dihanlarningkidin küqlük bolidu, emma kembəqəl dihanlarningkigə yətməydu. Kembəqəl dihanlar yezillardiki ijarigə aloquqi dihanlar bolup, pomixxiklar təripidin ekispilatasiyə kilinidu. Ular iktisadiy orni jəhəttin yənə ikki kisimə bələnidu. Bir kisim kembəqəl dihanlarning bir kədər toluk dihanqilik saymanliri wə heli dəsmayisi bolidu. Bundak dihanlar yillik əmgək ünümining yerimini ezi alalaydu. Yetixmigən kismini kara axlik terix, belik wə rak tutux, tohu wə qoxka bekix yaki bir kisim əmgək küqini setix yoli bilən toldurup, turmuxini aranla kamdaydu, ular japa - muxəkkət wə muhtajlıq iqide əpləp - səpləp yıldın qikiwelix koyida bolidu. Xuning üçün ularning turmuxi yerim ez aldiqa terikqilik kılıdiqan dihanlarningkidin eçirrak lekin yənə bir kisim kembəqəl dihanlarningkidin obdanraq bolidu. Ularning inkilawiyloqi bolsa yerim ez aldiqa terikqilik kılıdiqan dihanlarningkidin küqlük bolidu, emma yənə bir kisim kembəqəl dihanlarningkigə yətməydu. Yənə bir kisim kembəqəl dihanlar diyilgənlərning bolsa yetərlik dihanqilik saymanlimu bolmaydu, dəsmayisimu bolmaydu, oqutliri yetixməydu, yerdin alidiqan hosuli az bolidu, ijarə təlibəndin keyin, kolida heqkanqə bir nərsə kalmaydu, ular bir kisim əmgək küqini setixka tehimu muhtaj bolidu. Kəhətqilik wakitlirida ular tət-bəx künni əpləp - səpləp etküzüx

üqün, uruk-tukkan, yar-buradərlirigə yelinip-yalwurup, birnəqqə kürə, birnəqqə xing axlıq kərz alidu, kərzi topliniwerip, eoir yükkə aylinidu. Ular dihanlar iqide əng japakəxlər bolup, inkilawiy təxwikatni nahayiti asan kobul kildi. Uxxak kol sanaətqlilər xuning üqün yerim puroletariyat dəp atılıduki, ular gərqə addi ixləpqikirix wastilirigə igə bolup, ərkin kəsptikilərdin bolsimu, lekin ularmū, kəpinqə, bir kisim əmgək küqini setixka məjbur bolidu, ularning iktisadiy orni yezillardiki kəmbəqəl dihanlarningkigə təngrək kildi. Ularning ailiwi yükü eoir bolup, ix həkkə bilən turmux hirajiti mas kəlmigənliktin, hər daim namratlikning dərdini tartip wə ixsizlikning həwpigə uqrəp turuximu kəmbəqəl dihanlarningkigə omumən ohxaydu. Dukan hizmet-qiliri shangdiənlərdiki yallanma hadimlar bolup, azəqina muaxi bilən ailisining hirajitini kamdaydu, lekin mal bahası yildin-yiloğa exip turoqaqka, muaxi, kəpinqə, birnəqqə yilda bir ketim axurulidiqan bolqaqka, ular bilən paranglixip kalsang, eż əhwalidin tohtimay zarlap beridu. Ularning orni kəmbəqəl dihanlar bilən uxxak kol sənaətqlərningkidin anqə pərk kilmaydu, ular inkilawiy təxwikatni nahayiti asan kobul kildi. Uxxak elip satarlarning, məyli kətərmiqilik kılıdiqanlıri bolsun, yaki koqılarda yaymiqilik kılıdiqanlıri bolsun, omumən, dəsmayisi az, paydisimu az bolidu, yimək-iqmək wə kiyim-keqəklirigə yətməydu. Ularning orni, kəmbəqəl

dihanlarningkidin anqə pərk kilmaydu, ularning hazırkı əhwalni əzgərtidioğan inkilapka muhtajlıqimu kəmbəqəl dihanlarningkigə ohxaydu.

Puroletariyat. Həzirki zaman sanaət puroletariyati təhminən 2 milyon kixi. Zhongguo iqtisadiy jəhəttin қalak bolqanlıktın, hazırkı zaman sanaət puroletariyatining kixi sani kəp əməs. 2 milyon qamisdiki bu sanaət ixqiliri, asasən, təmüryol, kan, dengiz tiransiparti, tokumiqilik wə kemisazlıktın ibarət bəx hil sanaət ornidiki ixqilar, yənə kelip, bularning helila kəp sandikiliri qət'əl kapitali bilən kurulqan sanaətning kulluqıda. Sanaət puroletariyati san jəhəttin kəp bolmisimu, lekin Zhongguoning yengi ixləpqikirix küqlirining wəkili, yekinkı zaman-diki Zhongguoda əng ilqar sinip, u inkilawiy hərkətlərgə rəhbərlik kılqanı küq boldi. 4 yıldın buyankı ix taxlax hərkətliridə, məsilən, dengizqilarning ix taxlixi^⑩, təmüryol ixqilirining ix taxlixi^⑪, Kəyluən wə Jiaozuo kəmür kanlidiki ix taxlax^⑫, Shamiəndiki ix taxlax^⑬ həm "30- may" din keyin bolqan Shanghəy. Xiangganglardiki kəng kələmlik ix taxlaxlar^⑭ da ipadilən'gən küqlərni kezdin kəqürsəkla, sanaət puroletariyatining Zhongguo inkilawida tutkan ornining möhimliqini bilgili bolidu. Ularning bundak bolalixinining birinqi səwiwi—mərkəzləxkənligi. Mərkəzlixix jəhəttin hərkəndək hildiki kixilər ularqa yetəlməydu. İkkinqi səwiwi—iqtisadiy ornining təwənligi. Ular ixləpqikirix wastiliridin ayrıloqan,

ikki kol bilenla kalqan, bay boluxtin ümit üzgən, uning üstigə, jahan'girlar, jünfalar wə burzuaziyining intayin xəpkətsiz muamilisigə uqrəp turidu, xuning üçün ular alahidə jənggiwar kelidu. Xəhərlərdə mədikarlıq kılıdiqan ixqilarning küqimu dikkət kilişkə nahayiti ərziydu. Ularning iqidə matou hammalliri wə kol hərwisi sərigüqilər kəp sanni təxkil kılıdu, kioqqilar wə koqa taziliqquqılarmu xularning iqigə kiridu. Ularda ikki koldin baxka həqnərsə yok, ularning iktisadiy orni sanaət ixqiliriningkigə ohxap ketidu, pəkət mərkəzlixixi wə ixləpqi kiriixtiki möhimliqi jəhəttinla sanaət ixqilirioq yetməydu. Zhongguoda yengi xəkildiki kapitalistik yeza igiliyi tehi az. Yeza puroletariyati diginimiz yillikqi, aylıkqi wə künlükqi katarlıq yallanma dihanlarnı kərsitudu. Bundak yallanma dihanlarda yər wə dihanqlik saymanlıri bolmayla қalmastın, həqkandak dəsmayimu bolmayıdu, ular pəkət əmgək küqini setix bilən kün kəqürudu. Ularning əmgək waktining uzunluqı, ix həkkining azlıqı, yaman muamiligə uqrayıdıcıqlıqı, kəspining turaksızlıqı baxka ixqilarningkidin exip qüxitdu. Bundak kixilər yezilarda taza kiyinqilik tartıwatkanlar bolup, dihanlar hərkətidə kəmbəqəl dihanlarça ohxax möhim orun tutidu.

Bulardin baxka, heli kəp sanda sərgərdan puroletarlar bar, bular yeridin ayrıloqan dihanlar wə ix pursitidin məhrum bolqan kol sanaət ixqiliri.

Ular—jəmiyəttə turmuxi əng turaksızlar. Ularning hərkəysi jaylarda məhpi təxkilatlari bar, məsilən, Fujiən wə Guangdong əlkiliridiki “sənhehuy”, Hunən, Hubey, Guyzhou wə Sichuən əlkiliridiki “gelaohuy”, Ənhuy, Henən wə Shəndong qatarlıq əlkilərdiki “dadaohuy”, Zhili wə Dongbey üq əlkidiki “zəylihuy”, Shanghəy wə baxka jaylardiki “qingbang” lar^⑯, bular ularning siyasi wə iqtisadiy kürəxlərdə əzara yardımloxidioğan təxkilatlari idi. Bu bir türküm kixilərni orunlaxturux Zhongguoning aldida turoğan kiyin məsililərdin biri. Bu bir türküm kixilər kəhrimanlıq bilən kürəx kılıxka əabil kelidu, lekin ularning buzqunqılıq haraktiri bar, əgər obdan yetəkqılık kılinsa, ularni bir hil inkilawiy küqkə aylanduroğili bolidu.

Yukurida bayan kılınoğanlardın xuni bilgili boliduki, jahan'girlar bilən til biriktürgən barlik jünfallar, guənliaolar, məybənlər sinipi, qong pomixxiklar sinipi wə ularoğa bekında bolğan bir əksiyətqi ziyalilar bizning düxminimiz. Sanaət puroletariyati—inkilawimizning rəhbiriyy kūqi. Barlik yerim puroletariyat wə uxxak burzuaziyə bizning əng yekin dostimiz. Ikkilinip turoğan ottura burzuaziyigə kəlsək, uning ong kaniti bizning düxminimiz boluxi mümkün, sol kaniti bizning dostimiz boluxi mümkün—lekin biz hər daim bu siniptin pəhəs boluximiz, uning bizning sepimizni parakəndə kılıxiqə yol koymaslıqımız kerək.

Izahlar

① Guojiazuyiqilar xu qaqda "Zhongguo guojiazuyiqi yaxlar ittipakı"ni təxkil kılqan, keyin yənə uning namini "Zhongguo qingniəndangi"qa ezbərkən bir oqum faxizimqi nomussız siyasetwazlarnı kərsitudu. Ular gongchəndangqa wə Sovet ittipakıqa karxi turuxni, buning üçün hakimiyyət bəxidiki hər hil əksiyətqilərdin wə jahan'girlardın jintie elip turuxni ezlirigə əksil'inkilawiy kəsp kiliwalıqan.

② Dəy Jitao yax waktidila guomindangqa katnaxkan, Jiang Jieshi bilən birlikdə jiaoyisuoda həyankəxlik ixliri bilən xuqulıqan. 1925-yili Sun Zhongshen wapat bolqandin keyin, gongchəndangqa karxi kutritix ixliri bilən xuqullinip, Jiang Jieshining 1927-yili əksil'inkilawiy siyasi ezbirix kılıxiqə rohiy jəhəttin hazırlanlıq kılıp bergen. U uzak muddət Jiang Jieshining əksil'inkilawi üçün sadik qalqa bolup kəlgən. 1949-yil 2-ayda, u Jiang Jieshi həkümranlıqining yimirilix aldida turqanlıqını wə ezinin istikbalidin ümit yokluqını kərüp, ezzini eltürüwalıqan.

③ Beyjing **(Chenbao)** geziti xu qaqda siyasi jəhəttin Beyyang jünfalarning həkümranlıqını himayə kılıdiqan siyasi təxkilatların biri—yənjiuxining nəxr əpkari idi.

④ 1923-yili Sun Zhongshen Zhongguo gongchəndangning yardımı arkısida, guomindangni ezbərtip kurux, guomindang-gongchəndang həmkarlıqını əmələgə axurux, kommunistlarnı guomindangqa kobul kılıxni karar kıldı həmdə 1924-yil 1-ayda Guangzhouda guomindangning məmlikətlik 1-kurultiyini qəkirip, Rosiyə bilən birlixix, gongchəndang bilən birlixix, dihan wə ixqlarqa yar-yelək boluxtin ibarət üç qong siyasetni bəlgildidi. Xu qaqda, yoldax Mao Zedong wə Li Dazhao, Lin Boqü, Qü Qiubey katarlıq yoldaxlar bu kurultayqa katnixip, guomindangning inkilawiy yolqa mengixiqa yardım berixtə nahayiti zor rol oynıqan idi. Ular xu qaqdiki guomindang zhongyangining ijrai weyyüənligi yaki houbu ijrai weyyüənligiga saylanıqan idi.

⑤ Yoldax Mao Zedong bu yerdə ottura dihanlarnı kezdə

tutidu.

⑥ Zhaogong yüənshuəy Zhongguo həlk rawayətliridiki baylıq piri bolup, ismi Zhao Gongming.

⑦ Bu 1925-yili pütün məmlikət həlkı Shanghəydiki Ən'gliyə sakqılıri 5-ayning 30-küni Zhongguo həlkı üstidin yürgüzgən kırinqılıkka etiraz bildürүүx yüzisidin elip barqan jahan'girlilikə karxi hərkətni kərsitudu. 1925-yil 5-ayda, Qingdao wə Shanghəylərdiki Yaponiyə yip igirix zawutlirida ixqılarning ix taxlax kürəxliri kəyni-kəynidin yüzbərdi, kəlimi nahayiti kəng boldi, Yapon jahan'girligi wə uning qalqisi Beyyang jünfalarning basturuxıqa uqrıdi. 5-ayning 15-küni, Shanghəydiki Yaponiyə yip igirix zawudining kapitalistliri ixqi Gu Zhenghongni etip eltürdi wə on nəqqə ixqini yaridar kıldı. 28-küni Qingdao ixqılıridin 8 kixi əksiyətqi həkumət təripidin eltürüldi. 30-küni, Shanghəy okuquqılıridin 2 mingdin oxuk kixi zujielərdə ixqilarqa mədət berixni təxvik kıldı wə zujielərni kəyturuwelixin qakırıq kıldı, arkıdinla 10 mingdin oxuk kixini tolap, Ən'gliyə zujiesidiki sakqi idarisining alidida "Jahan'girlikni yokitaylı", "Pütün Zhongguo həlkı ittipaklıxaylı" digən'gə ohxax xoarlarnı towlidı. Ən'gliyə jahan'girligining sakqılıri dərhal ok qikirip kırinqılık kılıp, nurqun okuquqını eltürdi wə yaridar kıldı, bu məxhur "30-may pajəsi" idi. Bu zor kırinqılık yüzbərgəndin keyin, pütün məmlikət həlkining qəzəwi kəzəqaldı, həmmə jayda namayixlar, ix taxlaxlar, okux taxlaxlar wə bazar taxlaxlar yüzberip, jahan'girlilikə karxi nahayiti kəng kələmlik hərkət xəkilləndi.

⑧ Yoldax Mao Zedong bu yerdə yerim eż aldiqə terikqılık kılıdiqan, yerim ijarigə alidiqan namrat dihanlarnı kezdə tutidu.

⑨ Zhongguoning dukan hismətqılıri iqidə hər hil təbikə bar. Yoldax Mao Zedong bu yerdə dukan hismətqılırinin iqidə kəprək sənni təxkil kılıdiqan kixilərni kezdə tutidu; yənə bir kisim təwən təbikə dukan hismətqılıri puroletariyat turmuxini kəqürətti.

⑩ Bu 1922-yilning bexidiki Xianggang dengizqılırinining ix taxlixi bilən Changjiang kemiqılırinining ix taxlixini kərsitudu. Xianggang dengizqılıri ix taxlaxni 8 həpta kət'i dawamlaxturdu, ularning xiddətlik ənənə kürəxliri arkısında, ahir Ən'gliyə jahan-

girligining Xianggangdiki dairiliri ix həkkini axuruxni, əwalkı ixqilar uyuxmisini əsligə kəltürüxnı, kolqa elinən ixqilarnı koyup berixni wə kaza tapkan ixqilarning aillilirigə nəpikə berixni makul kerükə mejbür boldi. Arkidinla Changjiang kemə ixqiliri ix taxlidi, 2 həptə kət'i dawamlaxturup, ularmu qəlibə kazandi.

⑪ Zhongguo gongchəndangi 1921-yili kurulqandan keyinla, təmüryol ixqiliri arisida təxkilatlılıq ixlirini elip bardı, 1922- wə 1923-yilliri asasiy təmüryol leniyiliridə gongchəndang rəhbərligidə ix taxlax kürəxliri bolup etti. Bularning əng məxhurlırıdın bri 1923-yil 2-ayning 4-küni Beyjing-Hənkou təmüryoli ixqilirinin bax ixqilar uyuxmisi təxkil kılıx ərkinligini kolqa kəltürüx üçün elip barqan omumi ix taxlixi idi. Ən'gliyə jahən'gırlığı kollıqan Beyyang jünfa Wu Peyfu, Xiao Yaonənlər ix taxlıqan ixqilarqa karita 2-ayning 7-küni dehəxətlik kırqinqılık yürgüzdi, bu-tarihta məxhur "7-fewral pajiəsi".

⑫ Kəyluən kemür kani-Keyping wə Luənzhou kemür kan rayonlirinən omumi atılıxi, ular Zhongguoning Hebey əlkisidə bolup, ezara baqlanqan qong kemür kan rayoni, buningda 50 mingdin oxuk kan ixqisi bar idi. Ən'gliyə jahən'gırlığı 1900-yili yihetuən hərkiti waktida Keyping kemür kanını tartıwalqandan keyin, Zhongguoluklar yənə Luənzhou kemür kan gongsisini kurqan idi, keyin umu Kəyluən kan ixliri bax idarisigə koxuwetildi, xuning bilən bu ikki kannı Ən'gliyə jahən'gırlığı yalquz ığılıwaldı. Kəyluəndiki ix taxlax 1922-yil 10-aydiki ix taxlaxnı kərsitidü. Jiaozuo kemür kani əslidə Henan əlkisigə təwə idi, u həzirki Pingyūn əlkisining qərbəyi kismida bolup, Zhongguoning məxhur kemür kan rayoni. Jiaozuodiki ix taxlax 1925-yil 7-ayning 1-künidin 8-ayning 9-künigiqə dawam kılqan ix taxlaxnı kərsitidü.

⑯ Shamiən xu qaçda Ən'gliyə jahən'gırlığının Guangzhoudiki zujiesi idi. Shamiəndə həkumranlıq kiliwatkan Ən'gliyə jahən'gırları 1924-yil 7-ayda yengi sakqılık tertibi elan kılıp, Shamiəndiki Zhongguoluklarning zujiegə kirix-qikixta sürüti qaplanqan guwanamini elip yürüxi lazimlioqını bəlgilidi, lekin qət'elliklər bolsa ihtiyari kirip qıqtı. Shamiən ixqiliri 7-ay-

ning 15-küni ix taxlax elan kılıp, bu yolsız tədbirgə etiraz bildürdi. Nətijidə Ən'gliyə jahən'gırları bu yengi sakqılık tərtiwinə ilajsız əməldin kaldurdu.

⑭ 1925-yil 5-ayning 30-kündikidi Shanghəy wəkəsidin keyin 6-ayning 1-küni Shanghəydə omumi ix taxlax baxlandı, 6-ayning 19-küni Xianggangda omumi ix taxlax baxlandı. Aldinkisiqə 200 mingdin oxuk kixi, keyinkisigə 250 ming kixi katnaxtı. Xianggangdiki kəng kələmlək ix taxlax pütün məmlikət həlkining yar-yelək boluxi arkısında, bir yil tət ay dawam kılıp, dunya ixqılar hərkiti tarıhida əng uzak muddətlik ix taxlax boldı.

⑮ Sənhehuy, gelaohuy, dadaohuy, zəylihuy wə qingbanglar həlk arısında bolqan baxlanıq xəkildiki məhpi təxkilatlar idi, bu təxkilatlar, asasən, weyrən bolqan dihanlar, ixsiz қalqan kol sanaətqılar wə lükqək puroletarlardın tərkip tapatti. Zhongguo-nıñ feedallık dəwrində bundak kixilər, kəpinqə, diniy hurapatni alakə wastisi kılatti, ailə baxlıqılık tüzümidin ibarət təxkiliy xəkil boyiqə hilmu-hil namda türlik təxkilatlarnı xəkilləndürətti, bəziliridə korallıq küqmu bolatti. Ular muxundak təxkilatlar arkılık ijtimal turmuxta əzara yardəmlıxıxə intilətti wə məlum wəkətlərdə kürəx қozqap, əzlirini eziyatkan guənliaolar wə pomixxiklərə karxi turatti. Lekin xunisi nahayıti roxənki, dihanlar wə kol sanaətqılar bundak қalak təxkilatlardın əzlirinə nijat yolini tepixi mümkün əməs idi. Bundak қalak təxkilatlarnı pomixxik wə zomiger küqlər, kəpinqə, ongayaq qanggiliqə eliwalatti wə ulardın paydilinatti, uning üstigə, bu təxkilatlar karqularqə buzqunqılık kılıx haraktırıda idi, xunga bəziliri əksiyətqi küqkə aylınip қalqan idi. 1927-yili Jiang Jieshi əksil-inkilawiy siyasi əzgirix қılqan qaçda, bundak қalak təxkilatlardın əmgəkqi həlkning ittipaklıqını buzux wə inkilapka buzqunqılık kılıxning korali süpitidə paydalanıq idi. Yekinkı zaman sanaət puroletariyatining küqləri ulqiyip əwj aloqandin keyin, dihanlar ixqılar sinipining rəhbərligidə asta-asta pütünləy yengi xəkildiki təxkilatlarnı kurdi, xuning bilən yuquridikidək baxlanıq xəkildiki қalak təxkilatlar əzininə məwjud bolup turux kimmitini yokattı.

HUNƏN DIHANLAR HƏRKİTİNİ TƏKXÜRÜXTİN DOKLAT*

(1927-yil 3-ay)

Dihanlar Məsilisining Jiddiliği

Mən bu ketim Hunən^①gə berip, Xiangtən, Xiangxiang, Hengshən, Liling, Changshadin ibarət 5 nahiyining əhwalini xu jaylarning əzidə təkxürüp qıktım. 1-ayning 4-künidin 2-ayning 5-künigiqə jəmi 32 kün iqidə, yezilarda wə nahiyə xəhərliridə təjribilik dihanlarnı wə dihanlar hərkiti hizmiti bilən xuqulliniwatkan yoldaxlarnı qakırıp təkxürüx yioqluları etküzdüm, ularning doklatlarını dikkət bilən anglidim, birmunqə matiriyallaroqa igə boldum.

* Yoldax Mao Zedongning bu əsiri xu qaçda partiya iqidə wə partiya texida dihanlarning inkilawiy kürəxlririgə kiliqan tapa-tənilərgə jawabən yezilqan. Bu tapa-tənilərgə jawap berix üqün, yoldax Mao Zedong Hunən'gə berip, 32 kün təkxürüx elip bardı wə bu doklatni yazdı. Xu qaçda, partiya iqidə Chen Duxiu bax bolqan ongqıl jihuyzhui-qilar yoldax Mao Zedongning pikrini kobul kilişni halimay, əzlirining hata karaxlirida qing turuwaldi. Ularning hatalığı asasən xuki, ular guomindangning əksiyətqil ekimidin

Dihanlar hərkiti toqrisida ulardin angloqan nuroqun daolilar Hənkou wə Changshalarda shenshilar sinipidin angloqan daolilarning pütünləy təturi bolup qiki. Kərüp bakmioqan wə anglap bakmioqan bir-munqə ajayip ixlarni kerdüm wə anglidim. Mening-qə, bu əhwallar nahayiti nuroqun jaylarda bolsa kerək. Dihanlar hərkitigə karxi eytiloqan hər hil gəp-səzlərni tezdin tüzitix lazim. Inkilap dairiləri dihanlar hərkitigə karatkan türlük hata tədbirlərini tezdin əzgərtixi lazim. Xundak kiloqandila, inkilap-ning istikbalıqə payda yətküzgili bolidu. Qünki hazırkı wakitta dihanlar hərkitining əwj aloqanlıqı intayin zor bir wəkə. Nahayiti kışka wakit iqidə nəqqə yüz milyon dihan Zhongguoning ottura kismi, jənubiy kismi wə ximaliy kismidiki əlkilərdə kozqılıdu, ularning küq-kuwwiti huddi boran-qapkundək intayin xiddətlik boliduki, uni hərkəndək zor küq basalmaydu. Ular əzlirini qırməp turoqan barlık torlarnı üzüp taxlap, azatlıq yoloqə karap tez aloqə basıdu. Ular barlık jahan'gırlar, jünfalar, hiyanətqi

korkup ketip, dihanlarning əzgərlərini wə əzgərliliwatkan uluk inkilawiy kürəxlirini kollaxka jür'ət ələlmidi. Guomindangqa madara ələkə üqün, ular hətta əng asasiy ittipakçı bolqan dihanlardın wazkeqip, ixqılar sinipi wə gongchəndangni yardımçı-siyim orunoqə qüxürüp koydi. 1927- yili yazda guomindang xuning üqün asaslıq kılıp, "partiyini tazilax hərkiti" wə həlkə karxi urux əzgərlərini jür'ət əldidiki, u, asasən, gongchəndangning ənə xu ajizlı-qidin paydilandı.

əməldarlar, tuhao-lieshenlarnı gərgə tikidü. Ular barlıq inkilawiy partiyə-guruşalar wə inkilawiy yoldaxlarnı sinap kərüp, ya kobul kılıdu, ya rət kılıdu. Dihanlar oqa ularning aldida turup rəhbərlik kılamsən? Ya ularning keynidə turup kol xiltip tənkít berəmsən? Ya ularning udulida turup karxi qikamsən? Hər bir Zhongguolukta bu üqidin birini talliwellix ərkinligi bar, lekin wəziyət seni tez talliwellixka məjbur kılıdu, halas.

Təxkillinix

Hunəndiki dihanlar hərkəti, ottura Hunən wə jənubiy Hunənning bu hərkət rawajlanan nahiylidin elip eytkanda, təhminən ikki məzgilgə bəlünğən. Bultur 1-aydin 9-ayqıqə birinqi məzgil yəni təxkillinix məzgili bolqan. Bu məzgildə 1-aydin 6-ayqıqə bolqan wakit məhpi paaliyət məzgili, inkilawiy armiyə Zhao Hengti^②ni koqlap qıkarqan 7-aydin 9-ayqıqə bolqan wakit axkara paaliyət məzgili bolqan. Bu məzgildə, dihanlar jəmiyiti əzalirining omumi sani aran 3-4 yüz ming bolqan, dihanlar jəmiyiti biwastə rəhbərlik kılıdiqan ammimu aran 1 milyondin kəprək bolqan, yezilarda tehi heqkanqə kürəx elip barmıqan, xuning üçün hərkəysi sahədikilər uningoşa heqkanqə tənkitmu bərmigən. Dihanlar jəmiyitining əzaliri yol baxlax, qar lax, yüksə toxux ixlirini kılıxip bərgənliktin, beyfa armi-

yisi jün'guənlirining bəziliri ular həkkidə birnəqqə eçiz obdan gəplərnimə kılıxip köyoqan. 10-aydin bu yil 1-ayqıqə ikkinqi məzgil yəni inkilap məzgili bolqan. Bu məzgilde, dihanlar jəmiyitining əzaliri tezla 2 milyonoqa yətkən, dihanlar jəmiyiti biwastə rəhbərlik kılıdiqan amma 10 milyon kixigə yətkən. Dihanlar jəmiyitigə kirixtə zor kəpqilik dihanlar hər bir ailidin pəkət birlə kixinin ismini yazduroqanlıktın, əzalar 2 milyon bolqan bolsa, amma təhminən 10 milyon kixi bolidu. Hunəndiki həmmə dihanlar-ning yerimi digüdək təxkillən'gən. Məsilən, Xiang-tən, Xiangxiang, Liuyang, Changsha, Liling, Ning-xiang, Pingjiang, Xiangyin, Hengshən, Hengyang, Leyyang, Chenxiən, Ənhua qatarlıq nahiyilərdə dihanlarning həmmisi digüdək dihanlar jəmiyiti təxkilatlıraqa uyuxkan wə dihanlar jəmiyitining rəhbərligidə bolqan. Dihanlar kəng kələmlik təxkilatlarraqa igə bolux bilənla hərkətlinixkə baxlıqan, xuning bilən 4 ay iqidə misli kərülmigən uluk yeza inkilawi kətirilgən.

Tuhao-Lieshenlarning Aqduruluxi, Barlık Əkimiyyətning Dihanlar Jəmiyitigə Ətüxi

Dihanlarning asasiy hujum nixani tuhao-lieshenlar wə əkanunsız pomixxiklar bolqan, hər hil uruk-daxlıq idiyisi wə tüzümi, xəhərlərdiki hiyanətqi

əməldarlar, yezilardiki kəbih adətlərmə qəttə kal-mıqan. Bu hujum huddi xiddətlik boran-qapkundək tüs aloğanki, boysunoğanlar aman kaloğan, karxi qıkkənlar halak bolğan. Buning nətijisidə feodal pomixxiklarning nəqqə ming yillik imtiyazlırı yər bilən yəksan bolğan. Pomixxiklarning abroyi wə həywisi yergə uruloğan. Pomixxiklar hakimiyiti aqduruluxi bilənla dihanlar jəmiyiti birdin-bir hakimiyət orgini bolup, "Barlık hakimiyət dihanlar jəmiyatigə ətsun" digən xoar həkiki türdə ixka axuruloğan. Hətta ər-hotun arisidiki jidəlgə ohxax uxak ixlarnı həl kılıx üçünmu kixilər dihanlar jəmiyatigə baridioğan bolğan. Hərkəndək ix dihanlar jəmiyatidin adəm katnaxmisa həl bolmaydiqan bolup kaloğan. Dihanlar jəmiyiti yezilarda həkikətən həmmigə hakim mutləklik yürgüzüp, rastınla "diginini kılalıqan". Sırttikilər dihanlar jəmiyitini pəkət yahxila digən, yaman diyəlmigən. Tuha-o-lieshenlar wə əkanunsız pomixxiklar bolsa pikir bayan kılıx hökükidin pütünley məhrum kılinoğan, heqkaysisi əqinq kılalmaydiqan bolup kaloğan. Dihanlar jəmiyat-lirining կudriti aldida tuha-o-lieshenlarning birinqi dərijilikliri Shanghəygə, ikkinqi dərijilikliri Hənkou-qə, üqinqi dərijilikliri Changshaqə, tətinqi dərijilikliri nahiyə xəhərlirigə keçip beriwaloğan, bəxinqi dərijilik wə uningdin təwən uxak-qüxxək tuha-o-lieshenlar yezilarda kəlip, dihanlar jəmiyatigə təslim bolğan.

Kiqik lieshenlar: "10 koyqən bərsəm, meni dihanlar jəmiyyitigə alsanglar" diyixkən.

Dihanlar: "Ketər sesik pulungni!" dəp jawap berixkən.

Birmunqə ottura wə kiqik pomixxiklar, bay dihanlar hətta ottura dihanlar ilgiri dihanlar jəmiyyitigə karxi turoğan bolsa, əmdilikdə, dihanlar jəmiyyitigə kirəy, dəp yalwurupmu kirəlmigən. Mən baroqanla yerdə muxundak kixilərni uqrıtip turdum, ular manga: "Ölkidin kəlgən weyyüən, bizgə kepil bolsingiz!" dəp yalwuruxti.

Qing sulalisi waktida, jaylar rəsmi dəptər, ayrim dəptər dəp ikki hil nopus dəptiri tutup, yahxi adəmlərni rəsmi dəptərgə, oqri-karakqi katarlıq yaman adəmlərni ayrim dəptərgə tizimlaydikən. Hazır bəzi jaylardiki dihanlar ənə xu usulni kollinip, ilgiri dihanlar jəmiyyitigə karxi turoqanlarnı "Bular ayrim dəptərgə tizimlansun!" dəp korkutkan.

Bu kixilər ayrim dəptərgə tizimlinip kelixtin korkup, dihanlar jəmiyyitigə kirixkə hər tərəptin qarə izligən, pütün pikir-hiyali əz isimlirini dihanlar jəmiyyitining dəptirigə tizimlitiwelip hatırjəm boluxtılalı kaloqan. Lekin ular kep wakitlarda dihanlar jəmiyyitining kattik rət əkilixiqa uqriqan, xunga uların künü daim dəkkə-dükkidə etkən; dihanlar jəmiyyitining texida kelix goya makansız kaloqandək, yeza tilida eytkanda, "qerip" bolup kaloqandək bilin'gən.

Kıskısı, buningdin 4 ay ilgiri adəttiki kixilər kəzgə ilmaydiqan “dihanlar jəmiyiti” əmdi əng xərəplik nərsə bolup kaloqan. Ilgiri shenshilar hakimiyitigə bax koyqan kixilər əmdi dihanlar hakimiyitigə bax koyqan. Məyli qandakla kixi bolsun, bultur 10-aydin burunki wakit bilən 10-aydin keyinki wakıtning baxka-baxka ikki dunya bolup kaloqanlıqını etirap kılıxmakta.

“Nahayiti Yaman Boldi” Wə “Nahayiti Yahxi Boldi”

Dihanlar yezilarda isyan kətipir, shenshilar ning xırın qüxlirini buzuwətkən. Yeza həwərliri xəhərlərge tarkılıxi bilənla, xəhərlərdiki shenshilar dərhal kiya-qıyoqa qüxkən. Mən Changshaoja yetip beripla hər hil kixilər bilən uqraxtim, nuroqun mix-mix gəplərni anglidim. Jəmiyətning ottura wə yukarı katlimidikilərdin tartip guomindangning onqılıriqiqə həmmisi bir eojiz səz bilənla: “Nahayiti yaman boldi” diyixkən. Hətta nahayiti inkilapqıl kixi hesaplinip yürgənlərmə heliki “Nahayiti yaman boldi” digüqilərning pütün xəhərni kaplıqan səz-qəqəklirinin besimiqə uqrəp, yeza əhwalini xu tərikidə hiyalıqə kəltürük bilənla lassida bolup, “Yaman boldi” digən səzni inkar kılıxka qarısız kaloqan. Nahayiti tərəkkipərwər kixilərmə pəkət: “Yaman bolqan bolsimu, bu—inkilap jəryanında bolidioqan ix” diyixkən. Yiqip

eytkanda, məyli қandakla kixi bolsun, muxu "Yaman boldi" digən səzni toluk inkar kilişkə qarisiz qal-qan. Həkikətli, yekurida eytkinimdək, kəng dihanlar ammisi қozqılıp, əzlirining tarhiy wəzipisini orunlaxşka kirixkən, yezillardiki demokratik küqlər қozqılıp, yezillardiki feodal küqlərni aqduruxşka kirixkən. Urukda feodallıq haraktirdiki tuhao-lieshənlər, ənunsız pomixxiklər sinipi—nəqqə ming yillik istibdat siyاسining asası, jahan'gırlar, jünfalar wə hiyanətqi əməldarlarning huli. Bu feodal küqlərni aqdurup taxlax həlk inkilawining həkiki nixani. Sun Zhongshən əpəndi həlk inkilawi üçün 40 yil tırixip orunlimakçı bolqan əmma orunliyalıqan ixlarnı dihanlar birnəqqə aydila orunlap կoyqan. Bu—40 yilda hətta birnəqqə ming yildimu wujutka qikmiqan ajayıp zor ix. Bu nahayiti yahxi. Buning zadila "Yaman boldi" dəydiqan yeri yok, bu zadila "Nahayiti yaman boldi" dəydiqan ix əməs. "Nahayiti yaman boldi" digən səz, roxənki, pomixxiklarning mənpəeti tərəptə turup, dihanlarning қozqılıxiqə zərbə beridiqanlarning nəziriyisi, roxənki, pomixxiklər sinipining feodallıq kona tərtiplərni saklap կelip, demokratik yengi tərtiplərning ornitilixiqa toskunluk kilişkə urunidiqan nəziriyisi, roxənki, əksil'inkilawiy nəziriyə. Hər bir inkilawiy yoldax ularoqa əgixip karisoqa səzliməsligi kerək. Sən əgər inkilawiy nuktiinəzərni enik tikliwalıqan kixi bol-sang, uning üstigə, yezilaroqa berip u yərlərni bir

kur kezdin kəqürgən bolsang, jəzmən zadi kərüp bakmioğan bir hoxallikkə qəmgən bolatting. San-sanaksız kollar—dihanlar u yərlərdə əzlirining adəmhor düxmənlirini aqdurup taxlimakta. Dihanlarning ix-hərkiti pütünley toqra, ularning ix-hərkiti nahayiti yahxi boldi! “Nahayiti yahxi boldi” digən səz dihanlarning wə baxka inkilapqlarning nəziriyisi. Barlik inkilawiy yoldaxlar bilixi kerəkki, həlk inkilawi yezilarda zor bir əzgirixning boluxioqa muhtaj. Xinhəy inkilawi^③ waktida muxundak əzgirix bolmioğan idi, xunga u məqlup boldi. Hazır muxundak əzgirix boldi, bu—inkilapning orunlinixining möhim amili. Barlik inkilawiy yoldaxlar bu əzgirixni himayə kılıxi lazımlı, undak kilmisa, eksilinkilawiy məydanqa etüp kalqan bolidu.

“Həddidin Exip Kətti” Diyilgən Məsilə

Yənə bir türküm kixilər: “Dihanlar jəmiyitini kurux lazımlıqıqı lazımlı, əmma hazır dihanlar jəmiyitining ix-hərkiti tolimu həddidin exip ketiwatkandək turidu” diyixkən. Bu—arılıktikilərning səzi. Əmiliyət kandak? Dərwəkə dihanlar yezilarda bir az “kalaymikan ix kılqan”. Dihanlar jəmiyitining höküki qəksiz bolup, pomixxiklarning səz kılıxiqıa yol koymioğan, pomixxiklarning həywisini yərgə urqan. Bu pomixxiklarnı yərgə etip urup, yənə

üstigə dəssigən bilən barawər bolğan. "Seni ayrim dəptərgə tizimlaymız!" digən, tuhao-lieshenlarqa jərimanə koyğan, ulardin pul ianə aloğan wə ularning jolirini qekip taxlıqan. Dihanlar jəmiyitigə karxi turoğan tuhao-lieshenlarning əylirigə bir top kixi besip kirip, qoxkilirini soyup, axılıklarını elip qikip yiyixkən. Xuningdək tuhao-lieshenlarning kız-kelinlirining esil sərəmjanlanğıq orunliriqə qikip dəssəp-eqinapmu koyğan. Hə disila tuhao-lieshenlarnı tutup, bexiqə uzun қalpak kiygüzüp, yeza aylandurup sazayı kılğan, "Lieshenlar! Əmdi bizni tonup koyux!" dəp, haliqinini kılğan, həmmə ix baxkıqə bolup kətkən, xuning bilən yezılarda bir türlük wəhimə pəyda bolğan. Bəzilərning "Həddidin exip kətti", "Əgrini tüz kılımən dəp, qəktin axuruwətti", "Tolimu қamlaxmay қalqandək turidu" digənləri ənə xularni kərsitudu. Bularning səzləri orunluktək kərünsimu, həkikəttə hata. Birinqidin, yukürida bayan kılınoğan ixlarning həmmisigə tuhao-lieshenlar, қanunsız pomixxiklarning əzləri səwəpqi bolğan. Tuhao-lieshenlar, қanunsız pomixxiklar ilgiridinla əzlirining təsir küqlirigə tayinip zomigərlik kılıp, dihanlarnı ayaq astı kılqanlıqı üzünla, dihanlar ularqa ənə xundak kattık karxi qıkkən. Karxılık əng küqlük, қalaymikanqılık əng zor bolğan jaylar tuhao-lieshenlar, қanunsız pomixxiklarning jinayiti əng eqir bolğan jaylar ikən. Dihanlarning kezi əsla hata kərmigən. Kim yaman, kim yaman

əməs, kim əxəddi, kim anqə əməs, kimni qattık jazalax kerək, kimni yenik jazalax kerək—bularning həmmisini dihanlar nahayiti enik hesapka aloqan, namuwapik jazalap koyqanlıri nahayiti az. İkkinqidin, inkilap kılıx mehman qakirix əməs, makala yezix əməs, rəsim sizix-kəxtə tikix əməs, u undak nəpis, undak bimalal, nazakətlik, undak mulayim, rəhimdil, ədəplik, təmkin wə kəmtər bolmaydu. Inkilap—kozqılang, bir sinip yənə bir sinipni aqdurup taxlaydiqan zorawanlık hərkət. Yəza inkilawi dihanlar sinipi feodal pomixxiklar sinipining hakimiyyitini aqdurup taxlaydiqan inkilap. Dihanlar əgər nahayiti zor küq qıqarmisa, nəqqə ming yıldın buyan mustəhkəm-qongkur yiltiz tartkan pomixxiklar hakimiyyitini hərgiz aqdurup taxliyalmayıdu. Yezilar-da zor inkilap dolkuni kətirilixi kerək, xu qaqdila, minglioqan, təmənligən ammini kozqap, zor küqni xəkilləndürgili bolidu. Yukurida eytiloqan “Həddidin exip kətti” diyilgən ix-hərkətlərning həmmisini dihanlarning yezilardiki zor inkilap dolkuni arkılık kozqaloqan küqi wujutka kəltürgən. Bu ix-hərkətlər dihanlar hərkitining ikkinqi məzgilidə (inkilap məzgilidə) intayın zərür. İkkinqi məzgildə dihanlarning mutlək hakimiyyitini ornitix lazim. Kixilerning dihanlar jəmiyətlərini yaman niyət bilən tənkít kılıxiqə yol köymaslık kerək. Barlıq shenshilar hakimiyyitini aqdurux, shenshilarnı yərgə etip urux hətta dəssəx lazim. “Həddidin exip kətti” diyilgən barlıq ix-hər-

kətlər ikkinqi məzgildə inkilawiy əhmiyətkə igə. Toqrisini eytkanda, hər bir yezida bir kışka mud-dətlik wəhimə pəyda kiliş lazı, undak kilmay turup, yezilardiki əksil'inkilapqilar ning hərkətlirini basturojili hərgiz bolmayıdu, shenshilar hakimiyitini aqdurup taxlıqılı hərgiz bolmayıdu. Əgrini tüz kılımən disəng, qəktin axuruwetixing kerək, qəktin axuruwətmisəng, əgrini tüz kılalmaysən^④. Arılıktiki-lerning sözleri kərünüxtə aldinkilar ningkidin pərk-lənsimu, əmma, mahiyəttə, aldinkilar ningki bilən ohxax bir nuktiinəzərdin qikkan bolup, yənilə imtiyazlıq siniplar ning mənpəətini himayə kılıdiqan pomixxiklar nəziriysi. Bundak nəziriyə dihanlar hərkətinin əwj elixioja toskunluk kılıdu, nətijidə inkilapni buzidu, biz uningoja kət'i karxi turmay turalmaymız.

“Uxxuklar Hərkiti” Diyilgən Hərkət

Guomindangning ongqılıri: “Dihanlar hərkiti—uxxuklar hərkiti, horun dihanlar hərkiti” diyixkən. Bundak sözler Changshada heli əwj aloqan. Mən yezilarqa baroqanda, shenshilar ning: “Dihanlar jəmiyyitini kursa bolidu, əmma hazır ix bejirgüqilər yarimayıdu, ularni yənggüxləx kerək!” digən sözlerini anglidim. Bundak sözler ongqilar ning sözü bilən bir mənidə bolup, həmmisi, dihanlar hərkətinini elip barsa

bolidu (Dihanlar hərkiti қозоғılıp kətkənliktin, heq-kim uni elip barsa bolmaydu diyəlməydu), əmma hazır dihanlar hərkitini elip beriwaṭkanlar yarimaydu, digənlilik, ular bolupmu təwən dərijilik dihanlar jəmiyatlırinining ix bejirgüqilirini eç kəridü, ularning həmmisini "uxxuklar" diyixidu. Yioqip eytkanda, burun shenshilar kəzgə ilmaydiqan barlık kixilər, shenshilar təripidin dəpsəndə kiliñ-qan. Jəmiyat təssəp turqudək orni bolmioqan wə pikir bayan kılıx hökükidin məhrum bolqan barlık kixilər əmdi mana xundak bax kətərgən. Bax kətərgənla əməs, bəlki hakimiyətni kolıqə aloqan. Ular yezilik dihanlar jəmiyatlıri (əng təwən dərijilik dihanlar jəmiyatlıri)də həmmə ixqa hoja bolqan, yezilik dihanlar jəmiyatlıri ularning kolida nəhayiti dəhxətlik nərsə bolup қaloqan. Ular қaridap kətkən yoqan muxtlirini kətirip, shenshilarning baxlirioq təngligən. Ular lieshenlarni aqamqa bilən baqlap, bexioq uzun қalpak kiygüzüp yetilep yürüp, yeza aylandurup sazayı kılqan (Xiangtən wə Xiangxiang nahiyilidə tuən aylandurup sazayı kılıx dəp, Liling nahiyisidə etiz aylandurup sazayı kılıx dəp ataxkan). Ular қattık, rəhimsiz əyipləx awazlarını hər kuni shenshilarning қulıqioq anglitip turqan. Ular buyruk qikirip, həmmigə komandanlık kılqan. Ular həmmə kixidin üstün turmakta — burun həmmə kixidin təwən turatti, xunga ix baxkıqə bolup kətti, diyilgən.

Inkilap Xiənfengı

Birər ix yaki birər adəm toqrisida bir birigə zit ikki hil karax bolsa, uningdin bir birigə zit ikki hil mullahızə kelip qikidu. “Nahayiti yaman boldi” wə “Nahayiti yahxi boldi”, “uxxuklar” wə “inkilap xiənfengi”—bularning həmmisi buning obdan misali.

Dihanlarning uzak yillardın buyan wujutka qıkçı-qan inkilawiy ixni wujutka qıkarəqanlıqını, dihanlarning həlk inkilawining möhim ixlirini ixligənligini yüksəridə eytip ettüm. Lekin bundak uluk inkilawiy ixni, inkilapning möhim ixlirini dihanlarning həmmisi ixlidim? Yak. Dihanlar bay dihan, ottura dihan, kəmbəqəl dihan digən üq hiləqə bəlünidu. Bu üq hil dihanning əhwali ohxax bolmırqanlıqtın, inkilap toqrisidiki həssiyatlırimu ohxax bolmayıdu. Birinci məzgildə bay dihanlar, Jiangxidikilərning wətwəriqi qikip ketiptu, Jiang Jieshining putiqə ok tegip^⑤, ayrulan bilən Guangdong^⑥qa kaytip ketiptu; Wu Peyfu^⑦ Yüezhou xəhrini yengiwaxtin ixqal kılıptu; dihanlar jəmiyiti jəzmən uzakça baralmayıdu, səminzhuyi^⑧mu rawaj tapalmayıdu, qunki bular burundan bolup bakmırqan nərsə, digən səzlərni anglıqan. Yezilik dihanlar jəmiyətlirining ix bejirgüqiliri (kəpqılığı “uxxuklar” diyilgənlərdin) dihanlar jəmiyitining tizim dəptirini elip, bay dihanlarning höylisiqə kirip, ularqa: “Dihanlar jəmiyitigə kirsingiz”

digən. Bay dihanlar կandak jawap bərgən? Bay dihanlardın pozitsiyisi yahxiraklırlı: "Dihanlar jəmiyyitigə dəmsilər? Mən bu yerdə turqılı birkənqə on yil boldi, birkənqə on yıldın buyan dihanqılık kılıp keliwati mən, dihanlar jəmiyyiti digənni kərməymə jan bekip kəldim. Meningqə, bu ixni kilmiqininqələr yahxi!" digən. Bay dihanlardın pozitsiyisi kəbihləri: "Nədə dihanlar jəmiyyiti bolsun, kalla kesər jəmiyyət, kixini həyli kilmanglar!" digən. Xunisi nahayiti əjəplinərlikki, dihanlar jəmiyyiti xundaktimu birnəqqə aydin buyan dəssəp turalıqan, bəlki shenshilaroqa karxi qikixka jür'ət kiləqan. Yekin ətraptiki shenshilarni əpyün qangzisini tapxuruxka unimiqanlıqı üçün dihanlar jəmiyyiti tutuwelip, yeza aylandurup sazayı kiləqan. Nahiyə xəhərliridə tehi qong shenshilaroqa, məsilən, Xiangtəndə Yən Rongqiuqa, Ningxiangda Yang Zhizeqə əlüm jazası bərgən. Əktəbir inkilawini hatirləx yioqini, Ən'gliyigə karxi turux yioqini etküzgəndə wə beyfa qəlibisini omumyüzlük təbrikligəndə, hər bir yezidin 10 mingliqan dihan qong-kıqık bayraqlarnı wə əpkəx, jotularnı kətirip, daqduqılık səp tartıp namayix kiləqan. Xu qaqdila bay dihanlar alakzadə boluxka baxlıqan. Beyfa qəlibisini omumyüzlük təbrikligəndə, ular, Jiujiang xəhrimə elindi, Jiang Jieshining putioqa ok təkkini yok, Wu Peyfu ahir məqlup boldi, digən sözlərni angliqan. Uning üstigə, "Yaxisun sənminzhuyı", "Yaxisun dihanlar jəmiyyiti", "Yaxisun dihanlar" digən'gə ohxax "kızıl-

yexil elanlar" (xoarlar) oquq qaplanoqan. Bay dihanlar "Yaxisun dihanlar-hə, bu adəmlərnimə yaxisun digili bolamdu?" dəp kattik alakzadə bolup kətkən. Xundak əlib, dihanlar jəmiyatining həywiti taza axkan. Dihanlar jəmiyatining kixiliri bay dihanlarqa: "Silərni ayrim dəptərgə tizimlaymız!" yaki "Yənə bir ay ətsə, jəmiyətkə kirgüçilərning hər biri 10 koyqəndin pul təleydi!" diyixkən. Muxundak wəziyyəttilə, bay dihanlar asta-asta dihanlar jəmiyatigə kirixkə baxlıoqan®, bəziliri jəmiyətkə kirix üçün 5 moqən yaki bir koyqəndin pul tapxuroqan (Əslidə pəkət 100 yarmakla elnidikən), bəziliri bolsa ariqə kixi koyup, andin dihanlar jəmiyatigə kirixkə ruhsət aloqan. Yənə birmunqə jahillar xu kəmgiqə dihanlar jəmiyatigə kirmigən. Bay dihanlar dihanlar jəmiyatigə kirixtə, "Əskərlikkə tutup ketərmikin" dəp həmixə korkup yürgənliktin, kəpinqə, eż ailisidiki 60-70 yaxlık bowayning ismini dihanlar jəmiyatigə yazdurup koyoqan. Ular dihanlar jəmiyatigə kirdəndin keyinmu, dihanlar jəmiyiti üçün kizəqin ixlimigən. Ularning pozitsiyisi baxtin-ahir passip bołoqan.

Ottura dihanlarqu? Ularning pozitsiyisi turaksız bolidu. Ular inkilapni ezi üçün anqə kəp paydisi yok dəp oylaydu. Ularning kazini kaynaklık, heqkim tün yerimida ixik kekip kərz süyliməydi. Ular mu, eżəldin barmidi, yokmidi, digən daolioqə asasən, koxumisini türüp: "Dihanlar jəmiyiti rastla dəssəp turalarmu?", "Sənminzhuyi rastla rawaj tapalarmu?"

dəp oylap, "Həy tangəy!" digən hulasigə kəlgən, ular, bularning həmmisi hudanıng iradisigə baqılık: "Dihanlar jəmiyiti kuruxni huda rawa kərermu, kərməsmu?" dəp oylıqan. Birinci məzgildə dihanlar jəmiyitining kixiliri tizim dəptirini elip, ottura dihanlarning əyigə kirip, ularoqa "Dihanlar jəmiyitigə kirsingiz!" digəndə, ottura dihanlar "Aldirimanglar!" dəp jawap bərgən, ikkinçi məzgilgə kelip, dihanlar jəmiyitining küqi taza ulqayeqanda, ottura dihanlar andin dihanlar jəmiyitigə kirgən. Ularning dihanlar jəmiyitidiki ipadisi bay dihanlarningkigə karioqanda yahxi, lekin ular hazırlaq anqə aktip əməs ikən, ular yənə karap bəkməkqi. Dihanlar jəmiyitining ottura dihanlarning dihanlar jəmiyitigə kirixini қoloqa kəltürüxi, ularoqa qüxənqə berix hizmitini kəprək elip berixi tamamən zərür.

Yezilarda japaqə qidap kürəx kilip kəlgən assiy küq kəmbəqəl dihanlar. Məhpi paaliyət məzgilidimu, axkara paaliyət məzgilidimu kəmbəqəl dihanlar aktip kürəx kilqan. Ular gongchəndangning rəhbərligini həmmidin bək kobul kilqan. Ular tuhao-lieshenlaroqa əxəddi düxmən, ular həqbir ikkilənməstin tuhao-lieshenlar lagirioqa hujum kilqan. Ular bay dihanlaroqa: "Biz allikaqan dihanlar jəmiyitigə kirip bolduk, silər nimə üçün tehiqə ikkilinip yürüsilər?" disə, bay dihanlar məş'hirlilik tawux bilən: "Bax tikkudək makanınlar, put koypudək yeringalar yok tursa, dihanlar jəmiyitigə kirməy nimə

kilattinglar!” diyixkən. Durus, kəmbəqəl dihanlar, birər nimidin ayrılip kalarmənmikin, dəp əndixə kilmaydu. Ularning kəpqligining həkikətən “bax tikkudək makani, put koyqudək yeri yok”, ular nimə üçün dihanlar jəmiyitigə kirmisun? Changshada elip barojan təkxürükə karioqanda, yeza ahalisi arisida kəmbəqəl dihanlar 70 pirsəntni, ottura dihanlar 20 pirsəntni, pomixxiklar bilən bay dihanlar 10 pirsəntni təxkil kılıdikən. 70 pirsəntni təxkil kılqan kəmbəqəl dihanlar yənə yoksullar wə namratlar dəp ikki hilə qələbələrindən kənara. Pütünləy ix-okətsizlər yəni yerimu yok, dəsmayisimu yok, tirikqilik wastiliridin pütünləy məhrum bolqan, qətkə qikip əskər boluxka yaki qətkə qikip ixləmqlik kılıxka yaki sərgərdan bolup kələndərqılık kılıxka məjbür bolqanlar “yoksullar”[®] bolup, 20 pirsəntni təxkil kılıdikən. Yerim ix-okətsizlər yəni azrak yeri bar yaki azrak dəsmayisi bar əmma tapşını əsaslıqla yətməydiqan, yil boyi japa-muxəkkət, əqəm-kaçqınu iqidə turmux kəqüridiqanlar, məsilən, kol sanaət ixqılıri, ijarigə aloquqi dihanlar (Hallik ijarigə aloquqları buning sırtida), yerim əz aldiqə terikqılık kılıdioqan dihanlar “namratlar”[®] bolup, 50 pirsəntni təxkil kılıdikən. Bu ikki hil kəmbəqəl dihanlar ammisici koxulup yeza ahalisining jəmi 70 pirsəntini təxkil kılıdu, ular dihanlar jəmiyitining mustəhkəm əcoli, feodal küqlərni yokitidiqan xiənfeng, uzak yillardın buyan wujutka qikmioqan uluk inkilawiy ixni wujutka

qikirixta alahidə hizmet kərsətküqilər. Kəmbəqəl dihanlar sinipi bolmioğan bolsa (shenshilarning sezi bilən eytkanda, “uxxuklar” bolmioğan bolsa), yezilarda hazırlıdək inkilawiy halətni wujutka qıçaroqlı hərgiz bolmayıttı, tuhao-lieshenlarnı aqdurup taxlap, demokratik inkilapni orunlıqlı hərgiz bolmayıttı. Kəmbəqəl dihanlar əng inkilawiy bolqanlıktın, dihanlar jəmiyyitidə rəhbərlik hüquqını қoşa aloğan. Barlıq əng təwən dərijilik dihanlar jəmiyyətlirinən weyyüənzhang, weyyüənliri birinqi wə ikkinqi məzgillərdə həmmisi digüdək kəmbəqəl dihanlardın bolqan (Hengshən nahiyisidiki yezilik dihanlar jəmiyyətlirinən hizmetqiləri iqidə yoksullar təbikisi 50 pirsəntni, namratlar təbikisi 40 pirsəntni, namrat ziyalilar 10 pirsəntni təxkil əlidikən). Bundak kəmbəqəl dihanlar rəhbərliyi intayın zərür. Kəmbəqəl dihanlar bolmioğan bolsa, inkilap bolmioğan bolətti. Ular inkar kılinsa, inkilap inkar kiliñoğan bolidu. Ular oqa zərbə berilsə, inkilapka zərbə berilgən bolidu. Ularning inkilawiy qong yönülüxi baxtın-ahir hatasız boldi. Ular tuhao-lieshenlarning abroyini təkti. Ular qong-kiqik tuhao-lieshenlarnı yergə etip urdi həmdə dəssidi. Kəmbəqəl dihanlarning inkilap məzgilidiki “Həddidin exip kətti” diyilgən nuroqun ix-hərkətləri, həkikətən, inkilap üçün zərür idi. Hunəndiki bəzi nahiyilərning nahiyilik həkumətləri, nahiyilik dangbu@liri wə nahiyilik dihanlar jəmiyyətləri birkañqə hata ixni kılqan, hətta, ularning

bəziliri pomixxiklarning iltimasıqə binaən, əskər əwətip, təwən dərijilik dihanlar jəmiyətlirinинг hizmətqilirini қoloqə aloqan. Hengshən, Xiangxiang nahiyilirining türmilirigə yezilik dihanlar jəmiyətlirinинг nuroqun weyyüənzhang, weyyüənliri қamaloqan. Bu intayın qong hatalık bolup, əksiyətqilərning dimiqini əstürüp қoyoqan. Bu ixning hata bolqan-bolmioqanlıqını dihanlar jəmiyətlirinинг weyyüənzhang, weyyüənliri қoloqə elinoqanda xu jaylardiki қanunsız pomixxiklarning nahayiti hoxal bolup kətkənligi, əksiyətqil kəypiyatning nahayiti əwj elip kətkənligigə karapla bilgili bolidu. Biz “uxxuklar hərkiti”, “horun dihanlar hərkiti” digən əksil’inkilawiy sezlərgə karxi turuximiz bolupmu tuhao-lieshenlarning kəmbəqəl dihanlar sinipiqa zərbə berixigə yardəm beridioqan hata hərkətlərni kılıp koymaslikka dikkət қiliximiz lazim. Əmiliyəttə, kəmbəqəl dihanlardın bolqan rəhbərlərdin bəziliridə ilgiri həkikətən kəm-qiliklər bolqan bolsimu, əmma hazır kəpqılıgi tüzülip kətkən. Ular ezliri kimarwazlıknı mən’i kılıx wə oqri-karakqıllarnı yokitixkə tirixkan. Dihanlar jəmiyitinin küqiyixi bilən jaylarda kimarwazlıq tügitilgən, oqri-karakqıllar qayip bolqan. Bəzi jaylarda, həkikətən, yolda qüxüp қaloqan nərsilərgə nəzər selin-maydioqan wə keqisi ixik takalmaydioqan bolqan. Hengshən nahiyisidə elip baroqan təkxürükə қarıqanda, kəmbəqəl dihanlardın bolqan rəhbərlərning 85 pirsənti nahayiti obdan, nahayiti қabil, nahayiti

tirixqan bolup kətkən. Pəkət 15 pirsəntidila tehi bəzi naqar adətlər bar ikən. Bularni pəkət "az sanlıq naqar unsurlar" dəp ataxkila bolidu, hərgiz tuhao-lieshenlarning səzигə əgixip, қara-köyukla "uxxuklar" dəp tillaxka bolmaydu. Bu "az sanlıq naqar unsurlar" məsilisini həl kilixtimu, dihanlar jəmiyyitidə intizamni qingitix xoari astida, ammiqə təxvik kılıp, "az sanlıq naqar unsurlar" qımu tərbiyə berip, dihanlar jəmiyyitining intizamini qingitixkila toqra kelidu, hərgiz halıqanqə əskər əwətip adəm tutup, kəmbə-qəl dihanlar sinipining inawitini qüxürüp, tuhao-lieshenlarning nohulisini əstürüp köyüxka bolmaydu. Buningə intayın dikkət kiliş lazim.

On Tet Qong IX

Omumən dihanlar jəmiyyitini əyipligüqi kixilər, dihanlar jəmiyyiti nuroqun yaman ixlarnı ķildi, diyix-məktə. Mən yuqurida dihanlarning tuhao-lieshenlarqa zərbə bərgənlığının pütünləy inkilawiy hərkət ikənligini, uning əyipligüdək heqkandak yeri yokluqını kərsitip ottüm. Lekin dihanlarning ķılqan ixliri nahayiti kəp, kixilərning əyipləxlirigə jawap berix üçün, dihanlarning barlıq hərkətlirini bir kur təpsili təkxürüp kərüp, ularning ķılqan-ətkənlirinining zadi kandaklıqını bir-birləp karap qikiximiz lazim. Mən dihanlarning birnəqqə aydın buyanki hərkətlirini türğə ayrip jəmləp qıktım, dihanlar dihanlar

jəmiyitining rəhbərligidə jəmi on tət qong ix kılqan, ular təwəndikiqə:

Birinqi Dihanlarnı Dihanlar Jəmiyitigə Təxkilliqən

Bu – dihanlar kılqan birinqi qong ix. Xiangtən, Xiangxiang, Hengshən'gə ohxax nahiyilərdə, dihanlarning həmmisi digüdək təxkillən'gən, birmu "bulung-puxkak"tiki dihanlar kalmidi digüdək kəzələqan, bu – birinqi dərijiliyi. Bəzi nahiyilərdə, məsilən, Yiyang, Huarong katarlik nahiyilərdə, dihanlarning kəp kismi təxkillən'gən, az kismi tehi təxkillənmigən, bu – ikkinqi dərijiliyi. Bəzi nahiyilərdə, məsilən, Chengbu, Lingling katarlik nahiyilərdə, dihanlarning az kismi təxkillən'gən, kəp kismi tehi təxkillənmigən, bu – üçinqi dərijiliyi. Ələrbiy Hunən tərəp Yüən Zuming[®]ning təsir küqi astida bolup, u tərəpkə dihanlar jəmiyiti toqrisidiki təxwikat yetip barmıqan, nuroqun nahiyilərning dihanlıri tehi tamamən təxkillənmigən, bu – tətinqi dərijiliyi. Təxkillinix, omumən, Changshani mərkəz kılqan ottura Hunəndiki nahiyilərdə əng rawajlanqan, jənubiy Hunəndiki nahiyilərdə ikkinqi orunda turidu, ələrbiy Hunəndə əmdi baxliniwatidu. Əlkilik dihanlar jəmiyitining bultur 11-aydiki tongji məlumatıqa karioqanda, pütün əlkidiki 75 nahiyining 37 sidə dihanlar jəmiyiti təxkil kiliqan, əzalırining sənisi 1 milyon 367

ming 727 gə yətkən. Bularning təhminən 1 milyoni bultur 10- wə 11-aylarda, dihanlar jəmiyatining küqi əwj aloqan məzgildə təxkillən'gən, 9-aydin ilgiri tehi 3-4 yüz mingdin axmaytti. Əmdi 12- wə 1-aylardın keyin dihanlar hərkiti yənə kəng əwj eliwatidu. 1-ayning ahiriqə kədər əzalarning sani az digəndə 2 milyonoqa yətkən. Jəmiyatke kirixtə, hər bir ailidin, kepinqə, birlə kixi tizimoqa aldur-qanlıktin, hər bir ailini ottura hesap bilən 5 jandin hesaplıqanda, amma təhminən 10 milyon bolidu. Kixini həyran kalduridıqan bundak tez tərəkkiyat barlıq tuhao-lieshenlar. hiyanətqi əməldarlarning yitim kelixioqa, jəmiyatning birdinla ilgiriki wə keyinki bolup ikki dunyaqə bəlünüxicə, yezilarda uluk inkilapning wujutka qikixioqa səwəp bolqan. Bu—dihanlar dihanlar jəmiyatining rəhbərligidə kıl-qan birinqi qong ix.

Ikkinqi Pomixxiklaroqa Siyasi Jəhəttin Zərbə Bərgən

Dihanlar ez təxkilatlarioqa igə bolqandin keyin, ularning birinqi hərkiti siyasi jəhəttin pomixxiklar sinipining bolupmu tuhao-lieshenlarning həywisini sundurup, yəni yezillardiki ijtimal orundin pomixxiklar hakimiyitini aqdurup taxlap, dihanlar hakimiyitini tikləxtin ibarət bolqan. Bu—intayin jiddi wə intayin möhim bir kürəx. Bu kürəx ikkinqi

məzgildiki yəni inkilap məzgildiki mərkiziy kürəx. Bu kürəx qəlibə kazanmay turup, ijarə wə əsünni keməytix, yər wə baxka ixləpqikirix wastilirini tələp kılıxka ohxax barlıq iktisadiy kürəxlərning qəlibə kazinixi hərgiz mümkün əməs. Hunənning nuroqun jaylirida, məsilən, Xiangxiang, Hengshən, Xiangtən katarlık nahiyilərdə pomixxiklar hakimiyyiti pütünləy aqdurulup, dihanlarningla hakimiyiti wujutka kəlgən, buningda gəp yok. Lekin Liling katarlık nahiyilərning yənə bir ķisim jaylirida (məsilən, Lilingning qərbəyi rayoni wə jənubiy rayonida), kərünüxtə pomixxiklar hakimiyiti dihanlar hakimiyitidin təwən turoqandək kilsimu, əmiliyəttə, siyasi kürəx kəskin bolmioqanlıktın, pomixxiklar hakimiyiti tehiqə yoxurun türdə dihanlar hakimiyiti bilən karxilaxmakta. Bu jaylarda dihanlarnı tehi siyasi qəlibigə erixti digili bolmaydu, pomixxiklar hakimiyiti dihanlar təripidin pütünləy aqduruloqanqa kədər, siyasi kürəxni yənimü küqəytix kerek. Dihanlarning pomixxiklaroqa siyasi jəhəttin zərbə berix usuli, omumlaxturup eytkanda, təwəndikilərdin ibarət:

Hesap elix. Tuhal-lieshenlar yərlik jamaət pulini baxkuroqanda, kəpinqisi uningdin yəp kətkən, hesawati enik bolmioqan. Mana əmdi dihanlar hesap elixni tutka kılıp turup, nuroqun tuhal-lieshenlarnı aqdurup taxlıqan. Birmunqə jaylarda, hesap elix weyyüənhuyliri təxkil ķilinip, məhsusla tuhal-lie-

shenlardin hesap elinoqan, tuhao-lieshenlar bundak organni kərgəndə, titrəydiqan bolup қaloqan. Bundak hesap elix hərkiti dihanlar hərkiti kozqalqan nahi-yilərdə nahayiti omumyuzluk elip beriloqan, buning əhmiyiti pul kayturuwelixtilə əməs, bəlki tuhao-lieshenlarning jinayətlirini elan kilip, tuhao-lieshenlarning siyasi orni wə ijtimali ornini yokitixta.

Jərimanə koyux. Hesap elix nətijisidə, ularning kəbih kilmixliri yaki burun dihanlarnı kahxitip əskilik kılqanlıqı, yaki hazır dihanlar jəmiyatigə buzqunqılık selix hərkətlidə bolqanlıqı, yaki kimarwazlıq mən'i kılınoqan buyrukka hilaplik kılqanlıqı wə yaki əpyün qangzilirini təpxurmiqanlıqı məlum bolqan. Muxu jinayətlərgə asasən, dihanlar, palani tuhaoqa munqə jərimanə koyulsun, pustani lieshenoja munqə jərimanə koyulsun, dəp karar qikarоqan, jərimanə birkanqə on yüəndin birkanqə ming yüən'giqə bolqan. Dihanlar təripidin jərimanə koyulqanlarning təbii əhalda abroyi tekülgən.

Pul ianə elix. Rəhimsiz pomixxiklardin pul ianə elinip, kəmbəqəllərgə yardım berixkə, kopiratiplar kuruxka, dihanlar oqa kərz pul berix orunlari kuruxka yaki baxka ixlar oqa ixlitilgən. Pul ianə elixmu bir türlük jaza, bırak jərimanə koyuxtın yenikrək. Pomixxiklarning, beximəqa bir bala kəlmisun, dəp, dihanlar jəmiyatlırigə əzlüigidin pul ianə kılqanlırimu heli kəp.

Sorakka tartip koyux. Dihanlar jəmiyatigə buz-

əqunqılık salidioğan səz-hərkətliri kərülgən lekin jinayiti yenikrək bolqanlarning əylirigə kixilər top-linip besip kirip, ularni anqə-munqə sorakka tartkan. Nətijidə, kəpinqə, ulardin buningdin keyin dihanlar jəmiyitining namini bulqaydiqan səz-hərkətlərni tohtitidiqanlıqı enik yeziləqan "tilhət" elip ixni tüğətkən.

Qong namayix kiliç. Dihanlar jəmiyiti ammiqə baxqılık kılıp, ezi bilən əqəkəxkən tuhao-lieshenlarqa karxi namayix ətküzgən, ularning əyidə tamak yigən, qoxkılırini soymay, axlıklarını elip qıkmay koymıqan, bundak ixlər heli kəp. Yekında Xiangtən nahiyisining Majiahe digən yeridə 15 ming kixini baxlap berip, 6 lieshenni sorakka tartıx ixi bolqan, sorak 4 kün dawam kıləqan, lieshenlarning 130 din artuk qoxkisi soyulqan. Namayixning nətijisi, kəpinqə, jərimanə koyux bolqan.

Uzun ələman kiygüzüp, yeza aylandurup sazayı kiliç. Bundak ix jaylarda nahayiti kəp bolqan. Tuhao-lieshenlarqa kəqəzdin yasaloğan uzun ələman kiygüzülgən, ələmanlarqa palani tuhao yaki pustani lieshen digən hətlər yeziləqan. Ularnı aqam-qə bilən baqlap, bir top kixi ariqə elip yetiləp mangəqan. Jang urup, bayraq kətirip, kixilərning dikkitini jəlp kiliç ixlirimə bolqan. Bundak jaza tuhao-lieshenlərni kattık titrətkən. Bir ketim uzun ələman kiygənlər xuningdin baxlapla abroyi təküllüp, əl katarioğla koxulalmaydiqan bolup kaləqan.

Xunga puli barlirining kəpinqisi uzun қalpak kiyixtin kərə jərimanə tələxni əwzəl kərgən. Lekin dihanlar unimioqanda, ularoqa bəribir қalpak kiygüzülgən. Bir yezilik dihanlar jəmiyiti nəhayiti ustilik ixlətkən, bir lieshenni tutup kelip, uningoqa xu küni uzun қalpak kiygüzidioqanlıqını eytən, lieshen korkkinidin rənggi əqüp kətkən. Əmma, dihanlar jəmiyiti uningoqa xu küni uzun қalpak kiygüzməslikni karar kiloqan. Qünki xu küni қalpak kiygüzülsə, bu lieshen tehimu beziriwelip, jinayitidin korkmaydioqan bolup қalidu, uni bugün koyup berip, yənə bir küni қalpak kiygüzgən yahxi, dəp hesaplıqan. Xuning bilən bu lieshen əzinin qəqan uzun қalpak kiyidioqanlıqını biləlməy, hər küni əyidə yatsa-kopsa ənsirəp, hatırjəm bolalmay kaloqan.

Nahiyə türmilirigə қamitix. Bu—uzun қalpak kiygüzüxtinmu eçir jaza. Dihanlar tuhao-lieshenlarnı tutuwelip, xən'gən məhkimisining türmisigə əwətip қamatkan wə ularoqa jaza berixni xən'gən'gə tapxuroqan. Hazır türmilərgə kixi қamax burunkiąqə ohximaydu, burun shenshilar dihanlarnı қamatkan bolsa, əmdi dihanlar shenshilarnı қamatmakta.

Koqlap qikirix. Tuhao-lieshenlardın jinayiti həmmigə ayan bolovanlarını dihanlar koqliwətməkqi boloqan əməs, bəlki tutmakqi yaki eltürməkqi boloqan. Ular tutuluxtin wə eltürülüxtin korkup, baxka jaylaroqa keletalip kətkən. Asasiy tuhao-lieshenlar dihanlar hərkəti rawajlanqan nahiyilərdə pütün-

ləy digüdək kehərliq kətkən, nətijidə koqlap qikiriloğan bilən barawər bolqan. Ularning birinqi dərijilikliri Shanghəygə, ikkinqi dərijilikliri Hənkouqa, üçinqi dərijilikliri Changshaqa, tətinqi dərijilikliri nahiyə xəhərlirigə kehərliq kətpət beriwalqan. Kətpət kətkən bu tuhao-lieshenlarning Shanghəygə beriwalqanlırı əng hatırjəm bolqan. Hənkouqa beriwalqanlırı, məsilən, Huarong nahiyisidin baroqan 3 lieshen ahir tutuvelinip ķayturup kelin'gən. Changshaqa beriwalqanlırı ķaqqan bolsun əz nahiyiliridin əlkə mərkizigə okuxka kəlgən okuquqilarning tutuwelixidin tehimu ənsirigə, mən Changshada ikkisining tutuwelin-qanlıqını əz kəzüm bilən kərdüm. Nahiyə xəhərlirigə beriwalqanlırinin salahiyiti tətinqi dərijilik bolup, u yərlərdə dihanlar üçün kəz-kulak bolidiqanlar kəp bolqanlıqtin, ularni seziwelix nahayiti asan bolqan. Hunən həkümitining maliyə ixliri kiyin halqa qüxüp ķaloqanda, maliyə dairiliri uni dihanlarning baylarnı ķoqliwetip, pul toplaxni kiyin laxturup ķoyqanlıqidin kərükən, mana buningdin tuhao-lieshenlarning yezilarda turalmay ķaloqanlıqini kərgili bolidu.

Etix. Bu jəzmən nahayiti qong tuhao-lieshenlarqa karitiloğan bolup, buni dihanlar hər sahə həlk ammisi bilən birlikdə kiloqan. Məsilən, Ningxiang nahiyisidin Yang Zhize, Yüeyang nahiyisidin Zhou Jiagən, Huarong nahiyisidin Fu Daonən, Sun Bozhularnı dihanlar wə hər sahə həlkə həydəkqılık kılıp

həkümətkə atturoqan. Xiangtən nahiyisidiki Yən Rongqiuni bolsa dihanlar wə hər sahə həlkı xiənzhangni məjburi makul kılıp türmidin elip qikkan wə dihanlar əz əcoli bilən atkan. Ningxiang nahiyisidiki Liu Zhaoni dihanlar əzlirila urup əltürgən. Liling nahiyisidiki Peng Zhifən, Yiyang nahiyisidiki Zhou Tiənjüe. Cao Yünlərni bolsa “tuhao-lieshenlarnı sorak kılıx pəwkul’addə fatingi” əlümgə həküm kilməkqi boluwatidu. Bundak qong lieshen, qong tuhaolardin birərsini etip taxlax pütün nahiyini zilzilikə kəltürgən, feodal gezəndilirini yokitixa zor ünüm bərgən. Bundak qong tuhaao-lieshenlardin hərkəysi nahiyilərdə kəp digəndə birnəqqə oni, az digəndimu birnəqqisi bar, hər bir nahiyidə jinayiti uqıqa qikkanlardın az digəndə birnəqqisini etip taxlaxla əksiyətqilərni basturuxning ünüm-lük usuli. Tuhaao-lieshenlar dəwr sürgən qaoqlarda dihanlarnı əltürük ular üçün heq gəp əməs idi. Changsha nahiyisining Xinkang zhenidiki tuənfang-jüning jüzhangi He Məyqüən tuənfangjüni baxkuruqandan buyanki 10 yil iqidə əltürgən namrat dihanlar mingəqa yetip baroqan, u buningə “bas-miqilarnı əltürük” dəp qiraylıq nam bərgən. Mening yurtum Xiangtən nahiyisining Yintiən zhenidiki tuənfangjüning jüzhangi Tang Jünyən, Luo Shulinlar min’guoning 2-yilidin buyanki 14 yil iqidə, 50 nəqqə kixini əltürgən, 4 kixini tirik kəmgən. Əltürüləğən 50 nəqqə kixidin əng awal əltürüləğən ikkisi pütün-

ləy gunasız tiləmqi idi. Tang Jünyən: "Ixni ikki kələndərni əltürüxtin baxlaymiz!" digən. Bu ikki kələndər əz hayatidin ənə xundak ayrıloqan. Ilgiri tuhao-lieshenlarning rəhimsizligi, tuhao-lieshenlar-ning yezilarda pəyda kiloqan ak terorluqı ənə xundak bolоqan tursa, hazır dihanlarning kəzəqilip birnəqqə tuhao-lieshenni etip taxlap, əksil'inkilapqılarnı basturuxtək kiqikkinə terorluk hadisisini pəyda kiloqanlıqını orunsız diyixkə nimə asas bar?

Üqinqi Pomixxiklarqa İqtisadiy Jəhəttin Zərbə Bərgən

Qətkə xal wə gürüq qikirixka, xal bahasini ərlitixkə, besimdarlık kiliçka ruhsət kılmaslik. Bu—yekinki aylardin buyan Hunən dihanlirining iqtisadiy kürixidə bolоqan qong bir ix. Kəmbəqəl dihanlar bultur 10-aydin hazırlıqə pomixxik wə bay dihanlarning xal wə gürüqni qətkə qikirixini toşkan həmdə xal bahasini ərlitixi wə besimdarlık kiliçini mən'i kiloqan. Nətijidə, kəmbəqəl dihanlarning məxsidi toluk əməlgə exip, xal wə gürüqning qətkə qikirilixi қattık tosuwetilgən, xal bahası zor dərijidə qüxürülgən, besimdarlık tügitilgən.

Ijarə wə rənini axuruxka ruhsət kılmaslik, ijarə wə rənini keməytixni təxvik kiliç. Bultur 7- wə 8-aylarda, dihanlar jəmiyyitining küqi tehi ajiz məzgildə, pomixxiklar yənilə ekispilatatsiyini eçirlax-

turup baridioqan kona қайдilər boyiqə, ijarigə aloquqi dihanlar oqa ijarə wə rənini sezsiz axuridioqanlıqını arkimu-arka ukturoqan. Lekin 10-ayqa kəlgəndə, dihanlar jəmiyətlirining küqi zor dərijidə exip, ijarə wə rənini axuruxka birdək karxi turoqanlıktın, pomixxiklar ijarə wə rənini axurux digən səzni ikkinqi eçizoqa alalmayıqan bolup қaloqan. 11-aydin keyin, dihanlarning küqi pomixxiklarning küqini besip qüxkənliliktin, dihanlar ijarə wə rənini keməytixni yənimu ilgirilep təxvik kılıdiqan bolqan. Dihanlar: esit, bultur küzdə ijarini tələx waktida dihanlar jəmiyiti küqsiz kelip қaldi, bolmisa bultur küzdila ijarini keməytkən bolattuk, diyixkən. Bu yıl küzdə ijarini keməytix toqrisida dihanlar kəng təxvik elip beriwatidu, pomixxiklarmu ijarini keməytixning qarilirini sürüxtürüwatidu. Rənini keməytixkə kəlsək, bu Hengshən katarlik nahiyilərdə hazır elip beriliwatidu.

Ijarigə berilgən yərlərni қayturuwelixka ruhsət kılmaslık. Bultur 7- wə 8-aylarda pomixxiklarning bireylən'gə ijarigə bərgən yərni қayturuwelip, yənə bireylən'gə ijarigə berix ixliri tehi kəp ikən. 10-aydin keyin ijarigə bərgən yərlərni қayturuwelixka heqkaysisi petinalmaydiqan bolup қaloqan. Hazır, bireylən'gə ijarigə bərgən yərni қayturuwelip, yənə bireylən'gə ijarigə berix üstidə zadi səzləp olturuxning hajiti қalmaqan, pəkət ijarigə bərgən yərlərni қayturuwelip əzi terixi üstidila azrak məsile қaloqan.

Bəzi jaylarda pomixxiklar ijarigə bərgən yərlirini kayturuwelip əzi terimakqi bolqanda, dihanlar buningqimu ruhsət kilmioqan. Bəzi jaylarda, pomixxik əzi terimakqi bolsa, uning ijarigə bərgən yərlirini kayturuwelixioqa yol koyuloqan, lekin, xuning bilən billə, ijarigə aloquqi dihanlarning ixsiz ķelix məsilisi tuquluoqan. Bu məsilini həl kilişning tehi birlikkə kəlgən qarisi yok.

Əsünni keməytix. Ənhua nahiyisidə əsüm omum-yüzlük keməytilgən, baxqa nahiyilərdimu əsünni keməytix ixi yürgüzülgən. Pəkət dihanlar jəmiyiti-ning küqi əwj aloqan jaylardila, pomixxiklar "mülük-nıng omumning boluxi" din korkup, pütünləy "kərz berixni tohtitip koyoqan", yezilarda əsümgə kərz berix ixliri yok digüdək bolup kalqan. Hazırkı wakitta əsünni keməytix digən nərsə pəkət kona kərzlər bilənla qəklən'gən. Kona kərzlərning əsüni keməytilix bilənla կalmay, bəlki kərz bərgüqilərning kərz bərgən əsl pulini kistap elixiqimu yol koyul-mioqan. Kəmbəqəl dihanlar: "Məndə əyip yok, yerdin hosul qikmidi, kelər yil kayturarmən!" diyixkən.

Tetinqi Tuha-Lieshenlarning Feodallik Həkümranlıqını Açıdurup Taxli- oqan—Du, Tuən@lerni Yoqatkan

Kona xəkildiki du, tuən (yəni rayon, yeza) həkimiyət organlarını bolupmu du dərijiliklirini yəni

nahiyə dərijisigə yekin bolqanlarını pütünləy digüdək tuhao-lieshenlar igiliwaloqan idi. "Du"ning ərimiqida 10 mingdin 50-60 mingojıqə ahələ bolup, u tuənfangjügə ohxax mustəkil korallik küqkə, mo seliqi^⑯ selix wə xuningqə ohxax mustəkil maliyəbaj elix hökükioqa, dihanlarni halıqanqə koloqa elix. kamax. sorak kılıx wə jazalaxka ohxax mustəkil ədliyə hökükioqa igə idi. Bundak organlardiki lieshenlar bəeyni yeza padixasi idi. Dihanlar həkü-mətkə, məsilən, zongtong, dujün^⑰, xiənzhanglar oqan anqə pərwa kilmaytti, pəkət əxu yeza padixalirila ularning həkiki "ulukliri" hesaplinatti, ular dimiqida him dəp koysila, dihanlar buningqə intayın dikkət kılıx lazimliqini qüxinətti. Bu ketim yezilarda isyan kətirilixi nətijisidə, pomixxiklar sinipining həywisi omumüzlük sundurulup, tuhao-lieshenlarning kolidiki yeza hakimiyyət organlirimu xuning bilən billila əz əzidin aqduruloqan. Duzong wə tuənzonglar otturiqə qikixka jür'ət kılalmay əzini qətkə elip, yərlik ixlarning həmmisini dihanlar jəmiyatining bir tərəp kılıxioqa ittirip koyqan. Ular:

"Bundak ixlər bilən karim yok!" dəp tūgəxkən.

Dihanlar əzara paranglixip, duzong wə tuənzonglar toqrisida gəp aqkanda, qəzəplinip:

"U nimilərni dəmsən, ularning ixi tūgidi!" diyixkən.

"Ixi tūgidi" digən sez həkikətən inkilap dolkunu bolup ətkən jaylardiki koniqə yeza hakimiyyət organlirining əhwalini sürətləp beridu.

Bəxinqi Pomixxiklarning Korallik Küqlirini Aqdurup, Dihanlarning Korallik Küqlirini Tikligən

Hunəndiki pomixxiklar sinipining korallik küqliri ottura Hunəndə azrak, qərbiy wə jənubiy Hunəndə kəprək. Ottura hesap bilən hər bir nahiyidə 600 din miltik bar dəp hesaplıqanda, 75 nahiyidə jəmi 45 ming miltik bolqan bolidu, əmiliyəttə uningdinmu kəprək bolsa kerək. Dihanlar hərkiti rawajlanıqan ottura wə jənubiy Hunən rayonlarında dihanlarning kozqılıxi xunqə xiddətlik tüs aloqanki, pomixxiklar sinipi təng keləlmigən, ularning korallik küqlirinинг kəp kismi dihanlar jəmiyyitigə təslim bolup, dihanlarning mənpəeti tərəptə turoqan, məsilən, Ningxiang, Pingjiang, Liuyang, Changsha, Liling, Xiangtən, Xiangxiang, Ənhua, Hengshən, Hengyang nahiyilidə xundak bolqan. Az kismi bitərəp məwkədə turuwatkan bolsimu, əmma təslim boluxka mayıl boluwaitidu, məsilən, Baoqing wə baxka nahiyilərdə xundak. Yənə bir az kismi bolsa dihanlar jəmiyyətliri bilən düxmənlilik məwkəsidə turuwaitidu, məsilən, Yizhang, Linwu, Jiahe nahiyilidə xundak, lekin hazır dihanlar ularqa zərbə beriwaitidu, ularning küqlirini yekin arida yokitixi mümkün. Xundak kılıp, əksiyətqi pomixxiklarning қolidin tartiwelinqan korallik küqlər tamamən "əyhutuən

daimi düyi”¹⁷ kılıp өзгөрtilip, yengi yezilik өз өзини idare kılıx organlirining—dihanlar hakimiyitining yezilik өз өзини idare kılıx organlirining baxkuru-xioqa etküzülgөn. Bundak kona korallik küqlernerin tartiwelinixi—dihanlarning korallik küqlirini kuruxning bir təripi. Dihanlarning korallik küqlirini kuruxning yənə bir yengi təripi bar, u bolsimu dihanlar jəmiyatining suobiao düyliri. Suobiao—uzun sapka bekitilgөn ikki bislik nəyzə, uningdin yaloquz Xiangxiang nahiyisidila 100 mingi bar. Baxka nahiyilerning, məsilən, Xiangtən, Hengshən, Liling, Changsha nahiyilirining hər biridə 70-80 ming, 50-60 ming, 30-40 mingdin bar. Dihanlar hərkiti boluwatkanlıki nahiyilerdə suobiao düyliri tez rawajlanmakta. Suobiao bilən korallanıqan bundak dihanlar “əyhutuən əqeyri daimi düyi” bolup kalidu. Bu kəng suobiaolik küqlər yekurida bayan kilinoqan kona korallik küqlərdin zor bolup, barlık tuhao-lieshenlarni titritiwatkan wə yengidin wujutka keliwatkan korallik küqlər. Hunəndiki inkilap dairiliri bundak korallik küqlərni 75 nahiyidiki 20 milyondin artuk dihan arisida həkiki türdə omumlaxturuxi, hər bir yax wə ottura yaxlıq dihanni birdin suobiaooqa igə kılıxi lazimki, buni kixini korkutidıqan nərsə dəp karap, qəkləp koymaslıqı kerək. Əgər bundak suobiao düyidin korkup kətküqilər bolsa, bundaklar—rasa korkunqaklar! Uningdin pəkət tuhao-lieshenlara korkidu, inkilapçılar hərgiz korkmaslıqı kerək.

Altinqı Xən'gən Loyilar Wə Yamul Yayılırı Hakimiyitini Aqdurəqan

Nahiyə siyasisini pəkət dihanlar kozqaləqandila süzüldürgili bolidu, bu Guangdongning Həyfeng nahiyisidə ispatlanəqan idi. Bu əjetim Hunəndə bolupmu toluk ispatlandı. Tuhaq-lieshenlar hakimiyyətni igiliwaləqan nahiyilərdə, qandakla kixi xən'gən bolsa, həmmisi digüdək hiyanətqi əməldar bolup kəlgən. Dihanlar kozqaləqan nahiyilərdə, qandakla kixi xən'gən bolsa, həkümət pak bolqan. Mən barqan birnəqqə nahiyidə, xən'gənlər aldiqa birər ix kəlsə, awal dihanlar jəmiyatidin məslihət alidikən. Dihanlarning küqi taza əwj aloqan nahiyilərdə dihanlar jəmiyatining səzi "nahayiti etkür" ikən. Dihanlar jəmiyiti tuhaq-lieshenlarnı ətigəndə koloqa elixni lazım tapsa, xən'gənlər uni qüxkə kalduralmaydikən, qüxtə koloqa elixni lazım tapsa, kəqkə kalduralmaydikən. Dihanlar hakimiyiti yezılarda dəsləp tikliniwatkan qaqlarda, nahiyə xən'gənləri tuhaq-lieshenlar bilən til biriktürüp, dihanlar oqan birlikdə takabil turoqan. Dihanlar hakimiyiti tiklinip, pomixxiklar hakimiyiti bilən teng turalaydiqan dərijigə yətkəndə, nahiyə xən'gənləri pomixxiklar-qımımı, dihanlar oqimu sahta pozitsiyə tutqan, dihanlar jəmiyatining səzliridin bəzilirini köbul kılqan, bəzilirini rət kılqan. Pomixxiklar hakimiyiti dihanlar

hakimiyiti təripidin pütünləy aqduruloganda bolsa, yekurida eytiloqandək, dihanlar jəmiyiti ning sezi etkür bolup kaloqan. Əzir Xiangxiang, Xiangtən, Liling, Hengshən qatarlik nahiyilərning nahiyə siyasisining əhwali mundak:

1. Həmmə ix xiənzhanglar bilən inkilawiy həlk təxkilatlinining birləxmə yiqinida həl kilinidiqan bolqan. Bundak yiqinlar xiənzhang təripidin qakirilip, xiənzhang məhkimisidə etküzülgən. Bundak yiqinlar bəzi nahiyilərdə "həkümət bilən jamaət təxkilatlinining bax koxkan yiqini" dəp, bəzi nahiyilərdə "nahiyə ixliri yiqini" dəp ataloqan. Uningoqa xiənzhangdin baxka, nahiyilik dihanlar jəmiyiti, nahiyilik bax ixqilar uyuxmisi, nahiyilik sodigərlər jəmiyiti, nahiyilik ayallar birləxmisi, nahiyilik okutkuqi-hizmetqilər birləxmisi, nahiyilik okuquqilar birləxmisi wə guomindang nahiyilik dangbu@si-ning wəkilliri katnaxqan. Bundak yiqinlarda həlk təxkilatlinining pikirliri xiənzhangoqa təsir kərsətkən, xiənzhangmu daim ular nimə disə, xuni kiloqan. Xuning üqün, Hunəndə demokratik weyyüənlilik tütümidiki nahiyə siyasi təxkilini kollinixta, əlwəttə, məsilə kalmıqan. Əzirki nahiyilik həkümətlər xəkil wə mahiyət jəhətliridin heli demokratiyilixinip kaloqan. Bundak wəziyətning wujutka kəlgənligi yekinkı 2-3 aydin buyanki ix, yəni dihanlar tərəp-tərəptin közqilip, tuhao-lieshenlar hakimiyitini aqdurup taxlıqandin keyinki ix. Xən'gənlər kona yələnqüklirining

yikılıqanlıqını kərüp, əməldar bolux üçün baxka yelənqük tapmay bolmaydiqanlıqını bilgəndin keyinla, həlk təxkilatlarioqa hoxamət kilişkə baxlıqan, xuning bilən yukuridikidək wəziyət kelip qıkkən.

2. Sorakqlar üçün ənzə kalmıqan. Hunənnin ədliyə tütümi helimu xən'gənlər ədliyə ixlirini koxumqə etəydiqan, sorakqlar xən'gənlərning ənzilər üstidə sorak kilişioqa yardımlixidiqan tütüm boluwatidu. Xən'gən wə ularning yardımqlılıri bay bolux üçün, pütünley oğellə-parak elix, alwang-yasak selix, hərbi səysi selixkə, hək tələp dəwaliri wə jinayı ixlar dəwalirini bir tərəp kilixta akni kara kiliq kakti-sokti kilişkə ohxax birnəqqə türlik ixlərəqə tayanoqan, bolupmu keyinkisini daimlik wə ixənqlik baylik mənbəsi kiliwalıqan. Birnəqqə aydin buyan, tuhao-lieshenlar aqdurulup, dəwa həddigərlirim kalmıqan. Dihanlarning qong-kiqik ixlrimu tamamən hər dərijilik dihanlar jəmiyətliridə bir tərəp kiliqan. Xunga, nahiye məhkimiliridiki sorakqlarəqə heqkanqə ix kalmıqan. Xiangxiang nahiyyisining sorakqisi manga: "Dihanlar jəmiyiti kuruluxtin ilgiri nahiye məhkimisigə hək tələp dəwaliri wə jinayı ixlar dəwaliri toqrisida hər künü ottura hesap bilən 60 parqə ərz kelip turatti, dihanlar jəmiyiti kurulqandan keyin, hər künü ottura hesap bilən aran 4-5 parqila kelidiqan bolup kaldi" didi. Xuning bilən xən'gənlər wə ularning yardımqlılırinining yanquqı kuruk kaloqan.

3. Jingbeydüymu, sakqi, yayilarmu əskilik kılıxtın əzini tartkan wə yezilaroqa berip қaktı-sokti kılalmaydiqan bolup kalqan. Burun yeziliklər xəhərliklərdin korkatti, əmdi xəhərliklər yeziliklərin korkidioqan bolup kalqan. Bolupmu nahiyilik həkümətlər bekip kəlgən sakqi, jingbeydüy wə yayilaroqa ohxax yawuz itlar yezilaroqa berixtin korkkan, yezilaroqa barqandimu қaktı-sokti kılalmaydiqan bolup kalqan. Ular dihanlarning suobiao-sini kərsila titrəp ketidioqan bolqan.

Yəttinqi Citanglar Wə Uruk Baxlıklırining Urukdaşlıq Hakimiyyiti, Chenghuangmiao Wang Wə Yər Pusasining Ilahiy Hakimiyyitidin Tartip Ərlər Hakimiyyitigiqə Həmmisini Aqduroqan

Zhongguoda ərlər, adəttə, xitongluk üç hil hakimiyyətning həkümranlıqida bolidu, bular: (1) dəlet, elke wə nahiyidin tartip yeziqiqə bolqan dəlet xitongi (siyasi hakimiyyət); (2) uruklar citangi, tarmaq uruklar citangliridin tartip ailə baxlıklırıqə bolqan urukdaşlıq xitongi (urukdaşlıq hakimiyyiti); (3) yənlütiənzi, chenghuangmiao wangdin tartip yər pusasıqiqə bolqan ahirət xitongi, xuningdek asman hudasidin tartip türlük qiltənlərgiqə bolqan ilahlar xitongi, yiçip eytkanda, ərwahlar xitongi (ilahiy hakimiyyət) din ibarət. Ayallaroqa kəlsək, ular yük-

rida eytiloqan üq hil hakimiyətning həkümranlıqında boluxtin taxkıri, ərlər həkümranlıqı (ərlər hakimiyyiti)dimu bolidu. Bu tət hil hakimiyət—siyasi hakimiyət, urukdaxlıq hakimiyiti, ilahiy hakimiyət wə ərlər hakimiyiti pütün feodal urukdaxlıq idiyisi wə tüzümgə wəkillik kılıp, Zhongguo həlkini hususən dihanlarnı qirmiwaloqan taza yoqan tət aqamqa idi. Dihanlarning yezilarda pomixxiklar hakimiyitini қandaq aqduroqanlıqı yuqurida eytkinimizdək boldi. Pomixxiklar hakimiyiti—barlık hakimiyətlərning qoli. Pomixxiklar hakimiyitining aqduruluxi bilənla urukdaxlıq hakimiyiti, ilahiy hakimiyət wə ərlər hakimiyiti birakla təwrinixkə baxlıqan. Dihanlar jəmiyatining küqi əwj aloqan jaylarda uruk baxlıkları wə citanglarning pullirini baxkuroquqilar əmdi uruk əwlatlirini ezəlməydiqan wə citanglarning pullirini yəp ketəlməydiqan bolup қaloqan. Uruk baxlıkları wə baxkuroquqılarning yamanlıri tuhao-lieshenlar katarida aqduruloqan. Citanglar ilgirikidək “saqrisioqa urux”, “suqqa taxlap əltürük”, “tirik kəmük”kə ohxax dəhxətlik tən jazalırı wə əlüm jazalırını əmdi kollinalmaydiqan bolup қaloqan. Ayallar wə kəmbə-qəllər citanglardiki ziyapətlərgə kirəlməydiqan kona қaidilərmə buzup taxlanıqan. Hengshen nahiyisining Bəyguo digən yeridiki ayallar toplınip citanglardiki ziyapətkə besip kirip, həqbir pisənt kilmastın olturuxup yəp iqixkən, hərmətlik uruk baxlıkları ularnı əz məyligə қoyup berixkə məjbur bolıqan. Yənə bir

jayda, kəmbəqəl dihanlarning citanglardiki ziyapet-lərgə kirixi mən'i kilinqanlıktın, bir türküm kəmbəqəl dihanlar besip kirip, rasa yəp iqixkən, buni kərgən tuhao-lieshenlar wə uzun tonluk janaplar korkup keqip kətkən. Dihanlar hərkitining əwj elixi bilən ilahiy hakimiyətmu omumyüzlük təwrəxkə baxlıqan. Nuroqun jaylarda dihanlar jəmiyiti buthanilarnı igiləp, jəmiyətning ixhanisi kiloqan. Həmmə jaylardiki dihanlar jəmiyətliri buthanilarning mülkinin əz ihtiyoqına elip, dihanlar məktiwi kuruxni wə dihanlar jəmiyitigə hirajət kılıxni təxəbbus kiloqan, uni "hurapattin kəlgən jamaət puli" dəp atıqan. Liling nahiyisidə hurapatlıknı mən'i kılıx wə butlarnı qekix ixi heli əwj aloqan. Bu nahiyining ximalidiki rayonlarda dihanlar ey butliri üçün xang kəydürüp məhəllə aylinixni mən'i kiloqan. Lukou rayonining Fuboling digən yeridiki buthanida nur-qun but bar ikən, guomindangning rayonluk dang-busini kuruxta ey yetixmigənliktin, qong-kiqik butlar bir bulungoja dəwilep koyulqandimu, dihanlar buningoja heqnimə dimigən. Xuningdin keyin kixi əlgəndə kilinidioqan ibadətlər—ilahka seqinix, diniy murasimlarnı etküzük wə ərwahlaroqa panus yekix ixliri nahayiti aziyip kətkən. Bu ixlaroqa dihanlar jəmiyitining weyyüənzhangi Sun Xiaoshən baxqılık kiloqanlıktın, xu yərdiki rohanilar Sun Xiaoshənni bək yaman kərüp kaloqan. Ximaldiki 3-rayonning Longfeng'ən digən yeridiki dihanlar wə baxlanquq

məktəp okutkuqiliri yaqaq butlarni yerip gəx pixurup yigən. Jənubiy rayonda Dongfu ibadəthanisidiki 30 nəqqə butni okuquqlar bilən dihanlar birlikə kəydürüwətkən, bulardin pəkət "Baogong loyi" isimlik ikki kiqik butnila bir keri dihan tartiwelip: "Undak kilmanglar, yaman bolidu!" dəp elip kətkən. Dihanlarning küqi həkümranlıq orunni igiligən jaylarda, ilahlar oja etikat kiloquqilardin pəkət keri dihanlar bilən keri ayallarla қalojan, yax wə ottura yaxlıq dihanlar etikat kilmaydiqan bolqan. Dihanlar jəmiyyitidə hokuk yax wə ottura yaxlıq dihanlarning қolida bolqanlıktın, ilahiy hakimiyyətni aqdurux, hurapatlıqni tügitix ixliri həmmə jayda elip berilməkta. Ərlər hakimiyyiti digən bu nərsə kəmbəqəl dihanlar arisida əzəldin ajizrak, qunki iqtisadiy jəhəttə, kəmbəqəl dihan ayallar baylar sinipining ayallirioja қarioqanda əmgəkkə kəprək katnaxmisa bolmioqanlıktın, ularning ailə ixlirida kolqa kəltür-gən pikir bayan kiliş hətta həl kiliş hokukları bir kədər kəprək. Yekinkı yillardın buyan yeza iqtisadi baroqansıri wəyran boluwatkanlıktın, ərlər ayallarnı əzığə boysunduridiqan tüp xərtmu buzulup kətkən. Yekinda, dihanlar hərkitining kətirilixi bilənla nur-oqun jaylarda ayallar yeza-kənt ayallar birləxmisilirini təxkil kilojan, ayallarning bax kətirix pursiti yetip kəlgən, xuning bilən ərlər hakimiyyiti kündin-kün'gə təwrinixkə baxlıqan. Kiskisi, barlıq feodal uruk-daxlik idiyisi wə tüzümi dihanlar hakimiyyitining

rawajlinixiqa əgixip təwrinip kaloqan. Lekin һazirki wakitta dihanlarning küq-kuwwiti pomixxiklarning siyasi hakimiyitini paqaklap taxlaxka mərkəzləxkən. Pomixxiklarning siyasi hakimiyiti paqaklinip bolqan jaylarda dihanlar urukdaxlik, diniy hurapatlik wə ərlər bilən ayallar otturisidiki munasiwəttin ibarət üq nuktiqa hujum baxlioqan. Əmma bu hujum һazir tehi "baxlinix"tinla ibarət, bu üq nərsini pütünley aqdurup taxlax dihanlarning iktisadiy kürixi toluk qəlibə kazanqandan keyinla mümkün. Xuning üqün, biz һazirki wakitta dihanlarning siyasi kürəxni barlik küq bilən elip berixiqa rəhbərlik kılıp, pomixxiklar hakimiyitini təltəküs aqdurup taxliximiz lazim. Xuning arkisidinla iktisadiy kürəxni baxlap, kəmbəoqəl dihanlarning yər wə baxka iktisadiy məsililirini tüptin həl kilişimiz lazim. Uruk-daxlik, hurapi idiyilər wə ərlər bilən ayallar otturisidiki namuwapik munasiwətlərning yokitilixiqa kəlsək, ular siyasi kürəx wə iktisadiy kürəxlerning qəlibə kazanqandan keyinki təbii nətijisi bolidu. Əgər biz bu nərsilərni yokitixka həddidin artuk küq qikirip, қopallık bilən wə zormu-zor kirixsək, buni jəzmən tuhao-lieshenlar bana kiliwelip, "Dihanlar jəmiyiti ata-bowilarqa hərmət kilmaywatidu", "Dihanlar jəmiyiti ilahlarni harlap dinni yokatmakqi boluwatidu", "Dihanlar jəmiyiti hotunlarni omumning kiliixni təxəbbus kiliwatidu" digən'gə ohxax əksil'inkilawiy təxvikət xoarlırını

ketirip qikip, dihanlar hərkitigə buzqunqılık kildi. Hunən əlkisining Xiangxiang nahiyisi wə Hubey əlkisining Yangxin nahiyisidə yekində dihanlarning butlarnı qekixka karxi turqanlıqidin pomixxiklarning paydilanojanlıqı—ənə xuning oquq dəlili. Butlarnı dihanlar əzliri ornatkan, məlum wakitka yətkəndə, dihanlar bu butlarnı əz koli bilən elip taxlaydu, baxkılarning ular üçün butlarnı tolimu baldur eliwetixi hajetsiz. Gongchəndangning bu nərsilər toqrisidiki təxwikat siyasiti “okyaning zeyini məhkəm tartip turux, əmma okini koyup bərməslik”¹⁰tin ibarət boluxi kerək. Butlarnı dihanlar ezi elip taxliwətsun, eri əlgəndin keyin sadakətlik kərsitip kurban bolğan ayallar hatirisigə selinqan citanglar, erigə sadik tul hotunlar hatirisigə ornitloqan dərwazilarını dihanlar əzliri qekiwətsun, baxkılarning kılıp berixi toqra əməs.

Mənmu yezilarda dihanlar oja hurapatlıknı yokitixni təxvik kıldı. Mən mundak didim:

“Kixilər, tələylik bolaylı, dəp, 8 hətlik paloja ixinidu, yərlik yahxi tallansa, ərwaħlar xapaət kildi, dəp ixinidu. Bu yil birnəqqə ay iqidila tuhao-lieshenlar, hiyanətqi əməldarlarning həmmisi aqduruldi. Bu birnəqqə aydin ilgiri tuhao-lieshenlar, hiyanətqi əməldarlar tələylik bolup, ular oja ərwaħlar xapaət kılıqan bolsa, əmdi bu birnəqqə aydin buyan ularning uxtumtut təliyi keqip, ərwaħlar xapaət kilmaydiqan bolup kaptumu? Tuhao-lieshenlar silər-

ning dihanlar jəmiyitinglarnı məş'hirə kılıp: 'Həjəp boluwatidu, bugünkü kün weyyüənlər dunyasi bolup kətti, kara, tərətkə barsangmu weyyüənlərgə dokuruxup əalisən' diyixiwatidu. Dərwəkə xundak, xəhərdimu, yezidimu, ixqilar uyuxmisidimu, dihanlar jəmiyitidimu, guomindangdimu wə gongchəndangdimu ijrai weyyüənlər bar, həkikətən weyyüənlər dunyasi. Lekin bumu 8 hətlik paldin wə ərwaħlardin boluwatamdu? Həjəp-hə! Yezilardiki yalangtexler-ning 8 hətlik paldin uxtumtut təliyi kelip kaptu-hə! Ərwaħlarmu uxtumtut xapaət kılıdioqan bolup kaptu-hə! İlahlaroqıqu? Ularoqa seqinixka bolidu. Lekin dihanlar jəmiyitini kayrip koyup, pəkət Guənsheng dijün wə Guənyin dashilar bilənla bolup kətkəndə, tuhao-lieshenlarnı yokatkılı bolattimu? Bu Guənsheng dijün wə Guənyin dashilarmu biqarə ikən, birkənqə yüz yil seqindinglar, ular silərgə birmu tuhao-lieshenni yokitip bərmidiqo! Silər hazır ijarini keməytməkqi boluwatisilər, eytinglarqu, buning üqün nimə qarə bar, ilahlaroqa ixinəmsilər, yaki dihanlar jəmiyitigə ixinəmsilər?"

Mening bu sezlirimni anglap, dihanlar külüxüp kətti.

Səkkizinqi Siyasi Təxvikətni Omumlaxturoqan

Qanun-siyasi məktəpliridin on mingini eqipmu, hazır dihanlar jəmiyətliri elip beriwatkan siyasi

tərbiyigə ohxax, xunqə kiska muddət iqidə siyasi tərbiyini həmmə qət-yaka jaylardiki ər-ayallar wə ķeri-yaxlarojıqə omumlaxturup bolqılı bolamdu? Meningqə, bolmas. Jahān'girlarnı yokitaylı, jünfaları yokitaylı, hiyanətqi əməldarlarnı yokitaylı, tuhao-lieshenlarnı yokitaylı, digən bu birkənqə siyasi xoar rastla kanatsız uqup yürüwatıdu, yezi-lardiki sansız yaxlar, ottura yaxlıklar, ķerilar, balilar wə ayallar arisioqa uqup berip, ularning mengisigə ornixip, yənə ularning mengisidin aqzi arkılık etilip qıkmakta. Bir top balilar oynawatıdu, dəyli, əgər sən bir balining yənə bir balıqə kəzini alayıtip, yərni tepip, ķolini xiltiqan halda aqqikli-niwatkanlıqını kərsəng, dərhal uningdin: "Jahān'girlarnı yokitaylı!" digən kəskin awazni anglaysən.

Xiangtən ətrapida balilar kala bakkılı qıkkanda, urux kılıp oynaydiken, biri Tang Shengzhi, yənə biri Ye Kəyxin^{②0} bolidikən, birdəmdin keyin, biri yengilidikən, yənə biri koqlaydikən, koqlıqını Tang Shengzhi, kaqını Ye Kəyxin ikən. "Küqlük jahān'girlarnı yokitaylı" digən bu nahxını bazardiki balilaringoqu həmmisi digüdək bilidikən, yezidiki balilaringoqu nuroqunliri bilidikən.

Sun Zhongshen əpəndining wəsiyitini yezılarda bəzi dihanlarmu okuyalaydioqan bolup kaloqan. Ular bu wəsiyət iqidin "ərkinlik", "barawərlik", "sənmin-zhuyi", "təng höküksiz xərtnamılər" digən atalqlularını ajritiwelip, əzlirining kündilik turmuxida kəlsə-kəl-

məs kolliniweridikən. Shenshi kiyapitidiki bir adəm yolda bir dihanqa uqrap kaptu, u gidiyip dihanqa yol bərməptu, dihan qəzəplinip: "Həy, tuhao-lieshen! Sənminzhuyini biləmsən?" dəptu. Changsha xəhri ətrapidiki kektatqı dihanlar xəhərgə kektat satkılı kirgəndə, daim sakqılarning bozək kilixiqə uqrap kəlgən ikən. Əmdi dihanlar koral tepiwaloqan, bu koral—sənminzhuyi. Sakqilar kektat satidiqan dihanlarnı uroqan wə tilliqanda, dihanlar dərhal sənminzhuyini kətirip qikip, қarxilik kərsitudikəndə, sakqilar gəp kılalmay kalidikən. Xiangtən nahiyisidiki bir rayonluk dihanlar jəmiyiti bir ix toqrisida yezilik dihanlar jəmiyiti bilən kelixəlmigəndə, yezilik dihanlar jəmiyitining weyyüənzhangi: "Rayonluk dihanlar jəmiyitining təng hokuksız xərtnamisigə karxi turimiz!" dəp hitap kiloqan.

Siyasi təxvikətning yezilarda omumlaxturuloqanlıqı—pütünley gongchəndangning wə dihanlar jəmiyətlirining kərsətkən hizmiti. Nahayiti addi yazma xoarlar, rəsim wə nutuklar, dihanlarning hər birini huddi bir ketim siyasi məktəptə okutup qikkandək, nahayiti kəng wə tez ünüm beriwatidu. Yezilarda ixləwatkan yoldaxlarning doklatlirioqa karioqanda, Ən'gliyigə karxi namayix, ektəbir inkilawini hatirilex wə beyfa qəlibisini omumyuzluk təbrikləextin ibarət üq ketimlik zor ammiwi yioqında siyasi təxvikət nahayiti omumyuzluk elip beriloqan. Bu yioqınlar dawamida, dihanlar jəmiyiti bar jaylarda siyasi

təxwiqat omumyüzlük elip berilip, yezilarning həm-misi hərkətkə kəltürülgən, ünumi nahayiti zor bol-ğan. Buningdin keyin dikkət kilişka ərziydiqini xuki, hər hil pursətlərin paydilinip, yukarıda eytiloqan addi xoarlarning məzmununu pəydin-pəy toluklax, mənisini pəydin-pəy qüxinixlik kiliş lazıim.

Tokkuzinqi Dihanlar Mən'i Kiloqan Ixlar

Gongchəndang rəhbərligidə dihanlar jəmiyiti yezilarda əzinin abroyini tikligən, xuning bilən dihanlar əzliri yahxi kerməydiqan ixlarnı mən'i kiloqan, yaki qəkligən. Əng kattik mən'i kiloqanlıri pəy, kimar wə əpyündin ibarət üq nərsə.

Pəy: Dihanlar jəmiyitining küqi əwj aloqan jay-larda majang, pəyjiu wə կəqəz oyunları pütünləy mən'i kiliqan.

Xiangxiang nahiyisining 14-dusidiki bir rayonluk dihanlar jəmiyiti ikki sewət majangni keydürüwətkən.

Yezilarqa barsang, heqkandak pəy oynawatkan-larnı kerməysən, hilaplik kiloquqilarqa dərhal jaza berildi, heqbır yüz-hatir kiliñmaydu.

Kimar: Ilgiriki "kimarwazlar"ning əzliri hazırlı kimarnı mən'i kilmakta, dihanlar jəmiyitining küqi əwj aloqan jaylarda kimar oynax pəy oyunlarioq aohxaxla pütünləy süpürüp taxlanıqan.

Əpyün: Nahayiti kattik mən'i kiliqan. Dihanlar jəmiyətləri əpyün qangzilirini tapxurux toqrisida

buyruk qüxürgəndə, heqkim kılqılık karxilik kərsitəlmigən. Liling nahiyisidə bir lieshen əpyün əqangzisi-sini tapxurmıqanlıqtın, tutuwelinip yeza aylandurup sazayı kılınoqan.

Dihanlarning bu “əqangzisizlandurux hərkiti” əzinin daqduqısı jəhəttin beyfa armiyisining Wu Peyfu, Sun Chuənfang²¹ қoxunlirini қoralsızlandur-qanlıqidin kelixmaydu. Birmunqə inkilawiy armiyə jün’guənlirining aililiridiki əpyün humarı bəkmü kattik bolqan, bir tal “əqangza”qa tayinip jenini saklap keliwatkan mətiwər ķerilarning həmmisi “yaxisun”lar (Lieshenlar dihanlarnı məs’hirə kılıp xundak dəydikən) təripidin əqangzisizlandurulqan. “Yaxisun”lar əpyünni terix wə qekixnilə əməs, baxka yərlərgə toxuxnimə mən’i kiloqan. Guyzhou əlkisidin Baoqing, Xiangxiang, Youxiən, Liling nahiyiliri arkılık Jiangxi əlkisigə toxuloqan əpyünlərdin yolda tosuwelinip keydürüwetilgənliri az əməs. Bundak kiliç həkümətning maliyisi bilən tokunuxup kaloqan. Nətijidə əlkilik dihanlar jəmiyyiti beyfa armiyisining təminatını etiwarqa elip, təwən dərijilik dihanlar jəmiyatlırigə “Əpyün toxuxni mən’i kiliç waktingə tohtitip turulsun” dəp buyruk bərgən. Əmma dihanlar buningdin nahayiti rənjigən.

Bu üq nərsidin baxka, dihanlar mən’i kiloqan yaki qəkligən nərsilər yənə kəp, kiskartıp eytkanda təwəndikiqə:

Huagu. Bu bir hil kiqik tiyatır bolup, uni oynax

nuroqun jaylarda mən'i kılınoqan.

Jo. Nuroqun nahiyilərdə jolarnı qekip taxlax ixliri bolqan, Xiangxiang nahiyisidə bu ix alahidə əwj aloqan. Dihanlar joqə olturoqanlarqa nahayiti eç bolup, jolarnı qekip taxlaxka aran turidikən, lekin dihanlar jəmiyiti ularnı tosup koyoqan. Dihanlar jəmiyitini baxkuroquqilar dihanlaroqa: "Silər jolarnı qekip taxlisanglar, baylar üçün pul iktisat kılıp bərgən bolisilər, jo kətərgüqilər ixsiz əlididə, bu əzənglarnı əzənglər ziyanqa uqratkanlıq bolmamdu?" digən. Dihanlar buning tegigə yetip, yengi usul tapkan, yəni jo kətərgüqilərning ix həkkini zor dərijidə axurup, baylarning ədiwini bərgən.

Hərək qikirix wə xırnə kaynitix. Xal-gürüqtin hərək qikirix wə xırnə kaynitix omumyüzlük mən'i kılınoqan, hərək qikarоquqi wə xırnə kaynatkuqilar bu toqridə əkahxapla yürgən. Hengshən nahiyisining Futiənpü digən yeridə hərək qikirix mən'i kılınmışqan bolsimu, hərəkning bahası bək təwən bəlgiləp koyulmuşluğundan, hərək dukanlıri payda tapalmay, hərək qikarmaslığka məjbur bolqan.

Qoxka. Hər bir ailidə bekilidoğan qoxkining sani qəklən'gən, qunki qoxkilar xal-gürüq yəydi.

Tohu-ədək. Xiangxiang nahiyisidə tohu-ədək bekix mən'i kılınoqan, əmma ayallar buningə qarxi qikikan. Hengshən nahiyisining Yangtang digən yeridə ailə bexiqə pəkət üqtin, Futiənpü digən yeridə ailə bexiqə pəkət bəxtin bekixka ruhsət kılınoqan.

Birmunqə jaylarda ədək bekix pütünləy mən'i kılınoqan, qünki tohuqa қarioqanda ədək tehimu paydisiz, u xalni yəp ketix bilənla kalmay, xal maysilirini qəyləp kardin qikiridu.

Ziyapət. Həxəmətlik ziyapətlər omumyüzlük mən'i kılınoqan. Xiangtən nahiyisining Shaoshən digən yeridə mehmanlar oja pəkət tohu, belik, qoxka gəxliridinla tamak təyyarlax karar kılınoqan. Sunzi, həydəy, pungtozilardın səy təyyarlax mən'i kılınoqan. Hengshən nahiyisidə 8 təhsidin artuk səy koymaslıq karar kılınoqan. Liling nahiyisining xərkətiki 3-rayonida pəkət 5 təhsə səy, ximaldiki 2-rayonida pəkət 3 təhsə gəxlük, 3 təhsə gəxsiz səy կoyuxka ruhsat kılınoqan, əqərptiki 3-rayonida bahar bayrimida mehman qakirix mən'i kılınoqan. Xiangxiang nahiyisidə “dən'gao ziyapiti” — anqə həxəmətlik bolmioqan bir hil ziyapətmə mən'i kılınoqan. Xiangxiang nahiyisining 2-dusida bir ailə kelin kəqürüp kelixtə dən'gao ziyapiti etküzgən ikən, dihanlar, mən'i kiliç toqrisidiki buyrukqə boysunmidi, dəp, toplinip eyigə besip kirip, dastihanlirini buzup qeqiwətkən. Xiangxiang nahiyisining Jiamo zhenida yahxi yimək-iqmək istimal kılmaslıq, ata-bowilirining rohını miwə-qiwə bilənla yoklax yoloja koyulqan.

Kala. Bu—dihanlarning əng ətiwarlıq nərsisi. “Kala soyqan kixi ahirəttə kalıqə aylinidu” digən sez rastla diniy əkide bolup kətkən, xunga kalını soyqılı bolmaydiqan bolup қaloqan. Dihanlar haki-

miyətkə igə bolmioqan qaqlarda, kala soyuxka pəkət diniy qüxənqə bilənla əkarxi turalıqan, uni mən'i kilixka küqi yətmigən. Dihanlar jəmiyyiti ərəblərin keyin, ularning hakimiyiti kalilarnı baxçurux-kiqə yetip berip, xəhərlərdə kala soyuxni mən'i kiloqan. Xiangtən nahiyyisining xəhər iqidə burun kala gəxi satidioqan altə dukan bar ikən, hazır ularning bəxi yepiloqan, kaloqan biridə aqrık wə kardin qıkkən kalilar soyup setilidikən. Hengshəndə kala soyux nahiyyə boyiqə pütünləy mən'i kilinoqan. Bir dihanning puti sunup kətkən bir kalisi bar ikən, uni dihanlar jəmiyyitidin sorap andın soyalıqan. Zhuzhou xəhridi ki sodigərlər uyuxmisi əramlıq kılıp bir kala soyqanda, dihanlar xəhərgə kirip, sodigərlər uyuxmisi sorakka tartkan, sodigərlər uyuxmisi jərimanə təligrəndin taxkıri, pojangza etip əpu sorıqan.

Sərgərdanlıq turmux. Liling nahiyyisidə bahar bayrimida koxak koxup tiləmqilik kiliş, yer hudasını mədhiyiləx, zhübənzi qelip qəzəl eytip kələndərlik kilişka ohxax ixlarnı mən'i kiliş karar kilinoqan. Bulardın hərkəysı nahiyyilərdə mən'i kilinoqanlırimu boloqan, kiliadioqan adəm kalmay, əz əzidin yokılıp kətkənlərimu boloqan. Bir hil “dokqi tiləmqilər” bar bolup, “sərgərdanlar” dəpmu atılıtti, adəttə intayın yaman idi, hazır ularmu dihanlar jəmiyyitigə boysunuxka məjbur boloqan. Xiangtən nahiyyisining Shaoshən digən yeridə yamoqur ilahı buthanisi bar

bolup, u yergə sərgərdanlar yioqiliwalatti, ular heqkimdin korkmaytti, dihanlar jəmiyiti barlikka kəlgəndin keyin, ularmu astaqina tarkilip kətkən. Yənə xu nahiyining Hudi yezisidiki dihanlar jəmiyiti 3 sərgərdanni tutuwelip, topa toxutkan, humdanqa ot əlatkan. Həytlaxtiki əski adətlərnimə mən'i kilix karar kilinoqan.

Bulardin baxka, hərkəysi jaylarda buyruk bilən mən'i kilinoqan uxxaş ixlarmu nahayiti kəp, məsilən, Liling nahiyisidə ey butliri üçün xang kəydürüp məhəlle aylinix, kimmətlik yiməklik wə miwə seti-welip soşa kilix, zhongyüən bayrimida kəqəz kiyim kəydürüx, bahar bayrimida rəsimlik oyma kəqəzlərni qaplax mən'i kilinoqan. Xiangxiang nahiyisining Gushuy digən yeridə qilim qekixmu mən'i kilinoqan. Xu nahiyining 2-dusida pojangza wə kara miltik etix mən'i kilinoqan, pojangza atkanlarqa 1 yüən 20 pung, kara miltik atkanlarqa 2 yüən 40 pung jərimanə koyuloqan. 7- wə 20-dulirida diniy murasim etküzük mən'i kilinoqan. 18-dusida dəpnə murasimiqə karilik elip kelix mən'i kilinoqan. Bundak ixlarnı sanap tügətkili bolmaydu, bularning həmmisigə dihanlar mən'i kiloqan ixlər dəp nam berilgən.

Bularnı mən'i kilix ikki möhim əhmiyətkə igə: Birinqi, jəmiyəttiki yaman adətlərgə karxi turux, məsilən, kimar, əpyün katarlıklarnı mən'i kiloqanoqə ohxax. Bu nərsilər pomixxiklar sinipining iplas siyasi xaraiti bilən billə pəyda bolovan bolup, pomix-

xiklar hakimiyiti aqduruluxi bilənla bu nərsilərmü süpürülüp ketidu. İkkinçi, xəhərdiki sodigərlərning ekispilatatsiyisidin koqdinix, məsilən, ziyapət etküzüxni, kimmətlik yiməklik wə miwə setiwelip soqə kilixni wə xuningqə ohxaxlarnı mən'i kilqanoqa ohxax. Sanaət məhsulatlari nahayiti kimmət, yeza igilik məhsulatlari nahayiti ərzən, dihanlar intayın kəmbəqəl, sodigərlərning kattik ekispilatatsiyisigə uqraydioğan bolqanlıktın, iktisatqıl boluxni təxəbbus kılıx arkilik koqdinixka məjbur bolqan. Yukurida bayan kilinqandək, dihanlarning baxka jaylarqa xal qikirixni toşkanlioqıa kəlsək, kəmbəqəl dihanlarning əz axlıqı yiyixkə yetixməy, yənə bazardın setiwelixka toqra kəlgənliktin, axlık bahasining ərləp ketixigə yol koymıqan. Bularning həmmisi dihanlarning sanaət məhsulatlirini wə xəhər bilən yeza otturisidiki sodini rət kılıp, xərk mədiniyyət-qılığı²² digən nimini yoloqa köyqanlioqidin əməs, bəlki dihanlarning kəmbəqəlligi wə xəhər bilən yeza otturisidiki ziddiyətlər səwiwidin bolqan. Dihanlar iqtisadiy jəhəttə əzini köqdax üçün, kopiratip təxkil kılıp, birlikdə mal setiwelix wə istimal kılıxni yoloqa koyuxi lazımlı. Xuningdək hekümətmə yardım berip, dihanlar jəmiyatlarını amanət-kərz (pul kərz berix) kopiratiplirini kurux imkaniyitigə igə kılıxi lazımlı. Xundak bolqanda, dihanlar, təbii, axlık bahasını qəkləxning usuli süpitidə baxka jaylarqa xal qikirixni tosuxni zərür tapmaydu,

iktisadiy koordinixning usuli süpitidə bəzi sanaət məhsulatlırinining yezilaroja kirixinimu rət kilmaydu.

Oninqi Basmiqilarni Yokaṭkan

Yü wang, Tang wang, Wen wang wə Wu wang lardin tartip Qing sulalisi hanliri wə min'guoning zongtonglirioqıqə heqkandak bir sulalining həküm-rani, meningqə, oqri-karakqılarnı yokitixa hazırlı dihanlar jəmiyatidək կudrətlik bolqan əməs. Dihanlar jəmiyətləri küqəygən jaylarda oqri-karakqi digənlərning sayisimu kalmıqan. Xunisi ajayipki, nuroqun jaylarda kektat oqrilaydioqan uxxak oqri-larmu kalmıqan. Bəzi jaylarda uxxak oqrlar tehi bar. Basmiqilaroja kəlsək, mən baroqan nahiyilərdə hətta ilgiri basmiqilar nahayiti kəp qikidiqan jaylardimu basmiqilararning pütünləy iz-tizi kalmıqan. Buning səwiwi: Birinqi, dihanlar jəmiyatining əzaliri həmmə yerdə bar bolup, birlə awaz berilsə, suobiao wə kaltəkliri bilən hazır bolidioqanlıqtın, basmiqilaroja yoxurunidioqan jay kalmıqan. İkkinqi, dihanlar hərkiti kozqalopandin keyin, xalning bahası ərzənligən, bultur ətiyazda bir dən xal 6 yüən bolqan bolsa, bultur kixta 2 yüənla bolqan, həlk-ning ozuk məsilisi burunkidək jiddi əməs. Üqinqi, huy-dang^əlarning əzaliri dihanlar jəmiyatigə kirip, dihanlar jəmiyatidə axkara wə əkanuniy halda baturluk kərsətkən, dərt-ələmlirini tekkən, "shən,

tang, xiang, shuy”²⁴ digən məhpı təxkilatlarning məwjud bolup turuxioqa ehtiyaj kalmıqan. Ular tu-hao-lieshenlarning qoxka wə köylirini soyup, ularoqa eçir selik selip wə eçir jərimanə koyup, ezlirini ezip kəlgən tuhao-lieshenlar sinipidin taza dərdini aloqan. Tətinqi, hərkəysi armiyilər kəng kələmdə əskər aloqanda, “alikanatlar”ning birmunqisi əskər bolup kətkən. Xuning üqün, dihanlar hərkiti kozopilixi bilənla basmiqilar apiti tügəp kətkən. Bu toqrida shenshilar wə baylarmu dihanlar jəmiyitigə həyrihahlı bildürgən. Ular paranglaxkanda: “Dihanlar jəmiyitini dəmsilər? Insap bilən eytkanda, ularning bir az yahxi yerimu bar” diyixkən.

Pey, kimar, əpyünlərni mən'i kılıx wə basmiqilarnı yokitix ixlirida dihanlar jəmiyətliri omumi kixilərnin həyrihahlioqa erixkən.

On Birinqi Eçir Seliklarni Bikar Kilojan

Pütün məmlikitimiz birlikkə kəlməy turup, jahan'gırlar wə jünfalarning təsir küqi aqdurulmay turup, dihanlar həkümətkə tələydiqan eçir baj-seliklardin, toqrisini eytkanda, inkilawiy armiyining hərbi hirajət selioqidin yənilə kutulalmaydu. Lekin tuhao-lieshenlar yeza hakimiyitini kolida tutup turoqan qaqlarda dihanlar oqan eçir seliklər, məsilən, mo selioqioqa ohxaxlar bolsa dihanlar hərkitining əwj elixi, tuhao-lieshenlarning

aqduruluxi bilen emeldin kaldurulqan, heq bolmiga qanda yeniklitilgen. Bumu dihanlar jemiyiti kersetken hizmetlordin biri hesaplinidu.

On İkkinqi Mədiniyət Hərkəti

Zhongguoda əzəldin pomixxiklarla mədiniyətkə igə bolup, dihanlar mədiniyətkə igə bolmay kəldi. Əmma pomixxiklarning mədiniyitini dihanlar wujutka kəltürgən, qunki pomixxiklarning mədiniyitini wujutka kəltürgən nərsə baxka nərsə əməs, dəl dihanlar bədinidin sikiwelinqan kan-tər. Zhongguo həlkining 90 pirsənti okux pursitigə igə bolalmıqan, bularning əng zor kəpqligi dihanlar. Yezilarda pomixxiklarning təsir küqi aqduruluxi bilənla dihanlarning mədiniyət hərkəti baxlinip kətkən. Karanglar, dihanlar əzəldin məktəpni yaman kərətti, bugünkü kündə bolsa kəqkurs eqixka tirixiwatidu. "Əjnəbiqə məktəp"ni dihanlar əzəldin yakturmaytti. Mən ilgiri okuquqi waktimda, yeziqa kaytip dihanlarning "əjnəbiqə məktəp"lərgə karxi qıkkənliliqini kərgəndə, mənmu bir kisim "əjnəbiqə məktəp okuquqılıri" wə "əjnəbiqə məktəp okutkuqılıri" bilən həmnəpəs bolup, əjnəbiqə məktəplərning mənpəəti tərəptə turup, haman, dihanlar anqə toqra kilmaywatkan bolsa kerək, dəp oylayttim. Minguoning 14-yili yezida yerim yil turdum, bu qəqda mən gongchəndang əzasi bolup, Marksizimlik

nuktiinəzərgə igə bolqan idim, xuningdin keyinla əzəmning hatalaxkanlıqimni, dihanlarning daolisi toqra ikənligini bildim. Yezilardiki baxlanıq məktəp dərslikliridə pütünləy xəhərdiki nərsilər sezlinidikən, u yezining ehtiyajıqə muwapik kəlməydiğən. Baxlanıq məktəp okutkuqılırinin dihanlarqa tutkan pozitsiyisimu intayın naqar bolup, ular dihanlarning yardımçısı bolux bu yaxta tursun, əksiqə, dihanlar bizarre bolqan kixilərgə aylinip қaloqan. Xunga dihanlar koniqə hususi məktəplər (Ular buni “Zhongguoqə məktəp” dəp ataytti)ni yakturattiki, yengiqə məktəplər (Ular buni “əjnəbiqə məktəp” dəp ataytti)ni yakturmayıtti, koniqə hususi məktəp ustazlarını yakturattiki, yengiqə baxlanıq məktəp okutkuqılırını yakturmayıtti. Bügünkü kündə bolsa ular kəng kələmdə əzlirinin kəqkurslarını eqip, ularnı dihanlar məktəvi dəp atımağa. Bundak məktəplərdin birqanqısı eqiloqan, birqanqisioqə təyyarlık kərülüwatıdu, ottura hesap bilən hər bir yezida birdin bolidu. Dihanlar bundak məktəplərni eqixka nahayiti kizojin kirixip kətkən, ular, muxundak məktəplərlə bizning əz məktəwimiz, dəp kəratatıdu. Kəqkurslarning hirajiti hurapattin kəlgən jamaət pulları, citanglarning jamaət pulları wə baxka bikar turqan jamaət pulları həm jamaət mülükliridin ajritiloqan. Bu jamaət pullarını nahiyilik maarip idariliri guomin məktəplərini yəni dihanlarning ehtiyajıqə muwapik kəlməydiqan “əjnəbiqə məktəplər”ni

eqixka sərp kilmakqi bolqan, dihanlar bolsa dihanlar məktəplirini eqixka sərp kilmakqi bolqan, talixix nətijisidə pulni hər ikki tərəp bələxüwaloqan, bəzi jaylarda pütünley dihanlar aloqan. Dihanlar hərkiti-ning rawajlinixi nətijisidə dihanlarning mədiniyət səhiyyisi qapsan eskən. Pat arıda elkə boyiqə yezi- larda nəqqə on minglioqan məktəpler barlıkkə kelidu, bu ziyalilarning wə “maaripqi” diyilgənlərning “ma- aripni omumlaxturux” dəp jar selip ahiri kuruk gəpkə aylinip қalidiqan dawringi əməs.

On Üqinqi Kopiratip Hərkiti

Kopiratiplar, hususən istimal kopiratiwi, elim-setim kopiratiwi wə amanət-kərz kopiratiwidin ibarət üq hil kopiratip, həkikətən, dihanlar üçün ehtiyajlılıq. Dihanlar mal setiwaloqanda, sodigərlər-ning ekispilatatsiyisigə uqrayıdu, yeza igilik məhsu- latlırını satkanda, sodigərlərning kisixioqa uqrayıdu, pul yaki gürüq kərz aloqanda, jazanihorlarning kattik ekispilatatsiyisigə uqrayıdu, ular bu üq məsilini həl kilixka bək muhtaj. Bultur kix Chang-jiangda urux bolqanlıktın, soda yollırı üzülüp kelip, Hunən elkisidə tuz kimmətlixip kətkəndə, dihanlar-ning tuz ehtiyacı üçün kopiratip kuroqanlıri nahayiti kəp. Pomixxiklar “kərz berixni tohtitip koyqan” liktin, dihanlarning pul kərz elix üçün “kərz berix orunliri” kurmakqi boluwatkanlırimu heli kəp. Bu

yərdiki qong məsile təpsili wə muntizim təxkiliy ənunning yokluqı. Hərkəysi jaylardiki dihanlarning ezlüigidin təxkil kılqanlıri, kəpinqə, kopiratip pirinsipliriqa muwapik kəlməydu, xuning üçün dihanlar hizmitini ixligüqi yoldaxlar "nizamnamə"ni haman kizəqin tələp kılıxmakta. Əgər muwapik yetəkçilik kılinsa, kopiratip hərkiti dihanlar jəmiyətlirining rawajlinixiqa əgixip həmmə jayda rawajlinidu.

On Tətinqi Yollar Wə Kəl Kaxlirini Yasiqan

Bumu dihanlar jəmiyiti kərsətkən bir hizmət. Dihanlar jəmiyiti kuruluxtin ilgiri yezilarning yolları intayın naqar idi. Pul bolmioqanlıktın, yollarını yasiqili bolmaytti, puli barlar pul qıkarqılı uni-maytti, yollar buzulup yatatti. Bir az yasaloqanlırimu, həyriyət ixi süpitidə, "ahirətlik sawap izləxni həlioqan" kixilərdin azəqina sədikə yiqix bilən həm tar, həm naqar yasaloqan idi. Dihanlar jəmiyətləri kurulqandan keyin, buyruk qikirip, yollarını jaylaxkan orniqə karap dərijigə ayrip, kəngtarlıqını 3 qi, 5 qi, 7 qi, 1 zhang kılıp bəlgiləp, yol yakisidiki pomixxiklarning hərkəsisiyə bir belektil yasaxni kattık tapxuroqan. Buyruk qikirilqandan keyin, boysunmaslikə kimmi jürət kılalısun? Uzak etməy, nuroqun yahxi yollar barlikka kəlgən. Bu həyriyət ixi süpitidə əməs, məjburluk bilən bolqan, lekin bu azəqina məjburluk həkikətən

jayida bolqan. Kəl қaxlirini yasaxtimu xundak bolqan. Rəhimsiz pomixxiklar haman ijarigə alquqi dihanlardın bir nərsə yuluwalmakqi bolatti, lekin birnəqqə daqən həjləp kəl қaxlirini yasaxni halimay, kəllərni kurutuwetip, ijarigə alquqi dihanlarnı aqtıñ əltürətti, ular ijarə elixnilə bilətti. Dihanlar jəmiyiti kuruløjandin keyin, yüz-hatır kilmastın buyruk qüxürüp, pomixxiklarnı kəl қaxliri yasaxka məjbur kila-laydioqan bolqan. Pomixxiklar yasimisa, dihanlar jəmiyiti pomixxiklarqa siliklik bilən: "Hop! Yasimisanglar xal qikiringlar, bir gungoqa bir küre!" digən. Pomixxiklar bir gungoqa bir küridin xal berixni eçir kərüp, dərhal ezliri yasaxka kirixkən. Xundak kilip, nuroqun naqar kəl қaxliri yahxi kəl қaxlirioq aylanoqan.

Yukuridiki on tət ixni dihanlar dihanlar jəmiyitining rəhbərligidə kılqan. Kitaphanlar, oylap kərüng-lar, bu ixlarning tüp rohidin eytkanda, inkilawiy əhəmiyitidin eytkanda, kaysibiri yaman? Bu ixlarnı yaman digüqilər, meningqə, pəkət tuhao-lieshenlarla bolsa kerək! Xunisi nahayiti əjəplinərlikki, Nənchang tərəp²²tin kəlgən həwərlərgə қarioqanda, Jiang Jieshi, Zhang Jingjiang²³ əpendilərning pikriqə, Hunən dihanlirining ix-hərkətliri anqə muwapik bolmioqan-mix. Hunəndiki ongqilarning rəhbəri Liu Yüezhi²⁴ katarlıklar Jiang Jieshi, Zhang Jingjiang janaplar bilən bir pikirdə bolup, həmmisi: "Bu bəəyni kızillixixkü!" diyixkən. Meningqə, əgər bunqılık kizillixixmu bol-

misa, u կandak kılıp həlk inkilawi bolalisun! "Həlk ammisini oyqitix"ni hər küni aqzidin qüxürməydu, həlk ammisi kozojalqanda bolsa əlgüdək korkıdu, buning Yegongning əjdihani yahxi kərüxi^②din nimə pərkı bar!

Izahlar

① Hunən xu qaçda məmlikət boyiqə dihanlar hərkitining mərkizi idi.

② Zhao Hengti xu qaçda Beyyang jünfalarning Hunən'gə həkimranlıq kılıp turqan gumaxtisi idi. 1926-yili beyfa armiyisi uning həkimranlıqını aqdurup taxlidi.

③ Xinhay inkilawi 1911-yili Qing sulalisinining mustəbit han-danlıqını aqdurup taxlıqan inkilap. Xu yili 10-ayning 10-küni yengi armiyining bir kismi xu qaçdiki burzuaziyə wə uxxak burzuaziyining inkilawiy təkkilatlinining hərkətləndürüxi arkısida Wuchangda kəzənləng kətərdi, uningdin keyin hərkəysi elkilər-dimu arkimu-arka kəzənləng kətirildi, xuning bilən Qing sulalisinining həkimranlıqi nahayiti tez yimirildi. 1912-yil 1-ayning 1-küni Nənjingda Zhonghua min'guo wakitlik həkümiti kurulup, Sun Zhongshən wakitlik dazongtong bolup saylandı. Bu inkilap burzuaziyining dihanlar, ixqilar wə xəhər uxxak burzuaziyisi bilən tüzgən ittipakı arkilik qəlibə kazanıqan idi. Lekin bu inkilaptimu inkilapning rəhbərlik guruhining murəssəqilligi, dihanlar ola həkiki mənpəet bərmigənligi wə jahan'gırlar həm feodal küqlərning besimini kobul kılqanlıqi səwiwidin, hakimiyyət Beyyang jünfa Yüən Shikəyning koliqa qüxüp ketip, inkilap məq-lup boldı.

④ "Əgrini tüz kılımən dəp, qəktin axuruwetix" bir chengyü bolup, əslidə hatanı tütütxitə tegixlik qəktin axuruwətkənlik mənisini berətti. Lekin ilgiriki waktılarda, bəzilər haman muxu sez bilən kixilərning hərkitini qəkləp, ularning kona tərtip-kaidilərni pütünləy buzup taxlixiqə yol koymay, pəkət kona tərtip-

қайдılərgə tütitix kirgüzük dairisidila hərkətlininxini tələp kılatti. Kona tərtip-қайдılərgə tütitix kirgüzük dairisidə hərkətlənsə, “qək”tin axmiqanlıq diyilətti, kona tərtip-қайдılərni pütünley buzup taxlisa, “qəktin exip kətkənlik” diyilətti. Bumu dəl geyliangzhuyiqilar ning wə inkilap қoxunidiki jihuyzhuyiqilar ning neziriyisi idi. Yoldax Mao Zedong bu yerdə geyliangzhuyiqilar ning ənə xundak nəziriyisiga rəddiyə beridu. “Əgrini tüz kilmən disəng, qəktin axuruwetixing kerək, qəktin axuruwətmisəng, əgrini tüz kılalmaysən” digənlik, kona feodallik təriplərgə hatimə berix үqün, tütitix kirgüzük usuli — islahat usulini əməs, ammiwi inkilap usulini kollinix kerək, digənliktur.

⑤ 1926-yıl kix wə 1927-yıl etiyaz pəsilliridə beyfa armiyisi Changjiang wadisiqa yetip barqanda, Jiang Jieshining əksil’inkilawiy kiyapiti tehi toluk axkara bolmıqan idi, dihanlar ammisı uni tehi inkilapqıl dəp hesaplaytti. Pomixxik wə bay dihanlar bolsa uningdin hapa bolup, beyfa armiyisi uruxta məqlup boluptu, Jiang Jieshining putiqə ok tegiptu, digən iqwaları tarkatkan idi. Jiang Jieshining əksil’inkilawiy kiyapiti 1927-yıl 4-ayning 12-küni u Shanghai qatarlık jaylarda əksil’inkilawiy siyasi ezigirix kılıp, ixqiları kırıixa, dihanları basturuxka wə gongchəndangoşa zərbə berixkə kırıixkəndin keyin toluk axkara boldi. Xuningdin baxlap pomixxiklar wə bay dihanlar uni himayə kili xpozitsiyisini tutti.

⑥ Guangdong birinqi iqki inkilawiy urux dəwridə əng dəlepki inkilawiy genjüdi idi.

⑦ Wu Peyfu Beyyang jünfalarning məxhur wəkilliridin biri bolup, u, 1923-yili para berip zongtongluğka saylinix bilən dangki qıkkən Cao Kunqa ohxaxla, Beyyang jünfalarning Zhili guruhiqa kirətti, u Cao Kunni baxlıq kılıp kətərgən, xu qaçda kixilər bu ikkisini қoxup “Cao-Wu” dəp ataxkan idi. Wu Peyfu 1920-yili Ənhuy guruhiidiki jünfa Duən Qiruynı yənggəndin keyin, Beyyang jünfa həkumitining siyasi ixlirini eziqanggilioqa eliwelip, Əngliya, Amerika jahən'girliginin gumaxtisi bolup, 1923-yıl 2-ayning 7-küni Beyjing-Hənkou təmüryolining ix taxlıqan ixqilirini kepləp kirdi. Wu Peyfu 1924-yili Zhang Zuolin

bilən bolqan uruxta (Buni adəttə kixilər "Zhili guruhı bilən Fengtiən guruhidikilərning uruxi" dəp ataydu) məqlup bolup, Beyjingdiki hakimiyitidin ayrılip қaldı. Əmما 1926-yili Yaponiye, Ən'gliyə jahən'girligining hərkətləndürüxi arkısida, u yanə Zhang Zuolin bilən birlifix, kaytidin bax ketərdi. 1926-yili beyfa armiyisi Guangdongdin qikip, əng awal biwastə yokatkan dūxmən Wu Peifu boldi.

⑧ Sənminzhuyi—Sun Zhongshən Zhongguo burzua demokratik inkilawi üqün otturiqa koyqan milli məsilə, həlk hökükü məsilisi wə həlk turmuxi məsilisi toqrisidiki pirinsip wə gangling. 1924-yili Sun Zhongshən «Guomindangning məmləketlik 1-kurultiyining hitapnamisi»də sənminzhuyini yengiwaxtin izahlap, milli məsləkni jahən'girlikkə karxi turux dəp qüxəndürən wə ixqi-dihanlar hərkətini aktip himayə kılıdiqanlıqını bildürən idi, xuning bilən kona sənminzhuyi rawajlinip, Rosiye bilən birlifix, gongchəndang bilən birlifix, dihan wə ixqilarqa yar-yələk boluxtın ibarət üq qong siyasetlik yengi sənminzhuyi boldi. Üq qong siyasetlik bu yengi sənminzhuyi birinqi iqki inkilawiy urux dəwridə gongchəndang bilən guomindang həmkarlıqining siyasi asası bolup қaldı. Muxu tallanma əsərlərning 2-tomidiki «Yengi demokratizim hək-kidə»ning 10-bolumigə қaralsun.

⑨ Bay dihanlarning dihanlar jəmiyyitigə kirixigə ruhsət kilməslik kerək idi. 1927-yili mezgili dahanlar ammisi buni tehi bilməydi.

⑩ Yoldax Mao Zedong bu yerdə kərsətkən "yoksullar" yalanma dihanlar (yeza purolatarlırı)ni wə yezillardiki sərgərdan purolatarlarnı eż iqigə alıdu.

⑪ Bu, yeza yerim purolatariyatını kərsitudu.

⑫ Bu xu qaqdiki guomindang nahiyyilik dangbusını kərsitudu.

⑬ Yüən Zuming xu qaqdə qərbiy Hunənni besip yatkan Guyzhou jünfasi idi.

⑭ Hunenning du, tuənliri rayon wə yeziqa barawər. Koniqə du, tuəndin ibarət yeza hakimiyət organlırı pomixxiklarning dihanlarqa həkümranlıq kılıdiqan қorali idi. Du, tuənlərning məs'ul kixiliri "duzong", "tuənzong" dəp atılıtti.

⑯ Bu xu wakittiki tuhao-lieshenlar hakimiyitining ilgiridin keliwatkan qəllə-parakni alopandan taxkiri, yənə dihanlarni kahxitip mo seliqi alopqanlıqını kərsitudu.

⑰ Dujün Beyyang jünfa həkümranlıqının hərkəysi əlkilərgə koyqan hərbi baxlıklırining nami. Dujünlər, əmiliyətə, pütün elkining hərbi, siyasi hüquqlırını ez koliqa eliwalqan bolup, bir əlkə dairisidiki hakim mutləklər idi. Ular jahan'gırlar bilən til biriktürüp, yərlik haraktirdiki feodal hərbi gejünü eməlgə koyqan idi.

⑱ Əyhutuən daimi düyi—xu qaqdiki yeza korallik təxkilatlırinin bir hili. Bundak təxkilatka hər bir ailidin digüdək kixi katnaxkan bolidu. 1927-yili inkilap məq'lup bolqandan keyin, nuroqun jaylardiki "əyhutuənlər" pomixxiklar təripidin tartiwei-linip, əksil'inkilawiy korallik təxkilatlarqa aylandurulqan idi.

⑲ Xu qaqda Wuhən guomindang zhongyangining rəhbərligidə bolqan hərkəysi jaylardiki guomindang nahiyilik dangbulirining tolisi Sun Zhongshenning Rosiya bilən birlixix, gongchəndang bilən birlixix, dihan wə ixqilarqa yar-yəlek boluxtin ibarət üq qong siyasetini ijra kılıdiqan təxkilatlardın bolup, kommunistlar, sol guomindangqilar wə baxka inkilapqılarning inkilawiy ittipakı idi.

⑳ Bu sez *(Mengzi)*din elinən, buning kışkıqə mənisi: baxkilarqa okya etixni ügitixkə mahir kixi okyaning zeyini məhkəm tartip turdu, okni կoyup bərməydu, əmma okni huddi hazırlıq koyuwetidiqandək kiyapəttə turdu, digən bolidu. Bu sez bu yerdə, gongchəndang dihanlarnı toluk siyasiangoja igə boluxka baxlap, andin hurapatlıknı wə baxka natoqra ərp-adətlərni dihanlarning ihtiyariy türdə wə ezlügidin yokitixini kütüp turuxi kerək, ezi buyruk qikirip, dihanlar üçün yokitip bərməsligi kerək, digən mənidə misal kəltürüləngən.

㉑ Tang Shengzhi xu qaqda inkilap tərəptə turup, beyyfa uruxiqa katnaxkan jiangjün. Ye Kəyxin xu qaqda Beyyang jünfalar tərəptə turup, inkilapka karxi turqan jiangjün.

㉒ Sun Chuənfang—xu qaqda Changjiangning jənubidiki 5 elkigə həkümranlık kılqan jünfa, Shanghəy ixqilirining կozqı-

lingini basturqan jallat. Uning қoxunlirining asasiy küqi 1926-yili kixta Jiangxi əlkisining Nənchang, Jiujiang digən yərliridə beyfa armiyisi təripidin yokitildi.

㉙ Xərk mədiniyətqılıgi xərkning kalaq yeza igilik ixlepqi-kirixini wə feodallık mədiniyitini saklap kəlix bilən қanaətlinip, yekinki zaman pən-mədiniyitini qətkə əkədiqan bir hil əksiyət-qil idiyə.

㉚ «Zhongguo jəmiyatidiki siniplar toqrisida təhlil» digən əsərning ㉛ izahıqa karalsun.

㉛ Shən, tang, xiang, shuy baxlanquq məhpi təxkilatlarning bəzi məzəplirinинг namlıri.

㉜ Beyfa armiyisi 1926-yıl 11-ayda Nənchangni ixqal kılqan idi, Jiang Jieshi pursəttin paydilinip, əzining zongsilingbusini xu yərgə kurdı, guomindangning ongqlirini wə Beyyang jünfalarining bir kisim siyasətwazlirini yioqip, jahan'gırlar bilən til biriktürüp, əksil'inkilawiy sükəst təyyarlidi, xuning bilən xu wakitta inki-lawiy bolqan Wuhən'gə karxi turdi. Jiang Jieshi ahir 1927-yıl 4-ayning 12-küni Shanghai'de inkilapka asılık kılqan, qong kır-qinqılık yüksəlgən siyasi əzgirixni kozqidi.

㉝ Zhang Jingjiang xu qaqda guomindang ongqlirining baxlıklıridin biri bolup, Jiang Jieshining əkil kərsətkükisi idi.

㉞ Liu Yüezhi xu qaqda Hunəndə gongchəndangoqa karxi uyuxturulqan mohim təxkilat—“zuoshe”ning baxlıqı idi.

㉟ Yegongning əjdihani yahxi kərüxi—Hən sulalisi waktidiki Liu Xiang yazoqan «Xinxü» digən kitaptiki bir həkayə: “Yegong əjdihani yahxi kərüp kəlip, həmmə jahazliriqa wə əyining tam-torusliriqa əjdihaning süritini sizdürüqan wə nəkix kildürüqan ikən. Əjdihə buni anglap, asmandın qüxüp, bexini tünglüktin, kuyruqını ixiktin kirgüzüptü. Yegong buni kərүx bilənla əs-huxini yokitip, rənggi-rohı eçüp, əy-jayini taxlap keçıptu. Buning-din Yegongning əjdihaning əzini əməs, əjdihəqə qohxayıdıqan nərsini yahxi kəridiqanlıqı bilinip kaptu.” Yoldax Mao Zedong bu yerdə buni Jiang Jieshi katarıklarının eçizda inkilap dəp, əməldə inkilaptın korkidiqanlıqı wə inkilapka karxi turidiqanlıqıqa temsil kıldı.

**IKKINQI IQKI INKILAWIY
URUX DƏWRI**

ZHONGGUODA KIZIL ҲАКИМИYƏT NIMƏ ÜQÜN MƏWJUT BOLUP TURALAYDU?*

(1928- yil 10- ayning 5- künü)

1. Iqki Siyasi Əhwal

Həzirki wakitta guomindang yengi jünfalirining həkümranlıqı yənilə xəhərlərdiki məybənlər sinipi wə yezillardiki tuhao-lieshenlar sinipining həkümranlıqı bolup, taxki jəhəttə, jahan'girlikkə təslim boluwatidu, iqki jəhəttə, kona jünfalarning orniqa yengi jünfalarını dəssitip, ixqilar sinipi wə dihanlar sinipoqa karitiloqan iktisadiy ekispilatatsiyə wə siyasi zulumni baldurkıqa karioqanda tehimu küqeytiyatidu. Guangdongdin baxlanqan burzua demokratik inkilap yerim yoloqa kəlgəndə, rəhbərlik hökükini məybənlər sinipi wə tuhao-lieshenlar sinipoqa tartkuzup қoypoqanlıktın, dərhal əksil'inkilawiy yoloqa burulup kətti, pütün məmlikətəkki ixqilar,

* Bu — yoldax Mao Zedong yazaqan Hunən-Jiangxi qegra rayoni 2- kətimlik partiya kurultiyi kararining bir əbsi, əslı mawzusi «Siyasi məsililər wə qegra rayon partiya təxkilatining wəzipiliri» idi.

dihanlar wə addi həlk hətta burzuaziyə^①mu yənilə əksil'inkilawiy həkümranlık astida kelip, siyasi wə iktisadiy jəhətlərdə kılqə azatlıkkə erixəlmidi.

Guomindang yengi jünfalırı—Jiang Jieshi guruhi, Guangxi guruhi, Feng Yüxiang guruhi wə Yen Xishən guruhidin ibarət tət guruh^② otturisida Beyjing wə Tiənjin elinixtin ilgiri Zhang Zuolin^③qa karxi wakitlik ittipaklıq bar idi. Beyjing wə Tiənjin elinoqandin keyin, bu ittipaklıq dərhal buzulup, tət guruh otturisida kəskin kürex wəziyiti kelip qıktı, uning üstigə, Jiang Jieshi guruhi bilən Guangxi guruhi otturisida urux yetilməktə. Zhongguodiki hərkəysi guruh jünfalar otturisidiki ziddiyət wə kürəxlər jahan'gir dələtlər otturisidiki ziddiyət wə kürəxlərni əks ettürüwatidu. Xuning üqün, hərkəysi jahan'gırlar Zhongguoni parqilaydiqan əhwal məw-jut bolupla turidikən, hərkəysi guruh jünfalar hərkəndək kılıqan bilənmə murəssəgə keləlməydi, murəssələrning həmmisi wakitlik bolidu. Bügünkü wakitlik murəssələr ətiki tehimu qong uruxni yetildüridu.

Zhongguo burzua demokratik inkilapka tolimu muhtaj, bu inkilapni pəkət puroletariyatning rəhbərligidila orunlıqılı bolidu. Guangdongdin baxlinip Changjiangqa karap rawajlanıqan, 1926-yıldın 1927-yılıqıqə dawam kılıqan inkilapta, puroletariyat əzining rəhbərlik hökükini kət'i türdə ijra kilmikanlıktın, məybənlər sinipi wə tuhaq-lieshenlar

sinipi rəhbərlikni tartiwelip, inkilapning orniqə əksil'inkilapni dəssətti. Burzua demokratik inkilap waktingə məqlubiyətkə uqridi. Zhongguo puroletariyati wə dihanliri bu qetimki məqlubiyəttə nahayiti qong zərbigə uqridi, Zhongguo burzuaziyisimu (Məybənlər sinipi wə tuhao-lieshenlar sinipi əməs) zərbigə uqridi. Lekin yekinkı birnəqqə aydin beri ixqilar sinipi wə dihanlar sinipining gongchəndang rəhbərligidə təxkillik halda elip barojan xəhərlərdiki ix taxlaxliri wə yezillardiki kozqıolanglıri jənup wə ximaldiki hərkəysi jaylarda əwj elip kətti. Jünfalar koxunliridiki əskərlər arisida aq-yalingaqlik səwiwidin nahayiti qong ənsizlik yetilməktə. Xuning bilən billə, burzuaziyimu Wang Jingwey-Chen Gongbo guruhining kutritixi arkısida dengiz yakisi wə Changjiang boyidiki jaylarda heli zor gəyliangzhuyilik hərkət^④ni rawajlanduruwatidu. Bundak hərkətning rawajlinixi yengi pakit.

Zhongguo demokratik inkilawining məzmuni, internatsionalning wə zhongyangning yolyorukliri boyiqə, jahan'girlarning wə ularning korali bolğan jünfalarning Zhongguodiki hökümrənliliqini aqdurup taxlap, milli inkilapni orunlaxni həmdə yər inkilawini elip berip, tuhao-lieshenlar sinipining dihanlar üstdikи feodalilik ekispilatatsiyisini yokitixni əz iqigə alidu. Bundak inkilawiy əmiliy hərkət 1928-yil 5-aydiki Jinən pajiəsi^⑤din keyin kündin-kün'gə rawajliniwatidu.

2. Zhongguoda Kızıl Hakimiyət[®]ning Pəyda Boluxi Wə Məwjut Bolup Turuxining Səwəpliri

Bir məmlikəttə tət təripini ak hakimiyət қorxap turoğan arılıkta bir yaki birkənqə kiqik kızıl hakimiyət rayonining uzak muddət məwjut bolup turuxi dünayadiki hərkəysi əllərdə əzəldin kərülüp bakmıqan ix. Bundak ajayıp ixning pəyda boluxining əzigə has səwəpliri bar. Uning məwjut bolup turuxi wə rawajlinixiningmu jəzmən əzigə layik xərtliri bar. Birinqidin, uning hərkəndək jahan'gir dələttə pəyda boluxi mümkün əməs, jahan'girlarning biwas-tə həkümranlıq idiki hərkəndək mustəmlilikə^⑦dimu pəyda boluxi mümkün əməs, jahan'girlar wastilik həkümranlıq kiliwatkan, iktisatta қalak, yerim mustəmlilikə Zhongguodila pəyda boluxi mukərrər. Qünki bundak ajayıp hadisə jəzmən yənə bir ajayıp hadisigə yəni ak hakimiyətlər otturisidiki uruxlarqa əgixip pəyda bolidu. Jahan'girlar, məmlikət iqidiki məybənlər sinipi wə tuhao-lieshenlar sinipi kollawatkan hərkəysi guruh yengi wə kona jünfalar min'guoning birinqi yilidin tartip əzara üzlüksiz urux kilip keliwatidu, bu yerim mustəmlilikə Zhongguoning alahidilikliridin biri. Bundak hadisə pütün dünayadiki jahan'gir dələtlərning heqkaysisidila yok bolup kalmastın, - jahan'girlarning biwastə

həkümranlıqidiki mustəmlikilərning heqbirdimu yok, pəkət jahan'girlarning wastilik həkümranlıqidiki Zhongguodin ibarət muxu məmlikəttila bar. Bundak hadisining tuquluxida ikki səwəp bar, u bolsimu yərlik yeza igilik iktisadi (Birlikkə kəlgən kapitalistik iktisat əməs) wə jahan'girlikning təsir dairilər bəlüwalidioğan parqılap ekispilatatsiyə kiliş siyaseti. Ak hakimiyətlər otturısida uzak wakıt dawam kılɔqan bəlünük wə uruxlar xundak bir xaraitni tuqdurdiki, bu xarait gongchəndang rəhbərligidiki bir yaki birkənqə kiqik kizil rayonni tət təripini ak hakimiyət körxap turoqan arılıkta pəyda bolux wə kət'i dawamlıxix imkaniyyitigə igə қildi. Hunən-Jiangxi qegra rayon gejüsü ənə xu nuroqun kiqik rayonlarning biri. Bəzi yoldaxlar kiyin wə həterlik qaqlarda, kəpinqə, bundak kizil hakimiyətning məwjut bolup turuxidin gumanlandı, xuning bilən ularda ümitsizlinix kəypiyati pəyda boldı. Bu bundak kizil hakimiyətning nimə üçün pəyda bolidioğanlıqi wə məwjut bolup turidioğanlıqi həkkidə toqra qüxənqigə igə bolmioğanlıktın boldı. Biz Zhongguoda ak hakimiyətning bəlünüxi wə uruxliri üzlüksiz dawam kilidioğanlıqını bilidioğanla bolsak, kizil hakimiyətning pəyda boluxi, məwjut bolup turuxi bəlki kündin-kün'gə rawajlinixi toqrisida xübə kalmaydu. İkkinqidin, Zhongguoda kizil hakimiyət aldi bilən pəyda bolğan wə uzak muddət məwjut bolup turalıqan jaylar demokratik inkilap-

ning təsiri berip yətmigən jaylar əməs, məsilən, Sichuən, Guyzhou, Yünnən wə ximaldiki əlkiler əməs, bəlki 1926- wə 1927- yillardiki ikki yillik burzua demokratik inkilap jəryanında ixqi-dihan-əskərlər ammisi kəng kelemdə қozоqalojan jaylar, məsilən, Hunən, Guangdong, Hubey, Jiangxi əlkilir. Bu əlkilərning nuroqun jaylırida kəng kelemlik ixqilar uyuxmisi wə dihanlar jəmiyiti təxkilatları bolqan, ixqilar sinipi wə dihanlar sinipining pomixxiklar sinipi wə tuhao-lieshenlar sinipoja həm burzuaziyigə karxi nuroqun iqtisadiy wə siyasi kürəxləri bolqan. Xunga Guangzhouda üq kün dawam kılqan xəhər həlk hakimiyiti barlikqa kəlgən, Həyfeng wə Lufeng nahiyiliridə, xərkayı Hunən wə jənubiy Hunəndə, Hunən-Jiangxi qegə rayonında, Hubeyning Huang'ən katarlık jaylırida bolsa dihanlar gejü@liri bolqan. Hazırkı kizil armiyigə kəlsək, umu demokratik siyasi təlim aloqan wə ixqi-dihanlar ammisining təsirini kobul kılqan həlk inkilawiy armiyisidin belünüp qikkan. Həqbir demokratik siyasi təlim almıqan, həqbir ixqi-dihanlar təsirini kobul kilmıqan koxunlardın, məsilən, Yen Xishən koxunu wə Zhang Zuolin koxunnidin hazırkı wakitta kizil armiyə kılıp kurup qikkili bolidiqan tərkipni hərgiz ajritiwalıqili bolmaydu. Üqinqidin, kiqik yərlik həlk hakimiyətlirinining uzak muddət məwjud bolup turalixi yaki turalmaslıqı məmlikət boyiqə inkilap wəziyyitining aloqası

karap rawajlinixi yaki rawajlanmaslıqidin ibarət muxu xərtkə baqlıq. Məmlikət boyiqə inkilap wəziyiti aloqa karap rawajlinidikən, kiqik kizil rayonlarning uzak muddət məwjut bolup turuxi xək-xübhisiz bolupla kalmastın, bəlki u mukərrər yosunda məmlikət boyiqə hakimiyətni koloqa kəltüridioqan nuroqun küqlərning biri bolup kalidu. Əgər məmlikət boyiqə inkilap wəziyiti dawamlik aloqa karap rawajlanmay, bir kədər uzak muddət tohtap kalidikən, kiqik kizil rayonlarning uzak muddət məwjut bolup turuxi mümkün əməs. Hazır Zhongguoning inkilap wəziyiti məmlikət iqidiki məybənlər sinipi wə tuhao-lieshenlar sinipining həm həlkara burzuaziyining dawamlik bəlünüxi wə uruxlirioqa əgixip dawamlik aloqa karap rawajliniwatidu. Xuning üçün, kiqik kizil rayonlarning uzak muddət məwjut bolup turuxi xək-xübhisiz bolupla kalmastın, bəlki bu kizil rayonlar dawamlik rawajlinip, məmlikət boyiqə hakimiyətni koloqa kəltürükə kündin-kün'gə yekinlixidu. Tətinqidin, heli küqkə igə rəsmi kizil armiyining məwjut bolup turuxining zərür xərti. Əgər yərlik haraktirdiki chiweydüy^⑨la bolup, rəsmi kizil armiyə bolmisa, pəkət əyhutuənlərgila takabil turoqli bolidu, rəsmi ak koxunlar oqa takabil turoqli bolmayıdu. Xuning üçün nahayiti obdan ixqi-dihanlar ammisi bolsimu, əgər heli küqkə igə rəsmi korallik küq bolmisa, gejü wəziyitini hərgiz wujutka

kəltürgili bolmaydu, uzak muddətlik wə künsanap rawajlinidiqan gejü wəziyitini tehimu wujutka kəltürgili bolmaydu. Xuning üqün "ixqi-dihanlar korallik gejüsü" idiyisi gongchəndang wə gejü jaylardiki ixqi-dihanlar ammisi toluk hazırlıxi zərür bolqan möhim bir idiyə. Bəxinqidin, kızıl hakimiyətning uzak muddət məwjud bolup turuxi wə rawajlinixi üqün, Yukurida eytiloqan xərtlərdin baxka, yənə bir möhim xərt boluxi lazımlı, u bolsimu gongchəndang təxkilatining küqlük boluxi wə uning siyasitining hata bolmaslıqı.

3. Hunən-Jiangxi Qegra Rayonining Gejü Kilinixi Wə Awoqust Məqəlubiyiti

Jünfalar otturisdiki bəlünük wə uruxlar ak hakimiyətning həkümranlıq küqini ajizlaxturdi. Xunga, kiçik yərlik kızıl hakimiyətlər ənə xu pəytin paydilinip pəyda boldı. Lekin jünfalar otturisdiki uruxlar hər kuni boliwərməydu. Bir əlkidiki yaki birkənqə əlkidiki ak hakimiyət hər ketim waktingə turaklıxkan qəqda, xu bir əlkining həkümran sinipliri yaki birkənqə əlkining həkümran sinipliri qokum birlixinip, bu kızıl hakimiyətni barlıq küqi bilən yokitixka kirixidu. Kızıl hakimiyət kurux wə uni kət'i dawamlaxturux üqün zərür bolqan hər hil xərtlər tehi toluk təyyarlanmış jaylarda uning düxmən təripidin aqdurup taxlinix həwpini bolidu.

Bu yil 4-aydin ilgiri pəyttin paydilinip kurulqan birmunqə kizil hakimiyətlər, məsilən, Guangzhou xəhri, Həyfeng, Lufeng nahiyiliri, Hunən-Jiangxi qegra rayoni, jənubiy Hunən və Liling. Huang'ən nahiyiliridiki kizil hakimiyətlərning ak hakimiyət təripidin kəyni-kəynidin nabut kılinoğanlıqining daolisi ənə xu. 4-aydin keyin, Hunən-Jiangxi qegra rayonining gejü kılınixi dəl jənuptiki həkümran küqlər waktingə turaklaşğan wakitka toqra kəldi, Hunən, Jiangxi əlkiliridin "hujum kılıp yokitix" üqün əwətilgən қoxunlarning əskiriy küqi haman 8-9 tuəndin oxuk bolup turdi, kəp bolqanda 18 tuən'gə yətti. Xundaktimu biz 4 tuən'gə yətməydiqan əskiriy küq bilən düxmən'gə karxi 4 ay kürəx kılıp, gejü rayonni kündin-kün'gə kengəyt-tuk, yər inkilawini kündin-kün'gə qongkurlaxturduk, həlk hakimiyiti təxkilatlarını kündin-kün'gə omumlaxturduk, kizil armiyini və chiweydülərnı kündin-kün'gə zorayttuk, bu Hunən-Jiangxi qebra rayonidiki gongchəndang təxkilatları (yərlik partiyə təxkilatları və armiyidiki partiyə təxkilatları)ning siyasitining toqrlılıqidin boldi. U qaqda partiyə pəwkul'addə weyyüənhuyi və jün weyyüənhuyining siyasiti: düxmən bilən kət'i kürəx kılıx, Luoxiaoshən taq tizmisi@ning ottura kismida hakimiyət bərpa kılıx, kaqkunqılıkkə karxi turuxtin; gejü rayondiki yər inkilawini qongkurlaxturuxtin; armiyidiki partiyə təxkilatları yərlik partiyə təxkilatlinining rawajlini-

xişa yardəm berix, muntizim қoxunlar yөrlik korallik küqlerning rawajlini xioşa yardəm berixtin; қızıl armiyining əskiriy күqini tolap, kəz aldimizdiki düxmən'gə dəl pəyti də takabil turux, əskiriy күqni bəlüwetixkə karxi turux, düxmənning bir-birləp tarmar kilixidin saklinixtin; gejü rayonni kengəytixtə dolğun xəklidə aloşa siljix siyasitini kollinix, karamlik bilən ilgiriləx siyasitigə karxi turuxtin ibarət boldi. Bu celüelərning muwapik bolqanlıqı, uning üstigə, yər xaraitining kürəxkə əplik bolqanlıqı, Hunən, Jiangxi əlkiliridin hujum-qa kəlgən қoxunlarning hərkiti toluk birdək bolmiquanlıqı üçünla 4-aydin 7-ayqıqə bolqan 4 ay iqidiki jənglərning hər ketimida qəlibə kazinip turduk. Düxmən bizdin nəqqə həssə kəp bolsimu, bu gejüni wəyran kılalmayla kalmastın, bəlki bu gejüning künsanap kengiyixinimu tosalmidi, bu gejüning Hunən, Jiangxi əlkilirigə bolqan təsiri bolsa künsanap küqəyməktə. Awqust məqəlubiyitining səwiwi tamamən xu boldiki, bir kisim yoldaxlar xu qaqlıning dəl həkümran siniplar waktingə turaklaş-kan wakit ikənligini qüxənməy, eksiqə, həkümran siniplarda siyasi jəhəttin parqilinix pəyda bolqan qaqla kollinidioqan zhənlüeni kollinip, əskiriy күqni bəlüp, karamlik bilən ilgirilidi, nətijidə qegra rayonmu, jənubiy Hunənmu təngla məqəlubiyətkə uqrudi. Hunən shengweyning wəkili yoldax Du Xiujing xu wakittiki xaraitni təkxürməy, partiyining

pəwkul'addə weyyüənhuyi wə jün weyyüənhuyi həm Yongxin xiənweyning bax koxkan yiqinining kararioqa karimay, pəkət Hunən shengweyning buyruqini xəklən ijra kilixnila bilip, kizil armiyə 29-tuənining kürəxtin keqip eż yurtiqa kaytix pikrigə koxulup kətti, uning hatalioqi həkikətən intayın zor boldi. Bundak məqlubiyət wəziyiti 9-aydin keyin partiyining pəwkul'addə weyyüənhuyi wə jün weyyüənhuyining hatalıklarnı tüzitix tədbirlərini kəruxi bilən ongxiwelindi.

4. Hunən - Jiangxi Qegra Rayon Gejü Wəziyitining Hunən, Hubey Wə Jiangxi Əlkiliridə Tutkan Orni

Hunən-Jiangxi qegra rayonida Ninggangni mərkəz kiloqan ixqi-dihanlar korallık gejüsining əhmiyiti hərgiz qegra rayondiki birkaqə nahiyə bilən qəklənməydu, bundak gejü Hunən, Hubey wə Jiangxi əlkiliridə ixqi, dihanlarning қozqıllang kətip, bu üq əlkining hakimiyitini tartiwelixi jəryanidimu nahayiti zor əhmiyətkə igə bolidu. Qegra rayondiki yər inkilawining wə həlk hakimiyitining təsirini Hunən, Jiangxi əlkilirining ottura wə ximaliy kismidiki yərlərgə hətta Hubey əlkisigə kədər yətküzüx; kizil armiyini kürəx dawamida kündin-kün'gə əzining sanini axurup wə süpitini əstürüp, bu üq əlkidə kəlgüsidiə bolidiqan omumi қozqılangda

ezining zərür wəzipilirini etiyələydiqan kılıx; nahiyələrdiki yerlik korallıq kūqlərning yəni chiweydüy wə ixqi-dihan közəqilangqılar düylirining sanini axurup wə süpitini əstürüp, ularni hazırlıq wakitta əyhutuən wə kiqik koxunlar oja karxi urux kılalaydiqan, kəlgüsidi qegra rayon hakimiyitini sakliyalaydiqan kılıx; yerlik orunlardiki kadirlarnı kızıl armiyidiki kadirlarning yardımigə yəliniwellixni kədəmmu-kədəm azaytip, tamamən ez aldioqa ixliyələydiqan kılıx, qegra rayon hizmitigə qegra rayonluq kadirlarnı koyux, yənimə ilgiriligən halda kızıl armiyini wə kengəytildiqliqan gejü rayonni kadirlar bilən təminliyələydiqliqan bolux—bularning həmmisi qegra rayon partiyə təxkilatining Hunən, Hubey wə Jiangxi əlkiliridə közəqilangni rawajlanduruxtiki intayın mohim wəzipisi.

5. İktisadiy Məsilə

Ak kūqlər tət tərəptin korxap turoğan xaraitta, armiyə wə həlkning kündilik turmuxioja lazımlıq buyumlarning wə nək puñning yetixməsligi intayın zor məsilə bolup қaldı. Bir yıldın buyan, qegra rayon hakimiyiti gejü kılqan jaylarda, düxmənning kattık kamal kılıxi arkısida, tuz, rəht wə dora matiriyallırıqə ohxax kündilik turmuxka lazımlıq buyumlar həmixə digüdək nahayıti kəm wə nahayıti kimmət bolup keliwatidu, xu səwəptin ixqılar,

dihanlar, uxxak burzuaziyə^① ammisi wə kizil armiyidiki əskərlər ammisining turmuxida hatırjəmsizlik pəyda boldı, bəzidə taza qekigə yətti. Kızıl armiyigə bir tərəptin jəng kilişkə, yənə bir tərəptin təminat rasliwelixkə toqra keliwatidu. Hər künı axlığning sırtida 5 pungdin tamak hirajiti berixkimu pul yetixməywatidu, ozukluk maddilar yetixmigənliliktin, aqrıqlar kəpiyip kətti, bolupmu dohturhanelardiki yaridar əskərlər kattik japa qekiatidu. Bundak kiyinqılıklardin məmlikət boyiqə omumi hakimiyətni koloqa almışiqə, əlwəttə, kutulqılı bolmaydu, lekin bundak kiyinqılıklarnı bir kədər həl kilip, turmuxni bir kədər yahxilax bolupmu kızıl armiyining təminatını bir kədər yetərlik kiliş bolsa intayın zərür. Qegər rayon partiye təxkilati əgər iqtisadiy məsilə toqrisida muwapik qarə tapalmisa, düxmən küqlirining turak laxkan wakti yənə bir kədər uzak bolidioqan xaraitta, gejülər nahayiti zor kiyinqılıklärə uqrayıdu. Bu iqtisadiy məsilini muwapik həl kiliş, həkikətən, hər bir partiyə əzasining diqqət kilixiqə ərziyidu.

6. Hərbi Genjüdilər Məsilisi

Qegər rayon partiye təxkilatining yənə bir wəzipisi bar, u bolsimu Wujing^② wə Jiulongdin ibarət ikki hərbi genjüdini mustəhkəmləx. Yongxin, Lingxiən, Ninggang, Suychuən nahiyilirining tutaxkan

jayidiki Wujing taqlıq rayoni wə Yongxin, Ninggang, Chaling, Liənhua nahiyilirining tutaxkan jayidiki Jiulong taqlıq rayonidin ibarət yər xaraiti yahxi bu ikki jay hususən həlk ammisining himayisigimu igə, yər xaraitimu mudapiə kərüxkə intayin əplik bolqan Wujing bolsa qegra rayonning hazırlığı wakittiki mohim hərbi genjüdisi bolupla kalmay, hətta Hunən, Hubey, Jiangxi əlkiliridə əzəmətliliklərlə rawajlinidioqan kəlgüsidi muhim hərbi genjüdi bolup keliweridu. Bu genjüdilərni mustəhkəmləxning usulu: birinqi, mukəmməl gongshilar kurux; ikkinqi, yetərlik axlik zapisi təyyarlax; üçüncü, yahxıraq kızıl armiyə dohturhanılıri kurux. Qegra rayon partiyə təxkilati bu üq ixni həkiki türdə obdan ixləx üçün tirixixi lazımdır.

Izahlar

① Yoldax Mao Zedong bu yərdə milli burzuaziyini kezdə tutidu. Yoldax Mao Zedong 1935-yil 12-ayda yazən «Yapon jahən'gırlığığın karxi turuxning cəltəsi toqrisida» wə 1939-yil 12-ayda yazən «Zhongguo inkilawi wə Zhongguo gongchəndangi» da məyben qong burzuaziyə bilən milli burzuaziyining pərkini təpsili qüxəndürgən idi.

② Bu tət guruh birləşip, Zhang Zuolin qarxi urux kılıp, 1928-yil 6-ayda Beyjing wə Tiənjinlərni besiwalqan idi. Guangxi guruhi Guangxi jümfalari Li Zongren, Bəy Chongxilar guruhını kərsitidu.

③ Zhang Zuolin Fengtien guruhidiki jümfalar ning baxlıqı. 1924-yili Wu Peifu Zhili guruhi bilən Fengtien guruhidikilərning ikkinqi ketimlik uruxida məqlup bolqandan keyin, Zhang Zuolin

ximalda əng küqlük bir jünfa bolup kaldi. U 1926-yili Wu Peyfu bilən birlixin Beyjingni besiwaldı. 1928-yil 6-ayda Beyjing-din Dongbeyqə qekinip ketiwatkinida, uni əzəldin əzigə koral kilip paydilinip kəlgən Yapon jahən'girliri yol üstidə partlitip eltürüwti.

④ 1928-yil 5-ayning 3-küni Yapon karakqılıri Jinən xəhrini besiwaloqan wə Jiang Jieshi Yaponiyə bilən oquqtin-oquq, nomus-sizlarqə murəssə kılıxkandin keyin, 1927-yıldiki əksil'inkilawiy siyasi əzgirixkə əgəxkən milli burzuaziyining bir bəligi əz paydisini kezləp, Jiang Jieshi hakimiyitigə karxi hakimiyət texida fəndütəpəy bolup pəydin-pəy xəkillinixkə baxlıdı. Xu qaçda, Wang Jingwey, Chen Gongbo katarlik pursətpərəs əksil'inkilawiy siyasi guruhtikilər bu hərkət dawamida paaliyət elip berip, guomindang iqidiki "əzgərtip kuroquqlar guruhi" digən nimini xəkilləndürdi.

⑤ 1928-yili Jiang Jieshi Ən'gliyə, Amerika jahən'girligining kolluxi astida Zhang Zuolinqa hujum kılıx üqün ximaloja atlandı. Yapon jahən'girligi Ən'gliyə, Amerika təsir kükining ximaloja kengiyixini tosux üqün, əskər qikirip, Shəndong əlkisining mərkəzi Jinənni besiwaldı, Tiənjin-Pukou təmuryol katnixini üzdi. 5-ayning 3-küni Yaponiyə tajawuzqi koxuni Jinəndə nahayiti nuroqun Zhongguoluknı kirdi. Bu kiroinqilik "Jinən pajəsi" dəp ataldı.

⑥ Zhongguodiki kızıl hakimiyətning təxkiliy xəkli Sovet hakimiyetinin kərəmətli və əməkdarlıq kətidi. Sovet yəni wəkillər kengixi Rosiyə ixqilar sinipi 1905-yıldiki inkilap waktida iyat kılqan bir hil siyasi tüzüm. Lenin, Stalinlar Marksizim nəziriyisigə asaslinip, Sovet jumhuriyəti kapitalizimdir sotsiyalizmə etidilər. 1917-yıldiki Rosiyə əktəbir sotsiyalistik inkilawi Lenin, Stalinlarning bolxewiklar partiyisi rəhbərligidə dunyada birinci kətim bundak puroletariyat diktaturiliqidiki sotsiyalistik Sovet jumhuriyitini ixka axurdi. Zhongguoda 1927-yili inkilap məqələpə bolqandan keyin, Zhongguo gongchəndangi yoldax Mao Zedong baxqılıqında rəhbərlik kılqan hərkəysin jaylar-diki həlk ammisining inkilawiy əzgərlərini wəkillər kengixini

həlk hakimiyitining xəkli қildi. Lekin Zhongguo inkilawining muxu baskuqida bundak hakimiyətning haraktiri puroletariyat rəhbərlik kılıdiqan, jahən'girlikə wə feodalizimoja karxi turidiqan, yengi demokratik inkilapka mənsup bolqan həlk demokratiyisi diktaturisi idi, bu Sovet ittipakidiki puroletariyat diktaturisining hakimiyət haraktiridin pərklinətti.

⑦ İkkinqi dunya uruxi məzgilidə, burun Ən'gliyə, Amerika, Fransiyə, Gollandiya jahən'girlerinin hökümranlıqida bolqan xərkətki nuroqun mustəmlikilərni Yapon jahən'girleri besiwaldi, u yərlərdiki ixqılar, dihanlar, xəhər uxxak burzuaziyisi ammisı wə milli burzuazlar gongchəndang rəhbərligidə, Ən'gliyə, Amerika, Fransiyə, Gollandiya jahən'girleri bilən Yapon jahən'girleri otturisidiki ziddiyəttin paydilinip, faxizim tajawuziqa karxi kəng birliksəp təxkil қildi, Yapon baskunqılıriqa karxi genjüdilər kurdi, Yapon baskunqılıriqa karxi muxəkkətlik partizan uruxliri elip bardı, buning bilən ikkinqi dunya uruxidin burunki siyasi əhwal eżgirixkə baxıldı. İkkinqi dunya uruxi ayaqlıixin, Yapon jahən'girlerinin koçlap qıkırılıxi bilən Amerika, Ən'gliyə, Fransiyə, Gollandiya jahən'girleri ozlirining burunki mustəmlikiləridiki hökümranlıqını dawamlaxturuxka urundi, lekin mustəmlikilərdiki həlkər Yapon baskunqılıriqa karxi uruxta heli küqlük korallıq küqlərni qenikturup qıkkən idi, ular awalkidek yaxawerixni halimidi; uning üstigə, Sovet ittipakı kudrətlik bolqanlıktın, Amerikidin baxka həmmə jahən'gir dələtlər uruxta aqdurulqan yaki ajızlaxturulqanlıktın, belupmu Zhongguo inkilawining qəlibisi jahən'girlik şəpini Zhongguoda buzup taxlıqanlıktın, pütün jahən'girlik tüzümidə dunya boyiqə zor təwrinix pəyda boldı. Xundak kılıp, xərkətki mustəmlikilər, heq bolmığanda bəzi mustəmlikilərdiki həlkərmə Zhongguodikidek qongkiq hər hil inkilawiy genjüdilərni wə inkilawiy hakimiyətlərni uzak muddət kət'i dawamlaxturux imkaniyitigə igə boldı, yezilar arkılık xəhərlərni қorxayıdıqan inkilawiy uruxlarnı uzak muddət kət'i dawamlaxturux imkaniyitigə igə boldı həmdə xuning bilən kədəmmə-kədəm ilgirilep, xəhərlərni elix wə xu mustəmlikə əlning pütün dairisidə qəlibigə erixix imkaniyitigə igə boldı.

Yoldax Mao Zedongning jahān'girlik biwastə həkümranlıq kılqan mustəmlikilər xaraitidiki bu məsilə toqrisida 1928-yili elip barən küzitixidə muxu yengi əhwalqa asasən əzgirix boldi.

⑧ Bu 1927-yili Jiang Jieshi wə Wang Jingwey kəyni-kəynidin inkilapka asılık kılqandin keyin, jaylardiki həlkəlarning gongchəndang rəhbərligidə eksil'inkilawiy küqlərgə qarxi əng dəsləp əzqojoqan qayturma zərbə berix hərkitini kərsitudu. Guangzhouda 1927-yil 12-ayning 11-küni, ixqilar wə inkilawiy əskərlər birlixip əzqojoqan kətirip, həlkə hakimiyiti kurup, jahān'girlik biwastə yardım beriwaṭkan eksil'inkilawiy koxunlarqa qarxi kəskin jəng kılqan idi, lekin küqlər otturisida pərk nahayiti zor bolqanlıktın, həlkəning bu əzqoqilingi məq'lup boldi. Guangdong əlkisining xərkəy kismida dengiz boyiqə jaylaxkan Həyfeng, Lufeng qatarlıq jaylardiki dihanlar 1923-yildin 1925-yilqıqə gongchəndang əzasi yoldax Peng Pəyning rəhbərligidə küqlük hərkət xəkilləndürüp, Guangzhoudiki həlkə inkilawiy armiyisining ikki kətim xərkəkə yürüx kilip, eksil'inkilapçı Chen Jiongmingni yengixigə nahayiti zor yardım bərdi. 1927-yil 4-ayning 12-küni Jiang Jieshi inkilapka asılık kılqandin keyin, bu jaylardiki dihanlar 4-ay, 9-ay wə 10-aylarda kəyni-kəynidin 3 kətim əzqojoqan kətirip, Həyfeng, Lufeng nahiyiliridə inkilawiy hakimiyət kurqan wə uni 1928-yil 4-aylıqə kət'i dawamlaxturqan idi. Hunən əlkisining xərkəy kismida əzqojoqan kətərgən dihanlar 1927-yil 9-ayda Liuyang, Pingjiang, Liling wə Zhuzhou tərəplərni alqan idi. Buning bilən bir wakitta, Hubey əlkisining xərkəy ximal kismidiki Xiaogən, Macheng, Huang'ən qatarlıq jaylarda birnəqqə on mingliqan dihanlar korallıq əzqojoqan kətirip, Huang'ən nahiyisining nahiyə xəhrini elip, 30 nəqqə kün tutup turqan idi. Hunən əlkisining jənubiy kismidiki Yizhang, Chenzhou, Leyyang, Yongxing wə Zixing nahiyiliridə əzqojoqan kətərgən dihanlar 1928-yil 1-ayda inkilawiy hakimiyət kurup, 3 ay dawamlaxturdi.

⑨ Chiweydüy inkilawiy genjüdilərdiki ammining korallıq təxkilati bolup, ixləpqi kiriixtin ayrılmayıttı.

⑩ Luoxiaoshən taq tizmisi—Jiangxi, Hunən əlkiliri qeg-

risidiki qong taoq tizmisi, Jinggangshen Luoxiaoshen taoq tizmi-sining ottura kismiqa jaylaxkan.

① Yoldax Mao Zedong bu yerdə eytkan uxxak burzuaziyə dihanlardin baxka kol sanaetqiler, uxxak sodigeler, turluk ərkin kəsptikilerni wə uxxak burzuaziyidin kelip qikkan ziyalilarni kersitudu. Zhongguoda bundak ijtimai tərkipler, asasən, xəhər wə zhenlarda bolidu, lekin yezillardimu heli kəp sanni təxkil kılıdu. «Zhongguo jəmiyatidiki siniplar toqrisida təhlil» digən əsərgə karalsun.

② Wujing taoqlik rayoni Jiangxi elkisining qərbiy kismidiki Yongxin, Ninggang, Suychuən wə Hunən elkisining xərkiy kismidiki Lingxiəndin ibarət 4 nahiyining otturisiqa jaylaxkan Jinggangshənni kersitudu, qunki Jinggangshəndə Dajing, Xiaojing, Shangjing, Zhongjing, Xiajing digən yərlər bar.

JINGGANGSHENDIKI KÜRƏX*

(1928- yil 11- ayning 25- kuni)

Hunən-Jiangxi Qegra Rayonining Gejü Kilinixi Wə Awqıst Məoqlubiyiti

Bir məmlikəttə tət təripini ak hakimiyyət körxap turoqan arılıkta bir yaki birkənqə kiçik kizil hakimiyyət rayonining pəyda boluxi hazırlığı dunyada pəkət Zhongguodila bar. Bizning təhlilimizqə, uning pəyda boluxining səwəpliridin biri Zhongguoda məybənlər sinipi wə tuhao-lieshenlar sinipi otturisida üzlüksiz bəlünük wə uruxlarning bolup turoqanlıqidin ibarət. Məybənlər sinipi wə tuhao-lieshenlar sinipi otturisidiki bəlünük wə uruxlar dawamlik bolup turidiqanla bolsa, ixqi-dihanlar korallik gejüsimu dawamlik məwjut bolup turalaydu wə rawajlinalaydu. Buningdin taxkiri, ixqi-dihanlar korallik gejüsining məwjut bolup turuxi wə rawajlinixi üçün, yənə təwəndiki xərtlər boluxi: (1) nahayıti yahxi amma boluxi; (2) nahayıti yahxi partiyə təxkilati boluxi; (3) heli küqlük kizil armiyə boluxi;

* Bu—yoldax Mao Zedong Zhonggong zhongyangqa yazoqan doklat.

(4) urux kılıxka əplik yər xaraiti boluxi; (5) yetərlilik təminat bilən kamdiyalaydiqan iqtisadiy küq boluxi lazim.

Həkümran siniplarning hakimiyyiti waktinqə turaklaxkan məzgil bilən parqilanıqan məzgildə, gejü rayonlar əzini tət tərəptin korxap turoqan həkümran siniplaroq karita pərklik zhənlüe kollinixi lazim. Həkümran siniplarning iqki kismida parqilinix pəyda bolqan məzgillərdə, məsilən, Hunən, Hubeylarda Li Zongren bilən Tang Shengzhi otturisida urux bolqandikidək^①, Guangdongda Zhang Fakuy bilən Li Jishen otturisida urux bolqandikidək^② məzgillərdə, bizning zhənlüeyimiz bir kədər karamlik bilən ilgirilextin ibarət boluxi mümkün, hərbi küq bilən gejü rawajlandurulidiqan jaylar bir kədər kəng boluxi mümkün. Lekin ak terorluq yetip kəlgəndə hodukup kətməy ixənqlik turux üçün, mərkiziy rayonda mustəhkəm asas ornitixka əhmiyyət berix yənilə zərür. Həkümran siniplarning hakimiyyiti bir kədər turaklaxkan məzgillərdə, məsilən, bu yil 4-aydin keyin jənuptiki əlkilərdə bolqandikidək bolqanda bolsa, bizning zhənlüeyimiz pəydin-pəy aloqa siljixtin ibarət boluxi lazim. Bundak wakitta, hərbi jəhəttə əskiriy küqni bəlüp, karamlik bilən ilgirilextin kattık saklinix, yərlik hizmətlər (yər təksim kılıx, hakimiyyət kurux, partiyini rawajlan-durux, yərlik korallik küq uyuxturux) jəhəttə adəm küqini qeqiwetip, mərkiziy rayonda mustəhkəm

asas ornitixka əhmiyət bərməsliktin qattik saklinix kerək. Jaylardiki nuroqun kiqik kizil rayonlarning məqlup boluxi yaki keguən jəhəttə xərt hazırlan-
mioqanlioqidin boldi, yaki zhuguən jəhəttə celüening hata bolqanlioqidin boldi. Celüening nimə üqün hata bolqanlioqıqa kəlsək, bu tamamən həkümran siniplarning hakimiyiti waktingə turak laxkan məzgil bilən parqilanıjan məzgildin ibarət ikki türlük ohxax bolmioqan məzgilni enik pərk ətmigənliktin boldi. Bəzi yoldaxlar həkümran siniplarning hakimiyiti waktingə turak laxkan məzgildimu, düxmənning əyhu tuəndin baxka yənə rəsmi köxunlarnı tolap hujum kılıdiqanlioqını zadi bilməydiqandək, əskiriy küqni bəlüp, karamlik bilən ilgiriləxni təxəbbus kıldı, hətta qong-qong jaylarnı pəkət chiweydüylər bilənla koqdaxni təxəbbus kıldı. Yerlik hizmətlər jəhəttə bolsa mərkiziyyət rayonda mustəhkəm asas ornitixka pütünləy əhmiyət bərməy, zhuguən küqlərning imkaniyitini nəzərdə tutmay, pəkət qəksiz kengəytixkila urundi. Əgər hərbi jəhəttə pəydin-pəy kengiyix siyasitini köllinixni, yerlik hizmətlər jəhəttə küqni tolap, mərkiziyyət rayonda mustəhkəm asas ornitixni təxəbbus kılıp, buning bilən əzimizni yengilməs orunuqa igə kilişkə intilgən birər kixini kərsə, uningoşa "baoshouzhuyiqi" dəp nam berixti. Ularning bundak hata pikirliri—bu yil 8-ayda yüzbərgən Hunən-Jiangxi qegərə rayonidiki məqlubiyətning wə xuning bilən bir wakitta

kızıl armiyə 4-jünining jenubiy Hunəndiki məqlubiyitining tüp səwiwi.

Hunən-Jiangxi qegra rayonidiki hizmətlər bultur 10-ayda baxlandı. Xu qaqda, nahiyilərdə partiyə təxkilatları pütünləy tüzəp kətkən, yərlik korallik küqlərdin 60 taldın naqar miltikkə igə Yüən Wencəy kisimi bilən Wang Zuo kisimila Jinggangshən ətrapi-da turattı, Yongxin, Liənhua, Chaling wə Lingxiən nahiyiliridiki dihanlarning ziweyjünlirining korallirini tuhao-lieshenlar sinipi қaldurmay tartıwalıqan, ammining inkilawiy kəypiyati basturulqan ikən. Bu yil 2-ayqa kəlgəndə, Ninggang, Yongxin, Chaling, Suychuən nahiyilirinинг həmmisidə partiyining xiənweyliri kuruldi, Lingxiən nahiyisidə pəwkul-addə qüwey kuruldi, Liənhua nahiyisidimu partiyə təxkilati kuruluxka baxlıdi, Wən'ən xiənwey bilən munasiwət baoqlandi. Lingxiəndin baxka həmmə nahiyilərdə az sanlık yərlik korallik küqlər barlıkkə kəldi. Ninggang, Chaling, Suychuən, Yongxin nahiyiliridə bolupmu Suychuən wə Yongxin nahiyiliridə, tuhao-lieshenlarnı yokitixni həm ammini қozqaxni kəzligən partizanlıq қozqılanglıri nuroqun ketim elip berilib, nətijiliri heli obdan boldı. Bu məzgildə yər inkilawi tehi qongkurlaxmiqan idi. Həkimiyət organları ixqi-dihan-əskərlər həkümiti dəp atılatdı. Armiyidə əskərlər weyyüənhuy^③liri təxkil kilinəqan idi. Budüylər bəlünüp hərkət kiləqan qaqlarda bolsa, hərkət weyyüənhuyi təxkil kılıp komandanlıq

kilindi. Bu qaqda partiyining yukuri dərijilik yetekqi orgini küzlük yiqim kozqilingi waktida Hunən shengwey təyinligən partiyə aldinkı səp weyyüənhuyi (Mao Zedong uning shujisi) idi. 3-ayning birinqi on künidə, partiyə aldinkı səp weyyüənhuyi jənubiy Hunən partiyə pəwkul'addə weyyüənhuyining təliwi boyiqə əməldin kaldurulup, shi weyyüənhuyi kilip eżgərtildi (He Tingying shuji boldi), u pəkət armiyidiki partiyə təxkilatlırinila baxkuridioğan organoqa aylinip, yərlik partiyə təxkilatlarını baxkurmayıdıcıqan boldi. Xuning bilən bir wakitta Mao Zedong kisimi yənə jənubiy Hunən partiyə pəwkul'addə weyyüənhuyining təliwigə binaən jənubiy Hunən'gə yətkəlgənliktin, qegra rayonni düxmən bir aydin artuk besip yatti. 3-ayning ahirida jənubiy Hunəndə məqlubiyətkə uqrıduk, 4-ayda Zhu De kisimi bilən Mao Zedong kisimi həm jənubiy Hunən dihanlar əksiyəti Ninggang nahiyisigə qekinip, qebra rayonni kaytidin gejü kılıxka kirixti.

4-aydin keyin, Hunən-Jiangxi qebra rayonining gejü kılınixi dəl jənuptiki həkümran küqlər waktingə turaklaşkan wakitka toqra kəldi, Hunən, Jiangxi əlkiliridin “hujum kilip yokitix” üçün əwətilgən əksiyətqi koxunlar az bolqanda 8-9 tuən’gə, kəp bolqan qaqlarda 18 tuən’gə yətti. Xundaktimu biz 4 tuən’gə yətməydiqan əskiriy küq bilən düxmən’gə karxi 4 ay kürəx kilip, gejü rayonni kündin-kün’gə kengəyttuk, yər inkilawini kündin-kün’gə qong-

kurlaxturduk, həlk hakimiyyətlirini kündin-kün'gə omumlaxturduk, qızıl armiyini wə chiweydüylərni kündin-kün'gə kengəyttük, bu, qegra rayon partiyə təxkilatliri (yərlik partiyə təxkilatliri wə armiyidiki partiyə təxkilatliri) ning siyasitining toqrilioqidin boldi. U qaqda qegra rayon partiyə pəwkul'addə weyyüənhuyi (Mao Zedong shuji idi) wə partiyə jün weyyüənhuyi (Chen Yi shuji idi)ning siyasiti: düxmən bilən kət'i kürəx kılıx, Luoxiaoshən tao tizmisining ottura kismida hakimiyyət bərpa kılıx, қaqqunqılıkka əkarxi turuxtin; gejü rayondiki yər inkilawini qongkurlaxturuxtin; armiyidiki partiyə təxkilatliri yərlik partiyə təxkilatlirinə rawajlinixiqa yardım berix, armiyə korallik küqləri yərlik korallik küqlərning rawajlinixiqa yardım berixtin; həkümranlar küqi küqlükrek bolğan Hunəndə mudapiə kərүx, həkümranlar küqi ajizrak bolğan Jiangxida hujumqa etüxtin; Yongxin nahiyisidiki hizmətlərni zor küq bilən elip berip, ammining gejüsini bərpa kılıx, uzak muddətlik kürəxni orunlaxturuxtin; qızıl armiyining əskiriy küqini toplap, kəz aldimizdiki düxmən'gə dəl pəytidə zərbə berix, əskiriy küqni belüwetixkə əkarxi turux, düxmənning bir-birləp tarmar kılıxidin saklinixtin; gejü rayonni kengətixtə, dolğun xəklidə aloqə siljix siyasitini қollinix, қaramlik bilən ilgiriləx siyasitigə əkarxi turuxtin ibarət boldi. Bu celüelərning muwapik bolqanlioqi, uning üstigə, qegra rayon yər xaraitining kürəxkə

əplik bolqanlıqı, Hunən, Jiangxi əlkiliridin hujum oja kəlgən koxunlarning hərkiti toluk birdək bolmioqanlıqı üçünla, 4-aydin 7-ayqıqə bolqan 4 ay iqidə, hər ketim hərbi jəhəttə qəlibə kazinip turduk wə ammining gejüsini rawajlandurduk. Düxmən bizdin nəqqə həssə kep bolsimu, bu gejüni wəyran kılal-mayla kalmastın, bəlki bu gejüning rawajlinixinimu tosalmidi. Bu gejüning Hunən, Jiangxi əlkilirigə bol-qan təsiri bolsa künsanap kengiyiwatidu. Awqust məqlubiyitining səwiwi tamamən xu boldiki, bir kisim yoldaxlar xu qaqning dəl həkümran siniplar waktingə turak laxkan məzgil ikənligini qüxənməy, əksiqə, həkümran siniplarda parqilinix pəyda bolqan məzgildə kollinidioqan siyasətni kollinip, əskiriy küqni bəlüp, jənubiy Hunən'gə karamlik bilən ilgirilidi, nətijidə qegra rayonnimu, jənubiy Hunənnimu təngla məqlubiyətkə uqratti. Hunən shengweyning wəkili Du Xiujing wə Hunən sheng-wey qegra rayon partiyə pəwkul'addə weyyüən-huyining shujilioqıja təyinləp əwətkən Yang Kəyminglar baxkıqə pikirdə kattik turup kəlgən Mao Zedong, Wən Xixənlərning yırakta-Yongxin nahiyisidə turoqan qeoqidin paydilinip, xu wakittiki xaraitni təkxürməy, partiyə jün weyyüənhuyi wə pəwkul'addə weyyüənhuyi həm Yongxin xiənweyning bax koxkan yioqinining Hunən shengweyning təxəb-busıqə koxulmioqanlıqı toqrisidiki kararioqa karimay, pəkət Hunən shengweyning jənubiy Hunən'gə berix

toqrisidiki buyruqını xəklən ijra kılıxnıla bilip, kizil armiyə 29-tuəni (Yizhang nahiyisi dihanlıridin tərkip tapkan)ning kürəxtin keqip əz yurtiqa kaytix kəypiyatiqa koxulup kətti, xuning bilən qegra rayonnimu, jənubiy Hunənnimu məqlubiyətkə uqratti.

Əslidə 7-ayning ikkinqi on künidə, Hunəndiki düxmənning Wu Shang komandanlıqidiki 8-jüni Ninggang nahiyisigə besip kirgən, andin Yongxin nahiyisigə kirgən idi, əmma urux kılıx məksidigə yetəlmidi (Koxunlirimiz arılık yollar bilən berip zərbə bərməkqi bolqan bolsimu, düxmən bilən uqrı-xalmidi), biz tərəptikj ammidin korkup, aldiraptenəp Liənhua nahiyisi arkilik Chaling nahiyisigə qekindi. Bu qəqda, kizil armiyining asasiy koxunliri Ninggang nahiyisidin Lingxiən, Chaling nahiyili-rigə hujum kiliwatkan həmdə Lingxiən nahiyisidə əz pilanini əzgərtip, jənubiy Hunən'gə mangmakqi bolqan idi, əmma Jiangxidiki düxmənning Wang Jün wə Jin Hənding komandanlıqidiki 3-jünining 5 tuəni, Hu Wendou komandanlıqidiki 6-jünining 6 tuəni yənə Yongxin nahiyisigə birlikdə hujum kıldı. Bu qəqda, Yongxin nahiyisidə armiyimizning pəkət birlə tuəni bolup, u kəng ammining himayisi arkisida tərəp-tərəptin partizanlıq bilən zərbə berix usulini kollinip, düxmənning bu 11 tuən koxununu Yongxinning nahiyə xəhrigə 30 li kelidiqan jayda 25 kün'giqə kattik boqup koydi. Ahirdə, düxmən xiddətlik hujum kılqanlıqtın, Yongxin nahiyisi koldin

kətti, arkidinla Liənhua wə Ninggang nahiyilirimu koldin kətti. Bu qaqda, Jiangxidiki düxmən iqide uxtumtutla iqki majra tuqulup, Hu Wendou komandanlioqidiki 6-jün hodukup qekinip kətti, keyin Wang Jün komandanlioqidiki 3-jün bilən Zhangshu digən yerdə urux kıldı. Düxmən қoxunliridin kelip қalqan 5 tuən Jiangxi қoxunimu hodukup ketip, Yongxingning nahiyə xəhrigə qekindi. Əgər asasiy қoxunlimiz jənubiy Hunən'gə barmıqan bolsa, bu düxmənni tarmar kilip, gejü rayonni Ji'ən, Ənfu, Pingxiang nahiyilirigiqə kengəytip, Pingjiang, Liuyang nahiyiliri bilən tutaxturux pütünləy mümkün idi. Asasiy қoxunlirimiz bu yerdə bolmioqanlıktın, uning üstigə, bizning bu bir tuənimizdiki əskərlər bək herip kətkənliliktin, қoxunimizning bir kismini Yüən Wencəy kisimi wə Wang Zuo kisimi bilən birlikdə Jinggangshənni saklaxka kaldurux, mening bir kisim қoxunni baxlap Guydong nahiyisi tərəpkə berip, asasiy қoxunlirimizni kayturup kelixim karar kılindi. Bu qaqda asasiy қoxunlirimiz jənubiy Hunəndin Guydong nahiyisigə qekiniwatkan ikən, 8-ayning 23-küni biz ular bilən Guydong nahiyisidə қoxulduk.

Kızıl armiyining asasiy қoxunliri 7-ayning otturılırida əmdila Lingxiən nahiyisigə yetip kəlgən qaqda, 29-tuənning jün'guən wə əskərliri siyasi jəhəttin təwrinip, əz yurti jənubiy Hunən'gə kaytix koyıqa qüxkənliliktin, baxkuruxka boysunmaydioqan bolup kıldı; 28-tuən bolsa jənubiy Hunən'gə berixkə

karxi turup, jenubiy Jiangxiqa berix koyıqa qüxti, lekin bularmu Yongxin nahiyisigə kaytixni halimidi. Du Xiujing 29-tuənning hata pikrini kuuwətləp bərgənlikitin, partiyə jün weyyüənhuyi ularni tosal-midi, xundak kilip, asasiy köxunlar 7-ayning 17-küni Lingxiən nahiyisidin yoloqa qikip, Chenzhou nahiyisigə karap mangdi. Ular 7-ayning 24-küni Chenzhou nahiyisidə düxmənning Fən Shisheng köxuni bilən jəng kilip, awal oqəlibə kiloqan bolsimu, keyin məqlup bolup qekinip qiki. 29-tuən xuningdin keyin əz məyliqə hərkət kilip, əz yurti Yizhang nahiyisigə kətti, nətijidə, bir kismi Lechang nahiyisidə basmığı Hu Fengzhang təripidin yokitildi, bir kismi Chenzhou, Yizhang nahiyilirigə tarkap kətti, ahiri nimə bolqanlıqı naməlum, ulardin xu küni yioqiwelinənləri yüzdin axmidi. Bəhtkə yarixa, asasiy küq bolqan 28-tuən anqə zor qikiməja uqrı-midi, 8-ayning 18-küni Guydong nahiyisini aldi. 23-küni Jinggangshəndin kəlgən budüylər bilən köxulup, Chongyi, Shangyou nahiyiliri arkilik yənə Jinggangshən'gə kaytixni karar kıldı. Bu köxun Chongyi nahiyisigə yetip kəlgən qaođa, yingzhang Yüən Chongqüənning baxqılıqida bir piyadə əskərlər liəni wə bir topqi əskərlər liəni asılık kilip ketip kaldi, bu ikki liənni koqlap berip kayturup kəlgən bolsakmu, lekin tuənzhang Wang Erzhuo kurban boldi. 8-ayning 30-küni düxmənning Hunəndiki köxunidin bir kismi wə Jiangxidiki köxunidin

bir kismi bizning koxunlirimiz tehi yetip kelelmey turojan pøyttin paydilinip, Jinggangshen'gə hujum қildi. Bu jayni saklap turojan bir yingoja yøtmeydiqan koxunimiz mudapiə kørüxkə əplik jaydin paydilinip, қarxilik kersitix bilən düxmənni bitqit kilip, bu genjüdini saklap қaldi.

Bu ketimki məqlubiyətning səwəpliri munular:

- (1) Bir kisimning jün'guən wə əskərliri təwrinip, eyigə kaytix koyıqa qüxüp, jənggiwarlıqını yokitip koydi; bir kisimning jün'guən wə əskərliri jənubiy Hunən'gə berixni halimidi, aktipliqi yetərlik bolmidi.
- (2) Tomuz künlərdə yirakka yürüx kilip, əskərlirimiz herip қaldi.
- (3) Koxunlirimiz Lingxiən nahiyisi-din қaramlık bilən birnəqqə yüz li yirakka ketip, qegra rayon bilən alakisini üzüp koyup, tayanqsız koxun bolup қaldi.
- (4) Jənubiy Hunəndə amma қoz-qitilmədi, hujum nokul hərbi təwəkkülqılık bolup қaldi.
- (5) Düxmən əhwali enik bilip turulmədi.
- (6) Təyyarlık yahxi bolmədi, jün'guən wə əskərlər urux kiliqxning əhmiyyitini qüxənmədi.

Gejü Rayonning Həzirki Wəziyiti

Bu yil 4-aydin buyan kizil rayonlar pəydin-pəy kengəydi. 6-ayning 23-küni Longyüənkou (Yongxin nahiyisi bilən Ninggang nahiyisinin tutixidioqan yeri)da bolqan jəngdə Jiangxidiki düxmən koxuni tətinqi ketim bitqit kiliqandan keyin, rayonimiz

Ninggang, Yongxin, Liənhua nahiyilirining pütün kismini, Ji'ən, Ənfu nahiyilirining az bir kismini, Suychuən nahiyisining ximaliy kismini, Lingxiən nahiyisining xərkiy jənubiy kismini ez iqigə aldi, bu qegra rayonning taza güllən'gən məzgili boldi. Kızıl rayonlarda yerning kəp kismi təksim kılınip boldi, kaloqan az kismi təksim kılıniwatidu. Rayon, yeza hakimiyyətliri omumyüzlük kuruldi. Ninggang, Yongxin, Liənhua, Suychuən nahiyilirining həmmisidə nahiyilik həkümətlər barlıkkə kəldi həm qegra rayon həküməti kuruldi. Yeza-kəntlərdə ixqi-dihan kozqılangqilar düyliri omumyüzlük təxkil kılındı, rayon wə nahiyilərdə bolsa chiweydüylər kuruldi. 7-ayda Jiangxidiki düxmən қoxuni hujum kıldı, 8-ayda Hunən wə Jiangxidiki düxmən қoxunları birlikdə Jinggangshən'gə hujum kıldı, nətijidə qegra rayondikı nahiyilərning nahiyə xəhərliri wə tüzləng rayonlarning həmmisini besiwaldı. Yaman-qə yanayak bolqan baoəndüylər wə əyhutuənlərning zorawanlıqı həddidin exip kətti, ak terorluk xəhər wə yezilarnı kaplıdı. Partiyə təxkilatları wə hakimiyyət təxkilatlinin tolisi wəyrən bolup kətti. Bay dihanlar wə partiyə iqidiki pursətpərəs-lər kəyni-kəynidin asılık kıldı. 8-ayning 30-küni Jinggangshəndə bolqan jəngdə, Hunəndiki düxmən қoxuni Lingxiən nahiyisigə qekinixkə baxlıdı, Jiangxidiki düxmən қoxuni nahiyə xəhərlirini wə yeza-kəntlərning kəpinqiliginə yənilə besip yattı. Lekin

düxmənlər təqəlik rayonlarnı — Ninggang nahiyisining qərbiy wə ximaliy rayonlarını, Yongxin nahiyisining ximalidiki Tiənlong rayonını, qərbidiki Xiaoxijiang rayonını, jənubidiki Wənniənshən rayonını, Liənhua nahiyisining Shangxi rayonunu, Suychuən nahiyisining Jinggangshən rayonunu, Lingxiən nahiyisining Qingshigang wə Dayüən rayonlarını tərtiwelikə zadi amal kılalmıdı. 7- wə 8-aylarda, kızıl armiyining bir tuəni nahiyilərdiki chiweydüylərgə maslixip, birnəqqə on ketim qong-kiqik jəng kıldı, 30 talla miltiqidin ayrılip, ahirda təqəlik rayonqa qekindi.

Koxunlirimiz Chongyi, Shangyou nahiyiləri arkılık Jinggangshən'gə kaytip keliwatkan wakitta, jənubiy Jiangxidiki düxmən қoxunidin Liu Shiyi komandanlıqidiki mustəkil 7-shi қoxunlirimizni Suychuən'giqə koqlap kəldi. 9-ayning 13-küni, қoxunlirimiz Liu Shiyi қoxununu məqlup kılıp, birnəqqə yüz tal miltik qənimət elip, Suychuən nahiyisini aldı, 9-ayning 26-küni Jinggangshən'gə kaytip kəldi. 10-ayning 1-küni, düxmənning Xiong Shihuy komandanlıqidiki қoxuning Zhou Hunyüən lüsü bilən Ninggangda jəng kılıp qəlibə kazandi, pütün Ninggang nahiyisini kəyturuwaldı. Xu qaqda Hunəndiki düxmən қoxuning Guydong nahiyisidə turuxluk Yən Zhongru kisimidin 126 kixi қoxunlirimiz tərəpkə etti, ular məhsus ying kılıp tüzüldi, Bi Zhənyün yingzhang boldi. 11-ayning 9-küni қoxunlirimiz yənə Ninggang nahiyə xəhri wə Longyüənkouda Zhou

Hunyüən lüsining bir tuənini bitqit kıldı. Ətisi Yongxin nahiyisini elip, arkidinla yənə Ninggang nahiyisigə qekindi. Həzir rayonimiz jənupta Suychuən nahiyisidiki Jinggangshən teqining jənubiy etigidin tartip, ximalda Liənhua nahiyisining qegrisioqıqə pütün Ninggang nahiyisini, Suychuən, Lingxiən, Yongxin nahiyilirining bir kısmini əz iqiqə aloqan, jənuptin ximaloqa karap uzuniqa sozułqan bir pütün rayon bolup қaldı. Liənhua nahiyisining Shangxi rayoni, Yongxin nahiyisining Tiənlong, Wənniənshən rayonliri bolsa bu bir pütün rayon bilən anqə tutixip kətməydu. Düxmən genjüdiyimizni hərbi hujum wə iqtisadiy қamal kılıx yoli bilən yokitixka urunuwatidu, biz düxmənning hujumini tarmar kılıxka təyyarlik kərūwatımız.

Ərbi Məsililər

Qegra rayondiki kürəx pütünley hərbi kürəx bolqanlıktın, partiyə bilən amma birdək hərbilixixkə toqra kəldi. Düxmən'gə kandak takabil turux, uruxni - kandak kılıx kündilik turmuxtiki mərkiziy məsilə bolup қaldı. Gejü korallik boluxı lazımlı. Kəyər korallanmış bolsa, yaki korallinixi yetərlik bolmuş bolsa, yaki düxmən'gə takabil turux celüesi hata bolqan bolsa, xu yər dərhal düxmən təripidin besiwellinidu. Bundak kürəx kündin-kün'gə kəskinlixidu, xuning bilən məsililərmə intayın

murəkkəplixidu wə jiddilixidu.

Qegra rayondiki kizil armiyining mənbəsi: (1) Ye Ting wə He Longlarning Chaozhou həm Shəntoudin kəlgən kona kisimliri^④; (2) Wuchang guominzheng-fusining sabik muhapizətqiler tuəni^⑤; (3) Pingjiang wə Liuyang nahiyilirining dihanliri^⑥; (4) jənubiy Hunən dihanliri^⑦ wə Shuykoushən ixqiliri^⑧; (5) Xü Kexiang, Tang Shenzhi, Bəy Chongxi, Zhu Peyde, Wu Shang wə Xiong Shihuylarning kisimliridin əsir elinəqan əskərlər; (6) qegra rayondiki nahiyilərning dihanliri. Lekin bir yıldın artuk dawam kıləqan jənglər arkısında Ye Ting wə He Longlarning kona kisimliri, muhapizətqiler tuəni wə Pingjiang, Liuyang nahiyiliridin kəlgən dihanlarning pəkət 3 tin bir kismila қaldı. Jənubiy Hunəndin kəlgən dihanlardınmu yaridar bolqan wə əlgənliri kəp. Xuning üçün, aldinki tət hildikilər bugün'giqə yənilə kizil armiyə 4-jünining asasiy əqli bolup turoqan bolsimu, lekin keyinki ikki hildikilərdin helila az. Uning üstigə, keyinki ikki hildikilərning arisida düxmən қoxunliridin əsir elinəqanlar kəp, қoxunlırimizni toluklaxta əger bular bolmioqan bolsa, əskər məsilisi zor məsilə bolup қalatti. Xundak bolsimu, əskərning kepriyixi bilən miltikning kepriyixi həlimu bir birigə mas kəlməywati, miltik asanlıqqa qikim bolmaydu, əskərlər bolsa yaridar bolux, əlüx, kesəl bolux wə keqip ketix bilən asanla qikim bolup turuatidu. Hunən shengwey bizgə Ənyüən ixqiliri^⑨

din əwətip berixkə makul bolqan idi, buning orunlinixini intizarlıq bilən kütməktimiz.

Kızıl armiyə tərkiwining bir kismi ixqilar, dihanlar, bir kismi sərgərdan puroletarlar. Sərgərdanlar tərkiwidikilərning bək kəp bolup ketixi, əlwəttə, yahxi əməs. Lakin hər künü jəng bolup turoqanlıktın, yaridar bolux wə əlüx kəp bolup turidu, sərgərdanlar bolsa jənggiwar kelidu, sərgərdanlarni tepip, kisimlirimizni toluklaxmu kiyin bolup қaldi. Bundak əhwalda pəkət siyasi təlim-tərbiyini küqəytixtin ibarət birlə qarə қaldi.

Kızıl armiyə əskərlirinin kəp kismi yallanma koxunlardın kəlgən, lekin kızıl armiyigə kelixi bilənla haraktiri əzgərdi. Aldı bilən, kızıl armiyidə yallanmılık tütümning əməldin қaldurulqanlıqı əskərlərgə baxkilar üçün əməs, bəlki ezi üçün, həlk üçün urux қılıdiqanlıqını hes қildurdi. Kızıl armiyidə bugün'giqə həqkandak rəsmi muax tüzümi yok, pəkət axlıq berilidu, yaq. tuz. otun. kəktat puli wə az miktarda parqə hirajət puli berilidu. Kızıl armiyə jün'guən wə əskərlirinin qegəra rayonning əzidin bolqanlırining həmmisigə yər təksim kilip berildi, pəkət yurti yirakta bolqanlar oqa yər təksim kilip berix kiyin boluwatidu.

Siyasi tərbiyə arkisida, kızıl armiyə əskərlirinin həmmisi sinipyang-sezimgə igə boldi, yər təksim kiliç, hakimiyyət kurux wə ixqi. dihanlarni қoral-landurux jəhətliridə sawatka igə boldi, ezi üçün,

ixqilar sinipi wə dihanlar sinipi üçün jeng kili-dioqanlioqini qüxəndi. Xunga, ular japa-muxəkkətlik kürəxlərdə zarlanmaydioqan boldi. Liən, ying, tuənlərning həmmisidə əskərlər weyyüənhuyi kuruldi, bu weyyüənhuyalar əskərlərning mənpəətigə wəkillik kildi həmdə siyasi hizmət wə ammiwi hizmətlərni ixləydi.

Təjribilər partiyə wəkili tüzümi@ni əməldin kılduruxka bolmaydioqanlioqini ispatlidi. Partiyə zhibusi liəndə kurulidiqanlioqı üçün, bolupmu liəndə partiyə wəkilining boluxi tehimu möhim. U əskərlər weyyüənhuyining siyasi təlim-tərbiyə ixlirini elip berixiqa həydəkqilik kildi, ammiwi hərkət hizmətlirigə yetəkqilik kildi, xuning bilən billə partiyə zhibusining shujiliqini etəydi. Əmiliyət ispatlidiki, kaysi liənning partiyə wəkili yahxırak bolsa, xu liən saqlamrak bolidu, əmma liənzhanglarning siyasi jəhəttə bundak zor rol oynixi asan əməs. Təwən dərijilik kadirlardın elüx wə yaridar bolux bək kəp bolup turidioqanlıktın, düxmən koxunliridin əsir elinoqan əskərlərni kəp qaqlarda uzak etməyla liənzhang wə pəyzhang kılıxka toqra kelidu; bu yil 2-wə 3-aylarda əsir elinoqan əskərlərдин hazır ying-zhang bołqanlar bar. Karimakka, biz kızıl armiyə dəp atılıdiqanlioqımız üçün, partiyə wəkili bolmisimu bolidioqandək kərünidu, bundak karax həkikətən tolimu hata. 28-tuən jənubiy Hunəndə turoqan waktida, partiyə wəkili tüzümini əməldin qalduroqan idi,

keyin yənə əsligə kəltürdi. Partiyə wəkili digən nam zhidaoyüən'gə əzgərtilsə, guomindangning zhidaoyüən digini bilən arilixip ketidikən, uni əsir elinqan əskərlər yaman kəridikən. Həlbuki, birər namning əzgərtılıxi tütümning mahiyitigə munasi-wətsiz. Xunga əzgərtməslikni karar kildük. Partiyə wəkilliridin yaridar bolux wə əlüx bək kəp bolup turidu, ularni əzimiz kurs ekip yetixtürüp toluk-liqandin taxkiri, zhongyang wə ikki shengweyning partiyə wəkili bolalıqqudək yoldaxlardın az digəndə 30 ni əwətip berixini ümit kiliyoruz.

Adəttiki əskər yerim yil yaki bir yil təlim aloqanda, andin urux kilalaydu, bizning əskərlirimizgə bolsa tünügünla armiyigə kirsə, bugün urux əlişkə toqra kelidu, təlim berix zadila yok. Ularning hərbi tehnikisi bək təwən, jəng kilixta pəkət baturluoqıqla tayinidu. Uzak wakit dəm aldurup təlim berix mümkün əməs, pəkət bəzi jənglərdin bir amal kılıp əzimizni qətkə elip, təlim berix üçün wakit qikirixka mümkün bolamdu, yok, karap bakarmız. Təwən dərijilik jün'guənlərni yetixtürüx üçün, hazır 150 kixilik jiaodaodüy kurduk, buni dawamlik yoloq koymaqımız. Zhongyang wə ikki shengweyning liənzhəng, peyzhangdin yukuri dərijilik jün'guənlərdin kəprək əwətip berixini ümit kiliyoruz.

Hunən shengwey bizgə əskərlərning maddi turmuxıqə əhəmiyyət berixni, heq bolmioqanda, adəttiki ixqi, dihanlar turmuxidin yahxırak kilişni tapxurqan

idi. Ҳазир өһваль унинг əksiqə boluwatidu, axliktin taxkiri, hər küni yaqı, tuz, otun, kektat üçün kixi bexiqsa 5 pungdin kümüq pul beriliwatidu, tehi buni dawamlaxturuxmu kiyin bolidiqandək turidu. Pəkət yaqı, tuz, otun, kektat üçünla eyiqə on ming yüəndin artuk kümüq pul kerək, buni tamamən tuhaolaroqa zərbə berix yoli bilən həl kilip kəldük^⑪. Əmdi pütün jün boyiqə 5 ming kixinining kixlik kiyimigə kəlsək, əzimizdə pahta bolsimu, rəht yetixməydu. Soqak qüxüp kətti, nuroqun əskərlər tehiqə yalang kiyimlirini koxlap kiyip yürüwatidu. Ҳelimu yahxi, biz japa-muxəkkətkə kənüp kalqan. Uning üstigə, kandakla kixi bolsun, ohxaxla japa-muxəkkət qekiyatidu, jünzhangdin tartip axpəzgiqə, həmməylən'gə ohxaxla axliktin baxka 5 pungdin tamak hirajiti berilidu. Parqə hirajət puli 20 pungdin bolsa, həmməylən'gə ohxaxla 20 pungdin, 40 pungdin bolsa, həmməylən'gə ohxaxla 40 pungdin berilidu^⑫. Xunga əskərlərmə həqkimdin aqrinmaydu.

Bir ketim jəng kılqanda, bir türküm əskər yaridar bolidu. Ozukluk maddining yetərlik bolmicanlıqı, soqak ətüx wə baxka səwəplər bilən jüngüən wə əskərlərdin aqrip kalqanlıri nahayiti kəp. Dohturhana taq arisiqə jaylaxkan bolup, zhongyi wə xiyi usulliri bilən dawalaydu, dohturmu wə dorimu yetixməydu. Ҳazır dohturhanida yetip dawali-niwatkanlar jəmi 800 din artuk. Hunən shengwey dora əwətip bərməkqi bolqan idi, xu kəmgiqə yet-

küzüp bərmidi. Zhongyang wə ikki shengweyning birkañqə xiyi dohtur wə bir az yot tablitkisi əwətip berixini soraymız.

Maddi turmuxi xunqə naqar, kiliwatkan jəngliri xunqə kəp bolsimu, kizil armiyining yənilə qidaxlıq berəlixi, partiyining rolidin baxqa, armiyə iqidə demokratiyining yoloq қoyulqanlıq idin boluwatidu. Jün'guenlər əskərlərni urmaydu, jün'guenlər bilən əskərlər təminatta barawər, əskərlər məjlislərdə sez kılıx ərkinligigə igə, uxxak-qüxxək қaidə-yosunlar əməldin қalduruldi, iktisadiy ixlar axkara. Əskərlər tamak ixlirini ezi baxkurup, künigə 5 pung-din berilgən yaqı, tuz, otun, kəktat pulidin bir az iktisat kılıp, parqə hirajətliri üçün ixlididu, buni "tamaktin exinoqan pul" dəp ataydu, buningdin hər bir kixigə künigə təhminən 60-70 yarmaktın tegidu. Bu qarılərdin əskərlər nahayiti məmnun. Bolupmu əsir elinip armiyimizgə katnaxkan yengi əskərlər guomindang armiyisi bilən bizning armiyimizning baxqa-baxqa ikki dunya ikənligini hes kiliwatidu. Ular gərqə kizil armiyining maddi turmuxi ak armiyiningkigə yətməydiqanlıqını hes kilsimu, lekin rohiy jəhəttin azatlıkkə erixkən. Tehi tünügünlə düxmən қoxunida baturluk kərsətmigən bir əskər-ning bugün kizil armiyidə nahayiti baturluk kersiti-watkanlıqi demokratizimning təsiridin bolqan. Kizil armiyə goya bir məx, əsir elinoqan əskərlər kelixi bilənla uningda dərhal erip ketidu. Zhongguoda

demokratiyigə həlkəla muhtaj bolup kalmastın, armiyimu muhtaj. Armiyə iqidiki demokratik tüzüm feodal yallanma koxunlukni buzup taxlaydiqan mohim қoral bolup қalidu¹⁸.

Partiyə təxkilatliri hazır liən zhibusi, ying weyyüənhuyi, tuən weyyüənhuyi, jün weyyüənhuyidin ibarət tət dərijigə bəlünidu. Liəndə zhibu, bəndə guruppa bar. Kızıl armiyining japa-muxəkkətlər iqidə jəng kilip turuqlukmu tozup kətməsligining mohim səwəpliridin biri—“zhibuning liəndə қurulqanlıqı”. Buningdin ikki yil ilgiri bizning guomindang koxunliri iqidiki təxkilatlımız əskərlərni pütünləy əz қolioqa elip ketəlmigən idi, Ye Ting kisimi¹⁹dimu hər bir tuəndə aran birlə zhibu bar idi, xunga qattik sinaklaroqa bərdaxlıq berəlmidi. Hazır kızıl armiyidə partiyə əzaliri bilən partiyisizlərning nisbiti təhminən 1:3, yəni ottura hesap bilən tət kixi arisida bir partiyə əzasi bar. Yekinda, partiyə əzaliri bilən partiyisizlər sanini təng kiliç məksidigə yetix üqün¹⁸, jəng kılıquqi əskərlər arisida partiyə əzalirining sanini kəpəytix karar kilindi. Hazır liən zhibulirida yahxi shujilar kəmlik kiliwatidu, bu hizmətkə koyux üqün, zhongyangning jaylarda turup ixlixi mümkün bolmay қaloğan aktiplardin keprək əwətip berixini soraymiz. Jənubiy Hunəndin kəlgən hadimlarning həmmisi digüdək armiyidə partiyə hizmitini ixləwatidu. Birak 8-ayda bir az kixilirimiz jənubiy Hunəndə tarkilip kətti, xunga

hazır adəm ajritixka bolmaywatidu.

Yerlik korallik küqlərdin chiweydüy wə ixqidihan közəqilangqilar düyi bar. Közəqilangqilar düyi suobiao wə ow miltikliri bilən korallanıqan, yezi-larnı birlik kiloqan bolup, hər bir yezida birdin düyi bar, adəm sani yezining qong-kıqıkligə karap bolidu. Ularning wəzipisi əksil'inkilapni basturux, yeza hakimiyitini köoqdax, düxmən kəlgəndə, kızıl armiyigə yaki chiweydüygə yardəmlixin urux kilixtin ibarət. Közəqilangqilar düyi dəslep Yongxin nahiyisidə kuruloqan bolup, ilgiri məhpi idi, pütün nahiyini tartiwaloqandin keyin axkara boldi. Bu tüzüm hazır qegra rayondiki nahiyilərdə yürgüzüldi, nami əzgərtilmidi. Chiweydüyning koralliri asasən bəx atar miltik bolup, tokkuz atar wə bir atar miltiklarmu bar. Nahiyilərdiki miltiklarning sani: Ninggangda 140, Yongxinda 220, Liənhuada 43, Chalingda 50, Lingxiəndə 90, Suychuəndə 130, Wən'əndə 10, jəmi 683. Bularning kəp kismini kızıl armiyə tarkitip bərgən, az kismini əzliri düxməndin tartiwaloqan. Nahiyilərdiki chiweydlərning kəpqılıgi tuhao-lieshenlarning baoəndüyliri wə əyhutuənliri bilən daim jəng kilip turidu, jəng-giwarlıqı kündin-kün'gə əsüwatidu. 21-may wəkəssi@din ilgiri nahiyilərdə dihanlar ziweyjünliri bar idi. Miltiklirining sani: Youxiəndə 300, Chalingda 300, Lingxiəndə 60, Suychuəndə 50, Yongxinda 80, Liənhuada 60, Ninggang (Yüən Wencəy kisi-

mi)da 60, Jinggangshən (Wang Zuo kisimi)də 60, jəmi 970 idi. 21-may wəkəsidin keyin, Yüən Wençey, Wang Zuo kisimlirining qikimoja uqrımıqanlıqını hesapka almiqanda, pəkət Suychuən nahiyisidə 6 tal, Liənhua nahiyisidə 1 tal miltik saklap kelindi, қalojan miltiklarning həmmisi tuhao-lieshenlarning kolioja qüxüp kətti. Dihanlar ziwey-jünliridə korallirini öz қolida saklap қalalıqudək muxundak қabiliyətning bolmiojanlıqı — jihuyzhuyilik luxiənning nətijsisi. Nahiyilərdiki chiweydüylərning miltikliri hazırlı nahayiti kəmlik kiliwatidu, tuhao-lieshenlarningkidək kəp əməs, kizil armiyə koralarak jəhəttin chiweydüylərgə dawamlik yardım berip turuxi lazı. Kızıl armiyining jənggiwarlıqını təwənlitip қoymaslıq xərti astida, həlkning korallini-xioja küqning beriqə yardım berix kerək. Bizning bəlgilimiz boyiqə, kızıl armiyining hər bir yingi tət liənlik tüzümni kollinidu, hər bir liəndə 75 taldın miltik bolidu, buningoja məhsus liən, jiguənqiang liəni, pəyjipao liəni, tuənbü wə üq yingbuningkini қoxkanda, hər bir tuəndə 1075 taldın miltik bolidu. Jənglərdə əqənimət elinojan miltiklar bilən mümkün kədər jaylar korallandurulidu. Chiweydüyning zhi-huyguənlığını nahiyilərdin əwətilip, kızıl armiyə təripidin қurulojan jiaodaodüydə təlim alojan kixilər etəydu. Kızıl armiyining yiraktın kəlgən kixilərni jaylar oja düyzhanglıqka təyinləp əwətixini pəydin-pəy azaytix lazı. Zhu Peydemə əzining baoəndüy

wə əyħutuənlirini korallanduruwatidu, qegra rayondiki nahiyilərdə tuhao-lieshenlar korallik küqlirining sani wə jənggiwarlıqı heli artuk. Kızıl yərlik korallik küqlirimizni kengəytixni bolsa bir minutmu keqiktürgili bolmaydu.

Kızıl armiyə küqni toplaxni pirinsip kılıdu, chiweydüy küqni bəlüxnı pirinsip kılıdu. Əksiyətqi hakimiyət waktingə turaklaxğan muxu məzgildə, düxmən kəp miktarda hərbi küqini tolap, kızıl armiyigə hujum kılalaydu, kızıl armiyining əz küqini bəlüxi paydisiz. Bizning təjribimiz xuki, əskiri yküqni bəlübətkəndə, hər ketimda digüdək məqlubiyətkə uqrımay kalmıduk, əskiri yküqni tolap, əsimizdin az yaki əsimizgə təng yaki əsimizdin sel-pəl kəprək düxmən'gə zərbə bərgəndə bolsa, həmixə qəlibə қazinip kəldük. Zhongyangning bizgə bərgən yolyoruqı boyiqə kengəytılıdiqan partizan rayonları uzuniqa wə toqrisiqa birnəqqə ming li kelidu, bu bək kəng bolup kətkən, bu bizning küqimizni tolimu artuk məlqərliwətkənliliktin bolğan bolsa kerək. Chiweydüylər üqün bolsa küqni bəlük paydilik, hazır nahiyilərdiki chiweydüylər küqni bəlüp jəng kılıx usulini kolliniwatidu.

Düxmən koxunliriqa təxwik kılıxning əng ünüm-lük usuli əsirlərni koyup berix wə ularning iqidiki yaridarları dawalaxtin ibarət. Düxmən koxunlirinin əskərləri wə yingzhang, lienzhang, pəyzhanglıları əsir elinoğan haman, ularqa karita təxvikat hizmi-

tini elip barduk, ularni қelixni halaydioqanlar wə ketixni halaydioqanlar dəp ikkigə ayrip, ketixni halaydioqanlirini yol hirajiti berip koyup bərduk. Xundak қılıp, düxmənning “Gongchəndang basmiqiliри kərgənlə adəmni əltüridü” digən aldamqılıklarını dərhal bitqit қılıp taxliduk. Yang Chishengning 《9-shi 10 künlük zornili》 bizning bu usulimizdin “Nimə digən zəhərlik” dəp həsrət qəkti. Kızıl armiyə əskərliri koloqa qüxkən əsirlərin hal sorax wə ularni uzitixta intayın kizəqinlik kərsətti, əsir elinoqan əskərlərmə hər ketimki “yengi kerindaxlarnı uzitix yioqını”da səzgə qikip, bizgə nahayiti kizəqin minnətdarlıq bildürdi. Düxməndin əsir elinoqan yaridarlarnı dawalax iximu nahayiti zor ünüm bərdi. Li Wenbin’gə ohxax zirək düxmənlermu yekindin beri bizning usulimizni dorap, əsirləri əltürməydiqan, əsir elinoqan yaridarlarnı dawalaydiqan boldi. Xundak bolsimu, keyinki jənglərdə bizning kixilirimiz bəribir miltiklirini kətip kaytip keliwati, bundak ix ikki ketim kərüldi. Buningdin taxkıri, yazma təxwikat, məsilən, xoar yezixka ohxaxlarnı müqimizning beriqə ixləwatımız. Kəyərgila barsak, tamlarqa ala koymay xoar yezip turduk. Pəkət rəsim sizixni bilidiqan kixilər yetixməywati, zhongyang wə ikki shengweyning bundak kixilərdin birkənqini əwətip berixini soraymız.

Hərbi genjüdilər: Birinci genjüdi Jinggangshən teoqi bolup, Ninggang, Lingxiən, Suychuən wə

Yongxin nahiyilirining tutaxkan yerigə jaylaxkan. Uning ximaliy etigidə Ninggang nahiyisining Mao-ping digən yeri, jənubiy etigidə Suychuən nahiyisining Huang'ao digən yeri bar, bu ikkisining arilioqı 90 li kelidu. Xərkiy etigidə Yongxin nahiyisining Nashən digən yeri, qərbiy etigidə Lingxiən nahiyisining Shuykou digən yeri bar, bu ikkisining arilioqı 80 li kelidu. Bu genjüdining tət ətrapi Nashəndin baxlap Longyüənkou (bular Yongxin nahiyisidə), Xincheng, Maoping, Dalong (bular Ninggang nahiyisidə), Shidu, Shuykou, Xiacun (bular Lingxiən nahiyisidə), Yingpənxü, Dəyjiapu, Dafen, Düyziqiən, Huang'ao, Wudoujiang, Cheao (bular Suychuən nahiyisidə) lardin ətüp, yənə Na-shən'gə kəlgiqə jəmi 550 li kelidu. Taqda Dajing, Xiaojing, Shangjing, Zhongjing, Xiajing, Ciping, Xiazhuang, Xingzhou, Caoping, Bəynihu, Luofu digən jaylar bolup, həmmisidə əlkə yərlər wə kəntlər bar, bu yərlər ilgiri basmiqilar wə keqip pitrap yürgən əskərlərning uwisi idi, hazır bizning genjüdiyimiz bolup kaldı. Lekin bu yərlərning ahalisi 2 ming kixigə, axlık məhsulati bolsa 10 ming dən'gə yətməydu, armiyining ozuk-tülügi pütünləy Ninggang, Yongxin wə Suychuən nahiyiliridin kəltürülidu. Taqdiki mudapiəlinixkə əplik jaylarning həmmisidə gongshilar kuruldi. Dohturhana, kiyim-keqək karhanisi, koral-yarak bax-karmisi wə hərkaysi tuənlərning arka səp mudapiə

baxkarmiliri muxu yerdə turidu. Hazir Ninggang nahiyisidin bu yergə axlik toxuluwatidu. Əgər yetərlik təminat bolsa, düxmən hujum kılıp kirəlməydu. İkkinqi genjüdi Ninggang, Yongxin, Liənhua, Chaling nahiyilirining tutaxkan yeridiki Jiulongshən teqि bolup, mohimlioqı jəhəttin Jinggangshən'gə yətmisimu, tət nahiyidiki yərlik korallik küqlərning əng ahirkı genjüdisi, bu yərdimu gongshilar kuruldu. Tət ətrapi ak häkimiyət bilən oralıqan kizil gejülərning taqlardiki mudapiə kərükke əplik jaylardın paydilinixi zərür.

Yer Məsilisi

Qegra rayonning yer əhwali: Omumən eytkanda, yərlərning 60 pirsənttin oxukraqi pomixxiklarning kolida, 40 pirsənttin azraqi dihanlarning kolida. Jiangxi tərəptə Suychuən nahiyisidə yer əng mərkəzləxkən bolup, təhminən 80 pirsənti pomixxiklarning kolida. Yongxin nahiyisi ikkinqi orunda bolup, təhminən 70 pirsənti pomixxiklarning kolida. Wənən, Ninggang, Liənhua nahiyiliridə ez aldiqa terikqilik kili diqan dihanlar kəprək, lekin pomixxiklarning kolidiki yer yenila kəprək bolup, təhminən 60 pirsəntni təxkil kildi, dihanlarning yeri aran 40 pirsəntni təxkil kildi. Hunən tərəptə Chaling, Lingxiən nahiyiliridə yərning təhminən 70 pirsənti pomixxiklarning kolida.

Arılıktiki sinip məsilisi: Yer əhwali yüksəridikidək bolqan xaraitta, barlıq yərlərni musadırə kilip, yengiwaxtin təksim kiliç^⑯ zor kəpqilikning himayisigə erixəleydi. Əmma yezilarda kixilər, omumən, üq hil sinipka yəni qong, ottura pomixxiklar sinipoqa, kiqik pomixxiklar wə bay dihanlardın ibarət arılıktiki sinipka, ottura dihan wə kəmbəqəl dihanlar sinipoqa ayrıldı. Bay dihanlar paydaziyan jəhəttin, kəpinqə, kiqik pomixxiklar bilən baqlanıqan. Bay dihanlarning yərliri omumi yer sanida az sanni təxkil kılıdu, lekin kiqik pomixxiklarning yərliri bilən koxup hesaplıqanda, heli kəp. Pütün məmlikətiki əhwalmu buningdin anqə pərkələnmisə kerək. Qegra rayonda yərlərni pütünləy musadırə kiliç, təltəküs təksim kiliç siyaseti kolli-nildi; xunga kizil rayonlarda tuhao-lieshenlar sinipi wə arılıktiki sinip ohxaxla zərbə yidi. Siyasətkü ənə xundak, lekin əmiliy ijra kiliqanda, arılıktiki sinipning kattık toşkunluqipoqa uqrıdi. Inkilapning dəsləpki məzgilidə, arılıktiki sinip kərünüxtə kəmbəqəl dihanlar sinipoqa təslim bolqandək kilsimu, əmiliyəttə, əzlirining etmüxtiki ijtimal ornidin wə urukdaxqılıkın paydilinip, kəmbəqəl dihanlarnı korkuttı, yer təksim kiliç waktini keqiktürdi. Keqiktürükə imkaniyət tapalmay қalojan qaçda, yərlirinin həkiki sanini yoxurdi, yaki boluk yərlirini əzige kəldurup, tetir yərlirini baxkilaroqa bərdi. Bu məzgildə, kəmbəqəl dihanlar uzak muddət ayak

asti kilinoqan wə inkilapning əqəlibisini kapalətsiz dəp hes kiloqanlıqtın, kəpinqə, arılıktiki sinipning pikrini kobul kilip, aktip hərkətlinixkə jür'ət kılal-maydu. Inkilap yukuri ərligən, məsilən, bir nahiyə hətta birkənqə nahiyidə hakimiyət koloqə elinoqan, uruxta əksiyətqi köxunlar birnəqqə ketim məqəlup bolοqan, kızıl armiyə küq-kudritini birnəqqə ketim kərsətkəndin keyinla, yezilarda arılıktiki sinipka karxi aktip hərkət barlikka kelidu. Məsilən, Yongxin nahiyisining jənubiy ənənəvi arılıktiki sinip əng kəp jay bolup, bu yerdə yər təksim kili-xni keqik-türük wə yərlirini yoxuruxmu həmmidin eçir idi. Kızıl armiyə 6-ayning 23-küni Longyüənkouda zor əqəlibə kazanqandan keyin, rayonluk həkümət yər təksim kili-xni keqiktürgən birnəqqə kixigə qarə kərdi, andin bu jayda yər əmiliy süröttə təksim kılındı. Lekin əksilə bir nahiyidə bolsun, feodal urukdaxlıq təxkili nahayiti omumlaxkan, kəpinqə, bir pəmililiklər bir kəntkə jaylaxkan, yaki bir pəmililiklər birkənqə kəntkə jaylaxkan, xunga uzak-rak wakit bolmay turup, kəntlərdə sinipiylə bəlünüxnı wujutka kəltürgili, urukdaxqılıkni yənggili bolmaydu.

Ak terorluk astida arılıktiki sinipning asılık ənənəvi: Arılıktiki sinip inkilap yukuri ərligən məz-gildə zərbigə uqrayıdu, ak terorluk yetip kelix bilənla dərhal asılık kılındı. Əksiyətqi köxunlarnı baxlap berip, Yongxin, Ninggang nahiyiliridiki inkilawiy dihanlarning əylirini kəydürgənlər xu ikki

nahiyining kiqik pomixxikliri wə bay dihanliri. Ular əksiyətqilərning yolyoruqı boyiqə eylərni keydürüxtə, adəm tutuxta nahayiti baturluk kiloqan. Kızıl armiyə Ninggang, Xincheng, Gucheng wə Longshi tərəplərgə ikkinqi ketim kəlgini də, nəqqə mingliqan dihan əksiyətqilərning, gongchəndang silərni əltüridi, digən təxvikatiqa ixinip, əksiyətqilərgə əgixip, Yongxin nahiyisigə keletalip ketixkən ikən. Bizning "Asilik kiloqan dihanlar əltürülməydu", "Asilik kiloqan dihanlarning kaytip kelip, ziraətlirini yioqiwelixi karxi elinidu" digən təxvikatımızdır keyinla bir kisim dihanlar asta-asta kaytip kelixti.

Məmlikət boyiqə inkilap dolkuni pəsəygən məzgildə, gejü rayonlardiki əng kiyin məsile arılıktiki sinipni tutup turalmaslıq boldi. Arılıktiki sinipning asilik kiloqanlıqının asasiy səwiwi—inkilapning tolimu eçir zərbisigə uqrıqanlıqı. Lekin məmlikət boyiqə inkilap yukuri erligəndə bolsa, kəmbəqəl dihanlar sinipi ixənqkə igə bolup, qəyrətkə kelidu, arılıktiki sinip bolsa korkup, kalaymikanqılık tuqduruxka petinalməydi. Li Zongren bilən Tang Shengzhi otturisidiki urux Hunən tərəpkə karap kengəygən qaçda, Chaling nahiyisining kiqik pomixxikliri dihanlardın yarixixni tələp kiloqan, bəziliri dihanlarqa qəqənlilik üçün qoxka gəxi sungli kiloqan (Bu qaçda kızıl armiyə Chaling nahiyisidin qekinip, Suychuən nahiyisigə kətkən idi). Li Zongren bilən Tang Shengzhi otturisidiki urux ayaklıxixi bilən

bundak ixlarmu tūgəp kətkən. Həzirki wakit — məmlilikət boyiqə eksil'inkilap yukuri ərligən məzgil, zərbə yigən arılıktiki sinip ak rayonlarda pütünləy digüdək tuhao-lieshenlar sinipi tərəpkə etüp kətti, kəmbəqəl dihanlar sinipi yalquz қaldı. Bu məsilə həkikətən nahayiti jiddi¹⁸.

Kündilik turmux besimining arılıktiki sinipning asılık kılıxiqə təsir kərsitixi: Kızıl rayonlar bilən ak rayonlar karxilixip, bir birigə düxmən ikki dəletkə ohxax bolup қaldı. Düxmənning kattik kamal kılqanlıqı wə bizning uxxak burzuaziyə məsilisini bir tərəp kılıxımızning namuwapık bolqanlıqidin ibarət bu ikki səwəp arkısida, bu ikki rayon otturisida soda pütünləy digüdək üzülüp kelip, tuz, rəht wə dora matiriyallirioqa ohxax kündilik turmuxka lazımlıq buyumlar eksüp қaldı wə kimmətləp kətti, yaqaq, qay, yaq katarlık yeza igilik məhsulatlarını qətkə qikirix mümkün bolmay kelip, dihanlarning pul kirimi üzülüp қaldı, buning bilən adəttiki həlkə təsir yətti. Kəmbəqəl dihanlar sinipi bu japa-muxəkkətlərgə hər halda bir kədər qidaxlıq berələydu, ottura sinip qidaxlıq berəlmigən qaçda, tuhao-lieshenlar sinipiqa taslim bolup ketidu. Zhongguodiki tuhao-lieshenlar wə jünfalar otturisidiki bəlünük wə uruxlar dawam kilmaydikən, məmlilikət boyiqə inkilap wəziyiti aloqa karap rawajlanmaydikən, kiçik-kiçik rayonlardın ibarət kizil gejülər iqtisadiy jəhəttə intayın zor besimoqa uqrayıdu,

gejüлerning uzak muddət məwjud bolup turuxi məsilə bolup қalidu. Qünki bundak ictisadiy besimoja ottura sinipla qidaxlik berəlməy қalmastın, bəlki ixqilar, kəmbəqəl dihanlar wə kizil armiyimu qidaxlik berəlməydiqan wakitlar kelip kelixi mümkün. Yongxin, Ninggang nahiyiliridə, tuz yok, rəht, dora matiriyalliri pütünley üzülüp қaldı, baxka nərsilər toqrilik səzləp olturuxning tehimu hajiti yok. Hazır tuz tepilidu, lekin nahayiti kimmət. Rəht, dora matiriyalliri helimu tepilmaydu. Ninggang nahiyisidin, Yongxin nahiyisining qərbəyi kismi wə Suychuən nahiyisining ximaliy kismidin (Bular-hazır gejü yərlər) əng kəp qikidiqan yaqaq wə qay, yaqlarnı helimu baxka jaylaroqa qikarəqli bolmaywatidu^⑯.

Yər təksim kilişning əlqimi: Yeza yər təksim kilişning birligi kılindi. Taq kəp, yər az jaylarda, məsilən, Yongxin nahiyisining Xiaojiang rayonida 3-4 yezini bir birlik kılıp yər təksim kilişmu boldı, lekin bundakları nahayiti az. Həmmə yeza-kəntlərdə ər-ayallar wə yax-kerilaroqa yər təng təksim kılindi. Hazır zhongyang kersətkən qarə boyiqə əmgək küqi əlqəm kilinip, əmgək kilalmaydiqanlaroqa kari-qanda əmgək kılalaydiqanlaroqa bir həssə oxuk yər təksim kılıp berildi^⑰.

Əz aldiqə terikqilik kılıdiqan dihanlaroqa yol koyux məsilisi: Bu tehi təpsili muhakimə kiliñmidi. Yər təksim kilişta əz aldiqə terikqilik kılıdiqan

dihanlar arisidiki bay dihanlar ixlepqikirix küqlirini elqəm kiliixni yəni adəm küqi wə kapitali (dihanqlik қoral-saymanliri wə xuningoqa ohxaxlar) kəp bolqanlaroqa kəp təksim kilip berixni tələp kiliwatidu. Bay dihanlar yərni təng təksim kilix wə əmgək küqigə karap təksim kilixtin ibarət usulning ikkilisini əzliri üçün paydisiz dəp hes kiliwatidu. Ular, adəm küqi jəhəttə kəprək küq qikirixni halaymiz, uning üstigə kapital küqini koxkanda, kəprək həsul eliximiz mümkün, dəp hesaplaydu. Əgər adəttiki kixilərgə ohxax təksim kilinip, ularning alahidə küq qikirixi wə artukqə kapitali etiwersiz kaldurulsa (taxlap koyulsa), ular buningoqa unimaydu. Bu məsilidə helimu zhongyang kərsətkən qarə boyiqə ix kərüwatımız. Lekin bu məsilini yənə muhakimə kilişka toqra kelidu, bir hulasigə kəlgəndin keyin doklat kilişimiz.

Yer beji: Ninggang nahiyisidə 20 pirsənt eliniwatidu, bu zhongyang kərsətkən qaridə kərsitligindin 5 pirsənt artuk, hazır baj eliniwatkan wakitta buni əzgərtix əpsiz boluwatidu, kelər yil keməyt-məkqimiz. Buningdin taxkiri, Suychuən, Lingxiən, Yongxin nahiyilirining hərkaysisining bir kismi gejü rayon dairisidə bolup, həmmisi taqlıq jaylar bolqaqka, dihanlar bək muhtajlıkta turmux kəqüridu, ulardin baj elix ongaysız. Həkümətning wə chiweydülərning hirajiti ak rayonlardiki tuhaolaroqa zərbə berix yoli bilən həl kiliwatidu. Kızıl armi-

yining təminatiqa kəlsək, gürüqni hazırlaq Ninggang nahiyisidə elinoğan yər bejidin qıqırıxka bolidu, pulni yənə tamamən tuhaolaroqa zərbə berix yoli bilən həl kılıxka toqra kelidu. 10-ayda Suychuən nahiyisidiki partizanlıq hərkitidə 10 ming yüəndin oxukrak pul topliduk, bu pul bir məzgil ixlitixkə yetidi, tügigəndin keyin karap bakarmız.

Hakimiyət Məsilisi

Nahiyə, rayon, yeza dərijilik həlk hakimiyətləri omumyözlük təxkil kılindi, lekin ismi jismiqa layik əməs. Birmunqə jaylarda ixqi-dihan-əskərlər wəkillər kengixi yok. Yeza, rayon dərijilik hətta nahiyə dərijilik hökümətlərning ijrai weyyüənhuyliri ammiwi yioqlarda saylandı. Alman-talman etküzülgən ammiwi yioqlarda məsilihərni muhakimə kılqılı, ammini siyasi təlim-tərbiyigə igə kılqılı bolmayıdu, uning üstigə, bundak yioqlarnı ziyalilar yaki pur-sətpərəslər nahayiti asanla qanggilioqa eliwalidu. Bəzi jaylarda wəkillər kengixi bolqan bilənmə, pəkət ijrai weyyüənhuynı saylioquqi wakitlik organ dəp karalmakta; saylam tügigəndin keyin, həmmə hokuk weyyüənhuyning kolioqa etidu-də, wəkillər kengixi kayta eçizə qəlinmaydu. Ismi jismiqa layik ixqi-dihan-əskərlər wəkillər kengixi təxkilliri yok əməs, pəkət nahayiti az. Bundak boluxi wəkillər kengixidin ibarət yengi siyasi tütüm toqrisida tək-

wik wə tərbiyining yetərlik bolmioqanlıqidin boldi. Feodallık dəwrning hakim mutləklik yaman adətliri ammining hətta adəttiki partiyə əzalirining mengisigə qongkur ornixip kətkən, uni kiska wakit iqidə pak-pakiz tügətkili bolmaydu, bundak kixilər birər ix aldiqa kəlsə, asinini izleydu, awariqilioqı bolqan demokratik tüzümni yakturmaydu. Demokratiyə-mərkəzləxtürük tüzümining ününü qokum inkilawiy kürəxlərdə kərsitip, ammiqa uning ammining küqini əng obdan hərkətkə kəltürələydiqanlıqını wə kürəxkə əng paydilik ikənlərini qüxəndürgəndila, uni ammiwi təxkilatlarda omumyüzlük wə həkiki rəwixtə kollanoqili bolidu. Biz hər dərijilik wəkillər kengəxlirining təpsili təxkiliy ənənələrini (zhongyangning dagangioqa asasən) tüzüp qikip, ilgiriki hatalıklarnı pəydin-pəy tüzitiwatımız. Kızıl armiyidiki hər dərijilik əskərlər wəkillər kengəxlirimu hazır daimlik bolup kuruluwatidu, ilgiriki pəkət əskərlər weyyüənhuyila bolup, əskərlər wəkillər kengixi bolmaslik hatalioqı tüzitiliwatidu.

Həzir həlk ammisı weyyüənhuynı omumi türdə “ixqi-dihan-əskərlər həkumeti” dəp bilidu, qunki ular wəkillər kengixidin ibarət hakimiyətni tehi qüxənməydu, weyyüənhuynıla həkiki hakimiyət dəp bilidu. Kurultayni tayanq kilmioqan ijrai weyyüənhuylarning ixni bir tərəp kilixta, kəpinqə, ammining pikridin qətləp ketixi, yerni musadırə kiliç wə təksim kilixta ikkilinixi wə murəssəqilik kiliç, hirajətlərni ələy-

miikan ixlitixi wə hiyanət kilixi, ak küqlərdin kor-kup əzini qətkə tartixi yaki kürəxtə kət'i bolmaslıqı həmmə yerdə uqrab turidu. Weyyüənhyumu omumi yioqinni nahayiti az ətküzidu, ix bolsa, changweyhuy əzila həl kili. Rayon, yeza dərijilik həkü-mətlər bolsa changweyhuy yioqinlirinimu az ətküzidu, birər ix bolsa, zhuxi, mishu, maliyə ixlirini baxkuroquqi yaki chiweydüyning düyzhangi (kozojilangqilar düyining düyzhangi) əz aldiqa həl kili. wə bəlgiləydu, bu tət adəm weyyüənhuyda daim turidu. Xunga, demokratiyə-mərkəzləxtürükni қollinixmu həkümət hizmətliridə adətkə aylinip kətmidi.

Dəsləpki məzgildiki həkümət weyyüənhuylirida bolupmu yezilik həkümətlərdə kiqik pomixxiklar wə bay dihanlar ixka kiriwelixka urundi. Ular kızıl latilarını takiwelip, əzlirini nahayiti kizoqın kılıp kərsitip, hiligərlik bilən həkümət weyyüənhuyiqa kiriwaldı, həmməni əlioqa eliwelip, kəmbəqəl dihan-lardin bolqan weyyüənlərni pəkət yardımçı rol oyniąqilaroqa aylandurup koydi. Pəkət kürəx jər-yanida ularning nikaplırı ekip taxlinip, kəmbəqəl dihanlar sinipi əkojalıqandan keyinla, ular koqlap qıkirıldı. Bundak əhwal omumyzlük bolmisi, lekin nuroqun jaylarda kərıldı.

Partiyə amma arisida nahayiti zor abroyoqa igə, lekin həkümətning abroyi kəp təwən. Bu partiyining ixni asanluxturux üçün birmunqə ixlarnı əzi biwastə ixləp, hakimiyət organlarını bir qətkə կayrip koy-

qanlıqidin boldi. Bundak əhwal nahayiti kəp. Bəzi jaylardiki hakimiyyət organlarında partiyə guruppişi təxkilati yok, bəzi jaylardikisidə bolsimu, toluk paydilinilmaywatidu. Buningdin keyin partiyə hökümətkə rəhbərlik kılıx wəzipisini etixi kerək; partiyining təxəbbus wə qariliri, təxwik kılınixini hesapka alımoğanda, hökümət təxkilliri arkilik ijra kılınixi kerək. Guomindangning hökümətkə toqridin-toqra buyruk qüxürüxiyət hata usuldin saklinix lazim.

Partiyə Təxkilatları Məsilisi

Jihuyzhuyi bilən bolqan kürəxning jəryani: 21-may wəkəsining aldi-kəynidə qegra rayonning hərkəysi nahiyiliridiki partiyə təxkilatlırını jihuyzhuyiqilar qanggilioqa eliwalqan diyix mümkün. Əksil'inkilap yetip kəlgəndə, uningoqa қarxi kət'i kürəx kılıx nahayiti az bolqan. Bultur 10-ayda kızıl armiya (ixqi-dihan inkilawiy armiyisi 1-jün 1-shisining 1-tuəni) qegra rayondiki nahiyilərgə yetip kəlgəndə, u yərlərdə pəkət həwp-həterdin əzini qətkə elip yoxurunup yürgən birkanqə partiyə əzasila kalqan, partiyə təxkilatları düxmən təripidin pütünləy wəyran kiliwetilgən ikən. Bultur 11-aydin bu yil 4-ayçıqə bolqan wakit partiyə təxkilatlırını yengiwaxtin kurux məzgili boldi, 5-aydin keyinki wakit zor dərijidə rawajlandurux məzgili boldi. Bir yıldın

buyan, partiye iqidiki jihuyzhuyilik hadisiler yenila hëmmë jayda kérülüp këldi, bir kisim partiye əzaliri, kürəx kılıx niyiti bolmioqanlıktın, düxmən yetip kəlgəndə, taqlarning iqtirisigə yoxurunuwelip, tehi buni "hərkət kılıx üqün mekünüp turux" dəp atidi. Bir kisim partiye əzaliri nahayiti aktip bolsimu, lekin karıqlarqə kozqılang kətirixkə berilip kətkən. Bularning həmmisi—uxxak burzuaziyə idiyisining ipadiliri. Bundak əhwal uzak muddətlik kürəxlərdə qenikix wə partiye iqidiki tərbiyə arkısida pəydin-pəy aziywatidu. Xuning bilən billə, bundak uxxak burzuaziyə idiyisi kızıl armiyidimu məwjut. Düxmən yetip kəlgəndə, ya jan tikip elixix, ya keqix təxəbbus kılindi. Bu ikki hil idiyə, kəpinqə, jəng kılıxni muhakimə kılqanda, bir kixi təripidin otturioqa koyuldi. Partiyə iqide uzak muddət kürəx elip baroqan wə keguən pakitlardin sawak aloqandin keyin, məsilən, jan tikip elixkanda ziyan-zəhmətkə uqrioqan, əqəmkanda məqlup bolqandin keyinla, ular pəydin-pəy eżgərdi.

Məhəlliwazlik: Qegə rayonning iktisadi yeza igilik iktisat, bəzi jaylar tehi oqur ixlitix dəwridə tohtap kalqan (Taqlıq jaylarning kəpçiliyi xalni oqur bilən aklaydu, tüzləng jaylardila nuroqun sokilar bar). İttimai təxkil omumi türdə bir pəmililiklər birlik kılınoqan urukdaxlıq təxkilidin ibarət. Partiyining kəntlərdiki təxkilatlriqə kəlsək, olturaklıxix munasiwiti bilən nuroqun kəntlərdə bir pəmililik

partiyə əzalıri bir zhibu bolqan, zhibu yioqını əyni zamanda urukdaxlar yioqinining dəl ezi bolup kalqan. Bundak xaraitta “kürəxqan bolxewiklar partiyisi” kurux həkikətən nahayiti kiyin. Gongchəndang üçün dəlet wə elke qegriliri yok, digən səzni ular anqə qüxənməydu, nahiyə, rayon wə yeza qegriliri yok, digən səznimə anqə qüxənməydu. Nahiyilər arisida məhəlliwazlıq nahayiti eçir, bir nahiyidiki rayonlar arisida hətta yezilar arisidimu nahayiti küqlük məhəlliwazlıq bar. Bundak məhəlliwazlıknı əzgərtixtə daoli sezləx, kəp digəndə, birnəqqə ülüxla ünüm beridu, məhəlliwazlıq, kəpinqə, ak küqlərning məhəllə ayrimay ezixi bilən əzgiridu. Məsilən, eksilinkilapqılarning ikki elke boyiqə “birlixip yokitix” elip berixi həlkni kürəxtə ortak payda-zıyanqa igə kıldı, xuning arkisidila ulardiki məhəlliwazlıknı asta-asta buzux mümkün boldi. Muxundak nuroqun sawaklar arkılık məhəlliwazlıq azaydi.

Yerliklər wə qəttin kəlgənlər məsilisi: Qegər rayondiki nahiyilərdə yənə alahidə bir ix bar, u bolsimu yerliklər bilən qəttin kəlgənlər otturisidiki qək. Yerliklər bilən buningdin nəqqə yüz yil ilgiri ximaliy əlkilərdin keçüp kəlgənlər otturisida nahayiti zor qək saklinip keliwatidu, tarihiy adawət nahayiti qongkur, bəzidə nahayiti jiddi kürəxlər bolidu. Bundak qəttin kəlgənlər Fujian-Guangdong qegrisidin tartip, Hunən, Jiangxi əlkilirinинг qegrisini boylap, Hubey əlkisinin jənubioqıqə tarkal-

qan bolup, təhminən birnəqqə milyon kixigə yetidü. Qəttin kəlgənlər təqəlik jaylarnı igiligən bolup, tüzləng jaylarnı igiligən yərliklər təripidin ezilip, əzəldin siyasi hökükkə igə bolalmay kəlgən. Ozaki yıldiki wə bulturki həlk inkilawini qəttin kəlgənlər, əmdi bax kətiridiqan künimiz kəldi, dəp karxi aloğan idi. Kütülmigəndə, inkilap məqlup bolup, qəttin kəlgənlər yərliklər təripidin burunkidəkla eziliwatidü. Bizning rayonımız iqidiki Ninggang, Suychuən, Lingxiən wə Chaling nahiyilirinin həmmisidə yərliklər bilən qəttin kəlgənlər məsilisi bar, Ninggang nahiyisidə bolsa bu məsilə əng eçir. Ozaki yıldın bulturoqıqə bolğan arılıkta Ninggang nahiyisidə yərliklər arisidin qıkkən inkilapqılar qəttin kəlgənlər bilən birlixip, gongchəndang rəhbərligidə, yərlik tuhao-lieshenlar hakimiyitini aqdurup taxlap, pütün nahiyini ələn etdi. Bultur 6-ayda Jiangxi əlkisidiki Zhu Peyde hökümiti inkilapka karxi qıktı, 9-ayda, tuhao-lieshenlar Zhu Peyde əksərini baxlap kelip, Ninggang nahiyisidə “hujum kilip yokitix” elip berip, yərlik həlk bilən qəttin kəlgən həlk arisidiki kürəxni yengiwaxtin kəzəqiwətti. Yərliklər bilən qəttin kəlgənlər otturisidiki bundak qəknə, daoli boyiqə eytkanda, ekispilatatsiyə kilinoquqi ixqılar sinipi wə dihanlar sinipining iqki kismioqa elip kirməslik bolupmu gongchəndangning iqki kismioqa elip kirməslik kərək idi. Lekin, əmiliyəttə, uzak yillardın buyan

saklinip keliwatkan adətlər səwiwidin bundak qək helimu məwjut. Məsilən, qegra rayondiki awqust məqəlubiyitidin keyin, yərlik tuhao-lieshenlar əksiyətqi koxunlarnı baxlap Ninggang nahiyisigə kaytip kelip, qəttin kəlgənlər yərliklərni kiridikən, dəp təxvik tarkətti, yərlik dihanlarning kəp kismi asılık kılıp, ak lata takiwelip, ak əskərlərni baxlap berip, əylərgə ot koydi, taqlarnı ahturdi. 10- wə 11-aylarda kizil armiyə ak armiyini məqəlup kılqandın keyin, yərlik dihanlar əksiyətqilərgə əgixip keqip kətti, qəttin kəlgən dihanlar bolsa yərlik dihanlarning mal-mülkinin musadirə kıldı. Bundak əhwal partiyə iqidimu əks etip, həmixə orunsız kürəxlər pəyda bolup turdi. Bizning qarımız, bir tərəptin, "Asilik kılıqan dihanlar əltürülməydu", "Asilik kılıqan dihanlar kaytip kəlsə, ohxaxla, yərgə igə bolidu" dəp təxvik kılıp, ularni tuhao-lieshenlarning təsiridin kutuldurup, hatırjəm əyigə kayturup kelix; yənə bir tərəptin, nahiyilik həkumət qəttin kəlgən dihanlarqa musadirə kılıqan mal-mülklərni igilirigə kayturup berixni buyrux həmdə yərlik dihanlarning muhapizət kilinidioqanlıqı toqrisida elan qikirix; partiyə iqidə bolsa tərbiyini küqəytip, partiyə əzalirining hər ikki bəligrini bir-dək ittipaklaxturuxtın ibarət boldi.

Pursətpərəslərning asilik kılıxi: Inkilap yukuri ərligən qəqda (6-ayda), nuroqun pursətpərəslər partiyigə axkara əza kobul kılıx pursitudin paydilinip,

partiyigə sukunup kiriwaldı, qegra rayondiki partiyə əzalirining sani birdinla 10 mingdin exip kətti. Zhibu wə qüweylardiki məs'ul kixilərning tolisi yengi partiyə əzaliridin bolup ketip, partiyə iqidə tərbiyini yahxi yoloq əoyuxka mümkün bolmidi. Ak terorluk yetip kelixi bilənla, pursətpərəşlər asilik kıldı, əksiyətqilərni baxlap berip, yoldaxlirimizni tutti, ak rayonlardiki partiyə təxkilatlining tengdin tolisi wəyran boldi. 9-aydin keyin partiyini tazilax jiddi yürgütüllüp, partiyə əzalirining tərkivigə kattik qək koyuldi. Yongxin, Ninggang nahi-yiliridiki partiyə təxkilatları pütünləy tarkitiwetilip, partiyə əzalirini yengiwaxtin tizimlax elip berildi. Partiyə əzalirining sani zor dərijidə azaydi, jənggi-warlıqı bolsa axtı. Burun partiyə təxkilatları pütünləy axkara idi, əksiyətqilər kəlgəndimu hərkətline-ləydiqan bolux üçün 9-aydin keyin məhpi təxkilatlar kuruldu. Xuning bilən billə, ak rayonlarqa hər tərəptin kirip, düxmən lagirida hərkət elip berildi. Lekin yekin ətraptiki xəhərlərdə tehi partiyining asası yok. Uning səwiwi xuki, birinqidin, xəhərlərdə düxmən küqi zorrak, ikkinqidin, əoxunlimiz bu xəhərlərni aloqan qaoqda, burzuaziyining mənpəətigə bək ziyan yətküzüp koyqan, nətijidə partiyə əzalirining u yərlərdə turuxi kiyin bolup kalqan. Həzir hatalıklarnı tüzitiwatımız, xəhərlərdə əz təxkilatlimizni əuruxka tirixiwatımız, lekin buningdin tehi anqə nətijə kərəlmidi.

Partiyining rəhbiriy organliri: Zhibu gənshihuyi zhibu weyyüənhuyi dəp atilidiqan boldi. Zhibuning yukurisida qüwey, qüweyning yukurisida xiənwey bolidu. Qüwey bilən xiənwey otturisida alahidə əhwallar səwiwidin pəwkul'addə qüwey kurulqan yərlərmə bar, məsilən, Yongxin nahiyisining ximalidiki pəwkul'addə qüwey wə xərkiy jənubidiki pəwkul'addə qüwey. Qegra rayonda Ninggang, Yongxin, Liənhua, Suychuən wə Lingxiən xiənweyliri bolup 5 xiənwey bar. Chaling nahiyisidə xiənwey bar idi, hizmətni qongkurlaxturup ketəlmigəqkə, bultur kix wə bu yil ətiyazda kurulqan birmunqə təxkilatlarning kəp kismi ak küqlər təripidin wəyran kılınip, yerim yıldın buyan pəkət Ninggang wə Yongxin nahiyilirigə yekin ətraptiki taqlıq jaylardıla ixliyeləydiqan bolup қaldı, xunga xiənwey pəwkul'addə qüweyoja əzgərtildi. Youxiən wə Ənren nahiyilirigə Chaling arkilik etüxkə toqra kelidu, u yərlərgə kixi əwətkən iduk, nətijə qikiralmay kaytip kəldi. Wən'ən xiənwey 1-ayda biz bilən Suychuəndə bir ketim bax koxkan yioqın ətküzgən idi, yerim yıldın artuk wakittin buyan ak küqlər alakini üzüp koydi, 9-ayda kizil armiyə kisimliri partizanlik kılıp Wən'ən'gə yetip kəlgəndila, biz uning bilən yənə bir ketim munasiwət baqlıduk. Inkilawiy dihanlardın 80 kixi bizgə əgixip Jinggangshən'gə kəldi, ulardin Wən'ən chiweydüyi uyuxturuldu. Ənfü nahiyisidə partiyə təxkilati yok. Xunisi əjəplinər-

likki, Ji'ən nahiyisi Yongxin nahiyisigə tutaxkan bolsimu, Ji'ən xiənwey biz bilən pəkət ikki ketimla munasiwət baoqlidi, heqkandak yardım bərmidi. Guydong nahiyisining Shatiən tərəpliridə, 3-ay wə 8-aylarda ikki ketim yər təksim kılindi, partiyə təxkilati қuruldi, bu təxkilatlar Longxidiki Shi'er-dong digən jayni mərkəz kiloqan jənubiy Hunən partiyə pəwkul'addə weyyüənhuyioqa karaydu. Hərkəysi nahiyə xiənweylirining yuqurisida Hunən-Jiangxi qegra rayoni partiyə pəwkul'addə weyyüənhuyi bolidu. 5-ayning 20-küni qegra rayon 1-ketimlik partiyə kurultiyi Ninggang nahiyisining Maoping digən yeridə etküzülüp, 23 kixi 1-newətlik partiyə pəwkul'addə weyyüənhuyining weyyüənligigə saylandı, Mao Zedong shuji boldi. 7-ayda, Hunən shengwey Yang Kəymingni əwətti, u dəyli shuji boldi. 9-ayda Yang Kəyming aqrip kelip, Tən Zhenlin dəyli shuji boldi. 8-ayda kizil armiyining asasiy koxunliri jənubiy Hunən'gə ketip, ak küqlər qegra rayonoqa kattik besim saloqanda, biz Yongxin nahiyisidə bir ketim jiddi yiqin etküzduk. 10-ayda kizil armiyə Ninggang nahiyisigə yenip kəlgəndin keyin, Maopingda qegra rayon 2-ketimlik partiyə kurultiyi qakirildi. 10-ayning 14-küni eqilip, 3 kün dawam kıldı, «Siyasi məsililər wə qegra rayon partiyə təxkilatining wəzipisi» katarlıq kararlar makullandi, Tən Zhenlin, Zhu De, Chen Yi, Long Chaoqing, Zhu Changxie, Liu Tiənqiən, Yüən Pən-

zhu, Tən Sicong, Tən Bing, Li Xifey, Song Yiyüe, Yüən Wencəy, Wang Zuonong, Chen Zhengren, Mao Zedong, Wən Xixiən, Wang Zuo, Yang Kəyming, He Tingyingdin ibarət 19 kixi 2-nəwətlik partiyə pəwkul'addə weyyüənhuyining weyyüənligə saylandı. 5 kixi changwey boldi, Tən Zhenlin (ixqi) shuji, Chen Zhengren (ziyalı) fushuji boldi. 11-ayning 14-küni kızıl armiyə 4-jünining 6-ketimlik partiyə kurultiyi ətküzüldi, 23 kixidin tərkip tapkan partiyə jün weyyüənhuyi saylandı, 5 kixi changwey boldi, Zhu De shuji boldi. Partiyining pəwkul'addə weyyüənhuyi wə jün weyyüənhuyi partiyining aldinki səp weyyüənhuyioqa karaydu. Partiyə aldinki səp weyyüənhuyi 11-ayning 6-küni kayta təxkil kilinip, zhongyangning kərsitixi boyiqə, Mao Zedong, Zhu De, yərlik partiyə təxkilatining shujisi (Tən Zhenlin), ixqilardın bir yoldax (Song Qiaosheng), dihanlardın bir yoldax (Mao Kewen) bolup 5 kixidin tərkip taptı, Mao Zedong shuji boldi. Partiyə aldinki səp weyyüənhuyida waktingə mishuchu, təxwikat kesi, təxkilat kesi wə ixqi-hizmətqilər hərkəti weyyüənhuyi, hərbi ixlar weyyüənhuyi kuruldu. Partiyə aldinki səp weyyüənhuyi yərlik partiyə təxkilatlırını baxkurdı. Partiyə pəwkul'addə weyyüənhuyining helimu məwjut bolup turux zerüriyiti bar, qünki partiyə aldinki səp weyyüənhuyioqa bəzidə köxunlar bilən billə yürüp ixləxkə toqra kelidu. Biz puroletariyat idiyisining rəhbərliyi məsilisini intayın

mohim məsilə dəp hes kilimiz. Qegra rayon nahiyilirdiki partiye təxkilatlari pütünləy digüdək dihanlardın tərkip tapkan, əgər puroletariyat idiyisi bilən rəhbərlik kılınmisa, ularning yüzlinixi hata bolup kalidu. Nahiyə xəhərliridə wə qong bazar-zhenlarda ixqi-hizmətqiler hərkətigə paal əhəmiyyət bərgənning sirtida, hakimiyyət organliridimu ixqilarning wəkillirini kəpəytix lazımlı. Partiyining hər dərijilik rəhbəriy organliridimu ixqilar wə kəmbəqəl dihanlar tərkiwini kəpəytix kerək.

Inkilapning Haraktiri Məsilisi

Biz Kommunistik internatsionalning Zhongguo məsilisi toqrisidiki kararioğa pütünləy koxulımız. Zhongguo hazırkı wakitta, həkikətən, tehi burzua demokratik inkilap baskuqida turmakta. Zhongguoning üzül-kesil demokratik inkilap ganglingi taxki jəhəttə, jahan'girlarnı aqdurup taxlap, üzül-kesil milli azatlıkka erixixni; iqliki jəhəttə, məybənlər sinipining xəhərlərdiki təsir küqini tügitix, yər inkilawını orunlap, yezillardiki feodallik munasiwətlərni yokitix, jünfalar həkimətini aqduruxni əz iqigə alidu. Jəzmən muxundak demokratik inkilapni baxtin kəqürəx kerək, xundak kılqandila, sotsiyalizimoqa ətüxning həkiki asasını wujutka kəltürgili bolidu. Biz bir yıldın buyan hərkəysi jaylarda urux kılıp yürüp, məmlikət boyiqə inkilap dolğunining pəsəyğənligini

qongkur hes kilduk. Bir tərəptin, az sandiki qıqıq-
qıqıq jaylarda kızıl hakimiyətlər bar, yənə bir tərəptin,
pütün məmlikət həlkə tehi adəttiki demokratiyigə
igə əməs, ixqilar, dihanlar hətta demokratiyə tərəp-
dari bolqan burzuazlarmu tamamən səz kiliş wə
yioqın etküzüx hökükliriqa igə əməs, gongchəndang-
qa kirix əng qong jinayət hesaplinidu. Kızıl armiyə
kəyərgila barsa, amma soğak munasiwəttə bolidu,
təxvik kılınoqandin keyinla, asta-asta əziz qozqilixka
baxlaydu. Düxmən əzizləri bilən jəng kılıqanda,
məyli kaysi əzizləri bolsun, kattik jəng kilişka
toqra kəldi, düxmən əzizləri iqidə heqkandak əz
iqidin əzizə karxi qıqıq yaki əziz qozqilang kətirix ixləri
bolmidi. 21-may wəkəsidin keyin “topilangqilar”ni
həmmidin kəp kobul kılıqan 6-jündimu əhwal xundak.
Biz kattik qeripsinip kəliyatımız, bundak qeribənə
hayatning tükürtüyini intizarlıq bilən kütməktimiz.
Məmlikət boyiqə yukuri ərligən əzizlərinə
inkilapka etüx üqün bolsa, xəhər uxxak burzuaziyi-
sini əz iqigə aloqan siyasi, iktisadiy jəhətlərdəki
demokratik kürəxni əzizlər — mukərrər besip etidi-
qan yol.

Uxxak burzuaziyigə karitiloqan siyasetni bu yil
2-ayqıqə bir kədər obdan ijra kildik. 3-ayda jənubiy
Hunən partiye pəwkul'addə weyyüənhuyining wəkili
Ninggang nahiyisigə kelip, bizni, tolimu ongqillik
kilipsilər, kəydürük wə əltürük ixləri bək az boluptu,
“uxxak burzuazlarnı puroletarlarqa aylandurux,

andin ularni inkilap kılıxka məjbür kılıx" digən siyasetni ijra kilməpsilər, dəp tənkit kıldı, xuning bilən partiyə aldinkı səp weyyüənhuyining burunkı rəhbərliri əzgərtildi, siyaset birdinla əzgərdi. 4-ayda pütün koxunimiz qegra rayonqa kəlgəndin keyin, kəydürük, əltürük ixliri yənilə kəp bolmioqan bolsimu, lekin xəhərlərdiki ottura sodigərlərning mal-mülkini musadire kılıx wə yezillardiki kiqik pomixxiklar wə bay dihanlarqa pul selix ixliri intayın kattik boldi. Jənubiy Hunən partiyə pəwkul'addə weyyüənhuyi otturioqan koyoqan "Barlık zawutlar ixqilaroq ətsun" digən xoarmu omumyüzlük təxwik kılındı. Uxxak burzuaziyigə zərbə beridioqan bundak tolimu sol siyaset uxxak burzuaziyining kəp kismini tuhao-lieshenlar təripigə etküzüwətti, nətijidə, ular ak lata takıwelip, bizgə karxi turdi. Yekindin buyan, bundak siyaset pəydin-pəy əzgərtılıp, əhwal bara-bara yahxiliniwatidu. Bolupmu Suychuən nahiyisidə obdan ünüm hasil kılındı, nahiyə xəhridiki wə bazar-zhenlardiki sodigərlər bizdin kaqməydiqan, birmunqılıri kızıl armiyining yahxi gəplirini kılıdioqan boldi. Caolinxü digən jayda bazar bolqanda (Hər 3 kündə bir ketim qüx waktida bazar bolidu), bazarqa 20 ming kixi kəldi, heqkaqan bundak bolup bakmioqan. Bu ix bizning siyasetimizning toqrlilioqını ispatladı. Tuhao-lieshenlar həlkətin alidioqan baj-selik nahayiti eçirikən, Suychuəndiki jingweytuən^② Huang'aodin Cao-

linxügiqə bolğan 70 li arılıkta hərkandakı dihanqılık məhsulatidin 5 yerdə baj alidikən. Biz jingweytuənni yokitip, bu bajlarnı əməldin kaldurduk, xuning bilən barlıq dihanlarning wə ottura. Uxxak sodigərlərning himayisigə erixtük.

Zhongyang bizgə uxxak burzuaziyining mənpə-ətinimu əz iqigə aloğan siyasi gangling elan kılıxni tapxurdi, jaylarning əməl ķilixi üçün, biz zhongyangning ixqilar mənpəətini, yər inkilawini wə milli azatlıkni əz iqigə aloğan pütün demokratik inkilapning siyasi ganglingini ixləp qikixini təklip kilişimiz.

Yeza igiliginin asasiy iktisat kılqan Zhongguoda inkilapning alahidə bir hususiyiti қozqılangnı hərbi küqlər arkılık rawajlandurux. Biz zhongyangning zor küq bilən hərbi hərkət elip berixini təklip kilişimiz.

Gejü Rayon Məsilisi

Guangdong əlkisining ximaliy kismidin Hunən wə Jiangxi əlkilirining qebrisini boylap Hubeyning jənubiy kismi oqə sozuloğan jaylarning həmmisi Luoxiaoshən taq tizmisi rayonioqa kiridu. Pütün Luoxiaoshən taq tizmisida biz barmıqan yər կalmidi; uning həmmə kisimlirini selixturoqanda, Ninggang nahiyisini mərkəz kılqan ottura kismi bizning hərbi gejü kilişimiz üçün əng əplik. Ximaliy kismining yər xaraiti hujumoqa etüx wə mudapiə körük mümkünligi jəhətidin ottura kisminingkigə yetməydi,

uning üstigə, ximaliy kismi qong siyasi mərkəzlərgə bəkmə yekin, əgər Changsha yaki Wuhənni tez tar-tiwelix pilani bolmisa, əskiriy küqlirimizning kəp kismini Liuyang, Liling, Pingxiang, Tonggu nahiyiləri tərəpkə jaylaxturux nahayiti hətərlik. Jənubiy kismining yer xaraiti ximaliy kisminingkidin yahxırak, lekin ammiwi asasi ottura kisminingkigə yətməydu, siyasi jəhəttə Hunən, Jiangxi əlkilirigə beridioğan təsirimü azrak, bizning hər bir hərkitimiz bilən ikki əlkining ottura wə ximaliy kismidiki yərlərgə təsir berələydiqan ottura kismiqə yətməydu. Ottura kismining artukqılıqi: (1) Bir yıldın kəprək ixləp barlıkkə kəltürülgən ammiwi asas bar. (2) Partiyə təxkilatları heli asaska igə. (3) Bir yıldın kəprək wakit sərp kılıp, kürəx təjribisigə bay yərlik korallik küqlər bərpa kılındı, bu nahayiti təslikdə koloqa kəlgən; bu yərlik korallik küqlərgə kızıl armiyə 4-jünining küqi koxulsa, uni hərkəndək düxmənmu yokitalmaydu. (4) Nahayiti obdan hərbi genjüdi—Jinggangshən bar, yərlik korallik küqlər genjüdiliri bolsa həmmə nahiyilərdə bar. (5) İkki əlkigə təsir beridu, uning üstigə, ikki əlkining ottura wə ximaliy kismidiki yərlərgə təsir berələydiqan jənubiy Hunən wə jənubiy Jiangxi katarlık jaylarqa kari-qanda, siyasi əhmiyyiti jəhətidin nahayiti kəp pərklinidu. Ottura kismining kəməqiliyi xuki, uning

gejü kilinojiniqa uzak bolup, ətrapida “korxap yokitix” koxunliri kəp bolqanliktin, iktisadiy məsilə bolupmu nək pul məsilisi intayın kiyin.

Hunən shengwey bu yərning hərkət pilani tooqrisidiki təxəbbusini 6-wə 7-aylardiki birkənqə həptə iqidə üq ketim əzgərtti. Birinqi ketim Yüən Desheng kelip, Luoxiaoshən taoq tizmisining ottura əkismida hakimiyyət əkurux pilanini əkuwwətlidi. İkkinqi ketim Du Xiujing, Yang Kəyminglar kelip, kizil armiyining kilqə ikkilənməy, jənubiy Hunən'gə karap kengiyixini, chiweydüy bilən birlikdə qegra rayonni koqdax üçün miltiqi bilən 200 əskərlə kəlduruxni təxəbbus kilixti həm buni “mutlək toqra” fangzhen diyixti. Üqinqi ketim Yüən Desheng yənə kəldi, aridin 10 kün ətmigən idi, bu ketim aloqəq kəlgən həttə bizni birmunqə tilliqandin taxkiri, kizil armiyini xərkəy Hunən'gə əwətix təxəbbus kiliqan, bumu “mutlək toqra” fangzhen diyilgən, uning üstigə, bizdin yənə “kilqə ikkilənməslik” tələp kiliqan. Biz ənə xundak kattik yolyoruklarnı kobul kildük, boysunmisak, əkarxılık kərsətkəndək bolımız, boysunsak, məqlubiyətkə uqrıxişimiz turqan gəp, taza kiyin əhwalda kildük. İkkinqi ketim hət kəlgəndə, partiyə jün weyyüənhuyi, pəwkul-addə weyyüənhuyi wə Yongxin xiənwey bax koxkan yiçin ətküzüp, jənubiy Hunən'gə berixni hətərlik dəp tonup, shengweyning pikrini ijra kilməşlikni əkarar kıldı, Birkənqə kündin keyin,

Du Xiujing, Yang Käyminglar shengweyning pikridə kattık turup, 29-tuendikilernerning yurtini seqinix idiyisidin paydilinip, kizil armiyini baxlap berip, Chenzhouqa hujum kıldı, nətijidə qegra rayon bilən kizil armiyə təngla məqlup boldı. San jəhəttin kizil armiyining təhminən yerimi qikim boldı; qegra rayonda bolsa kəydürülgən eylər, eltürülgən kixilernerning həddi-hesawi yok, nahiyilər arkimu-arka koldın kətti, ta xu kəmgiqə toluk əsligə kəltürəlmiduk. Xərkiy Hunən'gə berixka kəlsək, Hunən, Hubey wə Jiangxi əlkiliridiki tuhao-lieshenlar hakimiyitidə tehi bəlünük pəyda bolmay turup, u yərgimu kizil armiyining asasiy küqini əwətix zadi muwapik əməs. 7-ayda jənubiy Hunən'gə bar米qan bolsak, qegra rayondiki awqust məqlubiyitidin saklinipla kalmastın, bəlki guomindang 6-juni bilən Wang Jün kisimi otturisida Jiangxining Zhangshu digən yeridə urux boluwatkan pəyttin paydilinip, Yongxin nahiyisidiki düxmən koxunlirini tərmər kilqan, Ji'ən wə Ənfa nahiyilirini koloqaloqan bolattuk, koxunlirimizning aldinkı kismi bolsa Pingxiang nahiyisigə yetip berip, Luoxiaoshənning ximaliy kismidiki kizil armiyə 5-juni bilən alakə baqliqan bolatti. Muxundak wakittimu Ninggang nahiyisini dabenying kılıp turup, xərkiy Hunən'gə pəkət partizan budüylirinila əwətix kerək idi. Tuhao-lieshenlar arisida urux baxlanmioqanlıktın, Hunən qegrисidiki Pingxiang, Chaling wə Youxiən

nahiyiliridə tehi düxmənning qong koxunliri bolğanlıktın, asasiy küqimiz ximaloja ketip կalsa, düxmənning pursəttin paydilinip ketixi mukərrər idi. Zhongyang bizdin xərkiy Hunən yaki jənubiy Hunən'gə berixni oylap kərüxni tələp կildi, lekin buning ikkilisini ijra կilix tolimu həwplik, xərkiy Hunən'gə berix təkliwi gərqə əməlgə axurulmioğan bolsimu, jənubiy Hunən'gə berixning nətijisi təjribidə ispatlandı. Bundak aqqık təjribə hər wakit əstə tutuximizoja ərziydu.

Həzir tuhao-lieshenlar sinipi həkümranlıqida tehi parqilinix pəyda bolmioğan məzgil, qegra rayonni oriwelip, "hujum kılıp yokitix" elip beriwatkan düxmən koxunliri həlimu on nəqqə tuən'gə yetidi. Lekin biz nək pul məsilisini həl kilişning yolını dawamlik tapalaydiqanla bolsak (Ozuk-tülüük, kiyimkeqək əmdi qong məsilə əməs), qegra rayondiki asaska tayinip, munqilik düxmən'gə hətta uningdinmu kəprək düxmən'gə takabil turuxning amalini kılalaymız. Qegra rayonqa kəlsək, kizil armiyə kətsə, qebra rayonning 8-aydikigə ohxax dəpsəndə kılınıxi dərhal təkrarlinidu. Chiweydüy pütünley yokitilip kətməydiqan bolsimu, partiyə wə ammiwi asas nahayiti qong wəyrənqilikka uqrayıdu, taqdiki gejülərdin bəzilirini saklap kəlixkə bolidioğanlıqını hesapka almioğanda, tüzləngliklərning həmmisidə 8-wə 9-aylardikigə ohxax məhpi halətkə kəqüxkə toqra kelidu. Kizil armiyə kətmisə, hazırkı asasta

hər tərəpkə karap pəydin-pəy kengəygili bolidu, buning istikbalidin ümit nahayiti zor. Kızıl armiyigə kəlsək, uni zoraytimiz disək, pəkət ammiwi asaska igə Jinggangshən ətrapida yəni Ninggang, Yongxin, Lingxiən wə Suychuən nahiyiliridə, Hunən həm Jiangxilardiki düxmənlərning payda-zıyan birligi yokluqidin, eż küqini tərəp-tərəpkə mudapiəlinixkə koyup, toplaxka amalsız ələqanlıqidin paydilinip, düxmən bilən uzak muddət kürəx ələqanlıq kılıxka toqra kelidu. Toqra zhənshu əlliniximiz lazim, urux kılımisak, bir gəp, urux kılıdikənmiz, jəzmən qəlibə kaziniximiz, jəzmən əsir wə qənimət eliximiz lazim, xundak kilsak, kızıl armiyini pəydin-pəy zoraytkili bolidu. Qegra rayondiki ammining 4-aydin 7-ayçıqə bolqan təyyarlıqidin ələqanlıqanda, kızıl armiyining asasiy əksərliyi jənubiy Hunən'gə kətmigən bolsa, 8-ay iqidə kızıl armiyə xək-xübhisiz zorayqan bolətti. Gərqə bir ketim hatalık ətküzgən bolsimu, kızıl armiyə yər xaraiti əplik, həlkə bilən inak bolqan qogra rayonoqa yengiwaxtin əlavəti kəldi, uning istikbali helimu yaman bolmas digən ümit bar. Kızıl armiyə qogra rayondin ibarət muxundak jaylarda kürəx ələqanlıq kılıxka bəl baqlixi, qidamlik bilən jəng kılıdiqan jasaratkə igə boluxi lazim, xundak ələqandila, koral-yaraklarını kəpəytələydi, obdan əskərlərni yetixtürüp qıkalaydu. Qogra rayonda kızıl bayraq-ning ədaləqiniqə bir yil boldi, bu, bir tərəptin, Hunən, Hubey wə Jiangxi əlkiliridiki hətta pütün

məmlikətəkki tuhao-lieshenlar sinipining eqmənligini kozqıoqan bolsa, yənə bir tərəptin, yekin əlkilərdiki ixqi-dihan-əskərlər ammisida pəydin-pəy ümit pəyda kıldı. Əskərlərdin eytsak, jünfalarning qegra rayon-qası karita yürgüzgən “basmiqilar ni yokitix”ni qong bir ix dəp қarap, “Yıl boyı basmiqilar ni yokitimiz dəp yurduk, milyonlap pullarni buzduk” (Lu Diping), “Ularning tümənləp əskiri, minglap korali bar” (Wang Jün) digən sözlərni kılıqanlıqı düxmən koxunidiki əskərlər wə nijat yoli tapalmıqan təwən dərijilik jün’guənlərning bizgə bolqan dikkitini pəydin-pəy kozqawatidu, ulardin biz tərəpkə əz ihtiyarı bilən ətidiqanlar kündin-kün’gə kəpiyip baridu, bu—kızıl armiyining kengiyixinin yənə bir mənbəsi. Uning üstigə, qegra rayon kızıl bayriqinin baxtin-ahir yıkılmay turuxi gongchəndangning küqinila kərsitip kalmastın, bəlki həkümran siniplarning wəyran bolqanlıqını kərsitudu, bu məmlikət boyiqə siyasi jəhəttin zor əhmiyyətkə igə. Xuning üçün biz baxtin-ahir Luoxiaoshən taqı tizmisining ottura kismida hakimiyyət bərpa kilişni wə uni kengəytixni intayın zərür wə intayın toqra dəp hesaplap keliwatımız.

Izahlar

① Bu urux 1927-yil 10-ayda bolqan.

② Bu urux 1927-yil 11-wə 12-aylarda bolqan.

③ Kızıl armiyidə əskərlər wəkillər kengixi wə əskərlər

weyyüənhuyi tütümi keyin əməldin qalduruldi. 1947-yılqa kəl-gəndə, kadirlar rəhbərlik kılıdıqan hərbilər kengixi wə əskərlər weyyüənhuyi tütümi yənə kəllinildi.

④ Bu 1927-yıl 8-ayning 1-küni Nənchangda қozqılang ketərgən Ye Ting wə He Long yoldaxlarning kona kisimlirini kərsitudu (Ye Ting kisiimi toqrisida muxu əsərning ⑩ izahiqa karalsun). Bu budüylər Chaozhou, Shəntou nahiyilirigə əlqan yürüxidə məqlup bolqandin keyin, ularning bir bəligi Zhu De, Lin Biao wə Chen Yi yoldaxlar baxqılıqida Guangdongdin qekinip qikip, Jiangxi arkilik Hunənning jənubiy kismıqa berip, partizan uruxi elip bardi. 1928-yıl 4-ayda Jinggangshən'gə yetip berip, yoldax Mao Zedong bilən əksuldu.

⑤ Bu 1927-yili inkilap dəwridiki Wuchang guominzheng-fusining muəapizətqilər tuəni bolup, uning kadirlirinin tolisi gongchəndang əzasi idi. Wang Jingwey qatarlıqlar inkilapka asılık əlqandın keyin, bu muəapizətqilər tuəni 7-ayning ahirida Wuchangdin qikip, Nənchangda berip əlqılangqilar əksuniqa əksulmakçı boldi. Yerim yoloq barqanda, Nənchangdiki əlqılangqilar əksunining jənupka kətkənligini anglap, Xiushuy nahiyisigə berip, Pingjiang, Liuyang nahiyiliridiki dihanlar əksuni bilən əksuldu.

⑥ Hunənning Pingjiang, Liuyang nahiyiliri tərəptə 1927-yili etiyazda heli küqlük bolqan dihanlar korallıq küqi xəkilləndi. 5-ayning 21-küni Xū Kexiang Changshada əksil'inkilawiy wəkə (yəni "21-may wəkəsi") əlqap, inkilawiy ammini kirdi. 5-ayning 31-küni, Pingjiang, Liuyang nahiyiliri tərəptikə dihanlar əksuni Changshaqa karap ilgiriləp, əksil'inkilapqilarqa kayturma zərbə bərməkçı boldi; lekin jihuyzhuyiqi Chen Duxiu tosup koyovanlıqtı, yənə arkisiqa qekindi. Dihanlar əksunining bir kismi dərhal mustəkil tuən bolup təxkillinip, partizan uruxi elip bardi. 8-ayning 1-künidiki Nənchang əlqılingidin keyin, Pingjiang, Liuyang nahiyiliridiki dihanlar əksuni Xiushuy, Tonggu, Pingjiang wə Liuyang nahiyiliri tərəptə Wuchang guominzhengfusining sabık muəapizətqilər tuəni bilən əksulup, Pingxiang kəmür kan ixqilirining korallıq küqigə maslixip, küzlük yiqim əlqo-

lingini ketərdi. Bu қозоғилang көтөргөn будүylər 10-ayda yoldax Mao Zedongning yetəkqılıgide Jinggangshən'gə kəldi.

⑦ 1928-yilning baxlirida yoldax Zhu De jənubiy Hunəndə inkilawiy partizan uruxi elip bardı, əslidə dihanlar hərkitining asasi bar bolqan Yizhang, Chenzhou, Leyyang, Yongxing wə Zixingdin ibarət 5 nahiyidə bu qəqda dihanlar koxuni təxkil kilinoqan idi. Keyin bu dihanlar koxuni yoldax Zhu Dening yetəkqılıgide Jinggangshən'gə kelip, yoldax Mao Zedong bilən қoxuldi.

⑧ Hunən əlkisi Changning nahiyisidiki Shuykoushən möhim koopuxun kani. U yerdiki kan ixqiliri 1922-yilidila gongchəndangning rəhbərligide ixqilar uyuxmisi təxkil kılıp, əksil'inkilapka karxi birkənqə -yıl kürəx kılqan idi. 1927-yili küzlük yioqm қozqilingidin keyin nuroqun ixqilar kızıl armiyigə katnaxtı.

⑨ Ənyüən kemür kani Hənyeping gongsisining bir əbsi bilup, Jiangxi əlkisining Pingxiang nahiyisigə jaylaxkan. Xu qəqda u kanda 12 ming ixqi bar idi. Zhongguo gongchəndangi Hunən əlkilik weyyüənhuyi 1921-yildin baxlap Ənyüəndə hizmet kilişkə kixi əwətip, u yerdə partiya wə ixqilar uyuxmisining təxkilini kurdı.

⑩ Kızıl armiyidiki partiya wəkili 1929-yıldın baxlap siyasi weyyüən dəp atılıdiqan boldi, liəndiki siyasi weyyüən 1931-yıldın baxlap siyasi zhidaoyüən dəp atılıdiqan boldi.

⑪ "Tuhaolarqa zərbə berix" yoli bilən jərimanə koyux usuli arkilik hərbi hirajət 'raslax pəkət wakitlik wə kismən qarə idi. Armiya zoriyip, yərlər kengəygəndə, hərbi hirajətni baj elix arkilik raslax lazim wə mümkin boldi.

⑫ Bu qarə kızıl armiyidə heli uzak wakit kollinildi, xu qəqda bundak qılıx zərür idi, keyinrək dərijisigə karap təmin-ləxkə əzgərtılıp, burunkidin bir az pərkəndürüldi.

⑬ Yoldax Mao Zedong bu yerdə inkilawiy armiyidə məlum demokratik turmux boluxining zərərlüğünü alahidə təkitləp kərsitudu, buning səwiwi xuki, u wakitta kızıl armiya əmdilia kurulqan, demokratiya təkitlənmisə, koxunqa yengi kirğen dihanlarning wə ak koxunlardın əsir elinəqan əskərlərning inkilawiy aktipliğini riqbatlındürgili bolmayıttı, əksiyətqi koxunlardın

kadirlar arisiga taralqan jünfazhuyilik adetlerni toluk tügətkili bolmaytti. Əlwettə, budüylər iqidiki demokratik turmux hərbi intizam yol koyqan dairidə boluxi, intizamni ajizlaxturux üçün əməs, bəlkı intizamni küçəytix üçün boluxi lazim idi, xuning üçün budüylər iqidə zərür bolqan demokratiyini yoloq koyqan qədə, qekidin axşan demokratiyini tələp kılıdiqan intizamsızlıq hədisilirigimu karxi turux kerək idi. Həlbuki, bundak hədisilər dəsləpki qəqdiki kəzil armiyə iqidə bir məzgil eoir haldə saklanqan idi. Yoldax Mao Zedongning armiyidiki qekidin axşan demokratiyiləxtürükə karxi kılıqan kürixi həkkidə «Partiya iqidiki hata idiyilərni tüzitix toqrisida» digən əsərgə karalsun.

⑫ 1926-yili beyfa kılıqan qədə, yoldax Ye Tingning budüyü bir mustəkil tuən bolup, gongchəndang əzaliri asasiy tayanq kiliqan, beyfa kılıqan qədə, u məxhur jenggiwar budüyü idi. İnkilawiy armiyə Wuchangni aloqandin keyin, bu tuən kengiyip 24-shi boldi, Nənchang əzəqilingidin keyin yənə kengiyip 11-jün boldi.

⑬ Əmiliyyettə kəzil armiyə iqidiki partiya əzalirining sani pütün armiyidiki adəm sanining təhminən üqtin birini təxkil kilsilə bolatti, keyinrək kəzil armiyide wə həlk jiefangjünidə omumən xuṇdak boldi.

⑭ 1927-yil 5-ayning 21-küni, Jiang Jieshi, Wang Jingwey-larning kutritixi bilən guomindangning Hunəndiki eksil'inkilawiy jün'guenliridin Xü Kexiang, He Jiən qatarlıklar Changshada Hunən əlkilik ixqilar uyuxmisiqa, əlkilik dihanlar jəmiyatigə wə barlik inkilawiy təxkilatlarqa körxp hujum kıldı, kommunistlarnı həm inkilawiy ixqi-dihanlar ammisini kolqa aldi wə kirdi. Bu wəkə "21-may wəkəsi" dəp ataldi. Bu wəkə Wang Jingwey baxqılık kılıqan Wuhən guomindang eksil'inkilapqliləri bilən Jiang Jieshi baxqılık kılıqan Nənjing eksil'inkilapqlilərinin oquktin-oquq koxuluxup kətkənliginin signalı boldi.

⑮ Bu—1928-yili Hunən-Jiangxi qegra rayoni bəlgilidən yər əkanunining bir maddisi. Yoldax Mao Zedong keyin pəkət pomix-xiklarning yərlirinila musadırə kiliç bilən qəklənməy, barlik yərlərni musadırə kiliçning bir hil hatalık ikenligini, bu hatalık-

ning xu qaqda yər kürixi təjribisining kəmligidin kelip qıkkənlilikini kərsitip bərdi. 1929-yıl 4-ayda Xingguo nahiyisining yər ənunuda "barlıq yərlərni musadırə kılıx" digən söz "jamaət yərlirini wə pomixxiklər sinipining yərlirini musadırə kılıx"ka əzgərtildi.

⑫ Yezillardiki arılıktiki sinipni əloqa kəltürüxnin möhimliyini kezdə tutup, yoldax Mao Zedong arılıktiki sinipkə həddidin artuk eqir zərbə beridiqan hata siyasetni dərhal tüzətti. Yoldax Mao Zedongning arılıktiki sinipkə karitilidiqan siyaset toqrisidiki təxəbbusliri həkkidə muxu əsərgə wə buningdin baxlaş yənə 1928-yıl 11-ayda ətküzülgən kızıl armiya 4-jünining 6-kətimlik partiyə kurultiyining təkliwigə (Buningda "karəqlar-qə ot koyux, əltürüxnı mən'i kılıx", "ottura. uxxak sodigerlərning mənpəətini koqdax" digən maddilar bar), 1929-yıl 1-ayda qiki-rilojan kızıl armiya 4-jünining elanıqası (Buningda "xəhər sodigerləri uxxak-qüxxək okiti bilən xuqulliniwərsun, bizgə boysunsila, ularqa tegilməydu" digən sözlər bar) wə 1929-yıl 4-ayda qiki-rilojan Xingguo nahiyisining yər ənuniqası (muxu əsərning ⑬ izahıqası) karalsun.

⑯ Bundak əhwalni inkilawiy uruxning rawajlinixiqası, gen-jüdilərning kengiyixigə wə inkilawiy hökümətninə soda-sanaətni koqdax siyasi təyinə ezbərətix mümkün idi, keyin ezbərətildi. Bu yərdiki asasiy əhalə kət'i türdə milli soda-sanaətni koqdax, tolimu sol siyasetlərgə karxi turux idi.

⑰ Əmək kükini əlqəm kılıp yər təksim kılıx usuli muwapik əməs idi. Əmiliyyəttə kızıl rayonlarda uzak wakitkiqə jan saniqası karap təng təksim kılıx pirinsipi kollinildi.

⑱ Jingweytuən-əksil'inkilawiy yərlik əkorallık kük.

PARTIYƏ IQIDIKI HATA IDIYILƏRNI TÜZITIX TOOIRISIDA*

(1929- yil 12- ay)

Kızıl armiyə 4-jünidiki gongchəndang təxkilatida hər hil qeyri puroletariyat idiyiliri məwjut, bular partiyining toqra luxiənini ijra kilişka intayın zor toşkunluk kiliwatidu. Əgər bular üzül-kesil tüzütilmişə, kızıl armiyə 4-jüni Zhongguoning uluk inkilawiy kürixi yüksəkligən wəzipilərning jəzmən həddisidin qıkalmayıdu. 4-jün partiyə təxkilatidiki türlük natoqra idiyilərning mənbəsi, təbii, partiyining təxkiliy asasining əng zor kısmini dihanlarning wə baxka uxxak burzuaziyidin kelip qikkənlarning

* Bu — yoldax Mao Zedong yazoqan kızıl armiyə 4-juni 9- kətimlik partiya қurultiyining қararı. Zhongguo həlk koxunu əz қuruluxi dawamida muxəkkətlik yollarnı besip etti. Zhongguo kızıl armiyisi (Yapon baskunqılıriqa қarxi turux dəwridə 8-armiyə wə yengi 4-armiyə, hazır həlk jiefangjüni) 1927- yil 8- ayning 1- künü Nənchang қozqılingi məzgilidə kurulqandan tartıp, 1929- yil 12- ayoqa kədər ikki yıldın oxuk wakitni bexidin kəqürdi. Bu məzgildə, kızıl armiyidiki gongchəndang təxkilatları türlük hata idiyilərgə қarxi kürək elip berip, nurqun nərsilərni üginiwaldi, heli mol təjribilərni toplidi. Yoldax Mao Zedong yazoqan bu қarar ənə xu təjribilərning hula-

təxkil kılqanlıqı; lekin partiyining rəhbiriyy organ-lırıda bu natoqra idiyilərgə karxi birdək kət'i kürəx kılıxning kəm bolqanlıqı, partiyə əzalirıqə toqra luxiən həkkidə tərbiyə berixning kəm bolqanlıqimu muxu natoqra idiyilərning məwjut bolup turoqanlıqı wə əwj aloqanlıqining möhim səwiwi. Kurultay zhongyangdin 9-ayda kəlgən hətning rohiqə asasən, 4-jün partiyə təxkilatidiki hər hil qəyri puroletariyat idiyilirinig ipadilirini, mənbəlirini wə ularnı tüzitix usullirini kərsitip etidü, yoldaxlarnı hərkətkə kelip, ularnı üzül-kesil yokitixka qakiridu.

Nokul Hərbi Kəzkarax Toqrisida

Nokul hərbi kəzkarax kızıl armiyidiki bir kisiim yoldaxlar arisida intayın əwj aloqan. Uning ipadiliri mundak:

sisi. Bu əkarar kizil armiyini tamamən Marksizim-Leninizim asasiqa kurulux, koniqə armiyining barlıq təsirini yokitix imkaniyitigə igə kıldı. Bu əkararnı kizil armiyining 4-jünila əməlgə axurup қalmidi, keyin kizil armiyining baxqa əsaslılırumu kəyni-kəynidin muxu əkarar boyiqə ix elip bardı, xundak kılıp, pütün Zhongguo kizil armiyisi tamamən həkiki həlk қoxunı bolup қaldı. Yigirmə nəqqə yıldın buyan Zhongguo həlk қoxunidiki partiyə hizmiti wə siyasi hizmetlərdə kəng tərəkkiyat wə ijadıytılər boldı, bu hizmetlərning hazırlığı kiyapiti ilgirikidin zor dərijidə pərklinidu, lekin tüp luxiən-helmu muxu əkarardiki luxiən.

1. Hərbi ixlar bilən siyasını bir birigə karimu-karxi dəp karap, hərbi ixlar pəkət siyasi wəzipilərni orunlaxning koralliridin - birila ikənligini etirap kılmaslik. Hətta "Hərbi ixlar yahxi bolsa, siyasining yahxi boluxi təbii, hərbi ixlar yahxi bolmisa, siyassimu yahxi bolmaydu" digüqilərmə bar, bu tehimu ilgiriləp, hərbi ixlar siyasiqa yetəkqılık kildi, dəp hesaplıqanlık.

2. Kızıl armiyining wəzipisimu ak armiyiningkigə ohxax pəkət nokul halda urux kilixtinla ibarət, dəp hesaplax. Zhongguo kızıl armiyisining inkilap-nıng siyasi wəzipilirini ijra kılıdioqan bir korallik guruh ikənligini bilməslik. Bolupmu hazırlı wakitta, kızıl armiyə hərgiz nokul halda urux kılıdioqan armiyə əməs, u urux kılıp düxmənning hərbi küqlirini yokitixtin taxkiri, yənə ammiqə təxvik kılıx, ammini uyuxturux, ammini korallandurux, ammining inkilawiy hakimiyyət kuruxioqa hətta gongchəndang təxkilatlarını kuruxioqa yardım berixkə ohxax zor wəzipilərni üstigə aloqan. Kızıl armiyə nokul halda urux kılıx üqünla urux kilmaydu, bəlki ammiqə təxvik kılıx, ammini uyuxturux, ammini korallandurux wə ammining inkilawiy hakimiyyət kuruxioqa yardım berix katarlıq nixandin qətligənlik urux kilixnıng əhmiyyitini yokitip koyqanlıq bolidu, xuningdək kızıl armiyining məwjud

bolup turuxining əhmiyitinimu yokitip koyqanlıq bolidu.

3. Xu səwəptin, təxkiliy jəhəttə, kizil armiyining siyasi hizmət organlarını hərbi hizmət organlıriqa karaydioğan kılıx, "Silingbu baxka ixlarnimu bax-kursun" xoarını otturişa köyux. Əgər bundak idiyə əwj eliweridioğan bolsa, huddi guomindang armiyisi mangoran jünfazhuyilik yoloşa ohxax, ammidin ayrılıx, hakimiyətni armiyə arkılık tizginləx, puroletariyat rəhbərligidin ayrılıx həwpı tuqulidu.

4. Xuning bilən billə, təxwikat hizmiti jəhəttə təxwikat düyining möhimliqişa etiwersiz karax. Ammini uyuxturux jəhəttə armiyidə əskərlər wey-yüənhuyi təxkil kılıxka wə yərlik orunlarda ixqidihanlar ammisini uyuxturuxka etiwersiz karax. Nətijidə təxwikat wə təxkilat hizmətləri əməldin kəlix əhalitigə qüxüp kəldi.

5. Uruxta qəlibə kazansa məqrurlinx, uruxta məqəlup bolsa passiplix.

6. Tar məhkimiqılık, həmmidə pəkət 4-jünnila kezdə tutuxni bilip, yərlik ammini korallandurux kizil armiyining möhim wəzipiliridin biri ikənlığını bilməslik. Bu — bir türük qongaytiloğan kiqik guruh-wazlik.

7. Az sanlık yoldaxlar 4-jündin ibarət kismən möhit bilənla qəklinip kəlip, buningdin baxka inkilawiy küq yok, dəp bilidu. Xuning üçün, ularda əmiliy küqni saklax, kürəxtin əzini qətkə tartıx

idiyisi intayın küqlük. Bu—jihuyzhuyining қalduqi.

8. Zhuguən wə keguən xərt-xaraitlarqa karimay, inkilapta aldirangoquluk kılıx kesiligə muptila bolup, japa-muxəkkətkə qidap inqikə wə puhta ammiwi hizmət ixləxni halimastin, qong tutux kilixnıla oylax, ham hiyallarqa berilip ketix. Bu—karamlik-ning қalduqi^①.

Nokul hərbi kəzkaraxning mənbəliri:

1. Siyasi səhiyining təwənligi. Xu səwəptin armiyidiki siyasi rəhbərlikning rolini qüxənməslik, kızıl armiyining ak armiyidin tüptin pərklinidioqanlıqını qüxənməslik.

2. Yallanma koxunluk idiyisi. Hər ketimki jəngdə əsir elinoqan əskərlər nahayiti jik bolup, bundakı unsurlar kızıl armiyigə kirgəndə küqlük yallanma koxunluk idiyisini elip kirgənliktin, nokul hərbi kəzkarax təwən katlam asasiqa igə bolup kaldi.

3. Yukuridiki ikki səwəp bolqanlıktin, üqinqi səwəp kelip qikti, u bolsimu hərbi küqkə həddidin oxuk ixinip ketip, həlk ammisining küqigə ixənməslik.

4. Partiyining hərbi hizmətlərgə aktip əhmiyyət bərmigənligi wə uni aktip muzakirə kilmioqanlıqimu bir kisim yoldaxlarda nokul hərbi kəzkaraxning xəkillinixigə səwəp boldi.

Tüzitix usulları:

1. Tərbiyə arkilik partiyə iqidə siyasi səhiyini estürüp, nokul hərbi kəzkaraxning nəziriyiwi yilti-

zini kurutux, kizil armiyining ak armiyidin tüptin pərklinidioqanlıqını enik qüxinix. Xuning bilən billə, jihuyzhuyi wə қaramlikning қalduklirinimu yokitix, 4-jündiki tar məhkimiqilikni tügitix.

2. Jün'guən wə əskərlərgə berilidioqan siyasi təlim-tərbiyini küqəytix, bolupmu əsirlərin kobul қılınoqanlaroqa berilidioqan tərbiyini küqəytix. Xuning bilən billə, imkaniyətning beriqə yərlik hakimiyət organları kürəx təjribisigə igə ixqilar, dihanlarnı tallap kizil armiyigə katnaxturux, buning bilən nokul hərbi kezkaraxning yiltizini təxkiliy jəhəttin ajizlitix, hətta yulup taxlax.

3. Yərlik partiyə təxkilatlarını kizil armiyə partiyə təxkilatlarını tənkít kilişka wə ammining hakimiyət organlarını kizil armiyini tənkít kilişka қozqap, kizil armiyidiki partiyə təxkilatlıraqa, kizil armiyining jün'guən wə əskərlirigə təsir kərsitix.

4. Partiyə hərbi hizmətlərgə aktip əhmiyət berix wə uni aktip muzakirə kiliç. Barlık hizmətlərni partiyə muzakirə kılqan wə karar kılqandan keyin, andin amma arkilik ijrə kiliç.

5. Kizil armiyining қайдə-nizamlırını tüzüp qikip, kizil armiyining wəzipilirini, hərbi hizmət xitongının siyasi hizmət xitongı bilən bolqan munasiwitini, kizil armiyining həlk ammisi bilən bolqan munasiwitini, əskərlər weyyüənhuyining hokuklirini wə uning hərbi siyasi organlar bilən bolqan munasiwtılirini enik bəlgiləx.

Qekidin Axkan Demokratiyiləxtürük Tooqrisida

Kızıl armiye 4-jüni zhongyangning yolyoruqını kobul kılqandan keyin, uningda qekidin axkan demokratiyiləxtürük hadisiliri heli azaydi. Məsilən, partiyining kararlarını bir kədər ijra kılqılı bolidiqan boldi; kızıl armiyidə “tewəndin yukuriqə bolqan demokratiyə-mərkəzləxtürük tüzümi”, “awal tewənning muzakirisigə koyup, andin yukuri karar kiliç” digənlərni əməlgə koyuxni tələp kiliçka ohxax hata təxəbbuslarnımu əmdi həqkim otturıqə koymayıqan boldi. Lekin əmiliyəttə bolsa bularning azayqanlıqı pəkət birdəmlik wə yüzəki hadisə, tehi qekidin axkan demokratiyiləxtürük idiyisining yokitiləqanlıqı əməs. Bu, qekidin axkan demokratiyiləxtürükning yiltizi tehi nuroqun yoldaxlarning idiyisidə qongkur orun aloqan, digən söz. Məsilən, kararlarnı ijra kiliçta hilmu-hil susluk kiliç pozitsiyilirinini ipadılən'gənligi—buning dəlili.

Tütix usulları:

1. Qekidin axkan demokratiyiləxtürükning yiltizini nəziriyə jəhəttin komurup taxlax. Aldı bilən, qekidin axkan demokratiyiləxtürükning həwpi partiyə təxkilatlırioqə ziyan yətküzüp, hətta ularni pütünləy buzup, partiyining jənggiwarlıqını ajizlaxturup, hətta pütünləy yokitip, partiyini kürəx

məs'uliyitini üstigə alalmaydiqan kilip köyuxtın ibarət ikənlərini, buningdin inkilap məqlubiyətkə uqraxtək əhwal kelip qikidiqanlıqını kərsitip etüx. Uningdin əksər, qekidin axşan demokratiyilextürük mənbəsi uxxak burzuaziyining qeqilangəqluluqida ikənlərini kərsitip etüx. Bundak qeqilangəqluluq partiya iqigə elip kirilsə, siyasi və təxkiliy jəhəttiki qekidin axşan demokratiyilextürük idiyisigə aylınidu. Bundak idiyə puroletariyatning kürəx wəziriliyi bilən əsla siqixalmayıdu.

2. Təxkiliy jəhəttə, mərkəzləxtürük yetəkçiliyi astidiki demokratik turmuxni əttik yoloja koyux. Buning luxiəni mundak:

1) Partiyining rəhbəriy organları toqra yetəkqi luxiən'gə igə boluxi, ixta qarə-tədbirlik boluxi, buning bilən rəhbərlik mərkizini tiklixi lazim.

2) Yukuri dərijilik organları təwən dərijilik organlarning əhwalini və ammining turmux əhwalini ukup turuxni toqra yetəkqılıkning keguən asası kılıxi lazim.

3) Partiyining hər dərijilik organları məsililərnin həl kilixta tolimu yeniklik kılmaslıqı lazim. Karar əsaslı kiliqan ikən, kət'i ijra kılıxi lazim.

4) Yukuri dərijilik organlarning kararlıridin möhimraklılıq bolqanları təwən dərijilik organlarqa və partiya əzalırı ammisioqa tezdir yətküzülüxi lazim. Buning usuli aktiplar yiqini ekip, yaki zhibu hətta zongdүy boyiqə partiya əzalırı yiqini ekip

(Xaraitning yar berixigə karax kerək), adəm əwətip doklat berix.

5) Partiyining təwən dərijilik organliri wə partiyə əzaliri ammisi yüksəri dərijilik organlarning yolyoruqını təpsili muzakirə kılıp, yolyorukning əhmiyyitini toluk qüxinixi həm uni ijra kılıxning usullurini bəlgilixi lazımlı.

Təxkilsizlik Kəzkarixi Tooqrisida

4-jündiki partiyə təxkilati iqidə məwjut bolup turğan təxkilsizlik kəzkarixining ipadiliri təwəndikiqə:

A) Azqılık kəpqılıkkə boysunmaslik. Məsilən, azqılıkning təkliwi rət kılinsa, ular partiyining kararlarını səmimiyyətlik bilən ijra kılmayıdu.

Tütütitix usulları:

1. Yioqın ətküzgəndə, yioqın katnaxkuqılırını toluk pikir bayan kılıx imkaniyitigə igə kılıx. Talax-tartıx bolğan məsililərdə murəssəqilik kilmay wə əpləp-səpləp ətküzüwətməy, hək-nahəknii eniklax. Bir ketimda həl kılqılı bolmioqanlarını ikkinqi ketim yənə muhakimə kılıp (hizmetkə dəhlili yətküzməslik xərti bilən), enik hulasigə kelix.

2. Partiyining intizamlırıdin biri azqılık kəpqılıkkə boysunux. Azqılık əz pikri rət kılınçandan keyin, kəpqılık makullioqan kararnı himayə kılıxi xərt. Zərür teplisa, əz pikrini keyinkı yioqında yənə muzakirigə koysa bolidu, lekin hərkitidə hərkəndək

karxilik ipadisini kərsətsə bolmaydu.

B) Təxkilsiz tənkit:

1. Partiyə iqidiki tənkit—partiyə təxkilatını küqəytidiqan, partiyining jənggiwarlıqını axuridioqan koral. Lekin kizil armiyidiki partiyə təxkilatlari iqidiki tənkitning bəziliri bundak bolmastın, xəhskə hujum kilişkə aylinip ələnmişdir. Nətijidə xəhsnilə kardin qıkırix bilən kalmay, partiyə təxkilatlinimə kardin qıqardı. Bu—uxxak burzuaziyə xəhsiyətqılığının ipadisi. Tüzitix usuli partiyə əzalirioqa tənkitning məksidi partiyining jənggiwarlıqını axurup, sinipiyy kürəxning qəlibisigə erixix ikənlərini, tənkittin xəhskə hujum kiliş korali süpitidə paydılanmaslıq lazımlığını bildürüx.

2. Birmunqə partiyə əzaliri tənkitni partiyə iqidə kilməy, partiyə sırtida kılıdu. Buning səwiwi xuki, adəttiki partiyə əzaliri partiyə təxkili (yiqin wə baxkilar)ning möhimliqini tehiqə qüxənməy, tənkitning təxkil iqidə yaki təxkil texida boluxining heqkandak pərki yok, dəp bilidu. Tüzitix usuli partiyə əzalirioqa tərbiyə berip, partiyə təxkilining möhimliqini, dangweyoqa yaki yoldaxlaroqa tənkidi bolsa, partiyə yiqinlirida otturiqə koyux lazımlığını bildürüx.

Mutlək Təng Təksimatqılık Toqrisida

Kizil armiyidiki mutlək təng təksimatqılık bir

məzgil nahayiti kattik əwj aldi. Məsilən, yaridarlar oqa berilidioqan hirajətni jarahətning eçir-yenikligigə karap pərklik berixkə karxi turup, həmmigə barawər berixni tələp kili. Jün'guənlərning at minixini hizmətning ehtiyaji dəp karimastin, bəlkı təngsizlik tüzümi dəp karax. Nərsə-kerək təksim kilixta mutlək təng təksim kilixnı tələp kili, ayrim əhwaldikilergə kəprək təksim kilixka razi bolmaslik. Gürüq toxuxta, qong adəm yaki kiqik bala boluxi-oqa, tenining küqlük yaki ajiz boluxioqa karimastin, təng kətirixni tələp kili. Turidioqan əylərni ohxax təksim kilixnı tələp kili, silingbu qongrak əygə orunlaxsimu tillax. Wəzipə tapxuruluoqanda, ohxax boluxini tələp kili, səl-pəl oxukrak bolsa unimaslik. Hətta bir dənjiaqə ikki yaridar toqra kelip kalsə, ikkilisi kelip keli xka raziki, birsining elip ketilixigə razi bolmaslik. Bularning həmmisi kizil armiyining jün'guən wə əskərliri iqidə mutlək təng təksimatqılıkning tehi nahayiti eçir ikənligini ispatlaydu.

Mutlək təng təksimatqılık, siyasi jəhəttiki qekidin axkan demokratiyilextürüxkə ohxax, kol sanaət wə uxxak dihan igiligining məhsuli, bularning biri siyasi turmux jəhəttə kərulsə, yənə biri maddi turmux jəhəttə kərülidu, halas.

Tüzitix usuli: Mutlək təng təksimatqılık kapitalizm yokitilmioqan dəwrədila dihanlar wə baxka uxxak mülükdarlarning bir hil ham hiyalı bolup կalmas-

tin, sotsiyalizim dəwridimu maddi təksimat “kabiliyyitigə yarixa ixləx, əmgigigə yarixa hək elix” pirinsipiçə wə hizmət ehtiyajıqə karap bolidiqanlıqını, mutlək təng təksimat digənning hərgiz bolmaydiqanlıqını kərsitip berix kerək. Kızıl armiyidikilərgə maddi nərse təksim kılqanda, omumən təng təksim kılıx, məsilən, jün'guənlər bilən əskərlərning muaxini barawər kılıx kerək, qunki bu hazırlı kürəx xaraiti üçün ehtiyajlıq. Lekin heqkandak səwəpni sürüxtürməydiqən mutlək təng təksimatqılıkka karxi turux lazımlıq, qunki bu, kürəx üçün ehtiyajlıq əməs, dəl əksiqə, kürəxkə toşkunluk kılıdu.

Zhuguənzhuyi Toorisida

Zhuguənzhuyi bəzi partiyə əzalırıda eçir dərijidə məwjud, bu siyasi wəziyətni təhlil kılıxkumu, hizmətkə yetəkqılık kılıxkumu intayın paydisiz. Qunki siyasi wəziyət zhuguənzhuyilik bilən təhlil kılinsa wə hizmətkə zhuguənzhuyilik bilən yetəkqılık kılinsa, uning mukərrər nətijisi ya jihuzhuyi bolidu, ya əkamlıq bolidu. Partiyə iqidiki zhuguənzhuyilik tənkít, dəlil-ispatlıla kəlsə-kəlməs səzləxkə yaki əzara gumanlinixkə kəlsək, bular, kəpinqə, partiyə iqidə pirinsipsiz majralarnı kəltürüp qıkırıdu, partiyə təxkilatlarını buzıdu.

Partiyə iqidiki tənkít məsilisidə tohtılıp ətüxkə

tegixlik yənə bir nukta bar, u bolsimu bəzi yoldaxlarning tənkit kilixta məsilining qong təripigə dikkət kilmay, pəkət uxxak təripigila dikkət kılıdi-qanlıqı. Ular tənkitning asasiy wəzipisi siyasi jəhəttiki hatalık wə təxkiliy jəhəttiki hatalıklarnı kərsitip berix ikənligini qüxənməydu. Xəhsning kəm-qiliklirigə kəlsək, əgər siyasi wə təxkiliy jəhəttiki hatalıklar bilən munasiwətlik bolmisa, hə dəp tənkit kiliwerip, yoldaxlarnı təmtiritip koyuxning hajiti yok. Uning üstigə, bundak tənkit əwj elip ketiwərsə, partiyə iqidiki dikkət-etiwar pütünley uxxak kəm-qiliklər üstigə toplinip kalidu-də, həmmə kixi tolimu ehtiyatqan janaplarqa aylinip kelip, partiyining siyasi wəzipisini untup kalidu, bu — nahayiti zor həwp.

Tüzitix usuli: Asasən, partiyə əzalirioqa tərbiyə berip, ularning idiyisini, partiyə iqidiki turmuxni siyasılaxturux wə ilmiyləxtürük. Bu məksətkə yetix üçün: 1) Partiyə əzalirini zhuguənzhuyılık bilən siyasi wəziyətni təhlil kiliç wə sinipiyy küqlərni məlqərləx orniqa Marksizim-Leninizimlik usul bilən təhlil kili dioqan wə məlqərləydiqan kiliç tərbiyilex kerək. 2) Partiyə əzalirini ijtimai igilikni təkxürük wə tətkik kiliçka dikkət kili dioqan, xu arkilik kürex celüesi wə hizmət usullerini bəlgiləydiqan kiliç, yoldaxlarnı əmiliy əhwalni təkxürüxtin qətlisə, ham hiyal wə karamlik orisiqa qüxüp ketidiqanlıqını bilidiqan kiliç kerək. 3) Partiyə iqidiki tənkittə zhuguənliktin, əkarisiqa həküm kilixtin wə tənkitni

qakinilaxturup koyuxtin saklinix kerək, sezligəndə, dəlil-ispatı bolux, tənkít kılqanda, siyasiqa diqqət kılıx lazımlı.

Xəhsiyətqilik Toorisida

Kızıl armiya partiyə təxkilatlıridiki xəhsiyətqilik hahixining təwəndikiqə türlik ipadılırı bar:

1. Əq elix. Partiyə iqidə əskər yoldaxlarning tənkidigə uqrısa, partiyə texida pursət tepip, ular-dın əq alıdu, urux-tillax ənə xu əq elixning bir hil wastisi. Partiyə iqidimu əq elixning yolını izləydi; sən bu ketimki məjlistə biraw üstidə sezligən bol-sang, kelər ketimki məjlistə u birər putak qikirip, seningdin əq alıdu. Bundak əq elix tamamən xəhs-nila nəzərdə tutuxni asas kılıdu, sinipiyy mənpəət wə pütün partiyə mənpəətining barlıqını bilməydi. Uning nixani düxmən siniplar əməs, ez sepidiki baxka xəslər. Bu—təxkilatni ajizlaxturidiqan, jənggiwarlıknı ajizlaxturidiqan bir hil upratkuq.

2. Kiçik guruhwazlik. Əzining kiçik guruhining mənpəətigila kəngül bəlüp, omumning mənpəətigə kəngül bəlməslik, bu karimakka xəhsni kezlimigəndək kilsimu, əməldə taza tar xəhsiyətqilikni ez iqigə alıdu, bumu nahayiti zor upritix roli wə mərkəzdin əqurux roliqə igə. Kızıl armiyidə burundın tartıp kiçik guruhwazlik kəypiyati nahayiti əwj elip kəlgən idi, tənkít arkılık hazır bir kədər yahxilandı,

lekin uning kaldukliri helimu məwjut, tirixip tügenitixkə toqra kelidu.

3. Yallanmilik idiyə. Partiyə wə kizil armiyining inkilap wəzipilirini ijra kılıdiqan koral ikənligini, ezi bolsa uning bir əzasi ikənligini qüxənməydu. Əzining inkilapning asasiy gəwdisi ikənligini qüxənməydu, əzini inkilap aldida jawapkar əməs, pəkət baxlığning aldidila jawapkar dəp bilidu. Bundak yallanmilik bilən inkilap kılıdiqan passip idiyimu xəhsiyətqilikning bir hil ipadisi. Bundak yallanmilik bilən inkilap kılıx idiyisi—xərtsiz tirixidioqan aktiplarning anqə kəp bolmaywatkanlıqining səwiwi. Yallanmilik idiyə yokitilmaydiken, aktiplarnı kəpəytkili bolmayıdu, inkilapning eoir yuki baxtin-ahir az sanlık kixilərningla zimmisigə qüxitdu, bu, kürəx üçün intayin paydisiz.

4. Rahətpərəslik. Xəhsiyətqilikni rahətkə berilix jəhəttimu ipadıləwatkan kixilər kizil armiyidə az əməs. Ular haman koxunlarning qong xəhərlərgə berixini ümit kildi. Ularning qong xəhərlərgə berixka intilixi hizmet kılıx üçün əməs, bəlki rahət kərəx üçün. Ular turmux muxəkkətlik bolğan kizil rayonlarda ixləxni bəkmə yakturmayıdu.

5. Passiplik kilip ixni aksitix. Ix sella ditiqə yakmay kalsa, passiplixiwelip, hizmet kilmaydu. Buning səwiwi, asasən, tərbiyining kəmliyi, lekin rəhbərlərning məsililərni bir tərəp kılıxi, hizmet təksim kılıxi yaki intizam qarısını kölinixinin-

muwapik bolmiojanlioqimu bir səwəp.

6. Koxundin ketix idiyisi. Kızıl armiyidə hizmət kiliwatkanlarning koxundin ketip, yərlik hizmətkə yetkilixni tələp kiliwatkanlıri kündin-kün'gə kəpiyiwatidu. Buning səwiwi tamamən xəhslərdila əməs, buningdin baxka yənə, birinqidin, kızıl armiyidə maddi turmuxning tolimu naqar bolqanlioqı; ikkinqidin, uzak muddət kürəx kılıp harduk yətkənligi; üqinqidin, rəhbərlərning məsililərni bir tərəp kılıxi, hizmət təksim kılıxi yaki intizam qarısını kollinixinin muwapik bolmiojanlioqı oħħax səwəplərmü bar.

Tüzitix usuli: Asasən, tərbiyini küqeytip, xəsiyətqilikni idiyə jəhəttin tüzitix. Andin kalsa, məsililərni bir tərəp kılıx, hizmət təksim kılıx wə intizam qarisi kollinix muwapik boluxi kerək. Xuningdək bir ilaj kılıp, kızıl armiyining maddi turmuxini yahxilax, paydilinixka mümkün bolqan barlik pəytılərdin paydilinip, koxunlarnı dəm aldurux-tərtipkə selix, xuning bilən maddi xaraitini yahxilax lazımlı. İjtimai mənbədin eytkanda, xəsiyətqilik uxak burzuaziyə wə burzuaziyə idiyilirinin partiyə iqidiki inkasi, tərbiyə elip baroqan qaqda, buni qüxəndürük lazımlı.

Liukouzhuyılık İdiyə Toorisida

Kızıl armiyidə sərgərdanlar tərkiwidikilərning nahayiti kəp sanni təxkil kılqanlioqı wə pütün

məmlikətə bolupmu jənuptiki əlkilərdə kəng sərgər-danlar ammisining məwjud bolup turqanlıqı səwiwi-din, kizil armiyidə liukouzhuyilik siyasi idiyə pəyda boldi. Bundak idiyining ipadiliri: 1) Japalik hizmət-lərni ixləp genjüdi kuruxni, həlk ammisining hakimiyitini kuruxni, buning bilən siyasi təsirni kengəytixni halimay, pəkət kəqmə partizanlık usulini kollinip, siyasi təsirni kengəytixnilə hiyal kiliç. 2) Kızıl armiyini kengəytixtə, yərlik chiweydüy, yərlik, kızıl armiyini kengəytix arkilik asasiy küq bolqan kızıl armiyini kengəytix luxiənidə mangmas-tın, bəlki "udul kəlgənla adəmni əskərlikkə elix", "hain, asilarni kobul kilix" luxiənidə mangmakçı bolux. 3) Amma bilən birlikdə muxəkkətlik kürəxlərni kiliçka qidimay, qong xəhərlərgə berip, qong yəp qong iqixnilə arzu kiliç. Liukouzhuyilik idiyining ənə xundak barlıq ipadiliri kızıl armiyining tooraq wəzipilərni ijra kiliçlıqna nəhayiti zor toskun boluwatidu, xunglaxka liukouzhuyilik idiyini yokitix həkikətənmə kızıl armiya partiye təxkilatlridiki idiyiwi kürəxning möhim bir nixani. Xuni qüixinix kerəkki, tarihtiki Huang Chao^② və Li Chuang^③larqə liukouzhuyılıkka bütünki xarait yol koymayıdıqan bolup kaldı.

Tüzitix usulları:

1. Tərbiyini küqəytip, natoqra idiyilərni tənkít kilip, liukouzhuyılıknı yokitix.
2. Həzirki kızıl armiyining asasiy koxunlıqna

wə əsirlərdin kobul kılınoğan yengi əskərlərgə karita lükqəklik engioğa karxi turux tərbiyisini küqəytix.

3. Kürəx təjribisigə igə ixqi, dihan aktiplirining kızıl armiyə sepiqə kirixini қoloğa kəltürüp, kızıl armiyining tərkiwini eżgərtix.

4. Kürəx kiliwatkan ixqi-dihanlar ammisi iqidin yengi kızıl armiyə budüylərini barlıkka kəltürüx.

Karamlikning Kaldukları Toorisida

Kızıl armiyidiki partiyə təxkilatlırida karamlikka karxi kürəx elip beriloğan bolsimu, lekin tehi toluk bolmidi. Xunga kızıl armiyidə karamlik idiyisining kaldukları tehi məwjut. Buning ipadiliri mundak: 1) Zhuguən wə keguən xərt-xaraitlarqa karimastın, karisioğa ixləx. 2) Xəhər siyasetini ijra kılıxning toluk bolmioğanlıqı, kət'i bolmioğanlıqı. 3) Hərbi intizam boxap ketix, bolupmu uruxta məqlup bolovan qaqlarda. 4) Tehi bəzi kislarda əylərgə ot koyux kiliklirining barlıqı. 5) Kaqkan əskərlərni etix həm əskərlərgə tən jazası berix kilikliriningmu karamlik haraktırıda bolovanlıqı. İttimai mənbədin eytkanda, karamlik lükqək puroletarlar idiyisi bilən uxxak burzuaziyə idiyisining yioqindisi.

Tüzitix usulları:

1. Karamlikni idiyə jəhəttin yokitix.
2. Karamlik kiliklirini tüzüm wə siyaset jəhəttin tüzitix.

Izahlar

① 1927-yili inkilap məqilup bolqandan keyinki kışka məzgil iqidə, gongchəndang iqidə bir hil "sol"qıl қaramlik hahixi pəyda bolqan idi, bundak hahixtikilər Zhongguo inkilawining haraktirini "üzlüsiz inkilap" dəp, Zhongguo inkilawining wəziyyitini "üzlüsiz erləx" dəp hesaplidi, xuning үqün tərtiplik qekinixni uyuxturuqxı halimay, hata һaldə buyrukqılık usulini kollinip, az sanlıq partiye ezeliriqa wə az sanlıq ammiqa yelinip, məmlikət boyiqə, qəlibə kazinixka kılqə ümit bolmiqan nuroqun yərlik kozqılangıqları uyuxturuxka urundi. Bundak қaramlik hərkətləri 1927-yilning ahirida əwj alqan idi, 1928-yilning baxlıriqa kəlgəndə asta-asta tohtidi. Lekin bəzi partiye ezelirida bundak kəypiyat tehiqə saklinip turmakta. Қaramlik təwəkkülqılıktur.

② Huang Chao Tang sulalısining ahirki yilliridiki dihanlar kozqılinginining rəhbəri, Caozhou wilayitining Yüenjü nahiyisi (ha-zirki Pingyuen ekisining Heze nahiyisi) din. Miladi 875-yili yəni Tang sulalisi Xizong hanning qıənfı 2-yili Huang Chao ammini toplap, Wang Xienzhi rəhbərlik kılqan kozqılangıqa awaz қoxidu. Wang Xienzhi eltürülgəndin keyin, Huang Chao Wang Xienzhining қaldıq kisimlirini toplap, ezigə "ərxə hujum kılıquqi uluk sərkərdə" dəp nam beridu. Huang Chao yetəkqılık kılqan kozqılangıqlar қoxunu ikki ketim Shəndongdin qıkıp yətkilip yürüp urux kildi. Birinci ketimda, Shəndongdin Henən'gə kelidu, andin burulup, Ənhuy wə Hubeyqa kirip, Hubeydin Shəndongoqa kaytidu. İkkinçi ketimda, yənə Shəndongdin Henən'gə kelip, u yərdin burulup Jiangxiqa baridu, xərkəy Zhejiang arkılık Fujian wə Guangdongqa baridu, u yərdin Guangxiqa burulup, Hunən arkılık Hubeyqa baridu, yənə Hubeydin xərkəkə yürüp, Ənhuy, Zhejiang katarlıq jaylarqa baridu, uningdin keyin, Huəyhe dəryasidin etüp, Henən'gə kirip, Luoyang xəhrini alidu, Tongguənni besüp etüp, Chang'ən xəhrini alidu. Huang Chao Chang'ən'gə kirgəndin keyin, Qi dəliti kurup, ezzini han dəp jakalaydu. Keyin, iqliki belünəxler

səwiwidin (Qong sərkərdisi Zhu Wen Tang handanlıqıqa təslim bolidu) wə uning üstigə, Shatuo əbilisining baxlıqı Li Keyongning қoxunlari hujum kılqanlıqtın, Huang Chao Chang'ən xəhrini koldin berip կoyidu, andin yənə Henən'gə kirip, Henəndin Shəndongqa kaytip kelidu, ahir məqlup bolup, əzini eltürüwalidu. Huang Chaoning uruxi 10 yil dawam kildi, bu Zhongguo taridi diki məxhur dihanlar uruxlirining biri. Kona hekumran siniplar ning tarix kitaplirida: xu qaqda "Həlkning eqir alwang-yasaktin kiynalqanlıri bəs-bəs bilən қoxuldi" diyilgən. Lekin Huang Chao addi əhalda keqmə uruxlarnıa kılıp, mukimrak genjüdi kurmiqan idi, xuning üqün u "liukouzhuyiqi" dəp ataloqan.

③ Li Chuang yəni Li Zicheng Ming sulalisining ahirki yilliridiki dihanlar қozqilingining rəhbiri, Shənxi əlkisining Mizhi nahiyisidin. Miladi 1628-yili yəni Ming sulalisi Sizong hanning chongzhen 1-yili Shənxi əlkisining ximaliy kismidiki dihanlar қozqilang ketirix dolğunini xəkilləndüridu. Li Zicheng Gao Yingxiangning қozqilangqilar қoxuniqa katnixip, Shənxidin Henən'gə kiridu, andin Ənhuyqa berip, u yerdin burulup Shənxigə kaytidu. 1636-yili Gao Yingxiang olüp, Li Zicheng Chuangwanglikka ketirilidu. Li Zichengning amma arisidiki asasiy xoari "Chuangwangni karxi aləqanlar qəllə-parak təliməydu" digən xoar bolidu. Uning қoxunni idarə kilixtiki intizamida "Bir adəmni eltürsəng, atamni eltürgəndək bolisen, bir ayalning nomusıqa təgsəng, anamning nomusıqa təkkəndək bolisen" digən xoar bolidu. Xuning üqün, uni himayə kılqırqılar nahayiti kəp bolidu, bu xu qaqdiki dihanlar қozqilingining asasiy ekimi bolidu. Lekin umu mukimrak genjüdi kurmay, həmixə u yakka-bu yakka dokurup yürüdü. U Chuangwanglikka ketirilgəndin keyin, қoxunlirini baxlap Sichuan'gə kirip, andin burulup jənubiy Shənxigə kaytidu, bu yerdin Hubey arkilik yənə Henən'gə kiridu, ketiwetip Hubey əlkisining Xiangyang xəhrini alidu, yənə Henən arkilik Shənxigə hujum kılıp, Xi'ən xəhrini alidu, 1644-yili Sənxi arkilik Beyjingə besip kiridu. Uzak etməstin, Ming handanlıqining komandanı Wu Sən'guynıg Qing handanlıqining əskərlirini baxlap kəlip birlixin hujum kilixi bilən məqlup bolidu.

UQKUNDIN YANOIIN QIKIDU*

(1930- yil 1- ayning 5- kуни)

Wəziyətni məlqərləx wə uningoja əgixip kelidi-qan hərkətimiz məsilisi üstidə partiyimizdiki bir kisim yoldaxlarda toqra tonux tehi kəm boluwatidu. Ular gərqə inkilap dolğunining mukərrər yetip kelidiojanlıqıqə ixənsimu, əmma inkilap dolğunining tez yetip kelixi mümkünligigə ixənməywatidu. Xuning üçün ular Jiangxini koloja kəltürüx pilanını makul kərməstin, pəkət Fujian, Guangdong, Jiangxi arilioqidiki üq qegra rayonda keqmə partizanlik əliblənilə makul kəridü, xuning bilən billə, ularda partizan rayonlarında kızıl hakimiyyət kurux toqrisida qongkur oy-pikir yok, xunga bundak kızıl hakimiyyətni mustəhkəmləx wə kengəytix yoli bilən məmlikət boyiqə inkilap dolğunini aloja sürüx toqrisidimə qongkur oy-pikir yok. Ular inkilap dolğunining kətirilixigə tehi uzak wakit bar turoqan məzgildə hakimiyyət kuruxtək bundak japatlıq hizmətni ixləxni bikar awariqlik dəp hesaplap, siyasi təsirni bir

* Bu—yoldax Mao Zedong xu qəqda partiya iqidiki ümitsizlik idiyisini pipən əlib məksididə yazğan hat.

kədər asanrak bolqan kəqmə partizanlık usuli bilən kengəytixni, məmlikət boyiqə hərkəysi jaylarda ammini əloqa kəltürük hizmiti ixlinip bolqanda yaki ixlinip məlum dərijigə yətkəndə, andin məmlikət boyiqə korallik kozqılang kətirixni, xu wakitta kizil armiyining küqini əkoxup, pütün məmlikət dairilik uluk inkilapka aylanduruxni ümit kilsa kerək. Ularning pütün məmlikət dairisidə jümlidin həmmə jayda awal ammini əloqa kəltürük, andin hakimiyət kurux digən bundak nəziriyyisi Zhongguo inkilawining əmiliy əhəwaliqə muwapik kəlməydu. Ularning bundak nəziriyyisinə mənbəsi, asasən, Zhongguoning nuroqun jahan'gir dələtlər əzara talixiwatkan yerim mustəmlikə ikənlığını enik tonumioqanlıqida. Əgər Zhongguoning nuroqun jahan'gir dələtlər əzara talixiwatkan yerim mustəmlikə ikənligi enik tonuwelinsa, u halda, birinqi, dunya boyiqə nimə üçün pəkət Zhongguodila həkümran siniplar iqidə əzara uzak müddət yeşa bolup turidiqan bundak ajayip ixning barlıqını bəlki bu yeqilarning nimə üçün kündin-kün'gə kəskinlixip, kündin-kün'gə kengiyip ketiwatkanlıqını, birlikkə kəlgən bir hakimiyətning nimə üçün zadi wujutka keləlməywatkənliqini qüxiniwelix mümkün. İkkinqi, dihanlar məsilisining jiddilığını qüxiniwelix, xuning bilən yeza kozqılanglırinin nimə üçün hazır pütün məmlikət mikyasida bundak rawajlinip kətkənligi-nimu qüxiniwelix mümkün. Üqinqi, ixqi-dihan demok-

ratik hakimiyiti xoarining toqrilioqini qüxiniwelix mümkün. Tətinqi, dunya boyiqə pəkət Zhongguodila həkümran siniplar iqidə uzak muddət yeşa bolup turidioqan ajayip ixka munasip pəyda bolqan yənə bir ajayip ixni yəni kizil armiyə wə partizan düylirining məwjud bolup turuwatkanlioqı wə rawajlini-watkanlioqini xuningdək kizil armiyə wə partizan düylirigə əgixip wujutka kəlgən, ak hakimiyətning muhasirisi iqidə əskən kiqik-kiqik kizil rayonlarning məwjud bolup turuwatkanlioqı wə rawajlini-watkanlioqını (Zhongguodin baxka yerdə bundak ajayip ix yok) qüxiniwelix mümkün. Bəxinqi, kizil armiyə, partizan düyliri wə kizil rayonlarning kuruluxi həm rawajlinixi yerim mustəmlikə Zhongguoda puroletariyat rəhbərligidiki dihanlar kürixining ali xəkli ikənlərini, yerim mustəmlilikdiki dihanlar kürixi tərəkkiyatining mukərrər nətijisi ikənlərini; bəlki, xək-xübhisiz, məmlikət boyiqə inkilap dolkunini aloqa süridioqan əng möhim amil ikənlərinim qüxiniwelix mümkün. Altinqı, nokul kəqmə partizanlıq siyasitining məmlikət boyiqə inkilap dolkunini aloqa sürüx wəzipisini orunliyalmaydioqanlioqını, Zhu De-Mao Zedongqə, Fang Zhimin^①qə siyasetning — genjüdiliri bolidioqan, pilanlık halda hakimiyət küridioqan, yər inkilawini qongkurlaxturup baridiqan, həlk korallik küqlirini kengəytix luxiəninini yezilik chiweydüy, rayonluq chiweydadüy, nahiyilik chiweyzongdüy wə yerlik kizil armiyə қuruxtın

tartip muntizim kizil armiyə կuruxka kədər bir yürüx qarilər bilən əməlgə axuridioqan, hakimiyət tərəkkiyatini dolğun xəklidə kengəytip baridioqan wə xuningəqə ohxaxlarnı kılıdioqan siyasetning bolsa xək-xübhisiz toqraq ikenliginimu qüxiniwelix mümkün. Xundak kılıx kerək, xundak kılıqandila, Sovet ittipakining pütün dunyada ixənqkə igə bolqinidək, pütün məmlikətiki inkilawiy ammining ixənqigə igə bolqili bolidu. Xundak kılıx kerək, xundak kılıqandila, əksiyətqi həkümran siniplarnı nahayiti zor kiyinqilikka uqratkılı, ularning asasını təwritip, eż iqidin parqilinixini qapsanlatkılı bolidu. Xundak kılıx kerək, xundak kılıqandila, kizil armiyini həkiki türdə kurup qikip, kəlgüsidi ki uluk inkilapning asasiy koraliqə aylanduroqilimu bolidu. Yiqip eytkanda, xundak kılıx kerək, xundak kılıqandila, inkilapning dolğununu aloqa sürgili bolidu.

Inkilapta aldirangəkuluk kılıx kesiligə muptila bolqan yoldaxlar namuwapik halda inkilapning zhuguən küqi^②ni qong qaqlap, əksil'inkilapning küqini kiqik qaqlidi. Bundak məlqər, kəpinqə, zhuguənzhuyidin kelip qikkən. U akiwət, xək-xübhisiz, қaramlik yolioqə elip baridu. Yənə bir tərəptin, əgər inkilapning zhuguən küqini kiqik qaqlap, əksil'inkilapning küqini qong qaqlisa, bumu bir türlik namuwapik məlqər bolidu, buningdinmu mukərrər halda yənə bir jəhəttiki yaman akiwət kelip qikidu. Xuning üqün, Zhongguoning siyasi

wəziyitigə həküm қılıxta təwəndiki möhim nuktilarnı qüxinix zərür:

1. Həzir Zhongguo inkilawining zhuguən küqi gərqə ajiz bolsimu, lekin əksiyətqi həkümran siniplarning Zhongguoning қalak wə zəip ijtimali iktisadiy tüzülüxi üstigə қurulqan barlik təxkilatları (həkimiyət, қorallıq küq, partiyə-guruh қatarlıkları) mu ajiz. Buning bilən izahlax mümkünki, əqrəbiy Yawropa məmlikətləridiki inkilapning həzirki zhuguən küqi Zhongguodiki inkilapning həzirki zhuguən küqidin ehtimal küqlük rəqəmli boluxi mümkün, lekin u məmlikətlərdiki əksiyətqi həkümran siniplarning küqi Zhongguodiki əksiyətqi həkümran siniplarning küqidin nuroqun həssə küqlük bolqanlıktın, u yərlərdə inkilap helimu dərhal partliyalmayıdu. Həzirki wakitta Zhongguo inkilawining zhuguən küqi gərqə ajiz bolsimu, əmma əksil'inkilawiy küqlərə nisbi türdə ajiz bolqanlıktın, Zhongguo inkilawi dolğunının kətirilixi əqrəbiy Yawropadikigə қarioqanda qokum tez bolidu.

2. 1927-yili inkilap məəqlup bolqandin keyin, inkilapning zhuguən küqi həkikətən zor dərijidə ajizlaxti. Kelip қalqan kiqikkinə küq, bəzi hadisilərdinla қarioqanda, yoldaxlarda (xundak karaxtiki yoldaxlarda) ümitsizlik hiyallirini pəyda kiliyi təbii. Lakin, mahiyəttin қarioqanda, tamamən undak əməs. Bu yerdə Zhongguoning "Uqkundin yanqın qıkıdu" digən bir kona səzini қollinxıqə bolidu. Bu, həzirki

wakittiki küq kiqikkinə küq bolsimu, lekin uning rawajlinixi nahayiti tez bolidu, digən səz. Bu küq Zhongguo xaraitida rawajlinix imkaniyitigila igə bolup kalmay, hətta rawajlinixning mukərrərligigimu igə, bu 30-may hərkiti wə uningdin keyinki uluk inkilap hərkitidə toluk ispatlandı. Biz ixka karaxta uning mahiyitigə kariximiz, uning hadisilirini bolsa pəkət bosuqidin atlap kirixning baxlamqisi dəpla biliximiz, bosuqidin atlap kirgəndin keyin, uning mahiyitini igəlliximiz kerək, muxula ixənqlik ilmiy təhlil usuli.

3. Əksil'inkilapning küqini məlqərləxtimu xundak, hərgiz uning hadisilirigila қariqili bolmayıdu, uning mahiyitigə karax kerək. Hunən-Jiangxi qegra rayonunu gejü kiliixning dəsləpkı məzgilidə, bəzi yoldaxlar xu qaqdiki Hunən shengweyning natoqra məlqirigə qindin ixinip ketip, sinipiy düxmənlərni bir tiyin-qimu ərziməydu dəp karidi; ta hazırlıqə külkilik parang bolup keliwatkan "Rasa təwrinip қaldi", "Taza alakzadə bolup kətti" digən ikki jümlə səz xu qaqda (1928-yıl 5-aydin 6-ayqıqə) Hunən shengweyning Hunən həkümərəni Lu Diping^③ning küqini məlqərləp eytkan təswiriyy səzi idi. Bundak məlqər astida siyasi jəhəttiki қaramlik mukərrər pəyda bolidu. Lekin xu yil 11-aydin bultur 2-ayqıqə (Jiang Jieshi guruhi bilən Guangxi guruhi otturisidiki urux^④ partlaxtin burun) təhminən 4 ay iqidə, düxmənning üqinqi ketimlik "birlixip yokitix" huju-

mi^⑤ Jinggangshen'gə yekinlixip kalojan qaqda, bir kisim yoldaxlar yənə "Kızıl bayrakni zadi kaqanoqıqə tutup turoqli bolar" digən gumanni otturiqə koydi. Əmiliyəttə, u wakit Ən'gliyə. Amerika wə Yaponiyılerning Zhongguodiki kürəxliri nahayiti axkara tüs alojan, Jiang Jieshi guruhi bilən Guangxi guruhi wə Feng Yüxiang guruhi otturisidiki yeqə wəziyiti xəkillən'gən, mahiyəttə, eksil'inkilap dolkuni pəsiyixkə baxlıqan, inkilap dolkuni kayta ketirilixkə baxlıqan wakit idi. Əmma u qaqda pəkət kizil armiyə wə yərlik partiyə təxkilatlıridila bir türlü ümitsizlik idiyisi bolup kalmay, hətta zhongyang-mu xu qaqda ənə xu yüzəki əhwallar bilən kaymukup kelixtin hali bolalmidi, xuning bilən uning-dimu ümitsizlik mukamları pəyda boldi. Zhongyangning 2-aydiki heti^⑥ xu wakitta partiyə iqidiki ümitsiz təhlillərgə wekillik kılıdiqan dəlil-ispat.

4. Həzirki keguən əhwal nəwəttiki yüzəki hadisilərnələ küzitip, mahiyətni közətməydiqan yoldaxlarnı həlimu asan kaymukturup koyidu. Bolupmu bizning kizil armiyide hizmət kiliwatkan kixilirimiz uruxta məqlubiyətkə uqriqan yaki tət tərəptin muhasirigə elinoqan yaki küqlük düxmən izoja qüxüp koqlıqan haman, muxundak wakitlik, pəwkul'addə, tar xaraitni kəpinqə əzi səzmigən halda omumlax-turuwetidu wə kengəytiwetidu, goya pütün məmlikət wə pütün dunyaning wəziyitudin ümit կalmoqan-dək, goya inkilapning əqəlibə kılıx istikbali nahayiti

tutuktək. Xuning üçün yüzəki əhwallarqıla esiliwelib, mahiyətni taxliwetidioğan bundak küzitixlərning boluxi ularning omumi əhwalning mahiyitini ilmiy yosunda təhlil kilmioğanlıq idindur. Zhongguo inkilawining dolkuni tez yetip keləmdü, yok, dəp sorilidioğan bolsa, bu həktə pəkət inkilap dolkunini kozqayadioğan hər hil ziddiyətlərning həkiki türdə aloğa karap rawajlanqan-rawajlanmioğanlıqını təpsili közətkəndila, bir kararoqa kəlgili bolidu. Həlkəradə jahan'gırlar bilən jahan'gırlar otturisidiki, jahan'gırlar bilən mustəmliliklər otturisidiki wə jahan'gırlar bilən ularning eż məmlikitidiki puroletariyat otturisidiki ziddiyətlər rawajlanqan ikən, jahan'girlarning Zhongguoni talixix ehtiyaji tehimu jiddilixidu. Jahan'girlarning Zhongguoni talixixi jiddilexkən haman, jahan'gırlar bilən pütün Zhongguo otturisidiki ziddiyət, jahan'gırlar bilən jahan'gırlar otturisidiki ziddiyət birlə wakitta Zhongguo ziminida rawajlinidu, xuning bilən Zhongguodiki hərkəysi guruh əksiyətqi həkümranlar otturisida kündin-kün'gə kengiyidioğan wə kündin-kün'gə kəskinlixidioğan yeqilar pəyda bolidu, Zhongguodiki hərkəysi guruh əksiyətqi həkümranlar otturisidiki ziddiyətlər kündin-kün'gə rawajlinidu. Hərkəysi guruh əksiyətqi həkümranlar otturisidiki ziddiyətkə-jünfalar otturisidiki yeqilar oja əgixip, baj, parak eqirlixidu, xundak kilip, bu, kəng kələmdiki baj, parak təlibüqilər bilən əksiyətqi həkümranlar otturisidiki ziddiyətning kündin-kün'gə

rawajlinixini tezlitidu. Jahan'girlik bilən Zhongguo milli sanaiti otturisidiki ziddiyətkə əgixip, Zhongguo milli sanaitining jahan'girlarning yol koyuxiqa erixəlməsligidin ibarət əmiliyət kelip qikidu, xundak kilip, Zhongguo burzuaziyisi bilən Zhongguo ixqlilar sinipi otturisidiki ziddiyət rawajlinidu, Zhongguo kapitalistliri ixqlarnı jenining beriqə ezix bilən nijat yoli tapmakqi bolidu, Zhongguo ixqiliri bolsa uningoqa karxilik kərsitudu. Jahan'girlarning shangpin tajawuzi, Zhongguo soda kapitalining xilixi wə həkümət baj. paraklirining eqirlixixiqa ohxax əhwallaroqa əgixip, pomixxiklar sinipi bilən dihanlar otturisidiki ziddiyət tehimu qongqurlixidu, yəni yər ijarisi wə jazanihorluk ekispilatatsiyisi tehimu eqirlixidu, dihanlar bolsa pomixxiklar oqa tehimu eeq bolup ketidu. Qət'əl mallirining besimi, kəng ixqi-dihanlar ammisining setiwelix küqining kurup ketixi wə həkümət baj. paraklirining eqirlixixi arkısida, wətən meli sodigərliri wə mustəkil ixləpqikarəquqilar kündin-kün'gə wəyran bolux əhwaliqa qüxüp keliwatidu. Əksiyətqi həkümətning təminat yetixməywatkən xaraitta armiyini qəksiz kəpəytixi wə xuning bilən uruxning kündin-kün'gə kəpiyip ketixi arkısida, əskərlər ammisi daim japalik əhwaloqa qüxüp keliwatidu. Delətning baj. paraklirining eqirlixixi, pomixxiklarning ijarə həkki wə kərz əsümlirining eqirlixixi həm urux apitining kündin-kün'gə kengiyixi arkısida, pütün məmlikətni

kaplioqan kəhətqilik wə basmiqilar apiti pəyda bolup, kəng dihanlar wə xəhər kəmbəqəlliri hayat kəqürəlməydiqan əhwaloja qüxüp keliwatidu. Məktəplərni dawamlik eqixka pul bolmioqanlıktın, okuwatkan nuroqun okuquqilar okuxsiz kelixtin ənsirəwatidu; ixləpqikirix kalak bolqanlıktın, məktəp püttürgən nuroqun okuquqilar ixka orunlixixtin ümitsizlini watidu. Əgər biz yukuridiki ziddiyətlərni qüxənsək, Zhongguoning nəkədər tügiməs təxwixlik wəziyəttə turuwatkanlıqini, nəkədər kalaymikan haləttə turuwatkanlıqini bilələymiz. Jahan'girlikkə karxi, jünfalaroja karxi, pomixxiklaroja karxi inkilap dolkuning nəkədər mukərrərligini bəlki nahayiti tez yetip kelidiqanlıqini bilələymiz. Zhongguoning həmmə yeri kuruk otun bilən toldi, nahayiti tez ot elip yanqınqa aylinidu. "Uqkundin yanqın qikidu" digən səz dəl wəziyət tərəkkiyati ning bap təswiri. Pəkət nuroqun jaylardiki ixqilar ning ix taxlixi, dihanlarning kozqılang kətirixi, əskərlərning topılang kətirixi wə okuquqlar ning okux taxlixining tərəkkiyatiqə nəzər salsakla, bu "uqkun" din "yanqın" qikidioqan wakitka, xək-xübhisiz, uzak kalmioqanlıqini bilələymiz.

Yukuridiki səzlərning asasiy məzmuni bultur 4-ayning 5-küni partiyə aldinkı səp weyyüən-huyining zhongyangqa yazqan hetidə bayan kilip etülgən idi. U həttə mundak diyilgən:

"Zhongyangning bu (1929-yil 2-ayning 9-künidiki) hetidə keguən wəziyət bilən zhuguən kütqning ikkilişi bək ümitsizlik bilən məlqərlən'gən. Guomindangning Jinggangshən'gə üq ketim 'hujum kılıp yokitix' yürgüz-gənligi əksil'inkilapning əng yukuri dolkunini kərsətti. Lekin u muxuning bilən tohtaydu, buningdin keyin əksil'inkilap dolkuni pəydin-pəy pəsiyidu, inkilap dolkuni pəydin-pəy ərləydu. Partiyining jənggiwarlıqı wə təxkiliy küqi gərqə zhongyang eytkandək ajiz bolsimu, lekin əksil'inkilap dolkuni pəydin-pəy pəsəygən wəziyəttə, qokum nahayiti tez əsligə kelidu, partiyə iqidə kadirlarning passiplik pozitsiyisimu qapsan yokılıdu. Amma qokum bizgə mayıl bolidu. Kiroqinqilik®, əlwettə, belikni suning qongkur yerigə həydigənlilik, geyliang-zhuyimu əmdi ammiqə qakirik kılalmayıdıqan bolup kaldı. Ammining guomindangoqa bolqan ham hiyalı qokum nahayiti tez yokılıdu. Kəlgüsidi ki wəziyəttə hərkəndək partiyə-guruhmu ammini gongchəndangdin tartip ketəlməydu. Partiyining 6-kurultiyi® kərsətkən siyasi luxiən wə təxkiliy luxiən toqra: Inkilapning hazırlığı basquqi sotsiyalizim əməs, bəlki demokratizim, partiyining (Əskərtix: 'qong xəhərlərdiki' digən sözni қoxux kerək) hazırlığı wəzipisi dərhal қozqılang kətirix əməs, bəlki ammini kolqa kəltürük. Lekin inkilapning rawajlinixi nahayiti tez bolidu, korallık қozqılangni təxvik kılıx wə təyyarlaxka aktip pozitsiyə tutux lazıim. Qong kalay-mikanqılık boluwatkan hazırlığı wəziyəttə, pəkət aktip xoar wə aktip pozitsiyə bolqandila, ammiqə rəhbərlik kılıqlı bolidu. Partiyining jənggiwarlıqını əsligə kəltürüxmu qokum muxundak aktip pozitsiyə astidila mümkün bolidu. Puroletariyat rəhbərliyi—inkilapning qəlibə

ķazinixinining birdin-bir aqkuqi. Partiyining puroletariyatlıq asasını tikləx, mərkiziy rayonlardıki sənəət orunlırıda zhibularnı bərpa kılıx hazırlı wakitta partiyining təxkiliy jəhəttiki möhim wəzipisi; lekin, xuning bilən billə, yezillardıki kürəxni rawajlandurux, kiqik rayonlarda kızıl hakimiyət kurux, kızıl armiyini bərpa kılıx wə kengəytix bolupmu xəhərlərdiki kürəxlərgə yardım berixning wə inkilap dolğunining ketirilixini aloqa sürüxning asasiy xərti. Xuning üçün, xəhərlərdiki kürəxlərdin wazkeqix hata; lekin dihanlar küqining rawajlinixidin korkup, uning ixqilar küqidin exip ketixi inkilapka paydisiz dəp karalsa, eger partiyə əzaliri arisida bundak pikir bolsa, bizqə, bumu hata. Qunki yerim mustəmlikə Zhongguoning inkilawida pəkət dihanlar kürəxi ixqilar rəhbərligigə erixəlmigənliliktin məqəlubiyətkə uqriqan əhwalla bolqan, dihanlar kürəxinining tərəkkiyati ixqilar küqidin exip kətkənliliktin inkilapning ezigə paydisiz bolqan əhwal bolmioqan.”

Bu həttə kızıl armiyining hərkət celüesi toqrisidiki məsilihə təwəndikiqə jawap berilgən:

“Zhongyang bizdin, kızıl armiyini saklap kelix wə ammini կօզօյաք մəksididə, կօչուլարնi սաքաք բէլəklərgə bəlüp, yezilarqa tarkitixni, Zhu De wə Mao Zedongning koxunlardın ketixini, xuning bilən qong nixanlarni yoxuruxni tələp kılıdu. Bu—əmiliyətkə muwapik kəlməydiqan pikir. Biz liən yaki yingni birlik kiliq, mustəkil hərkət kılıxni, yezilarqa tarkılıxni, partizanlıq zhənshusini kollinip ammini կօզօյաքni, nixan bolup kelixtin saklinixni 1927-yil kixtin baxlapla pilanlıqan, bəlki nuroqun ketim əməlgə koyup bakğan iduk, əmma

həmmisi məqlup boldı. Qünki: (1) Asasiy küq bolğan kızıl armiyidikilərning kəpqılığı yərlik kixilər əməs, yərlik chiweydüyidikilərdin pərklinidu. (2) Uxxak bəlübətkəndə, rəhbərlik mukəmməl bolmay kalidu, yaman xaraitka takabil kelelməy, asanla məqlup bolidu. (3) Asanla düxmən təripidin bir-birləp tarmar əlinip ketidu. (4) Xarait ənqə yaman bolsa, əxunlarnı top-lax xunqə zərür, rəhbərlərning kət'i kürəx kilişimu xunqə zərür, xundak kılqandila, iqlik əsimni ittipak-laxturup, düxmən'gə takabil turoqili bolidu. Pəkət yahxi xaraittila əskiriy küqni bəlüp partizanlıq kılqili bolidu, rəhbərlərə yaman xarait waktidikidək əxundın bir minutmu ayrılmayıqan bolup ələməydi.

Bu səzlərning kəməqiliyi xuki, əskiriy küqni bəlüwetixkə bolmayıqanlıqıqa kəltürülgən asasların həmmisi passip asaslar, bu nəhayiti yetərsiz. Əskiriy küqni toplaxning aktip asaslari xuki, topliqandila, zorraq düxmənni yokatkılı bolidu, xəhər-zhenlarnı aloqılı bolidu. Zorraq düxmənni yokatkan və xəhər-zhenlarnı aloqandila, kəng dairidiki ammini əzələp, birnəqqə nahiyyə bir parqə kilip birləxtürül-gən hakimiyətni kuroqılı bolidu. Xundak kılqandila, yirak - yekindikilərning dikkət - etiwarını əzələp, dolğunını aloqa sürüxtə əmiliy ünümge erixkılı bolidu. Məsilən, biz ozakı yili kuroqan Hunən-Jiangxi qəgra rayon hakimiyitimi, bultur kuroqan əqrəbiy Fujian hakimiyəti@mu mana xundak əskiriy küqni toplax

siyasitining nətijisi. Bu—omumi pirinsip. Əmdi əskiriy küqni bəlidiojan wakitmu bolamdu, yok? digən məsiligə kəlsək, bumu bolidu. Partiyə aldinkı səp weyyüənhuyining zhongyang oqa yazən hetidə kizil armiyining partizanlıq zhənshusi bayan kılın-qan, u əskiriy küqni yekin arılıqlar oqa bəlüxni əz iqigə alojan:

“Bizning 3 yıldın buyan kürəxlərdə erixkən zhənshuyimiz, həkikətən, kədimki wə hazırkı zamanningmu, Zhongguo wə qət'əllərningmu zhənshuliri oqa ohximaydu. Bizning zhənshuyimizni kollanoqanda, ammiwi kürəxning kozojilixi kündin-kün'gə kengiyidu, hərkəndak küqlük düxmən bizni heqnimə kılalmaydu. Bizning zhənshuyimiz partizanlıq zhənshusi. Omumən kılıp eytkanda: ‘Əskiriy küqni bəlüp ammini kozojax, əskiriy küqni tolap düxmən’gə takabil turux.’ ‘Düxmən hujum kilsə qekinix, düxmən tohtisa parakəndə kiliç, düxmən qarqisa hujum kiliç, düxmən qekinsə arkisidin koqlax.’ ‘Mukim gejü rayon kurux@ta dolğun xəklidə ilgiriləx siyasitini kollinix. Küqlük düxmən izimizoqa qüxüp koqlıqanda, kuyun xəklidə qəmber hasil kiliç siyasitini kollinix.’ ‘Nahayiti kiska wakit iqidə nahayiti obdan usul bilən nahayiti kəp ammini kozojax.’ Bundak zhənshu huddi tor selixka ohxax, halıqan wakitta yeyix, yənə halıqan wakitta yiqliwelix mümkün. Torni yeyip ammini koloja kəltürümüz, torni yiçıp düxmən’gə takabil turimiz. 3 yıldın buyan muxundak zhənshuni kollinip keliwatımız.”

Bu yerdə eytiloqan “yeyix” əskiriy küqni yekin arılıqlar oqa bəlüxni kərsitudu. Məsilən, Hunən-Jiangxi

qegra rayonida Yongxin nahiyisini birinqi ketim elixta 29-tuən wə 31-tuənlerner Yonxin nahiyisi dairisidə əskiriy küqni bəlgənligi. Yənə məsilən, Yongxin nahiyisini üçinqi ketim elixta 28-tuənnin Ənfu nahiyisining qegrisiqa, 29-tuənnin Liənhua nahiyisigə, 31-tuənnin Ji'ən qegra rayoniqa əskiriy küqni bəlgənligi. Yənə məsilən, bultur 4-aydin 5-ayçıqə jənubiy Jiangxidiki nahiyilərdə əskiriy küqning bəlün'gənligi, 7-ayda əqərbiy Fujiəndiki nahiyilərdə əskiriy küqning bəlün'gənligi. Əskiriy küqni yirak arılıklarqa bəlüxkə kəlsək, bu pəkət yahxıraq xaraıt wə bir kədər mukəmməl rəhbiri y organdin ibarət ikki xərt astidila mümkün bolidu. Qunki əskiriy küqni bəlüxtin məksət—ammini tehimu koloqa kəltürük, yər inkilawini wə hakimiyyət kuruuxni tehimu qongkurlaxturux, kizil armiyə wə yərlik korallik küqlərni tehimu kengəytix imkaniyətlirigə igə bolux. Əgər bu məksətlərgə yətkili bolmisa, yaki eksiqə, əskiriy küqni bəlüwətkənlik səwiwi bilən məqlubiyətkə uqrap, kizil armiyining küqi ajizlap kətsə, məsilən, ozaki yil 8-ayda Hunən-Jiangxi qegra rayonida əskiriy küqni bəlüp Chenzhouqa hujum kılqandikidək bolsa, undakta bəlgəndin bəlmigən yahxi. Əgər yuğurida eytiloqan ikki xərt hazırlanqan bolsa, u halda, xübhisizki, əskiriy küqni bəlux kerək, qunki bu ikki xərt astida top-laxka kariqanda bəlux tehimu paydilik.

Zhongyangning 2-aydiki hetining rohi yahxi

əməs, bu hət 4-jün partiyə təxkilatidiki bir kisim yoldaxlaroqa yaman təsir bərdi. Zhongyangning xu qaođa yənə bir omumi ukturuxi bar idi, uningda, Jiang Jieshi guruhi bilən Guangxi guruhi otturisida urux partlixı natayın, diyilgən. Lekin xuningdin keyin zhongyangning məlqər wə yolyorukliri, omumən kılıp eytkanda, toqra boldi. Məlqər muwapik bolmioğan həlikə omumi ukturuxni zhongyang yənə bir omumi ukturux qıkırıp tüzətti. Kızıl armiyigə əwətilgən bu hətkə gərqə tüzütx berilmigən bolsimu, əmma keyinkı yolyoruklarda undak ümitsizlik mukamları kerülmidi, kızıl armiyining hərkəti toqrisidiki təxəbbusmu bizning təxəbbusımız bilən birdək boldi. Lekin zhongyangning həlikə hetining bir kisim yoldaxlaroqa bərgən yaman təsiri həlimu məwjut. Xuning üçün, mən bu məsile toqrisida həlimu qüxənqə berixning zərüriyiti barlıqını hes kiliwatımən.

Jiangxini bir yilda kolşa kəltürük toqrisidiki pilannimu partiyə aldinki səp weyyüənhuyi bultur 4-ayda zhongyangoqa yollioğan idi, keyin Yüduda bu toqrlılık bir ketim kararmu kılındı. Xu qaođa kərsitilgən asaslar—zhongyangoqa əwətilgən həttə bayan kılınoğan—təwəndikiqə:

“Jiang Jieshi guruhi bilən Guangxi guruhining budüyliri Jiujiang ətrapida bir birini kistap keliwatidu, qong urux partlax aldida turuptu. Ammiwi kürəxning əsligə kelixi, uning üstigə, eksiyətqil həkümranlığının iqliki ziddiyitining kengiyixi arkısında inkilap dolkunu pat

arida yetip kelixi mümkin. Muxundak wəziyəttə hizmetlərni orunlaxturuxta biz xuni hes kıldıkkı, jənuptiki əlkiler iqidə Guangdong wə Hunənlərdiki məybənlər wə pomixxiklarning hərbi küqliri nahayiti zor, Hunəndə bolsa partiye təxkilatlinining karamlik hatalıqı səwiwidin, partiye iqı wə partiye texidiki ammidin pütünləy digüdək ayrılduk. Fujıən, Jiangxi, Zhejiang əlkiliridə bolsa baxğıqə bir wəziyət wujutka kəldi. Birinqidin, bu üq əlkidə düxmənning hərbi küqliri əng ajiz. Zhejiangda pəkət Jiang Bocheng^⑫ning az sanda əlkilik mudapiə koxunila bar. Fujıəndiki 5 koxunda 14 tuən bolsimu, lekin Guo Fengming lüsü^⑬ tarmar kilindi; Chen Guohuy wə Lu Xingbang^⑭ koxunlirining həmmisi basmıqi koxunlar, jənggiwarlıqı nahayiti təwən; 2 lü luzhəndüy dengiz boyida bolup, ilgiri urux kılıp bakmioqan, jənggiwarlıqı jəzmən zor əməs; pəkət Zhang Zhen koxuni^⑮la bir kədər urux əllalaydu, lekin Fujıən shengweyning təhliligə karioqanda, Zhang Zhen koxuningmu pəkət ikki tuəningla jənggiwarlıqı üstünrək ikən. Uning üstigə, Fujıən hazır pütünləy kalaymikan haləttə bolup, birlikkə kəlmigən. Jiangxidiki Zhu Peyde^⑯ kisimi bilən Xiong Shihuy^⑰ kisimida jəmi 16 tuən bar, ular Fujıən wə Zhejianglardiki hərbi küqlərdin küqlük bolsimu, əmma Hunəndikisigə selixturoqanda kəp ajiz. Ikkinqidin, üq əlkidə karamlik hatalıkları bir kədər az. Zhejiangdiki əhwalning bizgə anqə enik əməsligini hesapka almiqanda, Jiangxi, Fujıən əlkilirining partiye wə ammiwi asasi Hunənningkidin yahxirak. Jiangxini elip eytsak, ximaliy Jiangxining Deən, Xiushuy wə Tonggu nahiyiliridə tehi heli asasımız bar; qərbəyi Jiangxining Ninggang, Yongxin, Liənhua, Suychuən nahiyiliridə partiyining wə chi-

weydüylərning küqi helimu məwjut; jənubiy Jiangxidin ümit tehimu zor, Ji'ən, Yongxin, Xingguo katarlıq nahi-yilərdə kızıl armiyining 2- wə 4-tuənləri kündin-kün'gə rawajlanmakta; kızıl armiyining Fang Zhimin kisimi yokitılıp kətmidi. Xundak kılıp, Nənchangni korxiwelik wəziyiti wujutka kəldi. Biz zhongyang oqa təklip berimizki, guomindang jünfalırı uzaktın buyan urux kiliwatkan məzgildə, biz Jiang Jieshi guruhi wə Guangxi guruhlırının qolidin Jiangxini eż kolimizoqa eliximiz, xuning bilən bir wakitta, qərbiy Fujian wə qərbiy Zhejiangnimu қoloqa kəltürüxicimiz kerək. Bu üq əlkidə, kızıl armiyining sanini kəpəytiximiz, ammiwi gejülərni wujutka kəltürüxicimiz, bu pilanni bir yil iqidə orunliximiz lazım."

Yukurida Jiangxini қoloqa kəltürük toqrisida eytil-qan səzlərning natoqra yeri—muddətning bir yil kılıp bəlgilən'gənligi. Jiangxini қoloqa kəltürüvkə kəlsək, bu Jiangxining əzidiki xərtlərdin baxka, məmlikət boyiqə inkilap dolkunining pat arida yetip kelidiqanlıqidin ibarət xərtnimu eż iqigə alidu. Qunki inkilap dolkunining pat arida yetip kelidiqanlıqioqa ixənməy turup, Jiangxini bir yilda қoloqa kəltürük hulasisigə kelix hərgiz mümkün əməs. U təklipning kəmqligi—muddətning bir yil kılıp bəlgilən'gənligi, xunga, uning təsiri bilən, inkilap dolkuni pat arida yetip kelidu, digəndiki "pat arida" digən səz bir az aldi-rangoqluk tüsini almay կalmidi. Jiangxidiki zhuguən wə keguən xərtlərgə kəlsək, bular nahayiti dikkət kilişkə ərziydu. Zhongyang oqa əwətilgən həttə eytil-

qandək zhuguən xərtlərdin taxkiri, keguən xərtlərdin hazır enik kilip kərsətkili bolidioğan üq nukta bar: Birinqi, Jiangxining iktisadi asasən feodallik iktisat, soda burzuaziyisining təsir küqi azrak, pomixxiklarning korallik küqlirimu jənuptiki əlkilərning hərkəndioqidikigə қarioqanda ajiz. Ikkinqi, Jiangxi əlkisining əz қoxuni yok, bu yərni əzəldin tartip qət əlkilərdin kəlgən қoxunlar mudapiə kılıp turuwatidu. Qəttin kəlgən қoxunlar “gongchəndangni yokitix”, “basmiqilarни yokitix”ta əhwal bilən tonux əməs, uning üstigə, bu ix ularoqa xu əlkining əz қoxunliridək ziq munasiwətlik əməs, xunga, kəpinqə, anqə kizqinlik kərsətməydu. Üqinqi, jahan'girlarning təsiridin bir kədər yirak, u Xianggangoqa yekin bolqan, həmmə ixi digüdək Ən'gliyining ilkidə boluwatkan Guangdongdək əməs. Bu üq nuktini qüxənsək, nimə üqün Jiangxidiki yeza kozqılanglirining hərkəndak əlkidikidin omumyüzlük bolidioğanlıqını, kızıl armiyə wə partizan düylirining hərkəndak əlkidikidin kəp bolidioğanlıqını qüxən'gili bolidu.

Inkilap dolkuni pat arida yetip kelidu, digəndiki “pat arida” digən sözni қandak izah lax — nuroqun yoldaxlar üçün ortak məsilə. Marksizimqilar palqi əməs, ular kəlgüsidi ki tərəkkiyat wə əzgirixlər toqrisida pəkət qong yenülüxnila eytip berixi kerək wə eytip berələydu, wakti-saitini elük halda bəlgili-məsligi kerək wə bəlgiliximu mümkün əməs. Lekin mening, Zhongguo inkilawining dolkuni pat arida

yetip kelidu, diginim hərgiz bəzilərning “yetip kelixi mümkün” diginigə ohxax pütünləy əmiliy əhəmiyyəti bolmioqan, eriximən dəp erixkili bolmaydiqan kuruk bir nərsə əməs. U—dengiz yakısidə turup yirakka karioqanda, dengizdin moma yaqıqining uqi kərungən bir kemə, u—igiz taoqning qoqqisida turup yirakka karioqanda, xərkətin nur qeqip əmdila kətiri-liwatkan bir kuyax, u—anisining kəsiqida kattik təwrəwatkan, pat arida dunyaqə kelidiqan bir bowak.

Izahlar

① Yoldax Fang Zhimin Jiangxi əlkisining Yiyang nağıyisi-din, Zhongguo gongchəndangi 6-nəwətlik zhongyang weyyüənhuyining weyyüəni, Jiangxining xərkəy ximal əksidiki kəsildik rayonni wə kəsildi armiyə 10-jünini kuroquqi. U 1934-yili kəsildi armiyining Yapon baskunqılırioqa karxi aldin əwətilgən əksilərini baxlap, ximaloqa mangooqan idi. 1935-yil 1-ayda guomindangning əksilinkilawiy əksilərini bilən kılqan jəngdə əksilərini qüxüp ketti. Xu yil 7-ayda Nənchangda kəhrimanlıq bilən kurban boldı.

② Yoldax Mao Zedong bu yerdə eytən “inkilapning zhuguən küqləri” təxkillik inkilawiy küqlərini kərsitudu.

③ Lu Diping guomindang jütfasi, 1928-yili guomindangning Hunən əlkisining zhuxisi idi.

④ Jiang Jieshi guruhi bilən Guangxi guruhi otturisidiki urux 1929-yil 3-wə 4-aylarda guomindangning Nənjing jütfasi Jiang Jieshi bilən Guangxi jütfasi Li Zongren wə Bəy Chongxilar otturisida bolqan uruxni kərsitudu.

⑤ Bu 1928-yilning ahiridin 1929-yilning bexiqiqliqə Hunən wə Jiangxilardiki guomindang jütfalirinining kəsildi armiyə genjüdisi Jinggangshən'gə kılqan üqinqi kətimlik hujumını kərsitudu.

⑥ "Zhongyangning 2-aydiki heti" Zhonggong zhongyangning 1929-yil 2-ayning 9-küni partiyə aldinkı səp weyyüən-huyiqası əwətkən hetini kərsitudu. Partiyə aldinkı səp wey-yüənhuyining bu əsərdə nəkil kəltürulgən 1929-yil 4-ayning 5-küni zhongyangqa əwətkən hetidə zhongyangning hetining məzmuni, asasən, xu wakittiki wəziyət toqrisidiki məlqər wə kizil armiyining hərkət celüesi məsilisi kışkıraqa kərsitilgən. Zhongyangning bu hetidə otturiqə köyulqan pikirlər muwapik əməs idi, xunga partiyə aldinkı səp weyyüənhuyi zhongyangqa əwətkən hetidə baxkıraqa pikirləri otturiqə köyən.

⑦ Bu eksil'inkilawiy küqlərning həlkəning inkilawiy küqlərigə təkəbil turuxta kollanoqan ənənə kırqınqılıq wastilirini kərsitudu.

⑧ "Partiyining 6-kurultiyi" Zhongguo gongchəndangining 1928-yil 7-aydiki məmlikətlik 6-kurultiyini kərsitudu. Bu kurultay 1927-yili inkilap məəlup bolqandin keyin, Zhongguo inkilawining haraktır jəhəttin yənilə jahan'girlikə wə feodalizimə qarxi burzua demokratik inkilap ikənlərini kərsitip etti, xuningdək yengi inkilap dolkunu yetip kelixininə mukərrərlərini lekin bu yengi inkilap dolkunu tehi yetip kəlmigənlərini, xunga u wakittiki inkilap zönglüxiəni ammini ələn qoşa kəltürük ikənlərini kərsitip etti. 6-kurultay 1927-yildiki Chen Duxiuning ong təs-limqılıgidin hesab aldi, 1927-yili inkilap məəlup bolqandin keyin, 1927-yilning ahiri wə 1928-yilning bexida partiyə iqidə yüzbərgən "sol" karamlıknım管道 pipən qıldı.

⑨ 1929-yili kizil armiyə Jinggangshəndin xərkəkə ərəp Fujian'gə yürüx kilip, yengi inkilawiy genjüdi bərpa kılqan, Fujianning qərbidiki Longyan, Yongding, Shanghang nahiyiliridə həlk inkilawiy hakimiyyətlərini kurqan idi.

⑩ "Mukim gejü rayon kurux" ixqi-dihan kizil armiyisining bir kədər mustəhkəm inkilawiy genjüdi kuruxını kərsitudu.

⑪ Jiang Bocheng xu wakitta guomindangning Zhejiang əlkisidiki baoən silingbusining silingi idi.

⑫ Guo Fengming lüsü Fujian əlkisidiki guomindang əxununu kərsitudu.

⑬ Chen Guohuy wə Lu Xingbanglar Fujiən elkisidiki məxhur basmiqilar bolup, ularning қoxunliri guomindang təripidin etkü-züwelinip kayta tütülgən.

⑭ Zhang Zhen guomindang қoxuning bir shizhangi.

⑮ Zhu Peyde guomindang jünfasi, xu wakitta guomindangning Jiangxi elkilik həkümítining zhuxisi idi.

⑯ Xiong Shihuy xu wakitta Jiangxida turuxluk, guomindang қoxuning bir shizhangi idi.

IKTISADIY HIZMƏTKƏ ƏHMIYƏT BERIX LAZIM*

(1933- yil 8- ayning 20- künü)

Inkilawiy uruxning kəskin rawajlinixi bizdin ammini səpərwər kilip, iktisadiy səptiki hərkətni dərhal қanat yaydurup, zərür wə mümkün bolqan hər hil iktisadiy kurulux ixlirini elip berixni tələp kilmakta. Nime üqün? Ҳazir bizning barlıq hizmətlirimiz inkilawiy uruxning qəlibə kazinixioqa, aldi bilən düxmən elip baroqan bəxinqi ketimlik "korxap yokitix"^①ni tarmar kilih uruxining üzül-kesil qəlibə kazinixioqa karitilixi; maddi jəhəttiki xərtlərni қoloqa kəltürüp, kızıl armiyining ozuk-tülügini wə təmina-tini kapalətləndürükə karitilixi; həlk ammisining turmuxini yahxilap, bu arkilik həlk ammisining inkilawiy uruxka katnixix aktipliqini tehimu қoz-qaxka karitilixi; iktisadiy səptə kəng həlk ammisini təxkilləp wə ularnı tərbiyiləp, uruxni yengi ammiwi küqkə igə kilihka karitilixi; iktisadiy kurulux arkilik ixqilar bilən dihanlarning ittipakını mustəhkəm-

* Bu-yoldax Mao Zedong 1933- yil 8- ayda Jiangxining jənubiy kismidikı 17 nahiyining iktisadiy kurulux hizmiti yioqinida sezligen nutuk.

ləxkə, ixqi-dihan demokratiyisi diktaturisini müstəhkəmləxkə, puroletariyat rəhbərligini küqəytiyixkə əkaritilixi lazim. Muxularning həmmisi üçün, iktisadiy jəhəttiki kurulux hizmitini elip berixka toqra kelidu. Buni hər bir inkilawiy hadim enik tonuvelixi lazim. Ilgiri bəzi yoldaxlar, inkilawiy uruxka yetixəlməywatsak, iktisadiy kurulux hizmətlirini elip berixka nədə wakit bolsun, dəp karaytti, xunga kimki iktisadiy kuruluxtin səz aqsa, uni "ongqıl" dəp tillaytti. Ular, inkilawiy urux xaraitida iktisadiy kurulux elip berixning imkaniyiti yok, urux əng ahirkı qəlibigə erixip, teq, hatırjəm xarait barlikka kəlgəndila, iktisadiy kurulux elip barəqli bolidu, dəp karaytti. Yoldaxlar, bu pikir toqra əməs. Bundak pikirdiki yoldaxlar əgər iktisadiy kurulux elip berilmisa, inkilawiy uruxning maddi xərti kapalətkə igə bolalmaydiqanlıqını, həlkning uzak muddətlik urux dawamida halsirap əkalidioqanlıqını qüxənməydu. Ərangalar, düxmən iktisadiy əmal yürgütüwatidu, məkkar sodigərlər wə əksiyətqilər bizning pul muamilə wə soda-setik ixlirimizəqə buzqunqılık kiliwatidu, kızıl rayonlrimizning taxki sodisi nahayiti qong toşkunlukka uqravatidu. Əgər bu kiyinqiliklərnı yəngmisək, inkilawiy uruxka nahayiti zor təsir yətməndu? Tuz nahayiti kimmət, bəzidə tepilməydu. Xal küz wə kixta ərzən bolidu, ətiyaz wə yazda bəkmə kimmət-ləp ketidu. Bu əhwallar ixqilar wə dihanlarning

turmuxioqa dərhal təsir yətküzüp, ularning turmu-xini yahxilaxka imkaniyət bərməywati. Bu ixqi-dihanlar ittipakidin ibarət muxu tüp luxiən'gə təsir yətküzməmdü? Ixqi-dihanlar ammisi əgər əz tur-muxliridin narazi bolsa, bu bizning kizil armiyini kengəytix, ammini inkilawiy uruxka katnixixka səpərwər kılıx hizmitimizgə təsir yətküzməmdü? Xuning üçün, inkilawiy urux xaraitida iktisadiy kurulux elip barmaslik kerək, dəp karaydioqan bundak pikir intayın hata. Bundak pikirdiki kixilermu daim, həmmə ix uruxka boysunuxi kerək, diyixidu, ular əgər iktisadiy kurulux əməldin kal-durulsa, bu uruxka boysunoqanlıq əməs, bəlkı uruxni ajizlaxturoqanlıq bolidioqanlıqını qüxənməydu. Pəkət iktisadiy səp jəhəttiki hizmətlərni kanat yaydurup, kizil rayonlarning iktisadini rawajlan-duroqandila, andin inkilawiy uruxni heli maddi asaska igə kılalayımız, hərbi jəhəttiki hujumimizni onguxluk kanat yaydurup, düxmən elip baroqan "korxap yokitix"ka küqlük zərbə berələymiz; andin kizil armiyini kengəytip, urux sepimizni birnəqqə ming li yərgə kədər kanat yayduruxka, kizil armi-yimizni kəlgüsü onguxluk xaraitta Nənchangoqa. Jiujangoqa bimalal hujum kılıx imkaniytigə igə kılıxka, kizil armiyimizni əzигə ozuk-tülüük tepix hizmitini azayıtip, pütün dikkitini düxmən bilən urux kılıxka қaritidioqan kılıxka kadir bolalayımız; andin yənə kəng ammini turmux jəhəttin heli қanaətlinip,

tehimu hoxallik bilən kızıl armiyigə katnixidiqan, türlük inkilawiy hizmətlərni ixleydiqan kılalayımız. Muxundak kilixnila uruxka boysunoqanlıq digili bolidu. Həzir jaylardiki inkilawiy hadimlar arisida tehi nuroqun kixilər iktisadiy kurulux hizmitining inkilawiy uruxtiki möhimliqini qüxənməydu, tehi nuroqun yərlik həkümətlər iktisadiy kurulux məsili-sini əhməyət berip muzakirə kılqını yok. Jaylardiki həkümətlərning həlk igiligi bulirining təxkili tehi mukəmməl əməs, bəzilirigə hətta buzhangmu tepilməqan, yaki hizmet əməkliyi təwənrək kixilər bilənla san toxkuzuloqan. Kopiratiplarnı rawajlan-durux tehi baxlinix baskuqidila turuwatidu, axlikni təngxəx hizmitimu tehi bir kisim jaylardila baxlan-qan. Jaylar iktisadiy kuruluxtin ibarət bu wəzipini tehi kəng ammiqə təxvik kilmidi (Bu intayın möhim idi), amma arisida iktisadiy kurulux üçün kürəx kılıdiqan kizojin kəypiyatni tehi wujutka kəltürmədi. Bu əhwallarning həmmisi iktisadiy kuruluxning möhimliqioqa etiwarsız əariqanlıktın kelip qikkan. Biz, yoldaxlarning muxu kətimki yığında elip baroqan muzakiriliri wə kaytkandin keyin yığınınning rohini yətküzüxi arkilik, pütün həkümət hadimliri arisida wə kəng ixqi-dihanlar ammisi arisida iktisadiy kurulux jəhəttə bir türlük kizojin kəypiyatni qoqum wujutka kəltürüximiz lazim. Həmməylən'gə iktisadiy kuruluxning inkilawiy uruxtiki möhimliqini bildürüp, tirixip iktisadiy kurulux zayomi tarkitix,

kopiratsiyilixix hərkitini kanat yaydurux, omum-yüzlük axlik sangliri kurux, ehtiyat sangliri kurux lazim. Hər bir nahiyidə bardin axlik təngxəx xəbisi kurux, mohim rayonlarda, mohim bazarlarda axlik təngxəx tarmiqi kurux lazim. Bir tərəptin, axliyimiz kizil rayonlar dairisidə axlik exinidioqan jaylardın axlik yetixməydiqan jaylarqa yətkilip turidiqan bolsun, axlik bəzi jaylarda dəwilixip əkiliq, bəzi jaylarda təpilmaydiqan, bəzi jaylarda bahası bək təwən, bəzi jaylarda bahası bək yukuri bolup ketidiqan bolup kalmisun; yənə bir tərəptin, rayonimizdiki oxuk axlikni pilanlık türdə (qəksiz əməs) chukou kilip, ak rayonlardın zərür istimal buyum-lirini setiweliximiz, buning bilən məkkar sodigər-lerning arılıktiki ekispilatatsiyisidin sakliniximiz lazim. Həmməylən tirixip, yeza igiligi wə kol sanaət ixləpqikirixini rawajlanduruximiz, dihanqılık say-manlirini kəpləp yasap, hakni kəpləp ixləpqikirip, kelər yillik hosulni axuruximiz, wu rodisi, yaqaq, zhango, kəqəz, tamaka, kəndir rəht, mogu, yal-puz yeqiqa ohxax alahidə məhsulatlarning ilgiriki məhsulat miktarini əsligə kəltürüximiz wə ularni ak rayonlarqa kəpləp qikiriximiz lazim.

Chukou wə jinkou sodilirining miktaridin karı-qanda, bizning birinqi orunda kəpləp chukou kilidioqinimiz axlik. Hər yili təhminən 3 milyon dən xal chukou kiliçiz, dimək, 3 milyon kixininə hər biri qətkə ottura hesab bilən bir dən xal qikirip,

zərür istimal buyumlarını almaxturuwalidu, buning-din az bolmisa kerək. Bu tijarətni kandak adəmlər kiliwatidu? Həmmisini sodigərlər kiliwatidu, sodigərlər bu otturida dəhxətlik ekispilatatsiyə yürgütüwatidu. Bultur Wən'ən, Təyhe nahiyilirining dihanlıri xalning bir dənini 5 məqəndin sodigərlərgə satkan idi, sodigərlər uni Gənzhouqə elip berip, bir dənini 4 koyqəndin setip, 7 həssə payda aloqan. Yənə karap bakaylı, 3 milyon kixigə yilioqə təhmi-nən 9 milyon koyqənlik tuz, 6 milyon koyqənlik rəht ketidu. Bu 15 milyon yüənlik tuz wə rəhtni jinkou ķilixni ilgiri sodigərlər elip baroqanlıqını eytip olturuxning hajiti yok, buning bilən bizning karımız bolmioğan. Sodigərlərning bu otturidiki ekispilatatsiyisi, həkikətən, nahayiti zor. Məsilən, sodigərlər Meyxiən nahiyisigə berip, bir koyqən'gə 7 jingdin tuz setiwelip, rayonimizə elip kelip, bir koyqən'gə 12 sərdin satidu, bu kixini kattik qəqütidioğan ekispilatatsiyə əməsmu? Əmdi bu ixni koli-mizoqə almay bolmayıdu, buningdin keyin qokum kəlimizoqə eliximiz lazim. Bizning taxki soda idarilirimiz bu jəhəttə nahayiti zor tirixqanlıq kərsitixi lazim.

Iktisadiy kurulux zayomi tarkitixtin kəlgən 3 milyon yüən pul kandak ixlitilidu? Biz uni mundak ixlətməkqimiz: 1 milyoni kizil armiyining urux hira-jiti üçün berildi, 2 milyoni kopiratiplarning, axlik təngxəx idarilirining, taxki soda idarilirining dəs-

mayə kilixiqa kərz berilidu. Buningdin az kismi ixləpqikirixni rawajlanduruxka ixlitilidu, kəp kismi chukou wə jinkou sodilirini rawajlanduruxka ixlitilidu. Bizning məksidimiz ixləpqikirixni rawajlanduruxla bolup əalmastın, bəlki ixləpqikiriloğan məhsulatlarnı chukou kilip, muwaşır bahada setix, xuningdək ak rayonlardın təwən bahada tuz wə rəht setiwelip, həlk ammisioqa təksim kilip berix, buning bilən düxmənning əmalını buzux, sodigərlərning ekispilatatsiyisini tosux. Biz həlkning iqtisadını kündin-kün'gə rawajlandurup, ammining turmuxini zor dərijidə yahxilap, maliyə kirimimizni zor dərijidə axurup, inkilawiy urux wə iqtisadiy ərəbluxning maddi asasını həkiki türdə bərpa kilişimiz lazımlı.

Bu—uluk bir wəzipə, uluk bir sinipiy kürəx. Lakin biz xundak soal koyaylıkı, bu wəzipini xiddətlik urux xaraitida orunlıqli Bolamdu, yok? Meningqə, orunlıqli bolidu. Biz, Longyən'gə baridiqan bir təmüryol salımız, dəwatkinimiz yok, hazırlıq, Gənzhouqa baridiqan maxına yoli salımız, dəwatkinimizmu yok. Biz, axılıkni pütünləy zhuənməy kilişimiz, dəwatkinimiz yok, 15 milyon yüənlik tuz wə rəht tijaritining həmmisini həkümət baxkurdı, sodigərlərning arılıxixoqa ruhsət kılınmayıdu, dəwatkinimizmu yok. Biz bundak digimiz yok həm bundak kılıqinimizmu yok. Bizning dəwatkinimiz wə kiliwatkinimiz yeza igiliyi wə kol sanaət

ixləpqikirixini rawajlandurux, axlik wə wu rodisi ni qətkə qikirip, qəttin tuz həm rəht kirgüzüx, hazırlqə 2 milyon yüən məbləq selip wə uningoja ammining paylirini koxup ixka kirixix. Bular biz kılıxka tegixlik bolmioqan, kılalmaydioqan wə əməlgə axuralmaydioqan ixlarmu? Bu ixlarni kılıxka kirixtuk, uning üstigə utukka eriktigə. Bu yil küzlük hosul bulturki küzlük hosuldin 20 pirsənttin 25 pirsəntkiqə axti, küzlük hosul 20 pirsənt axurimiz digən məlqərdin exip kətti. Kol sanaət jəhəttə, dihanqılık saymanliri wə hak ixləpqikirix əsligə kelix jəryanida ketip baridu, wu rodisi ixləpqikirix əsligə kelixkə baxlidi. Tamaka, kəoqəz wə yaqəq ixləpqikirixmu bir az janlinixka baxlidi. Axlıknı təngxəxtə bu yil nuroqun utuklar kolqa kəldi. Tuz jinkousidimu bir kisim hizmətlər ixlinxkə baxlidi. Bu utuklar kəlgüsidiə ixlirimizni rawajlandralaydioqanlıqimizoja kət'i ixnidioqanlıqimizning asasi. Bəzilər, iktisadiy kuruluxni urux tūgigəndin keyinla elip barəili bolidu, hazır bolsa mümkün əməs, diyixidu, bu op-oquq hata nuktiinəzər əməsmu?

Buningdin xunimu qüxinixkə boliduki, hazırkı baskuqta iktisadiy kurulux inkilawiy uruxtin ibarət mərkiziy wəzipini asas kılıxi lazim. Inkilawiy urux—nəwəttiki mərkiziy wəzipə, iktisadiy kurulux ixliri uningoja əkar tilidu, uni asas kılıdu, uningoja boysunidu. Iktisadiy kurulux nəwəttiki barlık wəzipilərning mərkizi bolup kaldi, dəp bilip, inkilawiy

uruxka etiwarsız karax, iktisadiy kuruluxni inki-lawiy uruxtin ayrıloqan haldə elip berix ohxaxla hata nuktiinəzər. Pəkət iqliki urux tamamlanıqandan keyinla, iktisadiy kuruluxni barlıq wəzipilərnin mərkizi digili bolidu wə xundak diyix kerək. Iqliki urux dawamida hazır zərür bolmay, kəlgüsidiə zərür bolidioqan, hazırlı xarait yar bərməy, kəlgüsidi ki xarait yar beridioqan teq iktisadiy kurulux hizmitini elip berixka urunux—pəkət bir hil ham hiyal. Nəwəttiki hizmətlər—urux jiddi tələp kiliwatkan hizmətlər. Bu hizmətlərning hər biri uruxtin ayrıloqan teq xaraiitki ixlar əməs, bəlki həmmisi uruxka karitiloqan. Əgər yoldaxlarda iktisadiy kuruluxni uruxtin ayrıloqan haldə elip berix oyi bolsa, uni dərhal tüzitix lazim.

Toqra rəhbərlik usuli wə hizmət usuli bolmay turup, iktisadiy səptiki hərkətni qapsan ənənə yaydurux mümkün əməs. Bumu bir möhim məsilə, bumu bu ketimki yığında həl kılınxı kerək. Qünki yoldaxlar kaytkandan keyin, dərhal nuroqun hizmətlərni ixləxkə kirixix bilənla kalmay, bəlki nuroqun hadimlarqa yetəkqılık kılıp, birlikdə ixləydi. Bolupmu yeza wə xəhər dərijilik yoldaxlar xuningdək kopiratip, axlıq idarisi, soda idarisi wə nərsəkerək setiwelix baxkarmisiqə ohxax orunlarda ixləydiqan yoldaxlar—ammini xəhsən əzliri səpərvər kılıp kopiratip təxkil kılıdioqan, axlıq təngxəydiqan wə toxuydioqan, chukou wə jinkou sodilirini

baxquridioqan əmiliy hizmət kılıqıqı hadimlar, əgər ularning rəhbərlik usuli natoqra bolup, türük toqra wə ünümlük hizmət usullirini kollinalmisa, hizmət ünümigə dərhal təsir yetidi, xuning bilən türük hizmətlərimiz kəng ammining himayisigə erixəlməy əkalidu, mərkiziyy həkumətning iktisadiy kurulux jəhəttiki pütün pilanini bu yil köz wə kixta həm kelər yil ətiyaz wə yazda orunliyalmayı kalımız. Xuning üçün, mən yoldaxlarqa təwəndiki bir-nəqqə nuktini kərsitip etimən:

Birinqi, ammini təxkilatlar arkilik səpərwər kılıx. Aldi bilən, hər dərijilik həkumətlərning zhuxituənliri, həlk igiligi busi wə maliyə busidiki yoldaxlar zayom tarkitix, kopiratiplarni rawajlandurux, axlik təngxəx, ixləpqikirixni rawajlandurux, sodini rawajlandurux hizmətlərini həmixə daimlik ixlər küntərtiwigə kirgüzüp muzakirə kılıp turuxi, həydəkqilik kılıp turuxi, təkxürüp turuxi lazim. Uningdin əksa, ammiwi təxkilatlarnı, asasən, ixqlar uyuxmiliri wə kəmbəqəl dihanlar əməklirini kəzəqax kerək. Ixqlar uyuxmilirini eż əzaliri ammisini səpərwər kılıp, iktisadiy səpkə ətnaxturidioqan kılıx lazim. Kəmbəqəl dihanlar əmigi—ammini kopiratiplarni rawajlanduruxka wə zayom setiwellixka səpərwər kılıxning küqlük asasi, rayonluk həkumət wə yezilik həkumətlər ularoqa zor küq bilən rəhbərlik kılıxi kerək. Uningdin əksa, kəntlər wə hoylılarnı birlik kılıqan ammiwi yiqinlar arkilik

iktisadiy kurulux toqrisida təxwik kılıx, təxwik kılıxta inkilawiy urux bilən iktisadiy kuruluxning munasiwitini intayın enik qüxəndürük, ammining turmuxini yahxilax, kürəx küqini axuruxni intayın əmiliy qüxəndürük lazim. Ammini zayom setiwelixka, kopiratiplarnı rawajlanduruxka, axlik təngxəxkə, pul muamilisini mustəhkəmləxkə, sodini rawajlanduruxka qakırıp, ularnı bu xoarlar üçün kürəx kılıxka qakırıp, ammining kizəqinlioqını yüksəri kətirix kerək. Əgər amma təxkilatlar arkilik muxundak səpərwər kılınmisa wə ammiqə muxundak təxwik kılınmisa, yəni hər dərijilik həkumətlərning zhuxituənləri, həlk igiligi busı wə maliyə busı iktisadiy kurulux hizmətlərini qing tutup muzakirə kılınmisa, təkxürmisi, ammiwi təxkilatlarnı kəzəqşaxka əhəmiyyət bərmisi, ammiwi yioqınlar ekip təxwik kılıxka əhəmiyyət bərmisi, u halda, məksətkə yetix mümkün eməs.

Ikkinqi, ammini səpərwər kılıx usuli guənliao-zhuyilik bolmaslıqı lazim. Guənliao-zhuyilik rəhbərlik usulu hərkəndək inkilawiy hizməttə bolmaslıqı kerək, iktisadiy kurulux hizmətləridimə guənliao-zhuyilik kılıxka bolmayıdu. Guənliao-zhuyilik usulindən ibarət bu intayın yaman nərsini tərət қaqisioq taxliwetix kerək, qünki uni heqkaysı yoldax yakturmayıdu. Hər bir yoldaxning yakturidioqını ammiwilaxkan usul yəni hər bir ixqi, hər bir dihan yakturup kobul kılıdioqan usul boluxi lazim. Guən-

liaozhuyining ipadiliridin biri irəngsizlik yaki məsuliyətsizlik kılıp, ixni aksitix hadisi. Biz bundak hadisə bilən կattik kürəx kilişimiz kerək. Yənə biri buyrukqılık. Buyrukqilar karimakça ixni aksat-miqandək, goya tirixip ixləwatkandək kəründü. Əmiliyəttə, kopiratiplarnı buyrukqılık bilən rawajlan-durux muwəppəkiyətlik bolmaydu; waktinqə xəkil jəhəttin rawajlanduroğan bilənmə, mustəhkəm bol-maydu; nətijidə kopiratipning inawiti yoklip, rawaj-linixiə dəhli yetidü. Zayomni buyrukqılık bilən tarkatkanda, ammining qüxən'gən-qüxənmigənligə, қanqılık alalayıdıcıənləriə karimastın, pəkət ezbəximqılık bilən, əzi bəlgililən san boyiqə qaqqan-da, amma yakturmaydu, zayomni obdan tarkatkili bolmaydu. Bizgə buyrukqılık zadi kerək əməs, bizgə kerigi tirixip təxvik kılıp, ammini kayıl kiliç, konkirit xaraитka wə ammining konkirit ipadılən'gən kəyipiyoğan karap, kopiratiplarnı rawajlandurux, zayom tarkitix, barlik iktisadiy səpərwərlik hizmet-lirini ixləx.

Üqinqi, iktisadiy kurulux hərkitini қanat yaydu-rux üçün nahayiti nuroğun sanda kadir kerək. Bu birnəqqə on yaki birnəqqə yüz kixi bilən əməs, bəlki birnəqqə ming, birnəqqə on ming kixi bilən bolidioğan ix, ularni təxkilləp, təlim-tərbiyə berip, iktisadiy kurulux zhendilirioğan əwətix kerək. Ular—iktisadiy səptiki zhihuyyünlər, kəng amma bolsa jəngqilər. Bəzilər, kadir yok, dəp, daim həsrət

qekidu. Yoldaxlar, rastla kadir yokmu? Yer kürəx-liridə, iktisadiy kürəxlərdə, inkilawiy uruxta qenikip qıkkən amma iqidin sansız kadirlar yetixip qıkkən tursa, kadir yok, diyixkə қandaqmu eçiz baridu? Hata nuktiinezərni qərüp taxlisakla, kadirlar aldımızda turuptu.

Tətinqi, iktisadiy kuruluxni bugünkü kündə uruxtin ibarət bax wəzipidinla ayriwetixkə bolmay kalmastın, baxka wəzipilərdinmu ayriwetixkə bolmaydu. Pəkət yer təkxürük hərkiti^②ni qongkur elip barqandila, yərgə bolğan feodallık wə yerim feodallık mülükqılıkni təltəküs yokitip, dihanlarning ixlepqikirix aktipliqini əstürüp, kəng dihanlarnı iktisadiy kurulux sepigə qapsan atlanduroqili bolidu. Pəkət əmgək kanunini kət'i əməlgə axuroqandila, ixqilar ammisining turmuxini yahxilap, ixqilar ammisini iktisadiy kurulux ixliriqa aktip wə qapsan katnaxturup, ularning dihanlarqa bolğan rəhbərlik rolini küqəytkili bolidu. Pəkət saylam hərkitigə wə yer təkxürük hərkitining kanat yeyixi bilən bille kanat yayqan pax kilix hərkiti^③gə toqra rəhbərlik kiloqandila, həkümət idarilirimizni saqlamlaxturup, həkümətimizni inkilawiy uruxka, hər sahədiki hiz-mətlərgə, iktisadiy hizmetkə tehimu küqlük rəhbərlik kılıdiqan kılqılı bolidu. Mədiniyət-maarip hizmiti arkilik ammining siyasi wə mədiniyət səwiyisini yukuri kətirixmu həlk igiliginə rawajlandurux üçün intayın möhim. Kızıl armiyini kengəytix hizmitigə

bir künmu səl karimaslik kerəkligigə kəlsək, bu həktə sezləp olturuxning tehimu hajiti yok. Həmmigə qüxinixlikki, kızıl armiyining əqəlibisi bolmisa, iqtisadiy əmal tehimu küqiyidu. Yənə bir tərəptin, həlk igiligi rawajlandurulsa, ammining turmuxi yahxilansa, xək-xübhisizki, bu kızıl armiyini kengəytix hizmitigə intayın qong yardəm beridu, kəng ammini aldinkı səpkə kizəqin atlanduridu. Yioqip eytkanda, əgər biz yukarıda eytiloqan barlıq xərtlərni jümlidin iqtisadiy kuruluxtin ibarət bu yengi wə intayın mohim xərt ni koloqa kəltürsək həmdə bu xərtlərning həmmisini inkilawiy uruxka hizmət kildursak, u qəqda, inkilawiy uruxning əqəlibisi xübhisiz bizning bolidu.

Izahlar

① 1930-yildın 1934-yilə qədə Jiang Jieshi armiyisi Jiangxi əlkisidiki Ruyjinni mərkəz kələqan kızıl rayonlarqa jəmi bəx ketim kəng kələmlik hərbi hujum əzəzdi, buni bəx ketimlik "korxap yokitix" dəp atidi. Bəixinqi ketimlik "korxap yokitix"ning rəsmi baxlinixi 1933-yil 10-ayda bolqan bolsimu, lekin Jiang Jieshi bu ketimki hujumni 1933-yilning yaz pəslidin tartipla paal orunlaxturqan idi.

② Yer təkxürük hərkiti xu qəqda kızıl rayonlarda yer təksim kəlinip bolqandan keyin elip beriloqan yer təkxürük hərkiti bolup, uningdin məxsət yərlərning təksim kəlinixinin toluk muwapiq bolqan yaki muwapiq bolmioqanlıqını təkxürük idi.

③ Pax kiliç hərkiti kəng həlk ammisi demokratik həkumət hadimlirinin bəzi naqar kiliklirini təwəndin yüksəriqə pax kiliç qəqan bir türlik demokratik hərkət.

YEZILARDIKI SINIPLARNI KANDAK TƏHLİL KILIX KERƏK*

(1933-yil 10-ay)

1. Pomixxik

Yer igiligen, ezi emgək kilmay yaki pəkət koxumqə emgək kılıp, dihanlarnı ekispilatatsiyə kilixka tayinip turmux kəqüradiojanlar pomixxik dəp atılıdu. Pomixxiklarning ekispilatatsiyə kilix usulu, asasən, yer ijarisi elix, buningdin baxka yənə yaki əsümgə kərz berix, yaki emgək küqi yallax, yaki soda-sanaət bilən xuqullinix. Lekin dihanlarnı yer ijarisi elix bilən ekispilatatsiyə kilix pomixxiklar ekispilatatsiyisining asasiy usulu. Jamaət yərlirini baxkurux wə məktəp yərlirining ijarisini yiqiwellix^①mu yer ijarisi ekispilatatsiyisining bir türü.

Bəzi pomixxiklar sunoqan bolsimu, lekin sunoqandan keyin yənilə emgək kilmastın, aldamqılık kilix,

* Bu həjjətni yoldax Mao Zedong yer isləhatı hizmitidə yüzbərgən eçixlarnı tüzütip, yer məsilisini toqra həl kilix əqün 1933-yil 10-ayda yazışan, bu həjjət xu qədə mərkiziyy ixqi-dihan demokratik hökümti təripidin makullinip, yezilardiki sinipyə tərkiplərni ayrixning əlqimi kılınışan.

bulangqılık kılıx yaki uruk-tukkan wə dost-buradərlirining yardımigə tayinix yoli bilən turmux kəqürsə wə turmux əhwali adəttiki ottura dihanlarningkidin yukuri bolsa, ular yənilə pomixxik hesaplinidu.

Jünfalar, guənliaolar, tuhaolar wə lieshenlar pomixxiklar sinipining siyasi wəkilliri, pomixxiklarning əng əxəddiliri. Bay dihanlar arisidimu kiqikrək tuhaolar wə lieshenlar daim uqrəp turidu.

Pomixxiklarqa yardəmlixip ijarilirini yiqip, igilik ixlirini baxkurusup beridioqan, pomixxiklarning dihanlarnı ekispilatatsiyə kilixiqə tayinixni asasiy turmux mənbəsi kılqan, turmux əhwali adəttiki ottura dihanlarningkidin yukuri bolqan kixilərgə pomixxiklar qatarida muamilə kılıx kerək.

Jazanihorluk ekispilatatsiyisigə tayinixni asasiy turmux mənbəsi kılqan, turmux əhwali adəttiki ottura dihanlarningkidin yukuri bolqan kixilər jazanihorlar dəp atlidu, ularqımı pomixxiklar qatarida muamilə kılıx kerək.

2. Bay Dihan

Bay dihanlar, omumən, yər igiligən bolidu. Lekin ezi bir kisim yerni igiligən, yənə bir kisim yerni ijarigə alidioqanlırimu bolidu. Əzining pütünləy yeri yok, yerni pütünləy ijarigə alidioqanlırimu bolidu. Bay dihanlar, omumən, bir kədər kəngtaxa ixləpqikirix koralliri wə kəqmə kapitaloqa igə bolqan bolidu,

əzi əmgəkkə katnixidu, lekin daim ekispilatatsiyigə tayinixni turmux mənbəsining bir kismi yaki kəp kismi kildi. Bay dihanlarning ekispilatatsiyə kiliç usuli, asasən, yallanma əmgəkni ekispilatatsiyə kiliç (yillikqi elix). Buningdin baxka yənə yaki bir kisim yerini ijarigə berip, yər ijarisi elix bilən ekispilatatsiyə kiliç, yaki əsümgə kərz-berix, yaki soda-sanaət bilən xuqullinix. Bay dihanlarning tengdin tolisi yənə jamaət yərlirini baxkuri. Bəziliri heli kəp obdan yərlərni igiligən bolup, əzi əmgək kiloqandanın baxka, əmgək küqi yallimaydu, lekin yənə bir tərəptin, yər ijarisi wə kərz əsumi elix katarlik usullar bilən dihanlarni ekispilatatsiyə kildi, bundak əhwaldikilərgimu bay dihanlar katarida muamile kiliç kerək. Bay dihanlarning ekispilatatsiyisi daimlik bolidu, uning üstigə, nuroqun bay dihanlarning ekispilatatsiyidin kiloqan daramiti uning pütün daramitidə asasiy orunni tutidu.

3. Ottura Dihan

Ottura dihanlarning nuroquni yər igiligən bolidu. Bəzi ottura dihanlar pəkət bir kisim yər igiligən bolidu, yənə bir kisim yərni ijarigə alidu. Bəzi ottura dihanlarning yeri bolmaydu, yərning həmmisini ijarigə alidu. Ottura dihanlarning əzining helila koral-saymanlısı bolidu. Ottura dihanlarning turmux mənbəsi — pütünləy əz əmgigi, yaki asasən əz əmgigi.

Ottura dihanlar, omumən, baxķılarnı ekispilatatsiyə kilmaydu, nuroqun ottura dihanlar tehi baxķılarning az bir kisim yər ijarisi wə kərz əsümiğə ohxax ekispilatatsiyisigimu uqrayıdu. Lekin ottura dihanlar, omumən, əmgək küqini satmaydu. Yənə bir kisim ottura dihanlar (hallik ottura dihanlar) bolsa baxķılarnı yenik ekispilatatsiyə kılıdu, lekin daimlik əməs wə asasiy orunda əməs.

4. Kəmbəqəl Dihan

Kəmbəqəl dihanlarning bəziliri bir kisim yər wə toluksız қoral-sayman igiligən bolidu; bəziliri pütünləy yərsiz bolup, pəkət bir az toluksız қoral-sayman-qila igə bolqan bolidu. Ular, omumən, ijarigə yər elip teriydu, baxķılarning yər ijarisi, kərz əsumi wə az bir kisim yallanma əmgək ekispilatatsiyisigə uqrayıdu.

Ottura dihanlar, omumən, əmgək küqini satmaydu, kəmbəqəl dihanlar, omumən, az bir kisim əmgək küqini satidu, bu—ottura dihanlar bilən kəmbəqəl dihanlarnı pərk etixning asasiy əlqimi.

5. Ixqi

Ixqilar (yallanma dihanlar buning iqidə), omumən, pütünləy yərsiz wə қoral-saymansız bolidu, bəzi ixqilar nahayiti az bir kisim yər wə қoral-saymanqa igə bolqan bolidu. Ixqilar pütünləy yaki asasən əz

əmgək küqini setip turmux kəqüridi.

Izah

① Zhongguo yezilirida nuroqun jamaət yərliri bar idi. Bu yərlərning bəziliri siyasi haraktirdiki, məsilən, rayonluk və yezilik hökümətlər igidarqılıqidiki yərlər idi. Bəziliri urukdaxlıq haraktirdiki, məsilən, hərkəysi pəmildikilərning citanglıri igidarqılıqidiki yərlər idi. Bəziliri diniy haraktirdiki, məsilən, budda dini, daojiao dini, katolik dini və islam dini ibadəthaniləri igidarqılıqidiki yərlər idi. Bəziliri ijtimalı kutkuzux yaki ijtimalı parawanlıq haraktiridiki, məsilən, həyriyət sanglırioqa karaxlık yərlər və kewrük selix, yol yasaxka atap koyulqan yərlər idi. Bəziliri maarip haraktiridiki, məsilən, məktəp yərliri idi. Bu yərlərning kep kismi pomixxik və bay dihanlarning əolidə bolup, pəkət azojina bir kismiqila dihanlarning arilixix həkkə bar idi.

BIZNING İKTISADIY SIYASITIMIZ*

(1934- yil 1- ayning 23- kуни)

Peket eng nomussiz guomindang jünfalirila өzliri həkümranlık kiliwatkan rayonlarni həlk gadaylixip, maliyə kurup kətti digüdək dərijigə qüxürüp koyqan turuqluk tehi hər küni pitnə-iqwa tarkitip, kizil rayonlar wəyran bolup tütgixip kətti, diyixidu. Jahan'gırlarning wə guomindangning məksidi kizil rayonlarni wəyran kılıx, kizil rayonlarning aloja besiawatkan iktisadiy kurulux ixlirini wəyran kılıx, azatlikka erixkən milyonlıqan ixqi-dihanlar ammisining parawanlıqını wəyran kilixtin ibarət. Xuning üçün, ular korallik küqlirini uyuxturup, hərbi jəhəttə "korxap yokitix" elip berix bilənla kalmay, bəlki iktisadiy jəhəttə xəpkətsiz kamal kılıx siyasi-tini yürgüzməktə. Lekin biz kəng ammiqə wə kizil armiyigə rəhbərlik kılıp, düxmən elip baroqan "korxap yokitix"larnı arkimu-arka tarmar kiliplə kalmastın, bəlki barlıq mümkün wə zərür bolqan iktisadiy kuruluxlar bilən xuqullinip, düxmənning

* Bu-yoldax Mao Zedong 1934- yil 1- ayda Jiangxi əlkisidiki Ruyjində qəkirilən 2- nəvətlik məmlikətlik ixqi-dihanlar ķurultiyida kılqan doklat.

iqtisadiy қамал қılıxtın ibarət zəhərlik pilanını bitqit kiliwatimiz. Bizning bu tədbirimizmu hazır hər kədəmdə qəlibə kaziniwatidu.

Bizning iqtisadiy siyasitimizning pirinsipi iqtisadiy jəhəttiki barlıq mümkün wə zərür bolqan kuruluxlarnı elip berip, iqtisadiy küqni toplap uruxni təminləx, xuning bilən billə, həlk ammisining turmuxini küqning beriqə yahxilap, ixqilar bilən dihanlarning iqtisadiy jəhəttin birlixixini mustəhkəmləp, puroletariyatning dihanlarqa bolqan rəhbərligini kapalətləndürüp, dələt igiliginin hususi igilikkə rəhbərlik қılıxını қoloqa kəltürüp, kəlgüsidiə sotsiyalizim-qə rawajlinixning aldinki xərtini wujutka kəltürük.

Bizning iqtisadiy kuruluximizning mərkizi yeza igilik ixlepqikirixini rawajlandurux, sanaət ixlepqikirixini rawajlandurux, taxki sodinı rawajlandurux wə kopiratiplarnı rawajlandurux.

Kızıl rayonlarning yeza igiligi, roxənki, hazır aloqa karap rawajliniwatidu. 1933-yildiki yeza igilik məhsulati jənubiy Jiangxi - qərbiy Fujian rayonida 1932-yıldığında kariqanda 15 pirsənt, Fujian - Zhejiang-Jiangxi qegra rayonida bolsa 20 pirsənt axtı. Sichuan - Shənxi qegra rayonining yeza igiligidin obdan həsul elindi. Kızıl rayonlar kuruloğan dəsləppki bir-ikki yilda yeza igilik ixlepqikirixi, kəpinqə, təwənləp turoğan idi^①. Lekin yər təksim kiliñqandın keyin yərgə igidarqılık қılıx hokukining bəlgilən'gənligi, uning üstigə, bizning ixlepqiki-

rixni təxəbbus kiloqanlıqımız arkısında, dihanlar ammisining əmgək kizəqinlioqi axtı, xuning bilən ixləpqikirixning əsligə kelix wəziyiti barlıkka kəldi. Həzir bəzi jaylar inkilaptın burunkı ixləpqikirix məktarını əsligə kəltürük bilənla kalmay, bəlki uningdin axuruwətti. Bəzi jaylar inkilawiy kozəqlanglar jəryanıda terilməy taxlinip kaloqan yərlərni əsligə kəltürük bilənla kalmay, bəlki yengi yərlərni əzləxtürdi. Nuroqun jaylar əmgəktə həmkarlixix guruppisi wə teriloqu düyliri^② təxkil kılıp, yezildikı əmgək küqini tengxidi; kox kalilirini birləxtürük kopiratipliri təxkil kılıp, teriloqu kaliliri yetixməslik məsilisini həl kıldı. Xuning bilən billə, kəng ayallar ammi ixləpqikirix paaliyitigə katnaxtı. Bundak ixlarnı guomindang dəwridə əməlgə axurux zadi mümkün əməs idi. Guomindang dəwridə, yər pomix-xiklarning idi, dihanlar əz küqi bilən yərni yahxilaxni halimaytti wə undak kilixi mümkün əməs idi. Biz yərlərni dihanlar oja təkşim kılıp berip, dihanlarnı ixləpqikirixka təxəbbus kaloqan wə riqbətləndürgəndin keyinla, dihanlar ammisining əmgək kizəqinlioqi birdinla kətirilip kətti, uluk ixləpqikirix qəlibisi koloqa kəltürüldi. Bu yerdə xuni kərsitip etüx kerəkki, hazırkı xaraitta yeza igilik ixləpqikirixi iqtisadiy kurulux hizmətlirimizdə birinqi orunda turidu, uning əng möhim bolqan axlik məsilisinila həl kiliyi zərür bolup kalmastın, bəlki kiyim-keqək, xekər, kəqəzgə ohxax kündilik istimal

buyumlirining ham əxyaliri yəni pahta, kəndir, xekər komuqi wə bambukka ohxax nərsilər bilən təminləx məsilisinimu həl kilixi zərür. Orman yetixtirüx, qarwa-mallarnı kəpəytixmu yeza igiliginin möhim kismi. Uxxak dihan igiligi asasida bəzi möhim yeza igilik məhsulatlari boyiqə muwapik ixləpqikirix pilanları tüzük, dihanlarnı bundak pilanlarnı orunlax üçün tirixixka səpərwər kiliç—yol koyulidiqan bəlki zərür bolqan ix. Biz bu jəhəttə tehimu dikkət kilişimiz wə tirixiximiz lazim. Yeza igilik ixləpqikirixining zərür xərtliri jəhəttiki kiyinqilik məsililirini, məsilən, əmgək küqi məsilisi, teriloq kaliliri məsilisi, oqut məsilisi, urukluk məsilisi, su kuruluxi məsilisi wə xuningoja ohxalarnı dihanlarning həl kiliçioja küqlük rəhbərlik kilişimiz kerək. Bu yerdə təxkillik türdə əmgək küqlirini təngxəx wə ayallarnı ixləpqikirixka katnaxturux bizning yeza igilik ixləpqikirixi jəhəttiki əng tüp wəzipimiz. Əmgəktə həmkarlixix guruppiliri wə teriloq düylərini təxkilləx, ətiyazlıq wə yazlıq teriloq wakitlidirək möhim pəsillərdə pütün yezidiki həlk ammisini səpərwər kiliç wə ularoja həydəkqilik kiliç bolsa əmgək küqi məsilisini həl kiliştiki zərür usulimiz. Heli kəp bir kisim dihanlarning (təhminən 25 pirsəntining) teriloq kaliliri yok, bumu nahayiti zor məsilə. Kox kalilirini birləxtirüx koperatipları təxkil kiliç, kalisi yok barlıq kixilərni əz-lügindən pay koxup kala setiwelip, birlikdə ixlitixkə

səpərvar kiliç—dikkət kiliçimizə tegixlik ix. Su kuruluxi—yeza igiliginin jan tomuri, buningərimi intayın zor əhmiyyət beriximiz kerək. Həzirki wakkitta, təbii, dələt yeza igiliyi wə kolliktip yeza igiliyi məsilisini tehi otturiqə koyqılı bolmaydu, lekin yeza igiliginin tərəkkiyatını ilgiri sürüx üçün, jaylarda kiçik kələmlik dihanqılık təjribə məydanlırı təxkil kiliç həmdə yeza igilik tətkikatı məktəpliri eqix wə yeza igilik məhsulatları kərgəzmisi eqix jiddi zərtür.

Düxmənning kamal kiliçi səwiwidin mallirimizni chukou kilixta kiyinqılık tuqulmakta. Kızıl rayonlarning nuroqun kol sanaət ixləpqikirixliri təwənləp kətti, bularning iqidə tamaka, kəqəz katarlıklar əng kəzgə kərünərlik dərijidə təwənləp kətti. Lekin bundak chukou kiyinqilioqı pütünləy yənggili bolmaydiqan kiyinqılık əməs. Qunki kəng ammining ehtiyaji bolqanlıktın, əzimizdə kəng kələmlik bazar məwjut. Aldı bilən əzimizni təminləx üçün, andin kalsa chukou kiliç üçünmu kol sanaətni wə bəzi sanaətlərni pilanlık türdə əsligə kəltürüximiz wə rawajlanduruximiz kerək. 2 yıldın buyan bolup-mu 1933-yilning birinci yerimidin buyan, əzimiz əhmiyyət berixkə baxlıqanlıqımızdır, ammining ixləpqikirix kopiratipları pəydin-pəy rawajlanqanlıktın, nuroqun kol sanaətlər wə ayrim sanaətlər hazırlı əsligə kelixkə baxlıdı. Bularning möhümləri tamaka, kəqəz, wu rodisi, zhengnao, dihanqılık saymanları

wə oqut (hak wə baxkilar). Uning üstigə, əzimiz rəht tokux, əzimiz dora yasax wə əzimiz xekər qikirixkimu hazırlı xaraitta etiwarlı qarioqlı bolmaydu. Fujiən-Zhejiang-Jiangxi qegra rayonida, xu jayda ilgiridin kəm bolup keliwatkan bəzi sanaətlər, məsilən, kəqəz ixləx, rəht tokux, xekər qikirix wə xuningqa ohxaxlar hazır birdinla rawajlinip kətti wə ünüm hasil kilindi. Ular tuz yetixməslikni həl kılıx üçün xor tuz ixləpqikardı. Sanaətni yoloja koyux üçün muwapık pilan boluxi kerək. Tarkak kol sanaət asasında mukəmməl puhta pilan boluxi əlwəttə mümkün əməs. Lekin bəzi asasiy ixlər, aldi bilən, dələt igiligidiki wə kopiratiplar igiligidiki ixlər toqrisida heli puhta ixləpqikirix pilani boluxi pütünley zərür. Ham əxya ixləpqikirixni enik hesaplax, düxmən rayoni wə əz rayonimzdiki bazarlarnı enik hesaplax—dələt sanaiti wə kopiratiplar sanaitining hər bir hilini yoloja koyux-ka baxlıqan waktimizdila dikkət kılıxımız zərür bolğan ix.

Həlkning taxki sodisini pilanlık uyuxturuximiz həmdə birqanqə hil zərür shangpin muamilisini, məsilən, qəttin tuz wə rəht kirgüzüx, qətkə axlik wə wu rodisi qikirix həm axlikni iqki tərəptin təngxəxkə ohxaxlarnı dələtning biwastə baxkuruxı hazırlı wakitta adəttin taxkiri zərür bolup kaldi. Bu himzət Fujiən-Zhejiang-Jiangxi qegra rayonida baldurraq yoloja koyıldı, mərkiziy rayonda bolsa

1933-yilning etiyaz pəslidə baxlandı. Taxki soda idarisi қatarlıq organlar kurulqanlıktın, bu hizməttə dəsləpki utuklar koloqa kəltürüldi.

Həzir bizning həlk igilimiz dələt igiliyi, kopiratip igiliyi wə hususi igiliktin ibarət üq jəhəttin tərkip tapkan.

Dələt baxkuruwatkan igilik ixliri hazırkı wakitta pəkət mümkün wə zərür bolqan bir kisim ixlar bilənla qəklinidu. Dələt sanaiti wə dələt sodisi rawajlinixka baxlidi, ularning istikbali qəksiz.

Biz hususi igilikni, pəkət həkümət ənvanı dairisidin qikip kətməydiqanla bolsa, tosux bu yakta tursun, bəlki təxəbbus kılımız wə riqbətləndürümüz. Qünki hazırkı wakitta hususi igilikning rawajlinixi dələt mənpəəti wə həlk mənpəəti üçün ehtiyajlıq. Hususi igilikning hazırkı wakitta mutlək üstünlükkə igə ikənlərini bəlki heli uzak muddətkiçimə yənə qoşum üstünlükkə igə bolup turidioqanlıqını səzləp olturuxning hajiti yok. Həzir hususi igilik kizil rayonlarda kiqik kələmlik igilik xəklidə turmakta.

Kopiratip igiliyi nahayiti qapsan rawajliniatidu. 1933-yil 9-ayda Jiangxi wə Fujien əlkilirining 17 nahiyyisidin elinoqan tongji məlumatka kariqanda, bularda jəmi 1 ming 423 hər hil kopiratiplar bolup, pay puli 300 ming yüəndin axkan. Taza rawajlanqanlıri—istimal kopiratiwi wə axlıq kopiratiwi, uningdin կalsa ixləpqikirix kopiratiwi. Amanət-kərz kopiratiplirining paaliyiti əmdila baxlandı. Kopira-

tip igiligi bilən dələt igiligi maslixip, uzak muddət rawajlinix arkisida, iktisadiy jəhəttə qayət zor küqkə aylinidu, hususi igilikkə nisbətən pəydin-pəy üstünlükni igəlləydu wə rəhbərlik orunoğa etidu. Xuning üqün, dələt igiligini imkaniyətning beriqə rawajlandurux wə kopiratip igiligini kəng kələmdə rawajlanduruxni hususi igilikning rawajlinixini riqbətləndürük bilən billə elip berix lazımlı.

Dələt igiligini rawajlandurux wə kopiratip igili-gigə yardəm berix üqün, ammining himayisi astida 3 milyon yüənlik iktisadiy kurulux zayomi tarkat-tuk. Iktisadiy kuruluxning məbləq məsilisini ammi-ning küqigə tayinip muxundak həl kilix—hazırkı wakitta birdin-bir wə mümkün bolğan usul.

Həlk igiligini rawajlandurux yoli bilən maliyə kirimizni axurux maliyə siyasitimizning tüp fang-zheni, buning roxən ünumi Fujiən-Zhejiang-Jiangxi qəgra rayonida kərəldi, mərkiziy rayondimu kərülükə baxlıdi. Bu fangzhenni əhəmiyyət berip ijra kilix maliyə organlarımız wə iktisadiy organlarımız-nıñ məs'uliyiti. Bu yerdə xuningqə toluk dikkət kilix kerəkki, dələt bankisi kəqəz pul tarkatlaşanda, asasiy jəhəttin həlk igiliginin rawajlinix ehtiyajıqə asaslinixi kerək, nokul maliyə ehtiyajını pəkət ikkinqi orunoğa қoyuxkila toqra kelidu.

Maliyə qıkimida tejəxlilik bolux fangzheni qə asaslinix lazımlı. Barlıq həkumət hadimliri qə xuni qüxəndürük kerəkki, hiyanətqılık wə israpqılık—

intayin qong jinayət. Hiyanətqılıkkə wə israpqılıkka karxi turux kürixidə ilgiri bəzi utuklar oqa erixtuk, buningdin keyin yənə küq qıkiriximiz lazım. Urux wə inkilap ixliri üçün, iktisadiy kuruluximiz üçün hər bir yarmaknemu tejəx bizning kuəyjilik tüzümizning pirinsipi. Bizning dələt daramitini ixlitix usulimiz guomindangning usulidin qattık pərklinixi kerək.

Pütün Zhongguo iktisadiy balayı-apət iqidə kalıqan, nəqqə yüz milyon həlk aq-yalingaqlik azawini tartıwatkan wakitta, həlk həkumitimiz barlıq kiyinqılıklar oqa karı mastın, inkilawiy urux üçün, milli mənpəət üçün iktisadiy kurulux hizmətlirini əstayıdıl elip beri watidu. Əhwal intayin qüxinixlikki, pəkət jahən'girlarnı wə guomindangni yəngginimizdila, pəkət pilanlık wə təxkillik iktisadiy kurulux hizmətlirini yoloja koyqınımızdila, pütün məmlikət həlkini misli kərülmigən balayı-apəttin kutuldurup kalalaymız.

Izahalar

① Yeza igilik ixləpqikirixi ķızıl rayonlar kurulğan dəsləpki bir-ikki yilda, kəpinqə, bir az təwənləp turqan idi, bu, asasən, yər təksim kılıniwatkan məzgildə, yərgə igidarlıq hökükinin tehi bəlgilənmigənligi, yengi iktisadiy tərtiplərning tehi iziqa qüxüp kətmigənligi, xuning bilən dihanlarning ixləpqikirix kəypiyatida tehi bəzi dawalqxular ning bolup turqanlıq idin bolğan.

② Əmgəktə həmkarlıxix guruppisi wə teriloju düyi xu qaçda ķızıl rayonlardıki dihanlar yəkkə igilik asasida əmgək küqini

təngxəp, ixləpqikirixka asanlıq tuğdurux üçün kurojan əmgəktə həmkarlixix təxkilati idi. Bundak əmgəktə həmkarlixix təxkilatliriqa kirix ihtiyariy bolatti, bəlki əzara mənpəət yətküzüx xərt kılınatti: gung sani qekixturulup, az ixligənlər kəp ixligənlərgə gungoja karap hək berətti. Əmgəktə həmkarlixix guruppisida əzalar əzara həmkar laxkanning sırtida, yənə kızıl armiye ailə təwəlirigə etiwar berətti, panasız keri-qürilərgə yardımlixətti (Panasız keri-qürilərgə ix kılıxip bərgənlər təməqinila yəytti, ix həkkə almayıttı). Bundak əmgəktə həmkarlixix təxkilatlıri ixləpqikirixta nahayiti zor rol oyniąqanlıqı, uning üstigə, kollan-qan qarılırı nahayiti muwapiq bolqanlıqı üçün, ammining kizqın himayisigə erixkən idi. Yoldax Mao Zedongning «Changgang yezisi-ni təkxürük» wə «Cəyxi yezisini təkxürük» digən əsərliridə bu həktə hatırılər bar.

AMMINING TURMUXIOIA KÖNGÜL BƏLƏYLI, HİZMƏT USULIOIA DIKKƏT KILAYLI*

(1934- yil 1- ayning 27- kuni)

Muzakiridə yoldaxlar anqə dikkət kilmioqan ikki məsile bar, mən ularni otturiqə köyup səzləp etüxni lazim tapımən.

Birinci məsile – ammining turmuxi toqrisidiki məsile.

Bizning əzizləri mərkizi wəzipimiz kəng ammini inkilawiy uruxka katnixixka səpərwrər kılıp, jahangirlilikni wə guomindangni inkilawiy urux bilən aqdurup taxlap, inkilapni pütün məmlikətkə yeyix, jahangirlarnı Zhongguodin koqlap qikirixtin ibarət. Kimki bu mərkizi wəzipigə səl karaydikən, u obdan inkilawiy hadim əməs. Əgər yoldaxlirimiz bu mərkizi wəzipini həkikətən enik tonuqan, inkilapni, kandakla bolsun, pütün məmlikətkə yeyix kerəkligini qüxən'gən ikən, u halda, kəng ammining janıjan

* Bu-yoldax Mao Zedong 1934- yil 1- ayda Jiangxi əlkisi-diki Ruyjində qəkiriloqan 2- nəvətlik məmlikətlik ixqidəhanlar kurultiyida qıkarıqan hulasining bir kismi.

mənpəəti məsilisigə, ammining turmuxi məsilisigə hərgiz bipərwalıq kilişkə, hərgiz səl karaxşka bolmaydu. Qünki inkilawiy urux ammining uruxi, uruxni pəkət ammini səpərwər kılqandila elip barqılı bolidu, uruxni pəkət ammiçə yelən'gəndila elip barqılı bolidu.

Əgər biz həlkni urux elip berixşək səpərwər kiliş bilənla bolup ketip, baxşək heqkandak ixni kilmisak, düxmənni yengix məksidigə yetələmdük? Əlwəttə yetəlməymiz. Əlibə қazinimiz disək, qokum yənə nuroqun ixlarnı kilişimiz kerək. Dihanlarning yər kürixigə rəhbərlik kiliş, ularoşa yər təksim kiliş beriximiz; dihanlarning əmgək kizəqinliqini əstürüp, yeza igilik ixləpqikirixini axuruximiz; iqxıllarning mənpəətini köqdiximiz; kopiratiplar kuruximiz; taxki sodini rawajlanduruximiz; ammining kiyim-keşək məsilisini, yimək-iqmək məsilisini, turar jay məsilisini, otun, gürüq, yaq, tuz məsililirini, aqrik-silak, saklıknı saklaş məsilisini wə neka məsilisini həl kilişimiz kerək. Kiskisi, ammining barlıq əmiliy turmux məsililiri dikkət kilişimizə tegixlik məsililər. Əgər biz bu məsililərgə dikkət kilsək, bu məsililərni həl kilsək, ammining ehtiyajını kandursək, həkiki türdə ammining turmuxininq təkkilatqısı bolımız, amma bizning ətrapımızda həkiki türdə uyuxidu, bizni kizəqin himaye kiliş. Yoldaxlar, ənə xu qaoqda biz ammini qakırıp, inkilawiy uruxşək katnaxturalaymizmu, yok? Katnaxturalaymiz, pütün-

ləy katnaxturalaymız.

Bizning hadimlirimiz arisida mundak əhwalmu kərülən idi: Ular pəkət kızıl armiyini kengəytix, tiransipot düylərini kengəytix, yər beji elix, zayom tarkitixkila əhmiyyət bərdi, baxka ixlaroqıqu, ularoqa əhmiyyət bərmidi wə ular bilən kari bolmidi, hətta heqkaysisi bilən kari bolmidi. Məsilən, ilgiri bir məzgil Tingzhou xəhərlik hökümət pəkət kızıl armiyini kengəytix wə tiransipot düylərini səpərwər kilix bilənla bolup ketip, ammining turmux məsilisi bilən zadila kari bolmioğan. Həlbuki, Tingzhou xəhəridiki amma қalıqılı otun tapalmioğan, tuzni kapitalistlar yoxuruwaloqanlıktın, setiwelixka tuz tapalmioğan, ammining bəziliri əysiz kalоğan, u yerdə gürűq kəmqil, uning üstigə bahası kimmət bolоğan. Mana bular Tingzhou xəhəridiki həlk ammisining əmiliy məsilisi bolup, ular bizning yardəmlixip həl kilip beriximizni tət kezi bilən kütkən. Lekin Tingzhou xəhərlik hökümət buni zadila muzakirə kilmioğan. Xu qəođda Tingzhou xəhərlik ixqi-dihanlar wəkillər kengixi կaya saylanqandın keyin, birqanqə kətimlik məjlistə pəkət kızıl armiyini kengəytix wə tiransipot düylərini səpərwər kilixla muzakirə kılınip, ammining turmuxi pütünləy etiwersiz kalduruloqanlıktın, yüzdin oxuk wəkil keyinqə məjliskə kelixkə kizik-maydioğan bolup kalоğan, yioğinni qakirixmu mümkün bolmay kalоğan. Kızıl armiyini kengəytix, tiransipot düylərini səpərwər kilix ixiqu, buningdimu ənə xu

səwəptin nahayiti az utuk koloqa kəlgən. Bu — bir türlik əhwal.

Yoldaxlar, silərgə ikki ülgilik yezə toqrisida yeziloğan kitapqə tarkitip berildi, ehtimal, okuqan bolsanglar kerək. U yerdiki əhwal buning tətüriqə. Jiangxining Changgang yezisi^①da, Fujiənning Cəyxi yezisi^②da kızıl armiyigə katnaxkanlar nimə digən kəp-hə! Changgang yezisida yax wə ottura yaxlıq ər-ayallarning yüzdin səksini kızıl armiyigə katnaxkan, Cəyxi yezisida yüzdin səksən səkkizi kızıl armiyigə katnaxkan. Zayommu nahayiti kəp tarkitiloğan, pütün Changgang yezisidiki 1500 kixigə 4500 koyqənlik zayom tarkitiloğan. Baxka hizmətlərdimu nahayiti zor utuklar koloqa kəltürülgən. Buning səwiwi nimə? Birkañqə misal kəltürsəkla qüxinixlik bolidu. Changgang yezisida bir kəmbəqəl dihanning bir yerim eçiz əyi kəyüp kətkəndə, yezilik həkümət ammini səpərwər kılıx bilən pul yioqix kılıp, uningoqa yardım bərgən. Üq kixinining yəydiqan nərsisi kalmıqanda, yezilik həkümət wə həmkarlık jəmiyyiti dərhal gürüq yioqix kılıp, ularoqa yardım kıləqan. Bultur yazdiki kəhətqiliktə yezilik həkümət 200 nəqqə li yiraklıktiki Gonglüe nahiyisi^③din gürüq elip kılıp, ammiqə yardım kılıp turoqan. Cəyxi yezisimu bundak ixlarnı intayın obdan ixligən. Bundak yezilik həkümətlər, həkikətən, ülgilik yezilik həkümətlər. Ularning rəhbərlik usuli Tingzhou xəhrining guənliaozhuyilik rəhbərlik usulioqa mutlek

ohximaydu. Biz Changgang wə Cəyxi yeziliridin üginiximiz, Tingzhou xəhridikigə ohxax guənliao-zhuyiqi rəhbərlərgə karxi turuximiz lazim!

Mən kurultayqa xuni jiddi köymənki, biz ammining turmux məsilisigə, yər wə əmgək məsililiridin tartip otun, gürüq, yaq wə tuz məsililirigiqə kattık dikkət kilişimiz kerək. Ayallar ammisi, yər həydəx wə sərəm selixni ügənsək, dəydu, ularoqa buni kim ügitixi kerək? Balilar okuxni tələp kılıdu, ularoqa baxlanıq məktəplər eqip berildimu, yokmu? Uduлимиздикі көрүк xunqilik tarki, ətkən kixilər yikilip qüxüxi mümkün, uni onglap koyux kerəkmə, kerək əməsmə? Nuroqun kixilər kesəl bolmakta, buningə qandak qarə kiliş kerək? Ammining turmuxidiki ənə xundak məsililərning həmmisini əzimizning daimlik ixlər küntərtiwimizgə koyuximiz lazim. Bu həktə muzakirə kilişimiz, karar qırıriximiz, bu kararlarnı ijra kilişimiz wə ijrəsinə təkxürüp turuximiz kerək. Kəng amma bizning əzlirining mənpəetigə wəkillik kiliđioqanlıqımıznı, əzliri bilən həmnəpəs ikənligimizni qüxinidiqan bolsun. Ular muxu ixlarnı kezdə tutup, biz otturiqə koyqan tehimu yüksək wəzipini – inkilawiy urux wəzipisini qüxinidiqan, inkilapni himayə kiliip, inkilapni pütün məmlikətə kengəytidiqan, bizning siyasi qakırıklımıznı kobul kiliip, inkilapning əqəlibisi üçün ahiroqıqə kürəx kiliđioqan bolsun. Changgang yezisidiki amma: "Gongchəndang rastla yahxi, həmmə ixta bizning

qemimizni yəydu” diyixkən. Changgang yezisining ülgilik hadimlirioqa, Changgang yezisining hərmətkə layik hadimlirioqa xan-xərəplər bolsun! Ular kəng ammining qin muhəbbitigə erixkən, ularning urux səpərvərliyi qakirioqi kəng ammining himayisigə erixkən. Ammining himayisigə eriximiz, dəymizoqu? Amma əzining pütün küqini urux sepigə salsun, dəymizoqu? Undak bolsa, amma bilən billə boluximiz, ammining aktipliqini közöqiximiz, ammining dərdigə dərman boluximiz, qin kəngül-səmimi niyət bilən ammining mənpəətini kəzləp, ammining ixləpqikirix wə turmux məsililirini—tuz məsilisi, gürüq məsilisi, ey məsilisi, kiyim məsilisi wə tuqut məsilisini həl kılıp beriximiz, ammining barlik məsililirini həl kılıp beriximiz lazımlı. Xundak kılıdiqan bolsak, kəng amma qokum bizni himayə kılıdu, inkilapni əzining hayatı dəp bili, inkilapni əzining əng ali xan-xərəp tuqı dəp bili. Guomindang kızıl rayonlar oqa hücum kılıdıkən, kəng amma jenini tikip turup, guomindang bilən elixidu. Bu xübhisiz; düxmənning birinqi, ikkinqi, üçinqi wə tətinqi ketimlik “korxap yokitix”lirini həkikətən tarmar kiliwətmidukmu?

Guomindang hazırlı wakitta əzining korojan siyasiti^④ni yürgüzüp, “taxpaka kepi”ni kəng kələmdə kurup, uni əzlirining polat istihkami dəp hesaplımakta. Yoldaxlar, bu həkikətən polat istihkamu? Həq undak əməs! Karanglar, nəqqə ming yillardın buyan feodal hanlarning kəl'əliri wə

ordiliri mustəhkəm əməsmidi? Bular ammining ketirilixi bilənla bir-birləp gum boldi. Rosiyə padixası dunyada əng yawuz həkümran idi; purolətariyat wə dihanlar inkilawi kətirilgən qaoqda, u padixa aman kaldimu? Yak. Polat istihkamlırıq? Gum bolup kətti. Yoldaxlar, həkiki polat istihkam digən nimə? Amma, inkilapni qin kengül-səmimi niyət bilən himayə kılıdiqan milyonlıqan amma. Bu—həkiki polat istihkam, uni heqkandak küq buzuwetəlməydu, hərgiz buzuwetəlməydu. Əksil'inkilap bizni yimirəlməydu, biz əksil'inkilapni yimirip taxlaymız. Inkilawiy həkümət ətrapiqa milyonlıqan ammini uyuxturup, inkilawiy uruximizni rawajlan-dursak, barlik əksil'inkilapni yokitalaymız, pütün Zhongguoni қoloqa alalaymız.

Ikkinqi məsilə—hizmət usuli toqrisidiki məsilə.

Biz inkilawiy uruxning rəhbiri wə təxkilatqisimiz, xuningdək amma turmuxiningmu rəhbiri wə təxkilatqisimiz. Inkilawiy uruxni uyuxturux, ammining turmuxini yahxilax bizning ikki qong wəzipimiz. Bu yerdə hizmət usuli məsilisi bizning aldimizoqa jiddi köyuluwatidu. Biz wəzipilərnələ otturiqa koyup kalmastın, bəlki wəzipilərni orunlaxning usuli məsilisinimə həl kilişimiz kerək. Eytaylı, bizning wəzipimiz dəryadin etüx bolsun, lekin kəvrük yaki kemə bolmisa etəlməymiz. Kəvrük yaki kemə məsilisi həl kilinmisa, dəryadin etüx diginimiz kuruk gəp bolup kəlidu. Usul məsilisi həl kilinmisa,

wəzipə diginimizmu bijar gəp bolup kəlidü. Kızıl armiyini kengəytix ixiqə bolğan rəhbərlikkə dikkət kilmay, kızıl armiyini kengəytix usulioqa əhmiyət bərməy turup, kızıl armiyini kengəytixni ming mərtiwbə eytkan bilənmə, bəribir, wujutka qıkarqılı bolmaydu. Baxka barlıq hizmətlərdə, məsilən, yər təkxürük hizmiti, iktisadiy kurulux hizmiti, mədiniyət-maarip hizmiti, yengi rayon wə qegərə rayon hizmətləridə, əgər wəzipilərlə otturiqə köyulup, əməlgə axurux waktidiki hizmət usulioqa dikkət kılınmisa, guənliaozhuyilik hizmət usulioqa karxi turulmisa wə əmiliy, konkirit hizmət usuli kollinimisa, buyrukqılık hizmət usuli taxliwetilmisə wə səwrilik bilən qüxəndürük hizmət usuli kollinilmişə, u halda, heqkandak wəzipini əməlgə axuroqılı bolmaydu.

Xingga nahiyyisidiki yoldaxlar hizməttə birinqi dərijilik ülgə yarattı, ular ülgilik hadimlər dəp mahtiximizə ərziydu. Xuningdək xərkəy ximaliy Jiangxidiki yoldaxlarmu nahayiti obdan ülgə yarattı, ularmu ohxaxla ülgilik hadimlər. Xingga nahiyyisidiki wə xərkəy ximaliy Jiangxidiki yoldaxlar ammining turmuxini inkilawiy urux bilən baqlıdı, ular inkilapning hizmət usuli məsilisini inkilapning hizmət wəzipisi məsilisi bilən bir wakitta həl kıldı. ular u yərlərdə əstayidil ixləwatidu, ular u yərlərdə məsililərni puhta həl kiliwatidu, ular inkilap alındıa əz məs'uliyitini həkiki etəwatidu, ular inkilawiy

uruxning obdan təxkilatqiliri wə rəhbərliri, xuning-dək amma turmuxiningmu obdan təxkilatqiliri wə rəhbərliri. Baxka jaylarda, məsilən, Fujian əlkisi-ning Shanghang, Changting wə Yongding nahiyili-rining bəzi jaylirida, jənubiy Jiangxining Xijiang əkatarlıq jaylirida, Hunan-Jiangxi qegra rayonidiki Chaling, Yongxin, Ji'ən nahiyilirining bəzi jaylirida, Hunan-Hubey-Jiangxi qegra rayonidiki Yangxin nahiyisining bəzi jaylirida wə Jiangxidiki yənə birmunqə nahiyilərning rayon wə yezilirida, xundakla, zhongyangqoja biwastə karaydiojan Ruyjin nahiyisidə, ənə xu jaylardiki yoldaxlar hizməttə iloqarlık kərsətti, ularmu mahtiximizoja ərziydu.

Biz rəhbərlik kiliwatkan barlıq jaylarda, xübhisizki, birmunqə aktip kadirlar—amma arisidin yetixip qikkan nahayiti obdan yoldaxlar bar. Bu yoldaxlar bundak bir məs'uliyətni üstigə elixi yəni hizmiti ajiz jaylarqoja yardəm berixi, hizmətkə tehi mahir bolmiojan yoldaxlarning eż hizmitini obdan ixlixigə yardəm berixi kerək. Biz uluk inkilawiy urux üstdidə turmaktimiz, biz düxmən elip baroqan kəng kələmlik "korxap yokitix"ni buzup taxliximiz kerək, biz inkilapni pütün məmlikətkə kengəytiximiz lazim. Barlıq inkilawiy hadimlar ajayıp zor məs'uliyətni üstigə aloqan. Kurultaydin keyin, biz qokum əmiliy qarılerni қollinip, hizmitimizni yahxiliximiz kerək, iloqar jaylar yənimü aloqa besixi, arkida қaloqan jaylar iloqar jaylarqoja yetixiwelixi lazim.

Birnəqqə ming Changgang yezisini, birnəqqə on Xingguo nahiyisini wujutka kəltürüximiz lazım. Mana bular bizning mustəhkəm zhendilirimiz bolidu. Biz muxu zhendilarnı igilisək, muxu zhendilardin qikip, düxmən elip baroqan "korxap yokitix"ni tarmar kılalayımız, jahan'girlikning wə guomindangning pütün məmlikitimizdiki həkümranlıqını aqdurup taxliyalayımız.

Izahlar

① Changgang yezisi—Jiangxi elkisidiki Xingguo nahiyisining bir yezisi.

② Ceyxi yezisi—Fujiən elkisidiki Shanghang nahiyisining bir yezisi.

③ Gonglüe nahiyisi xu qaçda Jiangxi kızıl rayonining bir nahiyisi bolup, Ji'ən nahiyisining xərkiy jənubidiki Donggu zhenini mərkəz kılqan. Kızıl armiye 3-jünining jünzhangi yoldax Huang Gonglüe 1931-yil 10-ayda muxu yerdə kurban bolqan idi, bu nahiyə uning hatırısı üçün kurulup, uning nami bilən atalqan.

④ 1933-yil 7-ayda Jiang Jieshi Jiangxi elkisining Lushen teqida etküzülgən hərbi ixlar yığınında bəxinqi ketimlik "korxap yokitix"ning yengi hərbi cəltəsi süpitidə kızıl rayonlarning ətrapıqa potəy selixni karar қildi. Tongji məlumatka қarioqanda, 1934-yil 1-ayning ahiriqiqə Jiangxi elkisidə jəmi 2900 potəy selinqan. Keyin Yapon tajawuzqılırimu Zhongguoda 8-armiye wə yengi 4-armiye bilən urux kılqan qaçda, Jiang Jieshining muxundak қorqan siyasitini kollandi. Yoldax Mao Zedongning həlk uruxi toqrısidiki zhənlüesigə asaslanqanda, bundak əksil'inkilawiy қorqan siyasitini tarmar kılıx wə yengix pütünley mümkün, buni tarixiy pakitlar toluk ispatlıdı.

YAPON JAŞAN'GIRLIGIGƏ KARXI TURUXNING CELÜESİ TOOİRISIDA*

(1935- yil 12- ayning 27- kuni)

Hažirki Siyasi Wəziyətning Hususiyiti

Yoldaxlar! Hažirki siyasi wəziyəttə nahayiti zor əzgirix yüzbərdi. Muxu əzgərgən wəziyətkə asasən, partiyimiz əz wəzipisini bəlgilidi.

Hažirki wəziyət kandak?

Hažirki wəziyətning tüp hususiyiti— Yapon jaşan-

* Bu — yoldax Mao Zedong ximəliy Shənxi diki Wayaobaoda etküzülgən partiyə aktipları yığınında kılqan doklat. Yoldax Mao Zedong bu doklatni Zhonggong zhongyang zhengzhijüsining 1935- yil 12- aydiki Wayaobao yığınından keyin kılqan idi. Zhengzhijüning bu qetimkى yığını, Zhongguo milli burzuaziyisining Zhongguo ixqılıri wə dihanlıri bilən birləşip Yapon baskunqılıriqa karxi turuxi mümkün əməs, dəp ərəydiqan partiyə iqidik hata nuktiinəzərni tənkít kıldı, milli birliksəp kurux celüesini bəlgilidi, bu zhongyangning intayın mohim bir yığını boldı. Yoldax Mao Zedong bu yerdə zhongyangning ərəydiqan partiyə asaslinip, Yapon baskunqılıriqa karxi turux xərti astida milli burzuaziyə bilən yengiwaxtin birliksəp kuruxning mümkünligi wə möhümliyini toluk qüxəndürdi, gongchəndang bilən

gırligining Zhongguoni əzining mustəmlilikisigə ay-landurmakqi boluwatkanlıoğı.

Həmmigə məlumki, yüz yilqə wakittin buyan Zhongguo birkənqə jahən'gir dəlet birlikətə həküm sürüwatkan yerim mustəmlikə məmlikət bolup kəldi. Zhongguo həlkining jahən'girlikkə karxi kürixi wə jahən'gir dəletlərning əzara kürəxliri səwiwidin Zhongguo yənilə yerim mustəkillik orunni saklap kəldi. Birinqi dunya uruxi bir məzgil Yapon jahən-girligigə Zhongguoni tənha besiwelix pursitini bərgən idi. Lekin Zhongguo həlkining Yapon jahən-girligigə karxi kürəx kılıxi wə baxka jahən'gir dəletlərning arılıxixi xu wakittiki wətən satkuqlar-ning baxlıoğı Yüən Shikəy^① kol koyoqan, Yaponiyigə bax egip təslim boluxtin ibarət bolğan 21 maddilik

kızıl armiyining bu birliksəptiki həl kılqıq əhmiyətkə igə rəhbərlik rolini alahidə kərsitip bərdi, Zhongguo inkilawining uzak muddətlikligini kərsitip bərdi, partiə iqidə uzak muddət saklinip kəlgən tar guənmenzhuyini wə inkilapka nisbətən aldirangquluk kılıx kesilini pipən qıldı—bu ikkilisi partiə wə kızıl armiyining ikkinqi iqki inkilawiy urux dəwridə eçir onguxsizliklarqa uqriqanlıqining tüp səwəpliri idi. Xuning bilən billə, yoldax Mao Zedong partiyini 1927- yili Chen Duxiu ongqıl jihuyzhuyisining inkilapni məqlubiyətkə elip barqanlıqidək tarihiy sawakka dikkət kılıxka qakırıp, Jiang Jieshining mukərrər halda inkilawiy küqlərni wəyran kılıdiqanlıqidin ibarət yüzlinixni kərsitip bərdi, xundak kılıp, keyin partiyimizning yengi xaraitta səgək bolup, Jiang Jieshining həddi-hesap-sız aldamqılıkları wə nuroqun ətimlik korallık tuyuksız

xərtnamə^②ni küqidin kaldurdi. 1922-yili Amerika qakiroqan Waxin'gton 9 dələt yığını bir əhdinamə^③ imzalap, Zhongguoni yənə birkənqə jahan'gir dələt birlikdə həküm süridiqan halətkə kəyturoqan idi. Lekin uzak etməy, bu əhwaldimu əzgirix boldi. 1931-yil 9-ayning 18-künidiki wəkə^④ Zhongguoni Yaponiyining mustəmlikisigə aylandurux baskuqining baxlinixi boldi. Yaponiyining tajawuz kılıx dairisinən waktingə tehi Dongbey tət əlkə^⑤ bilənla qəklən'gənligi kixilərdə Yapon jahan'girlirinin yənə ilgiriləp kiriwerixi goya natayın bolup қaloqandək tuyqu pəyda կildi. Bügünkü əhwal baxkıqə, Yapon jahan'girliri əzlirining Zhongguoning iqliki kismioqa karap ilgiriməkqi bolqanlıqını, pütün Zhongguoni besiwalmaqqi bolqanlıqını roxən kərsətti. Həzir

hujumlırida inkilap küqlirini ziyanqa uqratmaslıqıqa kapalət bərdi. Dangzhongyangning 1935-yil 1-ayda Guyzhou əlkisidiki Zunyida ətküzülgən zhengzhijü kengəytılğın yığını zhongyangning yoldax Mao Zedong baxqılıqidiki yengi rəhbərligini tiklidi, burunki "sol"qıl jihuyzhuyilik rəhbərlikni əzgərtti. Lekin bu ketimki yığın kızıl armiyining uzun səpəri dawamida qakırılıqlıqtın, pəkət xu qaqdiki əng jiddi hərbi məsililər wə zhongyang shujichusı, zhongyang inkilawiy hərbi weyyüənhuyining təxkiliy məsililəri üstidila karar qıkıralidi. Kızıl armiyə uzun səpərni besip etüp, ximaliy Shənxigə yetip barqandin keyinla, dangzhongyang siyasi celüe jəhəttiki məsililərni xitongluq qüxəndürük imkaniytigə igə boldi. Siyasi celüe jəhəttiki bundak məsililər yoldax Mao Zedongning muxu dokladida əng mukəmməl təhlil kılınqan.

Yapon jahan'girligi pütün Zhongguoni birnəqqə jahan'gir dələtninq həssisi bar bolqan yerim müstəmliliklik haləttin Yaponiyə tənha besiwalıqan müstəmliliklik halətkə aylandurmakqi boluwatidu. Yekinda bolqan xərkəy Hebeypəki wəkəsi^⑥ həm taxki ixlar tənpəni^⑦ muxu yənülüxni roxən kərsətti, pütün məmlikət həlkining hayatiqə təhdit saldı. Bu əhwal Zhongguodiki barlık siniplar wə barlık siyasi guruhlar aldiqə "Kandak kılıx kerək" digən məsilini koydi. Karxi turux kerəkmu? Yaki təslim bolux kerəkmu? Yaki ikkisining otturisida arisalda bolup turux kerəkmu?

Əmdi biz Zhongguodiki hərkəysi siniplarning bu məsiliyə կandak jawap beridiqanlıqiqə karap bakaylı.

Zhongguoning ixqılıri bilən dihanlıri karxi turuxni tələp kildi. 1924-yildın 1927-yilə qədəm kiliqan inkilap, 1927-yildın hazırlığıqə dawam kiliwatkan yər inkilawi, 1931-yıldıki 18-sintəbir wəkəsidin buyankı Yapon jahan'girligigə karxi dolğun Zhongguo ixqılar sinipi bilən dihanlar sinipining Zhongguo inkilawining əng kət'i küqi ikənlığını ispatladı.

Zhongguoning uxxak burzuaziyisimu karxi turuxni tələp kildi. Yax okuquqlar wə xəhər uxxak burzuaziyisi hazır kəng kələmlik Yapon jahan'girligigə karxi hərkət^⑧ kozəqiwətmidim? Zhongguoning bu uxxak burzuaziyə tərkipliri 1924-yildın 1927-yilə qədəm kiliqan inkilapka katnaxkan idi. Dihan-

lar oqqa ohxax, ular mu jahan'girlik bilen zadi qikixal-maydijan uxxak ixləpqikirix iktisadiy orniqqa igə. Jahan'girlar wə Zhongguodiki əksil'inkilawiy küqlər ular oqqa eqir ziyan yətküzüp, ularning iqidiki nuroqun kixilerni ixsizlik, wəyranlik yaki yerim wəyranlik əhwaliqqa qüxürüp koydi. Əmdi ular wətini munkərz bolqan kul bolup kelix aldida turuptu, ular üçün karxi turuxtin baxka nijat yoli yok.

Məsilə milli burzuaziyə, məybənlər sinipi wə pomixxiklər sinipining aldioqə koyulqanda, guomin-dangning aldioqə koyulqanda, ular kandak kildi?

Qong tuhaolar, qong lieshenlar, qong jümfalar, qong guənliaolar wə qong məybənlər bu toqridə allikaqan bir kararoqə kelip bolqan. Ular ilgiri, inkilap (Məyli kandakla inkilap bolsun) haman jahan'girliktin yaman, dəyti, həlimu xundak dəwati. Ular wətən satkuqlar lagiri bolup təxkilləndi, ularning aldida heqkandak wətini munkərz bolqan kul bolux-bolmaslıq məsilisi yok, ular millət dairisining sırtıqə qikip kətkən, ularning mənpəəti jahan'girlikning mənpəətidin ayrılmayıdu, ularning qong baxlıqı Jiang Jieshi®. Bu wətən satkuqlar lagiri—Zhongguo həlkining əxəddi düxmini. Əgər bu bir top wətən satkuqlar bolmioqan bolsa, Yapon jahan'girligining həddidin exip bu dərijigə yetixi mümkün əməs idi. Ular jahan'girlikning qalqisi.

Milli burzuaziyə məsilisi murəkkəp bir məsilə. Bu sinip 1924-yıldın 1927-yılıqqa dawam kilən

inkilapka katnaxkan idi, keyin yənə bu inkilap-ning yalkunidin korkup ketip, həlk düxmini yəni Jiang Jieshi guruhi tərəpkə etüp kətti. Gəp xu yerdiki, bugünkü xaraitta milli burzuaziyidə əzgirix bolux ehtimali barmu, yok? Bizqə, bundak ehtimal bar. Buning səwiwi xuki, milli burzuaziyə pomixxiklar sinipi wə məybənlər sinipi bilən ohxax nərsə eməs, ularning otturisida pərk bar. Milli burzuaziyidə pomixxiklar sinipidikidək unqiwala kəp feodal-lik haraktır yok, məybənlər sinipidikidək unqiwala kəp məybənlilik haraktır yok. Milli burzuaziyining iqliki əsasında qət'əl kapitali bilən wə məmlikəttiki yər-zimin bilən munasiwiti kəprək bolqan bir kisim kixilər bar, bu kixilər milli burzuaziyining ong kaniti, biz hazırqə ularda əzgirix bolux ehtimalini məlqərləp olturmaymız. Gəp uning həlikidək munasiwiti bolmioqan yaki munasiwiti azraq bolqan yənə bir kismida. Bizqə, mustəmlikigə aylinix həwpı boluwatkan yengi xaraitta, milli burzuaziyining bu kismining pozitsiyisidə əzgirix boluxi mümkün. Bu əzgirixning hususiyiti — ularning təwrinip turqanlılığı. Ular, bir tərəptin, jahan'girlilikni yakturmaydu, yənə bir tərəptin, inkilapning üzül-kesilliliklidin korkidu, ular bu ikkisining otturisida təwrinip turuwatidu. Bu 1924-yildin 1927-yilqıqə dawam kiloqan inkilap məzgilidə ularning nimə üqün inkilapka katnaxkanlıqını wə bu məzgilning ahiriqə kəlgəndə, ularning yənə nimə üqün Jiang Jieshi tərəpkə etüp kətkən-

ligini qüxəndürüp beridu. Həzirki məzgilning 1927-yili Jiang Jieshi inkilapka asılık kılıqan məzgildin kandak pərki bar? Zhongguo u qaçda tehi yerim mustəmlilikə idi, hazır mustəmliliklilikkə karap ketiwatidu. 9 yıldın buyan, milli burzuaziyə əzinin ittipakqisi boloqan ixqilar sinipidin wazkeqip, pomixxiklar sinipi wə məybənlər sinipi bilən dost bolup, kandak payda taptı? Həqkandak payda tapkini yok, tapkini pəkət milli soda-sanaətning wəyran bolux yaki yerim wəyran bolux əhalitigə qüxkənligi, halas. Muxu əhwallar səwiwidin, biz, milli burzuaziyining pozitsiyisidə bugünkü wəziyət astida əzgirix bolux ehtimalı bar, dəp karaymiz. Əzgirixning dərijisi kandak bolidu? Omumi hususiyət—təwrinx. Lekin kürəxning məlum baskuqlırıda ularning bir kismi (sol ənənə) kürəxkə katnixixi mümkün. Yənə bir kismi bolsa təwrinixtin bitərəp pozitsiyə tutuxka etüxi mümkün.

Cəy Tingkəy katarlıq kixilər rəhbərlik kılıqan 19-armiyə^⑩ kaysi sinipning mənpəetigə wəkillik kılıdu? Ular milli burzuaziyigə, yukuri katlam uxxak burzuaziyigə, yezillardiki bay dihan wə kiqik pomixxiklarqa wəkillik kılıdu. Cəy Tingkəylər kizil armiyə bilən elgündək jəng kılıqan əməsmidi? Lekin keyin yənə kizil armiyə bilən Yapon baskunqılırioqa wə Jiang Jieshioqa karxi ittipak tüzdi. Ular Jiangxida kizil armiyigə hujum kılıqan idi; Shanghəygə barqanda bolsa, Yapon jahan'girligigə karxi turdi;

Fujiən'gə baroqanda, kizil armiyə bilən murəssəgə kəlip, Jiang Jieshiqa karxi ot aqtı. Cəy Tingkəylərning kəlgüsü ixi məyli nimə bolsa bolsun, məyli xu qaqdiki Fujiən həlk həküməti kona usullarqa ənqə esiliwelip, həlk ammisini kürəxkə közəjimişən bolsun, lekin ular əslidə kizil armiyigə əratqan ot küqini Yapon jahən'girliyi wə Jiang Jieshiqa buridi, buni inkilapka paydilik hərkət diməy bolmayıdu. Bu—guomindang lagirining parqilanoqanlıqı. 18-sintəbir wəkəsidin keyinki xarait guomindang lagiridin muxundak bir kisim kixilərni bəlüp qikiraliqan ikən, nimə üqün bugünkü xarait guomindangning bəlünüxini pəyda kılalmışın? Partiyimiz iqidə xundak bir hil natoqra mulahizidə boluwatqan kixilər barkı, ular, pütün pomixxik-burzuaziyə lagiri birlikkə kəlgən, mustəhkəm, hərkəndək xaraiittimu uningda əzgirix pəyda kılqılı bolmayıdu, diyixidu. Ular bugünkü jiddi xaraitni qüxənməyla əkməstən, bəlkı tarihnimə untup kalıqan.

Tarihtin yənə bir az sözləp etəy. 1926- wə 1927-yilliri inkilawiy armiyə Wuhən'gə karap ilgirililən hətta Wuhən'gə wə Henən'gə hujum kilip kəlgən qaoqlarda, Tang Shengzhi, Feng Yüxianglar@ning inkilapka katnaxkanlıqidək ixlar bolqan idi. Feng Yüxiang 1933-yili Chaharda tehi gongchəndang bilən bir məhəl həmkarlixip, Yapon başqunqılıriqa karxi ittipakqi armiyə kuroqan idi.

Yənə bir roxən misal, 19-armiyə bilən birlikdə

Jiangxidiki kizil armiyigə hujum kilojan 26-armiyə 1931- yil 12- ayda Ningdu қозоqilingi^⑫ni ketirip, kizil armiyigə aylanmidimu? Ningdu қозоqilingining rəhbərliri Zhao Bosheng, Dong Zhentang қatarlik kixilər kət'i inkilap kiloquqi yoldaxlardın bolup kaldi.

Ma Zhənshənning Dongbey üq əlkidə Yapon baskunqilirioqa karxi turoqanlioqı^⑬mu həkümranlar lagiridiki bir bəlünük.

Bu misallarning həmmisi xuni enik kərsituduki, Yapon bombiliri pütün Zhongguoqa wəhxət salojan wakitta, kürəx normal halitini əzgərtip, uxtumtut xiddətlik tüs bilən aloq ilgiriligən wakitta, düxmən lagirida parqilinix yüzberidu.

Yoldaxlar, əmdi biz məsilini ikkinqi bir nuktiqə yətkəyli.

Əgər bəzilər Zhongguo milli burzuaziyisining siyasi wə iktisadiy jəhətlərdiki ajizlioqidin ibarət bu nuktini tutuwelip bizning mulahizimizgə karxi qıkip, Zhongguo milli burzuaziyisi gərqə yengi xaraitta turuwatkan bolsimu, lekin tehi pozitsiyisini əzgərtix ehtimali yok, dəp karaydiqan bolsa, bundak karax toqra bolamdu? Meningqə, bumu toqra bolmaydu. Əgər pozitsiyisini əzgərtəlməsligining səwiwi milli burzuaziyining ajizlioqı bolidiqan bolsa, u halda, ular 1924-yildin 1927- yilqıqə bolovan arılıcta nimə üçün əzlirining normal halitini əzgərtip, təwrinx bilənla կalmay, hətta inkilapka қatnaxti? Milli burzuaziyining ajizlioqı anisining կosiqidin billə elip

qüxkən kona illət bolmastın, keyin tepiwaloqan yengi illətmidi? Bugünə ajiz ikən, u qaoqda ajiz əməsmidi? Yerim mustəmliliklərning siyasi wə iqtisadiy jehətlərdiki asasiy hususiyətliridin biri—milli burzuaziyining ajizlioqı. Dəl muxundak bolqanlıktın, jahan'gırlar milli burzuaziyini bozək etəleydi, mana buning əzi ularning jahan'girlarnı yakturmaslik hususiyitini bəlgililər. Təbii, biz inkar kilmayla kalmastın, bəlki pütünləy etirap kılımımızki, yənə muxu səwəptin, jahan'gırlar, pomixxiklar sinipi wə məybənlər sinipi wakti kəlgəndə məlum parını yəm kilip turup, milli burzuaziyini asanla əzigə tartıp ketidü, mana buning əzi ularning inkilapka nisbətən üzül-kesilsizligini bəlgililər. Lekin, hər halda, bugünkü əhwalda ularning pomixxiklar sinipi wə məybənlər sinipidin heqkandaq pərki yok, digili bolmayıdu.

Xuning üqün təkitləp kərsitimizki, guomindang lagirida, milli weyji jiddi pəytkə yətkən wakitta, parqilinix yüzberidu. Bundak parqilinix milli burzuaziyining təwrinixidə ipadıləndi, bir məhəl dang qıkaroqan Feng Yüxiang, Cəy Tingkəy, Ma Zhənshən'gə ohxax Yapon baskunqılırioqa karxi kixilərdə ipadıləndi. Bundak əhwal, asasiy jehəttin eytkanda, əksil'inkilapka paydılık əməs, bəlki inkilapka paydılık. Zhongguoning siyasi wə iqtisadining təkxi bolmioqanlıqı wə buningdin kelip qikkan inkilap tərəkkiyatining təkxi bolmioqanlıqı səwiwidin, bun-

dak parqilinixning ehtimali kəpəydi.

Yoldaxlar! Bu məsilining ijabi təripini səzləp boldum. Əmdi uning səlbi təripini yəni milli burzuaziyə iqidiki bəzi unsurlarning hər daim həlk ammisini aldaxning ustisi bolup kəlgənligi məsilisini səzləp etəy. Nımə üçün bundak bolidu? Buning səwiwi xuki, milli burzuaziyə iqidə, həlk inkilawiy ixini həkiki himayə kılıdioğan kixilərdin baxğı, birmunqə kixilər bir məzgil inkilawiy yaki yerim inkilawiy kiyapət bilən otturiqa qıkalaydu, xunga ular əyni zamanda həlk ammisini aldaydioğan layakətni hazırlanıqan bolidu-də, həlk ammisi ularning üzül-kesilsizligini wə yasalma sahta kiyapitini asan tonuwalalmaydu. Bu gongchəndangning ittipakqlarını tənkít kiliş, sahta inkilapqlarını pax kiliş, rəhbərlik hökükini koloğa kəltürüx məs'uliyitini axuridu. Əgər biz milli burzuaziyining qong dawalquxlarda təwrinix wə inkilapka katnixix ehtimali barlıqını inkar kilsak, u əldə, partiyimizning rəhbərlik hökükini koloğa kəltürüx wəzipisini əməldin kəlduroğan, heq bolmioğanda keməytip koyğan bolattuk. Qünki, əgər milli burzuaziyə pomixxiklar wə məybənlərgə ohxax, wətən satkuqluk yirtkuq kiyapiti bilən otturiqa qıkkən bolsa, rəhbərlik hökükini koloğa kəltürüx wəzipisini pütünləy əməldin kəlduruxka, heq bolmioğanda keməyti xə toqra kelətti.

Zhongguodiki pomixxik wə burzuaziyining qong dawalquxlardiki halitini həmmə tərəptin təhlil

kiloqanda, yənə bir tərəpnimu kərsitip etüx kerək, u bolsimu pomixxiklar sinipi bilən məybənlər sinipi lagiridimu toluk birlükning yokluqı. Buni yerim mustəmliliklik xarait yəni nuroqun jahan'gırlar Zhongguoni talixiwatkan xarait wujutka kəltürgən. Kürəx Yapon jahan'gırligigə karitiloqan wakitta, Amerikining hətta Ən'gliyining əjalqlılıri əz hoja-yinlirining wakirioqan awazining qattık-boxluqıqa karap, Yapon jahan'gırları wə ularning əjalqlılıri bilən yoxurun hətta axkara kürəx kılıxi mümkün. Ətmüxtə bundak it talixixi nahayiti kəp bolqan, biz bu toqrida tohtilip olturmaymız. Pəkət Jiang Jieshi təripidin kamakka elinip qıkkən guomindang siyasətwazi Hu Hənmin^⑭ningmu biz otturiqə koyqan Yapon baskunqılırioqə karxi turux-wətənni kutku-zuxning 6 maddilik ganglingidin ibarət həjjət^⑮kə yekinda kol koyqanlioqı üstidila tohtilip etimiz. Hu Hənmin yələn'gən Guangdong-Guangxi guruhidiki jünfalar^⑯mu “koldin kətkən yərlərni kayturuwelix” wə “Yapon baskunqılırioqə karxi turux bilən bas-miqilarnı yokitix^⑰ka təng əhmiyət berix” (Jiang Jieshiningki bolsa “awal basmiqilarnı yokitix, andin Yapon baskunqılırioqə karxi turux”) digən aldamqılık xoarlari astida Jiang Jieshi bilən karxilaxkan idi. Karanglar, bu əjəplinərlik əməsmu? Həqkandak əjəplinərlik əməs, bu pəkət qong it bilən kiqik it, tok it bilən aq it otturisidiki alahidə kizikarlıq kiqikkinə bir talax, qongmu əməs, kiqikmu

əməs bir yoquk, qattikmu əməs, yumxakmu əməs bir ziddiyəttinla ibarət, halas. Lekin bunqılık talax, bu yoquk, bu ziddiyət inkilawiy həlk üçün paydılık. Biz düxmən lagiri iqidiki barlik talax, yoquk wə ziddiyətlərning həmmisini toplap, hazırkı asasiy düxmən'gə karxi turuxta paydiliniximiz kerək.

Bu sinipiy munasiwətlər məsilisini omumlaxturup eytsak, u xuningdin ibarətki, Yapon jahan'girligi Zhongguoning iqliki kismioqa besip kirgən bu tüp əzgirix asasida, Zhongguoning hərkəysi sinipliri otturisidiki əzara munasiwətlər əzgərdi, milli inkilap lagirining küqi kengəydi, milli əksil'inkilap lagirining küqi ajizlaxtı.

Əmdi biz Zhongguoning milli inkilap lagiridiki əhwal üstidə tohtılıp etimiz.

Aldı bilən kızıl armiyining əhwali üstidə tohtılaylı. Yoldaxlar, karanglar, bir yerim yılqə wakittin buyan Zhongguoning asasiy küq bolğan kızıl armiyisining 3 kisiimi zhendilik qong yətkilixlərni kiliwatidu. Bultur 8-ayda yoldax Ren Bishi^⑯ katarlıklar 6-jüntuənni baxlap, yoldax He Long turoqan jayoqa yətkiliyxə baxlıqan^⑰din keyin, 10-ayda biz yətkiliyxə baxliduk^⑯. Bu yil 3-ayda kızıl armiyining Sichuən-Shənxi qegra rayonidiki kisi-mimu yətkiliyxə baxlıdi^⑲. Kızıl armiyining bu 3 kisiimi awalkı zhendilirini taxlap, yengi rayonlarqa yətkəldi. Bu qong yətkiliix kona rayonlarnı partizan rayonlarioqa aylandurdi. Yətkiliix dawamida kızıl

armiyimu nahayiti zor dərijidə ajizlaxti. Əgər biz pütün wəziyətning muxu bir təripidin karaydioğan bolsak, düxmən wakitlik, kismən qəlibigə erixti, biz wakitlik, kismən məqlubiyətkə uqrıduk. Bundak diyix toqrimu? Meningqə, toqra, qunki bu—pakistan. Lakin bəzilər (məsilən, Zhang Guotao⁽²⁾): zhongyang kizil armiyisi⁽³⁾ məqlup boldı, dəydu. Bu sez toqrimu? Toqra əməs. Qunki bu pakit əməs. Marksizimqilar məsiliyə karaxta kismənləknə ilə kərüp kalmastın, bəlkı omumiliknimə kərüxi kerək. Bir pakə kudukning iqidə turup: “Asmanning qongluqi kudukning aqzıqılık bar” dəptikən. Bu toqra əməs, qunki asmanning qongluqi bir kudukning aqzıqılıkları əməs. Əgər pakə: “Asmanning məlum bir kisminin qongluqi kudukning aqzıqılık bar” disə, toqra bolğan bolatti, qunki bu pakitka uyğun. Biz eytimizki, kizil armiyə bir jəhəttin (awalkı zhendilirini saklap kelix jəhəttin) eytkanda, məqlup boldı, yənə bir jəhəttin (uzun səpər pilanını orunlax jəhəttin) eytkanda, qəlibə kazandi. Düxmən bir jəhəttin (armiyimizning awalkı zhendilirini besiwelix jəhəttin) eytkanda, qəlibə kazandi, yənə bir jəhəttin (“korxap yokitix”, “koqlap yokitix” pilanlarını əməlgə axurux jəhəttin) eytkanda, məqlup boldı. Muxundak diyixla muwapik bolidu, qunki biz uzun səpərnə orunlap bolduk.

Uzun səpər üstidə sez aqkanda, uning kandakı əhmiyiti bar? digən soal koyuluxi mümkün. Biz

eytimizki, uzun səpər tarihta birinqi ketim boldi, uzun səpər hitapname boldi, uzun səpər təxwikat düyi boldi, uzun səpər bozhongji boldi. Aləm bina bolqandin beri, əlmisaktin tartip hazırlıqqa, tarihta bizningkidək uzun səpər bolqanmıdı? 12 ay dawamida, hər kuni asmandın birnəqqə onlioqan ayrupilan qarlap wə bombardiman kılıp turoqan, yerdə birnəqqə yüz ming kixilik qong armiyə korxiwalıqan, koqlıqan, toşkan, yol boyi eytip tügətküsiz jama-muxəkkətlər wə hətərlik tosaklar bolup turoqan bolsimu, lekin hər birimiz ikki putimiz bilən 20 ming lidin artuk uzun yolni bastuk, 11 əlkini kesip ettük. Keni, tarihta bizningkidək uzun səpər bolqanmu? Bolmioqan, əzəldin bolmioqan. Uzun səpər hitapnamimu boldi. U pütün dunyaqə kızıl armiyining batur-hohənzə ikənlığını, jahān'girlar wə ularning əqlisi Jiang Jieshi qatarlıklarning bolsa pütünləy karqə kəlməydiqanlıqını jakalidi. Uzun səpər jahān'girlar wə Jiang Jieshining қorxax, koqlax wə tosuxlirining bərbat bolqanlıqını jakalidi. Uzun səpər təxwikat düymü boldi. U 11 əlkidiki 200 milyonqə həlkə pəkət kızıl armiyining yolila ularni azat kılıdioqan yol ikənlığını jakalidi. Əgər bu səpər bolmioqan bolsa, dunyada kızıl armiyimu bar, digən muxundak qong həkikətni xunqə kəng həlk ammisi қandakmu bunqə qapsan biləleytti? Uzun səpər bozhongjimu boldi. U 11 əlkigə nuroqun uruk qaqtı, bular bih uruwatidu, yopurmak qikiriwatidu, qeqək-

ləwatidu, miwigə kiriwatidu, kəlgüsidiə hosul beridu. Yioqip eytkanda, uzun səpər bizning qəlibə kazan-
qanlıqımız, düxmənning məəqlup bolqanlıqı bilən
ayaklaxtı. Uzun səpərni kim qəlibigə erixtürdi?
Gongchəndang. Gongchəndang bolmiqan bolsa,
bundak uzun səpərning boluxini təsəwwur kiliç
mümkin bolmaytti. Zhongguo gongchəndangi, uning
rəhbiriy orgini, uning kadirliri, uning əzaliri hər-
kandak kiyinqilik wə japa-muxəkkəttin korkmaydu.
Kimki bizning inkilawiy uruxka rəhbərlik kiliç
kabiliyitimizdin gumanlinidikən, u jihuyzhuyi pat-
kiqioqa petip əkalidu. Uzun səpər ayaklixixi bilənlə
yengi wəziyət baxlandı. Zhiluozhen jengidə zhong-
yang kızıl armiyisi Xibey kızıl armiyisi bilən ərin-
daxlarqə ittipak bolup, wətən satkuq Jiang Jieshi
Shənxi-Gənsu qegra rayonioqa karita elip baroqan
“korxap yokitit”²¹ni tarmar əldi, bu dangzhong-
yangning məmlikət boyiqə inkilapning dabenyingini
Xibeyda kurux wəzipisi üçün hul selix murasimi
boldı.

Asasiy küq bolqan kızıl armiyidə əhwal xundak
ikən, jənubiy əlkilərdiki partizan uruxliri əndək
boluwatidu? Jənuptiki partizan uruxliri bəzi ongux-
sizliklarqa uqridi, əmma yokitilip kətmidi. Ularning
birmunqılıri əsligə keliwatidu, əsüwatidu wə rawaj-
liniwatidu²².

Guomindang hökümrənləri rayonlarda ixqi-
larning kürixi zawutlarning iqidin zawutlarning

texioja kengiyiwatidu, iktisadiy kürəxtin siyasi kürəxkə etüwatidu. Ixqilar sinipining Yapon jahan'girligigə karxi, wətən satkuqlarоја karxi kəhriman-nə kürixi hazır qongkur halda yetiliwatidu, ozayidin karioqanda, partlaydiojan wakti yirak eməstək turidi.

Dihanlarning kürixi tohtap bakkini yok. Taxki apət, iqki kulpət, uning üstigə, təbii apətlərning besimi astida dihanlar partizan uruxi, həlk kozoqilingi wə kəhətqilik malimanlırioja ohxax hər hil xəkildiki kürəxlərni kəng türdə kozoqiwətti. Dongbey wə xərkiy Hebeydiki Yapon baskunqilirioja karxi partizan urux²⁰liri Yapon jahan'girligining hujumiqə jawap beriwatidu.

Okuquqilar hərkiti nahayiti zor dərijidə rawaj-landı, kəlgüsidə jəzmən tehimu zor dərijidə rawaj-linidu. Lekin okuquqilar hərkiti pəkət ixqilar, dihanlar, əskərlərning kürəxləri bilən maslaxkandila, uzakka dawam kılalaydu, wətən satkuqlarning hərbi halət buyruklırını, sakqilar, paylakqilar, maarip sahəsidiki muxtumzorlar, faxistlarning buz-qunqilik wə kiroqinqilik siyasətlirini bitqit kılalaydu.

Milli burzuaziyə, yezillardiki bay dihanlar wə kiqik pomixxiklarning təwrinixini hətta Yapon baskunqilirioja karxi kürəxkə katnixix ehtimalini yukarıda sezləp ettüm.

Az sanlık millətlər bolupmu Iqki Mongoquldiki millətlər Yapon jahan'girligining biwastə təhlikisi

astida kürəxkə atliniwatidu. Bu kürəxning istikbalı Huabey həlkining kürəxliri, kızıl armiyining Xibey-diki paaliyətliri bilən koxulup ketidu.

Bularning həmmisi inkilap wəziyyitining kismənlik haraktirdin pütün məmlikətlik haraktiroqá buruluwatkanlıqını, təkxisizlik halitidin pəydin-pəy məlum təkxilik halitigə buruluwatkanlıqını oquk kərsitudu. Həzirki wakit zor əzgirixning harpisi. Partiyining wəzipisi kızıl armiyining paaliyətlirini pütün məmlikətiki ixqilar, dihanlar, okuquqlar, uxxak burzuaziyə wə milli burzuaziyining barlık paaliyətliri bilən birləxtürüp, buni bir pütün milli inkilawiy səp kilixtin ibarət.

Milli Birliksəp

Əksil'inkilap tərəp bilən inkilap tərəpning wəziyyitini kəzdin kəqürgəndin keyin, partiyining celüelik wəzipisini qüxəndürükimiz asan bolidu.

Partiyining tüp celüelik wəzipisi nimə? Baxka nərsə əməs, kəng milli inkilawiy birliksəp kurux.

Inkilapning wəziyyiti əzgərgən wakitta, inkilapning celüesi, inkilapning rəhbərlik usulimu uningoqá əgixip əzgirixi lazim. Yapon jahan'girligining həm wətən hainlirining, wətən satkuqlarning wəzipisi Zhongguoni mustəmlikigə aylandurux; bizning wəzipimiz Zhongguoni mustəkil, ərkin wə zimini pütün dələtkə aylandurux.

Zhongguoning mustəkillioqi wə ərkinligini əməlgə axurux—uluk wəzipə. Buning üqün qət'əl jahan'girliyi wə elimizdiki eksil'inkilawiy küqlərgə қarxi jəng kılıx kerək. Yapon jahan'girligi yawuzluk bilən top-toqra besip kirixkə bəl baqlidi. Elimizdiki tuhao-lieshenlar sinipi wə məybənlər sinipining eksil'inkilawiy küqliri hazır tehi həlkning inkilawiy küqliridin heli artuk. Yapon jahan'girligini wə Zhongguodiki eksil'inkilawiy küqlərni yokitix ixi bir-ikki kündila wujutka qıkarqılı bolidiqan ix əməs, uzak wakit sərp kılıxka təyyarlinix lazim; azqina küq bilən wujutka qıkarqılı bolidiqan ix əməs, nahayiti zor küq toplax lazim. Zhongguodiki wə dunyadiki eksil'inkilawiy küqlər ətmüxtikigə kariqanda tehimu ajizlaxti, Zhongguodiki wə dunyadiki inkilawiy küqlər ətmüxtikigə kariqanda tehimu küqeydi. Bu—toqra məlqər, bu—bir tərəptiki məlqər. Lekin əyni zamanda xuni eytip ətüximiz kerəkki, həzirki wakitta Zhongguodiki wə dunyadiki eksil'inkilawiy küqlər waktinqə inkilawiy küqlərdin tehi zor. Bumu toqra məlqər, bu—yənə bir tərəptiki məlqər. Zhongguoning siyasi wə iqtisadiy tərəkkiyati təkxisiz bolqanlıqtin, inkilap tərəkkiyatining təkxisizligi kelip qıqqan. Inkilap haman eksil'inkilawiy küqlər ajizrak jaylarda awal baxlinidu, awal rawajlinidu, awal əqəlibə kilidu; eksil'inkilawiy küqlər zor bolqan jaylarda bolsa, inkilap tehi kətirilmigən bolidu, yəki tərəkkiyati nahayiti

asta bolidu. Bu—Zhongguo inkilawi etmüxtiki uzak wakittin beri yolukup kəlgən əhwal. Kəlgüsidi, təsəwwur kiliçka boliduki, məlum baskuqlarda inkilapning omumi wəziyiti tehimu rawajlinidu, lekin təkxisizlik haliti yənə məwjut bolup turidu. Təkxisizlik halitini omumən təkxi bolqan hələtkə aylandurux üqün, yənə nahayiti uzak wakitni baxtin kəqürüxkə toqra kelidu, yənə nahayiti zor küq sərp kiliçka toqra kelidu, yənə partiyining celüelik luxiənin toqra boluxıqə tayinixka toqra kelidu. Əgər, Sovet ittipakı gongchəndangi rəhbərlik kılqan inkilawiy urux^{②7} 3 yilda tamamlandı, diyildi qan bolsa, u halda, Zhongguo gongchəndangi rəhbərlik kılqan inkilawiy urux üqün ilgiri nahayiti uzak wakit sərp kılındı, iqliki-taxki əksilinkilawiy küqlərni üzül-kesil, toluk bir tərəp kiliç üqün yənə tegixlik wakit sərp kiliçimizə toqra kelidu, etmüxtikidək həddidin artuk aldirangoqluk kiliçka bolmaydu. Yənə nahayiti obdan bir inkilap celüesini otturiqə koyuxka toqra kelidu, etmüxtikidək daim kiqik dairidə qəgləp yürüx bilən qong ix kiliçili bolmaydu. Bu, Zhongguoning ixlirini pəkət əzmilik bilənla elip barəli bolidu, digənlik əməs, Zhongguoning ixlirini jəsurluk bilən elip berix lazim, wətənning munkərz bolux həwpi bizning bir minutmu susluk kiliçimizə yol koymaydu. Buning-din keyin inkilap tərəkkiyatining sür'itimu qokum etmüxtikidin kəp tez bolidu, qünki Zhongguoning

wə dunyaning wəziyiti urux wə inkilapning yengi dəwrigə kirix aldida turuptu. Xundak bolsimu, Zhongguoning inkilawiy uruxi yənila uzakka sozulidioqan urux bolidu, jahan'girlikning küqi wə inkilap tərəkkiyatining təkxisizligi muxundak uzakka sozulidioqanlıknı bəlgiligidən. Biz eytimizki, wəziyətning hususiyiti yengi milli inkilap dolkunining yetip kəlgənligi, Zhongguoning məmlikət boyiqə yengi wə qong inkilap harpisida turuwatkanlıqidin ibarət, bu—hazırkı inkilap wəziyitining hususiyiti. Bu—pakit, bu—bir tərəptiki pakit. Hazır biz yənə eytimizki, jahan'girlik həlimu jiddi küq, inkilawiy küqlərning təkxisizlik haliti jiddi kəmqlik, düxmənni yokitix üçün uzakka sozulidioqan urux ķilixka təyyarliniximiz lazımlı, bu—hazırkı inkilap wəziyitining yənə bir hususiyiti. Bumu pakit, bu—yənə bir tərəptiki pakit. Bu ikki hil hususiyət, bu ikki hil pakit billə yürüüp kelip, bizgə sawak beridu, bizdin əhwaloja maslixixni, celüeni əzgərtixni, koxunni yətkəp yürüp jəng kiliç usulini əzgərtixni tələp kildi. Hazırkı wəziyət bizdin guənmenzhuyidin baturluk bilən wazkeqip, kəng birliksəpni yoloja koyuxni, təwəkkülqiliktin saklinixni tələp kildi. Həl kılqıq jəng kiliç pəyti kəlməy turup, həl kılqıq jəng kiliç qan küq bolmay turup, həl kılqıq jəngni kap-karisioqla elip barqılı bolmaydu.

Bu yerdə, guənmenzhuyi bilən təwəkkülqilikning munasiwiti üstidə səzləp olturmaymız, təwəkkülqilik-

ning kəlgüsidi ki qong wəziyət tərəkkiyatida pəyda kili xi mümkin bolqan həwp-hətiri üstdimu səzləp olturmaymiz, bu toqrida kəlgüsidiə səzlisəkmə keqikip kalmaymiz. Bu yerdə birliksəplik celüe bilən guənmenzhuyilik celüening dəl bir birigə karimu-karxi bolqan ikki hil celüe ikənligi üstdilə sezləymiz.

Biri kəng kələmdə küq tolap, düxmənni korxi-welip yokatmakçı bolidu.

Biri bolsa yəkkə-yiganə küqkə tayinip, küqlük düxmən'gə karxi қaramlik bilən jəng kiliwərməkçı bolidu.

Biri mundak dəydu: Əgər Yapon jahan'girligining Zhongguoni mustəmligigə aylandurux hərkitining Zhongguodiki inkilap wə əksil'inkilap səplirini eżgərtələydiqanlıq yetərlik məlqərlənmişə, kəng milli inkilawiy birliksəp təxkil kili xning imkaniyi-tini yetərlik məlqərligili bolmaydu. Əgər Yaponiye əksil'inkilawiy küqliri, Zhongguo əksil'inkilawiy küqliri wə Zhongguo inkilawiy küqliridin ibarət bu birnəqqə tərəpning küqlük wə ajızlıkları yetərlik məlqərlənmişə, kəng milli inkilawiy birliksəp təxkil kili xning zərürlüğini yetərlik məlqərligili bolmaydu; kət'i qarə қollinip guənmenzhuyini tarmar ķilojili bolmaydu; milyonlıqan həlk ammisini wə inkilawiy dost armiye boluxi mümkün bolqanlarning həmmisini birliksəptin ibarət muxu koral bilən təxkilligili wə toplıqılı, Yapon jahan'girligidin wə uning Zhong-

guodiki oqalqisi bolqan wətən satkuqlardin ibarət muxu əng mərkiziy nixanoqa karap hujum bilən aloqa baskılı bolmaydu; nəwəttiki əng mərkiziy nixanoqa əzimizning celüelik koralimiz bilən ok atalmay қalımız, bəlki nixanni kəpəytip koymız-də, atkan okımız asasiy düxmən'gə təqməy, ikkinqi orundiki düxmən'gə hətta ittipakqilirimizoqa tegidu. Bu düxmənni tallap alalmıqanlıq wə ok-dorini israp kılqanlıq bolidu. Bundak bolqanda, düxmənni tar wə tayanqsız zhendioqa koqlap elip baroqili bolmaydu. Bundak bolqanda, düxmən lagiridiki məjburi əgixip yürgən kixilerni, burun düxmən bolqan bolsimu, bugünkü kündə dost armiyə boluxi mümkün bolqanlarnı düxmən lagiridin wə düxmən sepidin əz təripimizgə tartıwalqılı bolmaydu. Bundak bolqanda, əmiliyəttə düxmən'gə yardım berip, inkilapni bir orunda tohtitip koqanlıq, tayanqsız қalduroqanlıq, taraytip koqanlıq, təwənləxtürüwətkənlik hətta məq'lup bolux yolioqa elip baroqanlıq bolidu.

Biri bolsa mundak dəydu: Bu tənkitlərning həmmisi toqra əməs. Inkilapning küqi pak-pakız boluxi, inkilapning yoli tüp-tüz boluxi kerək. Mükəddəs kitaplarda yeziloqanlırla toqra. Milli burzuaziyə pütünley, əbidil-əbət eksil'inkilapqi. Bay dihanlaroqa bir kədəmmu yol koqili bolmaydu. Serik ixqilar uyuxmiliri bilən jan tikip kürəx kılıxkila toqra kelidu. Əgər Cəy Tingkəy bilən kol tutuxup kərəxüxkə toqra kəlsə, kol tutuxkan haman

uni əksil'inkilapqi dəp bir tillap koyux kerək. Nədə gəx yiməydiqan mexük bar, nədə əksil'inkilapqi əməs jünfa bar? Ziyalilar ning inkilawiylioqı pəkət üq künlükla, ularni kobul kiliş hətərlik. Xuning üqün, hulasə mundak: guənmenzhuyi—birdin-bir ənggütər, birliksəp—jihuyzhuyilik celüe.

Yoldaxlar, birliksəp daolisi bilən guənmenzhuyi daolisining zadi қaysisi toqra? Marksizim-Leninizim zadi қaysisini yaklaydu? Mən kət'i jawap berimənki, birliksəpni yaklaydu, guənmenzhuyioqa karxi turidu. Kixilər arisida 3 yaxlıq balilar mu bar, 3 yaxlıq baliningmu nuroqun daoliliri toqra bolidu, lekin ularni dunyaning wə dələtning qong ixlirini baxkurusuxka қoypili bolmaydu, qünki ular tehi dunya wə dələt ixlirini baxkurusuxning daolilirini qüxənməydu. Marksizim-Leninizim inkilap koxunidiki balilik kesiligə karxi turidu. Guənmenzhuyilik celüedə kattik turidioqan kixilərning təxəbbus kili-diqini—balilik kesili. Dunyadiki barlik xəy'ilərning hərkətlinix yolioqa ohxax, inkilap yolimu tüp-tüz bolmastın, haman əgri-tokay bolidu. Dunyadiki barlik xəy'ilərning əzgirixi mümkün bolqinidək, inkilap wə əksil'inkilap səpliriningmu əzgirixi mümkün. Yapon jahan'girligining pütün Zhongguoni əz mustəmlilikisigə aylandurux kararioqa kəlgənligidin wə Zhongguo inkilawining hazırlığı küqidə tehi jiddi ajizlıklar barlıq idin ibarət bu ikki tüp əmiliyət partiyining yengi celüesining yəni kəng birliksəpning

qikix nuktisi. Milyonliqan həlk ammisini uyuxturux, həywətlik inkilap armiyisini hərkətkə kəltürüx bugünkü inkilapning eksil'inkilapka hujum kılıxi üçün zərür. Muxundak küq bolqandila, Yapon jahan'girligini həm wətən hainlirini, wətən satkuqlarni gum kilqili bolidu, bu — həmmigə ayan həkikət. Xuning üçün, pəkət birliksəplik celüela Marksizim-Leninizimlik celüe. Guənmenzhuyilik celüe bolsa əzini yitim қalduridioqan celüe. Guənmenzhuyi "Belikni qongkuroqa koqlaptu, kuxqaqni tokaylikka" digəndək, "milyonliqan" həlk ammisini wə "həywətlik" inkilap armiyisini düxmən tərəpkə koqlaydu-də, düxmənning barikallisiqila erixidu. Guənmenzhuyi, əmiliyəttə, Yapon jahan'girligining həm wətən hainlirining, wətən satkuqlarning sadik maliyi. Guənmenzhuyining "pak-pakiz" wə "tüp-tüz" digən nimiliri Marksizim-Leninizim aqzioqa uridioqan, Yapon jahan'girligi bolsa mukapatlaydioqan nərsilər. Bizgə guənmenzhuyi hərgiz kerək əməs, bizgə Yapon jahan'girligigə həm wətən hainliriqa, wətən satkuqlarqa əjəllik zərbə beridioqan milli inkilawiy birliksəp kerək.

Həlk Jumhuriyiti®

Əgər, bizning burunki həkümitimiz ixqilar, dihanlar wə xəhər uxxak burzuaziyisi ittipakining həkümi, diyilidioqan bolsa, u halda, hazirdin baxlap,

ixqilar, dihanlar wə xəhər uxxak burzuaziyisidin taxkiri, baxka siniplardin milli inkilapka katnixixni halaydiqan barlik kixilernimu əz iqigə alidiqan həkümətkə əzgərtılıxi lazim.

Həzirki wakitta bu həkümətning asasiy wəzipisi Yapon jahan'girligining Zhongguoni yutuwelixioqa karxi turux. Bu həkümətning tərkiwi xundak kəng dairiqiqlik kengəytildiki, uningoşa pəkət milli inkilapkila kizikip, yər inkilawioqa kizikmaydiqan kixilərlə katnixip kalmay, hətta Yawropa, Amerikidiki jahan'gırlar bilən munasiwiti bolqanlıqi səwidin Yawropa, Amerikidiki jahan'girlar oqa karxi turalmaydiqan əmma Yapon jahan'girliqigə wə uning oqlqilirioqa karxi turuxi mümkün bolqan kixilermu, əgər halaydiqanla bolsa, katnixalaydu. Xuning üçün, bu həkümətning ganglingi Yapon jahan'girliqigə wə uning oqlqilirioqa karxi turuxtin ibarət muxu tüp wəzipigə muwapik kelixni pirinsip kiliyi kerək, buning oqa asasən, bizning burunkı siyasetlirimizgə muwapik tüzitix kirdüzük lazim.

Həzirki wakitta inkilap tərəpning hususiyiti— qenikkən gongchəndangning bolqanlıqi, uning üstigə, qenikkən kızıl armiyining bolqanlıqi. Bu— intayın möhim bir ix. Əgər həzirki wakitta qenikkən gongchəndang wə kızıl armiyə bolmioqan bolsa, intayın zor kiyinqiliklər tuqulqan bolatti. Nime üçün? Buning səwiwi xuki, Zhongguoda wətən hainliri, wətən satkuqlar nahayiti kəp, bəlki küq-

lük, ular türlüq qarilər bilən bu birliksəpni buzuxi, əzlirining təhdit selix wə kiziketurux, əzигə tartix wə parqilax wastiliri bilən arişa bəlgünqilik selixi, əzlirigə karioqanda azrak bolqan. wətən satkuqlar-
din ayrılip biz bilən birlixip Yapon jahan'girligigə karxi urux kiliixni halaydiqan küqlərgə əskiriy küq bilən kattik besim ixlitixi wə ularnı bir-birləp tarmar kiliixi qoqum. Əgər Yapon baskunqılıriqə karxi həkümət wə Yapon baskunqılıriqə karxi armiyidə gongchəndang wə kizil armiyidin ibarət bu mohim amil bolmisa, bundak əhwaldin saklinix təs bolidu. 1927-yili inkilapning məqlup bolqanlıqi, asasən, gongchəndang iqidiki jihuyzhuyilik luxiən tüpəyli-
din, əz koxunimizni (ixqi-dihanlar hərkitini wə gong-
chəndang rəhbərligidiki armiyini) kengəytix üçün tirixmay, pəkət wakitlik ittipakqi bolqan guomin-
dangoila tayanoqanlıktın boldi. Buning nətijisidə jahan'girlarning buyruqi boyiqə ularning qalqisi bolqan tuhao-lieshenlar sinipi wə məybənlər sinipi tərəp-tərəptin kollirini sunup, awal Jiang Jieshini, andin Wang Jingweyni əz yenioqa tartip, inkilapni məqlubiyətkə uqratti. U qaoqdiki inkilawiy birliksəptə mərkiziy tirək yok idi, mustəhkəm inkilawiy korallik koxun yok idi, tərəp-tərəptin isyan kətiriliip turattı, xunga gongchəndangning yəkkə-yiganə urux kilixiqə toqra kəldi, uning jahən'girlikning wə Zhongguodiki əksil'inkilapning bir-birləp tarmar kiliix celüesigə karxi turuxka qamisi yətmidi. U

qaqdə, gərqə He Long bilən Ye Tingning қoxuni bolsimu, əmma siyasi jəhəttə tehi mustəhkəm қoxun əməs idi, partiyimizmu uningoqa rəhbərlik kılıxka mahir əməs idi, bu қoxun ahir məqlup boldı. Bu—inkilapning mərkiziyyət kələkə elip baridioqanlıqını kərsitidiqan kanlıq sawak. Bügünkü kündə, bu əhwalda əzgirix boldı, mustəhkəm gongchəndang wə mustəhkəm kızıl armiyə barlıkka kəldi, bəlki kızıl armiyining genjüdilirimu barlıkka kəldi. Gongchəndang bilən kızıl armiyə hazırkı wakitta Yapon baskunqılırioqa karxi milli birliksəpning təxəbbusqisila bolup kalmayı, bəlki kəlgüsidiyi Yapon baskunqılırioqa karxi həkumət wə Yapon baskunqılırioqa karxi armiyidə qokum mustəhkəm tüwrükmu bolup əhalidə, xuning bilən Yapon jahən'girliri wə Jiang Jieshining Yapon baskunqılırioqa karxi milli birliksəpkə karita kollanıqan buzoqunqılık siyasiti əng ahirki məksidigə yetəlməydi. Xübhisizki, Yapon jahən'girliri wə Jiang Jieshi təhdit selix wə kizik turux, əzige tartix wə parqı lax wastilirini qokum hər tərəplimə kollinidü, buningə intayın pəhəs boluxımız kerək.

Əlwəttə, Yapon baskunqılırioqa karxi milli birlik-səpning kəng қoxunining hər bir kismidin gongchəndang wə kızıl armiyidək mustəhkəm boluxni ümit kılalmaymiz. Ularning paaliyətləri jəryanida bəzi buzuk unsurlarning düxmənning təsirigə uqrax səwiwidin birliksəptin qıkip ketix ixliri bolup turidu.

Lekin biz bularning qikip ketixidin korkmaymiz. Bəzi buzuk adəmlər düxmənning təsirigə uqrəp qikip kətkini bilən, bəzi yahxi adəmlər bizning təsirimiz arkilik kiridi. Pəkət gongchəndang wə kızıl armiyə məwjut bolup tursila, rawajlansila, u halda, Yapon baskunqilirioqa karxi milli birliksəpmu mukərrər məwjut bolup turidu, rawajlinidu. Mana bu — gongchəndang wə kızıl armiyining milli birliksəptiki rəhbərlik roli. Kommunistlar əmdi kiqik bala əməs, ular əzini obdan tutalaydu həm ittipakqlar bilən obdan etələydyu. Yapon jahan'gırliri wə Jiang Jieshi əzигə tartix wə parqilax wastisini kollinip, inkilap sepigə takabil turalaydikən, gongchəndangmu əzigə tartix wə parqilax wastisini kollinip, əksil'inkilap sepigə takabil turalaydu. Ular bizning sepimizdiki buzuk unsurlarnı tartip ketələydiyikən, bizmu ularning sepidiki "buzuk unsurlar" (biz üçün yahxi unsurlar)ni əlwəttə tartip kelələymiz. Əgər biz ularning sepidin kəprək kixilərni tartip keləlisək, düxmənning sepi tariyidu, bizning sepimiz kengiyidu. Kiskisi, hazır ikki tüp küq bir biri bilən kürəx kiliwatidu, barlik arılıktiki küqlər ya u tərəpkə koxulidu, ya bu tərəpkə koxulidu, bu — mukərrər daoli. Yapon jahan'girlirining Zhongguoni munkərz kilix siyasiti wə Jiang Jieshining Zhongguoni setix siyasiti nuroqun küqlərni biz tərəpkə etküzməy kalmaydu, bu küqlər ya toqridin-toqra gongchəndang wə kızıl armiyə sepigə koxulidu, ya bolmisa, gong-

chəndang wə kizil armiyə bilən birləşmə səp tüzidü. Bizning celüeyimiz guənmenzhuyilik bolmisila, bu məksətkə yetələymiz.

Nimə üqün ixqi-dihan jumhuriyitini həlk jumhuriyitigə əzgərtix kerək?

Bizning həkümətimiz ixqi, dihanlarqıla wəkillik kılıp kalmay, bəlki millətkimu wəkillik kılıdu. Bu məzmun ixqi-dihan demokratik jumhuriyiti xoarida ilgiridin bar idi, qunki ixqilar bilən dihanlar pütün millət nopusining 80-90 pirsəntini təxkil kılıdu. Partiyimizning məmlikətlik 6-kurultiyi bəlgiligən 10 maddilik siyasi gangling⁽²⁹⁾ ixqi, dihanlarning mənpəətigila wəkillik kılıp kalmay, xuning bilən billə millətning mənpəətigimu wəkillik kılıdu. Lekin hazırkı əhwal bizdin bu xoarnı əzgərtixni, həlk jumhuriyiti xoari kılıp əzgərtixni tələp kiliwatidu. Buning səwiwi xuki, Yaponiyining tajawuz kilixi Zhongguodiki sinipiy munasiwətlərni əzgərtiwətti, uxxak burzuaziyiningla əməs, bəlki milli burzuaziyiningmu Yapon baskunqılırioqa karxi kürəxkə katnixi x ehtimalı barlıkkə kəldi.

Xuningda gəp yokki, həlk jumhuriyiti düxmən siniplarning mənpəətigə wəkillik kilmaydu. Əksiqə, həlk jumhuriyiti jahan'girlarning qalqisi bolğan tuhao-lieshenlar sinipi wə məybənlər sinipi bilən dəl karimu-karxi orunda turidu, u bu tərkiplərni həlk katarioqa koymaydu. Bu Jiang Jieshining "Zhonghua min'guo guominzhengfusi"ning pəkət əng qong bay-

larqila wəkillik kılıp, laobəyxinglarqa wəkillik kıl-maydioqanlıqi wə laobəyxinglarnı “guomin” qatarioqa koymaydioqanlıqı oqxax. Zhongguo ahalisining 80-90 pirsənti ixqilar wə dihanlar, xuning üçün həlk jumhuriyiti əng awal ixqilar wə dihanlar mənpəetigə wəkillik kılıxi kerək. Lekin həlk jumhuriyiti jahan'girlikning zulmini yoktip, Zhongguoni ərkinlikkə wə mustəkillikkə erixtəridü, pomixxiklarning zulmini yoktip, Zhongguoni yerim feodallik tüzüm-din kutkuzidü, bu ixlar ixqi, dihanlarnıla mənpəetkə erixtəüp kalmastın, baxqa həlkərnimu mənpəetkə erixtəridü. Ixqilar, dihanlar wə baxqa həlkərning omumi mənpəetining yiqindisi Zhonghua millitining mənpəetini təxkil kılıdu. Məybənlər sinipi wə pomixxiklar sinipi gərqə Zhongguo ziminida turuwatkən bolsimu, əmma ular millətning mənpəetini nəzərdə tutmaydu, ularning mənpəeti kəpqilik kixilərning mənpəeti bilən tokunuxidü. Biz pəkət ənə xu az sanlık kixilərdin ayrılip turidiqanlıqımız, pəkət ənə xu az sanlık kixilər bilən tokunuxidioqanlıqımız üçünla əzimizni pütün millətning wəkili dəp ataxka həklikmiz.

Ixqilar sinipining mənpəeti milli burzuaziyining mənpəeti bilənmə tokunuxidü. Milli inkilapni kanat yayduruxta, milli inkilapning xiənfengdүyini siyasi, iktisadiy jəhətlərdə hokukka igə kilmay turup, ixqilar sinipini jahan'girlarqa wə ularning əjalqisi bolqan wətən satkuqlarqa takabil turux yolidə küq

qikiralaydiqan kilmay turup, muwəppəkiyət kazan-qili bolmaydu. Lekin milli burzuaziyə əgər jahan'girlikkə karxi birliksəpkə katnixidiqan bolsa, u haldə, ixqilar sinipi bilən milli burzuaziyə otturisida ortak payda-zıyan munasiwitı barlikka kelidu. Həlk jumhuriyiti burzua demokratik inkilap dəwridə jahan'girlilik wə feodalizimlik bolmiqan hususi mülükni bikar kilmaydu wə milli burzuaziyining soda-sanaaitini musadırə kilmaydu, bəlki bu soda-sanaətning rawajlinixini riqbətləndüridu. Hərkəndək milli kapitalist jahan'girlarnı wə Zhongguo wətən satkuqlırını kollap ķuwwətliməydiqanla bolsa, biz uni koqdaymız. Demokratik inkilap baskuqida əmgək bilən kapital otturisidiki kürəx qəklik bolidu. Həlk jumhuriyitining əmgək қanuni ixqilarning mənpəətini koqdaydu, xundaktimu milli kapitalistlarning bay boluxioqa karxi turmaydu, milli soda-sanaətning tərəkkii kili-xioqa karxi turmaydu, qünki bundak tərəkkiyat jahan'girlikkə paydılık əməs, bəlki Zhongguo həlkioqə paydılık. Buningdin məlumki, həlk jumhuriyiti jahan'girlaroqa wə feodal küqlərgə karxi hərkəyisi təbikidiki həlkərnin mənpəətigə wəkillik kildi. Həlk jumhuriyiti həkümiti ixqi, dihanlarnı asasıy gəwdə kildi, xuning bilən bille jahan'girlaroqa wə feodal küqlərgə karxi turidioqan baxka siniplarnımu eż iqigə alidu.

Bu adəmlərni həlk jumhuriyiti həkümitigə kat-naxturux hətərlik əməsmu? Hətərlik əməs. Ixqilar

wə dihanlar bu jumhuriyətning asasiy ammisi. Xəhər uxxak burzuaziyisigə, ziyalilaroja, xuningdək jahan-girlikkə wə feodalizimoja karxi turux ganglingini himayə kılıdiqan baxka kixilərgə həlk jumhuriyiti həkümətidə pikir bayan kili x wə ixləx hokukini berix, saylax wə saylinix hokukini berix asasiy amma bolqan ixqi, dihanlarning mənpəətigə hilap kəlməsligi lazim. Ganglingimizning möhim kismi asasiy amma bolqan ixqi, dihanlarning mənpəətini koqdaxtin ibarət boluxi kerək. Asasiy amma bolqan ixqi, dihanlar wəkillirining həlk jumhuriyiti həkümətidə kəp sanni təxkil kili x, gongchəndangning bu həküməttiki rəhbərliyi wə paaliyətliri u adəmlərning қatnixixinin həwplik bolmaslıqıja kapalət beridu. Zhongguo inkilawi hazırlı baskuqta puroletar sotsiyalistik haraktirdiki inkilap əməs, yənilə burzua demokratik haraktirdiki inkilap, bu intayin roxən. Pəkət əksil'inkilapqi Trotskiqilar^⑩la, Zhongguoda burzua demokratik inkilap orunlinip boldi, əmdi inkilap kiliñidiqan bolsa, u pəkət sotsiyalistik inkilap bolidu, dəp karisoja səzləydu. 1924-yildin 1927-yilqıqə dawam kiliñi inkilap burzua demokratik haraktirdiki inkilap idi, bu inkilap orunlan-midi, bəlki məqlup boldi. 1927-yildin həziroqıqə biz rəhbərlik kiliwatkan yər inkilawimu burzua demokratik haraktirdiki inkilap, qunki inkilapning wəzipisi kapitalizimoja karxi turux əməs, jahan'girlikkə wə feodalizimoja karxi turux. Buningdin keyinki inkilap

heli uzak məzgilgiqə yənə xundak bolidu.

Inkilapning hərkətləndürgüq küqi asasiy jəhəttin yənilə ixqilar, dihanlar wə xəhər uxxak burzuaziyisi, hazırkı wakitta bolsa uningoşa milli burzuaziyinimu koxux mümkün.

Inkilapning buruluxi kəlgüsidi ki ix. Kəlgüsidə demokratik inkilap mukərrər halda sotsiyalistik inkilapka burulidu. Buruluxning kaqan bolidiojanlıqida burulux xərtining hazırlanıqan-hazırlanmışlıqını əlqəm kılıx kerək, wakit heli uzak boluxi mümkün. Siyasi wə iqtisadiy jəhətlərdə boluxka tegixlik barlıq xərtlər hazırlanıqan wakitka yətməy turup, burulux pütün məmlikət tiki əng kəp sanlıq həlkə paydisiz əməs, bəlki paydilik bolidiojan wakitka yətməy turup, burulux toqrisida yeniklik bilən səz aqmaslıq kerək. Bu nuktidin gumanlinip, nahayiti kiska wakit iqidə burulux yasaxni ümit kılıx, huddi etkəndə bəzi yoldaxlarning demokratik inkilap mohim əlkilərdə qəlibə kazinixka baxlıqan kün inkilap buruluxka baxlıqan wakit bolidu digini toqra bolmuşinidək, toqra əməs. Buning səwiwi xuki, ular Zhongguoning siyasi wə iqtisadiy jəhəttə əndəkən əhwaldiki bir məmlikət ikənlığını kərmidi, ular Zhongguoda demokratik inkilapni siyasi wə iqtisadiy jəhətlərdin orun laxning Rosiyidikigə karı-qanda kəp kiyin bolidiojanlıqını, tehimu kəp wakit wə tirixqanlıqlar tələp kılıdiojanlıqını bilmidi.

Həlkara Yardəm

Ahirida Zhongguo inkilawi bilən dunya inkilawining əzara munasiwiti üstidə azrak tohtilip etüxkə toopra kelidu.

Jahān'girlik digən bu oqelitə nərsə dunya oqa kəlgəndin buyan, dunyadiki ixlar bir biri bilən xundak jipsilixip kəttiki, ayriwetimən dəpmu ayrı-wətkili bolmaydiqan bolup kaldi. Biz Zhonghua milliti əz düxminimiz bilən ahiroqıqə kanlıq jəng kılıx rohiqə igimiz, əz küqimizgə tayinip ix körük asasida, koldin kətkən yərlirimizni kayturuwelix wə xan-xəhritimizni kayta tikləx iradisigə igimiz, dunyadiki millətlər qatarida kəd kətip turux iktidarioqə igimiz. Lekin bu, həlkara yardımğə muhtaj əməsmiz, digənlik əməs; yak, həlkara yardım həzirki zamandiki barlıq məmlikətlər wə barlık millətlərning inkilawiy kürəxliri üçün zərür. Kədim-kilar: "Chunqiu dəwridə adalətlik urux bolmioqan"^{③1} dəydu. Bügünkü kündə, jahān'girlikning uruxi tehimu adalətlik urux əməs, pəkət ezilgüqi millətlər wə ezilgüqi siniplarning uruxila adalətlik urux. Həlk kozqılıp əzgūqılərgə karxi elip baroqan pütün dunyadiki uruxlarning həmmisi adalətlik urux. Rosiyining fewral inkilawi wə əktəbir inkilawi adalətlik urux. Birinci dunya uruxidin keyin Yawropa əlliri həlkilirining elip baroqan inkilaplari adalətlik urux.

Zhongguoning əpyün'gə karxi uruxi³², Təyping tiən'guo uruxi³³, yihetuən uruxi³⁴, xinhəy inkilawi uruxi³⁵, 1926-yildin 1927-yiloqıqə dawam kılqan beyfa uruxi, 1927-yildin hazırlıq kədər elip beriliwatkan yər inkilawi uruxi, bugünkü kündiki Yapon baskunqılırioja karxi urux həm wətən satkuqlarоja karxi jaza yürüxi uruxlirining həmmisi adalətlik urux. Hazırkı wakitta Zhongguo boyiqə kətiriliwatkan Yapon baskunqılırioja karxi dolkun wə dunya boyiqə kətiriliwatkan faxizimoja karxi dolkunda adalətlik uruxlar pütün Zhongguoja wə pütün dunyaqə yeyliməsi. Adalətlik uruxlarning həmmisi bir birigə yardım beridu, adalətsiz uruxlarning həmmisi adalətlik uruxlarоja aylanduruluxi kerək, bu—Leninizimlik luxiən³⁶. Bizning Yapon baskunqılırioja karxi uruximiz dunyadiki həlkələrning yardımigə, aldi bilən Sovet ittipakı həlkəning yardımigə muhtaj, ularmu bizgə qokum yardım beridu, qunki biz ular bilən hoxallıktimu, kayqudimu billimiz. Ətkən bir məzgildə Zhongguo inkilawiy küqləri bilən həlkəara inkilawiy küqlər Jiang Jieshi təripidin ajritiwetilgən idi, muxu nuktidin eytkanda, biz yitim kaloqan iduk. Hazır bundak wəziyət əzgərdi, biz üqün paydilik bolup əzgərdi. Buningdin keyin bundak wəziyət yənə dawamlik türdə paydilik tərəpkə karap əzgiridu. Biz əmdi yitim kalmaymiz. Bu—Zhongguo-nıng Yapon baskunqılırioja karxi uruxi wə Zhongguo inkilawining oelibə kazinixinin zərür xərti.

Izahlar

① Yüən Shikəy Qing sulalisining ahirki yilliridiki Beyyang jünfalarning baxlıqı. 1911-yıldiki inkilap Qing sulalisini aqdurup taxliqandin keyin, u, eksil'inkilawiy қorallık küqlergə wə jahan-girlikning kollixioqa tayinip, uning üstigə, xu qaqda inkilapka rəhbərlik kılqan burzuaziyining muressəqilligidin paydilinip, zongtongluk orunni tartiwaldı, qong pomixxiklar sinipi wə qong məybənlər sinipiqa wəkillik kılıdiqan tunji Beyyang jünfa həkümətinini təxkil kıldı. U 1915-yili han bolmakçı bolup, bu həktə Yapon jahan'girligining kollixioqa erixix üçün, Yaponiyining pütün Zhongguoni tənha besiwellixni məksət kılqan 21 maddilik təliwini etirap kıldı. Xu yili 12-ayda Yunnəndə Yüən Shikəyning han boluxioqa karxi қozqıllang ketirildi, bu қozqıllang dərhal hərkəysi jaylarning awaz қoxuxioqa erixti. Yüən Shikəy 1916-yıl 6-ayda Beyjingda əldi.

② 1915-yil 1-ayning 18-küni Yapon jahan'girligi Zhongguo-nıng Yüən Shikəy həkümətigə 21 maddilik tələp koydı, 5-ayning 7-küni əng ahirki tongdie tapxurup, 48 saat iqidə jawap berixni tələp kıldı. Bu tələp jəmi 5 kisimqa belün'gən: aldinkı 4 kismi Germaniyining Shəndongda tartiwalıqan höküklerini Yaponiyiga etküzüp berixni, uning üstigə, Yaponiyigə Shəndongda yengi hökük қoxup berixni, jənubiy Manjuriyə wə xərkiy Mongqulda yər ijarigə elix hökükü yaki yər mülükqılık hökükü, makan tutuq hökükü, soda-sanaət bilən xuqullinix hökükü, temüryol selix wə kan eqix ixlirini tənha igiləx hökükini berixni, Hənyeping gongsisini Zhongguo bilən Yaponiyə billə baxquridiqan kılıp ezbərtixni, dengiz boyliridiki gangkou, koltuk wə arallarnı hərgiz üqinqi bir dələtkə etünüp bərməslikni wə xuningqə ohxax maddilarnı ez iqigə alıqan; 5-kismidiki maddilarda bolsa Zhongguoqa həkümranlıq kiliqxning siyasi, maliyə, sakqi wə hərbi jəhətlərdiki qong höküklerini qanggiliqə eliwelix tələp kılınqan həm Hubey, Jiangxi wə Guangdong arılıklırıda möhim temüryol-larnı selix hökükini qanggiliqə eliwelix qərəzliri kərsitilgən.

Yüən Shikəy bu tələpning 5- kismini "keyinrək kengəxsək" dəp ukturoqandan taxkiri, қalojanlırinin həmmisini etirap kıldı. Lekin Zhongguo həlkə birdək əkarxi turoqanlıqtın, Yaponiyining təliwi əməlgə axmidi.

③ 1921-yıl 11-ayda, Amerika hökümti Zhongguo, Ən'gliyə, Fransiyə, Italiyə, Belgiyə, Gollandiya, Portugaliyə və Yaponiyidin ibarət 8 dəletning wəkillirini qəkirip, əzi bilən 9 dəlet bolup, Waxin'gtonda yiçin etküzdi. Bu Amerikining Yaponiyə bilən yırak xərkəkə hoja bolux hökükini talixix yiçini boldı. İkkinqi yili 2-ayning 6-küni Amerikining "hərkəysi dəletlər Zhongguoda barawər pursətkə igə bolux" və "Zhongguoning dərwazisini eqiwestix" digən pikrigə asasən, 9 dəlet əhdinamisi tütüldi. 9 dəlet əhdinamisining roli küqlük jahan'gir dəletlər Zhongguoni birlikə idarə kılıx wəziyyitini, əmiliyyətə, Amerika jahan'gırlığının Zhongguoni tənha igilixi üçün təyyarlıq kərəx wəziyyitini yaritip, Yaponiyining Zhongguoni tənha igiləx pilanını buzup taxlaxtin ibarət boldı.

④ 1931-yıl 9-ayning 18-küni Yaponiyining Zhongguoning Dongbey ziminida turuxluk "Guəndong armiyisi" Shenyangni tuyuksız besiwaldi. Bu qəqəda, Zhongguoning Shenyangda və Dongbeyning hərkəysi jaylirida turuxluk koxuni (Dongbey koxuni) Jiang Jieshining "mutlək karxi turmaslıq" buyruqını kobul kılıp, Shanheyguenning jənubiqa qekindi, buning bilən Yaponiya armiyisi Liaoning, Jilin, Heylongjiang əlkilirini tezlikdə besiwaldi. Zhongguo həlkə Yapon karakqılırinin bu kətimki tajawuzlıq hərkitini adətə "18-sintəbir wəkəsi" dəp ataydu.

⑤ Dongbey tət elkə Zhongguoning xərkəy ximal kışmiqa jaylaxkan xu qaqdiki Liaoning, Jilin, Heylongjiang və Rehedin ibarət tət əlkini yəni hazırlıki Dongbey qong məmuri rayoniqa karaxlık Liaodong, Liaoxi, Jilin, Songjiang, Heylongjiang, Rehedin ibarət altə elkə və Iqki Mongoqlı aptonom rayonining kep kismini kərsitudu. 18-sintəbir wəkəsidin keyin Yaponiyə tajawuzqi armiyisi awal Liaoning, Jilin, Heylongjiangdin ibarət üq əlkini besiwaldi, 1933-yili Rehenimu besiwaldi.

⑥ 1935-yıl 11-ayning 25-küni, Yaponiyining küxkürtüxi

bilən guomindangqi wətən haini Yin Rugeng Hebey əlkisining xərkiy kismidiki 22 nahiyyidə korqaq hakimiyət kurup, uningə "Xərkiy Hebey gongchəndangdin mudapiə kərəx aptonom hekümiti" dəp nam bərdi. Bu "xərkiy Hebey wəkəsi" dəp ataldı.

⑦ Taxki ixlar tənpəni xu qəqəda Jiang Jieshi hekümitining Yaponiyə hekümiti bilən elip barəqan "Guangtiənnning 3 pirinsipi" toqrisidiki tənpənini kərsitudu. "Guangtiənnning 3 pirinsipi" xu qəqədiki Yaponiyə taxki ixlar xiangi Guangtiən Hongyi otturiqə koyqan "Zhongguoqə ərətilqən 3 pirinsip" bolup, uning məz-muni: 1) Zhongguo Yaponiyini qətkə əkədiqən barlıq hərkətlərni əməldin kəldurux; 2) Zhongguo, Yaponiyə wə "Manjunguo"ning iktisadiy həmkarlıqını ornitix; 3) Zhongguo bilən Yaponiyə birlikdə gongchəndangdin mudapiə kərəxtin ibarət. 1936-yıl 1-ayning 21-küni Guangtiən Hongyi Yaponiyə yihuyida nutuk sezləp: "Zhongguo hekümiti diguoyımız otturiqə koyqan 3 pirinsipni etirap kıldı" digən idi.

⑧ 1935-yili pütün məmlikət həlkining wətənpərvərlik hərkiti yengidin əwj elixka baxladı. Beyjing okuquqları Zhongguo gongchəndangining rəhbərligidə əng awal 12-ayning 9-küni, wətənpərvərlik namayix etküzüp, "İqki uruxni tohitip, birlikdə taxki döxmən'gə ərəxi turayı", "Yapon jahan'girligini yokitaylı" digən gə ohxax xoarlarnı otturiqə koydı. Bu hərkət guomindang hekümitining Yapon ərəqələrini bilən ittipak tüzüp uzak muddət yürgüzüp kələn terorluk hekümranlıqını buzup taxlap, tezdirin pütün məmlikət həlkining awaz koxuxiqa erixti. Kixilər bunı "9-dikabir hərkiti" dəp atdı. Buning bilən pütün məmlikəttiki siniplarning munasiwitidə yengi əzgirixlər nahayiti roxən ipadıləndi, Zhongguo gongchəndangi otturiqə koyqan Yapon baskunqılıriqa ərəxi milli birliksəp barlıq wətənpərvər kixilər birlikdə axkara əkəmətligən delət alındığı qong ix bolup kəldi. Jiang Jieshi hekümitining wətən satəq siyasiti nahayiti zor dərijidə tayanqsız kəldi.

⑨ Yoldax Mao Zedong bu doklatni kılıqan wakitta, Jiang Jieshi əzining Dongbeyni setix nəyringini dawamlaxturuwatlaş, uning üstigə, Huabeynimu setiwetix üstdə turqan wə kizil

armiyigə karxi urux қılıxni aktip dawamlaxturuwatkan idi. Xu səwəptin Zhongguo gongchəndangi wətən satkuq Jiang Jieshining həkikî opti-bəxirisini imkaniyətning beriqə eqip taxlixi zərür idi; yənə xu səwəptin Zhongguo gongchəndangi xu qaqda otturiqə koyqan Yapon baskunqılıriqa karxi milli birliksəp tehi Jiang Jieshini ez iqigə almiqan idi. Lekin yoldax Mao Zedong bu dokladida jahən'gırlar otturisidiki ziddiyətning Zhongguodiki pomixxiklar sinipi bilən məybənlər sinipi lagirida belünük pəyda қılıxi mümkünligini eytip etti. Keyin Yapon jahən'gırligining Huabeyda kılqan hujumi Ən'gliyə, Amerika jahən'gırligining mənpəeti bilən kəttik tokunuxkanlıktın, Zhongguo gongchəndangi: Ən'gliyə, Amerika jahən'gırligining mənpəeti bilən ziq baqlanqan Jiang Jieshi guruhi ez hojayinlirining buyruqı boyiqə Yaponiyigə tutkan pozitsiyisini ezbərtixi mümkün, dəp hesaplidi, xunga Jiang Jieshini Yapon baskunqılıriqa karxi turuxka məjbur қılıx siyasetini kollandı. 1936-yil 5-ayda, kızıl armiya Sənxdidin ximaliy Shənxigə kaytip kelip, Nənjing guomindang həkumitidin iqli uruxni tohtitip, birlikdə Yapon baskunqılıriqa karxi turuxni biwastə tələp kıldı. Xu yili 8-ayda, yənə Zhongguo gongchəndangi zhongyangi guomindang zhongyangiqa bir parqə hət əwətip, ikki partiya birlikdə Yapon baskunqılıriqa karxi turidiqan birliksəp təxkil kılıxni həm wəkil əwətip tənpən etküzüxnı tələp kıldı. Əmma Jiang Jieshi gongchəndangning təxəbbusunu yənilə rət kıldı. Jiang Jieshi pəkət 1936-yil 12-ayda Xi'endə guomindangning gongchəndang bilən birlixip Yapon baskunqılıriqa karxi turuxni կuwwətləydiqan hərbiliri təripidin tutup kelingən wakittila, gongchəndangning iqli uruxni tohtitip, Yapon baskunqılıriqa karxi turuxka təyyarlinix toqrısiddiki təliwini nailaj kəbul kıldı.

⑩ Cey Tingkəy xu qaqda guomindang 19-armiyisining jün-zhangi, koxumqə xu armiyining fuzongzhihuyi bolup, Chen Ming-shu wə Jiang Guangnəylər bilən billə xu armiyining məs'ulliridin biri idi. 19-armiya əslidə Jiangxida kəzil armiya bilən urux kılqan idi, 18-sintəbir wəkəsidin keyin Shanghəygə yətkəldi. Shanghəy wə ptütün məmlikət həlkining xu wakittiki Yapon baskunqılıriqa karxi turux dolkuni 19-armiyigə nahayıti zor

təsir kərsətti. 1932-yil 1-ayning 28-küni keqisi Yaponiya dengiz armiyisining luzhəndüyi Shanghəygə hujum kılqanda, 19-armiya Shanghəy həlkə bilən billə Yapon baskunqılıriqa karxi urux kıldı. Əmma bu urux keyin Jiang Jieshi wə Wang Jingweylar-ning satkunluqı bilən məqlup boldi. Xuningdin keyin 19-armiyini Jiang Jieshi kızıl armiya bilən urux kılıx үqün Fujian'gə yetkidi. Bu qəqda 19-armiyining rəhbərliri kızıl armiya bilən urux kılıxning istikbalsız hərkət ikənligini asta-asta qüxinip kələqan idi. 1933-yil 11-ayda, 19-armiyining jianglingliri guomin-dang iqidiki Li Jishen katarlıq bir əməkdaşlıq kığımları bilən birlikip, Jiang Jieshidin bələn'gənligini axkara jakalidi. Ular Fujian əlkisidə "Zhonghua jumhuriyiti həlk inkilawiy həküməti" kurdu wə Yapon baskunqılıriqa karxi turux həm Jiang Jieshoqa karxi turux toqrisida kızıl armiya bilən kelixim tüzdi, 19-armiya wə Fujian həlk həküməti Jiang Jieshining əskiriy küq bilən salqan besimi astıda məqlup boldi. Xuningdin keyin Cəy Tingkəy katarlıq kixilər asta-asta gongchəndang bilən həmkarlixix məydaniqa etti.

⑩ 1926-yil 9-ayda beyfa kılqan inkilawiy armiya hujum kılıp Wuhən'gə yetip kəlgəndə, Feng Yüxiang ezi qoxunlurini baxlap Suyyüən əlkisidə Beyyang jünfalar xitongidin ayrıloqan-liqini jakalap, inkilapka katnaxtı. 1927-yilning beksida, uning budüyləri Shənxidin yoloq qıçıp, beyfa armiyisi bilən birlikdə Henən əlkisigə hujum kıldı. 1927-yili Jiang Jieshi bilən Wang Jingwey asılık kılqandin keyin, Feng Yüxiangmu gongchəndang-qə karxi hərkətlərgə katnaxtı, əmma uning bilən Jiang Jieshi guruhi otturisida baxtin-ayaq payda-zıyan tokunuxi məwjud bolup turdi. 18-sintəbir wəkəsidin keyin u Yapon baskunqılıriqa karxi turuxni yakıldı, 1933-yil 5-ayda, gongchəndang bilən həmkarlixip, Zhangjiakouda həlk ammisining Yapon baskunqılıriqa karxi ittipakqi armiyisini təxkil kıldı. Jiang Jieshi küqlirinin wə Yaponiya tajawuzqi armiyisining qoxlap besim ixlitixi arkisida xu ətimki Yapon baskunqılıriqa karxi əzələniləng 8-ayda məqlup boldi. Feng Yüxiang ezi həyatining keyinki yillirida gongchəndang bilən həmkarlixix məydanında dawamlıq turup kəldi.

⑫ Guomindangning 26-armiyisini Jiang Jieshi kizil armiyigə hujum kılıx üçün Jiangxiqa əwətkən idi. 1931-yıl 12-ayda, bu armiyining 10 mingdin artuk kixisi Zhao Bosheng, Dong Zhentang qatarlıq yoldaxlarning rəhbərligidə Zhongguo gongchəndangining Yapon baskunqılıriqa karxi turux qakırıqıqa awaz koxup, Jiangxi elkisining Ningdu nahiyyisidə kozqlılang kətirip, kizil armiyigə koxuldi.

⑬ Ma Zhənshən əslidə guomindang Dongbey koxunining jünguəni bolup, uning budüyi Heylongjiangda turatti. 18-sintəbir wəkəsidin keyin Yaponiya tajawuzqi armiyisi Liaoningdin Heylongjiangqa siljılıqanda, bu koxun karxilik kersətti.

⑭ Hu Hənmin guomindangning məxhur siyasetwazi bolup, Sun Zhongshənnin Zhongguo gongchəndangi bilən həmkarlixix siyasitigə karxi turoqan idi, u 1927-yili Jiang Jieshi kozqıqan "12-april" əksil'inkilawiy siyasi ezzirixni pilanlıqquqlardın idi. Keyin Jiang Jieshi bilən hökük talixip kələqanlıktın, Jiang Jieshi təripidin kamap koyuldi. 18-sintəbir wəkəsidin keyin koyup berildi, andin Nənjingdin Guangzhouqa berip, Guangdong-Guangxi guruhiidiki jünfa küqlərni kozqap, ular bilən Nənjing Jiang Jieshi həküməti otturisida uzak muddətlik karxılıxix wəziyitini xəkilləndürdi.

⑮ "Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzuxning 6 maddilik ganglingi" yəni «Zhonghua həlkining Yapon baskunqılıriqa karxi urux kılıxinining tüp ganglingi» Zhongguo gongchəndangi təripidin 1934-yili otturiqa koyulup, Song Qingling qatarlıklarning imza koyuxi bilən elan kilindi. Bu gangling tewəndiki maddilarni ez iqiqə alidu: 1) pütün dengiz, kurukluk wə hawa armiyiliri boyiqə Yapon baskunqılıriqa karxi urux kılıx yolidə omumi səpərvərlik yürgüzüx; 2) pütün həlk arısında omumi səpərvərlik yürgüzüx; 3) pütün həlkni omumi korallan-durux; 4) Yapon jahan'gırlığının Zhongguodiki mal-mülüklerini həm wətən satkuqlarning mal-mülüklerini musadira kılıx yoli bilən Yapon baskunqılıriqa karxi uruxning hirajitini həl kılıx; 5) ixqilar, dihanlar, əskərlər, ziyalilar, soda-sanaətqilər wəkil-liri saylıqan pütün Zhongguo milli korallık köqdinix weyyüən-

huyini kurux; 6) Yapon jahan'girligining barlik duxmənliri bilən birlixip, ularni dost armiya kiliq, yahxi niyəttə bitərəp turidiqan barlik delestər bilən dostluk munasiwiti ornitix.

⑯ Guangdong-Guangxi guruhiidiki jünfalar Guangdong guruhiidiki Chen Jitangni, Guangxi guruhiidiki Li Zongren. Bəy Chongxi katarliklarni kərsitudı.

⑰ Jiang Jieshi basmiqiliri inkilawiy həlkni "basmiqi" dəp, əzlirining armiya arkilik inkilawiy həlkə hujum kiliq wə inkilawiy həlkni kırıx hərkətlərini "basmiqiları yokitix" dəp ataytti.

⑱ Yoldax Ren Bishi Zhongguo gongchəndangining əng dəsləpki əzaliri wə təxkilatqılıridin biri. U Zhongguo gongchəndangining 1927-yildiki məmlikətlik 5-kurultiyidin keyin partiyining hər ketimki kurultaylırida zhongyang weyyüənlikkə saylinip kəldi, 1931-yili partiyining 6-newətlik zhongyang weyyüənhuyining 4-omumyiqinida zhongyang zhengzhijü weyyüənligigə saylandı. 1933-yili Hunən-Jiangxi qegra rayoni shengweyining shujisi, қoxumqə kizil armiya 6-jüntuənin siyasi weyyüəni boldi. Kizil armiyining 6-jüntuəni bilən 2-jüntuəni қoxulqandan keyin, 2-wə 6-jüntuənlərin təxkil kiliqan 2-fangmiənjünning siyasi weyyüəni boldi. Yapon baskunqılıriqa karxi uruxning dəsləpki məzgilidə 8-armiya zongzhengzhibusining zhureni boldi. 1940-yili Zhonggong zhongyang shujichusining hizmitigə katnaxti. 1945-yili partiyining 7-newətlik zhongyang weyyüənhuyining 1-omumyiqinida zhongyang zhengzhijü weyyüəni wə zhongyang shujichusuning shujilioqja saylandı. 1950-yil 10-ayning 27-küni Beyjingda wapat boldi.

⑲ Zhongguo ixqi-dihan kizil armiyisining 6-jüntuəni əslidə Hunən-Jiangxi qegra rayoni genjüdisidə turatti, 1934-yil 8-ayda Zhonggong zhongyangning buyruqı boyiqə muhasırını buzup yetkilixkə baxlıdi. Xu yili 10-ayda, Guyzhou əlkisining xərkiiy kismida yoldax He Long baxqilioqidiki kizil armiya 2-jüntuəni bilən қoxulup, kizil armiyining 2-fangmiənjünini təxkil kıldı wə Hunən-Hubey-Sichuan-Guyzhou inkilawiy genjüdisini bərpa kıldı.

⑳ 1934-yil 10-ayda, Zhongguo ixqi-dihan kizil armiyisining 1-, 3-wə 5-jüntuənləri (Yəni kizil armiyining 1-fangmiənjünü, bu

zhongyang kızıl armiyası dəpmu atılıdu) Fujıen əlkisining qərbiy kismidiki Changting, Ninghua və Jiangxi əlkisining jənubiy kismidiki Ruyjin, Yudu digən jaylardın yolqa qikip, zhənlüelik zor yetkilixni baxlıdi. Kızıl armiya Fujıen, Jiangxi, Guangdong, Hunən, Guangxi, Guyzhou, Sichuən, Yunnən, Xikang, Gənsu, Shənxidin ibarət 11 elkə arkilik yıl boyi kar kətməydiqan igiz təqlarnı, adəm kədimi yətmigən sazlıklarnı besip otüp, türlik japa-muxəkkətlərgə qidap, düxmənning nuroqun ətimlik muhasırıları, koqlaxlari və tosuxlirini tarmar kılıp, dawamlik türdə 25 ming li (12 ming 500 kilometir) yolni besip, ahir 1935-yil 10-ayda Shənxining ximaliy kismidiki inkilawiy genjüdiga qəlibilik yetip kəldi.

② Sichuən-Shənxı qegra rayonidiki kızıl armiya Zhongguo ixqi-dihan kızıl armiyasının 4-fangmiənjünü. 1935-yil 3-ayda 4-fangmiənjün Sichuən-Shənxı qegra rayon genjüdisidin Sichuən, Xikang əlkilirinin qegrisiqa yetkəldi. Xu yili 6-ayda, Sichuən əlkisining qərbiy kismidiki Maogong digən yerdə kızıl armiyasının 1-fangmiənjün bilən қoxulup, sol və ong yenülük armiyalarını təxkil kılıp, ximalqa yürüp kətti. Xu yili 9-ayda Songpan digən jayning yenidiki Maoergəy rayoniqa yetip barqandan keyin, 4-fangmiənjündə hizmet kiliwatkan Zhang Guotao Zhonggong zhongyangning buyruqiqa қarxılık kərsitip, ezbeximqılık bilən sol yenülük armiyasını jənupka baxlap ketip, kızıl armiyasını parqılıdi. 1936-yil 6-ayda, Hunən-Hubey-Sichuən-Guyzhou qegra rayonunda muhasırını buzup qikip, Hunən, Guyzhou, Yunnən əlkilirili arkilik Xikang əlkisining Gənzi digən yerigə yetip kəlgən kızıl armiya 2-fangmiənjün 4-fangmiənjün bilən қoxıldı. Bu qədə 4-fangmiənjündiki yoldaxlar Zhang Guotaoning iradisigə hilabən 2-fangmiənjün bilən billə yənə ximalqa yetkəldi. Xu yili 10-ayda, 2-fangmiənjünning həmmisi və 4-fangmiənjünning bir kismi ximaliy Shənxigə yetip kelip, kızıl armiyasının 1-fangmiənjün bilən qəlibilik uqraxtı.

③ Zhang Guotao Zhongguo inkilawining haini. U yax waktida inkilapka nisbətən pursətpərəslilik kılıp, Zhongguo gongchəndangiqa katnaxlaşan. U partiyə iqidə nahayıti kəp hatalıklarını

etküzdi, nahayiti zor jinayatlerni kıldı. Öng qongliri xuki, u 1935- yili, kizil armiyining ximaloqa yürüxigə karxi qikip, kizil armiyini Sichuan bilen Xikang arılıqidiki az sanlık, millətlər rayoniqa qekindürüxtin ibarət məqlubiyətqılıknı wə qüxicəozhuyini təxəbbus kıldı həmdə partiyiga wə zhongyangqa karxi axkara asılık hərkiti elip berip, eż aldiqa kanunsız zhongyang kırup, partiyining wə kizil armiyining birligini buzdi, xuning bilen kizil armiya 4-fangmiənjünini nahayiti zor ziyanqa uqrattı. Kizil armiya 4-fangmiənjünü wə uning kəng kadirları yoldax Mao Zedong wə dangzhongyangning səwriqanlıq bilen bərgən tərbiyisi arkısida dangzhongyangning toqra rəhbərligi astıqə tez kaytip kəldi wə keyinki kürəxlərdə xanlıq rol oynidi; lekin Zhang Guotao bolsa hekəbir tüzəlməy, ahir 1938- yili etiyazda, yalçuz ezi Shənxi-Gənsu-Ningxia qegra rayonidin қaqtı wə guomindangning ixpiyonluk guruhiqa eżini attı.

㉙ Zhongyang kizil armiyisi əslidə Jiangxi-Fujian rayonida rawajlandurulqan wə Zhonggong zhongyang biwastə rəhbərlik kılqan kizil armiyini yəni kizil armiya 1-fangmiənjünini kərsitidu.

㉚ 1935- yil 7- ayda guomindang armiyisi Shənxi-Gənsu inki-lawiy genjüdisigə karita üqinqi ketimlik "korxap yokitix"ni baxlıdı. Kizil armiyining ximaliy Shənxidiki 26- jüni awal xərkiiy səptə düxmənning ikki lüsini tarmar kılıp, bu səptiki düxmənlərni Huanghe dəryasining xərk təripiga sürüp bardı. Xu yili 9- ayda, kizil armiyining əslidə Hubey-Henən-Önhuy genjüdisidə turqan 25- jüni jənubiy Shənxi wə xərkiiy Gənsu arkılıq ximaliy Shənxigə yetip berip, ximaliy Shənxidiki kizil armiya bilən қoxulup, kizil armiyining 15- jüntəni bolup kuruldi. Kizil armiyining 15- jüntəni Gənqüən nahiyyisining Laoshən digən yeridə bolqan zhənyidə düxmən armiyisining 110-shisining kep kışmini yokattı, shizhangini əltürdi, uzak etməy, yənə Gənqüən nahiyyisining Yüllinqiao digən yeridə düxmən armiyisining 107-shisining 4 yingini yokattı. Xuning bilən düxmən yengiwaxtin hujum uyuxturdı, Dong Yingbin (Dongbey қoxunining bir jünzhangi) 5 shini baxlap kelip, ikki yenülükxə belünüp hujum kıldı, uning xərk tərəptiki bir shisi Luochuən-Fuxiən yolunu boylap ximaloqa yürdi, qərp

tərəptiki 4 shisi Gənsu əlkisining Qingyang, Heshuy nahiyilərinin yolqa qikip, Huluhe dəryasını boylap, ximaliy Shənxining Fuxiən nahiyisi tərəpkə karap ilgirildi. Xu yili 10-ayda zhongyang kızıl armiyisi ximaliy Shənxigə yetip kəldi. 11-ayda zhongyang kızıl armiyisi kızıl armiyining 15-jüntüəni bilən birlikdə Fuxiən nahiyisining qərbiy jənubidiki Zhiluozen digən yerdə düxmən armiyisining 109-shisini yokattı, xuningdək köçlap zərbə berix dawamida Heyshysi digən yerdə düxmən armiyisining 106-shisining bir tuənnini yokattı. Xundak kılıp, düxmən Shənxi-Gənsu genjüdisigə ərəfa elip barən üqinqi ketimlik "korxap yokitix" üzül-kesil tarmar kılındı.

② 1934-yildın 1935-yılqıqə bolqan arılıkta Zhongguoning jənubiy əksidikə kızıl armiyining asası küqi yətkili waktida bir əksim partizan budüylərini əldən kətən idi. Bu partizan budüyləri 8 əlkidiki 14 rayonda partizan uruxını kət'i dawamlaxturdi. Bu rayonlar munular: jənubiy Zhejiang rayoni, ximaliy Fujian rayoni, xərkəy Fujian rayoni, jənubiy Fujian rayoni, qərbiy Fujian rayoni, xərkəy ximaliy Jiangxi rayoni, Fujian-Jiangxi qegra rayoni, Guangdong-Jiangxi qegra rayoni, jənubiy Hunan rayoni, Hunan-Jiangxi qegra rayoni, Hunan-Hubey-Jiangxi qegra rayoni, Hubey-Henan-Önhuy qegra rayoni, jənubiy Henan-diki Tongbəyshən rayoni wə Guangdong əlkisidiki Həynəndao rayoni.

③ 1931-yili Yapon jahəngirligi Dongbeyni besiwalqandin keyin, Zhongguo gongchəndangi həlkni korallik ərəfəsi turuxka qəkirip, Yapon baskunqılıriqa ərəfəsi partizan düylərini wə Dongbey həlk inkiləvi armiyisini təxkil kıldı, hər hil xəkildiki Yapon baskunqılıriqa ərəfəsi pidailar əksunlariqa yardım bərdi. 1934-yildın keyin, Dongbeydiki Yapon baskunqılıriqa ərəfəsi barlıq əksunlar Zhongguo gongchəndangining rəhbərligidə, birlikdə kəlgən Dongbey Yapon baskunqılıriqa ərəfəsi birləşmə armiyisi bolup təxkil kılınip, məxhur gongchəndang əzasi Yang Jingyuning zongzhihuyluqida Dongbeydiki Yapon baskunqılıriqa ərəfəsi partizan uruxını uzak muddət kət'i dawamlaxturdi. Xərkəy Hebeydiki Yapon baskunqılıriqa ərəfəsi partizan uruxı 1935-yil 5-ayda

Hebey elkisining xərkiy kismida ketirilgən dihanlarning Yapon baskunqılıriqa karxi қозоғilingini kersitidu.

㉙ Sovet ittipaki gongchəndangi rəhbərlik kılqan inkilawiy urux 1918-yıldın 1920-yılıqıqə Sovet ittipaki həlkining Ən'gliyə, Amerika, Fransiya, Yaponiya, Polxa қatarlık jahan'gir dələtlərning қorallıq mudahilisigə karxi turux wə ak guwardiyiqilörning isyanını besikturux üçün elip baroqan uruxlirini kersitidu.

㉚ Yoldax Mao Zedong bu yerdə otturiqa қoyoqan həlk jumhuriyiti haraktiridiki hakimiyət wə uning türülük siyasetliri Yapon baskunqılıriqa karxi urux məzgilidə gongchəndang rəhbərligidiki həlk azat rayonlırıda pütünləy əməlgə axtı. Xunga, gongchəndang dūxmən arka sepidiki urux məydanlırida həlkə rəhbərlik kılıp, Yapon karakqılıriqa karxi əqlibilik urux elip baralıdı. Yaponiya təslim bolqandan keyin partlıqan üçinqi iqli inkilawiy urux dawamida, uruxning rawajlinixiqa əgixip, həlk azat rayonları kədəmmu-kədəm pütün Zhongguoqa kengəydi, xundak kılıp, birlikkə kəlgən Zhonghua həlk jumhuriyiti məydanqa kəldi. Yoldax Mao Zedongning həlk jumhuriyiti toqrisidiki qayisi pütün məmlikət mikyasida əməlgə axtı.

㉛ Zhongguo gongchəndangining 1928-yıl 7-ayda etküzülgən məmlikətlik 6-kurultiyi təwəndiki 10 maddilik siyasi ganglingni bəlgilidi: 1) jahan'girlikning həkümranlıqını aqdurup taxlax; 2) qət'əl kapitalining karhana wə bankilirini musadire kılıx; 3) Zhongguoni birlikkə kəltürüx, millətlərning eż təkdirini ezi bəlgiləx həkükini etirap kılıx; 4) jünfa guomindang həkümütinini aqdurup taxlax; 5) ixqi-dihan-əskərlər wəkillər kengixi həkümütinini kurux; 6) 8 saətlik ix tütümini əməlgə қoyux, ix həkkini axurux, ixsiz қalqanlarnı kutkuzux, ijtimal baoxiənni yoloq қoyux wə xuningəqə ohxaxlar; 7) pomixxiklar sinipining barlıq yərlirini musadire kılıp, teriloj yərlərni dihanlarqa etküzüp berix; 8) əskərlərning turmuxini yahxilax, əskərlərgə yər wə ix berix; 9) həmmə eqir baj-seliklarnı əməldin қaldurup, daramətkə karap exip baridiqan birlikkə kəlgən bajni əməlgə қoyux; 10) dunya puroletariyati wə Sovet ittipaki bilən birlixix.

㉜ Trotskiqilar guruhi əslidə Rosiyə ixqilar hərkətidə

Leniniziməqä karxi bir guruh idi, keyin qüxkünlixip pütünley eksil'inkilawiy basmiqilarqa aylandı. Bu hainlar guruhining eżgirip berixi toqrisida yoldax Stalin 1937-yili Sovet ittipakı gongchəndangi zhongyang weyyüənhuyining omumyiojınıda kılqan dokladida tewəndikiqə qüxənqə berip etkən idi: "Ilgiri, buningdin 7-8 yil burun Trotskizim ixqilar sinipi iqidiki xundak siyasi guruhlarning biri idiki, dərəwəkə, Leniniziməqä karxi wə xuning üqünmu intayın eqir hatalaxkan siyasi guruh idi, əmma u xu qaçda hər halda bir siyasi guruh hesaplinatti. Həzirki Trotskizim ixqilar sinipi iqidiki siyasi guruh eməs, bəlkı pirinsipsiz wə qayısız sükəstqilar, buzqunqilar, paylakqilar, jasuslar, katil basmiqilar, qət'əllərning paylakqi organliriqa yallinip hərkət kılıdiqan wə ixqilar sinipining əxəddi düxminini bolqan basmiqilar." 1927-yili Zhongguo inkilawi məqlubiyətkə uqrıqandan keyin, Zhongguodumu az sanda Trotskiqilar qikkən idi, ular Chen Duxiu katarlıq hainlar bilən birlikip, 1929-yili eksil'inkilawiy kiqik təxkilat bolup xəkillinip, guomindang burzua demokratik inkilapni orunlap boldı, digən'gə ohxax eksil'inkilawiy təxwiqatlarnı tarkitip, pütünləy jahəngirlilik wə guomindangning həlkə karxi iplas қorali bolup қaldı. Zhongguodiki Trotskiqilar guomindangning ixpiyonluk organliriqa axkara katnaxtı. 18-sintəbir wəkəsidin keyin, ular basmiqi Trotskining "Yaponiya diguosining Zhongguoni ixqal kılıxiqa toşkunluk kılmaslık" digən yolyoruqını köbul kılıp, Yaponiyining ixpiyonluk organları bilən həmkarlixip, Yapon karakqiliridin jintie elip, Yapon tajawuzqılıriqa paydılık hər hil hərkətlər bilən xuqullandi.

④ "Chunqiu dəwriddə adalətlik urux bolmioğan" digən sez toqrisida «Mengzi»qa қaralsun. Chunqiu dəwriddə (miladidin 722–481 yillar burun), Zhongguodiki nuroqun feodal bəglər hökük talixip, əzara dawamlik urux kılqan idi, xunga Mengzi xu seznı eytikan.

⑤ 1840-yildın 1842-yilqiqə, Zhongguoluklar əpyün sodisiqa karxi turqanlıktın, Ən'gliyə soda alakisini koqdax banisi bilən əskər əwətip Zhongguoqa tajawuz kılqan idi, Zhongguo қoxunlari Lin Zexüning rəhbərligidə ularqa karxi urux kıldı. Xu

qaqdä, Guangzhou hälkimu zifa һalda "pingyingtuən" təxkil kılıp, Өn'gliyə tajawuzqılıriqa nahayiti kattik zerbə bərgən idi.

⑬ Təyping tiən'guo uruxi—19-əsirning otturilirida Qing sulalisinining feodallık һekümrənliliqiqa wə milli zulmiqa karxi kətirilgən dihanlar inkilawi uruxi. 1851-yil 1-ayda, bu inkilapning rəhbərləri Hong Xiuqüən, Yang Xiuqing qatarlıqlar Guangxi əlkisi Guyping nağıyisining Jintiən kəntidə kozqılang kətirip, "Təyping tiən'guo"ning kərulqanlıqini elan қıldı. Təyping armiyisi 1852-yili Guangxidin qıkip, Hunən, Hubey, Jiangxi wə Өnhuy əlkilirini besip etüp, 1853-yili Nənjingni aldı. Keyin Nənjingdin bir կisim əskiri yküqini ajritip ximaloqa yürüx kılıp, Tiənjin əstrapiqliqə yetip bardı. Lekin Təyping armiyisi ixqal kılqan jaylirida mustəhkəm genjüdilər kurmidi, uning üstigə, Nənjingni paytəht kılqandin keyin, uning rəhbərlik guruhi siyasi wə hərbi jəhətlərdə nuroqun hatalıklarnı etküzdi, xunga Qing sulalisinining əksil'inkilawiy armiyisi bilən Өn'gliyə, Amerika, Fransiya tajawuzqılırinining birləxmə hujumiqa bərdaxlıq berəlməy, 1864-yili məq'lup boldi.

⑭ Yihetuən uruxi 1900-yili Zhongguoning ximaliy կismida dihanlar wə kol sənaətqilar ammisi shenmizhuyilik, bilən mehpı һalda təxkilatlar kurux usulini kollinip, jahan'girlikkə korallik karxi turqan kəng kelemlək zifalıq hərkət. 8 jahan'gir delətning birləxmə korallik küqliri Beyjing wə Tiənjinni besiwelip, bu hərkətni intayın xəpkətsiz türdə basturdi.

⑮ «Hunən dihanlar hərkitini təkxürüxtin doklat»ning ⑬ izahıqa karalsun.

⑯ Leninning «Puroletariyat inkilawining hərbi ganglingi» digən əsirigə wə «Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarihi կiskiqə kursı»ning 6-bap 3-bəlümigə karalsun.

ZHONGGUO INKILAWIY URUXINING ZHƏNLÜE MƏSILISI*

(1936- yil 12- ay)

1-Bap Uruxni Kandak Tətkik
Kilik Kerək

1-Bəlüm Urux Kanuniyiti Rawajlinip
Baridu

Uruxning kanuniyiti—bu, uruxka yetəkqılık kili-
diqan hərkəndək adəm tətkik kilmay bolmaydiqan
wə igəlliməy bolmaydiqan məsile.

Inkilawiy uruxning kanuniyiti—bu, inkilawiy

* Yoldax Mao Zedong bu əsərni ikkinqi iqliki inkilawiy uruxning təjribilirini yəkünləx məksidi də yazışan wə xu qəzədə ximaliy Shənxidə kurulmuş kızıl armiya daxiliyidə leksiya kılıp okuqan idi. Aptorning eytixiqə, bu əsərning pəkət 5 babilia pütkən, zhənlüelik hujum, siyasi hizmət wə baxka məsillər, Xi'ən wəkəsinin tuquluxi səwiwi bilən, yezixka wakit yətməy kəlip ələqən. Bu əsər ikkinqi iqliki inkilawiy urux dəwridə partiya iqidə hərbi məsillər üstdə bolqan qong talax-tartixning nətijsisi bolup, bir lu-xiənning yənə bir luxiən'gə karxi pikrini ipadılıydu. Lu-xiən üstdikə bu talax-tartix toqrisida dangzhongyangning

uruxka yetəkqılık kılıdiqan hərkəndak adəm tətkik kilmay bolmaydiqan wə igəlliməy bolmaydiqan məsile.

Zhongguo inkilawiy uruxining қanuniyiti—bu, Zhongguo inkilawiy uruxioqa yetəkqılık kılıdiqan hərkəndak adəm tətkik kilmay bolmaydiqan wə igəlliməy bolmaydiqan məsile.

Biz hazır urux kiliwatımız, bizning uruximiz inkilawiy urux, bizning inkilawiy uruximiz yerim mustəmlilikə, yerim feodallık məmlikət bolğan Zhongguoda elip beriliwatidu. Xuning üçün, biz adəttiki uruxning қanuniyitininə tətkik kılıp qalmay, bəlki alahidə bolğan inkilawiy uruxning қanuniyitini tətkik kilişimiz, tehimu alahidə bolğan Zhongguo inkilawiy uruxining қanuniyitini tətkik kilişimiz kerək.

Həmmigə ayanki, hərkəndak ixta xu ixning əhwalini, uning haraktirini, uning baxka ixlər bilən

1935-yıl 1-aydiki Zunyi yığınında hulasə qırırilip, yoldax Mao Zedongning pikri müəyyənləxtürəldi, hata luxiənnin pikri inkar əlində. 1935-yıl 10-ayda zhongyang ximaliy Shənxigə yətkəlgəndin keyinla, yoldax Mao Zedong 12-ayda, «Yapon jahən'gırlığığə karxi turuxning celüesi toqrisida» digən nutķını sezləp, partiyining ikkinqi iqliki inkilawiy urux dəwridiki siyasi luxiəni jəhəttiki məsillərni xitongluk həl kıldı. Ikkinqi yili yəni 1936-yılı, yoldax Mao Zedong yənə bu əsərni yezip, Zhongguo inkilawiy uruxining zhənlüe jəhətigə ait məsililərni xitongluk qüxəndürüp etti,

bołqan munasiwitini qüxənməy turup, xu ixning kanuniyitini bilgili bolmaydu, uni қandak ixləxni bilgili bolmaydu, yahxi ixligili bolmaydu.

Urux hususi mülük wə sinip pəyda bołqandin tartipla baxlañqan, sinip bilən sinip, millət bilən millət, dələt bilən dələt, siyasi guruh bilən siyasi guruh otturisidiki muəyyən tərəkkiyat baskuqidiki ziddiyətlərni həl kılıx üçün kollinilidiqan bir hil əng yükuri kürəx xəkli. Uruxning əhwalini, uning haraktirini, uning baxka ixlar bilən bołqan munasiwitini qüxənməy turup, uruxning қanuniyitini bilgili bolmaydu, uruxka қandak yetəkqilik kılıxni bilgili bolmaydu, uruxta qəlibə kazanqılı bolmaydu.

Inkilawiy urux—inkilawiy sinipyi urux wə inkilawiy milli urux adəttiki uruxta bolidiqan əhwal wə haraktiroqa igə bołqandin taxkıri, əzigə has alahidə əhwal wə haraktiroqa igə. Xuning üçün, adəttiki urux қanuniyitidin taxkıri, əzigə has bəzi alahidə қanuniyətlərgə igə. Muxu alahidə əhwal wə haraktirni qüxənməy turup, inkilawiy uruxning alahidə қanuniyitini qüxənməy turup, inkilawiy uruxka yetəkqilik kılıqli bolmaydu, inkilawiy uruxta qəlibə kazanqılı bolmaydu.

Zhongguo inkilawiy uruxi, iqliki urux yaki milli urux bolsun, Zhongguoning alahidə xaraitida elip beriliwatidu, adəttiki urux wə adəttiki inkilawiy urux bilən selixturoqanda, u yənə ezigə has alahidə

əhwal wə alahidə haraktiroqa igə. Xuning üçün, adəttiki uruxning wə adəttiki inkilawiy uruxning қanuniyətliridin taxkiri, u yənə əzige has bəzi alahidə қanuniyətlərgə igə. Bularni qüxənmigəndə, Zhongguo inkilawiy uruxida əqəlibə kazanıqlı bolmaydu.

Xuning üçün, biz adəttiki uruxning қanuniyitini tətkik қılıxımız kerək; inkilawiy uruxning қanuniyitimu tətkik қılıxımız kerək; ahirda yənə Zhongguo inkilawiy uruxning қanuniyitimu tətkik қılıxımız kerək.

Bir hil kixilər barkı, ularning pikri toqra əməs, biz bundak pikirgə allikaqan rəddiyə bərgən iduk; ular: pəkət adəttiki uruxning қanuniyitila tətkik қılınsa boldi, konkirit eytkanda, pəkət Zhongguo-nıng əksiyətqi həkümiti yaki Zhongguoning əksiyətqi hərbi məktəpliri nəxr kılqan hərbi tiaolinglar boyiqila ix қılınsa boldi, dəydu. Ular bilməyduki, bu tiaolinglar pəkət adəttiki uruxning қanuniyitinila əks əttüridu, uning üstigə, pütünləy qət'əldin kəqürüwelinən, əgər biz xu petiqə kəqürüweli pəkət kollansak, xəkli wə məzmunini heqbir əzgərtmisək, bu qokum putni yonup etükkə layiklaxturoqanlıq bolidu, uruxta bizni məqlubiyətkə elip baridu. Ular: etmüxtə kan bədilige kəlgən nərsilər nimə üçün yarimaydikən? dəp asas koyidu. Ular bilməyduki, etmüxtə kan bədilige kəlgən təjribilərgə, əlwəttə, hərmət қılıxımız kerək, lekin əzimizning kan bədili-

gə kəlgən təjribilirimizgimu hərmət kilişimiz kerək.

Yənə bir hil kixilər barkı, ularning pikrimu toqra əməs, biz bundak pikirgimu allikəqan rəddiyə bərgən iduk; ular: pəkət Rosiyə inkilawiy uruxining təjribilirlə tətkik kılinsa boldi, konkirit eytkanda, pəkət Sovet ittipakı iqliki uruxining yetəkqi ənənəyi wə Sovet ittipakı hərbi organliri elan kılıqan hərbi tiaolinglar boyiqila ix kılinsa boldi, dəydu. Ular bilməyduki, Sovet ittipakının ənənəyi wə tiaolingliri Sovet ittipakı iqliki uruxi wə Sovet ittipakı kızıl armiyisining alahidiliklirini əz iqiğə alıdu, əger biz xu petiqə kəqürüwəlip kollansak, heqkandak əzgərtixkə yol koymisak, bumu, ohxaxla, putni yonup etükkə layiklaxturəqanlıq bolidu, uruxta bizni məqlubiyətkə elip baridu. ular: Sovet ittipakının uruxi inkilawiy urux, bizning uruximizmu inkilawiy urux, uning üstigə, Sovet ittipakı qəlibə kazanıqan tursa, yənə nimə üçün bu təjribilərning bəzilirini elip, bəzilirini almaymiz? dəp asas koyidu. Ular bilməyduki, Sovet ittipakının urux təjribilirigə, əlwəttə, alahidə hərmət kilişimiz kerək, qunki ular əng yekinkı zaman inkilawiy uruxining təjribiliri bolup, Lenin, Stalinning yetək-qılığında kolqa kəltürülgən; lekin biz yənə Zhongguo inkilawiy uruxining təjribilirigimu hərmət kilişimiz kerək, qunki Zhongguo inkilawi wə Zhongguo kızıl armiyisimu birmunqə alahidiliklərgə igə.

Yənə bir hil kixilərmi barkı, ularning pikrimu

toqra əməs, biz bundak pikirgimu allıqaqan rəddiyə bərgən iduk; ular: 1926-yildin 1927-yilqıqə dawam kılqan beyfa uruxining təjribiliri əng yahxi, uni üginiximiz kerək, konkirit eytkanda, beyfa uruxining tosalqusız ilgirilixi wə qong xəhərlərni tarti-welixini üginiximiz kerək, dəydu. Ular bilməyduki, beyfa uruxining təjribilirini üginiximiz kerək, lekin əlük halda kəqürüwelip kollanmaslıqımız lazim, qünki hazırkı uruximizning əhwali əzgərdi. Biz beyfa uruxining hazırkı əhwaldimu kollinixka muwapik kelidiqan nərsilirinila kolliniximiz, hazırkı əhwaloğa karap əzimizning nərsilirini bəlgiliximiz kerək.

Buningdin kərgili boliduki, urux əhwalining ohxax bolmaslıqı uruxning yetəkqi ənənəyitining ohxax bolmaslıqını bəlgiləydi, wakit, jay wə haraktır pərkəliri bolidu. Wakit xaraitidin eytkanda, urux wə uruxning yetəkqi ənənəyiti rawajlinip baridu, hər bir tarixiy baskuqning əzigə has alahidiliyi bolidu, xunga urux ənənəyitiningmu hər bir baskuqta əzigə has alahidiliyi bolidu, uni ohxax bolmioqan baskuqta əlük halda almaxturup kollanqılı bolmaydu. Uruxning haraktiridin ənənəyit, inkilawiy urux bilən əksil'inkilawiy uruxning bir biriningkigə ohximaydiqan alahidilikliri bolidu, xunga bu uruxlarning ənənəyətliriningu əzigə has alahidilikliri bolidu, ularni əlük halda əzara almaxturup kollanqılı bolmaydu. Jay xaraitidin

kariqanda, hər bir məmlikət wə hər bir millətning hususən qong məmlikət wə qong millətning əzigə has alahidilikliri bolidu, xunga ularning urux kanuniyətliriningmu əzigə has alahidilikliri bolidu, bularnimu əlük əldə almacturup kollanoqılı bolmaydu. Biz türlük tarihiy baskıqlarda, türlük haraktirda, türlük jaylarda bołożan wə türlük millətlər elip baroqan uruxlarning yetəkqi ənuniyətlirini tətkik kılqınımızda, ularning alahidiliklirini wə tərəkkiyatını nəzərdə tutuximiz, urux məsilisidiki jixelunoqa karxi turuximiz lazımlı.

Bularla əməs. Bir zhihuyyüən üçün eytkanda, u baxta kiqik bingtuañ'gə komandanlıq kılalıqan, keyin qong bingtuañ'gimu komandanlıq kılalıqan bolsa, bu uning üçün aloqa başkanlıq, əskənlik bolidu. Bir jayda urux kılıx bilən nuroqun jaylarda urux kılıxmu ohxax bolmaydu. Bir zhihuyyüən baxta əzigə tonux bołożan məlum bir jayda urux kılalıqan, keyin nuroqun jaylardimu urux kılalıqan bolsa, bu uning üçün yənə aloqa başkanlıq, əskənlik bolidu. Düxmən tərəpning wə əz təripimizning təhnikisi, zhənshusi wə zhənlüesi rawajlinip turidioqanlıktın, bir uruxning hərkəysi baskıqlırıdiki əhwalmu ohxax bolmaydu. Təwən baskıqta komandanlıq kılalıqan bir zhihuyyüən yüksəri baskıqka baroqandimu komandanlıq kılalıqan bolsa, bu uning üçün tehimu aloqa başkanlıq, əskənlik bolidu. Pəkət məlum bir bingtuañ'gə, məlum bir jayoqa wə urux

tərəkkiyatining məlum bir baskuqioqla muwapik-lixix—bu, aloqa basmioqanlıq wə əsmigənlik bolidu. Bir hil kixilər barkı, ular birlə jəhəttiki artukqiliqioqla yeliniwelip wə tar kezkarixidila turuwelip, ikkinqi aloqa basmaydu, ularning inkilap üçün məlum bir jayda, məlum bir wakitta bir az roli bolsimu, lekin qong roli bolmaydu. Biz qong rol oynaydiqan urux yetəkqilirining boluxini tələp kili-miz. Barlik uruxning yetəkqi ənuniyiti tarihning tərəkkiyati boyiqə rawajlinip baridu, uruxning tərəkkiyati boyiqə rawajlinip baridu; əzgərməy xu peti turiweridioqan nərsə yok.

2- Bəlüm Uruxning Məksidi Uruxni Yoxitix

Uruxni—insanlar bir birini kıradioğan bu əqlitə nərsini insanlar jəmiyatining tərəkkiyati akiwət yokitidu, bəlki yekin kəlgüsidiə yokitidu. Lekin uni yokitixning pəkət birlə usuli bar, u bolsimu uruxka urux bilən karxi turux, əksil'inkilawiy uruxka inkilawiy urux bilən karxi turux, milli əksil'inkilawiy uruxka milli inkilawiy urux bilən karxi turux, sinipy əksil'inkilawiy uruxka sinipy inkilawiy urux bilən karxi turux. Tarihta pəkət ada-lətlik wə adalətsiz digən ikki hillə urux bolup kəlgən. Biz adalətlik uruxni himayə kilimiz, ada-lətsiz uruxka karxi turimiz. Barlik əksil'inkilawiy uruxlarning həmmisi adalətsiz urux, barlık inkilawiy

uruxlarning həmmisi adalətlik urux. İnsanlarning urux hayatı dəwrigə bizning қолımız bilən hatimə berildi, biz elip beriwatkan urux, xək-xübhisizki, əng ahirkı uruxning bir kismi. Lekin bizning aldimizda turoqan urux yənə, xək-xübhisizki, əng zor wə əng dəhəxətlik uruxning bir kismi. Əng zor wə əng dəhəxətlik, adalətsiz əksil'inkilawiy urux bizning beximizə qədər kelip qaldı, biz əger adalətlik urux bayrioqını kətirip qıkmışaq, insanlarning zor kəpqliliyi harap bolidu. İnsanlarning adalətlik urux bayrioqi insanlarnı kutkuzidioqan bayrak, Zhongguoning adalətlik urux bayrioqi Zhongguoni kutkuzidioqan bayrak. İnsanlarning zor kəpqliliyi wə Zhongguoluklarning zor kəpqliliyi elip beriwatkan urux, xək-xübhisizki, adalətlik urux, insanlarnı kutkuzidioqan, Zhongguoni kutkuzidioqan əng əla, xanxərəplik ix, pütün dunya tarihini yengi dəwrgə etküzidioqan kəwrük. İnsanlar jəmiyiti aloqa besip, siniplar yokaloqan, dələt yokaloqan dəwrgə yətkəndə, heqkandak urux bolmaydu, əksil'inkilawiy urux bolmaydu, inkilawiy uruxmu bolmaydu, adalətsiz urux bolmaydu, adalətlik uruxmu bolmaydu, bu dəwr insanlarning əbidi teqlik dəwri bolidu. Biz inkilawiy uruxning kanuniyyitini tətkik kılqınımızda, barlıq uruxlarnı yokitixni kəzligən arzuyimizni nəzərdə tutımız, bu—biz kommunistlarnı barlıq ekispilatatsiyə kılqırqı siniplardin ayrip turidioqan qegra.

3- Bөlüm Zhөnlüe Məsilisi Uruxning Bir Pütünlüğining Kanuniytini Tətkik Kılıdiqan Nərsə

Uruxla bolidikən, uruxning bir pütünlüğü bolidu. Dunya uruxning bir pütünlüğü boluxi mümkün, bir məmlikət uruxning bir pütünlüğü boluxi mümkün, bir mustəkil partizan rayoni, bir qong, mustəkil urux kılıx yənülüximu uruxning bir pütünlüğü boluxi mümkün. Hərkəysi tərəplər wə hərkəysi baskuqlarnı nəzərdə tutux haraktirida bolqanlarning həmmisi uruxning bir pütünlüğü bolidu.

Bir pütünlük haraktirida bolqan uruxning yetəkqi kanuniytini tətkik kılıx zhönlüe ilmining wəzipisi. Kismənlik haraktirida bolqan uruxning yetəkqi kanuniytini tətkik kılıx zhənyi ilmi wə zhənshu ilmining wəzipisi.

Zhənyi zhihuyyüənliri wə zhənshu zhihuyyüənliridin məlum dərijidiki zhönlüe jəhəttiki kanuniyətni qüxinixni tələp kılıx nimə üqün zərür bolidu? Xuning üqünki, bir pütünlük haraktiridiki nərsini qüxən'gəndə, kismənlik haraktiridiki nərsidin tehimu obdan paydilanoqılı bolidu, qunki, kismənlik haraktiridiki nərsə bir pütünlük haraktiridiki nərsigə təwə bolidu. Zhönlüelik qəlibə zhənshuluk qəlibigə baqlıq dəydiqan pikir hata, qunki bundak pikirdikilər uruxning qəlibə kazinixi yaki məqlup boluxidiki

asasiy wə birinqi məsilə bir pütünlükni wə hərkaysı baskuqlarnı obdan nəzərdə tutux yaki tutmaslıktın ibarət ikənligini kərməydu. Əgər bir pütünlükni wə hərkaysı baskuqlarnı nəzərdə tutuxta möhim kəm-qilik yaki hatalık kərəlsə, xu urux qokum məqlup bolidu. "Bir yürüxtə ehtiyatsızlıq kilsang, pütün oyunda utulisən" digəndə, söz kismənlik haraktırıda bolqan yəni bir pütünlük üçün həl kiloq qəhmiyiti bolmioqan yürüx toqrisida əməs, bəlki bir pütünlük haraktırıda bolqan yəni bir pütünlük üçün həl kiloq qəhmiyiti bolqan yürüx toqrisida baridu. Xəhməttə xundak, uruxtimu xundak.

Lekin bir pütünlük haraktiridiki nərsə kismənliktin ayrılip mustəkil turalmaydu, bir pütünlük əzininə barlıq kismənlikliridin tərkip tapidu. Bəzi qəqda bəzi kismənliklərning buzuluxi yaki məqlup boluxi bir pütünlükkə zor təsir kərsitəlməsligi mümkün, buning səwiwi xuki, bu kismənliklər bir pütünlük üçün həl kiloq qəhmiyətkə igə nərsə əməs. Uruxta bəzibir zhənshu yaki zhənyi jəhəttiki məqlubiyət yaki muwəppəkiyətsizlik uruxning bir pütünlüğini hər daim yamanlaxturiwerməydu, buning səwiwi xuki, bu məqlubiyət həl kiloq qəhmiyətkə igə nərsə əməs. Lekin uruxning bir pütünlüğini təxkil kiloqan kəp sanlıq zhənyi məqlup bolsa, yaki həl kiloq qəhmiyətkə igə məlum bir-ikki zhənyi məqlup bolsa, bir pütünlükte dərhal əzgirix bolidu. Bu yerdə eytiloqan kəp sanlıq zhənyimu, məlum

bir-ikki zhənyimu həl kiloqıq nərsilər. Urx tarihida arkimu-arşa kilinoqan jəngdə uda oqəlibə kazanoqandan keyin, bir jəngdə məqlup bolux bilən pütün muwəppəkiyət yokka qıkkən əhwal bolqan, nuroqun jənglərdə məqlup bolqandan keyin, bir jəngdə oqəlibə kazinix bilən yengi wəziyət wujutka kəlgən əhwalmu bolqan. Bu yerdə eytiloqan “arkimu-arşa kilinoqan jəngdə uda oqəlibə kazinix” wə “nuroqun jənglərdə məqlup bolux”lar kismənlik haraktiriqə igə bolup, bir pütünlük üqün həl kiloqıq rol oynimaydiqan nərsilər. Bu yerdə eytiloqan “bir jəngdə məqlup bolux” wə “bir jəngdə oqəlibə kazinix” bolsa həl kiloqıq nərsilər. Bularning həmmisi bir pütünlükni nəzərdə tutuxning möhimliqini qüxəndürüp beridu. Bir pütünlükke komandanlık kılıdiqan kixi üqün əng zərüri əzining diqqət-etiwarini uruxning bir pütünlüğini nəzərdə tutuxka karitix. Bu, asasən, əhwaloqa karap, budüylər wə bingtuənlərni uyuxturux məsilisini nəzərdə tutux, ikki zhənyi otturisidiki munasiwət məsilisini nəzərdə tutux, uruxning hərkəysi baskuqları otturisidiki munasiwət məsilisini nəzərdə tutux, əzimiz tərəpning barlıq hərkətləri bilən düxmən tərəpning barlıq hərkətləri otturisidiki munasiwət məsilisini nəzərdə tutuxtin ibarət, bularning həmmisi əng kəp küq tələp kılıdiqan yərlər, əgər bularni taxlap koyup, ikkinçi orundiki məsililər bilən bolup ketilsə, u qaoğda ziyan tartıxtın saklanoqılı bolmayıdu.

Bir pütünlük bilən kismənlikning munasiwitigə kəlsək, yaloquz zhənlüe bilən zhənyining munasiwtila xundak bolup kalmay, zhənyi bilən zhənshuning munasiwitimu xundak bolidu. Buningqa shining hərkiti bilən tuən wə yinglarning hərkitinining munasiwiti, liənning hərkiti bilən pəy wə bənlərning hərkitinining munasiwiti əmiliy misal bolalaydu. Hərkəndək bir baxlıq eż dikkitining mərkizini ezi komandanlık kılıp turoqan, bir pütünlük üçün əng möhim wə əng həl kılqıraq əhmiyətkə igə bolqan məsilə yaki hərkət üstigə köyuxi lazımlı, baxka məsilə yaki hərkət üstigə köyməsliqi kerək.

Möhim, həl kılqıraq əhmiyətkə igə digənlərni omumi yaki chouxiang əhwaloqa karap bəlgiligidən bolmaydu, konkirit əhwaloqa karap bəlgiləx kerək. Jəng waktida tuyuksız hujum kılıx yenülüxi wə tuyuksız hujum kılıx nuktisini xu qaqdiki düxmən əhwaliqa, yər xaraitioqa wə eż əskiriy küqinинг əhwaliqa karap bəlgiləx kerək. Təminat mol jaylarda jəngqilərning yimək-iqmigini bək ziyadə kiliwətməslikkə, təminat yetərsiz jaylarda bolsa jəngqilərni aq қaldurmaslikka dikkət kılıx kerək. Ak rayonda birlə həwərning pax bolup kelixi bilən keyinki jəng məqlubiyətkə uqrixi mümkün; kizil rayonda bolsa həwərning pax bolup kelix məsilisi hər daim əng möhim məsilə boliwərməydu. Bəzi zhənyilərgə yukuri dərijilik zhihuyyünnning ezi қatnixixi zərür, bəzilirigə bolsa қatnixixinin hajiti

yok. Bir hərbi məktəp üçün əng möhim məsile—xiaozhangni, okutkuqılarnı tallax wə təlim-tərbiyə fangzhenini bəlgiləx; bir ammiwi yioqın üçün asasən diqqət kılıxka tegixligi ammini yioqinoqa katnixixa səpərwər kılıx wə muwapik xoarlarnı otturiqə koyux waħakazalar. Kiskisi, birlə pirinsip bar, u bolsimu bir pütünlükkə munasiwətlik bolğan möhim halkılarqa diqqət kılıx.

Uruxning bir pütünlüğining yetəkqi kanuniyyitini kəngül koyup pikir yürgüzgəndila ügən'gili bolidu. Qunki bundak bir pütünlük haraktiridiki nərsini kəz bilən kərgili bolmayıdu, pəkət kəngül koyup pikir yürgüzgəndila, qüxən'gili bolidu, kəngül koyup pikir yürgüzmigəndə, qüxən'gili bolmayıdu. Lekin bir pütünlük kismənliklərdin tərkip tapıdu, kismənlik təjribisigə igə kixi, zhənyi wə zhənshu təjribilirigə igə kixi əgər kəngül koyup pikir yürgüsə, tehimu yukuri dərijidiki nərsilərni qüxinələydu. Zhənlüe məsilisi, məsilən, düxmən bilən eż otturisidiki munasiwətni nəzərdə tutux, hərkəysi zhənyilər otturisidiki yaki jəngning hərkəysi baskuqları otturisidiki munasiwətni nəzərdə tutux, bir pütünlükkə munasiwətlik (həl kılıquq əhmiyətkə igə bolğan) məlum bəleklərni nəzərdə tutux, omumi əhwaldiki alahidiliklərni nəzərdə tutux, aldinki səp bilən arkə səp otturisidiki munasiwətni nəzərdə tutux, horax bilən toluklax. Jəng kılıx bilən dəm elix, toplax bilən bəlüx, hujum kılıx bilən mudapiə körüx, ilgi-

riləx bilən qekinix, yoxurunux bilən axkarilinix, asasiy hujum təripi bilən yardımçı hujum təripi, tuyuksız hujum kılıx təripi bilən iskənjigə elix təripi, mərkəzləxtürüp komandanlıq kılıx bilən tarkak komandanlıq kılıx, uzakça sozulidioğan urux bilən tez həl kılıdioğan urux, zhendizhən bilən yündongzhən, əz armiyə bilən dost armiyə, bu kisim türü bilən u kisim türü, yukuri dərijə bilən təwən dərijə, kadirlar bilən əskərlər, kona əskərlər bilən yengi əskərlər, yukuri dərijilik kadirlar bilən təwən dərijilik kadirlar, kona kadirlar bilən yengi kadirlar, kızıl rayonlar bilən ak rayonlar, kona rayonlar bilən yengi rayonlar, mərkiziyy rayonlar bilən qət-yaka rayonlar, issik künlər bilən soğak künlər, jəngdə qəlibə kazinix bilən jəngdə məqlup bolux, qong bingtuənlər bilən kiqik bingtuənlər, muntizim қoxunlar bilən partizan düyliri, düxmənni yokitix bilən ammini koloqa kəltürüx, kızıl armiyini kengəytix bilən kızıl armiyini mustəhkəmləx, hərbi hizmətlər bilən siyasi hizmətlər, ətmüxtiki wəzipilər bilən hazırlı wəzipilər, hazırlı wəzipilər bilən kəlgüsidiiki wəzipilər, undak əhwal astidiki wəzipilər bilən bundak əhwal astidiki wəzipilər, mukim səplər bilən mukim bolmioğan səplər, iqliki urux bilən milli urux, bu tarixiy baskuq bilən u tarixiy baskuq wə xuningoqa ohxax məsililərning pərki wə baqlı-nixinin nəzərdə tutux diyilgənlərning həmmisi kez bilən kərgili bolmaydioğan nərsilər, lekin kəngül

koyup pikir yürgüzülsө, bularning hөmmisini qүxəngili bolidu, igөlligili bolidu wə puhta bilgili bolidu. Dimək, uruxning yaki jəngning barlik mohim məsililirini yukurirak pirinsipka kөtirip həl қiloqli bolidu. Bu məksətkə yetix zhönlüe məsilisini tətkik kilixning wəzipisi.

4- Bөlüm Mohim Məsile—Üginixkə Mahir Bolux

Nimə üqün kizil armiyə təxkil қilimiz? Uning bilən düxmənni yengix üqün. Nimə üqün urux қanuniyitini üginimiz? Bu қanuniyətni uruxta қollinx üqün.

Üginix asan ix əməs, ügən'gənni ixlitix tehimu asan əməs. Urux ilmini dərs'hanida yaki kitaplarda nuroqun kixilər, ohxaxla, jay-jayida sezləydu, lekin jəng қiloqanda, yengix-yengilik bilən pərklinidu. Urux tarihi wə bizning urux hayatımız bu nuktini ispatlidi.

Undak bolsa, buning tügünü nədə?

Biz əmiliyəttiki yengilməs jiangjün boluxni tələp kılalmaymız, bundak jiangjün kədimdin buyan nahayiti az bolqan. Biz urux jəryanida omumən qəlibə kazinidioqan jasarətlik wə parasətlik jiangjün boluxni—həm parasətlik, həm jasarətlik jiangjün boluxni tələp қilimiz. Həm parasətlik, həm jasarətlik bolux üqün, üginixkə tegixlik bir usul bar, ügən'gən

qaqdə, bu usulni kollinix kerək, ügən'gənni ixlətkən qaqdımı, bu usulni kollinix kerək.

U kandak usul? U bolsimu düxmən tərəpning wə ez təripimizning hər tərəplimə əhwalini pixxiq bilix, hər ikki tərəpning hərkitining ənuniyətlərini təpib qikix həmdə bu ənuniyətlərni əzimizning hərkitigə tətbiklax.

Nuroqun dəletlər jakalıqan hərbi tiaolinglar dəsturida "pirinsipni əhwalqa karap janlıq kollinix" ning zərürlüyü kərsitilgən, xuningdək jəngdə məəqlup bolğan qaqılarda əhwalni bir tərəp kiliş usullirimu kərsitilgən. Aldinkisida zhihuyyüənning pirinsipni əlük kollinip koyup, zhuguən halda hatalaxmaslıqı kerəkligi tələp kılınidu; keyinkisidə zhihuyyüən zhuguən halda hatalaxkan qaqda yaki keguən əhwalda kütülmigən wə karxi turoqli bolmaydiqan əzgirixlər yüzbergən qaqda zhihuyyüənning əhwalni kandak bir tərəp kilixi kerəkligi eytilidu.

Nimə üqün zhuguən jəhəttə hatalik yüzberidu? Buning səwiwi urux yaki jəngning orunlaxturuluninxıning wə komandanlıkning xu wakit, xu jayning əhwalıqə muwapik kəlmigənligi, zhuguən yetəkqılık bilən keguən həkiki əhwalning əzara uyğun kəlmigənligi, toqra kəlmigənligi, baxkıqə eytkanda, zhuguən bilən keguən otturisidiki ziddiyətning həl kiliñmiqanlıqı. Kixilər hərkəndək ixni bejirixtə bundak əhwaldın hali bolalmayıdu, bir biridin ix bejirixni heli bilix wə anqə bilməslik bilən pərkli-

nidu, halas. Ixta ix bejirixni heli bilix tələp kilinidu, hərbi ixlarda kəprək oqəlibə kazinix tələp kilinidu, əksiqə eytkanda, azrak məqlup bolux tələp kilinidu. Buning tüğünü zhuguən bilən keguənni bir birigə obdan uyqunlaxturuxta.

Zhənshudin misal kəltürümüz. Düxmən zhendisining məlum bir kaniti hujum nuktisi kilip tallanqan wə bu yər dəl düxmənning ajiz yeri bolqan bolup, tuyuksız hujum xu səwəptin muwəppəkiyətlik bolup qıksa, bu zhuguən bilən keguənnin əzara uyqun kəlgənligi yəni zhihuyyüənning qarlici, həkmi wə karari bilən düxmənning wə uning orunlixixinin həkiki əhwalining əzara uyqun kəlgənligi bolup hesaplinidu. Əgər düxmən zhendisining baxka bir kaniti yaki mərkizi hujum nuktisi kilip tallanqan bolup, nətijidə düxmənning küqlük yerigə duqkelip kelip, hujum muwəppəkiyətlik bolup qikmisa, bu əzara uyqun kəlmigənlik bolup hesaplinidu. Hujum kilix pəyti uyqun bolqan, yübeydüylərning ixka selinixi dəl waktida bolqan, xuningdək türlük jəng tədbirliri wə jəng hərkətləri biz üçün paydilik, düxmən üqün paydisiz bolqan bolsa, bu pütün jəng dawamida zhuguən komandanlık bilən keguən əhwalining pütünləy əzara uyqun kəlgənligi bolidu. Pütünləy əzara uyqun kelidiqan ixlər urux yaki jənglərdə intayın az ugraydu, buning səwiwi—urux yaki jəng kilixiwatkan hər ikki tərəpning top-top, korallanqan tirik kixilər bolqanlıqı, uning üstigə,

ular bir birigə karita məhpiyətlik saklaydiqanlıqı, bu, hərkətsiz nərsilərni yaki kündilik ixlarnı bir tərəp kilixtin zor dərijidə pərklinidu. Lekin komandanlıq omumi jəhəttin əhwalqa muwapiqlaxturulsa, yəni həl kılqıq əhmiyyətkə igə kisimda əhwalqa muwapiqlaxturulsa, u qəlibining asası bolidu.

Zhihuyyüenning toqra orunlaxturuxi toqra kararoqa kelixidin kelip qikidu, toqra kararoqa kelixi toqra həküm kililixiridin kelip qikidu, toqra həküm kilixi ətraplıq wə zərür qar laxlardın xuningdək qar laxlardın hasil kılınoğan türlük matiriyallarnı bir birigə baqlap pikir yürgüzüxidin kelip qikidu. Zhihuyyüen mümkün wə zərür bolqan barlık qar lax wastilirini ixka selip, düxmən tərəpning əhwalını qar laxtin hasil kılınoğan türlük matiriyallar üstidə naqirini elip taxlap, yahxisini ilqiwelix, sahtisini elip taxlap, qinini saklap kelix, buningdin uningoqa etüx, taxkirisidin ieqkirisiqə kirix asasida pikir yürgüzidu, andin uningoqa eż təripining əhwalını koxup, ikki tərəpning əhwal selixturmisini wə eżara munasiwitini tətkik kildi, xuning bilən həküm qikiridu, kararqa kelidu, pilan tüzüp qikidu,—mana bular hərbi mutəhəssislər üçün hər bir zhənlüe, zhənyi yaki jəng pilanını tüzüp qikixtin ilgiri əhwalni bilixning bir pütün jəryani. Bipərwa hərbi mutəhəssislər undak kilmaydu, hərbi ixlər pilanını eż hahixi asasiqə kuridu, bundak pilan kuruk hiyal

bilən tütülgən bolup, əmiliyətkə uyqun kəlməydu. Karam wə ez kizoqinlioqioqla yəlinidioqan hərbi mutəhəssislərning düxmənning aldimioqa qüxüp ketixtin, düxmənning yüzəki wə bir tərəplimə əhwaliqə gol bolup ketixtin, ez kol astidikilərning məs'uliyətsizlik bilən bərgən ham-huta təkliplirigə kizikip ketixtin hali bolalmay, taməqə üsiüp kelixinin səwiwi xuki, ular hərkəndək hərbi ixlar pilanining zərür qar laxlar, ez təripining wə düxmən tərəpning əhwali həm ularning ezara munasiwiti üstidə ətraplik pikir yürgüzük asasiqə kuruluxi kerəkligini bilməydu, yaki bilixni halimaydu.

Əhwalni bilix jəryani hərbi ixlar pilanı tütülxütin ilgirila məwjut bolup kalmastın, bəlki hərbi ixlar pilanı tütülgəndin keyinmu məwjut bolup turidu. Məlum bir pilanni ijra kıləqən qaoqda uni ijra kılıxka kirixkəndin baxlap urux ahirlaxkənoqə kədər boləqən jəryan əhwalni bilixning yənə bir jəryani, yəni əməlgə axurux jəryani. Bu qaoqda birinqi jəryandiki nərsilərning əmiliy əhwaloqə uyqun yaki uyqun əməsligini yengiwaxtin təkxürrüvkə toqra kelidu. Əgər pilan əhwaloqə uyqun kəlmisə, yaki toluk uyqun kəlmisə, yengi bilix boyiqə yengi həküm qıkirip, yengi kararəqə kelip, tütülgən pilanni əzgərtip, yengi əhwaloqə muwapik-laxturux lazim. Pilanni կismən əzgərtix ixi hər bir jəngdə digdək bolup turidu, pütünləy əzgərtix iximu gayida bolup əkəlidu. Karamlar uni əzgərtixni

bilməydu, yaki əzgərtixni halimaydu, karoqlularqə ixləweridu, nətijidə yənə tamoja üsməy kalmaydu.

Yukurida səzligənlirim bir zhənlüe hərkiti, yaki bir zhənyi wə jəng hərkiti. Təjribisi kəp hərbi hadim əger kəngül koyup üginidioqan bolsa, eż budüyi (zhihuyyüənliri, jəngqiliri, koral-yaraklıları, təminatlıları wahakazalar həm ularning omumi yiqindisi) ning mijəzini puhta biliwalidu, xuningdək düxmən budüyi (ohxaxla, zhihuyyüənliri, jəngqiliri, koral-yaraklıları, təminatlıları wahakazalar həm ularning omumi yiqindisi) ning mijəzinimu puhta biliwalidu, uruxka munasiwətlik baxka həmmə xərtlərni, məsilən, siyasi, iqtisadiy, juqrapiyiwi xərtlərni, iklim xərti wə baxķılarnı puhta biliwalidu, bundak hərbi hadim uruxka yaki jənggə yetəkqılık kilsa, bir kədər ixənqkə igə bolidu, kəprək oqlıbə kazinalaydu. Bu uzak wakit dawamida düxmən tərəpning wə eż təri-pining əhwalını bilip, hərkət ənənələrini tərip qikip, zhuguən bilən keguən otturisidiki ziddiyətlərni həl kilənlikning nətijisi. Bilixning bu jəryani intayın möhim, muxundak uzak muddətlik təjribə bolmioqanda, pütkül uruxning ənənələrini qüxi-nix wə igəlləx kiyin. Həkiki kabil yukuri dərijilik zhihuyyüən bolux yengiyaqə ixka kirixkən kixilər yaki uruxni kəqəz yüzidila bilidioqan kixilərning kolidin kəlməydu, buning üçün urux dawamida üginix kerək.

Barlıq pirinsiplik hərbi ənənələr yaki hərbi

nəziriyilər—burunkı wə hazirkı kixilər qıkaroqan etkənki urux təjribiliri toqrisidiki hulasılər. Ətmüxtiki uruxlarning bizgə қalduroqan bu kanlik sawaklırini əhmiyət berip üginiximiz kerək. Bu—bir ix. Lekin yənə bir ix bar, u bolsimu bu hulasılərni ez təjribimizdə sinap kərüp, karqa kelidiqan nərsilərni kobul kılıx, karqa kəlməydiqan nərsilərni rət kılıx, əzimizgə has nərsilərni kəpəytixtin ibarət. Bu keyinki ix nahayiti mohim, undak kilmioqanda, uruxka yetəkqılık kılalmaymız.

Kitap okux—üginix, ügən'gənni ixlitixmu üginix, bəlki tehimu mohim üginix. Uruxni uruxtin üginix bizning asasiy usulimiz. Məktəpkə kirix pursitigə igə bolmiqan kixilərmə uruxni üginələydu, yəni urux dawamida üginələydu. Inkilawiy urux ammining ixi, buningda, kəpinqə, awal üginiwelip, andin urux kılımən, digili bolmaydu, awal urux kılıp turup, andin üginixkə toqra kelidu, urux kiliqxning ezi üginix bolidu. "Laobəyxing"liktin hərbi bolqanoqa kədər bir arilik bar, lekin bu arilik Wənli Changchengdək uzun əməs, bəlki uni tezdin tügenitixkə bolidu, inkilap kılıx, urux kılıx muxu arilikni tügenitixning usuli. Üginix wə ixlitix asan əməs, digənlik, mukəmməl üginix wə pixxiq ixlitix asan əməs, digənlik bolidu. Laobəyxing tezdin hərbi bola laydu, digənlik, bu ixka kirixix anqə kiyin əməs, digənlik bolidu. Bu ikkisini omumlaxturoqanda, u Zhongguoning: "Kiyin ix yok aləmdə, kəngül koy-

oqan adəmgə" digən kədimi səzигə toqra kelidu. Ixka kirixix kiyin əməs ikən, kamalətkə yetixmu mümkün, əmma gəp kəngül koyuxta, üginixkə mahir boluxta.

Hərbi ixlar ənuniyiti, baxka xəy'ilərning ənuniyətlirigə ohxax, keguən əmiliyət^①ning mengimizdiki inkasi, mengimizdin baxka həmmə nərsə—keguən əmiliyət. Xuning üçün, üginiximiz wə bili-ximizning düyxiangi düxmən tərəp wə əzimiz tərəptin ibarət ikki tərəpni ez iqigə alıdu, bu hər ikki tərəpni tətkik kılınidiqan düyxiang dəp ərəx kerək, pəkət bizning mengimiz (idiyimiz)la tətkik kılqıqi asasıy gəwdə. Bir hil kixilər barkı, ular əzini enik bilidu, əzgini enik bilməydu, yənə bir hil kixilər barkı, ular əzgini enik bilidu, əzini enik bilməydu, ularning ikkilisi urux ənuniyətlirini üginix wə ixlitix məsilisini həl kılalmayıdu. Zhong-guoning kədim zamandiki qong hərbi alimi Sun-wuzi^②ning kitawida eytiloqan: "Əzginim, əzəngnim bilsəng, hərkəndək jəngdə yengilməysən" digən sez üginix wə ixlitixtin ibarət ikki baskuqni ez iqigə aloqan, keguən əmiliyəttiki tərəkkiyat ənuniyətlirini bilixni həmdə bu ənuniyətlərgə asasən ez hərkitini bəlgiləp, kez aldidiki düxmənni yengixnimu ez iqigə aloqan; biz bu səzgə səl ərimaslıqımız lazim.

Urux millət bilən millət, dələt bilən dələt, sinip bilən sinip, siyasi guruuh bilən siyasi guruuh otturi-

sidiki əzara kürəxlərning əng yukuri xəkli; urux toqrisidiki həmmə kanuniyətlərni urux kiliwatkan millət, dələt, sinip wə siyasi guruhlar oqəlibə kazinix üçün kollinidu. Uruxta yengix-yengilix, asasən, urux kiliwatkan ikki tərəpning hərbi, siyasi, iktisadiy wə təbii xərt-xaraitliriqa bağılık, buningda gəp yok. Lekin buning bilənla əlmastın, urux kiliwatkan ikki tərəpning zhuguən yetəkqılık əməkliyitigimu bağılık. Hərbi mutəhəssis maddi xərt-xarait yar bərgən dairidin qıçıq uruxning oqəlibisini koloqa kəltürəlməydi, əmma maddi xərt-xarait yar bərgən dairidə turup uruxning oqəlibisini koloqa kəltürələydi wə koloqa kəltürüxi lazımdır. Hərbi mutəhəssis ning paaliyət səhnisi keguən maddi xərt-xarait üstigə kurulmuşdur, əmma hərbi mutəhəssis muxu səhnidə nuroqun janlıq, həxəmətlik oyunlarnı kərsitələydi. Xuning üçün, kızıl armiyimizning yetəkqılıri möwjud keguən maddi asasta yəni hərbi, siyasi, iktisadiy wə təbii xərt-xaraitlar asasında, əzimizning kudritini jarı kildurup, pütün armiyini baxlap, milli wə sinipi döxmənlərni yokitixi, bu naqar dunyani əzgərtixi lazımdır. Bu yerdə bizning zhuguən yetəkqılık əməkliyitimizni ixlitixkə toqra kelidü, bəlki ixlitix kerək. Biz kızıl armiyidiki hərkəndək bir zihuyyünenning kalayımikan urup-sokup yürüdüşən əməkliyitlərin bolup kəlixioqa yol koymaymır; biz kızıl armiyidiki hər bir zihuyyünenning jasarətlik wə parəsətlik əməkliyitlərin boluxını təxəbbus kəlixir.

miz kerəkki, u həmmini besip qüxidioqan oqeyrətkila igə bolup kalmastın, bəlki pütün uruxning əzgirixi wə tərəkkiyatini idarə kılalaydioqan қabiliyətkimu igə bolsun. Zhihuyyünlər urux dengizida üzgəndə, əzlirini qərk kiliwətməstin, bəlki əzlirini ixənqlik wə tədbirlik rəwixtə ikkinqi kiroqakka yətküzüxi lazim. Uruxka yetəkqilik kiliç қanuniyiti—urux dengizida üzüx sən'iti.

Yukuridikilər bizning usulimiz.

2- Bap Zhongguo Gongchəndangi Wə Zhongguo Inkilawiy Uruxi

1924-yili baxlanıqan Zhongguo inkilawiy uruxi iki baskuqni yəni 1924-yıldın 1927-yılqıqə bolqan baskuq bilən 1927-yıldın 1936-yılqıqə bolqan baskuqni besip etti; buningdin keyinkisi bolsa Yapon baskunqılıriqə karxi milli inkilawiy urux baskuqi. Bu üq baskuqtiki inkilawiy urux Zhongguo purolətariyati wə uning partiyisi Zhongguo gongchəndangining rəhbərligidə boldi wə bolidu. Zhongguo inkilawiy uruxining asasiy düxmini jahan'girlik wə feodal küqlər. Zhongguo burzuaziyisi gərqə məlum tarihiy pəyttə inkilawiy uruxka katnixidioqan bolşimu, lekin əzining xəhsisi mənpəətpərəsligidin wə siyasi, iktisadiy jəhətlərdə mustəkilliqi kəm bolqanlıktın, Zhongguo inkilawiy uruxining üzül-kesil

qəlibə kazinix yolioqa karap mengixioqa rəhbərlik kilixni halimaydu wə rəhbərlikmu kılalmaydu. Zhongguoning dihanlar ammisi wə xəhər uxak burzuaziyisi ammisi inkilawiy uruxka aktip kat-nixixni wə uruxni üzül-kesil qəlibigə erixtürüxnı halaydu. Ular inkilawiy uruxning asasiy küqi; lekin ularning uxak ixləpqikarəquqilik hususiyiti ularning siyasi nəzər dairisini qəkləydu (Bir kisim ixsız ammida həkümətsizlik idiyisi bolidu), xunga ular uruxning toqra rəhbiri bolalmaydu. Xuning üçün, puroletariyat siyasi səhnigə qıkkən dəwrde, Zhongguo inkilawiy uruxioqa rəhbərlik kilix məs'uliyiti Zhongguo gongchəndangining zimmisigə qüxməy kalmaydu. Bundak wakitta, hərkəndak inkilawiy urux əgər puroletariyat wə gongchəndangning rəhbərligigə igə bolmisa, yaki hilaplık kilsə, qokum məəqlup bolidu. Qünki yerim mustəmlikə Zhongguo jəmiyyitudiki hərkəysi təbikilər wə hər hil siyasi guruhlar iqidə pəkət puroletariyat wə gongchəndangla tar ramkililiklikitin wə xəhsi mənpəətpərəsliktin tamamən hali, əng yıraklı kəridiqan siyasi nəzər dairigə wə əng küqlük təxkilqanlıkkə igə, bəlki dunyadiki ilqar puroletariyatning wə uning partiyilirining təjribilirini əng kəmtərlik bilən kobul kılıp, əz ixida kollinalaydu. Xuning üçün, pəkət puroletariyat wə gongchəndangla dihanlarqa, xəhər uxak burzuaziyisigə wə burzuaziyigə rəhbərlik kılıp, dihanlar wə uxak burzuaziyining tar

ramkilikliqini, ixsizlar ammisining buzoqunqılık haraktirini tügitələydu, xuningdək burzuaziyining turaksızlıqı wə üzül-kesilsizliginimu tügitələydu (əgər gongchəndangning siyasiti hata bolmisa), xuning bilən inkilapni wə uruxni qəlibə yolioqa elip baralaydu.

1924-yildin 1927-yılqıqə dawam kiloqan inkilawiy urux, asasiy jəhəttin eytkanda, həlkara purolətariyatning wə Zhongguo puroletariyatining həm ularning partiyilirining Zhongguo milli burzuaziyisi wə uning partiyisigə bolqan siyasi təsiri həm ular bilən bolqan siyasi həmkarlıqı astida elip berildi. Lekin inkilap wə uruxning jiddi pəytiđə, aldi bilən qong burzuaziyə asılık kiloqanlıktın, xuning bilən bille inkilap koxunidiki jihuyzhuyiqilar inkilapka bolqan rəhbərlik hökükdin əzlügidin wazkəqkənliktin, bu ketimki inkilawiy urux məçlup boldi.

1927-yildin hazırlıqə bolqan yər inkilawi uruxi yengi xaraitta elip beriliwatidu. Yaloquz jahan'girlikla bu uruxning düxmini bolup kalmastın, bəlki qong burzuaziyə bilən qong pomixxiklar ittipakımı bu uruxning düxmini. Milli burzuaziyə bolsa qong burzuaziyining կuyruqi boldi. Bu inkilawiy uruxka rəhbərlik kiloquqi pəkət gongchəndang, gongchəndang inkilawiy uruxka bolqan mutlək rəhbərlik hökükini xəkilləndürdi. Gongchəndangning bundak mutlək rəhbərlik höküki—inkilawiy uruxni ahiroqıqə kət'i dawamlaxturuxning əng asasiy xərti. Gong-

chəndangning bundak mutlək rəhbərliyi bolmioqanda, inkilawiy uruxning bundak kət'iyətlikkə igə bolalixini təsəwwur kiliş mümkin bolmaytti.

Zhongguo gongchəndangi Zhongguoning inkilawiy uruxiqa kəhrimanlıq wə kət'ilik bilən rəhbərlik kilip kəldi, 15 yillik uzak wakit dawamida^③ pütün məmlikət həlkəi aldida əzining həlkning dosti ikənlərini, hər kuni həlk mənpəətini қooqdax üçün, həlkning ərkinligi wə azatlılığı üçün inkilawiy uruxning eng aldinkı sepidə turup keliwatkanlıqını kərsətti.

Zhongguo gongchəndangi japa-muxəkkətlik kürəxlərni bexidin kəqürük bilən, nəqqə yüz ming kəhriman partiyə əzalırı wə nəqqə on ming kəhriman kadirlırining əz kənini təküp kurban boluxi bilən pütün millitimiz boyiqə nəqqə yüz milyon ahalə otturisida uluk tərbiyiwi rol oynidi. Zhongguo gongchəndangining inkilawiy kürəxlərdə kazanılan uluk tarixiy muwəppəkiyətləri bugünkü kündə milli düxmən besip kirgən jiddi pəyttə turqan Zhongguoni munkərzliktin kutulux-aman keliş xərtigə igə kıldı, bu xərt həlkning zor kəpqılığı ixən'gən, həlk uzak muddət sinap tallıwalıqan siyasi rəhbərning bolqanlıqı. Hazır gongchəndangning eytkan səzini baxka hərkəndək partiyining eytkan səzигə karioqanda həlk asan kobul kılıdu. Zhongguo gongchəndangining etmüxtiki 15 yillik japa-muxəkkətlik kürəxləri bolmioqan bolsa, yengi munkərzlik həwpidin kutulux

mümkin bolmaytti.

Zhongguo gongchendangi inkilawiy urux dawamida Chen Duxiu^④ ongqil jihuyzhuyisi wə Li Lisən “sol”qil jihuyzhuyisi^⑤din ibarət ikki hatalikni etküzgəndin taxkiri, yənə tewəndiki ikki hatalikni etküzdi: Birinqisi 1931-yildin 1934-yiloqiqə dawam kiloqan “sol”qil jihuyzhuyi^⑥, bu hatalık yər inkilawi uruxini intayın eçir ziyanqa uqratti, nətijidə bəxinqi ketimlik “korxap yokitix”ka karxi turuxta düxmənni yənggili bolmidi, əksiqə, genjüdilər koldin kətti wə kizil armiyə ajizlaxti. Bu hatalik zhongyang zhengzhijüsining 1935-yil 1-aydiki kengəytilgən Zunyi yiqinida tüzitiwelindi. Ikkinqisi—1935-yildin 1936-yiloqiqə dawam kiloqan Zhang Guotao ongqil jihuyzhuyisi^⑦, bu hatalik partiyə wə kizil armiyining intizamini buzuxkinqə berip yetip, kizil armiyining bir kisim asasiy küqini eçir ziyanqa uqratti; lekin zhongyangning toqra rəhbərliyi, kizil armiyidiki partiyə əzalirining wə zhihuyyüən, jəng-qilərnin oyqanoqanlıqi arkısida ahir bu hatalikmu tüzitiwelindi. Bu hatalıklarning həmmisi partiyimizgə, inkilawimiz wə uruximizə əlwəttə ziyanlıq idi, lekin ahir ularni yəngduk, bizning partiyimiz wə kizil armiyimiz bu hatalıklarni yengix dawamida genikip tehimu küqəydi.

Zhongguo gongchendangi daqduqilik, xanlik, oqəlibilik inkilawiy uruxka rəhbərlik kıldı wə dawamlik rəhbərlik kiliwatidu. Bu urux Zhongguoni

azat kilixning bayriqila bolup kalmastin, bəlki həlkəralıq inkilawiy əhmiyyətkimu igə. Dunyadiki inkilawiy həlkəlerning kəzi bizdə. Yengi baskuqta—Yapon baskunqılırioqa karxi milli inkilawiy urux baskuqida biz Zhongguo inkilawini muwəppəkiyət kazinixka elip barımız, xuningdək xərkətiki wə dunyadiki inkilaplarqimu qongkur təsir kərsitimiz. Ətmüxtiki inkilawiy uruxlar bizgə yalçuz Marksizmlik toqra siyasi luxiənla zərür bolup kalmastin, bəlki Marksizimlik toqra hərbi luxiənningmu zərür-lüğini ispatlap bərdi. 15 yillik inkilap wə urux muxundak siyasi wə hərbi luxiənni tawlap qıkardı. Uruxning buningdin keyinki yengi baskuqida, ixnimizki, bundak luxiən yengi xaraitka asasən tehimu rawajlinidu, toluklinidu wə beyiydu, bizni milli düxmənni yengix məksidigə erixtəridu. Tarih bizgə kərsitip bərdiki, toqra siyasi luxiən wə hərbi luxiən, təbii, teq halda pəyda bolmastin wə rawajlanmastin, bəlki kürəx dawamida pəyda bolidu wə rawajlinidu. U bir tərəptin, "sol"qıl jihuyzhuyi bilən kürəx kılıdu, yənə bir tərəptin, ongqıl jihuyzhuyi bilənmu kürəx kılıdu. Inkilapka wə inkilawiy uruxka ziyan yətküzidiqan bu ziyanlıq hahixlar bilən kürəx kilmiqanda həm ularnı üzül-kesil tүgətmigəndə, toqra luxiənning tiklinixi wə inkilawiy uruxning qəlibə kazinixi mümkün əməs. Mening bu kitapqida hata tərəptiki pikirlərni kəprək tiləqə eliximdin məksət ənə xu.

3- Bap Zhongguo Inkilawiy Uruxining Hususiyətləri

1- Bölmə Bu Məsilining Möhimliyi

Zhongguo inkilawiy uruxining əzigə has hususiyətlərgə igə ikənligini etirap kilmaydiqan, bilməydiqan yaki bilixni halimaydiqan kixilər kızıl armiyining guomindang armiyisigə karxi kılqan uruxini adəttiki urux bilən ohxax yaki Sovet ittipakining iqki uruxi bilən ohxax dəp karaydu. Lenin, Stalin rəhbərlik kılqan Sovet ittipakı iqki uruxining təjribiliri dunyawi əhəmiyyətkə igə. Barlıq gongchəndanglar xuningdək Zhongguo gongchəndangimu bu təjribilərni həm Lenin, Stalining bu təjribilər toqrisidiki nəziriyəyi yekünlirini kiblinamə kildi. Lekin bu, ənə xu təjribilərni əz xaraitimizda əlük əldə kolliniximiz lazımlı, digənlik əməs. Zhongguo inkilawiy uruxining nuroqun jəhətlərdə Sovet ittipakining iqki uruxidin pərklinidiqan əzigə has hususiyətləri bar. Bu hususiyətlərni hesapka almaslıq yaki inkar kılıx əlwəttə hata. Bu nukta bizning 10 yıllık uruximizda toluk ispatlandı.

Bizning düxminimizmu xuningqa ohxap ketidiqan hatalık ətküzdi. Ular kızıl armiyə bilən urux kılıxta baxka uruxlardikidin pərklinidiqan zhənlüe wə zhənshuning boluxi lazımlığını etirap kilmidi. Ular

hər tərəplimə üstünlükligə ixinip, bizni kəzgə ilmidi, əzlirining kona urux usulioqa qing esiliwaldı. 1933-yili düxmən elip baroqan tətinqi ketimlik “korxap yokitix” məzgilidiki wə uningdin ilgiriki əhwal ənə xundak boldi, buning nətijisidə ular hər ketimda məq'lup boldi. Guomindang armiyisidə bu məsile toqrisida yengi pikirni otturioqa koyoqanlar dəsləptə guomindangning əksiyətqi jiangjüni Liu Weyyüən, keyin Dəy Yue boldi. Ahir ularning pikri Jiang Jieshi təripidin kobul kılındı. Bu—Jiang Jieshi ning Lushən jün'guənlər təlim-tərbiyə kursı^⑧ning wə əzining bəxinqi ketimlik “korxap yokitix” dawamida yoloqa koyoqan əksiyətqil yengi hərbi pirinsipi^⑨ning pəyda bolux jəryani.

Lekin düxmən əzining hərbi pirinsipini əzgərtip kızıl armiyə bilən urux kılıx xaraitioqa muwapiqlax-turoqan qaqda, bizning қoxunimizda “kona mukam” oqa yeniwaloqan kixilər pəyda bolup қaldı. Ular adəttiki əhwalni kəzdə tutux təripigə kaytixni қuw-wətləp, hərkəndək alahidə əhwalni qüxinixni rət kıldı, kızıl armiyining ənə urux tarihining təjribilirini rət kıldı, jahan'girlilikning wə guomindangning küqlirigə səl karidi, guomindang armiyisining küqigə səl karidi, düxmən kollanoqan əksiyətqil yengi pirinsipni kərüp turup kərməslikkə saldı. Nətijidə Shənxi-Gənsu qegəra rayonidin baxka barlık inkilawiy genjüdilər koldın kətti, kızıl armiyining adəm sani 300 mingdin birnəqqə on mingoqa qüxüp

kaldi, Zhongguo gongchəndangining əzalirining sani 300 mingdin birnəqqə on mingoşa qüxüp kaldi, guomindang rayonliridiki partiyə təxkilatlıridin pütünləy digüdək ayrılip қaldı. Kiskisi, bir ketim eqir tarixiy jazaqşa uqrax boldı. Ular əzlirini Marksizim-Leninizimqi dəp atixiwaloqan, əmiliyəttə Marksizim-Leninizimni bir azmu ügənmigən. Lenin: Marksizimning tüp mahiyiti wə uning jeni konkirit əhwalni konkirit təhlil kılıx®, digən idi. Bizning bu yoldaxlirimiz dəl muxu nuktini untup kalıqan.

Buningdin məlumki, Zhongguo inkilawiy uruxining hususiyətlirini qüxənməy turup, Zhongguo inkilawiy uruxıqa yetəkqilik kılqılı bolmayıdu, Zhongguo inkilawiy uruxini oqəlibə yolioşa baxlıqılı bolmayıdu.

2- Bölmə Zhongguo Inkilawiy Uruxining Hususiyətliri Nimə

Əmisə, Zhongguo inkilawiy uruxining hususiyətliri nimə?

Meningqə, tət asasiy hususiyiti bar.

Birinqi hususiyiti—Zhongguoning siyasi wə iktisadiy tərəkkiyati təkxi bolıqan yerim mustəmlilikə qong məmlikət bolıqanlıqı, uning üstigə, 1924-yildın 1927-yılıqı dawam ķıraqın inkilapni bexidin kəqürgənligi.

Bu hususiyət Zhongguo inkilawiy uruxining

rawajlinix wə qəlibə kazinix imkaniyitigə igə ikənligini kərsitudu. 1927-yili kıxtın 1928-yili etiyazοiqə bolqan arilikta, Zhongguo partizan uruxi baxlinip uzak etməy, Hunən əlkisi bilən Jiangxi əlkisi tutaxkan qegra rayon—Jinggangshəndiki yoldaxlar-din bəziliri “Kızıl bayrakni zadi kaqanoqiqə tutup turoqli bolar” digən soalni koyqan qaoğda, biz ənə xu imkaniyətni kərsitip etkən iduk (Hunən-Jiangxi qegra rayoni partiya təxkilatining 1-ketimlik kurultiyi@da). Qünki bu əng tüp məsilə idi, Zhongguo inkilawiy genjüdiliri wə Zhongguo kızıl armiyisi məwjut bolup turalamdu wə rawajlinalamdu, digən məsiligə jawap bərmisək, bir kədəmmu aloğa basalmıqan bolattuk. Zhongguo gongchəndangining 1928-yildiki məmlikətlik 6-kurultiyi bu məsiligə yənə bir ketim jawap bərdi. Zhongguo inkilawiy hərkəti xuningdin baxlap toqra nəziriyivi asaska igə boldi.

Əmdi bu məsilini bəlüp-bəlüp karap qikayli:

Zhongguoning siyasi wə iktisadiy tərəkkiyati təkxi əməs—ajiz kapitalistik igilik bilən eçir dərijidiki yerim feodallik igilik billə məwjut, birqanqə zamaniwi soda-sanaət xəhərliri bilən turoqun haləttiki kəng yezilar billə məwjut, nəqqə milyon sanaət ixqiliri bilən kona tüzüm həkümranlıqidiki nəqqə yüz milyon dihanlar wə kol sanaət ixqiliri billə məwjut, mərkiziyy həkümətni baxkurup turoqan qong jünfalar bilən hərkəysi əlkilərni baxkurup turoqan

kiqik jünfalar billə məwjut, eksiyətqi armiyidə Jiang Jieshiqa təwə atalmix mərkəz armiyisi bilən hərkəysi əlkilərdiki jünfalaroqa təwə hər hil namda atılıdiqan қoxunlardın ibarət ikki hil қoxun billə məwjut, birkənqilioqan təmüryol. su yoli wə apotomobil yolları bilən kəng tarkaloqan qəltək harwa yoli. pəkət piyadə mengixkila bolidiqları yol wə piyadə mengixkimə kiyin bolqan yollar billə məwjut.

Zhongguo yerim mustəmlikə məmlikət—jahangirlar otturisida birlikning bolmaslıqı Zhongguo həkümran guruhları otturisida birlikning bolmaslıqıqası təsir kərsitudu. Birnəqqə dələt idarə kılıp turoğan yerim mustəmlikə məmlikət bir dələt idarə kılıp turoğan mustəmlilikidin pərklinidu.

Zhongguo qong bir məmlikət—“Xərk təripi karangoqlaxsa, qərp təripi yoruk turar, jənup təripi karangoqlaxsa, ximal təripi yənə bar”, aylinip yürüp hərkət kılıxka zimin yok, dəp oğəm kılmaslıq kerək.

Zhongguo bir ketimlik uluk inkilapni bexidin kəqürdi—kızıl armiyining uruqını təyyarlıdı, kızıl armiyining rəhbirini yəni gongchəndangni təyyarlıdı, uning üstigə, bir ketim inkilapka katnaxlaşan həlk ammisini təyyarlıdı.

Xuning üçün eytimizki, Zhongguo—bir ketimlik inkilapni bexidin kəqürgən, siyasi wə iktisadiy tərəkkiyati təkxi bolmioqan yerim mustəmlikə qong məmlikət, bu—Zhongguo inkilawiy uruxining birinqi hususiyiti. Bu hususiyət yalozuz bizning siyasi

jəhəttiki zhənlüe wə zhənshuyimiznila tüptin bəlgiləx bilən қalmay, bəlki bizning hərbi jəhəttiki zhənlüe wə zhənshuyimiznimü tüptin bəlgiligən.

Ikkinqi hususiyiti – düxmənning küqlüklüğü.

Kızıl armiyining düxmini bolqan guomindangning əhwali kandak? U – hakimiyətni koloqa eliwalıqan wə əzining hakimiyitini nisbi halda turaklaxturoqan partiyə. U pütün dunyadiki asasiy eksil'inkilawiy dəletlərning yardımigə igə. U əzining armiyisini əzgərtti – Zhongguoning hərkəndak bir tarixiy dəwr-diki armiyisigə ohximaydiqan əmma dunyadiki zamaniwi dəletlərning armiyisigə omumən ohxaydiqan kılıp əzgərtti, uning armiyisi koral-yarak wə baxka hərbi əxyalar bilən təminlinix jəhəttə kızıl armiyigə қarioqanda kep üstün, uning üstigə, san jəhəttin Zhongguoning hərkəndak bir tarixiy dəwr-diki armiyisidin exip qüxidu, dunyadiki hərkəndak bir dəletning daimi armiyisidin exip qüxidu. Uning armiyisini kızıl armiyə bilən selixturoqanda, həkikətən, asman-zimin pərk bar. U pütün Zhongguoning siyasi, iqtisadiy, katnax wə mədiniyət tүgünliliyi yaki jan tomurlirini əz qanggilioqa eliwaldi, uning hakimiyiti pütün məmlikət haraktırılık hakimiyət.

Zhongguo kızıl armiyisi ənə xundak küqlük düxmən aldida turuptu. Bu – Zhongguo inkilawiy uruxining ikkinqi hususiyiti. Bu hususiyət kızıl armiyining uruxini adəttiki uruxlardın xuningdək

Sovet ittipakining iqliki uruxidin wə beyfa uruxidin nuroqun jəhətlərdə pərkləndürməy koymaydu.

Üqinqi hususiyiti — kızıl armiyining ajizlioqı.

Zhongguo kızıl armiyisi birinqi uluk inkilap məqəlup bolqandan keyin, partizan düyliridin wujutka kelixkə baxlidi. U yaloquz Zhongguoning əksiyətqil dəwridila turux bilən kalmastın, bəlki dunyadiki əksiyətqi kapitalistik dələtlər siyasi wə iqtisadiy jəhətlərdə bir kədər turaklıxkan dəwrdimu turmakta.

Bizning hakimiyitimiz tarkak, uning üstigə, yəkkə-yəkkə turqan taqlıq yərlərdiki yaki qət-yaka yərlərdiki hakimiyət, həqkandak taxki yardıməgə igə əməs. Inkilawiy genjüdilərning iqtisadiy xaraiti wə mədiniyət xaraiti guomindang rayonliriningkigə қarioqanda arkida. Inkilawiy genjüdilərdə pəkət yezilar wə kiqik xəhərlərlə bar. Bu genjüdilərning yeri baxta nahayiti kiqik idi, keyinmu anqə qongay-midi. Uning üstigə, genjüdilər mukim əməs; kızıl armiyining həkiki mustəhkəm genjüdisi yok.

Kızıl armiyining sani az, kızıl armiyining koral-yaraklıları naqar, kızıl armiyining ozuk-tülüük, kiyim-keqək wə xuningə qəhərlərlə bar. Bu genjüdilərning təminlini xüsusilə qongay-midi. Uning üstigə, genjüdilər mukim əməs; kızıl armiyining həkiki mustəhkəm genjüdisi yok.

Bu hususiyət — aldinkı bir hususiyət bilən kəskin selixturma. Kızıl armiyining zhənlüe wə zhənshusi muxundak kəskin selixturma asasida barlıkkə kəlgən.

Tətinqi hususiyiti — gongchəndangning rəhbərliyi

wə yər inkilawi.

Bu hususiyət birinqi hususiyətning mukərrər nətijisi. Bu hususiyət ikki tərəptiki əhwalni kəltürüp qıkaroqan. Bir tərəptin, Zhongguo inkilawiy uruxi gərqə Zhongguoning wə kapitalizim dunyasinin əksiyətqıl dəwridə turuwatkan bolsimu, lekin qəlibə kazinalaydu, qünki u gongchəndangning rəhbərli-gigə wə dihanlarning yardımigə igə. Genjüdilər kiqik bolsimu, lekin siyasi jəhəttin nahayiti zor küq-kudrətkə igə bolup, nahayiti zor bolqan guomindang hakimiyyitigə karimu-karxi haldə təwrənməy turuwatidu, guomindangning hujum kiliçioja hərbi jəhəttin nahayiti zor kiyinqilik tuqduruwatidu, qünki biz dihanlarning yardımigə igə. Kızıl armiyə kiqik bolsimu, lekin kudrətlik jənggiwarlıkkə igə, qünki gongchəndang rəhbərligidə bolqan kızıl armiyə tərkiwidikilər yər inkilawi dawamida barlıkkə kəlgən, eż mənpəəti üqün jəng kılıdu, uning üstigə, zhihuyyüənlər bilən jəngqilər otturisida siyasi jəhəttə birlik bar.

Yənə bir tərəptin bolsa, guomindang bilən kəskin selixturma boldi. Guomindang yər inkilawioja karxi turidu, xunga dihanlarning yardımigə igə əməs. Uning armiyisi san jəhəttin kəp bolsimu, lekin u əskərlər ammisini wə uxak ixləpqikarоq-qılardin kelip qıkkən nuroqun təwən dərijilik kadirlini guomindang üqün anglik türdə pidakarlık kərsitidiqan kılalmaydu. Jün'guənliri bilən əskərliri

otturisida siyasi jəhəttə ihtilap bar, bu uning jəng-giwarlioqını keməytidu.

3- Bөlüm Buningdin Bizning Zhənlüe Wə Zhənshuyimiz Wujutka Kelidu

Bir ketimlik uluk inkilapni bexidin kəqürgən, siyasi wə iqtisadiy jəhətlərdə tərəkkiyati tekxi bol-mıqan yerim mustəmlikə qong məmlikət, küqlük düxmən, ajiz kızıl armiyə, yər inkilawi—bular Zhongguo inkilawiy uruxining tət asasiy hususiyiti. Bu hususiyətlər Zhongguo inkilawiy uruxining yetəkqi luxiənini wə uning nuroqun zhənlüelik wə zhənshuluk pirinsiplirini bəlgililəgən. Birinci hususiyət bilən tətinqi hususiyət Zhongguo kızıl armiyisining rawajlinixi mümkünligini wə əz düxmininini yengixi mümkünligini bəlgililəgən. İkkinçi hususiyət bilən üqinqi hususiyət Zhongguo kızıl armiyisining tezdir rawajlinixi mümkün əməsligini wə əz düxmininini tezdir yengixi mümkün əməsligini yəni uruxning uzakqa sozulidiqanlıqını bəlkı uruxni yahxi elip barmisa, məq'lup boluximu mümkünligini bəlgililəgən.

Bu—Zhongguo inkilawiy uruxining ikki təripi. Bu ikki tərəp billə məwjud bolup turuwatidu, yəni əplik xaraitmu bar, kiyin xaraitmu bar. Bu—Zhongguo inkilawiy uruxining tüt ənənəyi, nuroqun ənənəyətlər muxu tüt ənənəyəttin kelip qıkkən. Bizning 10 yillik urux tarhimiz muxu ənənəyə-

ning toqrilioqını ispatlidi. Kimki bu tüp haraktirlik kanuniyətni kezi oquk turup kermeydikən, u Zhongguoning inkilawiy uruxioqa yetəkqılık kılalmaydu, kızıl armiyini uruxta əqəlibə kazinix imkaniyitigə igə kılalmaydu.

Nahayiti roxənki, zhənlüe yənülüxini toqra bəlgiləp, hujum kılınan qaqda təwəkkülqılıkkə karxi turux, mudapiə kərgən qaqda baoshouzhuyioqa karxi turux, yətkəlgən qaqda əqəkqunqılıkkə karxi turux; kızıl armiyining partizanqılıqioqa karxi turux, lekin kızıl armiyining partizanlıq haraktirinimu etirap kılıx; zhənyi dairilik uzakka sozulidioqan uruxka wə zhənlüelik tez həl kılıdioqan uruxka karxi turup, zhənlüelik uzakka sozulidioqan uruxni wə zhənyi dairilik tez həl kılıdioqan uruxni etirap kılıx; mukim urux sepigə wə zhendizhən'gə karxi turup, mukim bolmioqan urux sepinə wə yündongzhənni etirap kılıx; tarmar kılıx uruxioqa karxi turup, yokitix uruxini etirap kılıx; zhənlüe yənülüxidiki ikki muxtqılıkkə karxi turup, bir muxtqılıknı etirap kılıx; arka səp organlarını kəng kiliwetix tütümigə karxi turup, arka səp organlarını iqam kılıx tütümini etirap kılıx; mutlək mərkəzləxkən komandanlıkkə karxi turup, nisbi mərkəzləxkən komandanlıknı etirap kılıx; nokul hərbi kəzkaraxka wə liukouzhuysi@oqa karxi turup, kızıl armiyining Zhongguo inkilawining təxwiqatqısı wə təxkilatqısı ikənlığını etirap kılıx; basmıqılık@ka karxi turup, kattik

siyasi intizamni etirap kiliş; jünfazhuyioqa karxi turup, qəklik demokratik turmuxni wə inawətlik hərbi intizamni etirap kiliş; natoqra, məzhəpqił kadirlar siyasitigə karxi turup, toqra kadirlar siyasitini etirap kiliş; əz əzini yitim kaldurux siyasitigə karxi turup, ittipaklıxixka mümkün bolğan barlık ittipakqları koloqa kəltürüxni etirap kiliş; ahirda, kızıl armiyini kona baskuqtı tohtitip köyüxa karxi turup, kızıl armiyining rawajlinip yengi baskuqka ətüxini koloqa kəltürük—bu pirinsiplik məsililerning həmmisini toqra həl kiliş tələp kilinidu. Biz əmdi tohtılıdiqan zhənlüe məsilisidə bu məsililərni Zhongguo inkilawiy uruxining 10 yillik ənənə tarixini təjribiliri asasında obdan qüxəndürüp etimiz.

4. Bap “Korxap Yokitix” Wə “Korxap Yokitix” ka Karxi Turux Zhongguo İqliki Uruxining Asasıy Xəkli

10 yıldın buyan, partizan uruxi baxlanıqan kündin tartıp, hərkəndək bir mustəkil kızıl partizan düyi yaki kızıl armiyə wə hərkəndək bir inkilawiy genjüdi daim düxmən elip barqan “korxap yokitix”ka uqrəp kəldi. Düxmən kızıl armiyini yat nərsə dəp karap, kərün’gən haman uni koloqa qüxürməkqi boldi. Düxmən haman kızıl armiyining iziəqə

qüxti, bəlki haman uni korxiwaldı. Bu xəkil etkən 10 yil dawamida əzgərmidi, əgər iqliki uruxning ornini milli urux almisa, ta düxmən ajiz, kızıl armiyə küqlük bolup əzgərgən'gə kədər bu xəkilmə əzgərməydi.

Kızıl armiyə əz paaliyətliridə "korxap yokitix"ka karxi turux xəklini kollandi. O'ləlibə diginimizdə, asasən, "korxap yokitix"ka karxi turuxning qəlibisini yəni zhənlüe wə zhənyining qəlibisini kəzdə tutımız. Bir ketimlik "korxap yokitix"ka karxi turux bir zhənyi bolup, u daim qong-kiqik birkən-qilioğan hətta birnəqqə onlioğan jəngdin təxkil tapıdu. Bir ketimlik "korxap yokitix"ni tüptin tarmar kilmioğıqə, nuroğun jənglərdə qəlibə kazanıqan təkdirdimu, uni zhənlüe jəhəttə yaki pütün zhənyi jəhəttə qəlibə kazanıqanlıq digili bolmayıdu. Kızıl armiyining 10 yillik urux tarihi "korxap yokitix"ka karxi turux tarihi boldı.

Düxmən elip baroğan "korxap yokitix"ta wə kızıl armiyining "korxap yokitix"ka karxi turuxida hujum kılıx wə mudapiə kərüxtin ibarət ikki hil jəng xəkli əzara kollinildi, bu jəhəttə kədimki wə hazırlığı zamanda, Zhongguo wə qət'əllərdə bolup etkən uruxlardın pərklik bolmidi. Lekin Zhongguo iqliki uruxining hususiyiti bu ikki hil xəkilning uzak muddət təkrarlinip turuxidin ibarət boldi. Hər ketimki "korxap yokitix"ta düxmən kızıl armiyining mudapiəsingə hujum bilən karxi turdi, kızıl armiyə

düxmənning hujumiqa mudapiə bilən қarxi turdi, bu—“korxap yokitix”ka қarxi turux zhənyisining birinqi baskuqi. Düxmən kizil armiyining hujumiqa mudapiə bilən қarxi turdi, kizil armiyə düxmənning mudapiəsigə hujum bilən қarxi turdi, bu—“korxap yokitix”ka қarxi turux zhənyisining ikkinqi baskuqi. Hərkəndək “korxap yokitix” muxu ikki baskuqni өz iqigə alidu, bəlki uzak muddət təkrarlinip turidu.

Uzak muddət təkrarlinip turidu, diginimiz, urux xəkli bilən jəng xəkli təkrarlinip turidu, digənlik. Bu—pakit, hərkəndək kixi bir қarapla biliwalidu. “Korxap yokitix” wə “korxap yokitix”ka қarxi turux urux xəklining təkrarlinixi. Düxmən bizning mudapiəmizgə əzining hujumini қarxi қoyidioğan, biz düxmənning hujumiqa əzimizning mudapiəmizni қarxi қoyidioğan birinqi baskuq, düxmən bizning hujumimizqa əzining mudapiəsini қarxi қoyidioğan, biz düxmənning mudapiəsigə əzimizning hujumimizni қarxi қoyidioğan ikkinqi baskuq hər bir ketimkəi “korxap yokitix” dawamidiki jəng xəkillirining təkrarlinixi.

Urux wə jəngning məzmuniqa kəlsək, bu addi halda təkrarlinip turmaydu, bəlki hər ketimkisi pərklik bolidu. Bumu pakit, hərkəndək kixi bir қarapla biliwalidu. Bu yerdiki қanuniyət xuki, “korxap yokitix” wə “korxap yokitix”ka қarxi turuxlarning kəlimi baroqansıri kengiyidu, əhwal baroqansıri murəkkəpli-

xidu, jenglər barqansıri kəskinlixidu.

Lekin buningda kətirilix wə pəsiyixlər bolup turidu. Bəxinqi ketimlik "korxap yokitix"tin keyin, kizil armiyining zor dərijidə ajizlaxkanlıqı, jənuptiki genjüdilərning tamamən koldin kətkənligi, kizil armiyining Xibeyə qə yətkilip, iqliki düxmən'gə jənuptikidək təhlikə salidioqan nəhayiti mohim orunda turmioqanlıqı üçün, "korxap yokitix"ning kəlimi bir kədər taraydi, əhwal bir az addilaxtı, jenglər bir az pəsəydi.

Kizil armiyining məqlubiyiti digən nimə? Zhənlüe jəhəttin eytkanda, pəkət "korxap yokitix"ka karxi turuxning tamamən muwəppəkiyətsiz bolup qikixila məqlubiyət dəp atılıdu, bəlki pəkət kismən həm wakitlik məqlubiyət dəpla atılıdu. Qunki iqliki uruxning tamamən məqlup boluxi pütün kizil armiyining yimiriliyi bolidu, əmma bundak pakit yok. Kəng genjüdilərning koldin kətkənligi wə kizil armiyining yətkəlgənligi mənggülük wə omumyüzlük məqlubiyət əməs, wakitlik wə kismən məqlubiyət, gərqə bu kismənlik partiyə təxkilati, armiyə wə genjüdilərning 90 pirsəntini əz iqigə aloqan bolsimu. Bundak pakitni biz mudapiəning dawami dəp ataymiz, düxmənning kooqlap zərbə berixini bolsa uning hujumi ning dawami dəp ataymiz. Bu, "korxap yokitix"ta wə "korxap yokitix"ka karxi kürəxtə biz mudapiədin hujumqa etəlmiduk, əksiqə, bizning mudapiəmiz düxmənning hujumi bilən tarmar kılındı,

bizning mudapiəmiz qekinixkə əzgərdi, düxmənning hujumi koqlap zərbə berixkə əzgərdi, digənlik. Lakin kızıl armiyə yengi rayonqa yetip barqan qoşda, məsilən, Jiangxi qatarlık jaylardın Shənxigə yətkəlginimizdə “korxap yokitix”ning təkrarlinixi yənə kərıldı. Xuning üçün biz, kızıl armiyining zhənlüelik qekinixi (uzun səpər)—kızıl armiyining zhənlüelik mudapiəsinin dawami, düxmənning zhənlüelik koqlap zərbə berixi—düxmənning zhənlüelik hujumining dawami, dəymiz.

Zhongguoning iqliki uruxidiki tüp jəng xəkli, kədimki wə hazırkı zamanda, Zhongguo wə qət'ellərdə bolup etkən hərkəndək uruxlardikidək, pəkət hujum wə mudapiədin ibarət ikki hil boldi. Zhongguo iqliki uruxining hususiyiti—“korxap yokitix” wə “korxap yokitix”ka karxi turuxning uzak muddət təkrarlinip turoğanlıqı, hujum kılıx wə mudapiə kərüxtin ibarət ikki hil jəng xəklining uzak muddət təkrarlinip turoğanlıqı, bəlki buning 10 ming kilometirdin oxuk uluk zhənlüelik yətkilix (uzun səpər)^⑭ni ez iqigə aloğanlıqı.

Düxmənning məqlubiyiti diginimizmu xundak. Ularning zhənlüelik məqlubiyiti xuki, ular elip barqan “korxap yokitix” biz tərəptin tarmar kilinidü, bizning mudapiəmiz hujumoşa əzgiridü, düxmən mudapiə ornişa qüxüp əkalidü, yengiwaxtin küq uyuxturmay turup, yənə bir ketimlik “korxap yokitix”ni wujutka kəltürəlməydi. Düxməndə bizdikidək

10 ming kilometirdin oxuk zhənlüelik yətkilix digən əhwal bolmidi, bu ularning məmlikət boyiqə həkümran ikənligi wə bizgə қarioqanda kəp küqlük ikənligidin boldi. Lekin əksər yətkilixlərmə bolup etti. Birkənqə genjüdide kizil armiyə korxiwelip hujum kılqan ak jüdiənlərdiki düxmənler muhasirini buzup qikip, ak rayonoqa qekinip, yengiwaxtin hujum uyuxturoqan ixlar bolup etti. Əgər iqliki urux uzakka sozulup, kizil armiyə qəlibə kılqan dairə tehimu kengəysə, bundak ixlar kəpiyidu. Lekin ularning nətijisini kizil armiyiningkigə selixturoqili bolmaydu, qünki ular həlkning yardımigə igə əməs, uning üstigə, jün'guənliri bilən əskərliri otturisida birlik yok. Ular əgər kizil armiyining uzak musapilik yətkilixini doraydioqan bolsa, u qəqda qoşum yokılıdu.

1930-yildiki Lisən luxiəni məzgilidə yoldax Li Lisən Zhongguo iqliki uruxining uzakka sozulidioqanlıqını qüxənmidi, xunga Zhongguo iqliki uruxining tərəkkiyatida "korxap yokitix", yənə "korxap yokitix", tarmar kılıx, yənə tarmar kılıxtın ibarət uzak muddət təkrarlinip turidioqan ənuniyətni kərəlmidi (U qəqda Hunən-Jiangxi qegra rayonida üç ketim "korxap yokitix", Fujianndə ikki ketim "korxap yokitix" bolqan idi), xunga kizil armiyə tehi gədəklik dəwridə turuwatkan qəqda, uningoşa Wuhən'gə hujum kılıxka buyruk bərdi, məmlikət boyiqə koralılık əzəqilang kətirix toqrisida buyruk qıqardı,

xundak kilip, məmlikət boyiqə inkilapni tezdin qəlibə kazanduruxka urundi, buning bilən "sol"qıl jihuyzhuyilik hatalioqini etküzdi.

1931-yildin 1934-yilqıqə dawam kiloqan "sol"qıl jihuyzhuyimu "korxap yokitix"ning təkrarlinip turux ənuniyitigə ixənmidi. Hubey-Henən-Ənhuy qegra rayoni genjüdisidə bolsa "yan tərəptiki koxunlar"¹⁵ digən səz otturiqə qikti, u yerdiki bəzi rəhbiriy yoldaxlar, üqinqi ketimlik "korxap yokitix" məəqlup bolqandan keyinki guomindang pəkət yan tərəptiki koxunla bolup kəldi, kizil armiyigə hujum kiliç üzün jahən'girlar ezi otturiqə qikip asasiy küq boluxka toqra kelidu, dəp karidi. Muxu məlqər asasidiki zhənlüelik fangzhen kizil armiyini Wuhəngə hujum kilduruxtın ibarət boldi. Bu Jiangxidiki bəzi yoldaxlarning kizil armiyini Nənchang oqa hujum kiliçka qakıroqanlioqı, hərkəysi genjüdilərni tutaxturup bir pütün kiliç hizmitini elip berixka karxi turoqanlioqı, düxmənni aldap iqliki kirgüzüp urux kiliçka karxi turoqanlioqı, bir əlkə boyiqə qəlibə kazinixni əlkə mərkizini wə mərkiziyy xəhərlərni tartiwelix asasiqə koyqanlioqı xuningdək "Bəxinqi ketimlik 'korxap yokitix'ka karxi turux—inkilap kiliç yoli bilən mustəmlikə bolux yoli otturisidiki həl kılqıq jəng" dəp kariqanlioqı wə xuning oqa ohxaxlar bilən pirinsip jəhəttin bir. Bu "sol"qıl jihuyzhuyi Hubey-Henən-Ənhuy qebra rayonining tətinqi ketimlik "korxap yokitix"ka, Jiangxi mə-

kiziy rayonining bəxinqi ketimlik “korxap yokitix” ka karxi kürəxliridiki hata luxiənning uruqını qeqip, kizil armiyini düxmən elip baroqan ķattık “korxap yokitix” aldida ilajsız orunoqa qüxürüp koyup, Zhongguo inkilawioqa nahayiti zor ziyan yatküzdı.

“Korxap yokitix”ning təkrarlinixini inkar kili-dioqan “sol”qıl jihuyzhuyi bilən biwastə baqlanoqan wə kizil armiyə hərgiz mudapiə wastisini kollanmaslıqı kerək dəydiqan bir türlük pikirmu pütünləy natoqra.

Inkilap wə inkilawiy urux hujum kılıx bilən bolidu—bundak diyixning əlwəttə toqriliqı bar. Inkilap wə inkilawiy urux pəyda boluxtın rawajlinixka, kiqikliktin qongiyixka, hakimiyiti bolmasliktin hakimiyətni tartiwelixka, kizil armiyisi bolmasliktin kizil armiyini bərpa kılıxka, inkilawiy genjüdiliri bolmasliktin inkilawiy genjüdilərni bərpa kılıxka kədər haman hujum kılıx bilən bolidu, buningda baoshouluk kılıxka bolmaydu, baoshouzhuylık hahixka karxi turux lazım.

Inkilap wə inkilawiy urux hujum kılıx bilən bolidu, lekin buningda mudapiəlinix wə qekinixlərmə bolidu—muxundak diyixla tamamən toqra. Hujum kılıx üçün mudapiə kərük, aloqa besix üçün arkıoqa qekinix, uduloqa mengix üçün yanqa mengix, tüz yol bilən mengix üçün əgri yol bilən mengix—nuroqun xəy'ilərning tərəkkiyati jəryanida bolidioqan

mukərrərə hadisə, hərbi hərkəttə tehimu xundak.

Yukurida eytiloqan ikki həkümning aldinkisini, siyasi jəhəttin eytkanda, toqra diyixkə bolidu, hərbi ixlarqa kəqürüp kəlgəndə, toqra bolmay əlidid. Siyasi jəhəttinmu pəkət məlum əhwal boyiqə eytkanda (inkilap ilgiriligən qaoqda), toqra bolidu, ikkinqi bir əhwalqa kəqürüp kəlgəndə (inkilap qekin'gən qaoqda: Rosiyidə 1906- yıldikidək®, Zhongguoda 1927- yıldikidək pütünləy qekin'gəndə; Rosiyidə 1918- yıldiki Brest xərtnamisi® waktidikidək əksər qekin'gəndə), toqra bolmay əlidid. Pəkət keyinki həkümlə pütünləy toqra həkikət. 1931- yıldın 1934- yiloqiqə dawam kılıqan "sol"qıl jihuyzhuyining hərbi mudapiə wastisini kollinixkə əlük halda karxi turqanlıqı intayın gədəklik, halas.

"Korxap yokitix" təkrarlinip turidiqan xəkil əqan ayaklixidu? Mening kariximqə, əgər iqli urux uzakka sozulidioqan bolsa, düxmən bilən ezipi otturisidiki küqlüklük-ajizlik selixтурmisida tüptin əzgirix bolqan qaoqda ayaklixidu. Əgər kızıl armiyə əz düxminigə kariqanda tehimu küqiyidiqan bolsa, u halda, bu təkrarlinix ayaklixidu. U qaoqda, biz düxmənni korxap yokitixkə ətimiz, düxmən bolsa korxap yokitixkə karxi turuxkə urunidu, lekin siyasi wə hərbi xərtlər düxmənning kızıl armiyigə ohxax "korxap yokitix"ka karxi orunqa igə boluxioqa yol koymaydu. U qaoqda, "korxap yokitix" təkrarlinip turidiqan bundak xəkilni, pütünləy ayaklixidu,

digili bolmisimu, lekin, omumən ayaklixidu, dəp üzüp eytkili bolidu.

5- Bap Zhənlüelik Mudapiə

Bu mawzuda təwəndiki məsililərni qüxəndürüp etməkqimən: (1) aktip mudapiə wə passip mudapiə; (2) "korxap yokitix"ka қarxi turuxning təyyarlıqı; (3) zhənlüelik qekinix; (4) zhənlüelik kayturma hujum; (5) kayturma hujumni baxlax məsilisi; (6) əskiriy küqni toplax məsilisi; (7) yündongzhən; (8) tez həl kılıx uruxi; (9) yokitix uruxi.

1- Bəlüm Aktip Mudapiə Wə Passip Mudapiə

Nimə üçün sezni mudapiədin baxlaymız? Zhongguoning 1924-yildin 1927-yiloqıqə dawam kiloqan birinqi ketimki milli birliksepi məoqlup bolqandan keyin, inkilap intayın qongkur wə intayın dəhxətlik sinipi uruxka aylandı. Düxmən-məmlikət boyiqə həkümran, bizdə pəkət azqına budüyla bar, xunga, biz baxtinla düxmən elip baroqan "korxap yokitix"ka қarxi kürəx kılıp kəldük. Bizning hujumimiz "korxap yokitix"ni tarmar kılıx bilən ziq baqlanoqan, bizning rawajlinix təkdirimiz pütünləy "korxap yokitix"ni tarmar kılaliximiz yaki kılalmaslıqımız ola baqlik. "Korxap yokitix"ni tarmar kılıx jəryani, kəpinqə, əgri-tokay bolidu, tüp-tüz bolmay-

du. Birinqi wə jiddi məsile — қandak kılıp ez küqimizni saklap қelix, pursət kütüp, düxmənni tarmar қilix. Xunga, zhənlüelik mudapiə məsilisi kızıl armiyining urux қilixida əng murəkkəp wə əng möhim məsile bolup kaldı.

Bizning 10 yıllık uruxımız dawamida zhənlüelik mudapiə məsilisidə, kəpinqə, ikki hil eçix yüzberip kəldi, biri düxmənni səl qaoqlax, yənə biri düxməndin korkup ketix.

Düxmənni səl qaoqlıqanlıktın, nuroqun partizan düyləri məqlup boldı, kızıl armiyə düxmən elip baroqan birkənqə ketimlik “korxap yokitix”ni tarmar kılalmıdi.

Inkilawiy partizan düylirinə dəsləpki qaoqlırıda ularning rəhbərləri düxmən bilən ez otturisidiki wəziyətni, kəpinqə, toqra kərəlmidi. Ular əzlirinə bir jayda uxtumtutla korallık қozqılang ketirip qəlibə kazanqanlıqı yaki ak armiyə iqidin topilang qıkkənliqı bilən xaraitning bir məhəl nahayiti onguxluk bolqanlıqını kərdi, yaki xarait eçir bol-simu uni kərmidi, xunga, kəpinqə, düxmənni səl qaoqlidi. Yənə bir tərəptin, əzlirinə ajizliklərini (təjribisining yokluqını, küqining ajizliqını) mu qüxənmidi. Düxmənning küqlük ikənligi, bizning ajiz ikənligimiz əslidə keguən məwjut hadisə idi, əmma kixilər buni oylap kərüxni halimidi, pəkət hujum қilixkila əhmiyyət berip, mudapiə kərüx wə qekinixkə əhmiyyət bərmidi-də, əzlirini rohiy jəhəttə

mudapiə koralidin məhrum қaldurdi, xuning bilən əzlinining hərkitini hata nixanoqa baxlidi. Nuroqun partizan düyliri xu səwəptin məqlup boldı.

Kızıl armiyining xuningoqa ohxax səwəpler bilən “korxap yokitix”ni tarmar kılalmıqanlıqining misali kilip, 1928-yili Guangdong əlkisining Həyfeng-Lufeng rayonidiki kızıl armiyining məqlup bolqanlıqı^⑧ xuningdək 1932-yili Hubey-Henən-Önhuy qegra rayonidiki kızıl armiyining, guomindang yan tərəptiki қoxunlar, digən səzning yetəkqılığı astida, tətinqi ketimlik “korxap yokitix”ka қarxi turuxta əzinin bimalal ix kərүx қabiliyyitini yokitip koyqanlıqidək pakitni kərsitixkə bolidu.

Düxməndin korkup ketip, muwəppəkiyətsizlikkə uqriqanlıkning misalliri nahayiti kəp.

Düxmənni səl qaqlıqquqilarning əksiqə, bəzi kixilər düxmənni bək yukarı qaqlap, əzlini bək səl qaoqlidi, xunga zərür bolmioqan qekinix fang-zhenini kollinip, əzlini rohiy jəhəttə, ohxaxla, mudapiə koralidin məhrum қaldurdi. Nətijidə yaki partizan düyliri məqlup boldı, yaki kızıl armiyining bəzi zhənyiliri məqlup boldı, yaki genjüdilər koldin ketti.

Genjüdilərni koldin berip koyuxning əng roxən misali—bəxinqi ketimlik “korxap yokitix”ka қarxi turux dawamida Jiangxi mərkiziyy genjüdisining koldin berip koyulqanlıqı. Bu yerdiki hatalık ongqillik nuktiinəziridin kelip qıkkən. Rəhbərlər düxməndin

elgündək korkup, həmmila yerdə mudapiə tədbirlirini kərüp, kədəmdə bir mudapiələndi, əslidə paydilik bolqan, düxmən arkə sepigə kiliñidiqan hujumni elip berixka jür'ət kılalmidi, xuningdək dadillik bilən düxmənni aldap iqliki kirgüzüp, qorxiwelip yokitixkimu jür'ət kılalmidi, nətijidə pütün genjüdi koldin ketip, kızıl armiyigə 12 ming kilometirdin oxuk uzun səpərni besip etüxkə toqra kəldi. Lekin bundak hatalıkka, kəpinqə, düxmənni səl qaoqlaydiqan "sol"qillik hatalıqı baxlamqi bolup bərdi. 1932-yili mərkiziy xəhərlərgə hujum kilixtək hərbi təwəkkülqılık dəl keyinkı waktlarda, düxmən elip barqan bəxinqi ketimlik "qorxap yokitix"ka takabil turux dawamida passip mudapiə luxiənini kollinixning mənbəsi boldi.

Düxməndin korkup ketixning əng qekigə yətkənligining misali—qekinix yolunu tutkan "Zhang Guotao luxiəni". Kızıl armiyə 4-fangmiənjüni qərbəyi yenülüx köxunining Huanghening qərbidiki məqəlibiyiti^⑩ muxu luxiənning üzül-kesil wəyran bolqanlıqı boldi.

Aktip mudapiə hujum bilən bolidioqan mudapiə dəpmu, həl kiloquq urux bilən bolidioqan mudapiə dəpmu atılıdu. Passip mudapiə mudapiə üqünlə bolqan mudapiə dəpmu, nokul mudapiə dəpmu atılıdu. Passip mudapiə, əmiliyəttə, yaloqan mudapiə, pəkət aktip mudapiəla həkiki mudapiə, kayturma hujum wə hujum üçün kiliñidiqan mudapiə. Mening

biliximqə, kimmiti bar hərkandak bir hərbi kitap, bir kədər əkillik hərbi mutəhəssisning hərkandioqi, məyli kədimki wə hazırkı zamanda, Zhongguo wə qət'əllərdə bolsun, məyli zhənlüe wə zhənshuda bolsun, passip mudapiəgə karxi turmay kalojan əməs. Pəkət əng ahmak yaki əng təkəbbur adəmlə passip mudapiəni ənggüxtər kilip kəkkə kətiridu. Dunyada xundak adəmlərmə barkı, ular muxundak ixlarnı kildi. Bu—uruxtiki səwənlik, baoshouzhu-yining hərbi ixlardiki ipadisi, uningoja kət'i karxi turuximiz kerək.

Keyin bax kətərgən wə nahayiti tez tərəkkii kılıqan jahan'gir dələtlərning yəni Germaniyə wə Yaponiyining hərbi mutəhəssisləri zhənlüelik hujumning paydilik ikənlərini paal təroqip kilip, zhənlüelik mudapiəgə karxi turidu. Bundak idiyə Zhongguo inkilawiy uruxioja zadi muwapik kəlməydu. Germaniyə wə Yaponiyə jahan'girlirining hərbi mutəhəssisləri, mudapiəning möhim bir ajizlioqi—uning kixilərning rohini kətirəlməydioqanlioqi, əksiqə, kixilərni rohiy jəhəttin ikkiləndürüp koyidioqanlioqi, dəp kərsitudu. Bu sinipiyy ziddiyət kəskinləxkən, uruxning mənpəəti yaloz əksiyətqi həkümran təbikilərgila hətta hakimiyət üstidə turqan əksiyətqi siyasi guruhlarqıla mənsup bolqan dələtkə karitip eytilqan. Bizning əhwalımız uningoja ohximaydu. Biz inkilawiy genjüdilərni koqdax wə Zhongguoni koqdax xoari astida, həlkning əng zor kəpqılıgi

bilən ittipaklıxip, həmmimiz bir niyəttə urux kılalaymız, qünki biz ezilgüqi wə tajawuz kılınoquqımız. Sovet ittipakining iqki urux dəwridiki kızıl armiyisimu düxmənni mudapiə xəkli bilən yəngdi. Ularning uruxi, jahan'gir dələtlər ak guwardiyiqilər hujumini uyuxturoqan qaçda, Sovetlərni koqdax xoari astida elip berilix bilənla kalmidi, hətta ularning hərbi səpərvarlığı əktəbir kozqilingiqa hazırlıq kərűx dəwridimu paytəhtni koqdax xoari astida elip berildi. Adalətlik urux bolqan barlık mudapiə uruxliri siyasi jəhəttiki yat unsurlarnı bihutlaxturux rolini oynax bilənla kalmastın, bəlkı həlk ammisininq kalak kisminimu uruxka katnixixka səpərvar kılalaydu.

Marksning, korallik kozqilang kətirilgən ikən, hujumni bir minutmu tohtatmaslıq kerək®, digini, düxmənning təyyarlıksızlıqının paydilinip, uxtumtut kozqilang kətərgən amma əksiyətqi həkümranlar-nıñ eż hakimiyyitini saklap kəlixioqa yaki eż hakimiyitini əsligə kəltürüxigə pursət bərməsligi, muxu kiskiqına pəyttin paydilinip, bir zərbə bilən məmlilikət iqidiki əksiyətqi həkümran küqlərni karxilik kərsitixkə ülgürəlməydiqan kılıp koyuxi, koloqa kəltürüləlgə qəlibigə kanaətlinip kəlip, düxmənni səl qaoqlap, düxmən'gə karitiloqan hujumni boxax-turup koyup, yaki korkup aloqa basmay, düxmənni yokitix pəytini koldın berip koyup, inkilapni məq-lubiyətkə uqrıtıp koymaslıqı kerək, digənliktur. Bu

toqra. Lekin bu, düxmən tərəp bilən ez tərəp hərbi düykəndə turoğan bəlki düxmən üstünlükkə igə bolup, uning sikixioqa uqrıqan qaoqdimu inkilapçılar mudapiət wastisini kollanmaslıoji kerək, digənlik əməs. Kimki xundak oylaydikən, u birinqi ahmak.

Bizning etmüxtiki uruximiz, omumən alqanda, guomindangoqa hujum kılıx boldi, lekin hərbi jəhəttə “korxap yokitix”ni tarmar kılıx xəklini kollanduk.

Hərbi jəhəttin eytkanda, bizning uruximizda mudapiə bilən hujum nəwətləxtürüp kollinildi. Biz üqün eytkanda, hujum mudapiədin keyin bolidu, disimu bolidu, yaki hujum mudapiədin ilgiri bolidu, disimu bolidu, qunki buning tüğünü “korxap yokitix”ni tarmar kilixta. “Korxap yokitix”ni tarmar kilixtin ilgiri mudapiə bolidu, “korxap yokitix” tarmar kiliñixi bilənla hujum baxlinidu, bu—pəkət bir ixning ikki baskuqi, halbuki, düxmən elip baroqan bir ketimki “korxap yokitix” u elip baroqan yənə bir ketimki “korxap yokitix” bilən tutixip kətkən. Bu ikki baskuqtın mudapiə baskuqi hujum baskuqioqa kariqanda tehimu murəkkəp, tehimu möhim. Bu baskuq “korxap yokitix”ni əndək tarmar kilixtiki nuroqun məsililərni ez iqigə alidu. Tüp pirinsip aktip mudapiəni etirap kılıp, passip mudapiəgə karxi turux.

Iqki uruxtin eytkanda, əgər kızıl armiyining küqi düxmənningkidin exip kətsə, u halda, omumən,

zhənlüelik mudapiə lazımlı bolmayıdu. U qaqdiki fang-zhen pəkət zhənlüelik hujum kılıxla bolidu. Bundak əzgirix düxmən küqi bilən əz küqimizning omumi əzgirixigə baqlılıq. U wakitka yətkəndə, mudapiə wastisi pəkət kismən nərsila bolup ələldidu.

2- Bəlüm “Korxap Yoxitix”ka Karxi Turuxning Təyyarlıqı

Düxmən elip barən pilanlıq “korxap yokitix”ka karita zərür wə toluk təyyarlıq kərmisək, mukərrər halda beydöng orunoja qüxüp ələldimiz. Aldıraptənəp jənggə kirgəndə, qəlibə kazinix ixənqlik bolmayı ələldidu. Xunga, düxmən “korxap yokitix”ka təyyarlıq kərüwatkan wakitta, bizningmu “korxap yokitix”ka karxi turuxning təyyarlıqını kərükəmiz, həqiqətən, tamamən zərür. Bizning koxunimizda ilgiri təyyarlıq kərükə karxi pəyda bolən pikirlər gədəklik wə külkilik idi.

Bu yerdə asanla talax-tartıx pəyda ələldiqan bir kiyin məsile bar. U bolsimu, əqan əz hujumimizni ayaklıxat turup, “korxap yokitix”ka karxi turuxning təyyarlıq baskuqıja etimiz? digən məsile. Biz qəlibilik türdə hujum kiliwatkan, düxmən mudapiə ornida turuwatkan qəođa, düxmənning “korxap yokitix” təyyarlıqı məhpi elip berilidu, ularning əqan hujum baxlaydiqanlıqını biliximiz kiyin. Biz “korxap yokitix”ka karxi turuxning təyyarlıq hiz-

mitini baldur baxliwətsək, hujum kilixtin kelidiqan mənpəətni keməytip koyimiz, bəzidə kizil armiyigə wə həlkə birmunqə yaman təsirlərni berip koyimiz. Qünki təyyarlik kərük baskuqidiki asasiy tədbirlər hərbi jəhəttə qekinixkə təyyarlik kərüxtin wə qekinixkə təyyarlik kərük üçün siyasi jəhəttin səpərwerlik yürgüzüxtin ibarət bolidu. Bəzidə tolimu baldur təyyarlik kərəlsə, u düxmənni kütüp turuxka aylinip əlidü; uzak kütək, lekin düxmən kəlmisə, eż hujumimizni yengiwaxtin kozqaxka məjbur bolimiz. Bəzidə yengiwaxtin kiliqan hujumimizning baxlinixi dəl düxmən hujumining baxlinixioqa toqra kelip əlidü-də, eżimizni kiycin əhwaloqa qüxürüp koyimiz. Xuning üçün təyyarlikni baxlax pəytini talliwellix möhim məsilə bolup əlidü. Bundak pəytni bəlgiləxtə düxmən tərəpning wə eż təripimizning əhwalini həm ikki tərəpning otturisidiki munasiwətni kezdə tutux lazim. Düxmənning əhwalini qüxinix üçün, düxmən tərəpning siyasi, hərbi wə maliyə əhwali həm jamaət pikri ətarlık tərəplərdin matiriyal toplax kerək. Bu matiriyallarnı təhlil kılqan qaqda, düxmənning pütün küqini yetərlik dərijidə məlqərləx kerək, düxmənning ətmüxtiki məqlubiyitining dərijisini mubalıqə kilişkə bolmaydu, lekin düxmənning iqki ziddiyətlərini, maliyə kiinqiliqini, ətmüxtiki məqlubiyitining təsirini wə xuningqə oħxaxlarnimu hərgiz məlqərliməy bolmaydu. Əz təripimizgə kəlgəndə, ətmüxtiki oqeli-

bining dərijisini mubaliqə kılıxka bolmaydu, lekin etmüxtiki əqlibining təsirinimu hərgiz yetərlik məlqərliməy bolmaydu.

Lekin təyyarlikni baxlaxning pəyti məsilisigə kəlsək, omumən eytkanda, keqiktürüp baxlıqandin baldur baxlıqan yahxi. Qünki keyinkisining ziyini aldinkisiningkidin azraq bolidu, uning paydisi xuki, təyyarlik bar yerdə bala-kaza yok, digəndək, pütnüləy yengilməs orunda turqili bolidu.

Təyyarlik başkuqidiki asasiy məsilə kızıl armiyingin qekinixigə təyyarlik kərүx, siyasi səpərwərlik yürgütüx, yengi əskər elix, maliyə wə axlik əqəmləx, siyasi jəhəttiki yat unsurlarnı bir tərəp kılıx wə xuningqoja ohxaxlar.

Kızıl armiyining qekinixigə təyyarlik kərүx diginimiz, kızıl armiyini qekinixkə paydisiz tərəpkə əwətməslik, bəkmə yirakka hujum kildurmaslik wə həddidin oxuk qarqitiwətməslik kerək, digənlik. Bu—düxmənning kəng kələmlik hujum kılıxining harpisida asasiy küq bolğan kızıl armiyining zerür bolğan orunlaxturuluxi. Bu qəqda kızıl armiyining diqqət-etivari, asasən, jəng məydani bərpa kılıx, maddi nərsə-kerəklər toplax, əzini kengəytix wə əzini tərbiyiləx pilaniqa karitilixi lazim.

Siyasi səpərwərlik—“korxap yokitix”ka karxi kürəxtə birinqi mohim məsilə. Bu xundak digənlik boliduki, kızıl armiyə tərkiwidikilərgə wə genjüdidi həlkə düxmən hujuming mukərrərliyi wə

jiddiligi, düxmən hujumining həlkə yətküzidioğan ziyanining eçirlioji toqrisida; xuning bilən billə, düxmənnin ajizlikliri, kızıl armiyining obdan xərt-xaraiti, bizning qokum qəlibə kazinix arzuyimiz, hizmitimizning yənülüxi wə xuningqə ohxaxlar toqrisida enik, kət'i wə toluk sezləp berix kerək. Kızıl armiyini wə həlkni həmmə birlikdə "korxap yokitix"ka karxi turux, genjüdilərni koqdax üçün kürəx kılıxka qakirix lazım. Hərbi məhpəyiətni hesapka almiqanda, siyasi səpərvərlikni axkara yürgütüx, bəlki uni inkilap mənpəətini himayə kılıxi mümkün bolğan hər bir kixigə kədər omum-laxturux üçün tirixix kerək. Mohim halka—kadir-larnı kayıl kiliç.

Yengi əskər elixta ikki tərəpni nəzərdə tutux kerək: bir tərəptin, həlkning siyasi ang səviyisini wə nopus əhwalini nəzərdə tutux; yənə bir tərəptin, kızıl armiyining xu qəqdiki əhwalini wə "korxap yokitix"ka karxi pütün zhənyidə kızıl armiyining ehtimali bolğan horax dərijisini nəzərdə tutux kerək.

Maliyə wə axlıq məsilisining "korxap yokitix"ka karxi turuxta zor əhmiyətkə igə ikənlığını sezləp olturuxning hajiti yok. "Korxap yokitix" waktining uzakka sozulux ehtimalini nəzərdə tutux kerək. Bu yerdə asasən kızıl armiyining, andin əksər, inkilawiy genjüdilərdiki həlkning "korxap yokitix"ka karxi pütün kürəx dawamida maddi əxyalarqa

boloğan əng tewən ehtiyajını hesaplaş qıqxı lazım.

Siyasi jəhəttiki yat unsurlarоја muamilə kılıxta ulardın ehtiyat kilmay bolmaydu; lekin ularning asılık kılıxidin artukqо korkup ketip, həddidin taxkiri ehtiyat qarılırını kollinixkimu bolmaydu. Pomixxiklar, sodigərlər wə bay dihanlarnı bir biridin pərkləndürүx kerək, mohimi, ularоја siyasi jəhəttin qüxənqо berip, ularning bitərəp turuxını kolqa kəltürүx wə ularnı nazarət kılıxka həlk ammisini uyuxturux lazım. Pəkət nahayiti az sandiki əng həwplik unsurlarојila kattık qarə, məsilən, kolqa elixka ohxax qarılər kollinilsa bolidu.

"Korxap yokitix"ka karxi kürəx oqelibisining dərijisi təyyarlik baskuqidiki wəzipilərning orunlinix dərijisigə ziq baqlanıjan bolidu. Düxmənni səl qaqlaxtin pəyda bolidiojan təyyarlıknı boxaxturup կoyux wə düxmənning hujumidin korkup ketixtin pəyda bolidiojan alakzadə bolup ketixlərning ikkilisi kət'i karxi turuxka tegixlik naqar hahix. Bizgə zərüri kizoqın əmma eçir-besik kəpiyatta bolux, jiddi əmma tərtiplik ixləx.

3- Bəlüm Zhənlüelik Qekinix

Zhənlüelik qekinix tewən küqkə igə armiyə üstün küqkə igə armiyining hujumiqa duqkəlgəndə, uning hujumini qapsan tarmar kiloqli bolmaydiqanlıqını nəzərdə tutup, əzining əskiriy küqini saklap

kelip, pəyti kəlgəndə düxmənni tarmar kilix üçün kollinidiqan pilanlık zhənlüelik tədbir. Lekin, hərbi təwəkkülqilər bolsa bundak tədbirgə kət'i karxi turidu, ular “düxməndin dələt dərwazisining sırtida mudapielinix” digənni kuwwətləydu.

Həmmigə məlumki, ikki qambaxqi tutuxkanda, əkillik qambaxqi, kepinqə, dəsləptə qekinip yol koyidu, ahmakraqi bolsa həddidin exip, hə digəndə barlik hünirini kersitudu, nətijidə, kəp qaqlarda, qekinip yol koyqını yengidu.

«Shuyuhuzhuən»də eytilixiqə, Hong Jiaotou Chəy Jinning əyidə Lin Chong bilən elixmakqi boluptu, u “kelə”, “kelə”, “kelə” dəp etiliptu, Lin Chong baxta qekinip yol koyuptu, keyin Hong Jiaotouning ajız yerini baykiwelip, uni bir pəxwa bilən ərүwetiptu²².

Chunqiu dəwridə Lu bəgligi bilən Qi bəgligi²³ otturisida urux bolidu, Lu bəgliginin begi Zhuanggong baxta Qi bəgligi қoxunining qarqixini kütməsttinla jənggə kirməkqi bolidu, keyin Cao Guy tosup koyidu, Zhuanggong “düxmən qarqisa hujum kılıx” digən fangzhenni kollinip, Qi bəgligi қoxunini yengidu, buning bilən Zhongguoning urux tarihida küqlük қoxunni ajız қoxun bilən yengixning məxhur nəmunisi yaritilidu. Bu həktə tarikhqi Zuo Qiuming²⁴ning munu bayaniqə karanglar:

“Ətiyaz idi, Qi bəgliginin қoxuni bizgə hujum kıldı. Zhuanggong urux kılıxka hazırlanı. Cao Guy uning bilən kerüxüxnı iltimas kıldı. Cao Guyning yurt-

daxliri uningoqa: Əməldarlar ezliri amal kilmamdu, arilixip nimə kilatting? diyixti. Cao Guy ularoqa: Əməldarlar kalta pəm kelidu, yirakni kərəlməydu, dəp jawap bərdi. U Zhuanggongning aldioqa bardi wə uningdin: Nimiliri bilən urux kilmakçı bolidila, begim? dəp soridi. Zhuanggong: Kiyim-keqək, ozuk-tülüklər bilən yaloquz əzəmlə rahətlinip қaloqinim yok, həmixə uni baxkilar bilən ortak laxkanmən, didi. Cao Guy: Ərzimigen himmet bilən heqnimigə erixəlməydila, həlk ezlirigə əgəxməydu, didi. Zhuanggong: Qaripay, kaxtaxi wə yipək rəhtlərni huda yolda nəzir kildim, hudani aldimidim, həmixə huda aldida wijdanım bilən ix kildim, didi. Cao Guy: Munqilik wijdan kupaya kilmaydu, huda ezlirigə nusret ata kilmaydu, didi. Zhuanggong: Həlkning qong-kiqik dəwalirioqa, gərqə eyni əhwalni enikliyalmışammu, hər daim toqrlılık bilən həküm kildim, didi. Cao Guy: Bu eż wəzipilirini sadakətlik bilən etigənlikləri bolidu. Buning bilən urux kilişka bolidu. Uruxka baridiojan bolsila, mənmu ezliri bilən billə barsam, didi. Zhuanggong uni əhwisiqə olturoquzup, uruxka elip bardi. Urux Changshao digən yerdə boldi. Zhuanggong hujumqa ettük dumbiqi qalmakçı boldi. Cao Guy: Hazır bolmaydu, didi. Qi bəgligi tərəp üq ketim dumbak qaldı. Cao Guy: Əmdi dumbak qalsak bolidu, didi. Nətijidə Qi bəgliginin koxuni kattık yengildi. Zhuanggong koqlimakçı boldi. Cao Guy: Hazır koqlaxka bolmaydu, didi. U düxmənning ərwa izlirioqa karap baktı, ərwining xotisiqə qikip, Qi bəgligi əskərlirininq kəynidin karap: Əmdi koqlisak bolidu, didi. Xuningdin keyin Zhuanggongning koxuni Qi bəgligi koxunining arkisidin koqlidi. Əlibə kazan-qandan keyin, Zhuanggong Cao Guydin buning səwiini

soridi. Cao Guy jawap berip didiki, urux baturluk bilən bolidu. Baturluk birinqi ketimki dumbakta axidu, ikkinqi ketimki dumbakta pəsiyidu, üçinqi ketimki dumbakta tügəydu. Ularning baturluqı tügəp, bizning baturluqımız axkanlıqı üçün, ularni yəngduk. Qong bəglik bilən urux kılqanda, uning küqini məlqərləp bilgili bolmayıdu, uning yoxurup koyovan əskərləri barmikin, dəp ənsiridim. Lekin mən uning hərwa izliriqa karap baksam əlamymikan ikən, bayraklıriqa karap baksam yıkılıptu, xunga қooqlaylı didim."

U qaqdiki əhwal ajiz bəglikning küqlük bəglikkə karxi turuxi idi. Bayanda urux aldidiki siyasi təyyarlık—həlkning ixənqini əloqa kəltürüt kərsitilgən, kayturma hujumqa ətüxkə əplik zhendi—Changshao digən yər bayan kılınoğan, kayturma hujum baxlaxka əplik pəyt—düxmənning baturluqı tügəp, əzining baturluqı axkan wakit bayan kılınoğan, əqəmləp zərbə berixni baxlax pəyti—hərwa izliri əlamymikan laxkən, bayraklıri yıkılıqan wakit bayan kılınoğan. Gərqə bu anqə qong bolmioğan bir zhənyi bolsimu, lekin uningda zhənlüelik mudapiə pirinsipi eytiloğan. Zhongguoning urux tarihida bu pirinsipkə muwapiq urux kılıp qəlibə kazanınanlıqning əmiliy misalliri nahayiti kəp. Chu bəgligi bilən Hən bəgligi otturisida bolqan Chenggao jengi®, Liu Xiu bilən Wang Mang otturisida bolqan Kunyang jengi®, Yüən Shao bilən Cao Cao otturisida bolqan Guəndu jengi®, Wu bəgligi bilən Wey bəgligi otturisida bolqan Chibi jengi®, Wu bəgligi

bilən Shu bəgligi otturisida bolğan Yiling jengi²⁸, Qin bəgligi bilən Jin bəgligi otturisida bolğan Feyshuy jengi²⁹ wə xuningoşa ohxax məxhur qong jənglərning həmmisidə ikki tərəpning küqlüklük-ajizlikliqi ohxax bolmioqan, ajiz tərəp aldi bilən bir kədəm yol koyup, təxəbbuskarlıknı keyin қoloja elip oqəlibə kazanıqan.

Bizning uruxımız 1927-yili küzdə baxlandı, u qaqda heqkandak təjribimiz yok idi. Nənchang kozqilingi³⁰, Guangzhou kozqilingi³¹ məqlup boldı, küzlük yioqm kozqilingi³²ni kətərgən Hunən-Hubey-Jiangxi qegra rayonidiki kızıl armiyimu uruxta birkənqə ketim məqlup bolup, Hunən-Jiangxi qegrisidiki Jinggangshən rayoniqa yetkəldi. Ikkinqi yili 4-ayda, Nənchang kozqilingi məqlup bolğandin keyin saklinip kalqan budüylərmə jənubiy Hunən arkilik Jinggangshən'gə yetkəldi. Əmma 1928-yıl 5-aydin baxlap, xu qaqning əhwaliqa muwapik kelidiqan, sadda haraktırda bolğan partizan uruxining tüp pirinsipi barlıkka kəldi, u bolsimu "düxmən hujum kilsə qekinix, düxmən tohtisa parakəndə kiliç, düxmən qarqisa hujum kiliç, düxmən qekinsə arkisidin koqlax" digən 16 səzdir ibarət. Bu 16 səzlük hərbi pirinsipni Lisen luxiənigiqə bolğan zhongyang etirap kildi. Keyin bizning urux kiliç pirinsipimiz yənimu rawajlandı. Jiangxi genjüdisidə birinqi ketim "korxap yokitix"ka ərəxi turoqan wakitka kəlgəndə, "düxmənni aldap iqlikiri kirgüzük"

fangzheni otturioğa koyuldi wə kollinip muwəppəkىyət қazinildi. Düxmən elip baroqan üçinqi ketimlik "korxap yokitix"ni yənggən wakitka kəlgəndə, kizil armiyining pütün urux kılıx pirinsipi xəkilləndi. Bu wakit hərbi pirinsipning yengi tərəkkiyat baskuqi boldi, məzmuni zor dərijidə beyidi, xəklidimu bir-munqə əzgirixlər boldi, mohimi, ilgiriki saddilik dairisidin exip kətti, lekin tüp pirinsip yənə xu 16 sez boldi. Bu 16 sez "korxap yokitix"ka karxi turuxning tüp pirinsipini, zhənlüelik mudapiə wə zhənlüelik hujumdin ibarət ikki baskuqni əz iqigə alidu, mudapiə waktida yənə zhənlüelik qekinix wə zhənlüelik kayturma hujumdin ibarət ikki baskuqni əz iqigə alidu. Keyinki nərsilər bu pirinsipning tərəkkiyati, halas.

Lekin 1932-yıl 1-aydin baxlap, partiyining "üçinqi ketimlik 'korxap yokitix' bitqit kılınoqandin keyin aldi bilən bir əlkidə yaki birqanqə əlkidə əqəlibə қazinix" digən eçir pirinsiplik hatalıknı əz iqigə aloğan kararı elan kılınoqandin keyin, "sol"qıl jihuyzhuyiqilar toqra pirinsipka karxi kürəx kıldı, ahirda bir pütün toqra pirinsip əməldin kəldurulup, uning əksiqə bolqan baxqa bir pütün "yengi pirinsip" yaki "muntizimlik pirinsipi" digən nimə ornitildi. Xuningdin keyin, awalkı nərsilərni muntizim dəp ataxqa bolmay kıldı, ular inkar kiliñixka tegixlik "partizanqılık" bolup kıldı. "Partizanqılık"ka karxi turux kəypiyati toluk 3 yil həküm sürdi. Uning

birinqi baskuqi hərbi təwəkkülgilik boldı, ikkinqi baskuqi hərbi baoshouzhuyioja etti, ahirda, üqinqi baskuqi kaqkunqılıkka aylandı. Pəkət dangzhongyang 1935-yil 1-ayda Guyzhou əlkisidiki Zunyida zhengzhijüning kengəytigən yiçinini etküzgən wakitka yətkəndila, andin bu hata luxiən bərbat bolup, ilgiriki luxiənning toqrilioqı yengiwaxtin etirap kilindi. Bu kanqilik kimmətkə qüxti-hə!

“Partizanqılık”ka küqəp karxi turoqan yoldaxlar: Düxmənni aldap iqliki kirgüzük toqra əməs, buning bilən nuroqun yərlərni taxlap qıktuk; gərqə ilgiri uruxlarda qəlibə kazanqan bolsakmu, lekin hazırlıq əhwal ilgirikigə ohximaydioqan bolup kaldi əməsmu? Xuningdək yərlərni taxlap qıkmışak, uning üstigə, düxmənni yengəlisək, tehimu yahxi əməsmu? Düxmən rayonlarında yaki bizning rayonımız bilən düxmən rayoni tutaxkan yərlərdə düxmənni yəngsək, tehimu yahxi əməsmu? Ilgiriki nərsilərdə heqkandak muntizimlik yok idi, ular pəkət partizan düyliri kollinikidioqan qarılardınla ibarət idi; hazır bizning dəlitimiz kuruldi, kızıl armiyimiz muntizimlaxtı; bizning Jiang Jieshi bilən kiliwatkan uruximiz dəlet bilən dəlet otturisidiki urux, qong armiyə bilən qong armiyə otturisidiki urux; tarihni təkrarlimaslıq kerək, “partizanqılık” digən nərsə pütünləy qərüp taxlaxka tegixlik bolup kaldi; yengi pirinsip “pütünləy Marksizim”lik pirinsip, ətmüxtiki nərsilərni partizan düyliri taqlarda wujutka kəltürən,

taqlarda bolsa Marksizim yok, diyixti. Ularning yengi pirinsipi buning əksiqə: "birni onoja karxi koyux, onni yüzgə karxi koyux, jəsur wə kət'i bolux, qəlibidin paydilinip tohtimay қоqlax", "pütün səp boyiqə hujumqa ətüx", "mərkiziy xəhərlərni tartiwelix", "ikki muxt bilən urux". Düxmən hujum kiloqanda, takabil turux qarisi "düxməndin dələt dərwazisining sırtida mudapiəlinix", "təxəbbuskarlıknı awal қoloqa elix", "kaqa-kuqılarnı qakturmaslıq", "bir sung yərnimu koldın bərməslik", "əskərlərni altə yənülüvkə bəlük"tin; "inkilap қılıx yoli bilən mustəmlikə bolux yoli otturisidiki həl kiloquq jəng"din; kiska wakitlik tuyuksız hujum, kororan uruxi, horitix uruxi, "uzakka sozulidioqan urux"tin; arka səp organlarını kəng қılıx, mutlək mərkəzlək-kən komandanlıktın; ahirda bolsa kəng kələmdə kəqüxtin ibarət boldi. Kimki bularnı etirap kilmisa, uningoja jaza berildi, uning üstigə, jihuyzhuyiqi digən nam berildi wahakazalar.

Xək-xübhisizki, bu nəziriyə wə əmiliyətlərning həmmisi hata idi. Bu—zhuguənzhuyilik. Bu, xarait əplik bolqanda, uxxak burzuaziyining inkilaptiki bir dəmlik kizoqinlioqı wə inkilapta aldirangoquluk қılıx kesili bolup ipadilinidu; xarait kiyin laxkanda bolsa, əhwalning əzgirixigə karap, baxta janpidaqılıq, andin baoshouzhuyilik, ahirda қaq Kunqılıkka aylinidu. Bu—karamlarning wə kəsp əhli bolmioqanlarning nəziriysi wə əmiliyiti, heqkandak

Marksizim hidi yok nərsə, Marksizimə qarxi nərsə.

Bu yerdə pəkət zhənlüelik qekinixnilə alidiqan bolsak, bu Jiangxida "düxmənni aldap iqtiri kirgüzüx" dəp, Sichuəndə "zhendini taraytix" dəp atılıdu. Ətmüxtiki hərbi nəziriyiqilər wə əmiliyətqilərdinmu buni, ajiz armiyə küqlük armiyigə qarxi urux kılqanda, uruxning dəsləpki baskuqida қollinixka tegixlik bolqan fangzhen, dəp etirap kilmioqanlıri yok. Bir qət'əl hərbi mutəhəssisi: "Zhənlüelik mudapiə uruxlirida, kəpinqə, baxta paydisiz bolqan həl kılqıq uruxlardın saklinip, paydilik xaraıt kəlgəndə, andin həl kılqıq uruxka kirixix kerək" digən. Bu pütünləy toqra, biz buningə qəqnimə koxmiduk.

Zhənlüelik qekinixtin məksət hərbi küqni saklap kelip, kayturma hujumə qarxi turup, buna "jihuyzhuyilik nokul mudapiə luxiəni" dəp əldə etdi. Bizning tarihimiz bundak qarxi turuxning pütünləy hata ikenligini ispatladı.

Kayturma hujumə qarxi turup, buna "jihuyzhuyilik nokul mudapiə luxiəni" dəp əldə etdi. Bizning tarihimiz bundak qarxi turuxning pütünləy hata ikenligini ispatladı.

кayturma hujum baskuqioqa etüximiz kerək.

Bizning etmüxtiki əhwalimizə asasən eytkanda, qekinix baskuqida, omumən, tewəndiki xərtlərdin az bolqanda ikkidin oxuqını kolqa kəltürüx lazımlı, xundak kiloqandila, bizgə paydilik, düxmən'gə paydisiz bolqan bolidu, kayturma hujum oqa etələydiqan bolımız. Bu xərtlər munular:

1. Kızıl armiyigə paal yardım beridioqan həlk;
2. Urux kılıxka əplik zhendi;
3. Kızıl armiyining asasiy küqining pütünləy toplinixi;
4. Düxmənning ajiz yərlirini tepix;
5. Düxmənni qarqıtix wə rohsizlandurux;
6. Düxmənni yengildürүx.

Həlkətin ibarət bu xərt-kızıl armiyə üçün əng möhim xərt. Bu—genjüdi xərti. Xuningdək muxu xərt bolqanlıqı üçün, tətinqi, bəxinqi, altınqi xərtlərnimu asan wujutka kəltürgili yaki tapkili bolidu. Xuning üçün düxmən kızıl armiyigə kəng kələmdə hujum kiloqan qaoqda, kızıl armiyə haman ak rayonların genjüdilərgə qekinidu, qünki genjüdilərdiki həlk kızıl armiyining ak armiyigə karxi turuxioqa əng paal yardım beridu. Genjüdilərning qət-yaka rayonliri bilən mərkiziyy rayonları otturisidimu pərk bar; həwərlərni sırtka qıqarmaslıq, qar lax, tiransipart, uruxka ətnixixka ohxax ixlarda mərkiziyy rayondiki həlk qət-yaka rayonlardıqığə əkariqanda yahxırak. Xuning üçün ilgiri Jiangxida birinqi, ikkinqi wə

üqinqi kətimlik "korxap yokitix"lar oja qarxi turoqan qaoqda, "qekinixning ahirkı nuktisi" həlk xərti əng yahxi yaki bir kədər yahxi bolqan rayonlardın tallanoqan idi. Genjüdilərning bu hususiyiti arkısında kızıl armiyining uruxi adəttiki uruxlar oja kariqanda nağayiti zor ezbirix yasidi, bumu keyinki wakitta düxmənni қorqanlıqlıknı kollinixka məjbur kiloqan asasiy səwəp boldı.

Qekin'gən armiyə əzi halioqan əplik zhendini talliwelip, hujum kiloqan armiyini əz hahixiqa boy-sunduralaydu, bu—iqliki səptə urux kılınxning obdan bir xərti. Ajiz armiyə küqlük armiyini yengix üçün zhendidin ibarət bu xərtkə əhmiyyət bərməy mümkün əməs. Lekin yaloquz bu xərtningla boluxi kupayə kilmaydu, yənə baxka xərtlərni uningoqa jipsilaxturux tələp kilinidu. Aldi bilən həlk xərti boluxi kerək. Andin kalsa, düxmənning asan hujum kiloqili bolidioqanlırını, məsilən, düxmənning qarqıqanlırını yaki yengilixkanlırını yaki məlum yənülüxtə ilgiriləwatkan düxmənning jənggiwarlıqı bir kədər kəm bolqanlırını talliwelixmu tələp kilinidu. Bu xərtlər hazırlanmışqanda, obdan zhendi bolqan bilənmə, buningqa karimay, əzi halioqan xərtlərgə erixix üçün dawamlik qekinixkə toqra kelidu. Ak rayonlarda obdan zhendilar yokmu əməs, lekin obdan həlk xərti yok. Əgər baxka xərtlərə wujutka kəltürülmigən yaki tepilməqan bolsa, kızıl armiyə genjüdilərgə qekinixkə məjbur bolidu. Genjüdilərning

qət-yaka rayonliri bilən mərkiziy rayonlirininq pərkimü omumən xundak.

Yerlik budüylər wə iskənjigə alidioqan əskiriy küqlərdin baxka, barlik zərbidar əskiriy küqlər pütünləy toplinixni pirinsip kildi. Biz zhənlüe jəhəttə mudapiəgə etkən düxmən'gə hujum kılqan qəqimizda, kızıl armiyə, kəpinqə, bəlün'gən bolidu. Düxmən bizgə kəng kələmdə hujum kılıdıkən, kızıl armiyə "mərkəzgə intilix qekinixi" digənni əməlgə koyidu. Qekinixning ahirkı nuktisi, kəpinqə, genjü-dining ottura kismidin tallinidu; əmma bəzi qaoqda aldinkı kismidinmu tallinidu, bəzidə bolsa arkə kismidin tallinidu, bu, əhwaloqa karap bəlgilinidu. Mundak mərkəzgə intilix qekinixi kızıl armiyining barlik asasiy küqlirini toluk toplaxka imkaniyət beridu.

Ajiz armiyining küqlük armiyigə karxi urux kiliixining yənə bir zərür xərti düxmənning ajiz kismini tallap hujum kiliix. Lekin düxmən hujum baxlıqan qaoqda, uning bəlünüp ilgiriləwatkan əxunlirininq kaysi kismi əng küqlük, kaysi kismi ikkinqi dərijidə küqlük, kaysi kismi əng ajiz, kaysi kismi ikkinqi dərijidə ajiz ikənligi, kəpinqə, bizgə məlum bolmayıdu, buning üçün bir qar lax jəryani lazim. Bu məksətkə yetix üçün, kəpinqə, nuroqun wakit lazim bolidu. Bumu zhənlüelik qekinixning zərür ikənligininq bir asası.

Əgər hujum kılqan düxmən san wə küq jəhəttin

bizning armiyimizdin kəp yukuri bolqanda, küqlük-lük-ajizlik selixturmisida əzgirix pəyda kilimiz, di-sək, huddi üqinqi ketimlik "korxap yokitix" waktida Jiang Jieshining məlum bir lü cənmouzhangining: "Semizlarnı sərəp yürüp oruklatti, oruklarnı sərəp yürüp eltürdi" diginidək, xuningdək "korxap yokitix" koxunining qərbiy yönülüx zongsilingi Chen Mingshuning: "Dəlet armiyisigə həmmila yər karangoqu, kızıl armiyigə həmmila yər yoruk" diginidək, pəkət düxmənning genjüdilərgə iqkiriləp kirip, genjüdilərdə taza azap qekixini kütüxla kerək, xu qaqdila məksətkə yətkili bolidu. Bundak qaqda, düxmən armiyisi küqlük bolsimu, kəp ajizlixidu; əskərliri qarqaydu, rohi qüxitdu, nuroqun ajizlikliri axkara bolidu. Kızıl armiyə ajiz bolsimu, küq-kuw-wət toplaydu, dəm eliwelip, qarqıqan düxmən'gə zərbə berixkə təyyarlinidu. Bu qaqda, ikki tərəpning küq selixturmisi, kəpinqə, məlum dərijidə təngpung-lixidu, yaki düxmən armiyisining mutlək üstünlüyü nisbi üstünlükkə əzgiridu, bizning armiyimizning mutlək təwənligi nisbi təwənlikkə əzgiridu, hətta düxmən armiyisi bizning armiyimizdin təwən, bizning armiyimiz bolsa, əksiqə, düxmən armiyisidin üstün turidiqan ixlarmu bolidu. Jiangxida üqinqi ketimlik "korxap yokitix"ka karxi turqan qaqda, kızıl armiyə bir türlüq qekigə yətkən qekinixni yoloq koydi (Kızıl armiyə genjüdining arkə kismiqoşa toplandi), bundak kilmiqanda, düxmənni yengə-

meytti, qünki u qaqdiki “korxap yokitix” қoxuni kizil armiyidin 10 həssidin kəprək oxuk idi. Sunzining “Düxmənning küqlükliridin əzəngni tart, boxixip arkıqı kaytqanlırıqı zərbə bər” digini düxmənni halsizlandurup, rohini qüxürüp, uning üstünlügini yokitixni kərsitudu.

Qekinixtə қoyulidiqan əng ahirkı bir tələp—düxmənni yengildürűx wə uning yengilikən yərlirini tepix. Bilix kerəkki, düxmən armiyisining hərkandak dana zhihuyyüənining heli uzak wakitkiqə bir azmu yengilikmaslıqı mümkün əməs, xunga biz üçün düxmənning yoqukliridin paydilinix imkaniyiti haman məwjut. Huddi əzimizningmu bəzidə hata kılıp koyidiqanlıqimizə, bəzidə düxmən’gə paydilinip ketidiqan yoquk berip koyidiqanlıqimizə ohxax, düxmənmü hatalixidu. Bəlki Sunzining “xəpə berix” (xərkətin xəpə berip koyup, qərptin zərbə berix, yəni u yaktın xəpə berip koyup, bu yaktın zərbə berix) diginidək, düxmən armiyisining yengilikxini sün’i halda kəltürüp qikiralamız. Muxundak kılıx üçün, qekinixning ahirkı nuktisini məlum bir jay bilən qəkləp koyqılı bolmaydu. Bəzidə məlum bir jayoqa qekinip barqinimizda paydilənəqdək yoquk bolmisa, düxmənning paydilinixka bolidiqan “yoquqı”ning pəyda boluxını kütüx üçün yənə birqanqə kədəm qekinməy bolmaydu.

Qekinixtə tələp kılınidiqan paydilik xərtlər, omumən, yukurida bayan kılınoqlardın ibarət.

Lekin bu, muxu xərtlər tamamən hazırlanqandila, kayturma hujumoqa etkili bolidu, digənlik əməs. Bu xərtlərni birlə wakit iqidə hazırlax mümkün əməs, bəlkı zərürmu əməs. Lekin düxmənning hazırlığı əhwaliqə karap, birqanqə zərür xərt ni koloqa kəltürük—ajiz küq bilən küqlük düxmən'gə karxi iqki septə urux kiliwatkan armiyə üçün əhmiyyət berixkə tegixlik ix, buningə karxi pikirlər toqra əməs.

Qekinixning ahirki nuktisi zadi kəyər bolidioqanlıqını bəlgiləxtə pütün wəziyətni qikix nuktisi kiliş kerək. Kismən wəziyəttin əarioqanda, bizning kayturma hujumoqa etüximizgə paydilik bolup, əgər əyni zamanda, omumi wəziyəttin əarioqanda, bizgə paydilik bolmisa, buningə asasən qekinixning ahirki nuktisini bəlgiləx toqra bolmayıdu. Qünki kayturma hujumni baxlaxta keyinki əzgirixlərni hesapka elix lazim, bizning kayturma hujumimiz bolsa haman kismənliktin baxlinidu. Bəzidə qekinixning ahirki nuktisini genjüdining aldinkı kismidin tallax kerək, məsilən, Jiangxida ikkinqi. tətinqi ketimlik “korxap yokitix”ka karxi turoqan, Shənxı-Gənsuda üqinqi ketimlik “korxap yokitix”ka karxi turoqan wakittikigə ohxax. Bəzidə genjüdining ottura kismidin tallax kerək, məsilən, Jiangxida birinqi ketimlik “korxap yokitix”ka karxi turoqan wakittikigə ohxax. Bəzidə genjüdining arkə kismidin tallax kerək, məsilən, Jiangxida üqinqi ketimlik

“korxap yokitix”ka karxi turoqan wakittikigə ohxax. Bularning həmmisi kismən wəziyətni pütün wəziyətkə baqlax bilən bəlgilinidu. Jiangxida bəxinqi ketimlik “korxap yokitix”ka karxi turoqanda, armiyimiz qekinixkə pütünləy əhmiyət bərmidi, buning səwiwi kismən wəziyətkimu, pütün wəziyətkimu əhmiyət bərmigənligidə, bu, həkikətən, bir hil intayın karamlik bilən ix kiloqanlık. Wəziyətni xərt-xarait wujutka kəltüridu; kismən wəziyət bilən pütün wəziyətning baqlinixini közətkəndə, xu qaqdiki düxmən tərəp wə ez təripimizdə hazırlanqan xərtlərning kismənliktə wə omumilikta ipadilinixinin kayturma hujum baxliximizə bəlgilik dərijidə paydilik bolux-bolmaslıqıqa karax kerək.

Qekinixning ahirki nuktisi genjüdilərdə, omumən, aldinki kisim, ottura kisim wə arkə kisimdin ibarət üq hil bolidu. Lekin bu, ak rayonlarda urux kılıxni pütünləy rət kiloqanlıkmu? Yak. Bizning ak rayonlarda urux kılıxni rət kilişimiz pəkət düxmən armiyisi elip barqan kəng kələmlik “korxap yokitix”ka takabil turoqan qaqdiki rət kilixnila kərsitidu. Düxmən bilən bizning otturimizda küqlüklük-ajizlik jəhəttə nahayiti zor pərk bolqan əhwalda, biz əskiriy küqimizni saklap kelip, pəyti kəlgəndə düxmənni tarmar kılıx pirinsipi astidila, genjüdilərgə qekinixni kuwwətləymiz, düxmənni aldap iqliki kır-güzüxnı kuwwətləymiz, qunki xundak kiloqandila, kayturma hujumoqa paydilik bolqan xərt-xaraitni

wujutka kəltürgili yaki tapkili bolidu. Əger əhwal bundak jiddi bolmisa, yaki əhwalning jiddiliği hətta kizil armiyining genjüdilərdimu kayturma hujumni baxlixiqə imkaniyət bərmisə, yaki kayturma hujum onguxsizlikkə uqrəp, wəziyətni eżgərtix üqün yənə qekinix lazim bolup kalsa, u haldə, qekinixning ahirkı nuktisini ak rayondın tallaxnimu etirap kiliş kerək, heq bolmioqanda, nəziriyə jəhəttin etirap kiliş kerək, gərqə etmüxtə bizning bundak təjribilirimiz nahayiti az bolqan bolsimu.

Ak rayonlardiki qekinixning ahirkı nuktisimu omumən üq hil bolidu: birinqi, genjüdilərning aldi təripidə, ikkinqi, genjüdilərning yan təripidə, üqinqi, genjüdilərning arka təripidə. Birinqi hildiki ahirkı nuktida, məsilən, Jiangxida birinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaqdə, əger kizil armiyining iqliki jəhəttin birlikkə kəlməsligi wə yərlik partiyə təxkilatlininə bəlünüxi bolmioqan bolsa idi, yəni Lisən luxiəni wə A.B təxkilati^ədin ibarət ikki kiyin məsilə məwjud bolmioqan bolsa idi, u qaqdə Ji'ən, Nənfeng wə Zhangshu arılıklırıda əskiriy küqni tolap, kayturma hujumoqa etüxnı təsəwwur kilişkə bolatti. Qünki u qaqdə Gənjiang, Fushuy dəryalırının arilioqı^əda ilgiriləwatkan düxmənning əskiriy küqi kizil armiyigə karioqanda anqə üstün əməs (40 mingqə karxi 100 ming) idi. Həlk xərti genjüdilərdikigə yətmisimu, lekin zhendi xərti bar idi, bəlki düxmənning yənülüxlərgə

bəlünüp ilgiriləwatkan waktidin paydilinip, uni bir-birləp tarmar kılqılı bolatti. İkkinqi hildiki ahirkı nuktida, məsilən, Jiangxida üqinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaqda, əgər xu qaqdiki düxmən hujumining kəlimi undak kəng bolmioqan, bəlki düxmənning bir yenülüxtiki küqi Fujiən-Jiangxi qebrisidiki Jiənning, Lichuən, Təyninglardın ilgiriləgən, uning üstigə, bu yenülüxtiki küqi bizning hujum kilişimizə muwapik bolqan bolsa idi, kızıl armiyining Fujiənning oqerbiy kismidiki ak rayonoqa toplinip, aldi bilən xu yenülüxtiki düxmənni tarmar kiliđioqanlıqinimu təsəwwur kılqılı bolatti, Ruyjin nahiyisidin Xingga nahiyisigə berix üqün ming li yol aylinip yürüxning hajiti bolmaytti. Üqinqi hildiki ahirkı nuktidimu, məsilən, Jiangxida üqinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaqda, əgər düxmənning asasiy küqi oqerpəkə karap ilgiriləməstin, jənupka karap ilgiriləgən bolsa, biz bəlkim Huychang, Xünwu, Ənyüən rayonliriqiqə (U yərlər ak rayon) qekinixkə məjbur bolup, düxmənni yənimu jənupkirak mangozuzoqan bolattuk, andin keyin kızıl armiyə jənuptin ximaloqa karap genjüdining iqki kismioqa hujum kılqan bolatti, bu qaqda ximaldiki genjüdilərning iqidiki düxmən armiyisi anqə kəp əməs idi. Lekin yukarıda qüxəndürüp etülgənlərning həmmisi pərəz, təjribə bolmioqanlıktın, uni omumi pirinsip dəp karimastın, alahidə nərsə dəp karaxka toqra kelidu. Düxmən kəng kələmlək "korxap yokitix"

elip baroqan qaoqda, biz üqün omumi pirinsip—düxmənni aldap ieqkiri kirgüzük, genjüdilergə qekinip urux kiliç, qünki bu—düxmənning hujumini əng ixənqlik halda tarmar ķılıxımızqa imkaniyət beridi-qan qarə.

“Düxməndin dələt dərwazisining sırtida mudapielinix”ni կuwwətləydiqan kixilər zhənlüelik qekinixkə karxi turidu, ular buningə, qekinsək, yərlirimiz koldin ketidu, həlkkə ziyan yetidu (“Kaqa-kuqilar qekilidu”), sırtkimu naqar təsir beridu, dəp asas kərsitudu. Bəxinqi ketimlik “korxap yokitix”ka karxi turux dawamida bolsa ular: biz bir kədəm qekinsək, düxmənning korqanlırı bir kədəm siljiydu; genjüdilər kündin-kün’gə tariyip ketip, ularni əsligə kəltürükə qarisiz kalımız; əgər, düxmənni aldap ieqkiri kirgüzük ilgiri karqa kəlgən idi, diyilsə, u halda, korqanlıq asasıdiki bəxinqi ketimlik “korxap yokitix”ta karqa kəlməydu, bəxinqi ketimlik “korxap yokitix”ka takabil turuxta pəkət əskərlərni bəlüp karxılık kərsitix həm kişə wakitlik tuyuksız hujum kiliç usulinila kollinixka bolidu, diyixti.

Bu pikirlərgə jawap berix asan, bizning tariximiz jawap berip bołoqan. Yerimizni koldin berip koyux məsilisigə kəlsək, kəp wakitlarda xundak əhwal kərəliduki, pəkət koldin bərgəndila, andin koldin bərmigili bolidu, bu—“Alimən disəng, awal bər” digən pirinsip. Əgər bizning koldin berip koyidioqinimiz yər bolup, kolqa kəltüridiqinimiz

düxmənni yengix, uning üstigə, yerimizni kayturu-welix hətta yerimizni kengəytix bolidioqan bolsa, bu—paydilik okət. Bazardiki soda-setikta heridar pulni koldin bərməy turup, malni koloqa kəltürəlməydu; satkuqimu melini koldin bərməy turup, pulni koloqa kəltürəlməydu. İnkilawiy hərkət kəltürüp qikiridioqan yokitix—wəyranqılık, uning koloqa kəltüridiqini iloqar kurulux. Uhlioqanda wə dəm aloqanda, wakit koldin ketidu, əmma ətiki hizmət üqün küq-kuwwət koloqa kelidu. Əgər birər ahmak bu daolini bilməstin, uhlaxtin bax tartsa, ətisi boxixip ketidu, bu—ziyanlık okət. Düxmən elip baroqan bəxinqi ketimlik “korxap yokitix” məzgilidə bizning tartkan ziyanımız ənə xu səwəptin boldi. Bir kisim yərni koldin berixni halimay, nətijidə pütün yərni koldin bərdük. Həbəxistanmu қarisiqə urux kilip, nətijidə pütün məmlikətni koldin berip koydi, gərqə Həbəxistanning məqlup boluxining səwəpliri yaloz muxula bolmisimu.

Həlkə ziyən yetidu, digən məsildimə daoli muxundak. Həlkning bir kisminə ailisidə bir məzgil қaqa-kuqa anqə-munqə qekilməqanda, pütün həlkning ailisidə uzak muddət қaqa-kuqa qekiliqidəqan bolup қalidu. Bir məzgillik naqar siyasi təsirdin korkkanda, uning orniqə uzak muddətlik naqar təsir kelip qikidu. Əktəbir inkilawidin keyin, Rosiyə bolxewikliri əgər “sol kommunizmqlar”ning pikri boyiqə Germaniyə bilən sülhi tüzüxni rət kiloqan

bolsa, yengila dunyaqa kəlgən Sovetlər əhalak bolux həwpigə uqriqan bolatti²⁵.

Çarimakka inkilawiydək kərün'gən bundak "sol" qıl pikirlər uxxak burzuaziyə ziyalilirining inkilapta aldirangoqluk kiliç kesilidin kelip qikidu, xuning bilən billə, uxxak ixlepqikarоuqi dihanlarning kismenlikni kezdə tutidiqan baoshouluqidinmu kelip qikidu. Ular məsiligə karaxta yalquz kismenliknilə nəzərdə tutidu, bir pütünlükkə ətraplik karax əbəliyitigə igə əməs, bugünkü mənpəət bilən ətiki mənpəətni əzara baqlaxni, kismen mənpəət bilən omumi mənpəətni əzara baqlaxni halimay, kismən wə bir məzgillik nərsigə yepixiwelip, əlsimu koyup bərməydu. Durus, məlum bir qaqdiki konkirit əhwaldin karioqanda, xu qaqdiki bir pütünlük wə pütün məzgil üqün paydilik bolqan bolupmu həl kılqıq əhmiyətkə igə bolqan barlik kismən wə bir məzgillik nərsilərni koyup bərməy qing tutux kerək, undak kilmiqanda, ixni əz boluxioqa koyup bərgüqilərgə yaki əz məylligə koyup bərgüqilərgə aylinip əkalımız. Qekinixning ahirki nuktisi boluxi kerəkligining daolisi ənə xu. Lekin buningda uxxak ixlepqikarоuqılarda bolidiqan yırakni kərəlməslikkə hərgiz yələn'gili bolmayıdu. Biz bolxewiklərə danalığını üginiximiz kerək. Kəzimizning ənənəsi yətmisə, durbun wə xiənweyjinglarning yardımigə yəliniximiz kerək. Marksizimlik usul-siyasi wə hərbi jəhəttiki durbun wə xiənweyjing.

Əlwəttə, zhənlüelik qekinixtə kiyinqilik bolidu. Qekinixni baxlax pəytini tallax, qekinixning ahirkı nuktisini tallax, kadirlar wə həlkni siyasi jəhəttin kayıl kiliqxning həmmisi kiyin məsililər, həmmisini həl kiliq kerək.

Qekinixni baxlax pəyti məsilisi mohim əhmiyətkə igə. Jiangxida birinqi ketimlik "korxap yokitix"ka karxi turoğan qaqdiki qekiniximiz əgər dəl xu pəyttə bolmioğan bolsa, yəni yənə keqikkən bolsak, u qaqla, heq bolmioğanda, qəlibimizning dərijisigə təsir yətkən bolatti. Tolimu baldur qekinixmu, tolimu keqikip qekinixmu əlwəttə ziyanlıq. Lekin, omumən eytkanda, tolimu keqikip qekinixning ziyni tolimu baldur qekinixningkigə қarioğanda zorrak bolidu. Öz waktida qekinix pütünləy zhudong orunda turuximizə imkaniyət beridu, bu qekinixning ahirkı nuktisiqə yətkəndin keyin, koxunni tərtipkə saloqan, dəm eliwəlip, qarqıqan düxmən'gə zərbə berixkə təyyarlanqan halda kayturma hujumoja ətüxkə nahayiti zor təsir kərsitudu. Jiangxida düxmənning birinqi, ikkinqi wə tətinqi ketimlik "korxap yokitix" lirini tarmar kiliq zhənyiliridə düxmən'gə bimalal takabil turduk. Pəkət üqinqi zhənyidila, düxmən ikkinqi zhənyidə kattik məqlubiyətkə uqrəp, kütülmigəndə tezdin yengi hujum uyuxturoqanlıktın (1931-yil 5-ayning 29-küni ikkinqi ketimlik "korxap yokitix"ka karxi uruxni ayaklaqturqan iduk, 7-ayning 1-künələ Jiang Jieshi üqinqi ketimlik

“korxap yokitix”ni baxlidi), kizil armiyə aylanma yollar bilən yürüp, aldirap-tenəp toplandı, buning bilən nahayiti qarqidi. Bu pəytni қandak tallax, yukarıda eytip etülgən təyyarlik baskuqining baxlinix pəytini tallaxta kolliniloğan usul oğla ohxax, tamamen zərür matiriyallarning toplinixi oğla, düxmən tərəp bilən eż təripimiz otturisidiki omumi wəziyətkə karap bəlgilinidu.

Zhənlüelik qekinixtə kadirlar wə həlk tehi təjribisiz wakitta, hərbi rəhbərlikning abroyi tehi zhənlüelik qekinixning həl kılouq hökükini əng az sanlık kixilərning hətta bir kixinin qoliqə mərkəzləxtürüp, kadirlarnı kayıl kılalıqdu dərijigə yətmigən wakitta, kadirlar wə həlkni kayıl ķilix məsilisi intayın kiyin məsilə bolidu. Kadirlar təjribisiz bolup, zhənlüelik qekinixkə ixənmigənliktin, birinqi wə tətinqi ketimlik “korxap yokitix”ka karxi turuxning dəsləpki məzgilliridə, bəxinqi ketimlik “korxap yokitix”ka karxi turuxning pütün məzgilidə bu məsilidə nahayiti zor kiyinqilikka uqrıduk. Birinqi ketimlik “korxap yokitix”ka karxi turoğan wakitta, Lisən luxiənin təsiri səwiwidin, kadirlarning pikri, kayıl kiliñəqan oğla kədər, qekinix əməs, hujum ķilix boldi. Tətinqi ketimlik “korxap yokitix”ka karxi turoğan wakitta, hərbi təwəkkülqılıknıñ təsiri səwiwidin, kadirlarning pikri təyyarlik kərüxkə karxi turux boldi. Bəxinqi ketimlik “korxap yokitix”ka karxi turoğan wakitta, kadirlarning pikri baxta hərbi

təwəkkülqilikni dawamlaxturup, düxmənni aldap iqliki kirgüzükə karxi turux nuktiinəziridin ibarət boldi, keyin hərbi baoshouzhuyioqa aylandı. Zhang Guotao luxiəni Zangzu wə Huyzu^⑯ rayonlırıda genjüdilirimizni kuruxka bolmaydiqanlioqioqa ixən-midi, pəkət tumxuoqioqa yigəndin keyinla ixəndi, bumu əmiliy misal. Təjribə kadirlar üçün zərür, məəqlubiyət, həkikətən, muwəppəkiyətning anisi. Lekin baxkılarning təjribisini kəmtərlik bilən kobul kılıxmu zərür, əgər, həmmila ix əz təjribimizdin etüxi kerək, undak bolmisa, əz pikrimizdə qing turup, baxkılarning pikrini kobul kilmaymız, diyilsə, bu intayın “tar təjribiqilik” bolidu. Biz uruxta bundak ziyanlarni az tartmiduk.

Həlkning təjribisizliktin zhənlüelik qekinxning zərürlügigə ixənməsligi Jiangxida birinqi ketimlik “korxap yokitix”ka karxi turoqan wakitta əng qekigə yətti. U qaqda Ji’ən, Xingguo wə Yongfeng katarlik nahiyilərdiki yərlik partiye təxkilatları wə həlk ammisidin kizil armiyining qekinxigə karxi turmi-qanları yok idi. Lekin ular xu ketimki təjribigə igə bolqandan keyin, keyinki birqanqə ketimlik “korxap yokitix”ka karxi turoqan qaqlarda bu məsilə tamamən kərülmidi. Həmməylən genjüdilərning koldin ketixinin, həlkning japa qekixinin wakitlik ikənligigə ixəndi, həmməylən kizil armiyining “korxap yokitix”larnı tarmar kılalaydiqanlioqioqa ixənq hasil kıldı. Lekin həlkning ixinix-ixənməsligi

kadirlarning ixinix-ixənməsligigə ziq munasiwətlik, xuning üqün asasiy wə birinqi wəzipə—kadirlarni kayil kiliç.

Zhənlüelik qekinixning pütün roli kayturma hujumqa etüxtə, zhənlüelik qekinix pəkət zhənlüelik mudapiəning birinqi baskuqila bolidu. Pütün zhənlüening həl kiloquq aqkuqi zhənlüelik qekinixtin keyinla kelidioğan kayturma hujum baskuqida qəlibə kazinix-kažinalmaslıktı.

4- Bəlüm Zhənlüelik Kayturma Hujum

Mutlək üstünlükkə igə düxmənning hujumini yengix zhənlüelik qekinix baskuqida wujutka kəlgən, bizgə paydilik, düxmən'gə paydisiz bolqan wə düxmən hujum baxlıqan qaqdikigə kariqanda əzgirix yasiqan wəziyətkə baqlıq, mundak wəziyətni bolsa türlük xərt-xaraitlar wujutka kəltüridi. Buni yukarıda eytip ettuk.

Lekin bizgə paydilik, düxmən'gə paydisiz xərt həm wəziyətni barlıkkə kəltürüx tehi düxmənni məqlübətəkə elip barqanlık bolmayıdu. Bundak xərt həm wəziyət yengix-yengilixni bəlgiləydiqan imkaniyətni hazırlıqan bolidu, lekin u tehi yengix-yengilixning riyallioğı əməs, ikki armiyining yengix-yengilixi tehi əməldə kərülmigən bolidu. Bu yengix-yengilixning əməldə kərülüxi ikki armiyining həl kiloquq uruxiqa

baqqlik. Pəkət həl kiloqur uruxla ikki armiyə otturisidiki kim yengix-kim yengilik məsilisini həl kila-
laydu. Bu—zhənlüelik kayturma hujum baskuqining
pütün wəzipisi. Kayturma hujum—uzak bir jeryan,
mudapiə uruxining əng obdan, əng janlıq baskuqi,
xundakla, mudapiə uruxining əng ahirkı baskuqi.
Aktip mudapiə digənlik, asasən, muxundak həl
kiloqur urux haraktirida bolqan zhənlüelik kayturma
hujumni kərsitudu.

Xərt həm wəziyət yalozu zhənlüelik qekinix
baskuqidila wujutka kelip kalmastın, kayturma
hujum baskuqidimu dawamlik wujutka kelip turidu.
Bu qaqdiki xərt həm wəziyət aldinki baskuqtiki
xərt həm wəziyət bilən tamamən birdək xəkil wə
birdək haraktırda bolup kətməydu.

Birdək xəkil wə birdək haraktırda boluxi müm-
kin, məsilən, düxmən armiyisining muxu wakitta
tehimu qarqioqanlıqı wə adəmlirinинг keməygənligi
pəkət aldinki baskuqta qarqioqanlıqı wə adəmliri-
ning keməygənligining dawami bolidu, halas.

Lekin mukərrər halda pütünləy yengi xərt həm
wəziyətmə kelip qikidu. Məsilən, düxmən armiyisi
bir yaki birnəqqə uruxta məəqlup bolsa, bu qaoqda
bizgə paydilik, düxmən'gə paydisiz bolqan xərt yal-
ozu düxmən armiyisining qarqioqanlıqı wə baxkilar
bilən qəklən'gən bolmaydu, bəlki düxmən armiyisi-
ning uruxta məəqlup boluxidək yengi xərt қoxuloqan
bolidu. Wəziyəttimu yengi əzgirix bolidu. Düxmən

armiyisi yətkilixtə қalaymikanlixidu, hərkəttə yengi-
lixidu, ikki armiyining üstünlük wə təwənlik wəzi-
yitimu ilgirikidin pərklinidu.

Mubada bir wə birnəqqə məqlubiyət düxmən
armiyisi tərəptə əməs, bizning armiyimiz tərəptə
bolup kalsa, u qəqda xərt həm wəziyətning pay-
dilik bolux-bolmaslıqı tətür tərəpkimu əzgiridu.
Dimək, düxmən'gə paydisizliri kemiyidu, bizgə
paydisizliri pəyda boluxka baxlaydu, hətta kengi-
yidu. Bumu ilgirikigə ohximaydiqan pütünləy yengi-
nərsə bolidu.

Məyli kaysi tərəpning məqlubiyiti bolsun, u
məqlup bolquqi tərəpning bir hil yengi tirixqan-
lıqini yəni həwplik wəziyəttin kutulux yolidiki
tirixqanlıqını biwastə wə tez kəltürüp qikiridu,
buning bilən məqlup bolquqi bundak yengidin
pəyda bolqan, əzige paydisiz, düxminigə paydilik
xərt həm wəziyəttin kutulup, əzige paydilik, düx-
minigə paydisiz xərt həm wəziyətni yengiwaxtin
yaritip, karxi tərəpkə besim ixlitidiqan bolidu.

Oelibə kazanquqi tərəpning tirixqanlıqı buning
əksiqə bolidu, u əzining qəlibisini rawajlandurup,
düxminigə tehimu zor ziyan yətküzükə kattik
urunidu, buning bilən əzige paydilik xərt həm
wəziyətni axuruxka yaki rawajlanduruxka intilidu,
xuningdək karxi tərəpning paydisiz xərt həm həwp-
lik wəziyəttin kutulux qərizini ixka axuruxioqa
yol koymaslikkimu intilidu.

Xuning üçün, məyli kaysi tərəptin elip eytaylı, həl kiloq urux baskuqidiki kürəx pütün urux yaki pütün zhənyi dawamida əng xiddətlik, əng murəkkəp wə əng əzgirixqan xuningdək əng kiyin, əng muxəkkətlik, komandanlık jəhəttin aloğanda, əng təs pəyt bolidu.

Kayturma hujum baskuqida məsilə nahayiti kəp bolidu, möhimliri kayturma hujumni baxlax məsilisi, əskiriy küqni toplax məsilisi, yündongzhən məsilisi, tez həl kılıx uruxi məsilisi, yokitix uruxi məsilisi wə xuningqə ohxaxlar.

Bu məsililərdiki pirinsip, məyli kayturma hujum üçün bolsun, yaki hujum üçün bolsun, tüp haraktır jəhəttin pərkənməydu. Muxu mənidin aloğanda, kayturma hujumni hujum diyixkə bolidu.

Lekin kayturma hujum hujumning tamamən ezi əməs. Kayturma hujum pirinsipi düxmən hujum kiloqan qaqda kollinilidu. Hujum pirinsipi düxmən mudapiələn'gən qaqda kollinilidu. Bu mənidin al-qanda, bularning otturisida birqanqə pərkəmu bar.

Xu səwəptin, gərqə bu yerdə urux kılıxtiki bir-munqə məsililərning həmmisini zhənlüelik mudapiəning kayturma hujum kismida səzligən, səzning təkrarlanmaslıqı üçün, zhənlüelik hujum kismında baxka məsililər üstdilə tohtalmakqi bolqan bolsakmu, lekin ularni kollanıqan waktimizda, ularning ohxaxlıklarıq etiwarsız karimaslıqımız, pərkəlirigimiz etiwarsız karimaslıqımız kerək.

5- Bəlüm Kayturma Hujumni Baxlax Məsilisi

Kayturma hujumni baxlax məsilisi "dəsləpki jəng" yaki "mukəddimə jəng" digən məsile.

Nuroqun burzua hərbi mutəhəssisləri, məyli zhənlülik mudapiə yaki zhənlülik hujumda bolsun, ikkilisidə bolupmu mudapiədə dəsləpki jəngni ehtiyyat bilən kılıxni kuwwətləydi. Bizmu ilgiri bu məsilini jiddi otturioqa koyqan iduk. Jiangxida düxmənning birinqi ketimdin bəxinqi ketiməqişə bolqan "korxap yokitix"lirioqa karxi kılınoqan uruxlar bizgə mol təjribilərni bərdi, bu təjribilərni tətkik kılıp etüx paydisiz əməs.

Birinqi ketimlik "korxap yokitix" waktida, düxmən təhminən 100 ming kixi bilən ximaldin jənupka yürüx kılıp, Ji'ən-Jiənning leniyisidin 8 zongdüğə belünüp, kızıl armiyining genjüdisigə hujum kıldı. Xu qaçda, kızıl armiyə təhminən 40 ming kixi bolup, Jiangxi əlkisinining Ningdu nahiyisidiki Huangpi, Xiaobu rayonlarioqa toplanıqan idi.

Xu qaqdiki əhwal mundak idi: (1) "Hujum kılıp yokitix" koxuni 100 ming kixidin axmaytti, uning üstigə, ular Jiang Jieshining əz guruhiqə karaxlık koxunlar əməs idi, omumi wəziyət anqə eqir əməs idi. (2) Düxmən armiyisining Luo Lin shisi Ji'ən nahiyisini mudapiə kılıp, Gənjiang dəryasining qərbidə turatti. (3) Düxmən armiyisining 3 shisi—

Gong Bingfən, Zhang Huyzən, Tən Daoyüən shiliri Ji'ən nahiyisining xərkəy jənubi wə Ningdu nahiyisining qərbiy ximalidiki Futiən, Donggu, Longgang wə Yüəntou tərəplərni besiwaloqan idi. Zhang Huyzən shisining asasiy küqi Longgangda, Tən Daoyüən shisining asasiy küqi Yüəntouda idi. Futiən, Donggu rayonlirida həlk A B təxkilatining aldimioqa uqrap, bir məzgil kızıl armiyigə ixənmigən wə kızıl armiyə bilən karimu-karxi bolup turoqanlıktın, bu yərlərni jəng məydani kılıp tallax muwapik əməs idi. (4) Düxmən armiyisining Liu Heding shisi yırakta—Fujıən ak rayonidiki Jiənning nahiyisidə bolup, Jiangxiqə yetip kelixi natayın idi. (5) Düxmən armiyisining 2 shisi—Mao Bingwen, Xü Kexiang shiliri Guangchang nahiyisi bilən Ningdu nahiyisi arilioqidiki Toupi, Luokou, Dongshao tərəplərgiqə ilgiriləp baroqan idi. Toupi ak rayon, Luokou partizan rayoni idi, Dongshaoda A B təxkilati bar idi, həwərlər asan pax bolup əkaləti. Mao Bingwen wə Xü Kexianglarqə hujum kılıp, andin qərpkə hujum kiloqanda, qərptə 3 shining—Zhang Huyzən, Tən Daoyüən, Gong Bingfən shilirinin toplinix ehtimalı boloqanlıktın, asanlıkqə yənggili, məsilini üzül-kesil həl kiloqili bolmaytti. (6) Zhang Huyzən, Tən Daoyüən shiliri “korxap yokitix”ning asasiy küqi idi, bular “korxap yokitix” armiyisining zongsilingi, Jiangxi əlkisining zhuxisi Lu Dipingning əz guruhiqə karaxlık budüylər idi,

uning üstigə, Zhang Huyzən aldinkı səpning zongzhihuyi idi. Bu ikki shini yokatkanda, "korxap yokitix" asasiy jəhəttin tarmar kılınoğan bolatti. Bu ikki shining hər biridə təhminən 14 mingdin kixi bar idi, uning üstigə, Zhang Huyzən shisi ikki orunoğa bəlünüp jaylaxkan, biz bir ketimda bir shioqa hujum kilsak, mutlək üstünlükkə igə bolğan bolattuk. (7) Zhang Huyzən, Tən Daoyüən shilirining asasiy küqi jaylaxkan Longgang, Yüəntou tərəp biz toplanoğan jayqa yekin, həlk xərtimu yahxi bolup, düxmən'gə yoxurun halda yekinlaxkili bolatti. (8) Longgangda obdan zhendi bar idi. Yüəntouqa hujum kılıx təs idi. Əgər düxmən Xiaobuqa kelip bizgə hujum kılqan bolsa, bu yerdiki zhendimu yahxi idi. (9) Biz Longgang tərəptə əng zor əskiriy küqimizni topliyalayttuk. Longgangdin birkanqə on li qərbiy jənuptiki Xingguo nahiyisidə mingdin artuk kixilik mustəkil shi bar idi, uning düxmənning arka sepiqə aylinip ətüximu mümkün idi. (10) Armiyımız otturidin buzup ətüp, düxmən sepidə bir yoquq aqkandin keyin, düxmənning xərk wə qərpətiki zongdülirini arisi yirak bolğan ikki topka belüwətkili bolatti. Yukuridiki səwəplərgə asasən, biz birinqi jəngni Zhang Huyzən bilən kılıxni karar kıldıq həmdə Zhang Huyzənning asasiy küq bolğan ikki lüsini wə bir shibusini tarmar kıldıq, shizhang bilən koxup 9 ming kixini əsir alduk, birimu keletaləndirdik. Bizning ənə xu jəngdiki qəlibimizdin

қоркұп көткөнликтин, Тәn Daoyüən shisi Dongshao-qa, Xü Kexiang shisi Toupioqa kaqtı. Armiyimiz yənə Tәn Daoyüən shisioqa қоqlap zərbə berip, uning yerimini yokattı. 5 kün iqidə (1930-yil 12-ayning 27-künidin 1931-yil 1-ayning 1-künigiqə) ikki ketim jeng boldi, xuning bilən Futiən, Donggu wə Toupidiki düxmənlər zərbigə uqraxtin қоркұп, kəyni-kəynidin qekindi, birinqi ketimlik “korxap yokitix” ayaklaxtı.

Ikkinqi ketimlik “korxap yokitix” waktidiki əhwal mundak boldi: (1) “Hujum kılıp yokitix” ko-xuni 200 ming kixi idi, He Yingqin zongsiling bolup, Nənchangda turatti. (2) Birinqi ketimlik “korxap yokitix” waktidikigə ohxax, ularning həm-misi Jiang Jieshining əz guruhiqə karaxlık budüylərdin əməs idi. Cəy Tingkəyning 19-armiyisi, Sun Liənzhongning 26-armiyisi, Zhu Shaoliangning 8-armiyisi əng küqlük yaki bir kədər küqlük bolup, ələqanlıları bir kədər ajiz idi. (3) A B təxkilati yokitiliq, genjüdilərdiki həlk kızıl armiyini pütünləy himayə əlidioqan bolqan idi. (4) Wang Jinyuning 5-armiyisi ximal tərəptin yengila kəlgən bolup, korkkanlıqını bildürüp əkoyqan idi, uning sol ənənəsi bolqan Guo Huazong, Hao Mengling shilirimə omumən xuningqə ohxax idi. (5) Armiyimiz Futiəndin hujum baxlap, xərkəkə sürüp kəlgən idi, Fujian-Jiangxi qebrisidiki Jiənning, Lichuən, Təyning rayonlarında genjüdini kengəytkili, maddi nərsə-

kerəklər toplıqılı bolatti, bu yərlər keyinkı "korxap yokitix"ni tarmar kilişkə əplik idi. Əgər xərkətin qərpkə karap hujum kiloqan bolsak, Gənjiang dəryası bilən qəklinip kalattuk-də, urux wəziyyəti ayaklaxkandin keyin, rawajliniximizə zimin kal-mioqan bolatti. Əgər urux kılıp bolqandan keyin, yənə xərkə burulidioqan bolsak, koxunimizni hərdurup koyoqan, wakitni israp kiloqan bolattuk. (6) Armiyimizning kixi sani aldinkı zhənyi waktidikigə karioqanda bir az keməygən (30 mingdin oxukraç kiloqan) bolsimu, lekin 4 ay dəm elip küq-kuwwət toplıqan idi. Yukuridiki səwəplərgə asasən, Futiən rayonidiki Wang Jinyü, Gong Bingfən (jəmi 11 tuən) bilən birinqi jəngni kiliç kararioqa kəldük. Olibə kazanqandan keyin, xuning arkisidinla Guo Huazong, Sun Lienzhong, Zhu Shaoliang wə Liu Heding koxunliriqa hujum kıldı. 15 kün iqidə (1931-yil 5-ayning 16-künidin 30-künigiqə) 700 li yol mengip, 5 ketim jəng kılıp, 20 mingdin oxuk miltik qənimət elip, "korxap yokitix"ni puhadin qikkudək tarmar kıldı. Wang Jinyüğə hujum kiloqan qəoða, biz düxmənning Cəy Tingkəy koxuni bilən Guo Huazong koxuni otturisida bolup, Guo Huazongdin 10 nəqqə li, Cəy Tingkəydin 40 nəqqə li yiraklikta turattuk, bəzilər bizni "Halta koqioqa kirip kaldi" diyixkən idi, lekin biz ahir u yərdin qikip kəttuk. Bu, asasən, genjüdi xərtidin, uning üstigə, düxmən armiyisi-nin hərkəysi kisimlirining birlikkə kəlmigənligidin

boldi. Guo Huazong shisi məq'lup bolqandanın keyin, Hao Mengling shisi keqiləp Yongfengqa keqip ketip, halakəttin kutulup kaldı.

Üqinqi ketimlik "korxap yokitix" waktidiki əhwal mundak boldi: (1) Jiang Jieshi əzi otturioqa qikip, zongsiling boldi, uning kol astida sol, ong wə ottura yenülüxlər boyiqə üq zongsiling koyuldi. Ottura yenülüxtə He Yingqin bolup, Jiang Jieshi bilən Nənchangda turdi; ong yenülüxtə Chen Ming-shu bolup, Ji'əndə turdi; sol yenülüxtə Zhu Shao-liang bolup, Nənfengda turdi. (2) "Hujum kılıp yokitix" koxuni 300 ming kixi idi. Asasiy küqi Jiang Jieshining əz guruhiqə karaxlık koxunlardın 5 shi—Chen Cheng, Luo Zhuoying, Zhao Guəntao, Wey Lihuang, Jiang Dingwen shiliri idi, hər bir shida 9 tuən bolup, jəmi yüz mingqə kixi idi. Uningdin kalsa, 3 shi—Jiang Guangnəy, Cəy Ting-kəy, Hən Deqin shiliri bolup, 40 ming kixi idi. Buningdin kalsa, Sun Liənzhong koxuni bolup, 20 ming kixi idi. Kaloqanlıri Jiang Jieshining əz guruhiqə karaxlık bolmioğan koxunlar bolup, ajizrak idi. (3) "Hujum kılıp yokitix"ning zhənlüesi "tosaloqusız ilgiriləx" bolup, ikkinqi ketimlik "korxap yokitix"ta kolliniloğan "kədəmdə bir istihkam kurux"ka zor dəri-jidə ohximaytti, kızıl armiyini Gənjiang dəryasında kistap berip yokitixni məksət kılən idi. (4) Ikkinqi ketimlik "korxap yokitix" ayaklıxip, üqinqi ketimlik "korxap yokitix" baxlanqanoqa kədər pəkət bir ayla

wakit etkən idi. Kızıl armiyə muxəkkətlik uruxlar-din keyin dəm almışan xuningdək əzini toluklimi-qan idi (30 mingqə kixi bar idi), uning üstigə, ming li yolni aylinip, jənubiy Jiangxi genjüdisining qərbiy kismidiki Xingguo nahiyisigə kelip toplan-qan idi, xu qəqda, düxmən birnəqqə yenülüxkə bəlünüp, top-toqra kistap kelip kaloqan idi. Yukurida bayan kılınoqan əhwal astida, bizning bəlgililən birinqi fangzhenimiz Xingguodin Wən'ən arkilik Futiən nuktisini buzup etüx, andin qərptin xərkəkə mengip, düxmənning arka səp alakə yolını kesip etüp, düxmənning asasiy küqini jənubiy Jiangxi genjüdisigə iqririləp kirgüzüp, heqbir karqa yarı-maydiqan orunoqa qüxürüp koyux idi, buni uruxning birinqi baskuqi kilip bəlgiliduk. Düxmən arkıqə yenip, ximaloqa karap mangsa, qokum nahayıti qarqaytti, biz bu yoquktın paydilinip, uning hujum kılıqli bolidioqan kisimliriqa hujum kılalayttuk, bu ikkinqi baskuq bolatti. Bu fangzhenning mərkizi düxmənning asasiy küqi bilən uqrıxitin saklinip, uning ajiz kisimliriqa hujum kilixtin ibarət idi. Lekin bizning armiyimiz Futiən'gə karap ilgirililən qəqda, düxmən sezip kelip, Chen Cheng, Luo Zhuo-ying shiliri yetip kəldi. Xuning bilən biz pilanımızni əzgərtip, Xingguo nahiyisining qərbidiki Gaoxingxü bazırıqa kaytip kelixkə məjbur bolduk, bu qəqda pəkət muxu bazar wə uning ətrapidiki birkənqə on pingfang li kelidioqan jaylarla armiyi-

mizni toplaxka imkaniyət berətti. Toplinip bir kündin keyin xərkəkə karap Xingguo nahiyisining xərkidiki Liəntang, Yongfeng nahiyisining jənubidiki Liangcun, Ningdu nahiyisining ximalidiki Huangpi tərəplirigə karap jiddi ilgiriləxni karar kilduk. Birinqi künü keqidin paydilinip, Jiang Dingwen shisi bilən Jiang Guangnəy. Cəy Tingkəy. Hən Deqin қoxunliri otturisdiki 40 li boxluktur etüp, Liəntangoja barduk. Ikkinqi künü Shangguən Yünxiang қoxuni (Shangguən Yünxiang əzining bir shisi wə Hao Mengling shisiqə komandanlık kılatti)ning aldinki karawulliri bilən uqraxtuk. Üqinqi künü Shangguən Yünxiang shisiqə hujum kilduk, bu birinqi jəng boldi, tətinqi künü Hao Mengling shisiqə hujum kilduk, bu ikkinqi jəng boldi, andin keyin, 3 kün yol yürüp, Huangpioja berip, Mao Bingwen shisiqə hujum kilduk, bu üqinqi jəng boldi. Üq jəngning həmmisidila qəlibə kazinip, 10 mingdin oxuk miltik qənimət alduk. Bu qaoğda, qərpkə wə jənupka karap keliwatkan düxmən armiyisining asasiy küqining həmmisi xərkəkə burulup, dikkət-etiwarini Huangpioja mərkəzləxtürdi, xiddət bilən təng ilgiriləp, biz bilən urux kilmakqi boldi, bir birigə ziq tutaxkan kəng muhasirigə elix haliti bilən bizning armiyimizgə yekinlaxtı. Armiyimiz Jiang Guangnəy. Cəy Tingkəy. Hən Deqin қoxunliri bilən Chen Cheng, Luo Zhuoying қoxunliri arilioqidiki 20 li kelidiqan boxluktiki taoq arisidin

yoxurun etüp, xərkətin qərpkə kaytip, Xingguo nahiyisining dairisidə toplandı. Düxmən buni sezip, yənə qərpkə karap ilgiriligiqə, biz yerim ay dəm eliwalduk, düxmən bolsa aqlık wə harqinliktin rohi qüxüp, amalsız kəlip, qekinix kararioqa kəldi. Biz yənə ularning qekinixidin paydilinip, Jiang Guangnəy, Cəy Tingkəy, Jiang Dingwen wə Hən Deqin koxunliriqa hujum kılıp, Jiang Dingwenning bir lüsini, Hən Deqinning bir shisini yokattuk. Jiang Guangnəy, Cəy Tingkəy shilirioqa kəlsək, ular bilən uruxta tirkixip kələqanlıqımız üçün, ularning keqip ketixigə yol koyduk.

Tətinqi ketimlik “korxap yokitix” waktidiki əhwal mundak boldi: Düxmən üq yənülüxkə belünüp, Guangchangə qarap ilgiriliyi, uning asasiy küqi xərkəy yənülüxtə idi, qərbiy yənülüxtiki ikki shisi bizning aldimizdin qikip kaldi wə biz toplanan jayqa kistap kəldi. Xuning üçün biz awal Yihuangning jənubidiki jayda düxmənning qərbiy yənülüxigə hujum kılıp, Li Ming, Chen Shiji shilirini bir yolila yokitixka muwəppək bolduk. Düxmən sol yənülüxtin ikki shisini ajritip, ottura yənülüxkə maslaxturup yənə ilgiriliyi, biz Yihuangning jənubidiki jayda uning yənə bir shisini yokitixka muwəppək bolduk. İkki zhənyidə 10 mingdin oxuk miltik qənimət alduk, xuning bilən bu ketimki “korxap yokitix”ni tüptin tarmar kıldı.

Bəxinqi ketimlik “korxap yokitix”ta, düxmən kor-

oqanqılıktın ibarət yengi zhənlüe bilən ilgiriləp, aldi bilən Lichuənni besiwaldi. Biz Lichuənni қayturuwelip, düxməndin genjüdining sırtida mudapiəlinix məksididə, Lichuənning ximalidiki düxmənning mustəhkəm zhendisi həm ak rayon bolqan Xiaoshioqa hujum kıldıuk. Bu uruxta oqelibə kazinalmay, yənə Xiaoshining xərkiy jənubidiki Zixiqiaoqa hujum kıldıuk, bumu düxmənning mustəhkəm zhendisi həm ak rayon idi, buningdimu oqelibə kazinalmiduk. Xuningdin keyin, urux kilişimiz dəp, düxmənning asasiy küqi bilən korqanlıri otturisida aylinip yürüp, pütünləy beydong orunoqa qüxüp қalduk. Bəxinqi ketimlik "korxap yokitix"ka karxi uruxımız bir yil dawam kıldı, zadila təxəbbuskar wə paali-yətqan bolalmiduk. Ahir Jiangxi genjüdisidin qekinip qikixka məjbur bolduk.

Yukurida bayan kılınoğan birinqi ketimdin bəxinqi ketimətiqə bolqan "korxap yokitix"ka karxi turux məzgilliridə armiyimizning urux kılıxtın hasil kılıqan təjribiliri xuni ispatlidiki, mudapiə ornida turoğan kızıl armiyining küqlük "hujum kılıp yokitix" koxunini tarmar kılıxida қayturma hujumning birinqi jengi intayın möhim. Birinqi jəngning oqelibə kılıxi yaki məqlup boluxı bir pütünlükke intayın zor təsir kərsitudu, hətta əng ahirkı bir jənggə kədər təsir kərsitudu. Xunglaxka buningdin təwəndiki hulasə kılıp qikidu:

Birinqi, birinqi jəngdə oqelibə kazinix kerək.

Düxmən əhwali, yər xaraiti wə həlk qatarlik xərtlər bizgə paydilik, düxmən'gə paydisiz bolqan wə həki-kətən ixənq hasil kiliqandın keyin, andin jənggə kirixix kerək. Undak bolmioqanda, qekinsəkmu qekin-nəyliki, ehtiyat bilən pursət kütəyli. Pursət hamini kelidu, yeniklik kilip jənggə kirixkə bolmaydu. Birinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaoqda, awal Tən Daoyüən'gə hujum kilməkqi bolqan iduk, düxmən yər tüzülüxi əplik bolqan igiz Yüəntou zhendisidin ayrılmioqanlıqı üqünla, armiyimiz ikki ketim ilgirilep baroqan bolsimu, lekin hər ikki ketim səwri kilip kaytip kəldi, birkənqə kün etkəndin keyin, hujum kiliqka asan bolqan Zhang Huyzənni taptı. İkkinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaoqda, armiyimiz Dongguoja ilgirilep baroqan idi, bu yerdə Wang Jinyuning Futiəndiki mustəhkəm zhendisidin ayrılixini kütkənligi üqünla, həwərlərning pax bolup ələkəx həwpigə karimay wə aldirap tez hujum kiliq toqrisidiki təkliplərning həmmisini rət kilip, düxmənning bikinida 25 kün kütüp turup, ahir tələpni əməlgə axurdi. Üqinqi ketimlik "korxap yokitix"ka karxi turux judun-qap-kunluk bir wəziyət bolup, armiyimiz ming li yolni besip kəlgən bolsimu, uning üstigə, düxmənning yan wə arkə tərəpliridə aylinip yürüx pilanimizni düxmən sezip kalqan bolsimu, lekin biz yenila səwrilik bilən arkıqə kaytip, pilanimizni arılıktın buzup etüxkə əzgərtip, ahir Liəntangda birinqi

jəngni obdan kildük. Tətinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaoqda, Nənfengoqa hujum kilip, uni alalmiqan iduk, qekinix tədbirini kət'i kollinip, ahir düxmənning ong kanitioqa etüp, Dongshao rayonida toplinip, Yihuangning jənubida zor qəlibilik bolqan uruxni baxlidük. Pəkət bəxininqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaoqdila, dəsləpki jəngning möhimliqini tamamən bilməy, bir Lichuən xəhrining koldin kətkənligidin qəqüp ketip, uni kayturuwelix məksididə ximaloqa mengip, düxmənning üstigə berip kaldük, kütülmigən halda Xünkouda uqrixix jengi kilip, qəlibə kazanqandan (düxmənning bir shisini yokatqandan) keyin, bu jəngni birinqi jəng dəp karimastın, bu jəng mukərrər kəltürüp qıkaroqan əzgirixlərgə karimastın, jəzmən qəlibə kazinix mümkün bolmioqan Xiaoshiqə yənggillik bilən hujum kildük. Buning bilən birinqi kədəmdila zhudonglukni koldin berip қoyduk, bu həkikətənmə əng ahmikanə wə əng yaman urux usulu idi.

Ikkinqi, dəsləpki jəngning pilani pütün zhənyi pilanining organik mukəddimisi boluxi kerək. Pütün zhənyining obdan pilani bolmisa, taza obdan birinqi jəngning boluxi hərgiz mümkün əməs. Yəni dəsləpki jəng qəlibə kazanqan təkdirdimu, əgər bu jəng pütün zhənyigə paydilik bolmayla kalmay, əksiqə, ziyanlıq bolsa, u halda, bu jəng qəlibə kazanqan bilənmə məqlup bolqan hesaplinidu (məsilən, bəxininqi

ketimlik “korxap yokitix” waktidiki Xünkou jengigə ohxax). Xunga birinqi jəngni қilixtin awal ikkinqi, üqinqi, tətinqi hətta əng ahirkı jəngni omumən қandak elip berix kerəkligini, hər nəvəttə qəlibə kazansak, düxmən armiyisining omumi wəziyyitudə қandak əzgirix bolidiqanlıqını, əgər məoqlup bolsak, yənə қandak əzgirix bolidiqanlıqını oylap kərüximiz kerək. Nətijining tamamən kütkinimizdək bolup qikixi natayın bolsimu, hətta hərgiz mümkün bolmisi mu, lekin ikki tərəptə bolqan bir pütünlükkə asaslinip, ularni təpsili wə həkiki oylap qüxiniximiz kerək. Bir pütünlükni nəzərdə tutmioqanda, xəhməttə həkikətən yahxi bir yürüxni mangıqli bolmayıdu.

Üqinqi, yənə kəlgüsidi ki zhənlüelik basquqta қandak kilixnimu oylap қoyux kerək. Əgər kayturma hujumla nəzərdə tutulup, kayturma hujum qəlibə kazanqandan keyin yaki mubada kayturma hujum məoqlup bolup kalsa uningdin keyin, kelərki kədəmdə қandak kiliç kerəkligi nəzərdə tutulmisa, zhənlüelik yetəkqining məs'uliyiti yənilə ada kılınmioqan bolidu. Zhənlüelik yetəkqi zhənlüelik basquqta turoqan qaoqda, kəlgüsidi ki kəpligən basquqlarnı hesapka elixi, heq bolmioqanda, keyinki bir basquqni hesapka elixi kerək. Kəlgüsidi ki əzgirixlərni məlqərləx kiyin, қanqə yirakka karisang, xunqə oquwa kerünsimu, lekin omumi türdə hesap lax mümkün, yarak kəlgüsini məlqərləx zərür. Bir kədəm mengip, xu kədiminila kəridiqan yetəkqılık

usuli siyasi üqün paydisiz, urux üçünmu paydisiz. Bir kədəm mangoğanda, xu kədəmdiki konkirit əzgirixni kərüximiz, xuningə asaslinip əzimizning zhənlüe wə zhənyi pilanlırını tüzitiximiz yaki rawajlanduruximiz kerək, bundak kilmioğanda, təwəkkülqilik kılıp, karisoğla üsüx hatalioğı kelip qıçıdu. Lekin pütün zhənlüelik baskuqka hətta birkanqə zhənlüelik baskuqka singdürüldiğən, omumən oylap yetilgən, uzak muddətlik bir fangzhen bolmisa hərgiz bolmaydu. Undak bolmioğanda, ikkilinip müxkül əhwaloğa qüxüp kelix hatalioğı kelip qıçıdu, əməldə düxmənning zhənlüelik təliwigə muwapiklixip kelip, əzimizni beydong orunoğa qüxürüp koyımız. Bilix kerəkki, düxmənning tongshuəybusi məlum zhənlüelik nəzər dairigə igə. Biz əzimizni düxməndin bir dərijə üstün kılıp qenikturoqinimizdila, zhənlüelik qəlibə kazinixning imkaniyitigə igə bolalaymız. Düxmən elip baroqan bəxinqi ketimlik “korxap yokitix” məzgilidiki “sol”qıl jihuyluyilik luxiənning xuningdək Zhang Guotao luxiəninining zhənlüelik yetəkqılıgining hata boluxi, asassən, muxu nuktini orunlimioğanlıktın boldi. Kiskisi, qekinix baskuqi waktida kayturma hujum baskuqını hesapka elix, kayturma hujum baskuqi waktida hujum baskuqını hesapka elix, hujum baskuqi waktida yənə qekinix baskuqını hesapka elix kerək. Bundak hesapka elix bolmay, kəz aldidiki payda-zıyan bilənla qirmilip kelix məqəlbəyiət yoli.

Birinqi jəngdə qəlibə kazinix kerək; pütün zhənyi pilaniqa etiwar berix kerək; keyinkı zhənlülik baskuqni nəzərdə tutux kerək—bular kayturma hujumni baxlaxta yəni birinqi jəngni kılıxta əstin qikirixka bolmaydiqan üq pirinsip.

6. Bəlüm Əskiriy Küqni Toplax Məsilisi

Əskiriy küqni toplax karimakka asan bolsimu, əməlgə axurux heli təs. Azni kəp bilən yengixning əng obdan qarə ikənligi həmmigə məlum, lekin nuroqun kixilər bundak əkilmaydu, əksiqə, kəp wakitta əskiriy küqni bəlüwetidu, buning səwiwi yetəkqidə zhənlülik mengə bolmay, uning murəkkəp xaraitta əyvənlik qalqanlıq idin, xaraitning həkümranlıqı astıqə qüxüp əlip, təxəbbuskarlıq əbədiyyitini yokitip koyup, əpləp-səpləp ix kərəx yolinı tutqanlıqida.

Məyli kandak murəkkəp, eçir wə müxkül xaraitta turoqanda bolsun, hərbi yetəkqigə həmmidin awal lazım bolidiqini eż küqini mustəkil-ezигə ezi hoja bolqan halda uyuxturux wə ixlitix. Düxmənning məjbur kılıxi bilən beydong orunqa qüxüp əelix daim bolup turidu, bundak əhwalda, mohimi, zhudong orunni tezlik bilən əsligə kəltürəlx kerək. Əgər bundak orunni əsligə kəltürəlmigəndə, keyinkı kədəm məqlubiyəttin ibarət bolidu.

Zhudong orun hiyalıy əməs, bəlkı konkirit,

maddi bolidu. Bu yerdə əng möhimi janlıq küqkə igə bolqan əng zor armiyini saklap kelix wə toplax.

Mudapiə uruxi əslidə asanla beydong orunoqa qüxüp қalidiojan urux, mudapiə uruxi zhudonglukni hujum uruxidək toluk jari kılalmaydu. Lekin mudapiə uruxi beydongluk xəkil iqidə zhudongluk məzmunqa igə bolalaydu, xəkil jəhəttiki beydongluk baskuqidin xəkil wə məzmun jəhəttiki zhudongluk baskuqiqa etələydu. Pütünləy pilanlık bolqan zhənlülik qekinix xəkil jəhəttə məjburiyət astida məydanoqa kelidu, məzmun jəhəttə, əskiriy küqni saklap kelix, pəyti kəlgəndə düxmənni tarmar kiliç, düxmənni aldap iqliki kirgüzük, kayturma hujumoqa təyyarlinixtin ibarət bolidu. Qekinixni halimastın, aldirap-tenəp jənggə kirix (məsilən, Xiao-shi jengidikigə ohxax), karimakka zhudonglukni koloqa elixka tirixkandək kərünsimu, əmiliyəttə beydongluk bolidu. Zhənlülik kayturma hujum bolsa yalozuz məzmun jəhəttila zhudongluk bolup kal-mastın, xəkil jəhəttimu qekinix waktidiki beydongluk halitidin kutulux bolidu. Düxmən armiyisi üçün eytkanda, kayturma hujum armiyimizning uni zhudongluktin wazkeqixkə məjbur kiloqanlioqı, xuning bilən billə, beydong orunoqa qüxürükə tirixkanlıqı bolidu.

Bu məksətkə toluk yetix üçün, əskiriy küqni toplax, yündongzhən, tez həl kiliç uruxi wə yokitix

uruxi—həmmisi zərür xərtlər. Əskiriy küqni toplax bolsa birinqi wə asasiy xərt.

Əskiriy küqni toplax xuning üçün zərürki, u düxmən bilən bizning otturimizdiki wəziyətni əzgərtixni məksət kildi. Birinqi, ilgiriləx wə qekinix wəziyyitini əzgərtixni məksət kildi. Ətmüxtə düxmən ilgirilidi, biz qekindük, əmdi əzimiz ilgiriləp, düxmənni qekindürүx məksidigə yetixkə intiliwati-miz. Əskiriy küqni tolap bir jəngdila qəlibə kazansak, bu məksətkə xu jəngdila erikkən bolimiz, xuningdək pütün zhənyigimu təsir kərsitimiz.

Ikkinqi, hujum kılıx wə mudapiə kərük wəziyyitini əzgərtixni məksət kildi. Qekinixning ahirkı nukti-sioqa kədər qekinip berix mudapiə uruxida asasən passip baskuqka yəni “mudapiə” baskuqioqa kirdi. Kayturma hujum bolsa aktip baskuqka yəni “hujum” baskuqioqa kirdi. Gərqə pütün zhənlüelik mudapiə dawamida kayturma hujum mudapiə haraktiridin ajralmisimu, lekin qekinixkə қarioqanda, yaloquz xəkil jəhəttila əməs, bəlki məzmun jəhəttimu əzgirix yasiqan nərsə bolidu. Kayturma hujum zhənlüelik mudapiə bilən zhənlüelik hujum otturisidiki ətkünqi nərsə bolup, zhənlüelik hujum harpisi haraktırıda bolqan bolidu, əskiriy küqni toplax ənə xu məksətkə yetix üçün.

Üqinqi, iqki wə taxki səp wəziyyitini əzgərtixni məksət kildi. Zhənlüe jəhəttin iqki səptə urux kiliwatkan armiyə bolupmu “korxap yokitix”ka

duqkelip turoqan kizil armiyə nuroqun onguxsizliklaroja uqrat turidu. Lekin zhənyi yaki jənglərdə uni ezbərtiximiz mümkün wə tamamən tegixlik. Düxmən armiyisi bizning armiyimizgə karita elip barqan qong "korxap yokitix"ni armiyimizning düxmən armiyisigə karatkan nuroqun ayrim-ayrim kiqik korxap yokitixlirioja ezbərtix kerək. Düxmən armiyisining bizning armiyimizgə karatkan zhənlüe jəhəttin bəlünüp ilgiriləp, birlixip zərbə berixini armiyimizning düxmən armiyisigə karatkan zhənyi wə jəng jəhəttin bəlünüp ilgiriləp, birlixip zərbə berixigə ezbərtix kerək. Düxmən armiyisining bizning armiyimizgə nisbətən zhənlüe jəhəttiki üstünlüğini armiyimizning düxmən armiyisigə nisbətən zhənyi yaki jəng jəhəttiki üstünlügigə ezbərtix kerək. Zhənlüe jəhəttin küqlüklük orunda turoqan düxmən armiyisini zhənyi yaki jəng jəhəttin ajizlik orunoqa qüxürüp koyux kerək. Xuning bilən billə, əzimizning zhənlüe jəhəttiki ajizlik ornimizni zhənyi yaki jəng jəhəttiki küqlüklük orunoqa ezbərtix kerək. Bular iqliki səp uruxi iqidiki taxki səp uruxi, "korxap yokitix" iqidiki korxap yokitix, kamal iqidiki kamal, mudapiə iqidiki hujum, təwənlilik iqidiki üstünlük, ajizlik iqidiki küqlüklük, paydisizlik iqidiki paydılıklik, beydongluk iqidiki zhudongluk diməktur. Zhənlüelik mudapiədə qəlibini kolqa kəltürüt asasiy jəhəttin əskiriy küqni top-laxtin ibarət bir yürüxkə baqlıq.

Zhongguo kızıl armiyisining urux tarihida bu məsilə, kəpinqə, mohim talax-tartixlik məsilə boldı. 1930-yil 10-ayning 4-küni Ji'ende bolqan jəngdə əskiriy küq toluk toplinip bolmay turupla ilgiriligen wə hujum kiloqan idük, bəhtkə yarixa, düxmən (Deng Ying shisi) əzi keqip kətti, bizning hujumizning əzi nətijə bərmidi.

1932-yildin baxlap, "pütün səp boyiqə hujumoqa etüx" digən xoar pəyda bolup, genjüdining tət təripidin-xərk, qərp, jənup wə ximal tərəpliridin hujumoqa etüx tələp kılindi. Bu yaloquz zhənlüelik mudapiə waktidila natoqra bolup қalmastın, bəlki zhənlüelik hujum waktidimu natoqra. Düxmən bilən əzimiz otturisdiki küq selixturmisining pütün wəzitidə tüptin əzgirix bolmioqan wakitta, məyli zhənlüe yaki zhənshuda bolsun, mudapiə wə hujumin, iskənjigə elix wə tuyuksız hujumdin ibarət ikki tərəp bolidu, "pütün səp boyiqə hujumoqa etüx" digən əmiliyəttə intayın kəm uqraydu. Pütün səp boyiqə hujumoqa etüx xoari hərbi təwəkkülqilikkə əgixip kəlgən hərbi təng təksimatqılık.

Hərbi təng təksimatqilar 1933-yiloqa kəlgəndə, "ikki muxt bilən urux" digən səzni otturioqa koyup, kızıl armiyining asasiy küqini ikkigə bəlübətti, ikki zhənlüelik yənülüxtə bir wakitta qəlibə kazinxıka urundi. Uning nətijisidə bir muxti ixtəselinmay kaldi, yənə bir muxti sekuxup nahayiti hərdi, bəlki xu qəoqda қoloqə kəltürgili bolidioqan

əng zor oqelibə koloqa kəltürülmidi. Mening pikrimqə, küqlük düxmən armiyisi məwjud bolup turoğan xaraitta, əzimizdə məyli qanqlik armiyə bolsun, bir wakit iqidə ularni ixka selixning asasiy yenülüxi ikki bolmastın, pəkət bir boluxi kerək. Mən urux kılıx yenülüxinin ikki yaki uningdin oxuk boluxioqa karxi əməsmən, lekin asasiy yenülüx bir wakit iqidə pəkət birlə boluxi kerək. Zhongguo қızıl armiyisi ajizlik kiyapiti bilən iqliki urux məydaniqə qıktı, uning küqlük düxmənni üsti-üstigə məqlup kılıp, dunyani zilzilikə kəltürgən urux muwəppəkiyətləri, kəpinqə, əskiriy küqni toplap ixlətkənligidin boldı. Məyli kandak bir uruxta kazanıqan zor oqelibimiz bolsun, buni ispatlaydu. "Birni onqa karxi koyux, onni yüzgə karxi koyux" zhənlüelik ibarə bolup, pütün uruxka, düxmən bilən əzimiz otturisidiki pütün küq selixturmişioqa karitip eytiləqan; bu mənidin aloqanda, biz həkikətən xundak kıldıq. Lekin bu zhənyi wə zhənshuqa karitip eytiləqan əməs; bu mənidin aloqanda, biz hərgiz undak kılmaslıqımız kerək. Məyli kayturma hujum yaki hujumda bolsun, biz hərkaqan zor küq toplap, düxmənning bir kismioqa hujum kilimiz. 1931-yil 1-ayda Jiangxi əlkisi Ningdu nahiyisining Dongshao rayonida Tən Daoyüən'gə hujum kiləqan uruxta, 1931-yil 8-ayda Jiangxi əlkisi Xingguo nahiyisining Gaoxingxü rayonida 19-armiyigə hujum kiləqan uruxta, 1932-yil 7-ayda Guangdong əlkisi Nənxiong

nahiyisining Shuykouxü rayonida Chen Jitangoşa hujum kılqan uruxta, 1934-yil 3-ayda Jiangxi əlkisi Lichuən nahiyisining Tuəncun rayonida Chen Chengoşa hujum kılqan uruxta əskiriy küqni toplimiqolanlığning ziyanını tarttuk. Shuykouxü wə Tuəncundikigə ohxax uruxlarnı əslidə omumən qəlibə kazanqan urux dəp hesaplıqılı bəlki zor qəlibə kazanqan urux dəpmu hesaplıqılı bolatti (Aldinkısida Chen Jitangning 20 tuəni, keyinkısida Chen Chengning 12 tuəni tarmar kılınoğan idi), lekin biz bundak qəlibə kazanqan uruxni həqqaqan alkixliqan əməs, məlum mənidin aloqanda, hətta uni məqlup bolqan urux dəp ataxkimu bolidu. Qünki qənimət elinmişə, yaki elinoğan qənimət qikimdin exip qüxmisə, bizqə, uning əhmiyiti nahayiti az bolqan bolidu. Bizning zhənlüeyimiz “birni onoşa karxi koyux”, bizning zhənshuyimiz “onni birgə karxi koyux”, bu bizning düxmənni yengiximizning tüp ənənələrinin biri.

Hərbi təng təksimatqılık 1934-yili bəixinqi kətimlik “korxap yokitix”ka karxi turoqan wakitka kəlgəndə, rawajlinip əng qekigə yətti. “Əskiriy küqni altə yənülüxkə bəlük”, “pütün səp boyiqə karxılık kərsitix” bilən düxmənni yənggili bolidu, dəp karaloğan idi, nətijidə düxmən yəngdi, buning səwiwi yərlərni կoldın berip koyuxtın korkkanlıq boldi. Asasiy küqni bir yənülüxkə tolap, baxka yənülüxlərdə iskənjigə alidiqan küqlərni kəldur-

ojanda, təbii, yərlerni koldin berip köyuxtın saklanqılı bolmaydu. Lekin bu—wakitlik, kismən koldin berip köyux, buning bədilige tuyuksız hujum kiliç yenülüxidə qəlibə kazanqılı bolidu. Tuyuksız hujum kiliç yenülüxidə qəlibə kazanqanda, iskənjigə elix yenülüxidə koldin berip koyqanlarnı əsligə kəltürgili bolidu. Düxmənning birinqi, ikkinqi, üqinqi wə tətinqi ketimlik “korxap yokitix”lirining həmmisidə biz yərlirimizni koldin berip koyduk, bolupmu düxmən elip baroqan üqinqi ketimlik “korxap yokitix” waktida Jiangxidiki kızıl armiyə genjüdilirining həmmisini digüdək koldin berip koyduk, lekin nətijidə yərlirimizni əsligə kəltürük bilənla կalmay, bəlki yənə kengəyttük.

Genjüdilərdiki həlkning küqini kərmigənliktin, kızıl armiyining genjüdilərdin yirakka ketixidin korkuxtək hata rohiy halət daim pəyda bolup turdi. Bundak rohiy halət 1932-yili Jiangxidiki kızıl armiyə yirakka yürüx kilip, Fujiən əlkisidiki Zhangzhou xəhrigə hujum kılqan qaoqda, 1933-yili tətinqi ketimlik “korxap yokitix”ka karxi zhənyi qəlibə kazanqandin keyin, kızıl armiyə burulup Fujiən əlkisigə hujum kılqan qaoqda pəyda bolqan idi. Aldinkisida pütün genjüdining besiwellinxidin, keyinkisidə genjüdining bir kismining besiwellinxidin korkup, əskiriy küqni toplaxka karxi turup, əskiriy küqni bəlüp, genjüdini saklap keliç təxəbbus kılindi, nətijidə ikkilisining natoqra ikənligi

ispatlandı. Düxmənning karixiqə, bir tərəptin, gen-jüdi əzlirining ilgirilixigə korkunq salıdu, yənə bir tərəptin, ak rayonqa hujum kılıp kirgən kizil armiyə əzliri üçün asasiy həwplik nərsə. Düxmən armiyisining dikkət-etiwari haman asasiy küq bol-qan kizil armiyə turoğan yərgə karitilidu, asasiy küq bolqan kizil armiyini nəzərdə tutmay, pəkət genjüdilər bilənla bolup ketidiqan ix nahayiti az uqrayıdu. Kizil armiyə mudapiədə turoğan qəoqdimu, düxmənning dikkət-etiwari yenila kizil armiyigə mərkəzlixidu. Genjüdilərni taraytix pilani—düxmənning pütün planining bir kismi; lekin kizil armiyə asasiy küqini tolap, düxmənning bir yönülüxtiki küqini yokatsa, düxmən armiyisining tongshuəybusı əzining dikkət-etiwarini wə əskiriy küqini kizil armiyigə yənimu kəprək karatmay kalmaydu. Xuning üçün, düxmənning genjüdilərni taraytix planinimu buzoqlı bolidu.

“Korqanqılık asasidiki bəxinqi ketimlik ‘korxap yokitix’ məzgilidə, biz əskiriy küqni tolap urux kilalmaymız, pəkət əskiriy küqni bəlüp mudapiə kərüp, kışka wakitlik tuyuksız hujum kılıx bilənla xuqullinalaymız” diyixmu toqra əməs. Düxmənning 4-5 li yerdə bir ilgiriləydiqan, 9-10 li yerdə bir sil-jiydiqan korqanqılık urux usulini pütünləy kizil armiyining əzining kədəmdə bir mudapiə kerüxi kəltürüp qıçaroğan. Əgər armiyimiz iqliki səptə kədəmdə bir mudapiə keridiqan urux usulidin

wazkəqsə, yənə zərür wə imkaniyət bolğan qaoqda düxmənning iqliki sepigə hujum kilsa, wəziyət qoqum baxkıqə bolğan bolatti. Əskiriy küqni toplax ənənə—dəl kororanqılıkni yengixning korali.

Biz kuwwətləydiqan əskiriy küqni toplax həlkəning partizan uruxidin wazkeqixni əz iqigə almayıdu. Lisən luxiəni kiqik partizan uruxliridin wazkeqip, "bir tal miltik bolsimu kizil armiyigə toplax" ni kuwwətligən idi, buning tooqra əməsligi allikaqan ispatlandı. Pütün inkilawiy urux nuktiinəziridin karioqanda, həlkəning partizan uruxi bilən asasiy küq bolğan kizil armiyə bir birigə sol kol wə ong kol bolidu, asasiy küq bolğan kizil armiyila bolup, həlkəning partizan uruxi bolmisa, bir əllük jiangjün'gə ohxap əldəmiz. Genjüdilərdə bolidiqliq həlkə xərti, konkirit kılıp eytkanda, bolupmu urux kiliçka karita eytkanda, korallanoqan həlkəning bolğanlıqı. Düxmənning korkunqluk dəp karioqinimu asasən ənə xu.

Kizil armiyining həmmisinila topliwalmaстин, uning bir kisiм koxunlirini ikkinqi dərijilik urux kiliç yenülüxlirigə jaylaxturuxmu zərür. Biz kuwwətləydiqan əskiriy küqni toplax jəng məydanında urux kiliçning mutlək yaki nisbi üstünlügigə kapalət berix pirinsipi üstigə kurulqan. Küqlük düxmən'gə karxi urux kiloqanda yaki möhim bolğan jəng məydanında urux kiloqanda, mutlək üstün əskiriy küqni selix kerək; məsilən, 1930-yil 12-ayning

30-küni birinqi ketimlik "korxap yokitix"ka karxi kılınoqan birinqi jengdə 40 ming kixini tolap, Zhang Huyzənning 9 ming kixisigə hujum kılqanoqa ohxax. Ajiz düxmən'gə karxi urux kılqanda yaki anqə mohim bolmioqan jeng məydanida urux kılqanda, nisbi üstün əskiriy küqni salsimu kupaya kılıdu; məsilən, 1931-yil 5-ayning 29-küni ikkinqi ketimlik "korxap yokitix"ka karxi kılınoqan əng ahirki bir jengdə, Jiənningoqa berip 7 ming kixilik Liu Heding shisiqə hujum kılqanda, kizil armiyining pəkət 10 mingdin oxukrak adəm ixlətkinigə ohxax.

Bu, hər ketimda üstün əskiriy küq boluxi lazımlı, digənlikmu əməs. Məlum əhwalda, nisbi təwən yaki mutlək təwən əskiriy küq bilənmə jeng məydanıqə qikixka bolidu. Nisbi təwənliktə turqanda, məsilən, məlum bir rayonda kizil armiyining pəkət anqə zor bolmioqan bir kisimi bolsa (əskər bar turup, toplımiqanlıq əməs), üstünlükkə igə məlum bir düxmənning hujumini tarmar kılıx üzün, həlk, yər xaraiti yaki hawarayıqə ohxax xərtlər bizgə zor yardəm bərgəndə, düxmənni udulidin wə bir kanitidin partizan düyi bilən yaki əzining kiqik kisimi bilən iskənjigə elixi, əzining pütün küqini tolap, düxmənning yənə bir kanitining bir kismiqə tuyuksız hujum kılıximu əlwəttə zərür, bəlki buningda oqelibə kazinalaydu. Düxmənning bir kanitining bir kismiqə tuyuksız hujum kılıqan qəqimizda, əskiriy

küqlərning selixturmisida yənilə təwən küqkə üstün küq bilən takabil turux, azni kep bilən yengix pirinsipini kolliniximiz muwapik. Mutlək təwən bol-qanda, məsilən, partizan düyi ak armiyining zor koxunioqa tuyuksız hujum kılqanda, pəkət düxmənning bir az kismioqila tuyuksız hujum əlidü, buningdimu, ohxaxla, yuqurida eytiloqan pirinsipni kollinix muwapik.

Zor koxunni bir jəng məydaniqa toplap urux kılıx yər xaraiti, yol, təminat, turidioqan orun wə xuningoqa ohxaxlarning qəklimişigə uqrayıdu, digən səzgimu əhwalni nəzərdə tutup pərklik karax kerək. Bu qəklimilər kizil armiyə wə ak armiyə üçün dərijə jəhəttin pərklik bolidü, qunki kizil armiyə ak armiyigə karioqanda tehimu qong kiyinqiliklaroqa qıdaxlıq berəleydu.

Biz kepni az bilən yengimiz—pütün Zhongguo həkümranlırioqa ənə xundak dəymiz. Xundakla, azni kep bilən yengimiz—jəng məydanında urux kiliwat-kan kismənliliktiki düxmənlərgə ənə xundak dəymiz. Bu ix əmdi heqkandak məhpiyət əməs, düxmən, omumən, bizning mijəzimizni obdan bilip kaldi. Lekin düxmən bizning qəlibə kaziniximizni tosal-maydu, əzlirining ziyanıqa uqrividinmu saklinal-maydu, qunki bizning kaysi wakitta wə kaysi jayda muxundak kılıdiqanlıqımızni ular bilməydu. Buningda biz məhpiyətlikni saklaymız. Kizil armiyining jəngliri, omumən, ajayıp hujumdin ibarət.

7- Bөlüm Yündongzhən

Yündongzhənmu, yaki zhendizhənmu? Bizning jawawimiz: yündongzhən. Kəng əskiriy küq bolmioqan, toluklap turuxka ok-dora bolmioqan, hər bir genjüdide urux kiliwatkan bar-yoki birla kızıl armiyə bolqan xaraitta, zhendizhən biz üçün asasıy jəhəttin hajətsiz. Zhendizhən biz üçün pəkət muda-piə waktidila tüptin қollinixka bolmay kalmastın, hətta hujum waktidimu қollinixka bolmaydu.

Kızıl armiyining urux kılıxida düxmənning küqlük bolqanlıqı wə əzining tehnika jəhəttin ajiz bolqanlıqidin kelip qıkkən kezgə kərünərlik hususiyətliridin biri—mukim urux sepining bolmioqanlıqı.

Kızıl armiyining urux sepi kızıl armiyining urux yenülüxigə boysunidu. Urux yenülüxining mukim bolmaslıqı urux sepining mukim bolmaslıqıqa səwəp bolidu. Qong yenülüx bir məzgil iqidə əzgərmişim, lekin qong yenülüx iqidiki kiqik yenülüxlər hər wakit əzgirip turidu, bir yenülüx qəklimigə uqrab կalsa, yənə bir yenülüxkə etüxkə toqra kelidu. Bir məzgildin keyin qong yenülüxmu qəklimigə uqrab կalsa, hətta bu qong yenülüxnimə əzgərtixkə toqra kelidu.

Inkilawiy iqliki urux dəwridə urux sepini mukim-laxturoqili bolmaydu, Sovet ittipakidimu xundak

əhwal bolup etkən. Sovet ittipaki armiyisining bizning armiyimizdin pərklinidiqan yeri xuki, uning urux sepining mukimsizlik dərijisi bizningkidək küqlük bolmioqan. Barlıq uruxlardimu mutlək mukim urux sepining boluxi mümkün əməs, yengix wə yengilix, ilgiriləx wə qekinixtiki əzgirixlər bundak boluxka yol koymaydu. Lakin nisbi mukim bolqan urux sepi, kəpinqə, adəttiki uruxlarda uqrəp turidu. Pəkət düxmən bilən əzning küqlüklük-ajizlik pərkə hazırkı baskuqtiki Zhongguo ķızıl armiyisiningkidək bolqan armiyidila bundak əhwal kərülməydu.

Urux sepining mukim bolmaslıqı genjüdi ziminining mukim bolmaslıqıqa səwəp bolidu. Bəzidə qongiyix, bəzidə kiqikləx, bəzidə tariyix, bəzidə kengiyix daim bolup turidu, bu yerdə barlikka kəlsə, u yerdə koldin ketixmu pəyda bolup turidu. Ziminning bundak turaksızlıqı pütünləy uruxning turaksızlıqidin kelip qikidu.

Urux wə ziminning turaksızlıqı genjüdilərdiki türlük kurulux hizmətliridimu turaksızlıkning pəyda boluxıqa səwəp bolidu. Birkənqə yillik kurulux pilanining boluxini təsəwwur ķilix mümkün əməs. Pilanda əzgirixning kəp bolup turuxi bizdə adəttiki ix.

Bundak hususiyətni etirap ķilix biz üçün paydılık. Muxu hususiyətni nəzərdə tutup, kündilik ixlimizni bəlgiliximiz, ilgiriləxla bolup qekinix bolmaydioqan urux toqrisida ham hiyal kılmaslıqı-

miz, ziminning wə hərbi arkə səpning wakitlik turaksızlıq idin qəqüp kətməsligimiz, uzak muddətlik konkirit pilan tüzükə urunmaslıqımız lazım. İdiyimizni, hizmitimizni əhwalqa muwapiklaxturup, olturuxka təyyarliniximiz həm yol yürüxkə təyyarliniximiz, ozuk-tülük halımızni taxliwətməsligimiz kerək. Pekət hazırlı turaksız turmuxta tirixkandıla, kəlgüsidi ki bir kədər turaklılıqni koloqa kəltür-gili, üzül-kesil turaklılıqni koloqa kəltürgili bolidu.

Bəxinqi ketimlik "korxap yokitix"ka karxi turux məzgilidə həküm sürgən "muntizim urux" digən zhənlüelik fangzhen bundak turaksızlıqni inkar kıldı, "partizanqılık" digən'gə karxi turdi. Turaksızlıqka karxi turoqan yoldaxlar əzlirini qong bir dələtning həkümranları kiyapitidə kərsitip ix elip barmakqi boldi, nətijidə adəttin taxkiri qong turaksızlıqka — 25 ming lilik uzun səpərgə erixti.

Bizning ixqi-dihan demokratik jumhuriyitimiz bir dələt, lekin bugünkü kündə tehi toluk bolmioqan bir dələt. Bügünki kündə, biz tehi iqliki uruxning zhənlüelik mudapiə məzgilidə turuwatımız, bizning hakimiyyitimiz toluk bir dələt xingtəyigə yetixtin tehi nahayiti yırak, armiyimizning sani wə tekniki düxmənningkidin tehi nahayiti təwən, bizning ziminimiz tehi nahayiti kiqik, bizning düxmənlərimiz hər saat, hər minut bizni yokitip puhadin qıkmakqi bolidu. Biz fangzhenimizni muxu asasta bəlgiləyimiz, partizanqılıqka omumi türdə karxi

turmastın, bəlki қızıl armiyining partizanlıq haraktırını səmimi türdə etirap kılımız. Bu yerdə nomus қılıxning hajiti yok. Əksiqə, partizanlıq haraktır dəl bizning hususiyitimiz, dəl bizning artukqilioğumız, dəl bizning düxmənni yengidiqan koralımız. Biz partizanlıq haraktirdin wazkeqixkə təyyarlinimiz kerək, lekin bugünkü kündə tehi wazkeqəlməymiz. Partizanlıq haraktır kəlgüsidə qoqum nomus қılıdioğan həm wazkeqixkə tegixlik nərsə bolup kalıdu, lekin bugünkü kündə bolsa կimmətlik wə kət'i dawamlaxturuxka tegixlik nərsə.

“Yənggili bolsa hujum қilix, yənggili bolmisa ketix” – bu, bugünkü yündongzhənimizning ammibap izahı. Yer yüzidə hujum қılıxnilə etirap kılıp, ketixni etirap kilmaydioğan hərbi mutəhəssismu yok, lekin ular etirap kiloğan ketix bizningkidək kaltış ketix əməs, halas. Bizdə yol mangoojan wakit adəttə urux kiloğan wakittin kəp, ottura hesap bilən hər ayda bir qong urux қilinsa, yahxi bolqını. Barlik “ketix”lər “hujum қilix” üqün, bizning barlık zhənlüelik wə zhənyilik fangzhenlirimiz “hujum қilix”tin ibarət tüp nukta üstigə kuruloğan. Lekin bizning aldimizda hujum қılıxka təs bolidioğan birqanqə hil əhwal bar: birinqi, қarximizdiki düxmən kəp bolsa, hujum қilix təs bolidu; ikkinqi, қarximizdiki düxmən kəp bolmisimu, lekin u əzinin hoxna kisimliri bilən nahayiti yekin tutixip turoğan bolsa, buningdimu bəzidə hujum қilix təs bolidu; üçinqi,

omumən eytkanda, tayanqsız bolmioğan wə nahayiti mustəhkəm zhendini igiləp turoğan düxmən'gə hujum kılıx təs bolidu; tətinqi, hujum kılıp jəngni həl kılqılı bolmioğan qaqda hujumni dawamlaxturiwerix təs bolidu. Yukuridikidək wakitlarda biz ketixkə təyyarlinimiz. Bundak ketixlərgə yol köyulidu wə bundak ketixlər zərür. Qünki bizning zərür bolğan ketixni etirap kılıxımız, aldi bilən, zərür bolğan hujumni etirap kılıx xərti astida bolidu. Kızıl armiyə yündongzhəninin tüp hususiyiti ənə xu yerdə.

Asasən yündongzhən kılıx digənlik zərür wə imkaniyiti bolğan zhendizhənni rət kılqanlıq əməs. Zhənlüelik mudapiə waktida biz iskənjigə aloğan tərəptiki bəzi zhidiənlirimizni məhkəm saklaxtimu, zhənlüelik hujum waktida yardımçısız kalğan yəkkə düxmən'gə duqkəlgəndimu zhendizhənni kollinip takabil turuxni etirap kılıxımız kerək. Ətmüxtə muxundak zhendizhənni kollinip, düxmənni yengixtə hasil kılıqan təjribilirimiz az bolmidi; nuroqun xəhərlər, kororanlar wə korollarqa besip kirdük, düxmənning məlum dərijidiki dala urux zhendilirini buzup əttuk. Buningdin keyin yənə bu jəhəttiki tirixqanlıqımızni axuruximiz, ajizlioqımızni tügitiximiz kerək. Biz əhwal tələp kılıqan bəlki yol koyoqan ənə xundak zhendi hujumini wə zhendi mudapiəsini təxəbbus kılıxımız pütünləy lazımlı. Biz pəkət bugünkü kündə adəttiki zhendizhənni kollı-

nixka yaki zhendizhənni yündongzhən bilən təng kerüxkə karxi turimiz, mana muxularoqila yol koy-qılı bolmaydu.

Kızıl armiyining partizanlıq haraktirida, mukim urux sepining bolmioqanlıqida, genjüdilörning turaksızlıqı wə genjüdilördiki kurulux hizmitining turaksızlıqida 10 yillik urux dawamida bir azmu əzgirix bolmidim? Əzgirix boldi. Jinggangshən məzgilidin tartip Jiangxida birinqi ketimlik "korxap yokitix"ka karxi turuxkiqə bolqan arılıq birinqi baskuq boldi, bu baskuqta partizanlıq haraktır wə turaksızlık nahayiti küqlük idi, kızıl armiyə tehi gedəklik dəwridə turatti, genjüdilər tehi partizan rayonliri idi. Birinqi ketimlik "korxap yokitix"ka karxi turuxtin tartip üqinqi ketimlik "korxap yokitix"ka karxi turuxkiqə bolqan arılıq ikkinqi baskuq boldi, bu baskuqta, partizanlıq haraktır wə turaksızlık kəp azaydi, fangmiənjünlər kuruldi, birnəqqə milyon ahalini əz iqigə aloqan genjüdi wujutka kəldi. Üqinqi ketimlik "korxap yokitix"ka karxi turuxtin keyinki wakittin tartip bəxinqi ketimlik "korxap yokitix"ka karxi turuxkiqə bolqan arılıq üqinqi baskuq boldi, partizanlıq haraktır wə turaksızlık tehimu azaydi. Mərkiziy həkumət wə inkilawiy hərbi weyyüənhuy kuruldi. Uzun səpər tətinqi baskuq boldi. Kiçik partizanlıq wə kiçik turaksızlık hata halda inkar kılınoqanlıktın, qong partizanlıq wə qong turaksızlık kelip qıktı. Hazır

bolsa bəxinqi baskuq. Bəxinqi kətimlik "korxap yokitix"ni yengəlmigənligimizdin wə qong turaksızlıq bolğanlıktın, kızıl armiyə wə genjüdilər zor dərijidə azaydi, xundaktimu yənə Xibeyda ayak besip turduk, Shənxi-Gənsu-Ningxia qegra rayon genjüdisini mustəhkəmlidük wə rawajlandurduk. Kızıl armiyining asasiy küqi bolğan 3 fangmiən-jün'gə bir tutax komandanlık kılınidioqan boldi, bu ix ilgiri kərülüp bakmioqan.

Zhənlüe haraktiri boyiqə eytkanda, Jinggangshən məzgilidin tartip tətinqi kətimlik "korxap yokitix"ka karxi turux məzgiligiqə bolğan arılıkni bir baskuq, bəxinqi kətimlik "korxap yokitix"ka karxi turux məzgilini yənə bir baskuq, uzun səpərdin hazırlanıqə bolğan arılıkni üçinqi baskuq diyixkimu bolidu. Bəxinqi kətimlik "korxap yokitix"ka karxi turux waktida bəzi kixilər ilgiridin toqra bolup kəlgən fangzhenni hata haldə inkar kiloqan idi, biz bolsaq bugünkü kündə, bəzi kixilərning bəxinqi kətimlik "korxap yokitix"ka karxi turux waktidiki hata fangzhenini toqra haldə inkar kilip, ilgiriki toqra fangzhenni tirildürduk. Lekin bu bəxinqi kətimlik "korxap yokitix"ka karxi turux waktidiki həmmini inkar kiloqanlık əməs, xuningdək ilgiriki həmmini tirildürgənlikmu əməs. Tirildürgənimiz ilgiriki esil nərsilər, inkar kiloqinimiz bəxinqi kətimlik "korxap yokitix"ka karxi turux waktidiki hata nərsilər.

Partizanqılıkning ikki təripi bar. Bir təripi muntizimsizlik, yəni mərkəzləxməslik, birlikkə kəlməslik, intizam kattik bolmaslik, hizmət usuli addi bolux wə xuningoqa ohxaxlar. Bu nərsilərni kızıl armiyining gədəklik dəwri elip kəlgən, bəziliri xu qaoğda dəl lazım idi. Lekin kızıl armiyining yüksək basquqıqa yətkəndə, ularni pəydin-pəy wə anglik türdə qerüp taxlap, kızıl armiyini tehimu mərkəzləxtürük, tehimu birlikkə kəltürük, tehimu intizamlıq kılıx, uning hizmitini tehimu mukəmməlləxtürük yəni tehimu muntizimlikka igə kılıx kerək. Uruxka komandanlıq kılıx jəhəttimu yüksək basquqta zərür bolmaydiqan partizanlıq haraktırını pəydin-pəy wə anglik türdə keməytix kerək. Bu jəhəttə, aloqa besixtin bax tartıp, kona basquqta kattik turuwellixka yol koyulmayıdu, bu ziyanlıq, kəng kələmdə urux kılıxka paydisiz.

Yənə bir təripi yündongzhən fangzhenidin, zhənlüe wə zhənyi dairilik urux kılıxning hazırlanma ehtiyajlıq bolğan partizanlıq haraktiridin, genjüdilərning tosuwalqılı bolmaydiqan turaksızlıq idin, genjüdilər kuruluxi pilanlırinin janlıq əzgirixqanlıq idin, kızıl armiyə kuruluxida wəziyətkə uyğun kəlməydiqan muntizimlilixirni rət kiliqtin ibarət. Bu jəhəttə tarixiy pakitlarnı rət kılıx, lazımlıq nərsilərni saklap kəlixka karxi turux, hazırlıq basquqtın yənggillilik bilən qətləx, erixkili bolmaydiqan, hazır tehi riyal əhmiyətkə igə bolmioqan “yengi basquq”

digən nimigə karqularqə yügürüväkimu, ohxaxla, yol koyulmaydu, bular ziyanlık, hazırkı wakitta urux kılıxka paydisiz.

Biz hazır kızıl armiyining tehnika wə təxkiliy jəhəttiki keyinki yengi baskuqining harpisida turuwatımız. Yengi baskuqka ətükə təyyarlik kılıxımız kerək. Bundak təyyarlikni kılmaslıq toqra əməs, kəlgüsidi ki uruxlar üçün paydisiz. Kəlgüsidə, kızıl armiyining tehnika wə təxkiliy xaraiti əzgərgəndə, kızıl armiya kuruluxi yengi baskuqka kırğəndə, kızıl armiyining urux yənülüxi wə urux sepining bir kədər mukimlixixi məydanqa kelidu; zhendizhən kepiyidu; uruxning turaksızlıqi, ziminning wə kuruluxning turaksızlıqi zor dərijidə aziyidu, ahir berip yokılıdu; hazır bizni qəkləp turoğan nərsilər, məsilən, üstünlükkə igə düxmən wə u tutup turoğan mustəhkəm zhendilar bizni qəkliyəlməydiqan bolup kalidu.

Biz hazır, bir tərəptin, "sol"qıl jihuyzhuyi həkümranlıq kılqan məzgildiki hata qarilərgə karxi turımız, yənə bir tərəptin, kızıl armiyining gədəkklik dəwrigə has bolqan, hazır lazımlıq bolmayıdiqan birmunqə muntizimsizliklarnı tirildürükimu karxi turımız. Lekin biz kızıl armiyining həmixə kollinip uruxta qəlibə kazanıp kəlgən birmunqə kimmətlilik armiya kurux pirinsipini wə zhənlüe, zhənshu pirinsiplirini kət'i əsligə kəltürükimiz kerək. Biz ətmüxtiki barlıq eşil nərsilərni yəkünləp, xitongluk

boloqan, tehimu rawajlandurulоqan, tehimu beyitil-
оqan hərbi luxiən'gə aylanduruximiz, xuning bilen
bügünki kündə düxmənni yengixni koloqa kəltürüxi-
miz wə kəlgüsidiə yengi baskuqka ətüxkə təyyar-
liniximiz kerək.

Yündongzhən elip berixta məsilə nahayiti kəp,
məsilən, qarlax, həküm kılıx, kət'i kararoqa kelix,
jəngni orunlaxturux, komandanlık kılıx, yoxurunux,
toplax, ilgiriləx, kanat yaydurux, hujum kılıx,
koqlap zərbə berix, tuyuksız hujum, zhendilik
hujum, zhendilik mudapiə, uqrixix jengi, qekinix,
keqilik jəng, alahidə jəng, düxmənning küqlük
kisimliridin saklinip, ajız kisimliriqa hujum kılıx,
xəhərni korxiwelip, yardəmgə kəlgən düxmən'gə
hujum kılıx, yaloqan hujum, hawa mudapiəsi, bir-
kanqə düxmənning arilioğida turux, düxmənning
küqlük kisimliridin əzimizni qətkə elip, baxka
kisimliri bilən jəng kılıx, uda jəng kılıx, arkə
səpsiz jəng kılıx, küq-kuwwət toplax zərürlüyü
wə baxkilar. Bu məsililər қızıl armiyining urux
tarihida əzining nuroqun hususiyətlirini ipadılıdi,
bular zhənyi ilmidə tərtiplik bayan kılınixi, yəkün-
linixi kerək, mən bu yerdə tohtalmaymən.

8- Bölm Tez Həl Kılıx Uruxi

Zhənlüelik uzakqa sozulidioqan urux bilən zhənyi
wə jəng dairilik tez həl kılıx uruxi—bular bir

ixning ikki təripi, bu—iqki uruxning təng əhmiyət berilidioğan ikki pirinsipi, buni jahan'girlikkə ərəxi uruxtimu kollanqılı bolidu.

Əksiyətqi küqlərning küqlük bolqanlıqı, inkilawiy küqlərning pəydin-pəy əsidiqanlıqı uruxning uzakka sozulidioqanlıqını bəlgiligən. Bu jəhəttə aldirangoqluk kılıx ziyanqa uqritudu, bu jəhəttə “tez həl kılıx”ni təxəbbus kılıx natoqra. 10 yıl inkilawiy urux kılıqanlıqımız baxqa dələtlər üçün, bəlkim, həyran kalarlık ixtur, biz üçün bolsa goya bagu makalisinin pəkət mawzu eqix, mawzuni xərhiləx wə kiskiqə məzmuni^② digən kisimlirlənilə yazoqanlıq, uning nuroqun kizik kisimliri tehi aldımızda. Buningdin keyinkı tərəkkiyat barlik iqki wə taxki xərt-xaraitlarning təsiridə, xübhisizki, ətmüxtikigə əkarlıqanda nahayiti tez sür'ət bilən ilgiriləx imkaniyitigə igə bolidu. Qünki həlkara wə iqki xaraitta əzgirix boldi, bəltki tehimu zor əzgirix bolidu, ətmüxtikidək asta rawajlinidioğan, yəkkəyiganə urux kılıdıcıqan əhwaldin kutulduk, diyixkə bolidu. Lekin, ətilə muwəppəkiyət kaznimiz, dəp oylimaslıq kerək. “Awal düxmənni yokitip, andin naxta kılıx” rohi yahxi, “awal düxmənni yokitip, andin naxta kılıx”ning konkirit pilani yahxi əməs. Qünki Zhongguodiki əksiyətqi küqlərni nuroqun jahan'gırlar kollaydu, iqki inkilawiy küqlər iqki wə taxki düxmənlərning asasiy zhendilirini buzup ətəligüdək dərijidə toplanmioqə, həlkara inkilawiy

küqlər həlkəara əksiyətqi küqlərning kəp kismini tarmar kilmioqıqə wə iskənijigə almiqıqə, bizning inkilawiy uruximiz yənilə uzakka sozulidu. Muxu nuktiqa asasən, bizning uzak muddət urux əlidioqan zhənlüelik fangzhenimizni bəlgiləx zhənlüelik yetək-qılıknıg mohim fangzhenliridin biri.

Zhənyi wə jəng pirinsipliri buning əksiqə bolup, uzakka sozux əməs, bəlki tez həl kilixtin ibarət. Zhənyi wə jəng jəhətliridə tez həl kilixnı koloqa kəltürük ədimki wə hazırkı zamandimu, Zhongguo wə qət'əllərdimu ohxax bolup kəldi. Urux məsilisi-dimu ədimki wə hazırkı zamanda, Zhongguo wə qət'əllərdə tez həl kilixnı tələp kilməslik kərəlmidi, artukqə uzakka sozux haman paydisiz dəp karilip kəldi. Pəkət Zhongguodiki uruxkila əng zor səwri-qanlıq bilən muamilə kilmay bolmayıdu, uzakka sozulidioqan urux bilən muamilə kilmay bolmayıdu. Bəzilər Lisən luxiəni məzgilidə bizning usulimizni "qambaxqılık zhənshusi" dəp məs'hirə kilişkən (Qong xəhərlərni nuroqun hujumlarnı kılqandıla tartıwalqılı bolidu dəydu, diməkqi), bizni qaqlırı akaroqanda, andin inkilapning qəlibisini kərələydu, dəp, məs'hirə kilişkən idi. Aldirangoquluk kesilini kərsitidioqan bundak kəypiyatning natoqrılıqı allı-kaqan ispatlandı. Lekin ularning tənkidiy pikri zhənlüe məsilisi üstigə koyulmay, zhənyi wə jəng məsilisi üstigə koyulqan bolsa, intayın toqra bolqan bolatti. Buning səwiwi mundak: birinqidin,

kızıl armiyining koral-yarak mənbəsi bolupmu ok-dora mənbəsi yok; ikkinqidin, ak armiyə nuroqun budüygə igə, kızıl armiyə pəkət birlə budüy, bir ketimlik "korxap yokitix"ni tarmar kılıxta tez wə uda urux kılıxka təyyarlinix lazım bolidu; üqinqidin, ak armiyə ayrim-ayrim bəlünüp ilgirilisimu, lekin kəpqiliginin arilioqi bir kədər ziq bolidu, ularning arisidiki birigə hujum kılqanda, əgər jəng tez həl kılınmisa, kalqanlıri bir-birləp yetip kelidu. Muxu səwəplər boğanlıktın, tez həl kılıx uruxi elip barmay bolmayıdu. Biz üçün, bir jəngni birnəqqə saettə, bir kün yaki ikki kündə həl kılıx adəttiki ix. Pəkət "xəhərni korxiwelip, yardımə kəlgən düxmən'gə hujum kılıx" fangzheni astidila, bizning məksidimiz korxiwelinqan düxmən'gə hujum kılıx əməs, bəlki yardımə kəlgən düxmən'gə hujum kılıx bolidu, korxiwelinqan düxmən'gə karxi urux kılıxni heli uzakka sozuxka təyyarlinimiz, lekin yardımə kəlgən düxmən bilən kılınoqan uruxni yənilə tez həl kılımiz. Zhənlüelik mudapiə waktida iskənjigə elinoqan tərəptiki jüdiənlərni qing sakliqan, zhənlüelik hujum waktida yardıməqsiz kalqan yəkkə düxmən'gə hujum kılıqan wə genjüdilərdiki ak jüdiənlərni yokatkan qaqlardimu, zhənyi yaki jənglərdə daim uzakka sozux fangzhenini kollinimiz. Lekin bu uzakka sozulidiqan uruxlar asasiy küq boğan kızıl armiyining tez həl kılıx uruxıqə toskunluk kilmaydu, bəlki yardım beridu.

Tez həl kilix uruxi kəngüldə қandak kilimən disə xundak kılıp muwəppəkiyət kazanqılı bolidiqan ix əməs, buning üçün tehi birmunqə konkirit xərtlər boluxi kerək. Asasiy xərtlər toluk təyyarlik kərүx, pəytni koldin bərməslik, üstün əskiriy küqni toplax, korxiwelix wə aylinip yürüx zhənshusi, obdan zhendi, hərkəttiki düxmən'gə hujum kilix, yaki orunlixıwalıqan bolsimu, zhendisi tehi mustəhkəm bolmioqan düxmən'gə hujum kilix. Bu xərtlərni hazırlımay turup, zhənyi yaki jəngni tez həl kilix mümkün əməs.

Bir ketimlik "korxap yokitix"ni tarmar kilix bir qong zhənyigə yatidu, buningdimu uzakka sozux pirinsipini əməs, tez həl kilix pirinsipini қollinix muwapik. Qünki genjüdidiki adəm küqi, maliyə küqi wə əskiriy küqkə ohxax xərtlər uzakka sozuxka yol koymaydu.

Lekin adəttiki tez həl kilix pirinsipi astida natoqra aldirangoqlukka karxi turux zərür. Bir inkilawiy genjüdining ali hərbi-siyasi rəhbərlik orgini genjüdidiki bu xərtlərni məlqərləp, düxmən tərəpning əhwalini məlqərləp, düxmənning həywisdin korkup kətməy, qidaxlıq bərgili bolidiqan kiyinqiliklərə uqriqanda rohsizlanmay, bəzi onguxsizliklərə uqriqanda ümitsizlənməy, tegixlik dərijidə səwri kılıxi wə uzakka bərdaxlık berixi tamamən zərür. Jiangxida birinqi ketimlik "korxap yokitix"ni tarmar kilixka dəsləpki jəngdin baxlap

urux tamamlanqıqə pəkət bir həptə, ikkinqi ketimlik "korxap yokitix"ni tarmar kiliçka pəkət yerim ay kətti, üqinqi ketimlik "korxap yokitix"ni tarmar kiliçta 3 ay qidaxlıq berildi; tətinqi ketimliqiqə 3 həptə kətti, bəxinqi ketimliqida toluk bir yıl qidaxlıq berildi. Lekin bəxinqi ketimliqida "korxap yokitix"ni tarmar kilmay turup muhasirini buzup qikixka məjbur bolqan qeoqımızda orunsız aldirang-qulukmu boldi. Əhwal olaq karioqanda, yənə 2-3 ay qidaxlıq berip, armiyini dəm aldurux-tərtipkə selix mümkün idi. Əgər xundak kiliçan bolsa, xuningdək muhasirini buzup qikkandin keyinkı rəhbərlik bir az zirəkrək bolqan bolsa idi, əhwal zor dərijidə baxkıqə bolqan bolatti.

Gərqə xundak bolsimu, biz eytən pütün zhənyi waktini kışkartıxka tirixix pirinsipi həlimu buzulmaydu. Zhənyi wə jəng pilanlıridə əskiri yküqni toplax wə yündongzhən'gə ohxax xərtlərni əloqa kəltürük üçün tirixkan, iqliki səptə (genjüdilərdə) düxmənning janlıq yküqini keqiktürməy yokatkan wə "korxap yokitix"ni tez həl kiliçandın taxkiri, "korxap yokitix"ni iqliki səptə həl kiliç mümkün əməsligi ispatlanqan qaqdə, kizil armiyining asasiy yküqini düxmənning muhasirilik hujum sepini buzup qikixka selip, əzimizning taxki sepimizgə yəni düxmənning iqliki sepigə etüp, bu məsilini həl kiliçimiz kerək. Koroqanqılık tərəkkii kiliçan bugünkü kündə bundak wastə uruxning daimlik wastisi bolup əlidid.

Bəxinqi ketimlik “korxap yokitix”ka karxi turux baxlinip ikki ay etkəndin keyin, Fujıen wəkəsi pəyda bolqan qaqla, kizil armiyining asasiy küqi, xək-xübhisiz, Zhejiang əlkisini mərkəz kiloqan Jiangsu-Zhejiang-Önhuy-Jiangxi rayoniqa bəsüp kırıp, Hangzhou, Suzhou, Nənjing, Wuhu, Nənchang, Fuzhou arılıklırıda kəng türdə hərkətlinip, zhənlüelik mudapiədin zhənlüelik hujumoqa etüp, düxmənning asaslıq möhim yərlirigə təhlikə selixi, қorqansız kəng jaylarda urux kilişka intilixi kerək idi. Bu usulni kollanoqanda, Jiangxining jənubiy kismi wə Fujıenning qərbəyi kismidiki rayonlarqa hujum kiloqan düxmənni əzining asaslıq möhim yərlirigə yardəm berix üçün kaytixka məjbur kılıp, uning Jiangxi genjüdisigə kiloqan hujumini bitqit kiloqili wə Fujıen həlk həkümítigə yardəm bərgili bolatti, — bu usul Fujıen həlk həkümítigə qokum yardəm berələytti. Bu tədbir kollinilmioqanlıktın, bəxinqi ketimlik “korxap yokitix”ni tarmar kiloqili bolmidi, Fujıen həlk həkümítimu aqdurulup kətti. Bir yıl urux kiloqandin keyin, gərqə Zhejiangoqa berix paydisiz bolup kaloqan bolsimu, lekin ikkinqi bir yenülük bilən zhənlüelik hujumoqa etüx yəni asasiy küq bilən Hunən’gə karap ilgirilex, Hunən arkilik Guyzhouqa karap ilgiriliməy, bəlki Hunənning ottura kismioqa karap ilgirilep, Jiangxidiki düxmənni Hunən’gə yətkəp yokitix mümkün idi. Bu tədbir mu kollinilmioqanlıktın, bəxinqi ketimlik “korxap

yokitix"ni tarmar kilixtin tamamən ümit üzüldi, uzun səpərgə atlinixtin ibarət birlə yol kaldi.

9- Bəlüm Yokitix Uruxi

"Küq horitix"ni kuwwətləx, Zhongguo kizil armisi üçün eytkanda, pəytəkə muwapik əməs idi. "Baylik selixturux"ta Longwang Longwang bilən selixturmay, kələndər Longwang bilən selixtursa, əlwəttə külkilik bolidu. Pütünləy digüdək düxmən tərəptin təminlinip keliwatkan kizil armiyə üçün tüp fangzhen yokitix uruxi. Pəkət düxmənning janlıq küqini yokatkandila, andin "korxap yokitix" ni tarmar kiləli wə inkilawiy genjüdilərni rawajlanduroqili bolidu. Düxmən'gə talapət yətküzük düxmənni yokitixning wastisi süpitidə kollinilidu, undak bolmisa, uning əhmiyiti bolmaydu. Düxmən'gə talapət yətküzük bilən əzimiznimü horitimiz, xuningdək düxmənni yokitix bilən əzimizni toluklaymız, xundak kilip, armiyimizdə bolqan horaxni kaprax bilənla kalmay, bəlki armiyimizning küqini axurımız. Tarmar kiliç uruxi küqlük düxmən'gə karita yengix-yengilikni asasiy jəhəttin bəlgiləydiqan nərsə əməs. Yokitix uruxi bolsa hərkəndək düxmən'gə dərhal zor təsir kərsitələydi. Adəmgə karatkanda, uning on barmiqini jarahətləndürgəndin kərə, bir barmiqini üzüp taxlıqan artuk; düxmən'gə karatkanda, uning on shisini tarmar kiləqandin kərə, bir shisini

yokatkan artuk.

Bizning birinqi, ikkinqi, üçinqi, tətinqi ketimlik "korxap yokitix"larqa karatkan fangzhenimiz yokitix uruxi boldi. Hər ketim yokitiloqan düxmən pütün düxmənning pəkət bir kismila bolqan bolsimu, lekin "korxap yokitix"ni tarmar kıldıq. Bəxinqi ketimlik "korxap yokitix"ka karxi turoqan qaoqda, əksiqə fangzhen kollinilip, əmiliyəttə, düxmənning əz məksidigə yetixigə yardəm berip köyuldü.

Yokitix uruxi üstün əskiriy küqni toplax bilən, korxiwelix wə aylinip yürüx zhənshulirini kollinix bilən bir mənidə. Keyinkisi bolmisa, aldinkisi bolmaydu. Həlkning kollap қuwwətlixi, obdan zhendi, asan hujum kılıxka bolidioqan düxmən, düxmənning kütmigən yeridin qikixka ohxax xərtlərning həmmisi yokitix məksidigə yetixtə kəm bolsa bolmaydiqan xərtlər.

Tarmar kılıxning əhmiyiti bar, hətta düxmənning keqip ketixigə yol köyuxningmu əhmiyiti bar, bu pəkət pütün jəng yaki pütün zhənyi dawamida armiyimizning asasiy küqining bəlgilən'gən düxmən'gə karxi yokitix haraktırıda jəng kılıxiqə karitip eytiloqan, undak bolmisa, uning heqkandak əhmiyiti bolmaydu. Bumu կoldin berixning kolqa kəltürüx üçün əhmiyiti barlıqını kərsitidiqan bir türlük əhwal.

Biz hərbi sanaət kuruxta uningoqə tayiniwelixni əstürüp koymaslıqımız kerək. Bizning tüp fang-

zhenimiz jahān'gırlar wə iqliki düxmənlərning hərbi sanaitigə tayinix. London wə Hənyang hərbi zawutlirida bizning həkkimiz bar, bəlki ularning məhsulatlari düxmənning tiransiport düyliri arkilik yətküzüp berilidu. Bu qahqak əməs, həkikət.

Izahlar

① Bu yərdiki “əmiliyat” (实际) digən ukum Hənzəqida ikki hil mənigə igə: biri həkiki əhwalni kərsitudu; yənə biri kixilərning hərkiti (yəni adətə kixilər eytidioğan əmiliyat)ni kərsitudu. Yoldax Mao Zedong eż əsərliridə bu ukumni daim kox mənidə ixlitidu.

② Sunwuzi yəni Sun Wu Zhongguoning miladidin 5 əsir ilgiri etkən məxhur hərbi alimi, u 13 baplıq «Sunzi» digən kitapni yazoğan. Bu əsərdə kəltürülgən nəkəl toqrisida «Sunzi» 3-tom—«Hujumqa təyyarlinix» kismiqa қaralsun.

③ Zhongguo gongchəndangi 1921-yıl 7-ayda kurulğan, 1936-yili yoldax Mao Zedong bu əsərni yazoğan qaq uning dəl 15 yilliqi idi.

④ Chen Duxiu əslidə Beyjing daxüening jiaoshousi bolup, «Xinqingniən» zornilini qıkırıx bilən nam qıçarqan idi. Chen Duxiu Zhongguo gongchəndangını kuroquqların biri, u 4-may hərkiti dəwridə kazanqan xəhrəti wə partiyining dəsləp kurulğan dəwridiki gedəkligi arkısında partiyining zongshujisi boldi. 1924-yıldın 1927-yılıqı dəwam kilən inkilapning ahırkı bir məzgilidə partiya iqidiə Chen Duxiu wəkillik kilən onqıl idiyə təslimqılık luxiənini xəkilləndürdi. Xu qaqdiki “təslimqi unsurlar dihanlar ammisioqa, xəhər uxxak burzuaziyisi wə ottura burzuaziyigə bolğan rəhbərlik hokukidin bolupmu korallık küqlərgə bolğan rəhbərlik hokukidin eż ihtiyarı bilən wazkeqip, xu ketimki inkilapni məqlubiyətkə uqrattı” (Mao Zedong: «Hazırkı wəziyət wə bizning wəzipimiz»). 1927-yili inkilap məqlup bolğandan

keyin, Chen Duxiu wə baxka azoqına bir kisim təslimqilər inkilapning istikbalidin ümitsizlinip, qüxiao zhuyiqilarqa aylinip kətti, Trotskizimlik əksiyətqıl məydanni tutti wə Trotskiqilar bilən birlixinip, partiyigə əkarxi kiqik guruppa kurdi, xunga 1929-yıl 11-ayda partiyidin koqlandi. Chen Duxiu 1942-yili əldi. Chen Duxiuning ongqil jihuzhuyisi toqrisida «Zhongguo jəmiyyitidiki siniplar toqrisida təhlil», «Hunən dihanlar hərkitini təkxürüxtin doklat» digən əsərlərning mawzu izahlırioqa wə muxu tallanma əsərlərning 2-tomidiki «Gongchəndangren» zornilining nəxr kili-nixioqa beqixlima» digən əsərgə əkaralsun.

⑤ Li Lisən "sol"qıl jihuzhuyisi 1930-yıl 6-aydin keyin tət ayqə dawam kılqan, Zhongguo gongchəndangi zhongyangining xu qaqdiki asasiy rəhbiri yoldax Li Lisən wəkillik kılqan "sol"qıl jihuzhuyi luxiənini kərsitudu, bu, adəttə, "Lisən luxiəni" dəp atılıdu. Lisən luxiənining hususiyiti xuki, u partiyining məmlikətlik 6-kurultiyining fangzhenioqa hilaplik kıldı, inkilapning ammining küqini təyyarlaxça muhtaj ikənlərini wə inkilap tərəkkiyatining təkxisizligini inkar kıldı, yoldax Mao Zedongning uzak muddətkiqli asasiy dikkət-etiwarnı yeza genjüdiliri küruxka əkaritix, yezilar arkılık xəhərlərni körkəx, genjüdilər arkılık məmlikət boyiqə inkilap dolğunını aloqa sürüx sixiangini "intayin hata bolqan" "dihanlar engiəna has məhəlliwazlıq wə bao-shouluk" dəp əkarap, məmlikət boyiqə həmmə jayda dərhal kəzəqilang kətirixkə təyyarlinixni təxəbbus kıldı. Yoldax Li Lisən muxu hata luxiən arkisida pütün məmlikətiki mərkiziy xəhərlərdə dərhal əkarallıq kəzəqilang uyuxturuxtin ibarət təwəkkülqilik pilanını tüzüp qıktı. Lisən luxiəni, xuning bilən bille, dunya inkilawining təkxisizligini etirap kilmay, Zhongguo inkilawining omumi partlixini mukərrər sürəttə dunya inkilawining omumi partlixini kəltürüp qıkıridu, Zhongguo inkilawi bolsa dunya inkilawi omumyözlük partlıqandila muwəppəkiyat kazinalaydu, dəp əkaridi; Zhongguo burzua demokratik inkilawining uzak muddətlikliginimu etirap kilmay, aldi bilən bir yaki birnəqqə elkidə qəlibə əzəzinin xning baxlinixi sotsiyalizimoqa buruluxning baxlinixi bolidu, dəp əkaridi wə xu səwəptin pəytke muwapik

kəlməydiqan birkañqə "sol"qıl təwəkkülqilik siyassətni bəlgili. Yoldax Mao Zedong bu hata luxiən'gə қarxi turdi, pütün partiyidiki kəng kadirlar wə partiye əzalırımı bu luxiənni tüzütxni tələp kıldı. Yoldax Li Lisənning ezi partiyining 6-newətlik zhongyang weyyüənhuyining 1930-yil 9-aydiki 3-omumyiqinida xu qaqda kərsitilgən hatalıklarını ikrar kıldı, xuningdin keyin u zhongyangdiki rəhbərlik ornidin yetkəldi. Yoldax Li Lisən uzak wakit dawamida ezining hata karaxlirini tüzətkənligi üçün, partiyining məmlikətlik 7-qrurultiyi uni yəne zhongyang weyyüənlikkə saylıdı.

⑥ Partiyining 6-newətlik zhongyang weyyüənhuyining 1930-yil 9-ayda etküzülgən 3-omumyiqini wə uningdin keyinki bir məzgildiki dangzhongyang Lisən luxiəninig ijra kılınxını tohitixta aktip rol oynaydiqan birmunqə tədbirlərni kərdi. Lekin 6-newətlik zhongyang weyyüənhuyining 3-omumyiqinidin keyin, partiye iqide emiliy inkilawiy kürəx təjribisi bolmişan bir kisim yoldaxlar Chen Shaoyü (Wang Ming), Qin Bangxiən (Bo Gu)lərning baxqılıqıda zhongyangning tədbirlirigə қarxi qikti. Ular xu qaqda elan kılqan "ikki luxiən" yəni «Zhongguo gongchandangini tehimu bolxewiklaxturux üçün kürixəyli» digən kitapqısida xu qaqda partiye iqide bołożan asasiy həwpni "sol"qıl jihuyzhuyi eməs, belki "ongqıl jihuyzhuyi" dəp alahidə təkitləp, Lisən luxiənin "ong" dəp "tənkit" kılıxni eż paaliyitining dəsmayısı kıldı. Ular Lisən luxiənini wə baxka "sol"qıl idiyə həm "sol"qıl siyasetlərni yengi xingtəy astida dawamlaxturidiqan, əsligə kəltürəridiçan yaki rawajlanduridiçan yengi siyasi ganglingni ketirip qikip, yoldax Mao Zedongning toqra luxiənigə қarımukarxi koydi. Yoldax Mao Zedongning «Zhongguo inkilawiy uruxining zhənlüe məsilisi» digən əsiri, asasən, muxu yengi "sol"qıl jihuyzhuyilik luxiənning hərbi jəhəttə etküzülgən hatalıqını pipən kılıx məksidə yezilqan. Bu yengi "sol"qıl hata luxiənning partiye iqidiki həkümranlıqı partiyining 6-newətlik zhongyang weyyüənhuyining 1931-yil 1-aydiki 4-omumyiqinidin baxlinip, dangzhongyangning 1935-yil 1-ayda Guyzhou elkisidiki Zunyida etküzülgən zhengzhijü yiçini bu hata luxiən rəhbərligigə hatimə

berip, zhongyangning yoldax Mao Zedong baxqılıqidiki yengi rəhbərligini baxlıqanqa kədər dawamlaxtı. Bu ketimkî "sol"qıl hata luxiənning partiyə iqidə həküm sürgən wakti intayın uzak (4 yil), partiyigə wə inkilapka yətküzgən ziyni intayın zor boldı, uning yaman akiwiti xu boldiki, Zhongguo gong-chəndangi təxkilatlinining, Zhongguo kızıl armiyisining wə kızıl armiya genjüdilirining təhminən 90 pirsənti ziyanqa uqrıdi, inkilawiy genjüdilərdiki nəqqə 10 milyon həlk guomindang təripidin ayak astı kılındı, Zhongguo inkilawining ilgirilixi keqitürüldi. Bu "sol"qıl luxiən hatalıqını etküzgən yoldaxlarning mutlək kəpqılığı uzak muddətlik emiliy təjbiliridə ezlirining hatalıqını tonudi wə tüzətti həmdə partiyə wə həlkə paydılık nuroqun hizmetlərni ixidi. Bu yoldaxlar baxka kəpqılık yoldaxlar bilən birlikdə, ortak siyasi tonux asasında, yoldax Mao Zedong rəhbərliğidə eżara ittipaklaşdı.

⑦ «Yapon jahən'gırligigə karxi turuxning celüesi toqrisida» ning ⑧ wə ⑨ izahliriqa karalsun.

⑧ Lushən jün'guenlər təlim-tərbiyə kursı Jiang Jieshining gongchəndangqa karxi hərbi kadirlar tərbiyiləydiqan təxkilati bolup, 1933-yil 7-ayda қurulmuş, orni Jiangxi əlkisining Jiujiang nahiyisidiki Lushəndə idi. Bu kurska Jiang Jieshi armiyisining jün'guenləri nəwət bilən kelip, Germaniyə, İtaliyə wə Amerika hərbi jiaoguənlirinin faxistik hərbi wə siyasi təlim-tərbiyisini alıttı.

⑨ Bu yerdə eytilqan bəxinqi ketimlik "korxap yokitix"ning yengi hərbi pirinsipi, asasən, Jiang Jieshi basmılırının potəy қurup ilgiriləx, kədəmdə bir istihkam қuruxtin ibarət "korğan siyasiti"ni kərsitudu.

⑩ «Lenin əsərliri»ning 25-tomidiki «Kommunizm» digən əsərgə karalsun. Bu əsərdə Lenin Wen'griyə gongchəndangining əzasi Bela Kunni tənkit kılıp: "U Marksizmning tüp mahiyiti wə uning jenidin: konkirit əhwalni konkirit təhlil կilixtin wazkəti" digən idi.

⑪ Hunən-Jiangxi qegra rayoni 1-ketimlik partiyə kurultayı Hunən-Jiangxi qegra rayoni gongchəndang təxkilatining 1928-yil

5-ayning 20-küni Ninggang nahiyisining Maoping digən yeridə qakirilqan 1-kurultiyini kersitidu.

⑫ «Partiyə iqidiki hata idiyilərni tüzitix toqrisida»ning ② wə ③ izahlıriqa қaralsun.

⑬ “Basmiqılık” intizamsızlık, təxkilsizlik wə enik siyasi nıxan bolmaslıktın ibarət bulangqılık hərkətinə kersitidu.

⑭ Bu kizıl armiyining Jiangxidin ximaliy Shənxigiqə kılqan 25 ming lilik uzun səpirini kersitidu. «Yapon jahəngirligigə karxi turuxning cəltəsi toqrisida»ning ⑯ izahlıqa қaralsun.

⑮ “Yan tərəptiki koxunlar” asasıy kūqni əməs, belki armiyining yan tərəptə hərkətlininxni ez üstigə alqan bir kismını kersitidu.

⑯ Bu, Rosiyidə 1905-yıldiki dikabır kəzərlingi məqlup bolqandan keyin, inkilapning yukarı ərləx dəwridin pəydin-pəy pəsiyix dəwrigə burulqanlıqını kersitidu. «Sovet ittipaki gongchəndangi (bolxewiklər partiyisi) tarixi ķiskiqə kursı»ning 3-bap 5-, 6-bolumligrigə қaralsun.

⑰ Brest xərtnaması—Sovet Rosiyisi 1918-yıl 3-ayda Germaniya bilən tüzgən sülhi xərtnaması. Bu xu qəođda düxmənning kūqi inkilap kūqidin exip kətkənligi roxən turqan əhwalda, əmdila kurulqan, tehi əzinin armiyisi bolmıqan Sovet jumhuriyitini Germaniya jahəngirliginin zərbisigə uqratmaslıq üçün kiliqan wəkitlik qekinix idi. Bu sülhi xərtnamasının imzalinixi Sovet jumhuriyitini wəkitni koloja kəltürüp, puroletariyat həkimiyitini mustəhkəmləx, igilikni tərtipkə selix, kizıl armiya kurux imkaniyyitigə igə kıldı; puroletariyatni əzinin dihanlarqa bolqan rəhbərligini saklap ķelip, kūq toplap, 1918-yıldın 1920-yılqıqə ak guvardiyiqilərni wə Ən'gliyə, Amerika, Fransiyə, Yaponiya, Polxa қorallik mudahiliqilərini tarmar ķilix imkaniyyitigə igə kıldı.

⑱ 1927-yıl 10-ayning 30-küni Guangdong əlkisining Həyfeng, Lufeng nahiyiliridiki dihanlar Zhongguo gongchəndangining rəhbərligidə 3-kətim kəzərlang ketirip, Həyfeng, Lufeng wə ularning ətrapidiki jaylarnı ixqal kıldı, kizıl armiya təxkil kıldı, ixqidihan demokratik həkimiyiti kurdi. Keyin düxmənni səl qaoļax hatalıqını etküzgənliktin məqlup boldı.

⑯ 1936-yili köz pəslidə kizil armiyining 4-fangmiənjüni bilən 2-fangmiənjüni koxulqandin keyin, Xikangning xərkiy ximal kismidin qıkip, ximalqa қarap mangdi. Zhang Guotao bu qaqda, yenila partiyigə қarxi turuxta қattık turdi, əzining izqıl qekinix yoli wə qüxiao zhuyisida қattık turdi. Xu yili 10-ayda, kizil armiyining 2-wə 4-fangmiənjünli Gənsu elkisiqə yetip barqandin keyin, Zhang Guotaoning buyruqı bilən kizil armiyining 4-fangmiənjünning aldinkı budüyidiki 20 mingdin oxuk kixi ərbiy yenülük armiyisi bolup təxkillinip, Huanghe dəryasidin etüp, Qinghəy elkisiqə қarap ərpkə yürüx ıldı. Ərbiy yenülük armiyisi 1936-yil 12-ayda uruxta zərbigə uqrıp, asasən məqlup boldı, 1937-yil 3-ayqa kəlgəndə, tamamən məqlup boldı.

⑰ Marksning Pariz gongshesi toqrisida Kugelmanqa yazoqan hetigə karalsun.

⑱ 『Shuyuzhuən』 Zhongguoning dihanlar uruxi təswirlən-gən məxhur romani, rawayətlərgə қarioqanda, buni miladi 14-əsirdə Yüən sulalisining ahiri, Ming sulalisining bexida yaxıqan Shi Nəy'ən yazoqan. Lin Chong, Chəy Jinlər bu romanning kəhrimanları. Hong Jiaotou Chəy Jinning eyidiki qambaxqılık ustazı.

⑲ Lu bəgligi bilən Qi bəgligi Zhongguoning Chunqiu dəwridə (miladidin 722–481 yillar burun) etkən ikki feodal bəglik. Qi—qong bəglik, həzirki Shəndong elkisinin ottura kismiqa jay laxşan; Lu bəgligi kiqikrək bolup, həzirki Shəndong elkisinin jənubiy kismiqa jay laxşan. Lu Zhuanggong miladidin 693–662 yillar burun Lu bəgliginin begi bolqan.

⑳ Zuo Qiuming Zhongguoning Zhou sulalisi dəwridiki məxhur yilnamisi bolqan 『Zuozhuən』ning aptori. Bu əsərdə kəltür-lülgən nəkil toqrisida 『Zuozhuən』diki Zhuanggongning 10-yili digən kismiqa karalsun.

㉑ Kədimki Chenggao xəhri həzirki Henən elkisi Chenggao nahiyisining ərbiy ximalıqa jay laxşan bolup, kədimki zamanda hərbi jəhəttin möhim jay bolqan. Miladidin 203 yil burun Hən bəgliginin wangı Liu Bang bilən Chu bəgliginin wangı Xiang Yü muxu yerdə jəng kılıdu. Xu qaqda, Xiang Yü arkimu-arka Xingyang wə Chenggaoni ixqal kılıp, Liu Bangni pütünləy

digüdək tarmar қılıdu. Lekin keyin Liu Bang Chu bəgligi қoxunliri Sishuy dəryasidin etüwatqan pəyttin paydilinip, Chu қoxunlirini tarmar қılıp, Chenggaoni kayturuwalidu.

㉙ Kədimki Kunyang xəhri hazırlı Henən elkisinin Yexien nahiyisi dairisigə jaylaxlaşın. Miladi 23-yili Liu Xiu (xərkiy Hən sulalisining hani Guang Wudi) muxu yerdə Wang Mangning қoxunını tarmar қılıdu. Bu uruxta ikki tərəpning hərbi küqləri küqlüklük-ajizlik jəhəttin zor pərk қılıdu: Liu Xiuning aran 8-9 ming adimila bolidu, Wang Mangning bolsa 400 mingdin oxuk adimi bolidu. Lekin Liu Xiu Wang Mangning jiangjünləri Wang Xün, Wang Yilarning düxmənni səl qaoqlap boxixip қalqanlıqidin paydilinip, əzinin hillanqan 3 ming əskiri bilən Wang Mang қoxunining mustəhkəm tayanqisini buzup etidu, muxu muwəppəkiyitidin paydilinip hujumqa etüp, düxmən қoxununu tarmar қılıdu.

㉚ Guəndu hazırlı Henən elkisi Zhongmou nahiyisining xərkiy ximalioja jaylaxlaşın. Miladi 200-yili Cao Cao қoxuni bilən Yüən Shao қoxunu muxu yerdə urux қılıdu. U qəqda, Yüən Shao 100 ming kixilik қoxunqa igə bolidu, Cao Caoning bolsa əskərliri az, ozuk-tülügi tүgəydu. Lekin Cao Cao Yüən Shao қoxunining düxmən'gə səl қarap təyyarlık kermigənligidin paydilinip, azqına əskər bilən tuyuksız hujum қılıp, Yüən Shao қoxunining hərbi lazimətliliklər besilqan һarwiliriqa ot կoyuwetidu. Yüən Shao қoxunida parakəndiqilik tuqulidu, Cao Cao қoxuni hujumqa etüp, Yüən Shao қoxunining asasiy kūqını yokitidu.

㉛ Wu bəgligi Sun Qüən tərəpni, Wey bəgligi Cao Cao tərəpni kərsitudu. Chibi Hubey elkisi Jiayü nahiyisining xərkiy ximalidin etidiqan Changjiang dəryasining jənubiy kırqıcıqqa jaylaxlaşın. Miladi 208-yili Cao Cao 500 mingdin oxuk əskər baxlap berip, buni 800 ming əskər қılıp kərsitip, Sun Qüən'gə hujum қılıdu. Sun Qüən Cao Caoning düxmini Liu Bey bilən birlixip, 30 ming əskər qırırip, Cao Cao қoxunida yüksəlk kesəl tarkalqanlıqidin wə ularning suda urux kılıxni bilməydikanlıqidin paydilinip, Cao Cao қoxunining kemilirigə ot կoyup, ularni tarmar қılıdu.

㉙ Yiling hazırlığı Hubey əlkisi Yichang nahiyisining xərķidə. Miladi 222-yili Wu bəgligining komandanı Lu Xün muxu yerdə Shu Hən bəgligining komandanı Liu Beyni kattik məqlup kılıdu. Bu urux baxlinixi bilənla, Liu Bey əoxunu arkimu-arka jəng kılıp, uda oğlibə əzəzinip, Yilingçə yetip berip, Wu bəgligining ziminiqə 5-6 yüz li iqtiriləp kirdi. Lu Xün 7-8 ay urux kilmay, Liu Beyning "əskərliri həriq, rohi qüxüp, əsligə kelixkə kezi yətməslik" halqa qüxüp kəlixini kütidü, andin xamaldın paydilinip ot əqip, Shu Hən bəgligining əoxunini tarmar kılıdu.

㉚ Miladi 383-yili xərkəy Jin bəgligining jiangjüni Xie Xüen Qin bəgligining həküməti Fu Jiənni Ənhuydiki Feyshuy dəryası boyida kattik məqlup kılıdu. U qəqda, Fu Jiənnin 600 mingdin oxuk piyadə əskiri, 270 ming atlıq əskiri, 30 mingdin artuk muhəpizətqi atlıq əskiri bolidü, xərkəy Jin bəgligining su wə kurukluk əskərləri aran 80 ming bolidü. İkki əoxun Feyshuy dəryasining ikki təripidə karimu-karxi turqan qəqda, Jin bəgligi əoxunining komandanı dūxmən əoxunining məqrurluinip eż ezipin kərənglixidin paydilinip, Jin əoxunining dəryadin etüp həl kılqıq urux kəlixni üçün Feyshuy dəryasining ximalidiki Qin əoxunidin bir parqə urux məydani boxitip berixni tələp kılıdu. Qin əoxuni bu tələpni makul kəridü, lekin qekinixi bilənla əoxunini tohtitalmay kəlidü, Jin əoxuni pursəttin paydilinip, dəryadin etüp hujum kılıp, Qin əoxunini kattik məqlup kılıdu.

㉛ 1927-yil 8-ayning 1-küni Zhongguo gongchəndangi Jiang Jieshi həm Wang Jingweyning əksil'inkilawıqə karxi turux, 1924-yildin 1927-yilqıqə dawam kilqan inkilawiy ixni dawamlaxturux üçün, Jiangxi əlkisinin mərkizi Nənchangda məxhur əkozqılangçə rəhbərlik kıldı. Bu əkozqılangçə 30 mingdin oxuk kixilik əkorallık budüb katnaxti, Zhou Enləy, Zhu De, He Long, Ye Ting ətarlıq yoldaxlar rəhbərlik kıldı. Əkozqılangçə əoxun 8-ayning 5-küni əslil pilani boyiqə Nənchangdin qekinip, Guangdong əlkisinin Chaozhou wə Shəntou digən yərlirigə barəqanda muwəppəkliyətsizlikkə uqriddi. Əkozqılangçə əoxunning bir kismi keyin Zhu De, Chen Yi wə Lin Biao ətarlıq yoldaxlarning baxqılıqında yətkiliq yürüp urux kılıp, Jinggangshən'gə berip,

yoldax Mao Zedong rəhbərligidiki ixqi-dihan inkilawiy armisi 1-jün 1-shisi bilen қoxuldu.

④ *(Zhongguoda kizil hakimiyyət nımə üçün məwjud bolup turalaydu?)*ning ⑤ izahiqası қaralsun.

⑥ 1927-yil 9-ayda, Hunən-Jiangxi qegra rayonining Xiushuy, Pingxiang, Pingjiang, Liuyang қatarlık nahiyilidiki həlk қorallıq küqliri yoldax Mao Zedongning rəhbərligidə məxhur küzlük yiqim қozaqilingini kətirip, ixqi-dihan inkilawiy armisiining 1-jün 1-shisini kurdı. Yoldax Mao Zedong bu қoxunni baxlap Jinggangshən'gə berip, u yerdə Hunən-Jiangxi qegra rayon inkilawiy genjüdisini kurdı.

⑦ A B təxkilati—xu qaçda guomindangning kizil rayonlarda məktürüp koyovan əksil'inkilawiy ixipliyonluk təxkilati. A B En'glizqə anti-bolxewik (bolxewiklarqa қarxi) digən səzning kisartilmisi.

⑧ Bu Jiangxi əlkisining ottura kismidiki Gənjiang dəryasi bilən xərkiy kismidiki Fushuy dəryasining arılıqidiki jaylarnı kərsitudu.

⑨ Leninning *«Dərhal ayrim sülhi kılıx wə yər kesip berix sülhi xərtnamisini imzalax məsilisi toqrisida tiganglar»*, *«Ajayıp wə qarayıp»*, *«Jiddi sawak wə jiddi məs'uliyyət»*, *«Urux wə teqlik məsilisi toqrisida doklat»* digən əsərlirigə wə *«Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarixi kiskiqə kursı»*ning 7-bap 7-bəlümigə қaralsun.

⑩ Bu yerdə eytilqan Zangzular wə Huyzular Xikang əlkisi tərəptiki Zangzular wə Gənsu, Qinghəy, Xinjiang қatarlık əlkilərdiki Huyzularını kərsitudu.

⑪ Bagu ədibiyati—Zhongguoning 15-əsirdin 19-əsirgiqə bolqan feodal handanlıqlırının imtihan tütümidə bəlgilən'gən bir türlik pəwkul'addə makala xəkli. Bagu ədibiyatidiki hər bir makala mawzu eqix, mawzuni xərhiləx, kiskiqə məzmununu berix, bayanqa etüx, bayanning bexi, bayanning otturisi, bayanning ahiri, hatimə digən kisimlardın tütüldü. "Mawzuni eqix" ikki jümlidin tütülp, mawzuning möhim mənisiini eqip beridu. "Mawzuni xərhiləx" üç yaki tət jümlidin tütülp, mawzuning eqiloqan

mənisini qüxəndüridu. "Kıskıqə məzmunini berix" tə pütün əsər kıskıqə qüxəndürülidu, bu muhakiminin baxlinixi bolidu. "Bayanqa etüx" kıskıqə məzmuni berilgəndin keyin bayanqa etülgən kisim bolidu. Bayanning bexi, bayanning otturisi, bayanning ahiri wə hatimidin ibarət tət kisimla rəsmi muhakimə hesaplınidu, bayanning otturisi pütün makalining mərkizi bolidu. Bu tət kisimning hər biridə bir birişə selixturulidiqan ikki beləktin jəmi səkkiz belək bolqaqka, bagu ədibiyati dəp atılıdu, səkkiz selixturma dəpmu atılıdu. Yoldax Mao Zedong bu yərdə bagu ədibiyatining yezilixida uning bir kismidin yənə bir kismiqə kengiyix jəryanını inkilap tərəkkiyatining türlük baskuqlırıqə təmsil kılıp kərsitudu. Lekin adəttiki əhwalda bolsa yoldax Mao Zedong bagu ədibiyatını jiaotiaozhuyıqə təmsil kılıp kollinikidu wə buning bilən jiaotiaozhuyını məs'hirə kılıdu

JIANG JIESHINING BAYANATI TOORISIDA BAYANAT

(1936- yil 12- ayning 28- kuni)

Jiang Jieshi Xi'endə Zhang Xueliang, Yang Hucheng jiangjünlerning wə Xibey həlkining Yapon baskunqılırioja karxi turux təliwini kobul kilip, aldi bilən, iqliki urux elip beriwaṭkan қoxunlirini Shənxi, Gənsu elkiliridin qekinip qikixka buyrudi, bu Jiang Jieshining 10 yillik hata siyasitidə burulux yasixi-ning baxlinixi boldi^①. Bu, iqliki uruxka komandanlık kılɔjan, bəlünük pəyda kılɔjan həmdə bu ketimki wəkədə Jiang Jieshini eltürməkqi bolqan Yapon jahan'girligining wə Zhongguo jaza yürüxi tərəp-
darlıri^②ning süikəstigə bir zərbə boldi. Yapon jahan'girligining wə Zhongguo jaza yürüxi tərəp-
darlırinin ümidining yokka qikkanlıqı nahayiti roxən bolup kälədi. Jiang Jieshining bundak oyoqinx ipadisini guomindangning 10 yillik hata siyasitini ayaklaxturuxni halaydiqanlioqining bir hil ipadisi dəp karaxka bolidu.

Jiang Jieshi 12- ayning 26- kuni Luoyangda bir bayanatni yəni «Zhang Xueliang, Yang Huchenglaroja nəsihət» digən birnimini elan kıldı, məzmuni tutuk,

qüxiniksiz bu bayanat, həkikətən, Zhongguoning siyasi həjjətliri iqidə kizik bir həjjət boldi. Jiang Jieshi rastinla bu ketimki wəkədin qongkur sawak elip, guomindangning yengi hayatini tikləx üçün tirixip, əzining taxkiriqa karita murəssə kiliş, iqlikirigə karita əskər ixlitix wə həlkə zulum selixtin ibarət ən'ənilik hata siyasitini ayaklaxturup, guomindangni həlkning arzusıqə hilap kəlməydiqan haloja kəltürməkqi bolsa, u halda, siyasi jəhəttə etmüxtikilirigə kattik towa kılıp, kəlgüsigə yol aqidiqan obdanrak həjjət bilən əzining səmimiyyitini kərsitixi kerək idi. 12-ayning 26-künidiki bayanati Zhongguo həlk ammisining təliwini kanduralmayıdu.

Jiang Jieshi bayanatining bir bəligi yəni "Səzümgə əməl kilmən, hərkitimdə kəskin bolimən" digən bəligi mahtaxka ərziydu. Bu səzning mənisi, Xi'əndə Zhang Xueliang, Yang Huchenglar otturiqa koyqan xərtlərgə kol koymıqan bolsammu, lekin deletkə wə millətkə paydilik bolqan ənə xu tələplərni kobul kilişni halaymən, kol koymidim dəp, səzümgə əməl kilmay kalmaymən, digənlik bolidu. Biz, Jiang Jieshi əskərlirini elip qikip kətkəndin keyin, uning əz səziga həkiki əməl kılıdiqan-kilmaydiqanlıqıqa, əzi wədə kilqan xərtlərni əməlgə axuridiqan-axurmaydiqanlıqıqa karaymız. Bu xərtlər: 1) guomindangni wə guominzhengfuni əzgərtip təxkil kılıp, Yaponpərəslərni koqlap qikirix, Yapon baskunqılırioqa karxi turquqılarnı kobul kiliş; 2)

Shanghəydiki wətənpərvər rəhbərlər^③ni azat қilix, barlıq siyasi məhbuslarnı azat қilix, həlkning ərkinlik hokukioja kapalət berix; 3) “gongchəndangni yokitix” siyasitining ijra қilinixini tohtitip, kızıl armiyə bilən birlixip Yapon baskunqılırioja karxi turux; 4) hərkəysi partiyilər, hərkəysi guruhlar, hərkəysi sahələr wə hərkəysi қoxunlarning wətənni kutkuzux yiojinini qakirip, Yapon baskunqılırioja karxi turux-munkərzliktin kutuluxning fangzhenini bəlgiləx; 5) Zhongguoning Yapon baskunqılırioja karxi turuxioja həyrihahlıq kəloquqi dələtlər bilən həmkarlıq munasiwiti ornitix; 6) wətənni kutkuzuxning baxka konkirit qarılıri. Bu xərtlərning əməlgə axuruluxi üqün, aldi bilən, eż sezigə həkiki əməl kilixka həmdə bir az jasarət kərsitixkə toqra kelidu. Biz buni Jiang Jieshining buningdin keyinki əmiliy ipadiliridin təkxürüp bakımız.

Lekin Jiang Jieshining bayanatida, Xi'ən wəkəsi “əksiyətqilər”ning muhasırısı səwiwidin boldi, digən sezmu bar. Əpsuski, Jiang Jieshi ezi eytən “əksiyətqilər”ning zadi կandak kixilər ikənlığını qüxəndürmigən, Jiang Jieshining luqitidiki “əksiyətqilər” digən sezning կandak izahlinidioqanlıqinimu bilgili bolmaydu. Əmma Xi'ən wəkəsining kozqitilixi, həkikətən, təwəndiki birkənqə hil küqlərning təsiri bilən boldi: 1) Zhang Xueliang, Yang Hucheng budüylirining wə Xibeydiki inkilawiy həlkning Yapon baskunqılırioja karxi qəzəp dolğunining əwj

aloqanlioqı; 2) pütün məmlikət həlkining Yapon baskunqilirioqa karxi qəzəp dolğunining əwj aloqanlioqı; 3) guomindangning solqi küqlirining rawajlanqanlioqı; 4) hərkəysи elkilərdiki əmiliy küqkə igə guruhlarning Yapon baskunqilirioqa karxi turux-wətənni kutku-zuxni tələp kiloqanlioqı; 5) gongchəndangning Yapon baskunqilirioqa karxi milli biriksəpni təxəbbus kiloqanlioqı; 6) dunya teqlik sepining rawajlanqanlioqı. Bularning həmmisi yoxuroqılı bolmaydiqan pakitlar. Jiang Jieshi eytkan “əksiyətqilər” baxkilar əməs, mana muxu küqlər, bularnı kixilər inkilapqilar dəp ataydu, Jiang Jieshi bolsa “əksiyətqilər” dəp atawatidu, halas. Jiang Jieshi Xi'əndə, Yapon baskunqilirioqa əstayidil karxi turimən, digən sezni kilojan ikən, Xi'əndin qikiwelipla yənə inkilawiy küqlərgə küqining beriqə hujum kılmas, qunki kilojan sezigə əməl kilix məsilisi Jiang Jieshining wə uning guru-hining siyasi hayatioqa munasiwətlik, uning üstigə, əmiliy siyasi yolidimu, ərləp qikiwatkan wə ezliri üqün paydisiz bolqan bir türlük küq ularning aldini tosup turuwatidu, bu küq Xi'ən wəkəsidə Jiang Jieshini əltürməkqi bolqan jaza yürüxi tərəpdarları diyilgənlər, xuning üqün, biz Jiang Jieshi oqa ezi-ning siyasi luqitigə tüzitix kirgüzüp, “əksiyətqilər” digən sezni inkilapqilar digən sezgə eżgərtixni təwsiyə kılımız, ismi jismiqa layik eżgərtilsə, muwa-pikrak bolidu.

Jiang Jieshi esidə tutuxi kerəkki, uning Xi'əndin

sak-salamət ketəlixigə, Xi'ən wəkəsining rəhbərliri Zhang Xüeliang, Yang Hucheng jiangjünlərni hesap-ka almiqanda, gongchəndangning kelixtürüxi həki-kətən küqlük təsir kərsətti. Gongchəndangning Xi'ən wəkəsini teq yol bilən həl kilixnı təxəbbus kiloqankıqi wə buning üqün türlik tirixqanlıklarnı kərsətkənligi tamamən millətning hayatını kəzdə tutkanlıqi idi. Əgər iqliki urux kengiyip kətsə, Zhang Xüeliang, Yang Huchenglar Jiang Jieshini uzak muddət կamap koyojan bolsa, u qaqda wəkənning tərəkkiyati bikardin-bikar Yapon jahan'girligigə wə Zhongguoning jaza yürüxi tərəpdarlırioğaydilik bolup ketətti. Muxundak əhwal astida, gongchəndang Yapon jahan'girliginə wə Zhongguodiki jaza yürüxi tərəpdarlıri Wang Jingwey^④. He Yingqin^⑤ qatarlıklarning sükəstini kət'i ekip taxlap, bu wəkəni teq yol bilən həl kilixnı kət'i təxəbbus կildi, buni Zhang Xüeliang, Yang Hucheng jiangjünlər wə Song Ziwen^⑥ qatarlık guomindang-qilarlarning təxəbbusi bilən bir yerdin qikti diyixkə bolidu. Bu—pütün məmlikət həlkining təxəbbusi, qunki hazırkı iqliki uruxni həlk nahayiti yaman kəridu.

Jiang Jieshi Xi'əndə koyulqan xərtlərni kobul kiloqanlıktın, ərkinligi əsligə kəltürüldi. Buningdin keyinkı gəp Jiang Jieshining əzining “Səzümgə eməl kəlimən, hərkitimdə kəskin bolimən” digən wədisini toluk orunlap, munkərzliktin kutuluxning

pütün xərtlirini həkiki türdə əməldə kərsitix-kərsət-məsligidə. Pütün məmlikət həlkı Jiang Jieshining əmdi hərkəndak arisalda boluxioqa həm wədisini toluk orunlimaslioqoja yol koymaydu. Jiang Jieshi əgər Yapon baskunqiliriqa karxi turux məsilisidə ikkilinip, wədisini əməlgə axuruxni keqiktüridiqan bolsa, u qaoğda pütün məmlikət həlkining inkilap dolkuni Jiang Jieshini qərk kiliwetidu. "Səzигə əməl kilmiqan adəmni adəm digili bolamdu" digən söz bar. Jiang Jieshi wə uning guruhi buningoqa kattik dikkət kiliyi kerək.

Jiang Jieshi əgər guomindangning 10 yillik əksiyətqil siyasetining iplasılıqlarını yuyup, əzinin taxkiriqoja karita yol koyux, iqlikirigə karita əskər ixlitix wə həlkə zulum selixtin ibarət tüp hatalıqını üzül-kesil əzgərtip, dərhal hərkəysi partiyilər, hərkəysi guruqlar bilən birlixip, Yapon baskunqiliriqa birlikə karxi turux sepiqə atlidiqan, wətənni կutkuzux tədbirlirini hərbi wə siyasi jəhətlərdə əmiliy rəwixtə kollinidiqan bolsa, gongchəndang uni əlwəttə kollaydu. Gongchəndang muxundak kollaydiqanlıqını 8-ayning 25-küni guomindangoqa əwətkən hetidila Jiang Jieshoqa wə guomindangoqa wədə kiloqan idi^①. Gongchəndangning "səzигə əməl kılıdiqan, hərkətidə kəskin bolidiqan" liqini 15 yıldın beri pütün məmlikət həlkı etirap kilip kəldi. Pütün məmlikət həlkı gongchəndangning söz wə hərkətitigə məmlikət iqidiki hərkəndak

partiyə-guruhungning səz wə hərkitigə karioqanda həkikətən artuk ixinidu.

Izahlar

① Zhang Xueliang baxqılıqıdiki guomindang Dongbey қoxuni wə Yang Hucheng baxqılıqıdiki guomindang 17-armiyisi Zhongguo ķızıl armiyisining wə həlkəning Yapon baskunqılıriqa karxi turux hərkitining təsirini kobul kılıp, Zhongguo gongchəndangi otturiqa koyqan Yapon baskunqılıriqa karxi milli birliksəpni makul kərdi, Jiang Jieshidin gongchəndang bilən birlixip Yapon baskunqılıriqa karxi turuxni tələp kıldı. Jiang Jieshi buni rət kıldı, uning üstigə, tehimu tətür yolqa mengip, "gongchəndangni yokitix" jəhəttiki hərbi ixlarnı paal orunlaxturdi həm Xi'əndə Yapon baskunqılıriqa karxi turoqan yaxlarnı kirdi. Xunga Zhang Xueliang bilən Yang Hucheng birlikdə hərkətlinip, Jiang Jieshini kolqa aldi. Bu—1936-yil 12-ayning 12-künidiki məxhur Xi'ən wəkəsi. Xu qaqla, Jiang Jieshi gongchəndang bilən birlixip Yapon baskunqılıriqa karxi turux xərtini məjburi kobul kıldı, andin koyup berilip Nənjingdə kaytti.

② Bu Xi'ən wəkəsi waktida Nənjing guomindang həkumitingin iqki kismida Zhang Xueliang wə Yang Huchenglərə karxi "jaza yürüxi" elip berixni կuwətligən wə Jiang Jieshi bilən hokuk talaxkan bir kisim Yaponpərəslərni kərsitudu, bularqa Wang Jingwey, He Yingqinlar baxqılık kılatti, ular Xi'ən wəkəsini bana kılıp, kəng kələmlik iqki urux կozqap, Yapon karakqlırının hujum kilixiqa ongaylik tuqdurup bərməkqi wə pursəttin paydilinip Jiang Jieshining həkümranlıq ornini tartiwalmakçı boldi.

③ Shanghəydiki wətənpərwər rəhbərlər Shanghəydə Yapon baskunqılıriqa karxi elip berilən wətənpərwərlik hərkətning 7 rəhbirini yəni Shen Junru, Zhang Nayqi, Zou Taofen, Li Gongpu, Sha Qianli, Shi Liang, Wang Zaoshilarnı kərsitudu. Ular 1936-yil 11-ayda Jiang Jieshi həküməti təripidin kolqa elinip,

1937- yil 7- ayda azat kılınoğan.

④ Wang Jingwey xu qaqda guomindang iqidiki Yaponpərəslerning rəhbiri idi. U 1931- yıldın baxlap Yapon jahān'girligining tajawuziqa karita murəssəqilikni izqil kuwwətləp kəldi. 1938- yil 12- ayda, Chongqingdin ketip, Yapon karakqılıriqa axkara təslim boldı wə Nənjing qorqak heküməti təxkil kıldı.

⑤ He Yingqin guomindang jünfasi, guomindang iqidiki Yaponpərəslerning yənə bir baxlıqı. Xi'an wəkəsi dawamida, u iqliki urux közəqxanı paal pilanlap, guomindang armiyisining Long-Hey təmüryolını boylap Shənxigə hujum kilişini orunlaxtuqan həm Xi'ənni bombardiman kılıp Jiang Jieshini əltürüxnı pilanlıqan, buning bilən Jiang Jieshining orniqa qıkmakçı bolğan idi.

⑥ Song Ziwen—Amerikapərəs. U qaqda Amerika jahān'girliyi bilən Yapon jahān'girliyi otturisida yırak xərkəkə hoja boluxni talixix ziddiyiti bolğanlıktın, umu Amerikining mənpətəini dəp, Xi'an wəkəsini teq yol bilən həl kilişni kuwwətligən idi.

⑦ Bu həttə guomindangning əksiyətqıl hekümənliliqi wə xu qaqdiki guomindang zhongyangining 2- omumiyiqini toluk asaslar bilən қattık pipən kılınoğan, xuning bilən billə, Zhongguo gongchəndangining Yapon baskunqılıriqa karxi milli birliksep kuruş wə guomindang-gongchəndang həmkarlıqını yengiwaxtin ornitix toqrısidiki siyasiti bayan kılınoğan. Bu hətning asasiy kismi təwəndikiqə: "Partiyənglər zhongyangining 2- omumiyiqininin 'mərkəzləxtürük wə birlikkə kəltürük'ni otturiqa koyqanlıqi, həkikətən, məsilini astin-üstün kiliwətkənligi. Bilix kerəkki, 10 yıldın buyanki iqliki urux wə birlikkə kəlməslikni tamamən partiyənglarning wə partiyənglər hekümətinining jahān'girlikkə tayiniwelixin ibarət dələtni harap kılıdiqan siyasiti bolupmu '18- sintəbir'din buyan izqil dawam kılıp kəlgən karxi turmaslıq siyasiti pəyda kıldı. Partiyənglarning wə partiyənglər hekümətinin 'Taxki düxmən'gə karxi turux üçün, aldi bilən, məmlilik iqini teqlandurux kerək' digən xoari astida, hər yili üzməy iqliki urux elip bardinglar, kızıl armiyigə sansız ketimlap muhasirilik hujum kıldinglar, pütün məmlikət həlkining wətənpərvərlik hərkiti wə demokratik hərkitini pütün küq bilən basturdunglar. Taki

yekinqiçə, Dongbey wə Huabeyni taxlap köyup karinglar bolmidi, Yapon jahan'girligi Zhongguoning əng zor düxmini ikənligini esinglardin qıkirip, barlıq küq bilən kızıl armiyigə karxi turdunglar wə partiyənglarning ez lagiri iqidiki talax-tartix bilən bolup kəttinglar, kızıl armiyining Yapon baskunqılıriqa karxi turux yolını barlıq küq bilən tostunglar, kızıl armiyining Yapon baskunqılıriqa karxi arkə sepini parakəndə kildinglar, pütün məmlikət həlkining Yapon baskunqılıriqa karxi turux təliwigə etiwar kilmidinglar, pütün məmlikət həlkini ərkinlik hökükidin məhrum kildinglar. Wətənni seyx Üjinayət bolup қaldı, nahək kamaxlar pütün məmlikətkə omumlaxtı; wətənni setix mukapatlinidiqan bolup қaldi, wətən hainliri iq-iqigə patmay hoxal boluxti. Bundak hata siyaset bilən mərkəzləxtürük wə birlikkə kəltürükə intilix, həkikətən, dərəh bexidin belik izligənlik bolidu, buning nətijisi əksiqə bolup qıkidu. Əmdi janabi əpendilərgə jiddi ukturimizki, əgər silər əzənglarning hata fang-zheninglarnı tüptin əzgərtmisənglər, əgər əqmənlikni Yapon jahan'girligigə karatmay, yənilə ez əkerindaxliringlarqa karat-sanglar, u qəqda hərkənqə zorlanqınininglar bilən əhəzirki əhəwalni saklap əklixinglarmu mümkün əməs, mərkəzləxtürük wə birlikkə kəltürük həm 'əhəzirki zaman deliti' digən ibarilər tehimu kuruk sez bolup қalidu. Pütün məmlikət həlkə əhəzirki qət'əlgə hoxamat kılıp həlkni wəyrən kılıdiqan mərkəzləxtürük wə birlikkə kəltürükə əməs, bəlki Yapon baskunqılıriqa karxi turux-wətənni kut-kuzuxni məksət kılqan mərkəzləxtürük wə birlikkə kəltürükə muhtaj. Pütün məmlikət həlkə əhəzirki wətənni wə həlkni həkikət kətqəzidiqan həkümətni, həkikət demokratik jumhuriyətni kizojin tələp kılıdu. Pütün məmlikət həlkə həlk mənpəstini kəzləydiqan demokratik jumhuriyət həkümətini tələp kılıdu. Bu həkümətning asasiy ganglingliri: Birinqidin, taxkı tajawużoja karxi turalaydiqan bolsun. İkkinqidin, həlkə demokratiyə höküki berələydiqan bolsun. Üqinqidin, həlk igiliginə rawajlandurup, həlk turmuxidiki azap-əkubatlırnı yenikliteləydiqan hətta tügitələydiqan bolsun. Əgər sez 'əhəzirki zaman deliti' üstidə baridiqan bolsa, muxu ganglinglarla müstəmlikə wə yerim müstəmlikə Zhongguo əhəzirki

dəwrde həkiki tələp kildiçan ganglinglar bolalaydu. Pütün məmlikət həlkı hazır kizoqın arzu wə ket'i niyət bilən bundak nixanni əməlgə axurux üçün kürəx kiliwatidu. Partiyənglarning wə partiyənglər həkümətinin siyasiti bolsa pütün məmlikət həlkining bundak arzusıqə zit kelidu, buning bilən həlkning ixənqıgə igə bolux hərgiz mümkün əməs. Zhongguo gongchəndangi wə Zhongguo qızıl armiyisi hazır alahidə təntənə bilən hitap kılıduki, biz Zhongguo boyiqə bir pütün demokratik jumhuriyət kuruxni kollap kuwwətləymiz, omumi saylam hökükü boyiqə saylanqan guohuy qakirixni kollap kuwwətləymiz, pütün məmlikət həlkining wə Yapon baskunqılıriqa karxi armiyilərning Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuuzux kurultiyini himaya kılımımız, məmlikət boyiqə bir pütün dəlet mudapiə həküməti boluxini himaya kılımımız. Biz xuni jakalaymımızki, Zhongguo boyiqə bir pütün demokratik jumhuriyət kurulqan qaçda, qızıl rayonlar Zhongguo boyiqə bir pütün demokratik jumhuriyətning bir tərkiwiy kismi bolup kalidu, qızıl rayonlar həlkəlinin wəkilləri Zhongguo boyiqə qakiriliçian guohuyqa katnixidu həmdə qızıl rayonlarda pütün Zhongguodikigə oxhax demokratik tüzüm əməlgə koyulidu. Biz, partiyənglər zhongyangining 2-omumyiçini təxkil kılıxni karar kılqan dəlet mudapiə kengixi xuningdək partiyənglər wə partiyənglər həküməti qakırmaqçı boluwatkan guomindahu yərəkəz-ləxtürəx wə birlikkə kəltürəx həm Yapon baskunqılıriqa karxi turux-munkərzliktin kutulux wəzipisini orunliyalmayıdu, dəp karaymımız. Partiyənglər zhongyangining 2-omumyiçini makulliçan dəlet mudapiə kengixi tiaolisidin kariqanda, dəlet mudapiə kengixinin təxkili pəkət partiyənglarning wə partiyənglər həkümətinin hakimiyət bexida turqan az sanlıq əməldarları bilənla qəklən'gən; dəlet mudapiə kengixinin wəzipisi partiyənglər həkümətinin məslihət berix orgini boluxtinla ibarət bolup kalqan. Mundak kengəxning heqkandak muwəppəkiyətkə erixəlməydiçanlıqı wə həlkning heqkandak ixənqini kolqa kəltürəlməydiçanlıqı nahayiti roxən. Janabi əspəndilər qakırmaqçı bolqan guomindahuymu, partiyənglər həküməti makulliçan «Zhonghua

min'guo asasiy қанuning layihisi» wə «Guomindahuyning təxkiliy қanuni həm wəkil saylax қanuni» din қariqanda, ohxaxla, heq- қandaq muwəppəkiyətkə wə həlkning ixənqıgə erixəlməydu, qünki bundak guomindahuy pəkət partiyənglarning wə partiyənglər həkumitining az sanlıq əməldarları qanggiliqə eliwalıqan organdın, bu əməldarlarning bekindisi wə zinnət buyumidinla ibarət, halas. Bundak dəlet mudapiə kengixi wə guomindahuyning partiyimiz təxəbbus ķılqan məmlikətlik Yapon baskunqılıriqə karxi turux-wətənni kutkuzux կurultiyi (yəni dəlet mudapiə kengixi) bilən, Zhonghua demokratik jumhuriyiti wə uning guohuyi bilən ķilqə ohxaxlıqı yok. Bizqə, Yapon baskunqılıriqə karxi turux-wətənni kutkuzuxni məksət ķılqan dəlet mudapiə kengixi hərkəysi partiyilər, hərkəysi guruhlar, hərkəysi sahələr wə hərkəysi korallıq қoxunlarning wəkillirini katnaxturup, Yapon baskunqılıriqə karxi turux-wətənni kutkuzuxning zor tədbirlərini həkiki bəlgiliyələydiqan hakimiyyət orgini bolup tüzülüxi wə bu kengəxtin məmlikət boyiqə bir pütün dəlet mudapiə həkumiti barlıqka kelixi xərt. Guomindahumu pütün məmlikət həlkining omumi saylimi bilən məydanqa kəlgən guohuy boluxi, Zhonghua demokratik jumhuriyitining ali hakimiyyət orgini boluxi xərt. Pəkət muxundak dəlet mudapiə kengixi wə pütün məmlikətlik guohuy bolqandila, uni pütün məmlikət həkki alkıxlaydu, himayə ķildi wə uningqə katnixidu, wətənni wə həlkni kutkuzidiqan uluk ixni təwrənməydiqan mustəhkəm asasqa koyqılı bolidu. Undak bolinqanda, hərkəndək qiraylıq atalqlular əmiliy ixlarqa hərgiz yardım berəlməydu, buni pütün məmlikət həkki hərgiz makul kərməydu. Partiyənglər wə partiyənglər həkumiti qəkirip kəlgən türlik yioqların məqəlup bolqanlıqı—buning əng obdan ispatı. Partiyənglər zhongyanginin 2-omumiyiqinining hitapnamisidə yənə: ‘Həwp-həter wə tosalqların bolidəqanlıqı kütülmigən ix əməs, dəlet ixining muxəkkətlik boluxi səwiwidin, etəxkə tegixlik məs'uliyyitinizni hərgiz boxaxturup koyalmaymız.’ ‘Partiyimiz dəletning güllinixi yaki munkərz boluxıqə alakıdar bolqan ixlarqa qoşum ezinin barlıq oy-pikri wə küq-kuwwitini baxtin-ahir sərp ķildi’ diyilən. Dərwəkə, partiyənglər Zhongguo

ziminining əng qong қismida həkumranlıq kiliwatkan partiyə, etmüxtə əməlgə koyulqan barlıq ixlarning siyasi məs'uliyitini partiyənglər ez üstigə almay bolmayıdu. Bir partiyə diktaturilik kiliwatkan guomindang həkumiti xaraitida guomindang ez məs'uliyitidin hərgiz keqip kutulamaydu. Bolupmu 18-sintəbir wəkəsidin buyan, partiyənglər pütün məmliket həlkining iradisigə hilaplik kılıp, pütün millətning mənpəetiğə hilaplik kılıp, mutlək hata siyasetni ijra kılıp kəldi, nətijidə Zhongguoning yerimini digdək əldin berip koydi, bu məs'uliyetni hərgiz baxķılarning üstigə artip koyuxka bolmayıdu. Bizning kariximizqə wə pütün məmliket həlkining karixiqə, Zhongguo ziminining yerimining munkərz boluxıqa partiyənglər səwəp boldi, zimin pütünlüyü wə igilik höküknı əsligə kəltürəx məs'uliyitini partiyənglərə yüklüməy hərgiz bolmayıdu. Xuning bilən billə, partiyənglər iqidiki birmunqə wijdanlıq kixilermə hazır wətənninq munkərz bolux həwpini wə həlk iradisigə hilaplik kiliqxka bolmayıdışlıqını həkikətən sezip, yengidin burulux yasaxka baxlidi, ez partiyisi iqidiki partiyə həm wətən'gə balayı-apət kəltürgüqi unsurlarə qəzəplinxə wə ulardin narazi boluxka baxlidi. Zhongguo gongchəndangi bundak yengi buruluxka tamamən həsdaxlıq kılıdu, Zhongguo guomindangining bu wətənpərvər wijdanlıq əzalirining jasariti wə oyqinixinizi kizəqin alkixlaydu, ularning millətning munkərz bolux həwpı aldida pidakarlık bilən kürəx kiliqxni halax wə yengilik kirgüzükə jürət kiliqx rohını kizəqin alkixlaydu. Bizgə məlumki, partiyənglarning zhongyangi wə hərkəysi shengdangbulırında, mərkiziy həkumət wə elkilik həkümətlərdə, maarip sahəsidi, pən sahəsidi, sən'ət sahəsidi, ahbarat sahəsidi, soda-sanaət sahəsidi, ayallar sahəsidi, diniy sahədə, tibbi sahədə, sakqı sahəsidi, türlük həlk təxkilatlarında bolupmu kəng armiyidə, guomindangning yengi wə kona əzaliri wə hər dərijilik rəhbərləri arisida, həkikətən, nuroqun oyqanqan həm wətənni seyidiqan kixilər bar, bəlki bundak kixilər yənə künsanap kepiyiwatidu, bu-kixini intayın hoxal kılıdiqan əhwal. Zhongguo gongchəndangi bu guomindang əzaliri bilən kol tutuxup, mustəhkəm milli birliksəp təxkil kılıp, pütün millətning əng qong

düxmini-Yapon jahən'gırligigə karxi turuxka hərkəqan təyyar. Biz bu guomindang əzalirining guomindang iqidə tezlik bilən bir türlük üstün kük bolup xəkillinip, milli mənpəətni nəzərdə tutmaydiqan, əmiliyətə Yapon jahən'gırligining gumaxtiliri bolup ələqan, əmiliyətə Yaponpərəs wətən hainliri bolup ələqan əng osal wə əng nomussız guomindang əzalirini—Sun Zhongshən əpəndigə həkarət kəltürgən guomindang əzalirini besip qüxüxini, Sun Zhongshən əpəndinining inkilawiy sənminzhuyisining rohini əsligə kəltürüxini, Sun Zhongshən əpəndinining Rosiyə bilən birlixix, gongchəndang bilən birlixix, dihan wə ixqilaroqa yar-yelək boluxtın ibarət üq qong siyasetini yengiwaxtin janlanduruxini, əzinin 'oy-pikri wə kük-kuwwiti'ni inkilawiy sənminzhuyi wə üq qong siyasətni əməlgə axurux üqün 'baxtin-ahir sərp kilixi'ni, Sun Zhongshən əpəndinining inkilawiy wəsiyitini əməlgə axurux üqün 'baxtin-ahir sərp kilixi'ni ümit kilişimiz. Biz ularning pütün məmlikətiki hərkəysi partiyilər, hərkəysi guruqlar wə hərkəysi sahədikilərning wətənpərvər rəhbərləri bilən həm wətənpərvər həlkələr bilən birliktə Sun Zhongshən əpəndinining inkilawiy ixiqa warislik kiliş məs'uliyitini kət'i üstigə elip, kət'i türdə Yapon jahən'gırligini koqlap qikirix. Zhongguoni munkərzlik həwpidin kutuldurux üqün kürəx kilişini, pütün məmlikət həlkjining demokratiya hokuki üqün kürəx kilişini, Zhongguoning həlk igiliginə rawajlandurup, əng keç sanlıq həlkni azap-ökubətlərdin kutuldurux üqün kürəx kilişini, Zhonghua demokratik jumhuriyyiti wə uning demokratik guohuyi, demokratik həkümətinə wujutka kəltürük üqün kürəx kilişini ümit kilişimiz. Zhongguo gongchəndangi Zhongguo guomindangining barlıq əzalırıqə hitap kilişki, əger silər, həkikətən, muxundak kiliđiqan bolsanglar, biz silərnə kət'i kollap kuwwətləymiz, biz silər bilən huddi Zhongguoning 1924-yildin 1927-yılıqıqə dawam kiliqan uluk inkilap dəwridə ikki partiyining milli zulum wə feodallik zulumqə karxi tüzgən uluk birləşpigə oxhax mustəhkəm inkilawiy birliksəp kuruxni halaymiz, qünki bu-bügüñki kündə munkərzliktin kutulux-aman kelişning birdin-bir toqra yoli."

ZHONGGUO GONGCHENDANGI-NING YAPON BASQUNQILIRI-OIA ҚARXI TURUX DƏWRIDIKI WƏZIPILIRI*

(1937- yil 5-ayning 3- künü)

Milli Ziddiyət Wə Iqki Ziddiyətning Hazırkı Tərəkkiyat Baskuqi

1. Zhongguo bilən Yaponiyə otturisidiki ziddiyətning asasiy ziddiyətkə aylinip қaloqanlıqı, iqki ziddiyətning ikkinqi dərijilik wə boysunuquqi orunqa qüxüp қaloqanlıqı səwiwidin həlkəra munasiwət wə iqki sinipi yunasiwətlərdə pəyda bolğan əzgirixlər hazırlıq wəziyətning yengi tərəkkiyat baskuqını xəkilləndürdi.

2. Zhongguo heli uzakṭin buyan ikki hil kəskin wə negizlik ziddiyət iqidə-jahan'girlik bilən Zhongguo otturisidiki ziddiyət, feodallik tütüm bilən həlk ammisi otturisidiki ziddiyət iqidə turup

* Bu – yoldax Mao Zedong Zhongguo gongchendangining 1937- yil 5-ayda Yən'ende qəkirləşən məmlikətlik wəkillər yığınında kılğan doklat.

kəldi. 1927-yili, guomindang wəkillik kılqan burzuaziyə inkilapka asılık kılıp, milli mənpəətni jahan'girlikkə setip, ixqi-dihan hakimiyiti bilən guomindang hakimiyiti kəskin karimu-karxi bolqan həmdə milli wə demokratik inkilap wəzipisini Zhongguo gongchəndangi əzi yaloqz üstigə almay bolmaydiqan wəziyətni pəyda kıldı.

3. 1931-yildiki 18-sintəbir wəkəsidin bolupmu 1935-yildiki Huabey wəkəsi^①din buyankı wəziyət bu ziddiyətlərdə tewəndiki əzgirixlərni pəyda kıldı:

A) Omumi jahan'girlik bilən Zhongguo otturisidiki ziddiyət Yapon jahan'girligi bilən Zhongguo otturisidiki alahidə kərünərlik wə alahidə etkür ziddiyətkə aylandı. Yapon jahan'girligi Zhongguoni pütünləy boysundurux siyasitini yürgüzdi. Xunga, baxka birkənqə jahan'girlar bilən Zhongguo otturisidiki ziddiyət ikkinqi orunoqa qüxüp kaldi, bu jahan'girlar bilən Yapon jahan'girligi otturisidiki ziddiyətning qaklıri bolsa kengəydi. Xuning üçün, Zhongguo gongchəndangi wə Zhongguo həlkə aldiqə Zhongguoning Yapon baskunqılırioqa karxi milli birliksepini dunyaning teqlik sepi bilən birləxtürüx wəzipisi koyuldu. Dimək, Zhongguo yaloqz Zhongguo həlkining baxtin-ahir izqıl yahxi dosti bolup kəlgən Sovet ittipakı bilənla birlixip kalmay, bəlki imkaniyətkə karap, hazırlı wakitta teqlikni saklaxni կalap, yengi tajawuzqılık uruxioqa karxi turidiqan jahan'gir dəletlər bilənmə birlikdə Yapon

jahan'gırligigə karxi turux munasiwiti ornitixi lazim. Bizning birliksepimiz barlik jahan'gırlarqa birla wakitta karxi turuxni əməs, Yapon baskunqılırioqa karxi turuxni məksət kılıxi kerək.

B) Zhongguo bilən Yaponiyə otturisidiki ziddiyət iqliki sinipiy munasiwətlərni əzgərtti, burzuaziyə hətta jünfalarnimu hayat-mamat məsilisigə duqkəltürdi, ularning wə ularning partiyilirinən iqliki kismida siyasi pozitsiyini əzgərtix jəryanını pəydin-pəy pəyda kıldı. Bu hal Zhongguo gongchəndangi wə Zhongguo həlkı aldioqa Yapon baskunqılırioqa karxi milli birliksəp կurux wəzipisini koydi. Bizning birliksepimiz burzuaziyini həmdə wətənni koqdaxka koxulidiqan barlik kixilərni əz iqigə alidiqan, məmlikət boyiqə həmmə birdək taxki düxmən'gə karxi turidiqan birliksəp. Bu wəzipini orunlax lazim bolupla kalmay, bəlki orunlax mümkün.

C) Zhongguo bilən Yaponiyə otturisidiki ziddiyət pütün məmlikətiki həlk ammisi (puroletariyat, dihanlar wə xəhər uxxak burzuaziyisi)ning əhwalini wə gongchəndangning siyasitini əzgərtti. Həlk tehimu kəng kələmdə kozqılıp, munkərzliktin kutulux üçün kürəx kilişka atlandı. Gongchəndang "18-sintəbir" din keyin 3 xərt (inkilawiy genjüdilərgə hujum kilişni tohtitix, həlkning ərkinlik hüqukunu kapalətləndürəx, həlkni қorallandurux) astida, guymindangning biz bilən həmkarlıxip, Yapon baskunqılırioqa karxi turuxni halaydioqan kismi bilən Yapon

baskunqılırioqa karxi turux keliximi tüzük siyasitini rawajlandurup, pütün millətning Yapon baskunqılırioqa karxi birliksepini kurux siyasitigə aylandurdi. Buningdin partiyimizning 1935-yıldiki awqust hitapnamisi^②, dikabir karari^③, 1936-yil 5-ayda "Jiang Jieshiqa karxi turux" xoaridin wazkəqkənligi^④, 8-ayda guomindangoqa əwətkən heti^⑤, 9-ayda demokratik jumhuriyət toqrisida qıkarojan karari^⑥, 12-ayda Xi'ən wəkəsini teq yol bilən həl kilixta qing turoqanlıqı, 1937-yil 2-ayda guomindang zhongyangining 3-omumyioqinoqa yollıqan diənbao^⑦si wə xuningoqa ohxax tədbirliri kelip qicti.

D) Jahan'gırlarning təsir dairə siyasiti wə Zhongguoning yerim mustəmlilikilik iqtisadiy əhwali səwiwidin kelip qikkən Zhongguodiki jünfalarning gejülleri wə jünfalarning iqki uruxlidimə Zhongguo bilən Yaponiyə otturisidiki ziddiyət aldida əzgirix boldi. Yapon jahan'gırlığı eznining Zhongguoni tənha besiwellixioqa asan bolsun üçün, bundak gejü wə iqki uruxlarnı kollap kuwwətləwatidu. Baxka birkan-qə jahan'gırlar ez mənpəətləri üçün Zhongguoning birligi wə teqliqini waktinqə kollap kuwwətləwatidu. Zhongguo gongchəndangi wə Zhongguo həlkə bolsa intayın zor tirixqanlıq bilən iqki urux wə belünükə karxi turuwatidu, teqlik wə birlik üçün kürəx kiliwatidu.

E) Zhongguo bilən Yaponiyə otturisidiki milli ziddiyətning tərəkkiyati, siyasi salmak jəhəttin,

məmlikət iqidiki siniplar otturisidiki ziddiyətlərning wə siyasi guruhlar otturisidiki ziddiyətlərning ornini təwənlitip, ularni ikkinqi dərijilik wə boysunquqi nərsigə aylandurup koydi. Lekin məmlikət iqidiki siniplar otturisidiki ziddiyətlər wə siyasi guruhlar otturisidiki ziddiyətlərning əzi keməymidi, yaki yokalmidi, bəlki awalkidəkla məwjut. Zhongguoning Yaponiyidin baxka jahən'gir dəletlər bilən bolqan ziddiyitimu xundak. Xuning üçün Zhongguo gongchəndangi wə Zhongguo həlkə aldioqa təwəndiki wəzipə koyuldu: iqliki wə həlkara jəhəttiki hazır tərtipkə selix mümkün wə zərür bolqan ziddiyətlərni muwapik tərtipkə selip, uni ittipaklixip Yapon bas-kunqılırioqa karxi turuxtin ibarət bax wəzipigə uyğunlaxturux. Buningdin Zhongguo gongchəndangining teqlik wə birlikni, demokratik siyasını, turmuxnı yahxilaxnı wə Yapon jahən'gırlığının karxi turidioqan qət'əllər bilən tənpən etküzüxnı təlep kilixtək türük fangzhenliri kelip qıktı.

4. Zhongguo inkilawi yengi dəwrining 1935-yil 12-ayning 9-küni baxlanqan birinqi baskuqi guomin-dang zhongyangining 1937-yil 2-ayda etküzülgən 3-omumyoqını waktiyoqa yətkəndə ayaklaxtı. Bu baskuqtı bolqan qong wəkələr munular: okuquqlar sahəsi, mədiniyət sahəsi wə jamaət pikri sahəsinin munkərzliktin kutulux hərkətliri, kızıl armiyining Xibeyoqa kəlgənligi, gongchəndangning Yapon bas-kunqılırioqa karxi milli biriksəp siyasitining təxvikiy

wə təxkiliy hizmətliri, Shanghəy wə Qingdaolardiki Yapon jahən'gırligigə karxi ix taxlax^⑧lar, Ən'gliyining Yaponiyigə karatkan siyasitining bir kədər kattiklixixqa yüztutkənliqi^⑨, Guangdong-Guangxi wəkəsi^⑩, Suyyüən uruxi wə Suyyüən'gə yardım berix hərkiti^⑪, Nənjingning Zhongguo-Yaponiyə tənpənidə bir kədər kattik pozitsiya tutkənliqi^⑫, Xi'ən wəkəsi, ahirda, Nənjing guomindang zhongyangining 3-omumyiqini^⑬. Bu wəkələrning həmmisi Zhongguo bilən Yaponiyə otturisidiki karimu-karxılıktın ibarət muxu negizlik ziddiyətni mərkəz kilən, həmmisi Yapon baskunqılırioqa karxi milli birliksəp kuruxtin ibarət muxu tarixiy tələpni biwastə mərkəz kilən. İnkilapning muxu baskuqtiki tüt wəzipisi birdək ittipaklixip, birlikdə Yapon baskunqılırioqa karxi turux üçün, iqliki teqlikni kolqa kəltürüx, iqliki korallik tokunuxni tohtitixin ibarət. Gongchəndang bu baskuqta "iqliki uruxni tohtitip, birlikdə Yapon baskunqılırioqa karxi turux" qakirioqını otturioqa koydi, bu qakırıq asasiy jəhəttin əməlgə axti, buning bilən Yapon baskunqılırioqa karxi milli birliksəpni əmiliy təxkil kilixning birinqi zərür xərti wujutka kəldi.

5. Guomindang zhongyangining 3-omumyiqini, əzining iqliki kismida Yaponpərəslər məwjut bolənliktin, əz siyasitidə enik wə üzül-kesil burulux yasaloğanlıqını kərsətmidi, məsilini konkirit həl kilmidi. Lekin həlkəning məjbür kiloğanlıqı wə guo-

mindangning iqki kismida ezbirix bolqanlıqı səwi-widin, guomindang əzining etmüxtiki 10 yillik hata siyasitidə burulux yasaxka baxlimay turalmidi, yəni iqki urux, hakim mutləklik wə Yapon baskunqılırioqa karxi turmaslık siyasitidin teqlik, demokratiyə wə Yapon baskunqılırioqa karxi turux təripigə burulup, Yapon baskunqılırioqa karxi milli birlikseپ siyasitini kobul kilişka baxlidi, bundak dəsləpki burulux guomindang zhongyangining 3-omumyılqında ipadiləndi. Buningdin keyin guomindangning əz siyasitidə üzül-kesil burulux yasixi tələp kilinidu. Buning üçün bizgə wə pütün məmlikət həlkioqə Yapon baskunqılırioqa karxi turux wə demokratiyə hərkətlini tehimu zor rawajlanduruxka, yənimə ilgiriligen halda, guomindangni tənkit kiliş, uningoqa türtkə bolux wə həydəkqılık kilişka, guomindang iqidiki teqlik, demokratiyə wə Yapon baskunqılırioqa karxi turuxni կuwwətləydiqan kixilər bilən ittipaklixix, təwrinip arisalda bolqanlarqa türtkə bolux wə Yaponpərəslərni sikip qikirixka toqra kelidu, xu qaqdila məksətkə yətkili bolidu.

6. Həzirki baskuq yengi dəvrning ikkinqi baskuqi. Aldinkı baskuq bilən bu baskuqning ikkilisi məmlikət boyiqə Yapon baskunqılırioqa karxi koralilik uruxka kədəm koyulqan etkünqi baskuq. Əgər aldinkı baskuqning wəzipisi asasən teqlikni koloqa kəltürüx bolqan bolsa, bu baskuqning wəzipisi asasən demokratiyini koloqa kəltürüx bolidu. Bilix

lazimki, Yapon baskunqılırioqa karxi həkiki wə mustəhkəm milli birliksəp қurux üçün, məmlikət iqidə teqlik bolmay əlwəttə bolmaydu, məmlikət iqidə demokratiyə bolmaymu bolmaydu. Xunga demokratiyini koloqa kəltürüx hazırlı tərəkkiyat baskuqidiki inkilap wəzipisining mərkiziy halkisi. Demokratiyini koloqa kəltürüx wəzipisining mohimliqini oquk kerməy, demokratiyini koloqa kəltürüx yolidiki tirixqanlıqımızni təwənləxtürüp koysak, Yapon baskunqılırioqa karxi həkiki wə mustəhkəm milli birliksəpni kurup qikixka erixəlməymiz.

Demokratiyə Wə Ərkinlik Üqün Kürəx

7. Yapon jahan'gırligi Zhongguoning iqliki kismi-
oqa tajawuz kılıx üçün jiddi təyyarlık kərūwatidu.
Gitler, Mussulinilarning qərptə jiddi təyyarlawatkan
karakqılık uruxlirioqa maslixip, Yaponiye xərkətə
əzining bəlgililən kədəm-baskuqları asasida, Zhong-
guoni bir yolila munkərz kılıxning xərtlirini barlık
küqi bilən təyyarlawatidu—məmlikitidə hərbi, siya-
si, iktisadiy, idiyiwi xərtlərni, həlkarada taxki
munasiwət xərtlirini təyyarlawatidu, Zhongguodiki
Yaponpərəs küqlərni yetixtürüwatidu. Yaponiyining
“Zhongguo-Yaponiye həmdəmligi” digənni təxwik
kiləqanlıqı wə bəzi taxki munasiwət tədbirlirini
yumxatkanlıqı dəl uning urux harpisidiki tajawuz-

qılık siyasitining zhənshu jəhəttiki ehtiyajidin kelip qıkkən. Zhongguo əzining hayat-mamatini bəlgiləydiqan pəytkə yekinlixiwatidu, Zhongguoning Yapon baskunqılırioqa karxi turux-munkərzliktin kutulux uruxioqa nahayiti tez təyyarlıq kərəx lazım. Biz təyyarlıq kərəxkə karxi turmaymız, lekin təyyarlıq kərəxni uzak muddət sozux nəziriyisigə karxi turimiz, əməldarlarning kosiqini toyquzuwelip, kün boyi keyp-sapaqə berilip biharaman yürüxidək wətənni munkərz kılıdiqan hadisigə karxi turimiz, bularning həmmisi, əmiliyəttə, düxmən'gə yardəm bərgənlik bolidu, bularni tezdir pak-pakız süpürüp taxliximiz kerək.

8. Siyasi, hərbi, iktisadiy wə maarip jəhətlərdiki dələt mudapiə təyyarlıklırının həmmisi—Yapon baskunqılırioqa karxi turux-munkərzliktin kutulux uruxining zərür xərtliri, bularni bir minutmu keqik-türükə bolmayıdu. Siyasi jəhəttiki demokratiyə wə ərkinlikni ələqə kəltürük bolsa Yapon baskunqılırioqa karxi uruxning əqəlibisigə kapalət berixning mərkiziy halkisi. Yapon baskunqılırioqa karxi urux məmlikət boyiqə teqlik wə ittipaklılıqning boluxioqa muhtaj, demokratiyə wə ərkinlik bolmisa, ələqə kəltürülgən teqlikni mustəhkəmligili bolmayıdu, məmlikət iqidiki ittipaklılıqni küqəytkili bolmayıdu. Yapon baskunqılırioqa karxi urux həlkning səpərwər kılıni-xioqa muhtaj, demokratiyə wə ərkinlik bolmisa, səpərwərlik yürgüzgili bolmayıdu. Mustəhkəm teqlik wə

ittipaklık bolmisa, həlk səpərvər kılınmisa, Yapon baskunqılırioğanın əksinə uruxning istikbali Həbəxistan məqlup bolğandək məqlubiyət katingioğan qüxüp əldidə. Həbəxistan, asasən, feodallıq tütümündən həkümranlıqida bolup, iqtisadi ittipaklıknı mustəhkəmliyəlməy, həlkning aktipliqini əzəziyalımay məqlup boldı. Zhongguoda Yapon baskunqılırioğanın əksinə həkiki və mustəhkəm milli birliksəp kurux və uning wəzipilirini orunlax üçün demokratiyə bolmisa bolmayıdu.

9. Zhongguo təwəndiki ikki tərəoptiki demokratik islahatni dərhal baxlıxi kerək. Birinci tərəoptin, siyasi tütüm jəhəttə guomindangning bir partiya, bir siniplik əksiyətqil hakim mutlək hakimiyyət tizhisini hərkəysi partiyə-guruşalar, hərkəysi siniplar həmkarlıxidioğan demokratik hakimiyyət tizhisinə əzgərtix. Bu ixni guomindahuynıñ sayımı və qəkirilixi jəhəttiki demokratiyigə hilap qarılerni əzgərtix, demokratik saylamnı əməlgə koyux və kurultayning ərkin ətküzülüxigə kapalet berixtin baxlap, həkiki demokratik assasiy ənənələrinə tütük, həkiki demokratik guohuy qəkirix, həkiki demokratik həkümət saylax, həkiki demokratik siyasetni ijra əməkhanalarla kədər elip berix kerək. Pəkət muxundakı kılçılıqları, həkiki türdə iqtisadi teqlilikni mustəhkəmləp, iqtisadi korallıq dövrlərinin tohtitip, iqtisadi ittipaklıknı küqəytip, məmlikət boyiqə həmmə birdək taxki dövrlərinin əksinə turoqları bolidu. Mundak əhwal yüz-

berixi yəni bizning islahatımız tamamlanıqıq Yapon jahān'gırlığının hujumi baxlinip ketixi mümkün. Xunga, hər wakit Yapon jahān'gırlığının hujumioqa karxi turalaydiqan wə uni üzül-kesil yengələydiqan bolux üçün, islahatni tez elip beriximiz wə Yapon baskunqılırioqa karxi urux jəryanıda üzül-kesil islahat elip berix dərijisigə yetixkə təyyarliniximiz kerək. Pütün məmlikət həlkəi wə hərkəysi partiyə-guruqlardiki wətənpərvərlər guomindahuy oqa wə asasiy kanun tüzük məsilisigə bolğan ətmüxtiki sus karaxlirini taxlap, dələt mudapiəsi əhmiyyitigə igə muxu konkirit guomindahuy hərkəti wə asasiy kanun hərkətigə küqni mərkəzləxtürüxi, hakimiyət üstdidiki guomindangni kattik pipən kiliq, guomindangning bir partiyə, bir sinip hakim mütləkliqidin wazkeqip, həlkəning pikrini ijra kiliq oqa türtkə boluxi wə həydəkqilik kiliq kerək. Bu yil birkənqə ay iqidə məmlikət boyiqə kəng demokratik hərkət kəzəqax kerək, bu hərkətning hazırlığı nixani guomindahuy wə asasiy kanunni demokratiyiləxtürüxnı orunlaxka karitilixi lazımlı. İkkinçi tərəptin, həlkəning səz, yioqın ətküzüx, təxkilatlar oqa uyuxux ərkinlikliri. Bundak ərkinliklər bolmisa, siyasi tüzüm jəhəttiki demokratik islahatni əməlgə axuroqili bolmaydu, həlkəni Yapon baskunqılırioqa karxi uruxka katnixixka səpərvər kiloqili, wətənni kooqdax wə koldin kətkən yərlərni kayturuwelix əqəlibisini koloqa kəltürgili bolmaydu. Aldımızdiki birkənqə

ay iqidə pütün məmlikət həlkining demokratik hərkiti bu wəzipining məlum halda əng təwən dərijidə orunlinixini jümlidin siyasi məhbuslarning azat kılınixi, partiyilərning paaliyətlirini mən'i kılıxning əməldin qalduruluxi wə xuningqəqə ohxaxlarnı koloqa kəltürüxi kerək. Siyasi tüzüm jəhəttiki demokratik islahat wə həlkning ərkinlik hökuki—Yapon baskunqılırioqa karxi milli birliksəp ganglingining möhim kismi, xuning bilən bille, Yapon baskunqılırioqa karxi həkiki wə mustəhkəm milli birliksəp kuruxningmu zərür xərti.

10. Bizning düxmənlirimiz—Yapon jahan'gırlığı, Zhongguodiki wətən hainliri, Yaponpərəsələr wə Trotskiqilar Zhongguoning teqlioji wə birligining, demokratiyisi wə ərkinligining, Yapon baskunqılırioqa karxi uruxning hər bir kədəm-baskuqıqə pütün küqi bilən buzqunqılık salidu. Biz ilgiri teqlik wə birlikni koloqa kəltürüx üqün tirixkan waktimizda, ular küqining beriqə iqki urux kozojiqan wə bəlgünqılık saloqan idi. Biz hazır wə yekin kəlgüsidiə demokratiyə wə ərkinlik üqün tirixiwat-kan həm tirixidioqan qəqimizda, ular, xübhisizki, yənə buzqunqılık salidu. Ularning omumi nixani wətənni koqdax yolda elip berilidioqan Yapon baskunqılırioqa karxi uruxning wəzipisini orunliximəqə imkaniyət bərməy, əzlirining Zhongguoni munkərz kılıdioqan tajawuzqılık pilanını əməlgə axuruxtin ibarət. Buningdin keyin, demokratiyə

wə ərkinlikni əloqa kəltürüt kürəxliridə yaloquz guomindang jahilliriqa wə həlk iqidiki kalak tərkiplərgə karita təxwik-tərəqip wə tənkit kiliç hizmətlirini tirixip ixləx bilənla kalmay, bəlkı Yapon jahan'gırligining wə uning Zhongguoqa tajawuz kiliçida qalqılık kiliwatkan Yaponpərəslər wə Trotskiqılarning süikəstlirinimu imkaniyətning beriqə eqip taxliximiz wə uningoqa karxi kəti kürəx kiliçimiz lazim.

11. Teqlilik, demokratiyə wə Yapon baskunqılırioqa karxi urux üçün, Yapon baskunqılırioqa karxi milli birliksəp əkurux üçün, Zhongguo gongchəndangi guomindang zhongyangining 3-omumyioqiniqa yollıqan diənbaosida ularoqa təwəndiki 4 kapalətni bərdi: 1) gongchəndang rəhbərligidiki Shənxi-Gənsu-Ningxia inkilawiy genjüdisi həkümətinining namini Zhonghua min'guo alahidə rayon həkümətigə, kızıl armiyining namini həlk inkilawiy armiyisigə əzgərtip, ularni Nənjing mərkiziy həküməti wə hərbi weyyüənhuyining yetəkqiligidə bolidiqan kiliç; 2) alahidə rayon həkümətigə təwə jaylarda üzülkesil demokratik tüzümni əməlgə koyux; 3) guomindangni korallik küq bilən aqdurux fangzhenining ijra kiliñixini tohtitix; 4) pomixxiklarning yərlirini musadırə kiliçni tohtitix. Bundak kapalet berix zərür wə uningoqa yol koyulidu. Qünki muxundak kiloqandila, andin milli ziddiyət bilən iqliki ziddiyətning siyasi salmak jəhəttiki əzgirixigə asasən,

məmlikət iqidiki ikki hakimiyətning düxmənlixix halitini əzgərtip, birdək ittipaklıxip, birlikdə duxmən'gə karxi atlaqılı bolidu. Bu—bir türlik pirinsiplik, xərtlik yol koyux, bundak yol koyux pütün millətkə ehtiyajlıq bolğan teqlik, demokratiyə wə Yapon baskunqılırioğlu karxi turuxni koloşa keltürük üqün. Lekin yol koyuxning qeki bar. Alahidə rayon wə kızıl armiyidə gongchəndang rəhbərligining saklap əlinixi, guomindang bilən gongchəndangning munasiwitidə gongchəndangning mustəkillioğuning wə tənkit ərkinligining saklap əlinixi—bular yol koyuxning qeki, bu qəktin exip ketixkə ruhsət kilinmaydu. Yol koyux ikki partiyining yol koyuxu: guomindang iqliki urux, hakim mutləklik wə taxki düxmən'gə karxi turmaslıq siyasetliridin wazkeqidu; gongchəndang ikki hakimiyət düxmənlixix siyasitidin wazkeqidu. Biz keyinkisining bədiligə aldinkisini koloşa keltürüp, guomindang bilən yengiwaxtin həmkarlixip, munkərzliktin kutulux üqün kürəx kilimiz. Əgər bu gongchəndangning təslim boluxı diyiliqidən bolsa, u pəkət A Q qılıq^⑩ wə yaman niyət bilən kiliqan təhmət bolidu, halas.

12. Gongchəndang sənminzhuyini makul kərəmdü, yok? Bizning jawawımız: makul kəridü^⑪. Sənminzhuyi əzizə has tarixiy əzgirixlərgə igə. Sun Zhongshen əpəndining inkilawiy sənminzhuyisi, Sun Zhongshen əpəndining gongchəndang bilən həmkarlixip kət'i ijra kılıqanlıqı səwiwidin, həlk-

ning ixənqigə erixip, 1924-yildin 1927-yilqıqə bolğan oqəlibining wə inkilapning bayriqioqa aylanıqan idi. Lekin 1927-yili, guomindang gongchəndangni qətkə kekip (partiyini tazilax hərkiti^⑯ wə gongchəndangoqa karxi uruxlar), əksiqə siyaset kollinip, inkilapni məqlubiyətkə elip bardi, millətni hətərlik orunoqa qüxürüp koydi, xuning bilən sənminzhuyimu həlkning ixənqidin ayrılip қaldı. Həzir milli weyji intayın eçir, guomindang awalkı petiqə həküm-ranlıq kiliwerəlməydiqan bolup қaldı, xunga pütün məmlikət həlki wə guomindang iqidiki wətənpərvərlər ikki partiyə həmkarlıqını yənə jiddi tələp kiliwatidi. Xuning üqün, sənminzhuyining rohini yengiwaxtin janlandurup, taxki jəhəttə mustəkillik wə azatlıkni kolqa kəltüridiqan milli məslək, iqliki jəhəttə demokratiyə wə ərkinlikni əməlgə axuridiqan həlk hökuki məsligi wə həlkning bəht-saadətlik boluxini aloqa süridiqan həlk turmuxi məsligi asasida, ikki partiyining yengiwaxtin həmkarlixip wə həlkə rəhbərlik kılıp, uni kət'i əməlgə axuruxi Zhongguo inkilawining tarixiy təliwigə tamamən uyğun, hər bir gongchəndang əzasi buni enik qüxinixi lazı. Kommunistlar əzlirinинг sotsiyalizim wə kommunizim oqayisidin hərgiz wazkəqməydu, ular burzua demokratik inkilap baskuqi arkılıq sotsiyalizim wə kommunizim baskuqioqa yetip barıdu. Zhongguo gongchəndangining əz aldiqə siyasi, iktisadiy ganglingi bar. Uning əng yukuri

ganglingi sotsiyalizim wə kommunizim, bu sənminzhuyidin pərklinidu. Uning demokratik inkilap dəwridiki ganglingimu məmlikət iqidiki hərkandak partiyə-guruhlarningkidin üzül-kesil. Lekin gongchəndangning demokratik inkilap ganglingi guomin-dangning məmlikətlik 1-kurultiyi elan kılqan sənminzhuyilik gangling bilən asasiy jəhəttin tokunuxmaydu. Xuning üçün, biz sənminzhuyini rət kilmayla қalmastın, bəlki sənminzhuyini kət'i əməlgə axuruxni halaymiz, bəlki guomindangdin sənminzhuyini biz bilən birlikdə əməlgə axuruxni tələp қılımız, bəlki pütün məmlikət həlkini sənminzhuyini əməlgə axuruxka qakırımız. Biz, gongchəndang, guomindang wə pütün məmlikət həlkı milli mustəkillik, həlk hökükü ərkinligi, həlk turmu-xining bəht-saadətlik boluxidin ibarət muxu üq qong nixan üçün birlikdə kürəx kılıxi lazim, dəp hesaplaymız.

13. Bizning ilgiriki ixqi-dihan demokratik jumhuriyiti xoarımız hata bolqanmidi? Hata bolmioqan. Burzuaziyə bolupmu qong burzuaziyə inkilaptin qekin'gən, uning üstigə, jahan'gırlar wə feodal küqlər tərəpkə ətüp, həlkning düxminigə aylanoqan ikən, u halda, inkilapning hərkətləndürgüq küqliridin pəkət puroletariyat, dihanlar wə xəhərlərdiki uxaxak burzuaziyila kalqan bolidu; inkilawiy parti-yidin pəkət gongchəndangla kalqan bolidu; inkilapni uyuxturux məs'uliyiti birdin-bir inkilawiy partiye

bolqan gongchəndangning zimmisigə qüxməy kalmaydu. Pəkət gongchəndangla inkilap tuqını dawamlik igiz kətirip kəldi, inkilap ən'ənilirini saklap kəldi, ixqi-dihan demokratik jumhuriyiti xoarını otturıqa koydi wə bu xoar üçün nuroqun yillar japaqqa qidap kürəx kilip kəldi. Ixqi-dihan demokratik jumhuriyiti xoari burzua demokratik inkilapning wəzipisigə hilap kəlməydu, bəlki burzua demokratik inkilapning wəzipisini kət'i ijra kildi. Əmiliy kürəxlərdə bizning həqbir siyasitimiz bundak wəzipigə muwapik kəlməy ələqan əməs. Bizning siyasitimiz jümlidin pomixxiklarning yərlirini musadırə kılıx wə 8 saətlik ix tütümünü yoloqa koyux siyasitimiz kapitalizim fənchousidiki hususi mülük-qılık tütümining qebrisidin qikip kətkini yok, sotsiyalizimni əməlgə koyojini yok. Yengi demokratik jumhuriyət əndək tərkiplərni əz iqigə alidu? U puroletariyatni, dihanlarnı, xəhər uxxak burzuaziyisini, burzuaziyini xuningdək məmlikət iqidiki milli wə demokratik inkilapni makul kəridioqan barlik kixilərni əz iqigə alidu, u—muxu siniplarning milli wə demokratik inkilaptiki ittipakı. Bu yerdiki alahidilik uning burzuaziyini əz iqigə aloqanlıqı bolup, bu burzuaziyining bugünkü xaraitta Yapon baskunqılırioqa karxi turuxka yənə yengiwaxtin ətnixixining ehtimalı barlıqidin boldi, xunga Zhongguo inkilawining ilgirilixigə paydılık bolsun üçün, puroletariyat partiyisi ularni rət kılmasınaq,

bəlki ularni jəlp kılıp, ular bilən birlikdə kürəx kilidiqan ittipakni əsligə kəltürüxi lazımlı. İqki korallık tokunuxlarnı tohtitix üçün, gongchəndang pomixxiklarning yərlirini zorluk küq bilən musadırə kılıx siyasetini ijra kılıxını tohtitixni halaydu, yər məsilisini yengi demokratik jumhuriyyət kurux jəryanında ənənə qıçırx wə baxka muwapik usullar bilən həl kilməkqi. Zhongguoning yeri Yaponlarqa təəllükmu, yəki Zhongguoluklarqa təəllükmu, bu — aldi bilən həl kılıxka tegixlik məsilə. Dihanlarning yər məsilisi Zhongguoni koqdaxtin ibarət möhim aldinkı xərt astida həl kilinidikən, u əhalidə, zorluk küq bilən musadırə kılıx usulidin yengi muwapik usulqa etüx tamamən zərür.

Ixqi-dihan demokratik jumhuriyyiti xoarining etmüxtə otturioja koyuluximu toqraq idi, bugünkü kündə uningdin wazkeqixmu toqraq.

14. Milli birliksəp kurup, birlikdə düxmən'gə karxi turux üçün bəzi iqliki ziddiyətlərni muwapik həl kılıx zərür, uning pirinsipi Yapon baskunqılırioja karxi milli birliksəpni ajizlaxturux wə taraytix əməs, bəlki uning küqiyixi wə kengiyixigə yardımə berixtin ibarət boluxi lazımlı. Demokratik inkilap baskuqida məmlikət iqidiki siniplar otturisidiki, partiyə-guruqlar otturisidiki, siyasi guruqlar otturisidiki ziddiyət wə kürəxlərdin hali bolqılı bolmaydu, lekin ittipaklıxip Yapon baskunqılırioja karxi turuxka paydisiz bolqan kürəxlər (iqki urux,

partiyə-guruqlar ning düxmənlilik, jaylarning gejü kılınixi, bir tərəptiki feodallik siyasi zulum wə iqtisadiy zulum, yənə bir tərəptiki kozqılang ketirix siyasiti həm Yapon baskunqılırioqa karxi turuxka paydisiz bolqan artukqə yukuri iqtisadiy tələpler wə baxkilar)ni tohtitip, ittipaklıxip Yapon baskunqılırioqa karxi turuxka paydılık bolqan kürəxlər (tənkit ərkinligi, partiyə-guruqlar ning müstəkiliyi, həlkning siyasi wə iqtisadiy xaraitlirining yahxilinixi wə baxkilar)ni saklap kelixka bolidu, bəlki xundak kılıx lazımlı.

15. Yapon baskunqılırioqa karxi milli birlik səp wə bir pütün demokratik jumhuriyət üçün kürəx kılıxtın ibarət omumi wəzipə boyiqə kızıl armiyining wə Yapon baskunqılırioqa karxi genjüdilərning wəzipisi munular: (1) Kızıl armiyini Yapon baskunqılırioqa karxi uruxning əhwalioqa muwapiklaxturup, dərhal həlk inkilawiy armiyisi kılıp əzgərtip kurux həmdə hərbi, siyasi tərbiyə wə mədiniyət tərbiyisini bir kədəm yukuri kətirip, Yapon baskunqılırioqa karxi uruxning ülgilik bingtuəni kılıx. (2) Genjüdilərni pütün məmlikətning bir tərkiyi kismioqa aylandurup, yengi xaraittiki demokratik tüzümni əməlgə koyux, baoən budüylərni yengiwaxtin tüzüp qikix, wətən hainliri wə parakəndiqilik tuqduroquqi unsurlarni yokitix, Yapon baskunqılırioqa karxi turuxning wə demokratiyini yoloqa koyuxning ülgilik rayonini wujutka kəltürük. (3) Bu

rayonda zərür iktisadiy kuruluxlarnı elip berip, həlkning turmux əhwalını yahxilax. (4) Zərür mədi-niyət kuruluxi elip berix.

Bizning Rəhbərlik Məs'uliyitimiz

16. Məlum tarihiy xaraitta jahan'girlikkə karxi turuxka wə feodallık tütümgə karxi turuxka kat-nixalaydiqan Zhongguo burzuaziyisi, əzining iktisadiy wə siyasi jəhətlərdiki ajizlikliri səwiwidin, ikkinqi bir hil tarihiy xaraitta təwrinidu wə ayniydu, bu ənuniyət Zhongguo tarihida ispatlanıqan. Xu səwəptin Zhongguoning jahan'girlikkə wə feodalizmə qarxi burzua demokratik inkilawining wəzispini burzuaziyining rəhbərliyi arkilik orunlıqlı bolmaydiqanlıqı bəlki puroletariyatning rəhbərliyi arkilikla orunlıqlı bolidiqlarıqıqa tarix həküm kılıp bolqan. Uning üstigə, puroletariyatning demokratik inkilaptiki kətiyyətligi wə üzül-kesillikligini toluk jarı kiləndila, burzuaziyining tuqma turaksızlığı wə üzül-kesilsizligini yengip, inkilapni qüyük bilən ayaklixixin saklap kalıqlı bolidu. Puroletariyatni burzuaziyigə əgixidiqan kılıx kerəkmu, yəki burzuaziyini puroletariyatka əgixidiqan kılıx kerəkmu? Zhongguo inkilawıqə rəhbərlik kılıx məs'uliyitidin ibarət bu məsilə inkilapning muwəppəkiyət əzəminə yəki məqələlər boluxining aqquqi. 1924-yildın 1927-yılqıqə bolqan wakitta hasil kiliqan təjribi-

lər burzuaziyə puroletariyatning siyasi rəhbərligigə əgərxən qəqda inkilapning қandak ilgiriligidənligini; puroletariyat (gongchəndang məs'ul) siyasi jəhəttə burzuaziyining kuyruqı bolup қalojan qəqda¹⁷ bolsa inkilapning қandak məqlup bolqanlıqını oquk kərsətti. Bundak tarih təkrarlanmaslıqı kerək. Həzirki əhwal boyiqə eytkanda, puroletariyatning wə uning partiyisining siyasi rəhbərligidin qətləp ketilsə, Yapon baskunqılırioqa қarxi milli birliksəpni kuroqili bolmaydu, teqlik, demokratiyə wə Yapon baskunqılırioqa қarxi urux məksətlərini əməlgə axuroqili bolmaydu, wətənni koqdiqili bolmaydu, bir pütün demokratik jumhuriyətni wujutka qıkarqılı bolmaydu. Bügünkü kündə guomindang wəkilligidiki burzuaziyə yənilə nahayiti nuroqun beydongluk wə baoshouluk haraktiroqa igə, uning gongchəndang təxəbbus kılqan Yapon baskunqılırioqa қarxi milli birliksəpni kobul kilişkə uzak muddət jür'ət kılalıqanlıqı—buning dəlili. Bu hal puroletariyatning wə uning partiyisining siyasi rəhbərlik məs'uliyitini eçqırlaxturdi. Yapon baskunqılırioqa қarxi turux-wətənni kutkuzuxning zongcənmoubusi bolux wəzipisini əz üstigə elixtin gongchəndang bax tartmaydu wə bax tartixioqa yol koyulmaydu.

17. Puroletariyat pütün məmlükətəkki hərkəysi inkilawiy siniplarоqa bolqan siyasi rəhbərligini əz partiyisi arkilik қandak əməlgə axuridu? Birinqidin, tarihiy tərəkkiyatning berixioqa қarap, tüp siyasi

xoarlarnı otturiqə koyidu wə bu xoarlarnı əməlgə axurux üçün hər bir tərəkkiyat baskuqi wə hər bir qong wəkə toqrisida səpərvərlik xoarlırını otturiqə koyidu. Məsilən, biz "Yapon baskunqılırioqə karxi milli birliksəp" wə "bir pütün demokratik jumhuriyət" digən tüp xoarlarnı otturiqə koyduk, xuningdək pütün məmlikət həlkining birdək hərkətlinixinin konkirit nixani süpitidə "iqki uruxni tohtitix", "demokratiyini ələkə kəltürüx", "Yapon baskunqılırioqə karxi uruxni əməlgə axurux" digən xoarlarnı otturiqə koyduk, bundak konkirit nixan bolmay turup, siyasi rəhbərliktin eqiz eqix mümkün əməs. İkkinqidin, muxundak konkirit nixan boyiqə pütün məmlikət hərkətkə kəlgən qaoqda, puroletariyat bolupmu uning xiənfengdüyi—gongchəndang əzining qəksiz aktipliqi wə sadikliqini kərsitip, bu konkirit nixanları əməlgə axuruxning ülgisi boluxi kerək. Yapon baskunqılırioqə karxi milli birliksəpning wə demokratik jumhuriyətning barlıq wəzipiliri üçün kürəx kiloqan qaoqda, gongchəndang əzalırı əng yirakni keridioqan boluxi, pidakarlık rohiqə əng bay boluxi, əng kət'i boluxi xundakla yənə əhwalni əng kəmtərlik bilən qüxinidiqan. ammining kəpqiligigə tayinidiqan. ammining himayisigə erixidioqan boluxi lazim. Üqinqidin, bəlgilən'gən siyasi nixanni yokitip koymaslik pirinsipi asasida, ittipakqlar bilən muwapik munasiwət ornitidu, bu ittipakni rawajlaşdırıldı wə mustəhkəmləydi.

Tətinqidin, gongchəndang koxunining rawajlinixi, idiyisining birligi, intizamining qing boluxi. Gongchəndangning pütün məmlikət həlkioqə bolğan siyasi rəhbərligi yurkura eytiloqan xərtlərni ijra kiliç arkilik əməlgə axurulidu. Bu xərtlər uning siyasi rəhbərligigə kapalət berixning asasi, xuningdək inkilapni ittipakqların turaksızlıqı arkısida buzqunqılıkka uqrıtıp koymay, üzül-kesil qəlibigə erixtürüxningmu asası.

18. Teqlik əməlgə axkan wə ikki partiyə həmkarlıqı ornitiloqandin keyin, ilgiri ikki hakimiyət düxmənləxkən qəqda kolliniloqan luxiən astidiki kürəx usulimiz, təxkiliy usulimiz wə hizmət usulimiz əzgərtılıxi kerək. Bundak əzgərtix, asasən, korallik kürəx xəklidin teq kürəx xəkligə etüx, kanuniy bolmaslıktın kanuniylikka etüxtin ibarət bolidu. Bundak burulux yasax asan əməs, yengiwaxtin üginixkə toqra kelidu. Kadirlarnı yengiwaxtin təribiyiləx asasiy bir halka bolup ələndi.

19. Demokratik jumhuriyətning haraktiri wə istikbali toqrisidiki məsiliini nuroqun yoldaxlar otturioqa koydi. Bizning jawawimiz mundak: U sinipiyləri jəhəttin hərkəysi inkilawiy siniplarning ittipakı, uning istikbali sotsiyalizimoqa karap menqixtin ibarət boluxi mümkün. Bizning demokratik jumhuriyitimiz Yapon baskunqılırioqa karxi milli urux wəzipisini ijra kiliç jəryanında kurulidu, proletariyatning rəhbərligi astida kurulidu, həlkara

yengi xaraitta (Sovet ittipakida sotsiyalizim qəlibə kiloqan xaraitta, dunya inkilawi yengi dəwrgə kirix harpisida) kurulidu. Xuning üçün, ijtimali iktisadiy xərtlər boyiqə u yenila burzua demokratik haraktirdiki dəlet bolsimu, lekin konkirit siyasi xərtlər boyiqə u ixqilar, dihanlar, uxxaq burzuaziyə wə burzuaziyining ittipaki asasidiki dəlet boluxi, adət-tiki burzua jumhuriyyitidin pərklinixi lazim. Xu səwəptin, uning istikbalida yenila kapitalizim tərəpkə əkarap mengix ehtimali bolsimu, lekin, xuning bilən billə, sotsiyalizim tərəpkə burulux ehtimalimu bar, Zhongguo puroletariyat partiyisi muxu keyinki istikbalni koloqa kəltürüx üçün tirixixi kerək.

20. Guənmenzhuyi wə təwəkkülqılıkkə karxi kürəx kiliş, xuning bilən billə կuyrukqılıkkimu karxi kürəx kiliş partiyimizning wəzipilirini ijra қilişning zərür xərti. Ammiwi hərkətlər dawamida partiyimizdə eçir guənmenzhuyi, təkəbburanə məzhəpqılık wə təwəkkülqılık hahixliri uzaktın buyan dawam kiliş kəldi, bu—partiyimizning Yapon baskunqılıriqa karxi milli birliksəp қuruxiqa wə kəpinqilik ammini koloqa kəltürüxicə toşqunluk kılıdiqan yaman hahix. Hər bir konkirit hizməttə bu hahixni süpürüp taxlax tamamen zərür. Bizning təliwimiz kəpinqılıkkə tayinix wə bir pütünlükni nəzərdə tutux. Chen Duxiu կuyrukqilioqining tirilixicə yol koyqılı bolmaydu, bu—burzua geyliangzhuyisining puroletariyat

koxunidiki inkasi. Partiyining məydanını təwənləxtürük, partiyining kiyapitini hunükləxtürük, ixqi dihanlarning mənpəətini kurban kılıx arkilik burzua gəyliangzhuyisining təliwigə maslixix inkilapni mukərrər məqəlubiyətkə elip baridu. Bizning təliwimiz kət'i bolğan inkilawiy siyaset yürgüzüp, burzua demokratik inkilapning üzül-kesil qəlibisini koloqa kəltürük. Yukurida eytiloqan naqar hahıxlarnı tügitix məksidigə yetix üçün pütün partiye boyiqə Marksizm-Leninizimlik nəziriyiwi səhiyyini yukuri ketirix tamamən zərür, qunki pəkət muxu nəziriyila Zhongguo inkilawini qəlibigə elip baridioqan қiblinamə.

Izahlar

① "Huabey wəkəsi" 1935-yili Yapon karakqılırinin Huabey-qa tajawuz kılqanlıqı wə Jiang Jieshi baxqılıqidiki guomindang həkumiti Huabeyda igitilik həkukını yoktip, wətən'gə hakarət keltürən bir qatar wəkələrni kərsitudu. Xu yili 5-ayda Yapon karakqılıri guomindang həkümətidin Huabey-qa həkümranlıq kılıx həkukını tələp kıldı, 6-ayda, guomindang həkümətinin Huabeydiki wəkili He Yingqin Yapon karakqılırinin Huabeyda turuxluq koxunlirining silingguəni Meyjin Meyzhilang bilən kelixim tütüp, bu tələpni kobul kıldı, bu «He Yingqin-Meyjin Meyzhilang keliximi» dəp ataldı. Bu kelixim boyiqə Zhongguo Hebeyp wə Charlardiki igitilik həkukning kep kismini koldın berip koydi. 10-ayda, Yapon karakqılırinin kutritixi bilən wətən hainliri Hebeyp elkisinin Xianghe nahiyisidə topilang ketirip, nahiyə xəhrini besiwaldi. 11-ayda, Yapon karakqılırinin küxkürtüxi bilən wətən hainliri "Huabey bəx elkinin aptonomiya hərkəti" digən nimini elip bardı wə xərkəy Hebeypə wətən hainlirinin "gongchəndangdin saklinix aptonom həkumiti"ni kurdi. Guomindang

hekümiti Song Zheyüən qatarlıklarını əwətip, "Hebey-Chahar məmuri ixlər weyyüənhuyi" kürup, Yapon қaraqılırının "Huabey həkimiyitini alahidiləxtürük" toqrisidiki təliwigə maslaxtı.

② Bu Zhongguo gongchəndangining 1935. yil 8-ayning 1-küni qıkarqan hitapnamisini kərsitudu. Uning möhim nuktiliri təwəndikiqə: "Wətinimizni munkərz kılıp nəslimizni kurutidiqan qong apət қax bilən kirpik arilioğida turoqan bugünkü kündə gongchəndang barlıq kerindaxlarqa yənə bir ketim murajıət kılıdu: hərkəysi partiyə-guruqlar otturısında ilgiri wə həzir siyasi қaraxlar wə payda-zıyanlarning қanqılık ohxax bolmıqan həm bolmaywat-kanlılıqidin kət'i nəzər, tūrlük sahədiki kerindaxlar otturısında pikir jəhəttin yaki mənpəət jəhəttin қanqılık pərklerning bol-qanlılıqidin kət'i nəzər, tūrlük armiyilər otturısında ilgiri wə həzir hərkəndak düxmənlıix hərkətlirining bolqan həm boluwat-kanlılıqidin kət'i nəzər, həmmimizdə 'Aka-ukilar ez iqidə urux-jidə kilixsimu, taxki tajawuzqa birlikə қarxi turidu' digən səmimi ang-sezim boluxi lazıim, aldi bilən, həmməylən iqki uruxni tohitip, məmlikətning barlıq küqləri (adəm küqi, maddi küq, maliyə küqi, koral küqi qatarlıklar)ni tolap, Yapon baskunqılıriqa қarxi turux-wətənni kutkuzuxtək mukəddəs ix üqün kürəx kilişimiz lazıim. Gongchəndang yənə bir ketim alahidə təntənə bilən jakalaydu: pəkət guomindang armiyisi kızıl armiyigə hujum kiliç hərkətinini tohtatsila, pəkət hərkəndak budüb Yapon baskunqılıriqa қarxi urux elip barsila, ular bilən kızıl armiyə otturısında ilgiri wə həzir hərkəndak kona adawətlərning barlıqidin kət'i nəzər, ular bilən kızıl armiyə otturısında iqki məsililərdə hərkəndak ihtilaplarning barlıqidin kət'i nəzər, kızıl armiyə ular bilən düxmənlıix hərkətinini dərhal tohitix bilənla kalmayı, bəlki ular bilən məhkəm kol tutuxup, birlikə wətənni kutkuzxnı halaydu." "Gongchəndang muxundak dəlet mudapiə hekümitini kuruxning təxəbbusqısı boluxni halaydu, gongchəndang Yapon baskunqılıriqa қarxi turux-wətənni kutkuzux ixiqə қatnixixni halaydiqan Zhongguodiki barlıq partiyə-guruqlar, jamaət təxkilatlıları (ixqilar uyuxmisi, dihanlar jəmiyyiti, okuquqlar uyuxmisi, sodigərlər jəmiyyiti, maaripqlar jəmiyyiti, muhbirlar birləxmisi,

ökutkuqi-hizmətqilər birləxmisi, yurtdaxlar uyuxmisi, zhigong-tang, milli қorallik koqdinix jəmiyiti. Yapon jahān'gırligigə karxi turux jəmiyiti, wətənni kutkuzux jəmiyiti wə baxkilar), ataklıq alımlar, siyasiqilar xuningdək barlıq yərlik hərbiməmuri organlar bilən birliktə dəlet mudapiə həkuməti կurux məsilisi toqrisida dərhal tənpən etküzüxnı halaydu. Tənpən nətijisidə kurulqan dəlet mudapiə həkuməti munkərzliktin kutulux-aman қelixning wakitlik rəhbiriyy orgini boluxi lazim. Bundak dəlet mudapiə həkuməti Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzuxning hər hil məsililirini tehimu konkirit muhakimə kiliş üçün, bir ilaj kılıp, pütün kərindaxlarqə həkiki wəkillik kılıdiqan wəkillər (ixqilar, dihanlar, hərbilər, həkumət hadimliri, soda-sanaətqilər, ziyalilar, Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzuxni halaydiqan barlıq partiye-guruħlar wə jamaət təxkilatları xuningdək qət'ellərdiki muhajir kərindaxlar həm Zhongguo ziminidiki hərkəysi millətlər demokratiyə xərti astida saylap qıkqan wəkillər) kengixini qakirixi kerək. Gong-chəndang bu omumhəlk wəkillər kengixinin qakirilixini barlıq küqi bilən sezsiz kollap kuwwətləydu wə bu kengəxning қararlırini sezsiz ijra kildi." "Yapon baskunqılıriqa karxi birləxmə armiyə Yapon baskunqılıriqa karxi turuxni halaydiqan barlıq budüylərning birləxtürülüxi bilən təxkil kılınxı lazim. Dəlet mudapiə həkumətinin rəhbərliyi astida, birlikkə kəltürülən Yapon baskunqılıriqa karxi birləxmə armiyə zongsilingbusi təxkil kılınxı lazim. Bundak zongsilingbuning ya hərkəysi armiyilərning Yapon baskunqılıriqa karxi jün'guənləri wə jəng-qılıri saylıqan wəkillərdin tərkip tapidiqanlıqı, ya baxqa xəkil bilən tərkip tapidiqanlıqımı hərkəysi tərəp wəkillirinin wə pütün həlkning omumi iradisi bilən bəlgilinxi kerək. Kızıl armiyə birləxmə armiyigə sezsiz həmmidin awal қatnixip, Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzux yolidiki mukəddəs wəzipisini etəydu. Dəlet mudapiə həkumətini dəlet mudapiəsindək eçir wəzipini həkiki türdə ez üstigə alalaydiqan kiliş üçün, Yapon baskunqılıriqa karxi birləxmə armiyini Yapon baskunqılıriqa karxi turuxtək eçir məs'uliyətni həkiki türdə etiyələydiqan

kilik üqün, gongchəndang barlık kərindaxlarqa qakirik kılıdu: pulı barlar pul qıkarsun, қorali barlar koral qıkarsun, axlıqı barlar axlıq qıkarsun, küqi barlar küq qıkarsun, məhsus hüniri barlar məhsus hünirini təkdim kilsun, buning bilən barlık kərindaxlirimiz omumi səpərwerlikkə kəlsun wə barlık yengi-kona xəkildiki қorallar bilən milyonlıqan həlk ammisi қorallansun."

③ Bu Zhonggong zhongyangning 1935-yil 12-ayning 25-küni ximaliy Shənxidiki Wayaobaoda etküzülgən zhengzhijü yiçini makulliqan «Həzirki siyasi wəziyət wə partiyining wəzipisi toqrisidiki қarar»ni kərsitudu. Bu қararda xu qaqdiki Zhongguo-nıq iqli-taxki wəziyəti, siniplar otturisidiki ezbirixlər wə partiyining siyasiti mukəmməl təhlil kılınğan wə belgilən'gən. Tewəndikilər bu kararning bir kismi: «Həzirki wəziyət bizgə xuni kərsituduki, Yapon jahən'girligining Zhongguoni yutuwelix hərkiti pütün Zhongguo wə pütün dunyani zilzilige kəltürdi. Zhongguoning siyasi һayatidiki hərkaysı siniplar, təbikilər, partiyilər wə korallik küqlər ezliri otturisidiki munasiwətlərni yengiwaxtin ezbərtti wə ezbərtiwaitidu. Milli inkilawiy səp wə milli əksil'inkilawiy səp yengiwaxtin ezbərtılıp təxkil kılınıwaitidu. Xu səwəptin, partiyining celüelik luxiəni pütün Zhongguoning, pütün milletning barlık inkilawiy küqlərini hazırlı asasiy duxmən'gə—Yapon jahən'girligigə həm wətən satkuqlarning baxlıqı Jiang Jieshiqa karxi turuxka kozqax, ittipaklaqturux wə təxkil-ləxtin ibarət. Möyli қandak adəm, қandak guruh, қandak korallik koxun, қandak sinip bolsun, pəkət Yapon jahən'girligigə həm wətən satkuq Jiang Jieshiqa karxi turidiqanla bolsa, həm-misi birləşip mukaddəs milli inkilawiy uruxni қanat yaydurup. Yapon jahən'girligini Zhongguodin koqlap qikirip, Yapon jahən'girligining qalqılırinin Zhongguodiki həkümranlıqını aqdurup taxlap, Zhonghua millitining üzül-kesil azatlıqını kolqa kəltürxi, Zhongguoning mustəkilliqi wə ziminining pütünlüğini saklap kəlixli lazim. Pəkət əng kəng keləmlik Yapon jahən'girligigə karxi milli birliksəp bolqandila (Təwən təbikə wə yukuri təbikilərni ez iqigə alqan), Yapon jahən'girligi wə uning qalqısı Jiang Jieshini yənggili bolidu. Əlwəttə, türlik xəhslər, türlik jamaət

təxkilatlari, türlük ijtimali siniplar wə təbikilər, türlük қorallıq қoxunlarning Yapon jahan'gırligigə karxi milli inkilapka katni-xista hərkəysisining muddiasi wə məydani hər hil bolidu. Bəziliri ezlirinə ilgiriki orunlarını saklap қelixni kezləydu, bəziliri hərkətkə rəhbərlik kiliç һökükini қoloq kəltürüp, hərkətni ezliri yol koyqan dairining sırtıqə qikiriwetməslikni kezləydu, bəziliri, həkikətən, Zhonghua millitining üzül-kesil azatlıqını kezləydu. Ularning muddiasi wə məydani hər hil bolqanlıqtın, bəziliri kürəx baxlanqan qaqdila təwrinidu, asılıq қılıdu, bəziliri yerim yolda passiplixidu, yaki səptin qekinip qıkıldı, bəziliri ahıroqə kürəx kiliçni halaydu. Lekin bizning wəzipimiz Yapon jahan'gırligigə karxi turuxi mümkün bolqan barlıq tüp küqlər bilənla ittipaklıxip kalmay, bəlki Yapon jahan'gırligigə karxi turuxi mümkün bolqan barlıq ittipakqlar bilənmə ittipaklıxixtin, pütün məmlikət həlkini küqi barlar küq qikiridiqan, puli barlar pul qikiridiqan, қorali barlar қoral qikiridiqan, bilimi barlar bilim qikiridiqan қılıp, birmu wətənpərvər Zhongguolukni Yapon jahan'gırligigə karxi səpning sırtida қaldurmaslıqtın ibarət. Bu-partiyimizning əng kəng milli birliksəp celüesining zongluxiəni. Muxundak luxiən boyiqə ix kərgəndila, pütün məmlikət həlkining küqini pütün məmlikət həlkining omumi düxminigə: Yapon jahan'gırligi həm wətən satkuq Jiang Jieshiqə takabil turuxka səpərvər kılalaymız. Zhongguoning ixqilar sinipi wə dihanlıri-helimu Zhongguo inkilawining tüp hərkətləndürgüq küqi. Kəng uxxak burzuaziyə ammisi, inkilawiy ziyalilar milli inkilaptiki əng ixənqlik ittipakqi. Ixqilar, dihanlar wə uxxak burzuaziyinin mustəhkəm ittipakı Yapon jahan'gırligini həm wətən hainlirini, wətən satkuqlarnı yengidiqan tüp küq. Bir kisim milli burzuaziyə wə jünfalar, yər inkilawiqa wə қızıl hakimiyətkə қoxulmaydiqanlıqidin kət'i nəzər, Yapon jahan'gırligigə karxi həm wətən hainliroqə, wətən satkuqlarqa karxi kürəxkə həyri-hahlıq bildürsə, yaki yahxi niyət bilən bitərəp tursa, yaki bu kürəxkə biwastə katnaxsa, bu Yapon jahan'gırligigə karxi səpning kengiyixi üqün paydilik. Qunki bu ularni omumi əksil'inkilawiy küqlərdin ajritip, omumi inkilawiy küqlərni kengəytidu,

Bu məksətkə yetix üçün, partiyimiz hər hil muwapiq usul wə xəkillərni kollinip, bu küqlərning Yapon jahan'gırligigə karxi səpkə ettükini kolqa kəltürüxi kerək. Bularla əməs, pomixxiklər sinipi wə məybənlər sinipi lagirimu toluk birlikə kəlmigən, Zhongguo ilgiri birmunqə jahan'gırlarning əzara talixixida kal-qanlıqı natijisidə, Zhongguoda hərkəysi əllər jahan'gırlırıqə bekiniñiqan; əzara talixidioqan wətən satkuq guruhlar pəyda boldi wə ular otturisida ziddiyət həm tokunuxlar bolup turdi, partiyimiz birmunqə qarılerni kollinip, bəzi eksil'inkilawiy küqlərni waktingə Yapon jahan'gırligigə karxi səpkə aktip karxi turmaydiqan orunda turquzuxi lazı. Yapon jahan'gırligidin baxka jahan'gırlarqa karitiliñiqan celüemu xundak. Partiyimiz pütün Zhongguo həlkining küqini pütün Zhongguo həlkining omumi dükminigə karxi turuxka közöqiqan, ittipaklaxturoqan wə təxkilligən qəođa, Yapon jahan'gırligigə karxi birliksep iqidiki barlıq təwrinix, murəssəlixix, təslim bolux wə asılık əkilix həhixləri bilən ikkilənməstin kət'i kürəx kilixi lazı. Zhongguo həlkining Yapon jahan'gırligigə karxi hərkətiñə buzoqunqılık saloqularning həmmisi wətən hainliri, wətən satkuqlar, həmmə kixi közöqilip ularoqa karxi turuxi lazı. Gongchəndang Yapon jahan'gırligigə karxi həm wətən hainliri-qə. wətən satkuqlarоja karxi üzül-kesil wə toqra sez-hərkətləri arkılık. Yapon jahan'gırligigə karxi səptiki rəhbərlik hökükini kolqa kəltürüxi kerək. Yapon jahan'gırligigə karxi hərkətmü pəkət gongchəndangning rəhbərliyi astidila üzül-kesil ojilibigə erixələydu. Yapon jahan'gırligigə karxi urux kiliwatkan kəng həlk ammisining asasiy mənpəətiğə dair təlepərini (dihanlarning yər təliwini, ixqilar, əskərlər, kəmbəqəllər wə ziyalilarning turmux məixitini yahxilax təliwini) qandurux lazı. Ularning təlepərini qandurqandila, andin tehimu kəng ammini Yapon jahan'gırligigə karxi zhendiqa kədəm köyuxka səpərəvrə kılıqli bolidu, andin Yapon jahan'gırligigə karxi hərkətni uzak dawam-hixalaydiqan kılıqli bolidu, andin hərkətni üzül-kesil ojilibigə elip barəqli bolidu. Pəkət xundak kılıqandila, partiyimizning Yapon jahan'gırligigə karxi uruxtiki rəhbərlik hökükini kolqa

kəltürgili bolidu." «Yapon jahən'gırligigə karxi turuxning celüesi toqrisida» digən əsərgə karalsun.

④ Kızıl armiyining 1936-yil 5-ayning 5-küni Nənjing həkumətidin uruxni tohtitip sülhigə kelix, birlikdə Yapon baskunqılıriqa karxi turuxni tələp kılqan omumi diənbaosıqa karalsun. Bu diənbaoning toluk tekisti təwəndikiqə: "Nənjing guomin-zhengfu hərbi weyyüənhuyiqa, barlıq dengiz, kurukluk wə hawa armiyilirigə, pütün məmlikitimizdiki partiyilərgə, guruqlarоqa, jamaət təxkilatlıriqa, gezithanilarоqa, wətini munkərz bolqan kul boluxni halimaydiqan barlıq əkerindaxlarоqa: Zhongguo kızıl armiyisi inkilawiy hərbi weyyüənhuyi təxkil kılqan Zhongguo həlk kızıl armiyisining Yapon baskunqılıriqa karxi xiənfengjünı Huanghedin etüp xərkəx yürüx kılqandin buyan, barənla yeridə əqəlibə əzəzinip, pütün məmlikitimizning əqlixiqə erixti. Lekin Yapon baskunqılıriqa karxi xiənfengjün Datong-Puzhou təmür-yolini ixqal kılıp, xərkətə Hebey elkisigə berip Yapon jahən'gırligi bilən biwastə urux kilişkə paal hazırlınıwatkan qaoğda, Jiang Jieshi Şənxi elkisigə 10 shidin oxuk əskiriy kūqını kirgüzüp, Yən Xishən bilən birlikdə kızıl armiyini Yapon baskunqılıriqa karxi turuxkə ketiwatkan yolidin tosti həmdə Zhang Xueliang bilən Yang Huchengə wə ximaliy Şənxidiki əxunlıriqa Şənxi-Gənsu kızıl rayoniqa besip kirip, bizning Yapon baskunqılıriqa karxi arkə sepimizni parakəndə kiliş toqrisida buyruk bərdi. Zhongguo həlk kızıl armiyisining Yapon baskunqılıriqa karxi xiənfengjünı əslidə, Yapon baskunqılıriqa karxi biwastə urux kiliş məksidigə yetix əqün, əzlirinin Yapon baskunqılıriqa karxi turuxkə baridiqan yolini toşkan Jiang Jieshi budüylərini pütün kūqını tolap yokitixi kerək idi. Lekin kızıl armiya inkilawiy hərbi weyyüənhuyi əyta-əyta oylinip, xundak karaxkə kəldiki, wətinimizning bəxiqə apət qüxkən həzirki pəyyttə, ikki tərəp jəng kilişip kalsa, kimning yengix-yengilixidin kət'i nəzər, Zhongguoning delet mudapiə kūqığə ziyan yetidi, buni Yapon jahən'gırlığı alkixlaydu. Uning üstigə, Jiang Jieshi, Yən Xishənlərning budüyləri iqidə iqliki uruxni tohtitip, birlikdə Yapon baskunqılıriqa karxi turuxni halaydiqan birmunqə wətən-

pərvər hərbilər bar, ularning hazırlıq wağıtta Jiang Jieshi bilən Yen Xishənning buyruqını kabul kılıp, kızıl armiyini Yapon baskunqılıriqa karxi turuxka ketiwatkan yolidin toşkanlıqı, həkikətən, ularning eż wijdaniqası hilap kelidiqan hərkət. Xu səwəptin, kızıl armiyə inkilawiy hərbi weyyüənhuyi dəlet mudapiə kūqını saklap kəlip, tezdir Yapon baskunqılıriqa karxi urux elip berixka asan bolsun üçün, hər ketim wətəndaxlarqa jakalap kəlgən iqliki uruxni tohititip, birlikdə Yapon baskunqılıriqa karxi turux təxəbbusini kət'i əməlgə axurux üçün, Jiang Jieshi ning wə uning kol astidiki wətənpərvər hərbilərning toluk oyoqinxını qapsanlitix üçün, Sənxi elkisidə birmunqə qəlibilər kazanqanlıqıqa karimay, həlkəning Yapon baskunqılıriqa karxi xiənfengjühunu Huanghening qərbəyi kırqılıqıqa qekindürdi. Muxu hərkət arkilik Nənjing həkümítigə, pütün məmlikətiki dengiz, ərəvənlilik wə əhəmiyyətini kərsətti, uruxni tohititip Yapon baskunqılıriqa karxi turux məksidigə yetix üçün, biz Yapon baskunqılıriqa karxi kızıl armiyigə hujum kiliwatkan barlıq əorallıq əoxunlar bilən bir ay iqidə uruxni tohititip, sülhigə kelixni halaymiz. Kızıl armiyə inkilawiy hərbi weyyüənhuyi Nənjing həkümítining tərkividiki janaplarqa xuni alahidə jiddilik bilən təklip kilişti, wətən munkərz bolux-nəsil ərəvənlilik alındıda turoqan jiddi pəytə, tez wə toluk ongxılıp, ‘Aka-ukilar eż iqidə urux-jidəl kilixsimu, taxki tajawuzqası birlikdə karxi turidu’ digən roh bilən, pütün məmlikət mikyasida, aldi bilən Shənxi, Gənsu, Sənxiyerdə iqliki uruxni tohitixinglər kerek, ikki tərəp wəkil əwətip, Yapon baskunqılıriqa karxi turux-munkərzliktin kutuluxning konkirit qarılırı üstidə məslihətləşmə lazımdır. Bu—janabinglər üçünla bəht bolup kalmastın, bəlki millət wə dəlet üçünmu həkikətən bəht. Əger huxunglarnı tapmay, hataliqinglarda qing turup, wətən haini, wətən satkışqı boluxni halisanglar, u haldə, janabinglarning həkümranlıqı jəzmən üzül-kesil bitqit bolidu, jəzmən pütün məmlikət həlki təripidin qerüp taxlinidu wə guman qılınidu. ‘Kəpənək qaqıxiqası uqrıqan aqrimay olər’ digən sez bar, yənə: ‘Jallat ənənəlik əliqini taxlısa, dərhal əwliya bolidu’ digən sezmu bar,

janabinglarning qongkur oylinip kərtüxünglarnı ümit kiliimiz. Kızıl armiye inkilawiy hərbi weyyüənhuyi pütün məmlikətiki wətinini munkərz bolqan kul boluxni halimaydiqan jamaət təxkilatlini, partiyə-guruqlarnı, həlkələrni uruxni tohtitip sülhigə kelix, birlikdə Yapon baskunqılıriqa karxi turux təxəbbusimizni kollap kuwwətləxkə, iqliki uruxni tohtitixni aloqa sürüx jəmiyatlıri kurup, wəkillər əwətip, ikki tərəpning urux otini tohtitixiqa, bu təxəbbusning toluk əməlgə exixiqa həydəkqılık kılıx wə nazarət kılıxka qakiridu."

⑤ «Jiang Jieshining bayanati toqrisida bayanat»ning ⑦ izahı-qası karalsun.

⑥ Zhonggong zhongyang zhengzhijüsining 1935-yil 12-ayda etküzülgən yığını makulliqan «Həzirki siyasi wəziyyət wə partiyanın wəzipisi toqrisida karar»da wə yoldax Mao Zedongning «Yapon jahan'gırligə karxi turuxning celüesi toqrisida» digən dokladida həlk jumhuriyiti xoari otturiqa koyulqan idi. Keyin, əhwalning ehtiyajıqa karap, partiyimiz Jiang Jieshini Yapon baskunqılıriqa karxi turuxka möjbür kılıx siyasitini kollandi, həlk jumhuriyiti xoarining Jiang Jieshi guruhi təripidin kobul kılınmayıdiqanlıqını hesapka elip, 1936-yil 8-ayda guomindangqa əwətkən hetidə demokratik jumhuriyət xoarını kollandi. Buning kəynidinla yənə xu yili 9-ayda dangzhongyang qıkarəqan «Yapon baskunqılıriqa karxi turux-munkərzliktin kutulux hərkitining yengi wəziyyəti wə demokratik jumhuriyət toqrisida karar»da demokratik jumhuriyət xoari konkirit qüxəndürüldü. İkki xoar xəkil jəhəttin ohxax bolmisimu, lekin mahiyət jəhəttin bir idi. Təwəndə dangzhongyangning 1936-yil 9-aydiki kararının demokratik jumhuriyət məsilisi toqrisidiki ikki belümini kərsitip etimiz: «Zhongyang xundak karayduki, həzirki wəziyyətə demokratik jumhuriyət kurux xoarını otturiqa koyuxning zərəriyiti bar, qunki bu—Yapon baskunqılıriqa karxi barlıq küqlər bilən ittipaklıxip Zhongguo ziminining pütünlüğini saklavaxning wə Zhongguo həlkining wətinini munkərz bolup nəсли kuryudıqan pəjəlik apətkə uqrıxining aldını elixning əng yahxi usuli, xuningdək kəng həlkning demokratiya təliwidin kelip qıkkən əng

muwapiq birlikseп xoari. Demokratik jumhuriyət—bir beлek zimindiki ixqi-dihan demokratiyisi diktaturisi tütümigə kariqanda rayon jehəttin tehimu omumlaxkan demokratiyə, pütün Zhongguoning asasiy rayonidiki guomindangning bir partiye diktatursiqa kariqanda zor dərijide aloqə başkan siyasi tütüm, xunga u Yapon baskunqiliriqa karxi uruxni omumyüzük kozqaxka wə üzül-kesil qəlibə kazanduruxka tehimu kapalat berələydi. Xuning bilən bille, demokratik jumhuriyət pütün Zhongguodiki əng kəng həlk ammisini siyasi hayatka katnaxturup, ularning ang səwiysi-sini wə təxkiliy küqlirini estürüt bilənla կalmastın, bəlki Zhongguo puroletariyati wə uning rəhbiri bolqan gongchəndangi kəlgüsidi ki sotsiyalizimning qəlibisi üçün kürəx kilixta əkin hərkət kiliх səhnisi bilənmu təminliyələydi. Xunga, Zhongguo gongchəndangi demokratik jumhuriyət hərkitini aktip kollap kuwwətləydiqanlıqını jakalaydu. Yənə jakalayduki, demokratik jumhuriyət pütün Zhongguo boyiqə kurulup, omumi saylam asasida guohuy qakırıloqna qoqda, kızıl rayonlar dərhal uning bir tərkiyi kismi bolup kalıdu, kızıl rayonlarning həlkə wəkil saylap guohuyqə katnaxturudu wə kızıl rayonlardımı xuningqə ohxax demokratik tütümni əməlgə koyidu." "Zhongyang təkitləp kərsituduki, pütün Zhongguo həlkining Yapon baskunqiliriqa karxi turux-munkərzliktin kutulux hərkitini dawamlıq ənat yayduroqan, hərkəysi partiyilər, hərkəysi guruhlar, hərkəysi sahədikilər wə hərkəysi koxunlarning Yapon baskunqiliriqa karxi milli birləşəpni kengəytkən, Zhongguo gongchəndangining milli birliksəptiki siyasi rəhbərlik rolini küqəytkən, kızıl hakimiyyət wə kızıl armiyini intayın zor dərijide mustəhkəmligəndila, igitlik hüquknı yokitip wətən'gə hakarət kəltüridiğən wə milli birliksəpning küqini ajizlaxturidiğən barlıq sez-hərkətlər bilən kət'i kürəx elip barqandila, andin guomindang Nənjing həkumitini Yapon baskunqiliriqa karxi turux yoliqə mengixkə hərkətləndürləyimiz, andin demokratik jumhuriyətning əməlgə exixiqa aldinkı xərt hazırlıyalaymiz. Uzakqə sozulidiğən muxəkkətlik kürəx elip berilməy turup, pütün Zhongguo həlkə կozqitilməy wə inkilap erliməy turup, demokratik jumhuriyətning əməlgə exixi mümkin

əməs. Zhongguo gongchəndangi demokratik jumhuriyət üçün kürəx kılıx jəryanıda bu demokratik jumhuriyətni partiyimiz otturiqə koyqan Yapon baskunqılıriqə karxi turux-wətənni kutkuzuxning 10 maddilik ganglingini əməlgə axuruxtin tartip, taki Zhongguo burzua demokratik inkilawining tüp wəzipilirini üzül-kesil orunlaxka kədər ilgiriləydiqən kılıx lazım."

⑦ Bu dienbao 1937- yil 2-ayning 10- künü berilgən idi, tekisti təwəndikiqə: "Zhongguo guomindangi zhongyangining 3- omumyiqlinidiki əpəndilərgə: Xi'ən wəkəsinin teq yol bilən həl kılınqanlıqını pütün məmlikət hoxallık bilən təbrikləydu, xuningdin baxlap teqlik, birlik, ittipaklıq, taxki düxmənning tajawuziqa karxi turux fangzhenini əməlgə axuruxning imkaniyiti tuquldı, bu, həkikətən, dələt wə millət üçün bəht. Yapon karakqılıri qaljirlixiwatkan, Zhonghua millitining hayatı-mamati kıl üstidə turqan bugünkü kündə, partiyimiz partiyənglər zhongyangining 3- omumyiqlinidin muxu fangzhenə asasən təwəndikilərni dələt siyaseti kılıp bəlgiləxni qongkur ümit kılıdu: (1) barlık iqliki uruxlarnı tohititip, dələtning küqini tolap, birlikdə taxki düxmən'gə karxi turux; (2) sez, yiçin etküzük, təxkilatlarqa uyuxux ərkinliklirigə kapalət berix, barlık siyasi məhbuslarnı azat kılıx; (3) hərkaysı partiyilər, hərkaysı guruhlar, hərkaysı sahələr wə hərkaysı koxunlar wəkillər yiçinini qakırıp, pütün məmlikətətiki ixtisaslıq kixilərni tolap, birlikdə wətənni kutkuzux; (4) Yapon baskunqılıriqə karxi uruxning barlık təyyarlıq hizmətlirini qapsan orunlax; (5) həlkəning turmuxini yahxilax. Əgər partiyənglər zhongyangining 3- omumyiqlini bularni kət'i wə kəskin türdə dələt siyaseti kılıp bəlgiləydiqən bolsa, partiyimiz ittipaklıxip taxki düxmənning tajawuziqa karxi turuxka bolqan səmimiyyitini kərsitix üçün, partiyənglər zhongyangining 3- omumyiqliniqa təwəndiki kapalətni berixni halaydu: (1) guominzhengfuni aqdurup taxlaydiqən korallıq kozojılang fangzhenining ijra kilinixini pütün məmlikət dairisidə tohititix; (2) ixqi-dihan demokratik həkumitining namini Zhonghua min'guo alahidə rayon həkumitigə, kızıl armiyining namini həlk inkilawiy armiyisigə eżgərtip, ularnı Nənjing mərkəziy həkumiti wə hərbi weyyüənhuyining biwastə yetəkqılıgidə

bolidioqan kiliç; (3) alahidə rayon həkumitigə təwə jaylarda omumi saylam asasidiki üzül-kesil demokratik tütümni əməlgə koyux; (4) pomixxiklarning yərlirini musadire kiliç siyasetining ijrə əlininini tohtitip, Yapon baskunqılıriqa karxi milli birliksəpning ortak ganglingini kət'i ijrə kiliç."

⑧ 1936-yıl 11- wə 12-aylarda Shanghəydiki Yaponiyə yip igirix zawutliri wə Zhongguo yip igirix zawutliri bolup jəmi 26 zawutning 45 mingdin oxuk ixqisi kəng keləmdə ix taxlidi. 12-ayda Qingdaodiki Yaponiyə yip igirix zawutlirinin ixqilirimu Shanghey ixqiliriqa awaz koxup omumi ix taxlidi. Shanghey ixqiliri qəlibə kazandi, 11-aydin baxlap ix həkki 5 pirsənt axuruldi, zawut igilirinin ixqilarnı səwəpsiz ixtin boxitixiqa, ixqilarnı urux-tillixiqa yol koyulmaydiqan boldi. Qingdao ixqiliri Yaponiyə dengiz armiyisi ləzəhdəyi təripidin basturuldu.

⑨ 1933-yili Yapon ərəkəlili Shənhəyguənni besiwellip, Huabeyqa kirgəndin keyin bolupmu 1935-yıldiki *(He Yingqin-Meyjin Meyzhilang keliximi)* din keyin, Ən'gliyə, Amerika jahangirligining Huabey wə Huazhongdiki mənpəətləri Yapon jahangirligining biwastə zərbisigə uqriddi, xunga Ən'gliyə wə Amerika Yaponiyigə tutkan pozitsiyilirini ezbərtixkə baxladı həmdə Jiang Jieshi həkumitining Yaponiyigə tutkan siyasetigə təsir kərsətti. 1936-yili Xi'ən wəkəsi waktida Ən'gliyə əzining Zhongguodiki mənpəətigə paydisiz bolqan Yaponiyining tələplirini rət kilişni kuvvətleydiqanlıqını bildürdi, hətta Jiang Jieshi həkumiti Zhongguo həlkəjə dawamlik həkumranlık kılalaydiqanla bolsa, Yaponiyining tajawuzqılık siyasetigə zərbə berix üçün "gongchəndəng bilən məlum xəkildə birlixix" kə bolidioqanlıqını bildürdi.

⑩ Guangxi jümfalırı Li Zongren, Bəy Chongxi, Guangdong jümfasi Chen Jitang qatarlıklar 1936-yıl 6-ayda "Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzux" xoarını bana kılıp, birlikip Jiang Jieshiqa karxi turdi. Xu yili 8-ayda bu wəkəni Jiang Jieshi beluwetix wə aldax wastilirini kollinip bitqit kıldı.

⑪ 1936-yıl 8-ayda Yaponiyə koxunları wə körqək koxunlar Suyyüşən elkisigə tajawuz kiliçka baxladı. 11-ayda, Suyyüşəndə turuxluk Zhongguo koxunları karxılık kərsətti, pütün məmlikət,

həlkى Suyyūen'gə yardım berix hərkitini elip bardı.

⑫ 1935- yıldiki «He Yingqin-Meyjin Meyzhilang keliximi» din keyin, Zhongguo həlkining Yapon baskunqılıriqa karxi turux dolğunining besimi bilən, Ən'gliyə, Amerika jahan'girligining Yaponiyiga қaratkan siyasetining bir қadər kattik bolqanlıqining təsiri bilən, Nənjing guomindang hökümiti Yaponiyiga karita bir қadər kattik pozitsiya tutti. 1936- yil 9- aydın 12-ayçıqə bolqan tənpəndə guomindang hökümiti arkıqa tartix qarısını kollinip, tənpənni nətijisiz tohititip koydi.

⑬ Bu Xi'an wəkəsi teq yol bilən həl bolqandan keyin, guomindang zhongyangining 1937- yil 2-ayning 15- künü Nənjingda etküzən bir yiqinini kərsitudu.

⑭ A Q-Zhongguoning uluk yazuqisi Luxünning «A Q ning həkiki tərjimiḥali» digən məxhur hökayisidiki bax kehriman. Luxün bu kehriman arkılık eziqə ezi təselli berixkə adətlən'gən wə hərkəndək xaraitta ezzini qəlibə kazanquqi yəni "məniwi qəlibə" kazanquqi dəp hesaplaydiqan bir hil tipni təswirləydi.

⑮ Bu yerdə eytilqan Sun Zhongshənning sənminzhuyisi uning dunyakarixi yaki nəziriyyə tixisini kərsətməydu, bəlkı u otturiqa koyovan milli məsila, həlk höküki məsilisi wə həlk turmuxi məsilisi toqrisidiki pirinsip wə ganglingni kərsitudu. Kommunistlar burzua demokratik inkilap baskuqida Sun Zhongshənning ganglingining tüp təripiga koxulqan wə uning bilən həmkar laxşan idi, lekin u wəkillik kılqan burzuaziyə wə uxxak burzuaziyə dunyakarixiqa yaki nəziriyyə tixisigə koxulmidi. Dunyakarax yaki nəziriyyə tixisi jəhəttə, milli məsılə yaki baxka məsililər toqrisidiki nəziriyyi kezkaraxlar jəhəttə Zhongguo purolətariyatining xiənfendüyi bolqan kommunistlar Sun Zhongshəndin pütünləy pərklinidu. Yoldax Mao Zedongning «Yengi demokratizim həkkidə» digən əsirigə karalsun.

⑯ Guomindang 1924- yili Sun Zhongshən təripidin ezbərtip kurulqandan keyin, hərkəysi siniplarning inkilawiy ittipakıqa aylandı, Zhongguo kommunistliri u qəqda guomindangoja xəhsilətərləri bilən kırğın idi. Guomindang 1927- yili inkilapka asılık kılqandan keyin, pütün məmlikətning hərkəysi jaylırida

gongchəndang əzalirini wə guomindang iqidiki Sun Zhongshenning üq qong siyasetini həkikî himayə kılıdiqan birmunqə solqıllarnı kirdi, guomindang buni “partiyini tazilax hərkiti” dəp atidi. Xuningdin baxlap guomindang qong pomixxik, qong burzuaziyining əksil’inkilawiy partiyisigə aylinip kaldi.

⑯ Bu yerde 1927- yilning birinci yerimida dangzhongyangning jihuyzhuyilik rəhbərliyi pəyda kılınan əhwal kezdə tutulidu.

MILYONLIOIAN AMMINI YAPON BASKUNQILIRIOIA ҚARXI MILLI BIRLIKSƏPKƏ ҚATNAXTURUX ÜQÜN KÜRİXƏYLI*

(1937- yil 5- ayning 7- kуни)

Yoldaxlar! Mening dokladimoqa—«Zhongguo gongchendangining Yapon baskunqilirioja karxi turux dəwridiki wəzipiliri»gə bu birnəqqə kūnlük muzakirə arkilik, ayrim yoldaxlarning baxkıqə pikir koyqanlıqını hesapka almiqanda, kəpqilik қoxulidioqanlıqını bildürdi. Ayrim yoldaxlarning bu baxkıqə pikirliri heli mohim haraktırda bolqanlıktın, mən əz hulasəmdə awal muxu pikirlər üstidə muhakimə yürgütüp, andin baxka məsililər üstidə tohtilimən.

Teqlik Məsilisi

Partiyimizning iqliki teqlik üçün kürəx kılıp keliwatkiniqə ikki yılqə wakit bolup қaldi. Guomin-

* Bu — yoldax Mao Zedong Zhongguo gongchendangining 1937- yil 5- ayda qəkirilən məmlikətlik wəkillər yığınında qıkarlıq hulasə.

dang zhongyangining 3-omumyiqinidin keyin, biz, teqlik koloqa kəldi, "teqlikni koloqa kəltürük" baskuqı etüp kətti, yengi wəzipə "teqlikni mustəhkəmləx"tin ibarət, digən iduk həmdə buning "demokratiyini koloqa kəltürük" bilən əzara baqlinixlik ikənləgini—teqlikning demokratiyini koloqa kəltürük bilən mustəhkəmlinidioqanlıqını kərsitip etkən iduk. Bizning bu pikrimiz, birnəqqə yoldaxning eytixiqə, iz besip turalmasmix. Ularning hulasisi qoqum buning əksiqə bolğan yaki ikkisining otturisida təwrinip turidiqan huləsə bolidu. Qünki ular: "Yaponiyə qekindi^①, Nənjing tehimu ikkilinip қaldı, milli ziddiyət təwənləp, iqliki ziddiyət ərləwatidu" diyixi-watidu. Bundak məlqər boyiqə bolğanda, əlwəttə, yengi baskuq wə yengi wəzipə üstidə sez aqkili bolmayıdu, əhwal kona baskuqka kaytip ketidu, yaki uningdinmu bəttər bolidu. Bundak pikir, meningqə, toqra əməs.

Bizning, teqlik koloqa kəldi, diginimiz, teqlik mustəhkəmləndi, digənlik əməs, əksiqə, biz uni, mustəhkəm əməs, dəwatımız. Teqlikning əməlgə exixi bilən teqlikning mustəhkəmlinixi ikki ix. Tarix waktinqə arkıqə kaytixi mümkün, teqlik onguxsizliklərə uqrıxi mümkün, buning səwiwi—Yapon jahan'girligi həm wətən hainliri, Yaponpərəslərning məwjuṭ bolup turoqanlıqı. Lekin Xi'en wəkəsidin keyin teqlikning əməlgə axkanlıqı pakit, bu əhwal nuroqun tərəplər (Yaponiyining hujum kılıxtın ibarət tüp

fangzheni, Sovet ittipaki wə Ən'gliyə. Amerika. Fransiyilərning teqlikni kollap ķuwwətligənligi, Zhongguo həlkining kistiqanlıqı, gongchəndangning Xi'ən wəkəsidiki teqlik fangzheni wə ikki hakimiyət düxmənlilikxni tohtitix siyasiti, burzuaziyining parqilanqanlıqı, guomindangning parqilanqanlıqı wə baxkilar) din wujutka kəlgən bolup, Jiang Jieshining bir əzi bəlgiliyəlməydu wə aqduruwetəlməydu. Teqlikni aqduruwetix üçün uningoja nuroqun tərəplərdiki küqlər bilən urux kilixka bəlki Yapon jahan'gırligigə wə Yaponpərəslərgə yekinlikxka toqra kelidu, xundak kılqandila, buni wujutka qikiraydu. Xuningda gəp yokki, Yapon jahan'gırlığı wə Yaponpərəslər helimu Zhongguoni dawamlik iqliki urux kilduruxka urunuwatidu. Teqlikning mustəhkəmlənməywatkənlioqining səwiwi dəl ənə xu. Bundak əhwalda, bizning hulasımız “iqliki uruxni tohtitix” yaki “teqlikni koloqa kəltürük”tin ibarət kona xoarqa kaytix əməs, bəlki bir kədəm ilgiriləp, “demokratiyini koloqa kəltürük”tin ibarət yengi xoarni otturioqa қoyux, pəkət muxundak kılqandila, teqlikni mustəhkəmligili bolidu wə muxundak bolqandila, Yapon baskunqılırioqa karxi uruxni əməlgə axuroqili bolidu. Nımə üçün “teqlikni mustəhkəmləx”, “demokratiyini koloqa kəltürük”, “Yapon baskunqılırioqa karxi uruxni əməlgə axurux”tin ibarət üq jəhət bir gəwdə bolğan xoarni otturioqa қoyımız? Bu, inkilawimizning qakını yənə bir kədəm aloqa

sürüx üqün, əhwalning aloja karap bir kədəm taxliximizə yol koyqanlıoji üqün. Əgər yengi baskuq wə yengi wəzipilər inkar kılinsa, guomindangning "burulux yasaxka baxlıqanlıoji" inkar kılinsa, xuningdək logikilik hulasimu bir yerim yildin buyan teqlikni kolqa kəltürük üqün kürəx kilip keliwatkan hərkəysi guruh küqlərning tirixqanlıklırının barlıq nətijilirini inkar kilmay կalmaydiqan bolsa, u halda, eşimiz kona orunda tohtap կelip, bir kədəmmu aloja basmiojan bolımız, halas.

Nimə üqün bu yoldaxlar bundak namuwapik məlqərni kılıxidu? Buning səwiwi xuki, ular wəziyətni küzitixtə tüp nuktini nəzərdə tutmay, bəlkı birmunqə kismən wə bir məzgillik hadisilər (Zuoteng diplomatiyisi, Suzhou sorioji^②, ix taxlaxning basturulqanlıoji, Dongbey koxunining xərkəkə yətkiwetilgənligi^③, Yang Huchengning qət'əlgə kətkənligi^④ wahakazalar)ni nəzərdə tutğan, buning bilən ularning aldida bir hirə kerünük xəkillən'gən. Biz, guomindang burulux yasaxka baxlıdi, dəymiz, lekin xuning bilən bir wakitta yənə, guomindang üzülkesil burulux yasiqini yok, dəymiz. Biz wə həlk yengidin tehimu kəp wə tehimu zor tirixqanlık kersətməy turup, guomindangning 10 yillik eksiyətqil siyasitidə üzül-kesil burulux boluxini təsəwwur kılıx mümkün əməs. "Sol"qıl dəp atılıdiqan birmunqə kixilər adəttə guomindangni kattık tilaydu, ular Xi'en wəkəsi waktida Jiang Jieshini

eltürüxni wə “Tongguəndin bəsüp etüx”^⑥ni təxəbbus kıldı, əmma teqlilikning əmdila əməlgə exip turuxıqə Suzhou soriqı wə xuningqə ohxax ixlar yüzbərsə, həyran қelixip: “Nimə üqün Jiang Jieshi yənə mundak kildi?” dəp soal koyuxti. Bu kixilər bilixi kerəkki, gongchəndang əzalirimu, Jiang Jieshimu əwliya əməs, xuningdək yəkkə-yiganə xəhslərmə əməs, bəlki hərkəysisi əz aldiqə bir partiyigə, bir sinipka mənsup kixilər. Gongchəndang inkilapni pəydin-pəy aloqa siljitim maharitigə igə, lekin pütün məmlikəttiki yaman ixlarnı bir ətigəndila pak-pakız süpürüp taxlax maharitigə igə əməs. Jiang Jieshi yaki guomindang əzlinining burulux yasixini baxlıdı, lekin pütün məmlikət həlkining tehimu zor tirixqanlıqı bolmay turup, ularning 10 yillik kir-kasmiqını bir ətigəndila pak-pakız yuyuwetixmu hərgiz mümkün əməs. Biz, hərkətning yenülüxi teqlikkə, demokratiyigə wə Yapon baskunqılıriqə karxi uruxka yüzləndi, dəymiz, lekin bu, tirixmay turup, iqki urux, hakim mutləklik wə karxılıq kərsətməsliktin ibarət kona zəhərlərni pak-pakız süpürüp taxlıqılı bolidu, digənlik əməs. Kona zəhərlər, kir-kasmaklar, inkilap jəryanidiki bəzi onguxsızlıklarnı xuningdək ehtimali boローン arkıqə kaytixlarnı pəkət kürəx kiloqan wə tirixkandıla tüzətkili bolidu, bəlki uzak muddət kürəx kilişkə wə tirixixkə toqra kelidu.

“Ular pütün niyiti bilən bizni wəyran kilmakqi.” Toqra, ular һaman bizni wəyran kilişkə urunidu,

mən bundak məlqərning toqrılıqını tamamən etirap kilişən, buni məlqərliməslik uhlap қaloqanlıq bolidu. Lekin gəp wəyran kilixning usulida əzgirix bolqan-bolmioqanlıqida. Meningqə, əzgirix boldi. Urx wə kiroinqilik siyasitidin islahatqılık wə aldamqılık siyasitigə əzgirix, kattık siyasəttin yumxak siyasətkə əzgirix, hərbi siyasəttin siyasi siyasətkə əzgirix boldi. Nime üqün bundak əzgirix boldi? Bizning burzuaziyidin ittipakqi izligənligi-mizgə ohxax, burzuaziyə bilən guomindangmu Yapon jahan'girligining aldida waktinqə puroletariyattın ittipakqi izliməy turalmidi. Məsilini küzitixtə muxu nuktini nəzərdə tutux kerək. Həlkərada Fransiyə həkumitining Sovet ittipakçıqa əqmənlik kilixtin Sovet ittipakçı bilən birlixix®kə əzgərgənligining daolisimu xundak. Bizning məmlikət iqidiki wəzipimizmu hərbi jəhəttin siyasi jəhətkə əzgərdi. Biz sükəst kiliçka wə hilə-mikir ixlitixkə muhtaj əməs, bizning məksidimiz burzuaziyə wə guomindang iqidiki Yapon baskunqılırioqa əkarxi turuxka hesdaxlıq əlidiqən barlıq kixilər bilən ittipaklixip, birlikdə Yapon jahan'girligini yengixtin ibarət.

Demokratiyə Məsilisi

“Demokratiyini təkitləx hata, pəkət Yapon baskunqılırioqa əkarxi turuxnilə təkitləx lazımlı; Yapon baskunqılırioqa əkarxi biwastə hərkət bolmayı turup,

demokratiyə hərkitining boluxi mümkün əməs; kəp-qılık kixilər demokratiyini əməs, Yapon baskun-qılırioqa karxi turuxnila tələp kildi, yənə bir ‘9-dikabir’ bolğan bolsa, toqra bolatti.”

Mən awal munu soallarnı sorap bakay: Ətkən bas-kuqta (1935-yildiki 9-dikabir hərkitidin guomindang zhongyangining 1937-yil 2-aydiki 3-omumyioqiniqə) kəp-qılık kixilər pəkət Yapon baskunqılırioqa karxi turuxnila tələp kilip, teqliknı tələp kilmidi, digili bolattimu? Ilgiri teqliknı təkitligənlilik hata bolğan-midi? Yapon baskunqılırioqa karxi biwastə hərkət bolmay turup, teqlik hərkitining boluxi mümkün əməsmu (Xi'ən wəkəsi wə guomindang zhongyangi-ning 3-omumyioqını dəl Suyyüəndiki Yapon baskun-qılırioqa karxi urux ayaklaxkandin keyin boldi, hazır Suyyüəndikidək Yapon baskunqılırioqa karxi uruxmu yok, “9-dikabir”mu yok)? Həmmigə məlum-ki, Yapon baskunqılırioqa karxi turux üçün teqlik kerək, teqlik bolmay turup, Yapon baskunqılırioqa karxi turqılı bolmayıdu, teqlik Yapon baskunqılırioqa karxi turuxning xərti. Yapon baskunqılırioqa karxi ətkən baskuqtiki barlıq biwastə həm wastilik hər-kətlərning (“9-dikabir”din guomindang zhongyangi-ning 3-omumyioqiniqə) həmmisi teqliknı koloqa kəltürüxni mərkəz kıldı, teqlik ətkən baskuqning mərkiziy halkisi boldi, Yapon baskunqılırioqa karxi hərkətning ətkən baskuqtiki əng mahiyətlik nərsisi boldi.

Yapon baskunqılırioqa karxi turux wəzipisi üçün demokratiyimu yengi baskuqta əng mahiyətlik nərsə, demokratiyə üçün digənlik Yapon baskunqılırioqa karxi turux üçün digənliktür. Yapon baskunqılırioqa karxi turux bilən teqlik, demokratiyə bilən teqlik bir birini xərt kiləndək, Yapon baskunqılırioqa karxi turux bilən demokratiyimu bir birini xərt kildid. Demokratiyə Yapon baskunqılırioqa karxi turuxning kapaliti, Yapon baskunqılırioqa karxi turux demokratiyə hərkitining rawajlinixi üçün paydilik xərt yaritip berələydi.

Yengi baskuqta Yapon jahan'girligigə karxi bir-munqə biwastə həm wastilik kürəxlərning boluxini ümit əlimiz wə bundak kürəxlər bolidu, bular Yapon baskunqılırioqa karxi uruxni aloja süridü, demokratiyə hərkitigimu qong yardəm beridü. Lekin tarih bizgə yükligən inkilap wəzipisidə mərkiziy wə mahiyətlik nərsə—demokratiyini koloja kəltürük. “Demokratiyə”, “demokratiyə” diyix-hata bolamdu? Meningqə, hata bolmaydu.

“Yaponiyə qekindi, Ən'gliyə bilən Yaponiyə murəssəlixixkə yüzləndi, Nənjing tehimu ikkilinip kaldi.” Bu—bir hil tarihiy tərəkkiyatning kanuniytini qüxənmigənliktin kelip qıkkən orunsız əndixə. Yaponiyə əger ez məmlikitidiki inkilap səwiwi bilən tüptin qekin'gən bolsa, buning Zhongguo inkilawioqa yardımı bolatti, bizning kütkinimizdək bolatti, dunya tajawuzqılık sepining gumran boluxining baxlinixi

bolatti, yənə əndixə kili xning nimə hajiti bar? Lekin əhwal zadi bundak əməs; Zuoteng diplomatiyisi—qong uruxning təyyarlıqı, qong urux bizning aldimizda turuptu. Ən'gliyining ikkilinx siyasiti nətijisiz bolup qikidu, halas, buni Ən'gliyə bilən Yaponiyining ohxax bolmioğan payda-ziyini bəlgililər. Nənjing əgər uzak muddət ikkilənsə, pütün məmlikət həlkining düxminigə aylinip қalidu, buningçə Nənjingning mənpəətimu yol koymaydu. Bir məzgillik qekinix hədisisi omumi tarix kanuniyitining ornini basalmayıdu. Xunga yengi baskuqni inkar kılqılı bolmayıdu, demokratiyə wəzipisining otturioğa қoyuluxinimu inkar kılqılı bolmayıdu. Uning üstigə, kandaklıki əhwalda bolsun, demokratiyə xoari muwapik keliweridu, demokratiyə Zhongguoluklar üçün kəmlik қiliduki, oxukluk kilmaydu, bu həmmigə ayan. Yənə kelip əmiliy əhwal oquk kərsəttiki, yengi baskuqni kərsitix wə demokratiyə wəzipisini otturioğa koyux Yapon baskunqilirioğa karxi uruxka bir kədəm yekinlaxkanlıq bolidu. Wəziyət ilgirilidi, uni arkıoşa tartmaslıq kerək.

“Nimə üçün guomindahuy təkitlinidu?” Qünki u pütün turmux bilən qetilixi ehtimal bolğan nərsə, qünki u—əksiyətqil hakim mutləkliktin demokratiyigə etüxning kewrügi, qünki u dələt mudapiə haraktirida bolğan nərsə, qünki u kanuniy nərsə. Xərkiy Hebey wə ximaliy Chaharni kayturuwelix, ətkəsqilikkə karxi turux, “iktisadiy həmdəmlik”kə

karxi turux wahakazalarning həmmisi, yoldaxlar otturiqə koyqandək, nahayiti toqra, lekin bu demokratiyə wəzipisigə wə guomindahuyqə qılqılıkmu zit kəlməydu, bu ikkisi dəl bir birini toluklaydu, lekin mərkiziy nərsə guomindahuy wə həlkərkinligi.

Adəttiki Yapon jahən'gırligigə karxi kürəx wə həlkə turmuxi üçün boloqan kürəxler demokratiyə hərkiti bilən maslixixi kerək, bu pütünləy toqra, bu toqrida həqkandak talax-tartixmu yok. Lekin hazırkı baskuqtiki mərkiziy wə mahiyətlik nərsə—demokratiyə wə ərkinlik.

Inkilapning Istikəbali Məsilisi

Birnəqqə yoldax bu məsilini otturiqə koydi, mən buningqə kiskila jawap berip etimən.

Əgər makala ikki kisimdin tüzüldiqan bolsa, uning birinci kismini yezip boloqandila, andin ikkinçi kismini yazoqlı bolidu. Demokratik inkilapka kət'i rəhbərlik kiliş sotsiyalizim qəlibisini kolqa kəltürünxning xərti. Biz sotsiyalizim üçün kürəx kilişimiz, bu—bizning hərkandak inkilawiy sənmin-zhuyiqidin pərklinidiqan yerimiz. Hazırkı tirixqanlıklar kəlgüsidiiki qong nixanoqa karitiloqan, bu qong nixanni yokitip koyquqlar gongchəndang əzasi hesaplanmaydu. Lekin bugünkü kündiki tirixqanlıknı boxaxturup koyquqlarmu gongchəndang əzasi

hesaplanmaydu.

Biz inkilapning burulux yasixi nəziriyisi^⑦ tərəpdarlırimiz, demokratik inkilapning sotsiyalizim tərəpkə buruluxini təxəbbus kılımız. Demokratik inkilapta birnəqqə tərəkkiyat baskuqi bolidu, bular demokratik jumhuriyət xoari astida bolidu. Burzuaziyə üstünlükni igəlləxtin puroletariyat üstünlükni igəlləxkə etüx—bu, kürəxning uzak bir jəryani, rəhbərlik hökükini koloqa kəltürüz jəryani, bu gong-chəndangning puroletariyatning ang səviyisi wə təxkillinix dərijisini əstürüxicə, dihanlarning wə xəhər uxxak burzuaziyisining ang səviyisi wə təxkillinix dərijisini əstürüxicə baqlıq.

Puroletariyatning mustəhkəm ittipakqisi dihanlar, uningdin kalsa, xəhər uxxak burzuaziyisi. Biz bilən rəhbərlik hökuki talaxkuqi—burzuaziyə.

Burzuaziyining arisaldilioqi wə üzül-kesilsizligini yengixtə ammining küqigə wə toqra siyasətkə tayinix kerək, undak kilmioqanda, əksiqə, burzuaziyə puroletariyatni yengidu.

Kan təkülməydiqan burulux bizning ümidimiz, biz buning üqün tirixiximiz kerək, buning nətijisi ammining küqining kandak boluxioqa baqlıq.

Biz inkilapning burulux yasixi nəziriyisi tərəpdarlırimiz, Trotskizimlik “üzlüsiz inkilap” nəziriyisi tərəpdarlırı^⑧ əməsmiz. Biz demokratik jumhuriyətning barlık zərür baskuqları arkılık sotsiyalizimoqa yetixni kuwwətləymiz. Biz կuyrukqılıkka karxi

turimiz, lekin təwəkkülqilikkimu wə aldirangoşluk kesiligidim karxi turimiz.

Burzuaziyining inkilapka қatnixixini wakitlik dəp burzuaziyini rət kiliş, burzuaziyining Yapon baskunqılıriqa karxi guruhi bilən birlixixni (yerim mustəmlilikdə) təslimqilik dəp kərsitix—Trotskizimlik mulahizə, biz buningə qoxulalmaymız. Bügünkü kündə burzuaziyining Yapon baskunqılıriqa karxi guruhi bilən birlixix—sotsiyalizimoja berixta mukər-rər etidiqan kəvrük.

Kadirlar Məsilisi

Uluk inkilapka yetəkqilik kiliş üqün uluk partiyə boluxi, nuroqun əng yahxi kadirlar boluxi lazım. 450 milyon ahaligə igə Zhongguoda, tarıhta misli kərülmigən uluk inkilapni elip bərixta, əgər rəhbərlik kılqıqlar tar ramkilik kiqik guruhtın ibarət bolup kalsa bolmayıdu, partiyə iqidə pəkət uxxak-qüxxək ixlər bilənla bolup ketip, omumi əhwalni pərk etəlməydiqan, yirakni kərəlməydiqan, əbəkili-yətsiz rəhbərlər wə kadirlarla bolsa, bumu bolmayıdu. Zhongguo gongchəndangi burundinla qong bir partiyə idi, əksiyətqilik dəwrə ziyanoja uqriqan bolsimu, yənilə qong bir partiyə bolup keliwərdi, uningda nuroqun yahxi rəhbərlər wə kadirlar bar, lekin bu tehi yetixməydu. Partiyimizning təxkilatları pütün məmlikətkə kengəytılıxi kerək, anglik türdə

tümənligən kadir yetixtürülüxi kerək, birnəqqə yüz əng yahxi amma rəhbərliri boluxi kerək. Bu kadirlar wə rəhbərlər Marksizim-Leninizimni bilixi, siyasi jəhəttin yıraklıni kəridioğan boluxi, hizmət əbəliyitigə igə boluxi, pidakarlık rohiqə bay boluxi, məsililərni mustəkil həl kilalaydiqan boluxi, kiyinqılıklar dawamida təwrənməsligi, millət üçün, sinip üçün, partiyə üçün sadakətlik bilən ixlixi kerək. Partiyimiz bu kixilərgə tayinip, partiyə əzaliri bilən wə amma bilən munasiwət baqlaydu, muxu kixilərning ammiqə bolqan küqlük rəhbərligigə tayinip, düxmənni yokitix məksidigə yetidi. Bu kixilər xəhsı mənpəətni kəzliməsligi, xəhsı kəhrimanlıq wə xəhrətpərəslik kılmaslıqı, horunluk wə passiplik kılmaslıqı, əzini qong tutuxtək məzhəpqiliktin hali boluxi kerək, ular xəhsı mənpəətkə berilməy, omumning mənpəətini kəzləydiqan milli wə sinipi kəhrimanlardın boluxi kerək, bular gongchəndang əzalirida, partiyining kadirlirida, partiyining rəhbərliridə boluxka tegixlik hislət wə istil. Bizning wapat bolqan birqanqə tümən partiyə əzalirimizning, birqanqə ming kadirlirimizning wə birqanqə on əng yahxi rəhbərlirimizning bizgə kaldurup kətkən rohimu ənə xu nərsilər. Biz xək-xübhisiz, bu nərsilərni üginip, əzimizni tehimu yahxıraq əzgərtiximiz, əzimizni tehimu yukuri inkilawiy səwiyyigə kətiriximiz kerək. Lekin bu tehi kupayə kilmaydu, biz bir wəzipə süpitidə pütün partiyə

wə pütün məmlikət boyiqə nuroqun yengi kadir wə rəhbərlərni tepiximiz lazim. Bizning inkilawımızı kadirlarqa tayinidu, huddi Stalin eytkandək: "Kadir həmmimi həl kılıdu."④

Partiyə İqidiki Demokratiyə Məsilisi

Ənə xu məksətkə yetix üçün partiyə iqidiki demokratiyə zərür. Partiyini küqlük kiliş üçün, partiyining demokratiyə-mərkəzləxtürəx tüzümini əməlgə koyux arkilik, pütün partiyining aktiplioqını əzəzojax kerək. Əksiyətqılık wə iqki urux dəwridə mərkəzləxtürəx tüzümi keprək ipadıləndi. Yengi dəwrde mərkəzləxtürəx tüzümi demokratiyə tüzümi bilən ziq bəqlinixi kerək. Demokratiyə tüzümini əməlgə koyux arkilik pütün partiyining aktiplioqını jarı kiliş lazim. Pütün partiyining aktiplioqını jarı kiliş arkilik kepligən kadirlarnı qenik turup qikix, məzhəpqılık idiyisining kalduklarını tügitix, pütün partiyini polattək mustəhkəm ittipaklaxturux lazim.

Yioqinning Ittipaklıoğı Wə Pütün Partiyining Ittipaklıoğı

Yioqin dawamida siyasi məsilihər üstidiki ohxax bolmioğan pikirlər qüxəndürəx arkilik birlikkə kəldi; zhongyangning luxiəni bilən ayrim yoldaxlar rəh-

bərligidiki qekinix luxiəni otturisidiki ilgiriki ihtiilaplarımı həl bolup kətti®, bu partiyimizning nahayiti mustəhkəm ittipak laxkanlıqını kərsitudu. Bundak ittipaklılıq nəwəttiki milli wə demokratik inkilapning əng mohim asası; qunki pəkət gongchəndangning ittipaklılıqı arkilikla pütün sinipning wə pütün millətning ittipaklılıqıqa erixkili bolidu, pəkət pütün sinipning wə pütün millətning ittipaklılıqı arkilikla düxmənni yengip, milli wə demokratik inkilap wəzipisini orunlıqlı bolidu.

Milyonliojan Ammini Yapon Baskunqılırioja Karxi Milli Birliksəpkə Katnaxturux Üqün Kürixəyli

Bizning toqra siyasi fangzhenimiz wə mustəhkəm ittipaklılıqımız milyonliojan ammini Yapon baskunqılırioja karxi milli birliksəpkə katnaxturuxni məksət kılıdu. Puroletariyat, dihanlar wə xəhər uxxaq burzuaziyisidin ibarət kəng amma otturisida təxwikat, tərəqibat wə təkkilat hizmətlirini elip beriximizə toqra kelidu. Burzuaziyining Yapon baskunqılırioja karxi guruhining biz bilən ittipak tüzüxi üqünmu bir kədəm ilgirililən halda hizmət elip beriximizə toqra kelidu. Partiyining fangzhenini ammining fangzheniqa aylandurux üçün, yənə bizning uzak muddət qing turup, egilməy-pükülməy, mislisiz japa-muxəkkətlərgə qidap, awariqılıktın

korkmay səwriqanlıq bilən tirixiximizə qətoraqa kelidu. Bundak tirixqanlıq bolmay turup, heqbir ixni wujutka qıqarəqlii bolmayıdu. Yapon baskunqılırioqa қarxi milli birliksəpning təxkil kılınxi, mustəhkəmlinixi wə uning wəzipisining orunlinixi, demokratik jumhuriyətning Zhongguoda wujutka kelixi ammini қoloqa kəltürük yolidiki tirixqanlioqımızdin kılqılıkmu ayrılip ketəlməydu. Əgər muxundak tirixqanlıq arkilik milyonlioqan ammini əz rəhbərligimiz astioqa tartalaydiqan bolsak, u əhalda, inkilap wəzipisini qapsan orunliyalaymır. Biz əz tirixqanlioqımız bilən qoçum Yapon jahən'girligini yokitimiz həmdə pütün milli azatlıq wə ijtimali azatlıknı əməlgə axurımız.

Izahlar

① Xi'en wəkəsidin keyin, Yapon jahən'girliri guomindang dairilirini xu qaçda Zhongguoda əməlgə exixka baxlıqan iqliki teqlilikni wə pəydin-pəy xəkilliniwatkan Yapon baskunqılırioqa қarxi milli birliksəpni buzuxka қozqaz üçün kerünüxtə waktinqə yumxak pozitsiya tuttu. 1936-yıl 12-ayda wə 1937-yıl 3-ayda, Yapon karakqılıri қorqak Iqki Mongqul aptonom həkəmitini kutritip, Nənjing guomindang həkümətini himaye kılıdıqanlıqı toqrisida ikki ketim omum diənbao tarkatkuzdi. Uning üstigə, Yaponiyə taxkı ixlar xiangi Zuoteng otturiqa qıkip Jiang Jieshini ezigə tartıp, Yaponiyining Zhongguo bilən bolqan ilgiriki munasiwitini eżgərtimiz, Zhongguoning birlikkə kelixigə wə güllinxigə yardım berimiz, dəp nəyrəngwazlık kıldı. Yənə bir tərəptin, Yaponiyə Zhongguoqa Eryü Qiənci қatarlıq maliyə zomigerliridin tərkip tapkan "iktisadiy təkxürük əmigi"ni əwətip,

Zhongguoning "hazırkı zaman dəlet təxkilini wujutka kəltürüxi" gə yardəmliximiz, dəp nəyrəngwazlıq kıldı. "Zuoteng diplomatiyisi" digən birnimə wə Yapon jaħan'girligining bundak sahta kerü-nüxliri bilən қaymukup қalojan bəzi kixilər eytkan "Yaponiyə qekindi" digən sez mana muxu bir pütün tajawuzqılık süikəstni kərsitudu.

② 1936-yıl 11-ayda guomindang həkumiti xu qaqda Shang-həydə Yapon baskunqılıriqa karxi turux-wətənni kutkuzux hərkətigə yetəkqılık kılqan rəhbərlərdin Shen Jünru qatarlıq 7 kixini koloja aldi, 1937-yıl 4-ayda guomindangning Suzhoudiki yüksək dərijilik fayüəninin jiənchaguəni Shen Jünrular üstdidin "xikayət" kıldı. Guomindang dairiliri barlıq wətənpərvərlik hərkətlərni "Min'guoqa ziyan yətküzdi" dəp ataydiqan ilgiriki əksiyətqil kona mukamini yənə dawamlaxturup, Shen Jünrularqa tangojan "jinayət" nimu "Min'guoqa ziyan yətküzdi" dəp atidi.

③ Xi'ən wəkəsidin ilgiri, Dongbey қoxuni Shənxi-Gənsu qəgrisida turqan bolup, ximaliy Shənxitidiki kızıl armiyə bilən biwastə uqrixip turatti, xunga kızıl armiyidin qongkur təsir elip, nətijidə Xi'ən wəkəsini қozqıqan idi. 1937-yıl 3-ayda guomindang əksiyətqiliri kızıl armiyə bilən Dongbey қoxunining munasiwitini üzük wə pursəttin paydilinip Dongbey қoxunining iğiqə belgünlilik selix üçün, Dongbey қoxuniqa xərkəqə yetkilip Henən wə Өnhuy əlkilirigə berix toqrisida kattık buyruk bərdi.

④ Yang Hucheng Xi'ən wəkəsini қozqıqan Xibeydiki hərbi rəhbərlərdin bolup, Zhang Xueliang bilən billə dang qıkarıqan idi, xu qaqda ular "Zhang-Yang" dəp atıllati. Zhang Xueliang Jiang Jieshini կoyup bərgəndin keyin, uni uzitip Nənjingqə billə barəqanda tutup kelindi. 1937-yıl 4-ayda Yang Huchengmu guomindang əksiyətqilirininin məjbur kılıxi bilən wəzipisini taxlap qət'elgə qıkip kətti. Yang Hucheng Yapon baskunqılıriqa karxi urux partlıqandin keyin məmlikətkə қaytip kelip, Yapon baskunqılıriqa karxi turux ixiqa katnaxmakçı bolqan idi, umu Jiang Jieshi təripidin uzak muddət կamat կoyuldu, 1949-yıl 9-ayda həlk jiefangjüni Chongqingqə kistap kəlgən qaqda, ahir jaza

lagirida eltürüldi.

⑤ Tongguən-Shənxi, Henən, Sənxi əlkilirining tutaxkan yeridiki möhim hərbi orun. Xi'ən wəkəsi waktida guomindangning budülyiri asasən Tongguənnin xərkidə turatti, u qoqda "sol"qıl dəp atılıdiqan bəzi kixilər (Zhang Guotao ulardin biri) "Tongguənni besüp etüx"ni yəni guomindang budüylirigə hujum kılıxni təxəbbus kıldı. Bundak təxəbbus dangzhongyangning Xi'ən wəkəsini teq yol bilən həl kılıx fangzheniqə zit idi.

⑥ Fransiyə jahən'gırlığı Rosiyə əktəbir inkilawidin keyin Sovet ittipakıqə eqmənlik kılıx siyasetini uzak muddət yürgüzüp kəldi. Əktəbir inkilawidin keyin uzak etməyla, Fransiyə hökümiti 14 dəletning 1918-yıldın 1920-yilqıqə Sovet ittipakıqə kılıqan korallıq mudahilisigə aktip katnaxtı, uning üstigə, bu qətimki mudahilə məqəlup bolqandanın keyinmə, Sovet ittipakını yitim kəlduruxtın ibarət əksiyətqıl siyasətni dawamlıq yürgüzdi. 1935-yl 5-ayqa kəlgəndə, Sovet ittipakının teqlik diplomatiyisining Fransiyə həlkə arisidiki təsiri, faxistlar Germaniyisining Fransiyigə salqan təhdidi arkısında Fransiyə andın Sovet ittipakı bilən əzara yardımlixix keliximi tüzdi. Lekin Fransiyə əksiyətqi hökümiti keyin bu xərtnamini sadıqlik bilən ijra kılındı.

⑦ Marks, En'gels. «Gongchəndang hitapnamisi»ning 4-kısmiqa, Lenin. «Demokratik inkilapta sotsiyal demokratlar partiyisiniŋ ikki celüesi»ning 12- wə 13- kisimliriqa, «Sovet ittipakı gongchəndangi (bolxewiklar partiyisi) tarixi kışkıqə kursı»ning 3-bap 3-bəlümigə əkarlsun.

⑧ Stalin. «Leninizim asaslari toqrisida»ning 3-kısmiqa, «Əktəbir inkilawi wə Rosiyə kommunistlirinin celüesi»ning 2-kısmiqa, «Leninizim məsililirigə dair»ning 3-kısmiqa əkarlsun.

⑨ 1935-yl 5-ayda Stalining kızıl armiya xüeyüəni okuqu-qılırinin məktəp püttürük murasimida sezligen nutkiqə əkarlsun. Əslı tekisti mundak: "İhtisaslık kixilər, kadirlar dunyadiki həmmə kimmətlik kapitallar işidə əng kimmətlik wə əng həl kılıqıq əhmiyyətkə işə kapital. Qüixinix kerəkki, bizning hazırlıq xaraitimizda 'Kadir həmmini həl kildi'."

⑩ Bu 1935-yıldın 1936-yilqıqə dangzhongyangning luxiəni

bilən Zhang Guotaoning qekinix luxiəni otturisida bolqan ihtilapni kərsitudu. «Yapon jahən'girligigə қарxi turuxning celüesi toqrisida»ning ② izahioqa қaralsun. Yoldax Mao Zedongning bu yerdə “ihtilaplar..... həl bolup kətti” digini қızıl armiyə 4-fangmiən-jünining zhongyang қızıl armiyisi bilən қoxulqanlıqını kərsitudu. Keyin Zhang Guotaoning partiyigə oquktin-oquk asılık kılıp, qüxkünlixip əksil'inkilapçı bolup kətkənlilikigə kəlsək, bu rəhbərlik luxiəni üstdidiki məsile əməs, bəlkı xəhsning asılık hərkəti, halas.

ƏMILIYƏT TOORISIDA*

Bilix Bilən Əmiliyətning Munasiwiti—
Bilmək Bilən Kilmakning Munasiwiti
Toorisida

(1937- yil 7- ay)

Markskiqə bolqan weywulun bilix məsilisini adəmning ijtimailiqidin, adəmning tarixiy tərəkkiyatidin ayrıloqan halda küzətti, xunga bilixning ijtimai əmiliyətkə bolqan bekindilik munasiwitini yəni bilixning ixləpqikirixka wə sinipy kürəxkə bolqan bekindilik munasiwitini qüxinəlmidi.

-
- * Partiyimiz iqidə bir kisim jiaotiaozhuyiqı yoldaxlar uzak wakitlarqıqə Zhongguo inkilawining təjribilirini rət kılıp, "Marksizim jiaotiao əməs, bəlki hərkətning қiblinamisi" digən həkikətni inkar kılıp kəldi wə pəkət Marksizim kitapliridiki ayrim sez-jümlilərni u yer, bu yerdin yuluvelip, kixilərni körkütüp kəldi. Yənə bir kisim təjribiqi yoldaxlar uzak wakitlarqıqə ezlirinинг parqə-purat təjribilirigə yepixiwelip, nəziriying inkilawiy əmiliyət üqün möhimliqini qüxənmidi, inkilapning omumi wəziyyitini kərmidi, gərqə ularmu japa-muxəkkət qekip ixligən bolsimus, lekin karqularqə ixlidi. Bu ikki hil yoldaxlardiki hata idiyilər bolupmu jiaotiaozhuyılık idiyə 1931—1934-yilları Zhongguo inkilawini nahayiti qong ziyanqa uqrattı,

Aldı bilən, Marksizimqilar, insanlarning ixləpqikirix paaliyiti—əng tüp əmiliyət paaliyiti, baxka həmmə paaliyətlərni bəlgiləydiqan nərsə, dəp karaydu. Adəmning bilixi, asasən, maddi ixləpqikirix paaliyitigə bekinoqan bolup, təbiət hadisilirini, təbiətning haraktirini, təbiətning ənənələrini, adəmning təbiət bilən bolqan munasiwitini pəydin-pəy qüxinix bilən, xundakla, ixləpqikirix paaliyiti arkilik, adəm bilən adəm otturisidiki muəyyən əzara munasiwətlərnimə türlik dərijidə pəydin-pəy bilix bilən əməlgə axidu. Bu bilimlərning heqkaysisini ixləpqikirix paaliyitidin ayrılip turup hasil kılqılı bolmayıdu. Sinipsiz jəmiyatə hər bir kixi jəmiyatning bir əzasi süpitidə, jəmiyatning baxka əzaliri bilən həmkarlixip, muəyyən ixləpqikirix munasiwətlərini ornitip, ixləpqikirix paaliyətləri bilən xuqullinidu, xuning bilən insanlarning maddi turmux məsilisini

jiaotiaozhuyiqilar bolsa Marksizim tonıqa oriniwelip, jik yoldaxlarnı կայμukturdi. Yoldax Mao Zedongning Əmiliyət toqrısida» digən bu əsiri partiya iqidiki jiaotiaozhuyi wə təjribiqiliktin bolupmu jiaotiaozhuyidin ibarət zhuguənzhuyilik hatalıklarnı Marksizimqə bilix nəziriysi nuktii-nəziri bilən pax kılıx məksididə yeziloqan idi. Əmiliyətkə sel karaydiqan jiaotiaozhuyidin ibarət zhuguənzhuyilikni pax kılıx möhim nukta kılınqanlıktın, bu əsərgə Əmiliyət toqrısida» dəp mawzu koyuloqan. Yoldax Mao Zedong muxu əsərdə bayan kılınoqan nuktii-nəzərlərni Yən'əndə Yapon baskunqılırioqa karxi hərbi-siyasi daxüdə leksiya kılıp okuqan idi.

həl kildi. Türük sinipiy jəmiyətlərdə bolsa hərkəysi siniplarqa mənsup jəmiyət əzaliri ohxax bolmioğan xəkillərdə müəyyən ixləpqikirix munasiwətlirini ornitip, ixləpqikirix paaliyətliri bilən xuqullinidu, xuning bilən insanlarning maddi turmux məsilisini həl kildi. Bundak ixləpqikirix paaliyətliri—adəmning bilixinin tərəkkiyatining tüp mənbəsi.

Adəmning ijtimai əmiliyiti ixləpqikirix paaliyitidin ibarət birlə xəkil bilən qəklinip kalmaydu, uning yənə sinipiy kürəx, siyasi hayat, pən wə sən'ət paaliyətlirigə ohxax baxka nuroqun xəkili-rimu bolidu, kiskisi, jəmiyəttiki əmiliy turmuxning barlik sahəlirigə ijtimai adəmlər katnaxkan bolidu. Xunga, adəmning bilixi adəm bilən adəm otturisidiki türük munasiwətlərni maddi hayattın taxkiri siyasi hayat wə mədini hayattinmu (maddi hayatka yekin baqlanoğan) ohxax bolmioğan dərijidə bilix bilən əməlgə axidu. Bularning iqidə bolupmu türük xəkildiki sinipiy kürəxlər adəmning bilixinin tərəkkiyatiqa qongkur təsir beridu. Sinipiy jəmiyəttə, hər bir adəm müəyyən sinipiy orunda yaxaydu, sinipiy taməqə besilmioğan heqkandak idiyə yok.

Marksizimqilär, insanlar jəmiyitining ixləpqikirix paaliyiti kədəmmu-kədəm təwən baskuqtin yüksəri baskuqka rawajlinidu, xunga, adəmlərning biliximu, təbiətkə nisbətən bolsun, jəmiyətkə nisbətən bolsun, kədəmmu-kədəm təwən baskuqtin yüksəri baskuqka

yəni teyizliktin qongkurlukka, bir tərəplimiliktin kəp tərəplimilikkə rawajlinidu, dəp karaydu. Kixilər nahayiti uzak tarhiy dəwr iqidə jəmiyət tarihini pəkət bir tərəplimə qüxinix bilənla qəklinip kəlgən idi, bu, bir tərəptin, ekispilatatsiyə kılqarıq siniplarning bir tərəplimə karaxliri jəmiyət tarihini daim burmilap kəlgənliktin bolqan bolsa, yənə bir tərəptin, ixlepqikirix kəlimining tar bolqanlıqı kixilərning nəzər dairisini qəkləp koyqanlıktın boldı. Pəkət qayət zor ixlepqikirix küqlirigə—yirik sanaətkə əgixip yekinkı zaman puroletariyati pəyda bolqan qaqdila, kixilər jəmiyət tarihining tərəkkiyati hək-kidə etraplik wə tarhiy qüxənqə hasil kılıp, jəmiyət toqrisidiki bilixini pən'gə aylanduralidi, bu—Marksizim peni.

Marksizimqilar, pəkət kixilərning ijtimal əmiliyi-tila kixilərning taxki dunya toqrisidiki bilixinin həkikətligini əlqəydiqan əlqəm, dəp karaydu. Əmiliyət əhwal mundak bolidu: Pəkət ijtimal əmiliyət jəryanida (maddi ixlepqikirix jəryanida, sinipi kürəx jəryanida, ilmiy təjribə jəryanida) kixilər kənglidə pükkən nətijigə erixkəndila, andin ularning bilixinin qinlioqı ispatlinidu. Kixilər hizməttə qəlibə kazanmakçı yəni kənglidə pükkən nətijigə erixməkçı bolsa, əz idiyilirini qoşum keguən taxki dunyaning ənuniyətlirigə muwapiklaxturuxi kerək, muwapiklaxturmisa, əmiliyət dawamida məqlup bolidu. Kixilər məqlup bolqandin keyin, məqlubiyəttin

sawak alidu, eż idiyilirini tüzitip, taxki dunyaning қanuniyətlirigə muwapiklaxturidu, xundak kilip, məqlubiyətni qalibiyətkə aylanduridu, "Məqlubiyət muwəppəkiyətning anisi", "Bir onguxsizlikka uqrisang, bir əkil tapisən" digən sezlər ənə xu daolini kərsitudu. Biənzhenglik weywulunqə bilix nəziriysi əmiliyətni birinqi orunoja köyidu, adəmning bilixi əmiliyəttin bir azmۇ ayrılip ketəlməydu, dəp karaydu; əmiliyətning möhimliqini inkar kılıdioqan, bilixni əmiliyəttin ayriwetidioqan barlıq hata nəziriyilərni rət kildi. Lenin mundak digən idi: "Əmiliyət (nəziriyiwi) bilixtin yukuri turidu, qunkı u omumilik hislitigila igə bolup kalmastın, biwastə riyallik hislitigimu igə."^① Marksizimqə pəlsəpə—biənzhenglik weywulun əng roxən ikki hususiyətkə igə: biri—uning sinipyliqi, eżining puroletariyat üçün hizmət kılıdioqanlıqını oquk-axkara jakalaydi-qanlıqi; yənə biri—uning əmiliyətqilligi, nəziriyining əmiliyətkə bekindilik munasiwəttə bolidioqanlıqını, nəziriyining asası əmiliyət ikənlığını, nəziriyining yənə eż nəvitidə əmiliyət üçün hizmət kılıdioqanlıqını təkitləydi-qanlıqi. Bilixning yaki nəziriyining həkikət-həkikət əməsligi zhuguən jəhəttin kandak tuyulqanlıqıqa karap əməs, bəlki keguən jəhəttin ijtimali əmiliyəttə kandak nətiyə bərgənligigə karap bəlgilinidu. Həkikətning əlqimi pəkət ijtimali əmiliyətla bolidu. Əmiliyət nuktiinəziri—biənzhenglik weywulunqə bilix nəziriyisining birinqi wə tüp

nuktiinəziri^②.

Əmisə, adəmning bilixi zadi қandak kilip əmiliyəttin kelip qikidu wə yənə қandak kilip əmiliyət üçün hizmət kılıdu? Bu məsilə bilixning tərəkkiyat jəryani kezdin kəqürülsila qüxinixlik bolidu.

Əslidə adəm əmiliyət jəryanıda dəsləp pəkət xu jəryandiki xəy'ilərning hadisə tərəplirini, xəy'ilərning ayrim tərəplirini wə xəy'ilər arisidiki taxki baqlinixlarnı kəridu. Məsilən, qəttin Yən'ən'gə küzitix üçün kəlgən kixilər dəsləpki bir-ikki kün iqidə Yən'ənning yər xaraitini, koqilirini, imarətlirini kəridu, nuroqun kixilər bilən uqrixidu, ziyapətlərgə, ədibiyat keqilirigə, ammiwi yioqınlar oqa katnixidu, türük səzlərni angelaydu, türük həjjətlərni kəridu, bular bolsa xəy'ilərning hadisiləri, xəy'ilərning ayrim tərəpləri wə xəy'ilərning taxki baqlinixləri. Bu tuyqu wə təsirat baskuqi bolup, bilixning həssi baskuqi dəp atılıdu. Dimək, Yən'əndə uqrioqan bu ayrim-ayrim xəy'ilər küzitix əmigidiki əpəndilərning səzgü əzalirioqa təsir kərsitip, ularda tuyqu pəyda kılıdu, ularning mengisidə nuroqun təsiratlarnı wə bu təsiratlar arisidiki təhminiy taxki baqlinixlarnı pəyda kılıdu, bu—bilixning birinqi baskuqi. Bu baskuqta, kixilər tehi qongkur ukum hasil kılalmaydu, məntikkə (logiki oqa) muwapik hulasə qikiralmaydu.

Ijtimai əmiliyətning dawam kılıxi arkısında, kixilərdə əmiliyət jəryanıda tuyqu wə təsirat pəyda

kilojan nərsilər nuroğun ketim təkrarlinidu, buning bilən kixilərning mengisidə bilix jəryanidiki kəskin ezbirix (səkrəx) pəyda bolidu, uğum hasil bolidu. Uğum digən bu nərsə xəy'ilərning hadisilirini əməs, xəy'ilərning ayrim tərəplirini əməs, ularning taxki baqlinixlirini əməs, bəlki xəy'ilərning mahiyitini, xəy'ilərning omumiyitini, xəy'ilərning iqliki baqlinixini igəlligən bolidu. Uğum bilən tuyqu san jəhet-tinla əməs, bəlki süpət jəhəttinmu pərklinidu. Muxundak dawamlik ilgirilep, həküm wə əkliy yəkün qıkitrix usulini kollanoqanda, məntikkə muwapik hula-sığə kelix mümkün. «Üq padixalik həkkidə kissə» diki “Koxumisini bir türüwidi, kəngligə əkil kəldi” digən sez wə biz adəttə eytidiojan “Oylap bakay” digən sez adəmning əz mengisidə uğumlardın pay-dilinip, həküm wə əkliy yəkün qıkitridojanlıqını kərsitudu. Bu—bilixning ikkinqi baskuqi. Qəttin kəlgən küzitix əmigidiki əpəndilər türlüyal-larnı topliojan, uning üstigə “oylap bakkan” din keyin, ular “Gongchəndangning Yapon baskunqılıri-qa karxi milli birliksəplik siyasiti təltəküs, səmimi wə həkiki ikən” digən həkümni qikiralaydu. ULAR bundak həkümni qıkarəqandin keyin, əgər əzlirimu ittipaklixip wətənni kutkuzuxka səmimi bolidiojan bolsa, u halda, yənimə ilgirilep, “Yapon baskun-qılırioqa karxi milli birliksəp muwəppəkiyət kazina-laydu” digən hulasığə kelidu. Bundak uğum, həküm wə əkliy yəkün baskuqi kixilərning birər xəy'ini bili-

xining pütün jəryanıda tehimu mohim baskuq yəni əkliy bilix baskuqi bolup hesaplinidu. Bilixning həkiki wəzipisi tuyocular arkılıq pikir kilişkə yetix, keguən xəy'ilərning iqki ziddiyətlirini, ularning ən-nuniyətlirini, bu jəryan bilən u jəryan arisidiki iqki baqlinixni pəydin-pəy qüxinixkə yəni məntikiy bilixkə yetixtin ibarət. Təkrar eytkanda, məntikiy bilix həssi bilixtin xuning üqün pərklikki, həssi bilix xəy'ilərning ayrim tərəplirigə, hadisilirigə, taxki baqlinixliriqa təwə nərsə, məntikiy bilix bolsa qong bir kədəm ilgiriligidənlik bolup, xəy'ilərning omumiyitigə, mahiyitigə wə iqki baqlinixliriqa yetip baroqan nərsə, u ətraptiki dunyaning iqki ziddiyətlirini ekip taxlaxka yetip baroqan bolidu, xuning bilən ətraptiki dunyaning tərəkkiyatını ətraptiki dunyaning omumi yiqindisidin, ətraptiki dunyaning həmmə tərəplirining iqki baqlinixliridin igəlliwalalaydu.

Əmiliyətni asas kılqan, teyizliktin qongkurlukkə ətidioqan, biənzhenglik weywulunqə bolqan bundak bilixning tərəkkiyat jəryani toqrısidiki nəziriyini Marksizimdin ilgiri heqkim bundak həl kilmioqan idi. Marksizimlik weywulun bu məsilini birinqi bolup toqra həl kıldı, bilixning qongkurlixip berix hərkitini, ijtimal adəmning ixləpqikirix wə sinipiyy kürəxtin ibarət murəkkəp, daim təkrarlinip turidioqan əmiliyitidə həssi bilixning məntikiy bilixkə siljix hərkitini weywulunluk bəlki biənzhenglik yosunda kərsitip bərdi. Lenin: "Madda chouxiangi, təbiət

kanuniyətliri chouxiangi, kimmət chouxiangi waha-kazalar, bir eñiz səz bilən eytkanda, həmmə ilmiy (tutrukşız əməs, toqra, jiddi) chouxianglar təbiətni yənimu qongkur, yənimu toqra, yənimu toluk eks ettürüp beridu”^③ digən idi. Marksizim-Leninizim: bilix jəryanidiki ikki baskuqning hususiyətləri xuki, bilix təwən baskuqta hessi bilix bolup ipadilinidu, yüksəri baskuqta məntikiy bilix bolup ipadilinidu, lekin bu baskuqlarning kaysibiri bolsun bir pütün bilix jəryanidiki baskuqlar, dəp karaydu. Hessilik bilən eklilik süpət jəhəttin pərklinidu, lekin bir biridin ayrılip kətkən əməs, ular əmiliyət asasında birlikkə kəlgən bolidu. Bizning əmiliyitimiz hes kilojan nərsilərni dərhal qüxinəlməydiqanlıqımızni, pəkət qüxən'gən nərsilərnəla tehimu qongkur hes kılıdiqanlıqımızni ispatlaydu. Tuyqu hadisə məsilisinə həl kildi, nəziriyə bolsa mahiyət məsilisini həl kildi. Bu məsililərni həl kılıxta əmiliyəttin zadi qətləp kətkili bolmayıdu. Hərkəndək adəm birər xəy'ini bilməkqi bolidikən, xu xəy'i bilən uqrıxixi yəni xu xəy'inə xaraitida əz hayatını (əmiliyitini) etküzüxi kerək, uningdin baxka qarə yok. Feodallik jəmiyəttə turup, kapitalistik jəmiyətning kanuniyətlərini aldın bilix mümkün əməs idi, qunki u qəoqda kapitalizim tehi kelip qıkçıqan, bundak əmiliyət tehi bolmioqan idi. Marksizim pəkət kapitalistik jəmiyətningla məhsuli boluxi mümkün. Marksning ərkin kapitalizim dəwridə jahən'girlik dəwrining bəzi

alahidə ənuniyətlirini aldin konkirit bilxi mümkün əməs idi, qünki kapitalizimning ahirkı baskuqi bolqan jahan'girlik tehi yetip kəlmigən, bundak əmiliyət tehi bolmioqan idi, bu wəzipini pəkət Lenin wə Stalinla ez üstigə alalidi. Marks, En'gels, Lenin wə Stalinlar xuning üçün ez nəziriyyilirini yaritalidiki, ular ezliri dana bolqandan taxkiri, mohimi, xu qaqdiki sinipiy kürəx wə ilmiy təjribilər əmiliyitigə xəhsən katnaxti, bu keyinki xərt bolmioqanda, hərkəndak danalikmu muwəppəkliyət kazinalmioqan bolatti. "Xiucəy əydin qıkmay turupmu yər yüzdikli həmmə ixni bolidu" digən səz tehnika rawajlanmioqan kədimki zamanda bir kuruk səz idi, tehnika rawajlanqan hazırlı dəwrədə bu səzni əməlgə axurux mümkün bolsimu, lekin həkiki biwastə bilidiqanlar—yənilə yər yüzdə əmiliyət bilən xuqullinivatkanlar, bu kixilər ezlirining əmiliyiti dawamida "bilix"kə igə bolidu, bu "bilix" yezik wə tehnika wastisi bilən "xiucəy"ning kolioqa yetidu, xiucəy andin wastilik yosunda "yər yüzdikli ixlarnı bilixi" mümkün. Məlum xəy'i yaki xəy'ilərni biwastə bilix üçün, pəkət riyallikni ezsərtix, məlum xəy'i yaki xəy'ilərni ezsərtix yolidiki əmiliy kürəxlərgə xəhsən katnixix lazim, xundak kiloqandila, xu xəy'i yaki xəy'ilərning hadisiləri bilən uqraxkılı bolidu, xuningdək pəkət riyallikni ezsərtix yolidiki əmiliy kürəxlərgə xəhsən katnaxkandila, xu xəy'i yaki xəy'ilərning mahiyitini eqip, ularni qüxən'gili bolidu. Mana

bu—hərkəndak adəmning əmiliyəttə mengiwatkan bilix yoli, birak bəzilər kəstən burmiliojan əhalda karxi gəplərni kılıdu. Dunyada əng külkigə əlidi-qanlar—“bilim əhli” diyilgənlər, ular u yər, bu yərdin angliwalojan yerim-yata bilimliri bilən əzini ezi “yər yüzidə birinqi” hesaplaydu, buningdin ularning əzini qaoqlimaydiqanlıqı qikip turidu. Bilim məsilisi—pən məsilisi, u kılqılıkmu sahtipezlikni wə məqrurlukni kətərməydu, bəlki uning əksini—səmamilik wə kəmtərlikni kət'i tələp kılıdu. Bilimlik bolay disəng, riyallikni əzgərtix yolidiki əmiliyətkə katnixixing kerək. Nəxpütning təmini biley disəng, nəxpütni əzgərtixing—aqzingoqa selip yəp bekixing kerək. Atomning tüzülüxini wə haraktirini biley disəng, wulixüe wə huaxüe təjribilirini ətküzüp, atomning halitini əzgərtixing kerək. Inkilapning nəziriye wə usullirini biley disəng, inkilapka katnixixing kerək. Həkiki bilimlərning həmmisi biwastə təjribidin baxlinidu. Lekin adəm həmmila ixni biwastə təjribidin ətküzüp ketəlməydu, əmiliyəttə, bilimning kepqılıgi wastilik təjribilərdin kelidu, kədimki zamandin kalıqan wə qət'əllərdin kəlgən barlık bilimlər—ənə xundak bilimlər. Bu bilimlər kədimki kixilər wə qət'əlliklər biwastə təjribidin ətküzgən nərsilər, ular əgər kədimki kixilər wə qət'əlliklər biwastə təjribidin ətküzgən wakitta, Lenin eytən xərtkə—“ilmiy chouxiang”qa uyğun bolıqan bolsa, keguən xəy'ilərni ilmiy yosunda əks

əttürgən bolsa, u haldə, bu bilimlər ixənqlik bolidu; undak bolmisa, ixənqlik bolmaydu. Xuning üçün, bir adəmning bilimi biwastə təjribidin kəlgən bilim wə wastilik təjribidin kəlgən bilim digən ikki kisimdin taxkiri qikip kətməydu. Xuningdək mən üçün wastilik təjribə bolqını baxkilar üçün yənilə biwastə təjribə bolidu. Xuning üçün, bilimning omumi yiqindisidin eytkanda, hərkəndək bilim biwastə təjribidin ayrılip ketəlməydu. Hərkəndək bilimning mənbəsi adəmning səzgü əzalırının keguən taxkı dunya toqrisidiki tuyqusida bolidu, kimki bu tuyqunu inkar kilsa, biwastə təjribini inkar kilsa, riyallikni əzgərtix yolidiki əmiliyətkə xəhsən қatnixix lazımlıqını inkar kilsa, u weywulunqi əməs. "Bilim əhli"lirining külkigə kelixinining səwiwimu ənə xu yerdə. Zhongguoluklarda "Yolwasning uwisiqə kirməy turup, yolwas balisini tutalmaysən" digən bir söz bar. Bu söz—kixilərning əmiliyiti üçün həkikət, bilix nəziriyisi üçünmu həkikət. Əmiliyəttin ayrıloqan bilixning boluxi mümkün əməs.

Riyallikni əzgərtix yolidiki əmiliyət asasida məydanqa kelidiqan biənzhenglik weywulunqə bilix hərkitini—bilixning pəydin-pəy qongkurlixix hərkitini enik qüxinix üçün təwəndə yənə birkañqə konkirit misal kəltürimən.

Puroletariyatning kapitalistik jəmiyətni bilixini alsak, ular əz əmiliyitining dəsləpki dəwriddə—maxi-

nilarnı wəyran kılıx wə zifalik kürəx dəwridə, pəkət hessi bilix baskuqida bolup, kapitalizimdiki türlük hadisilərning ayrim tərəplirinila wə ularning taxki baqlinixlirinila bilətti. U dəwrdə ular tehi "əzidiki sinip" idi. Lekin ez əmiliyitining ikkinqi dəwrigə—anglik, təxkillik iktisadiy kürəx wə siyasi kürəx dəwrigə kəlgəndə, əmiliyətlər arkısında, uzak muddətlik kürəx təjribiliri arkısında wə bu təjribilər Marks, En'gels təripidin ilmiy usulda hulasılınip, Marksizim nəziriyisining məydanqşa kelixi, buning bilən puroletariyatning tərbiyilinxi arkısında, puroletariyat kapitalistik jəmiyyətning mahiyitini qüxəndi, ijtimal siniplar arasıdiki ekispilatatsiyə munasiwətlərini qüxəndi, puroletariyatning tarixiy wəzipisini qüxəndi, bu dəwrdə ular "əzi üqün sinip"ka aylandı.

Zhongguo həlkining jahan'girlikni biliximu ənə xundak boldi. Birinci baskuq yüze, hessi bilix baskuqi boldi, bu Təyping tiən'guo hərkəti wə yihetuən hərkəti qatarlıq tomtak pəywəyzhuyilik kürəxlərdə ipadıləndi. İkkinqi baskuq andin əqliy bilix baskuqi boldi, buningda jahan'girlikning türlük iğki wə taxki ziddiyətləri kərüwelindi həm jahan'girlikning Zhongguodiki məybənlər sinipi wə feodallar sinipi bilən birlixip, kəng Zhongguo həlkini ezix mahiyiti kərüwelindi, bu bilix 1919-yil 4-may hərkitining aldi-kəynidila baxlandı.

Əmdi biz uruxka nəzər selip kərəyli. Uruxka rəhbərlik kiloquqlar əger urux təjribisi yok kixilər-

din bolup kalsa, konkirit bir uruxning (məsilən, etkənki 10 yillik yər inkilawi uruximizning) qongkur yetəkqi ənuniyətlirini dəsləpki baskuqta qüxənməydu. Ular dəsləpki baskuqta nuroqun jənglərning təjribilirinila baxtin kəqüridu, bəlkı jənglərdə nahayiti kəp məqlup bolidu. Lekin təjribilər (jənglərdə qəlibə kazinix bolupmu məqlup boluxtın aloğan təjribilər) arkısida, ular pütün uruxka singgən iqliki nərsilərni yəni xu konkirit uruxning ənuniyətlirini ezləxtürük, zhənlüe wə zhənshuni qüxinix imkaniytigə igə bolidu, xuning bilən uruxka ixənqlik haldə yetəkqılık əjalaydiqan bolidu. Xu qaoqda əgər uruxka yetəkqılık kilişka baxka bir təjribisiz kixi koyulsa, umu bəzibir jənglərdə məqlup bolqandan keyin (təjribə hasil kılqandan keyin), andin uruxning toqra ənuniyətlirini qüxiniwalalaydu.

Bəzi yoldaxlarning birər hizmət wəzipisini batur-luk bilən kobul əjalalıqanda, ixənqim yok, dəydi-qanlıqini pat-pat anglap turimiz. Nimə üçün ixənqi yok? Qunki ular xu hizmətning məzmuni wə xaraiti həkkidə ənuniyətlik qüxənqigə igə əməs, ular bundak hizmət bilən ya əqəqən uqraxlıq, ya kəp uqraxlıq, xuning üçün ularning bundak hizmətning ənuniyətliri toqrisida səz eqixi mümkün əməs. Hizmətning əhwali wə xaraitini təpsili təhlil kiliplərə gəndin keyin, ular əzidə bir kədər ixənq pəyda bolqanlıqını hes kiliplər, xu hizmətni ixləxkə razi bolidu. Əgər ular xu hizməttə bir məzgilni etküzüp,

xu hizmətkə dair təjribilərgə igə boluwalsa, uning üstigə, ular məsiligə zhuguən, bir tərəplimə wə yüzə karaydiqan kixilərdin bolmay, əhwalni ihlas bilən qongkur küzitidiqan kixilərdin bolsa, hizmətni əndak elip berix kerəkligi toorilik ezliri hulasə qikiralaydu, ularning hizməttiki əqeyritimu zor dərijidə axidu. Məsiligə zhuguən, bir tərəplimə wə yüzə karaydiqan kixilərlə birər jayqa baroqanda, mohitning kandaklıqını sürüxtürməy, ixning omumiyitigə (ixning tarihiqa wə hazırkı pütün əhwaliqa) karimay xuningdək ixning mahiyitigə (ixning haraktiri wə xu ixning baxka ixlər bilən bolqan iqliki baqlinixiqa) berip yətməyla, bilərmənlik bilən buyruk qüxürüp ketidu, bundak kixilərdin domilap qüxməydiqini yok.

Buningdin kərəliduki, bilix jəryanining birinqi kədimi taxki dunyaning hadisiliri bilən dəsləpki uqrıix bolup, tuyqu baskuqıqa yatidu. İkkinqi kədimi tuyqu matiriyallırını omumlaxturup tərtipkə selix wə yengiwaxtin ixləx bolup, ukum, həküm wə əkliy yəkün baskuqıqa yatidu. Tuyqu matiriyallırı nahayiti mol (parqə-purat əməs) həm əmiliyətkə uyoqun (hata tuyqu əməs) bolqandila, muxundak matiriyallarqa asaslinip toqra ukum wə məntik hasil kiləli bolidu.

Bu yerdə təkitləp kərsitix zərür bolqan ikki mohim nukta bar. Birinqisi, əkliy bilixning hessi bilixkə bekinidiqanlıq məsilisi bolup, bu həktə yukarırida səzləp etkən idim, bu yerdə yənə təkrar

eytip etimən. Kimki, əkliy bilix hessi bilixtin hasil bolmaslıqimu mümkün, dəp əkarisa, u weyxinlunqı bolidu. Pəlsəpə tarihida “weylilun” ekimi digən bir ekim bar, bu ekim pəkət əkliylikning qinlioqınıla etirap kılıp, təjribining qinlioqını etirap kılmaydu, pəkət əkliylikla ixənqlik, hessi təjribilər bolsa ixənqsız, dəp hesaplaydu, bu ekimning hatalioqı pakitlarnı astın-üstün kiliwətkənligidin ibarət. Əkliy nərsilərning ixənqlik boluxining səwiwi ularning dəl hessi nərsilərdin kelip qıkkanlıqında, undak bolmioqanda, əkliy nərsilər mənbəsiz su, yiltızsız dərəhkə ohxax bolup kalqan bolatti, xuningdək pəkət zhuguən rəwixtə ez ezzidin kelip kalqan ixənqsız nərsə bolup kalqan bolatti. Bilix jəryanining tərtiwidin eytkanda, hessi təjribə birinqi nərsə, bizning ijtimal əmiliyətning bilix jəryanidiki əhmiyyitini təkitliximizning səwiwi xu yerdiki, pəkət ijtimal əmiliyətlə adəmning bilixining pəyda boluxka, keguən taxki dunyadin hessi təjribilər hasil kiliqxä baxlixiqə imkaniyət beridu. Kəzini yumup, kulioqını etiwaloqan, keguən taxki dunyadin alakisini pütünləy üzgən adəmdə bilix digən nərsə bolmaydu. Bilix təjribidin baxlinidu—bilix nəziriyisining weywuluni ənə xu.

Ikkinqisi, bilixni qongkurlitixka, bilixning hessi baskuqını əkliy baskuqka rawajlanduruxka toqra kelidu—bilix nəziriyisining biənzhengfasi ənə xu^④. Bilixni təwən baskuq bolqan hessi baskuqta tohtitip koysa bolidu, pəkət hessi bilixla ixənqlik bolidu,

əkliy bilix ixənqlik bolmaydu, dəp hesaplansa, bu tarihtiki "təjribiqilik" hatalioqını təkrarlıqanlıq bolidu. Tuyoq matiriyalliri, dərwəkə, keguən taxki dunyaning bəzibir qinlioqining inkasi bolsimu (Mən bu yerdə təjribini pəkət iqki xəhsən təsirat dəp karaydioqan weyxinlik təjribiqilik üstidə tohtalmaymən), lekin bu matiriyallarning pəkət bir tərəplimə wə yüze nərsilər ikənlərini, bundak inkasning toluk bolmaydiqanlıqını, xəy'ilərning mahiyitini eks əttürmigənlərini qüxənməslik bundak nəziriyining hatalioqi. Toluk halda pütkül xəy'ini eks əttürəx, xəy'inin mahiyitini eks əttürəx, xəy'inin iqki əkanuniyətlərini eks əttürəx üçün, təpəkkur yardımı bilən mol tuyuo matiriyalliri üstidə naqirini elip taxlap, yahxisini iləqiwelix, sahtisini elip taxlap, qinini saklap kelix, buningdin uningoşa etüx, taxkirisidin iqkirisigə kirixtək yengiwaxtin ixləp qikix ixlirini elip berip, ukum wə nəziriyə xitongini wujutka kəltürəx lazim, hessi bilixtin əkliy bilixkə səkrəx lazim. Bundak yengiwaxtin ixləp qikiləqan bilix əslidikisigə karioqanda tehimu kuruk, tehimu ixənqsiz bilix bolmaydu, eksiqə, u bilix jəryanında əmiliyət asasıqə binaən, ilmiy yosunda yengiwaxtin ixlən'gən nərsila bolidikən, huddi Lenin eytkandək, keguən xəy'ini tehimu qongkur, tehimu toqra, tehimu toluk eks əttürgən nərsə bolidu. Qakina ixwazlar buni qüxənməydu, ular təjribigə hərmət kildi, əmma nəziriyigə səl karaydu, xunga keguən

jəryanning omumiyitini baykiyalmaydu, ularning enik fangzheni bolmaydu, kəng istikbali bolmaydu, ular tasadipi muwəppəkiyətliri wə tar қaraxliri bilən məs bolup yürüdu. Əgər bundak kixilər inkilapka yetəkqılık kılıdiqan bolsa, inkilapni muwəppəkiyətsizlikkə elip baridu.

Əkliy bilix həssi bilixkə bekinidu, həssi bilixni əkliy bilixkə rawajlanduruxka toqra kelidu, bu—biənzhenglik weywulunqə bilix nəziriyisi. Pəlsəpidiki “weylilun” wə “təjribiqilik” bilixning tarihiyilinqini yaki biənzhenglikliqini qüxənməydu, bularning hər ikkisidə həkikətning bir təripi bar bolsimu (Bu yerdə səz weyxinlik weylilun wə təjribiqilik toqrisida əməs, weywuluk weylilun wə təjribiqilik toqrisida baridu), lekin bilix nəziriyisining omumiyitidin aloqanda, hər ikkisi hata. Həssiliktin əkliylikkə etüxtin ibarət biənzhenglik weywulunqə bilix hərkiti bir kiqik bilix jəryani (məsilən, bir xəy'i yaki bir ixni bilix) üçünmu, bir qong bilix jəryani (məsilən, bir jəmiyət yaki bir inkilapni bilix) üçünmu ortak bolidu.

Lekin bilix hərkiti buning bilən tehi tügiməydu. Biənzhenglik weywulunqə bilix hərkiti əgər əkliy bilixkiqila berip yətsə, u halda, məsilining yerimiqila yətkən bolidu. Uning üstigə, Marksizimqə pəlsəpigə nisbətən eytkanda, tehi anqə mohim bolmioqan yerimiqila yətkən bolidu. Marksizimqə pəlsəpining karixiqə, intayın mohim məsilə keguən

dunyaning қанuniyətlirini biliwelin, xuning bilən dunyani qüxəndürüp berələydiqan boluxta əməs, bəlki keguən қanuniyətlər toqrisidiki bu bilix arkilik dunyani paaliyətqanlıq bilən əzgərtixtə. Marksizmin karixiqə, nəziriyyə möhim, uning möhimliqini Leninning: "Inkilawiy nəziriyyə bolmisa, inkilawiy hərkətmə bolmaydu"^⑤ digən sezi toluk kərsitip beridu. Həlbuki, Marksizim nəziriyyini uning hərkətkə yetəkqılık kılalaydiqanlıqı üçün wə pəkət xuning üqünla möhim biliđu. Əgər toqra nəziriyyə bolqandimu, pəkət kuruktur-kuruk sezləp koyup, əməlgə axurmay, tahtiwexiqa elip koyulsa, u əhalda, bundak nəziriyyə hərkanqə yahxi bolqan bilənmə əhəmiyətsiz boliđu. Bilix əmiliyəttin baxlinidu, əmiliyət arkilik hasil kiliñojan nəziriyyiwi bilix yənə əmiliyətkə kayturuluxi kerək. Bilixning paaliyət-qanlıq roli həssi bilixtin əkliy bilixkə etüxtin ibarət paal səkrəxtila ipadilinix bilən կalmastın, tehimu möhimi, əkliy bilixtin inkilawiy əmiliyətkə etüxtin ibarət səkrəxtimu ipadilinixi kerək. Dunyaning қanuniyətlirini igəlligən bilix yənə dunyani əzgərtix əmiliyitigə kayturuluxi, ixləpqikirix əmiliyitidə, inkilawiy sinipiý kürəx wə milli kürəxlər əmiliyitidə xundakla ilmiy təjribilər əmiliyitidə kollinilixi lazı̄m. Bu—nəziriyyini sinap kərəx wə nəziriyyini rawajlan-durux jəryani, pütün bilix jəryanining dawami. Nəziriyyiwi nərsining keguən həkikətlikkə uyğun-kelix-kəlməslik məsilisi yukurida sezlən'gen həssi-

liktin əkliylikka ətüxtin ibarət bilix hərkitidə toluk həl kiliñmaydu, toluk həl kiliñximu mümkin əməs. Bu məsilini toluk həl kiliç üçün, pəkət əkliy bilixni yənə ijtimai əmiliyətkə kayturux, nəziriyini əmiliyəttə kollinip, uning kəzligən məksətkə elip baralaydioqan-baralmaydioqanlıqıqa karax kerək. Nuroqun təbii pən nəziriyilirining həkikət dəp atılıxi bu təlimatlarning təbii pən alımları təripidin ijjat kilinəqan qaqda həkikət bolqanlıqı üçünla əməs, bəlki keyinkı ilmiy əmiliyətlər təripidin ispatlanan qaqda həkikət bolqanlıqı üçün. Marksizim-Leninizimning həkikət dəp atılıximu bu təlimatning Marks, En'gels, Lenin və Stalinlar təripidin ilmiy yosunda ixlep qikiləqan qaqda həkikət bolqanlıqı üçünla əməs, bəlki keyinkı inkilawiy sinipiyy kürəx və milli kürəxlər əmiliyiti təripidin ispatlanan qaqda həkikət bolqanlıqı üçün. Biənzhenglik weywulunning omumi həkikət boluxi hərkəndək kixininə əmiliyiti uning dairisidin qətkə qikip ketəlməydiqanlıqı üçün. İnsanlar bilixinin tarixi bizgə xuni kərsitip beriduki, nuroqun nəziriyilərning həkikətligi toluk bolmioqan, ularning tolukşızlıqı əmiliyətning sinioqi arkilik toluklandurulqan; nuroqun nəziriyilər hata bolqan, ularning hatalıkları əmiliyətning sinioqi arkilik tüzütilgən. Əmiliyət həkikətning əlqimi diyiximizning səwiwi, "Turmux, əmiliyət nuktiinəziri bilix nəziriyisining birinqi və tüp nuktiinəziri boluxi kerək"® diyiximizning səwiwi ənə

xu yerdə. Stalin obdan eytqan: "Əgər nəziriyə inkilawiy əmiliyət bilən baoqlanmisa, düyxiangsziz nəziriyə bolup əlididir, huddi xuningdək, əmiliyətmə ezigə inkilawiy nəziriyini kiblinamə kilmisa, karou əmiliyət bolup əlididir."⁷

Əmisə, bilix hərkiti xuning bilən tamamlanıqan bolamdu? Bizning jawawimiz xuki, tamamlanıqan bolidu, xundakla yənə, tamamlanıqan bolidu. İjtimali adəm birər tərəkkiyat baskuqidiki birər keguən jəryanni əzgərtix əmiliyitigə (məyli təbiəttiki birər jəryanni əzgərtix əmiliyiti bolsun, yaki jəmiyəttiki birər jəryanni əzgərtix əmiliyiti bolsun) kirixkinidə, keguən jəryanning eks etixi wə zhuguən paaliyət-qanlıqning təsir kərsitixi arkısida, əzining bilixini hessiliktin əkliyilikka siljitim, xu keguən jəryanning ənuniyətlirigə omumən uyğun kelidiqan idiyə, nəziriyə, pilan yaki fang'ənlərni wujutka kəltüridü, uningdin keyin bu idiyə, nəziriyə, pilan yaki fang'ənlərni yənə xu əyni bir keguən jəryandiki əmiliyəttə kollinidü, əgər kezligən məksətni əməlgə axuralisa, yəni aldin bəlgilən'gən idiyə, nəziriyə, pilan, fang'ənlərni xu əyni bir jəryandiki əmiliyəttə wəkəlikkə aylanduralisa, yaki omumən wəkəlikkə aylanduralisa, u halda, xu konkirit jəryanni bilix hərkiti tamamlanıqan bolidu. Məsilən, təbiətni əzgərtix jəryanida birər kurulux pilanining ixka exixi, birər ilmiy pərəzning ispatlinixi, birər sayman-jabduknıng yasılıxi, birər ziraətnıng yiqi-

welinixi, jəmiyətni əzgərtix jəryanida birər ix tax-laxning muwəppəkiyət kazinixi, birər uruxning qəlibə kazinixi, birər maarip pilanining ixka exixibularning həmmisi kəzligən məksətning əməlgə axurulqanlıqı bolup hesaplinidu. Lekin, omumən eytkanda, təbiətni əzgərtix əmiliyitidə bolsun, yəki jəmiyətni əzgərtix əmiliyitidə bolsun, kixilər aldin bəlgililən idiyə, nəziriyə, pilan, fang'ənlər heqbir əzgirixsiz əməlgə axidiqan ix nahayiti az bolidu. Bundak boluxining səwiwi xuki, riyallikni əzgərtix bilən xuqullanquqi kixilər daim nuroqunliqan qəklimilərgə uqrəp turidu, daim ilmiy xarait wə tehnikiwi xaraitning qəklimisigə uqrəpla kalmastın, bəlki keguən jəryanning rawajlinixi wə uning ipadilinix dərijisining qəklimisigimu uqrəp turidu (Keguən jəryanning tərəpliri wə mahiyiti tehi toluk eqilməqan bolidu). Bundak əhwalda, ilgiri kütülmigən hallar əmiliyət jəryanida kerülidu, xu səwəptin, idiyə, nəziriyə, pilan, fang'ənlərni kismən əzgərtix ixi daim bolup turidu, pütünley əzgərtix iximu bolup əlidu. Bu, aldin bəlgilən'gən idiyə, nəziriyə, pilan, fang'ənlər əmiliyətkə kismən yəki pütünley muwapik kəlməy kalidiqan, kismən yəki pütünley hata bolup qikidiqan ixlar bolup əlidu, digən səz. Kəp waktılarda məqlubiyətni nuroqun ketim təkrarlıqanda, andin hata bilixlərni tüzətkili bolidu, andin keguən jəryanning əanuniyətlirigə uyoqunlixixka erixkili bolidu, xuning bilən andin zhuguən

nərsilərni keguən nərsilərgə aylanduroqılı yəni kəngüldə pükkən nətijigə əmiliyət jəryanında erixkili bolidu. Lekin қandak bolsa bolsun, xu wakitka yətkəndə, kixilərning birər tərəkkiyat baskuqidiki birər keguən jəryanni bilix hərkiti tamamlanıqan hesaplinidu.

Birak, jəryanning siljixidin eytkanda, kixilərning bilix hərkiti tamamlanmiojan bolidu. Hərkandak jəryan, məyli təbiət dunyasiqa təəlluk jəryan bolsun, yaki jəmiyətkə təəlluk jəryan bolsun, iqli ziddiyətlər wə kürəxler səwiwidin aloqa karap siljiydu wə aloqa karap rawajlinidu, kixilərning bilix hərkitimu xuningoqa əgixip siljixi wə rawajlinixi kerək. İitimai hərkəttin eytsak, həkiki inkiławiy rəhbərlər, Yukurida eytip etülgəndək, əz idiyisi, nəziriyisi, pilani, fang'ənliridə hatalık kərüləndə, uni tüzitixkə mahir boluxi kerək bolupla kalmastın, bəlki birər keguən jəryan birər tərəkkiyat baskuqidin yənə bir tərəkkiyat baskuqıqa siljıqan wə burulqanda, uningoqa əgixip əzidə wə inkilapka katnaxkan barlıq kixilərdə zhuguən bilix jəhəttimu siljix wə burulux ķilixkə mahir boluxi yəni yengi inkiławiy wəzipilər wə yengi hizmət fang'ənlirini əhwaldiki yengi əzgirixlərgə muwapik-laxturup otturiqa koyuxi kerək. Inkilap dəwridə əhwalning əzgirixi nahayiti tez bolidu, əgər inkilapçılar bilixini xuningoqa yarixa tez əzgərtməydiqan bolsa, inkilapni qəlibigə elip baralmaydu.

Lekin idiyə əmiliyəttin keyin əlidiqan ix daim bolup turidu, buning səwiwi—adəmlərning bilixinin nuroqun ijtimai xaraitning qəklimisi gə uqraydiqanlıqı. Biz inkilap əxunidiki jahillaroqa əxarı turımız, qünki ularning idiyiliri əzgərgən keguən əhwalıqə əgixip ilgiriliyəlməy, tarihta onqıl jihuyzhuyi bolup ipadıləndi. Bu kixilər ziddiyətlər kürixining keguən jəryanni aloqa sürgənlığını baykiwalalmayıdu, ularning bilixi bolsa kona baskuqta turiweridu. Barlik jahillarning idiyiliridə bundak hususiyət bolidu. Ularning idiyiliri ijtimai əmiliyəttin ayrıloqan, ular jəmiyət harwisi qaqining aldida turup yolbaxlamqı bolalmayıdu, ular pəkət harwining arkisidin sərilip, harwa bək qapsan mengip kətti, dəp zarlinixnila bili, uni arkıqə tartıxka, kəynigə buraxka urunidu.

Biz “sol” ənənə səpsətiqilərgimu əxarı turımız. Ularning idiyiliri keguən jəryanning müəyyən tərəkkiyat baskuqidin ətüp kətkən bolidu, ularning bəziləri ham hiyalni həkikət dəp hesaplaydu; bəziləri bolsa pəkət kəlgüsidi la riyallıqka aylinix mümkünqılığı bolqan qayılerni hazırla küqəp əməlgə axuruxka urunup, kəpçilik kixilərning hazırlı əmiliyitidin ayrılip əlidü, hazırlı riyallıktın ayrılip əlidü, bu hal hərkəttə təwəkkülqılık bolup ipadilinidu.

Weyxinlun wə jixelik weywulun, jihuyzhuyi wə təwəkkülqılık zhuguən bilən keguənni bir biridin bəlüwetix, bilix bilən əmiliyətni bir biridin ayriwetix bilən haraktırıldı. Ilmiy bolqan ijtimai əmiliyət

bilən haraktırılanqan Marksizim-Leninizimqə bilix nəziriysi bu hata idiyilərgə kət'i karxi qıkmay turalmaydu. Marksizimqilar etirap kılıduki, aləmning mutlək omumi tərəkkiyati jəryanında hər bir konkirit jəryanning tərəkkiyati nisbi bolidu, xuning üqün mutlək həkikət ekinida kixilərning hər bir muəyyən tərəkkiyat baskuqidiki konkirit jəryanları bilixi pəkət nisbi həkikətlilikdə iğə. San-sanaqsız nisbi həkikətlərning yiqindisi mutlək həkikət bolidu®. Keguən jəryanning tərəkkiyati ziddiyətlər wə kürəxlər bilən tolqan tərəkkiyat, adəmning bili xərkitinə tərəkkiyatimu ziddiyətlər wə kürəxlər bilən tolqan tərəkkiyat. Keguən dunyadiki həmmə biənzhengfalik hərkətlər kixilərning bilixidə ya baldur, ya keyin eks etidu. İjtimal əmiliyəttiki pəyda bolux, rawajlinix wə yokılıx jəryanlırı qəksiz bolidu, adəmning bilixidiki pəyda bolux, rawajlinix wə yokılıx jəryanlırimu qəksiz bolidu. Muəyyən idiyə, nəziriyə, pilan, fang'ənlərgə asaslinip keguən riyalilikni əzgərtidiqan əmiliyət tohtimay aloqa basidu, adəmning keguən riyallikni biliximu tohtimay qong-kurlixidu. Keguən riyal dunyanıq əzgirix hərkəti mənggü ayakläxmaydu, xunga kixilərning əmiliyət dawamida həkikətni biliximu mənggü ayakläxmaydu. Marksizim-Leninizim həkikətni bilixni ayakläxturqını yok, bəlki həkikətni bilix yolını əmiliyət jəryanında üzlüksiz ekip baridu. Hulasımız mundak: zhuguən bilən keguənning, nəziriye bilən əmiliyət-

ning, bilmək bilən kilmakning konkirit tarixi birligini қuwwətləx; konkirit tarixtin ayrıloqan barlik "sol" yaki ong hata idiyilərgə karxi turux.

Jəmiyat tərəkkki kilip bugünkü dəwrgə yetip kəlgəndə, dunyani toqra bilix wə dunyani toqra əzgərtix məs'uliyiti tarixiy yosunda puroletariyat wə uning partiyisining üstigə yükləndi. Ilmiy bilixkə asasən bəlgilən'gən, dunyani əzgərtixkə karitiloqan bundak əmiliyat jəryani dunyada jümlidin Zhongguoda bir tarixiy pəytkə—tarixtin buyan kerülüp bakəmiqan möhim pəytkə yetip kəldi, u bolsimu dunyaning jümlidin Zhongguoning zulmətlik təripini pütünləy aqdurup taxlap, ularni hazırlıqə kerülüp bakəmiqan parlak dunyaqa aylanduruxtin ibarət. Puroletariyatning wə inkilawiy həlkning dunyani əzgərtix yolidiki kürəxliri təwəndiki wəzipilərni əməlgə axuruxni: keguən dunyani əzgərtixni xuningdək əzining zhuguən dunyasını əzgərtix—əzining bilix kəbiliyyitini əzgərtix, zhuguən dunyaning keguən dunya bilən bolqan munasiwitini əzgərtixni əz iqigə alidu. Bundak əzgərtix yər xarining bir kismida—Sovet ittipakida yoloğa koyıldı. Ular hazır bundak əzgərtix jəryanini ilgiri sürməktə. Zhongguo həlki wə dunya həlkimə bundak əzgərtix jəryanını besip etməktə, yaki besip etküsi. Əzgərtılıdiqan keguən dunya əzgərtixkə karxi bolqan barlik kixilərnimə əz iqigə alidu; ularning əzgərtılıxi məjbur-lax baskuqidin ətüxi lazim, andin ular angliklik

başkuqıqa kireleydu. Dunya pütün insanlar əzini wə dunyani anglik əzgərtix waktıqa yətkəndə, dunyawi kommunizim dəwri bolidu.

Əmiliyət arkılık həkikət tepilidu, yənə əmiliyət arkılık həkikət ispatlinidu wə rawajlandurulidu. Həssi bilixtin paaliyətqanlıq bilən əkliy bilixkə etüx, yənə əkliy bilixtin paaliyətqanlıq bilən inkilap əmiliyitigə yetəkqılık kılıp, zhuguən dunya wə keguən dunyani əzgərtixkə etüx bolidu. Əmiliyət—bilix—yənə əmiliyət—yənə bilix,—bundak xəkil qəksiz dəwr kılıp turidu, əmiliyət bilən bilixning hər bir dəwr kilixinining məzmuni bolsa ilgirikisigə қarioqanda bir baldak yukarı kətirilidu. Mana bular biənzhenglik weywulunning pütün bilix nəziriyyisi, bular biənzhenglik weywulunning bilmək bilən kilmakning birligi karixi.

Izahəlar

① Lenin. «Gegelning 〈Logika ilmi〉 digən kitawidin üzündilər»din elinoğan.

② Marks. «Feyyerbah toqrisida tiganglıraq»qa wə Lenin, «Weywulun wə jingyən pipənlun» 2- bap 6- belümgə karalsun.

③ Lenin. «Gegelning 〈Logika ilmi〉 digən kitawidin üzündilər»din elinoğan.

④ Lenin. «Gegelning 〈Logika ilmi〉 digən kitawidin üzündilər»ge karalsun: “Qüixinix üçün, qüixinix wə tətəkik kilixnı təjridin baxlax kerək, təjribidin omumilikka kətirilix kerək.”

⑤ Lenin. «Nimə kiliç kerək?» 1- bap 4- belümdin elinoğan.

⑥ Lenin. «Weywulun wə jingyən pipənlun»din elinoğan. Xu

kitapning 2- bap 6- belümgə karalsun.

⑦ Stalin. «Leninizim asasliri toqrisida»din elinən. Xu
kitapning 3- kismiga karalsun.

⑧ Lenin. «Weywulun wə jingyən pipənlun» 2- bap 5- belümgə
karalsun.

ZIDDİYƏT TOOİRİSİDA*

(1937- yil 8- ay)

Xəy'ilərning ziddiyət kanuni yəni karimu-karxilik birlik kanuni—weywuluk biənzhengfaning əng tüp kanuni. Lenin: "Əsli mənisidin eytkanda, biənzhengfa düyxıangning əz mahiyitidiki ziddiyətlərni tətkik kılıx diməktur"^① dəydu. Lenin bu kanunni daim biənzhengfaning mahiyiti dəp ataydu, yənə uni biənzhengfaning hexini dəpmu ataydu^②. Xunga, bu kanunni tətkik kilqinimizda, nuroqun jəhətlərdə tohtalmay etəlməymiz, nuroqun pəlsəpiwi məsililər üstidə tohtalmay etəlməymiz. Əgər biz bu məsililərni enikliwalsak, weywuluk biənzhengfani tüptin qüxəngən bolımız. Bu məsililər: ikki hil dunyakarax; ziddiyətning omumilioğı; ziddiyətning alahidiliyi; asasiy ziddiyət wə ziddiyətning asasiy təripi; ziddiyət tərəplirining ohxaxlıqı wə kürixi; düykangning

* Bu pəlsəpiwi əsərni yoldax Mao Zedong «Əmiliyət tooirişida»din keyin, əyni bir məqsəttə yəni partiyidə saklinip kəlgən eçir jiaotiazhuyilik idiyilərni yengix məksididə yazğan wə Yen'əndə Yapon baskunqılıriqa karxi hərbisiyasi daxüdə leksiye kılıp okuğan idi, bu kitapka kirgüzük waktida, aptor kismən toluklidi, kışkartti wə tütütitix kirgüzdi.

ziddiyətlər iqidə tutkən orni.

Sovet ittipakı pəylasopliri yekinki yillarda Deborin ekimining weyxinlunini pipən kildi, bu ix bizni tolimu kiziktturdi. Deboring weyxinluni Zhongguo gongchəndangi iqidə nahayiti yaman təsirlərni pəyda kiləqan idi, partiyimiz iqidiki jiaotiaozhuyilik idiyilərni ənə xu ekimning pikir kılıx istili bilən muna-siwtəsiz dəp eytkili bolmayıdu. Xuning üçün, bizning hazırlı pəlsəpə tətkiqatı hizmitimiz jiaotiaozhuyilik idiyilərni süpürüp taxlaxni asasiy nixan kılıxi kerək.

1. İkki Hil Dunyakarax

Insanlarning bilix tarihida aləm tərəkkiyatining kanunları toqrisida əzəldinla ikki hil karax məwjud, uning biri xing'ershəngxüeqə karax, yənə biri biən-zhengfaqə karax bolup, bular bir birigə karimu-karxi ikki hil dunyakaraxni xəkilləndürən. Lenin: "Tərəkkiyat (jinhua) toqrisidiki ikki hil tüp (yaki mümkün boləqan ikki hil? yəki tarihta uqrəp turidiqan ikki hil?) nuktiinəzər: (1) tərəkkiyat aziyix wə kəpiyixtur, təkrarlinixtur, dəp tonuxtin; (2) tərəkkiyat karimu-karxılığın birligi (birlikning bir birini qətkə kakidiqan ikki karimu-karxi tərəpkə bəlünüxi wə ikki karimu-karxi tərəpning yənə əzara baqlinixi), dəp tonuxtin ibarət" ^⑧ dəydu. Lenining digini ənə xu bir birigə ohxax bolmışqan ikki hil dunyakarax.

Xing'ershəngxüe xüənxüe dəpmu atılıdu. Bundak

idiyə, məyli Zhongguoda bolsun, məyli Yawropada bolsun, nahayiti uzak bir tarihiy dəwr dawamida weyxinlunqə dunyaqaraxqa mənsup bolup kəldi wə kixilərning idiyisidə həkümran orunda turup kəldi. Yawropada burzuaziyining dəsləpki qaqlıridiki weywulunmu xing'ershəngxüelik weywulun idi. Yawropadiki nuroqun məmlikətlərning ijtimal iktisat əhəwalining kapitalizimning yukuri tərəkkiyat baskuqıqə etkənligi, ixləpqikirix küqliri, sinipyi kürəx wə ilim-pənning rawajlinip tarihta misli kərülmigən dərijigə yətkənligi, sanaət puroletariyatining tarih tərəkkiyatining əng uluk hərkətləndürgüq küqi bolup kalqanlıqı arkısida Marksizimqə weywuluk biənzhengfaning dunyaqaraxı məydanoqa kəldi. Xuning bilən burzuaziyə tərəptə op-oquk, yap-yalingaq əksiyətqil weyxinlundenin baxka yənə qakina jinhualun pəyda bolup, weywuluk biənzhengfaqa karxi qıktı.

Xing'ershəngxüeqə yaki qakina jinhualunqə dunyaqarax dunyaqə həmmini yəkkə, jimjit dəp hesaplaydiqan wə bir tərəplimilik bolqan nuktiinəzər bilən karaydu. Bundak dunyaqarax dunyadiki həmmə xəy'ilərni, həmmə xəy'ilərning xəkilliri wə türlerini əbidi yəkkə turidu wə əbidi əzgərməydu dəp karaydu. Əzgirix bolidu, digəndimu, uni pəkət sanning kəpiyixi yaki aziyixidin wə orunning almixixidinla ibarət bolidu dəydu. Bundak kəpiyix yaki aziyix wə orun almixixning səwəplirigə kəlgəndə bolsa, uni xəy'ilərning eż iqide eməs, bəlki xəy'ilə-

ning sirtida yəni taxki küqlərning türtkə bolqanlı-qıda dəydu. Xing'ershəngxüeqilər, dunyadiki türlük xəy'ilər wə xəy'ilərning hususiyətləri ular pəyda bolqan qeoqidila xundak idi, dəp hesaplaydu. Keyinki əzgirixlərni bolsa pəkət san jəhəttiki awux yaki kəmiyixtinla ibarət dəydu. Ular, bir hil xəy'idin kaqanla bolsun pəkət təkrar yosunda əyni xu hildiki xəy'i pəyda bolidu, uning ikkinqi hildiki baxka bir xəy'i bolup əzgirixi mümkün əməs, dəp karaydu. Xing'ershəngxüeqilərning karixiqə, kapitalistik ekispilatatsiyə, kapitalistik rikabət, kapitalistik jəmiyəttiki xəhsiyətqılık idiyiliri wə baxkilar ədimkə kulluk jəmiyəttə hətta baxlanquq jəmiyəttimə tepilarmix, bəlki ular əbidi əzgərməy məwjud bolup turiwerərmix. Xing'ershəngxüeqilər jəmiyat tərəkkiyatining səwəplirigə kəlgəndə, uni jəmiyətning taxki xaraiti bilən—juqrapiyiwi möhit, iklim wə baxkilar bilən qüxəndüridu. Ular tərəkkiyatning səwəplirini addi rəwixtə xəy'ilərning sirtidin tepixka urunidu, weywuluk biənzhengfa ķuwwətləydiqan, xəy'ilər iqki ziddiyətləri səwiwidin tərəkkii kildi, digən təlimatni inkar kildi. Xunga, ular xəy'ilərning süpət jəhəttin hilmu-hilliqini wə bir süpətning ikkinqi bir süpətkə əzgirix hadisisini qüxəndürüp berəlməydu. Bundak idiyə Yawropada 17-wə 18-əsirlərdə jixielik weywulun bolup, 19-əsirning ahirları wə 20-əsirning baxlırida bolsa qakına jinhualun bolup ipadıləndi. Zhongguoda "Təngri

ezgərməydu, daomu ezgərməydu”^④ digən xing'er-shangxüelik idiyə bolqan, uni qırıklärəkən feodal həkümran siniplar uzak wakitlarqıqə himayə kılıp kəlgən idi. Yekinkı 100 yıldın buyan Yawropaning jixielik weywuluni wə qakina jinhualuni kirdi, uni burzuaziyə himayə kildi.

Xing'ershəngxüeqə dünükərəxning əksiqə, weywuluk biənzhengfaqə dünükərəx xəy'ilərning tərəkkiyatını ularning iqidin, bir xəy'inining baxka xəy'ilər bilən bolqan munasiwitidin tətkik kilişni կuwwət-ləydu, yəni xəy'ilərning tərəkkiyatini ularning iqki, mukərrər ez hərkəti dəp, hər bir xəy'inining hərkətinə bolsa əzining ətrapidiki baxka xəy'ilər bilən əzara baqlinidu wə əzara təsir kərsitudu dəp karaydu. Xəy'ilər tərəkkiyatining tüp səwiwi xəy'ilərning sırtida əməs, bəlki iqidə, xəy'ilərning iqidiki ziddiyətlərdə. Hərkəndək xəy'inining iqidə xundak ziddiyətlər bolidu, ənə xular xəy'ilərning hərkəti wə tərəkkiyatini tuqduridu. Xəy'ilərning iqidiki bundak ziddiyətlər xəy'ilər tərəkkiyatining tüp səwiwi, bir xəy'inining baxka xəy'ilər bilən bolqan əzara baqlinixi wə əzara təsiri bolsa xəy'ilər tərəkkiyatining ikkinqi orundiki səwiwi. Xunga, weywuluk biənzhengfa xing'ershəngxüeqə jixielik weywulun wə qakina jinhualunning taxki səwəp nəziriyisigə yaki beydonglun nəziriyisigə kattik ərəxi turidu. Xunisi nahayiti enikki, nokul taxki səwəp pəkət xəy'ilərning jixielik hərkətigila yəni həjmining kengiyixi

yaki tariyixi wə sanining kepiyixi yaki aziyixiqila səwəp bolalaydu, buning bilən xəy'ilərning nimə üqün süpət jəhəttin qəksiz pərklik bolidioqanlıqını wə ularning əzara əzgiridiqanlıqını qüxəndürüp bərgili bolmaydu. Əmiliyəttə, taxki küqlərning türkisi bilən pəyda bolidioqan jixielik hərkətmə xəy'ilərning iqki ziddiyətliri arkilik əməlgə axidu. Əsümlüklər wə haywanatlarning nokul əsüxi wə san jəhəttin kepiyiximu, asasən, iqki ziddiyətlər səwiwidin bolidu. Huddi xuningdək jəmiyatning tərəkkiyatimu, asasən, taxki səwəplərdin əməs, bəlki iqki səwəplərdin bolidu. Nuroqun məmlikətlər bir hil digüdək juqrapiyiwi möhit wə iklim xaraitida tursimu, ularning tərəkkiyatidiki pərk wə təkxisizlik intayın zor bolidu. Bir məmlikətni alsak, uning juqrapiyiwi möhiti wə iklimida əzgirix bol-miqan əhwaldimu, jəmiyatning əzgirixi nahayiti zor bolidu. Jahan'gir Rosiyə sotsiyalistik Sovet ittipakıqa aylandı, qət bilən alakə kilmaydiqan feodal Yaponiyə jahan'gir Yaponiyigə aylandı, əmma bu məmlikətlərning juqrapiyiwi möhiti wə iklimi əzgərgini yok. Uzak muddət feodallık tüzüm həkümranlıqida bolğan Zhongguoda yekinkı 100 yil mabəynidə nahayiti zor əzgirixlər boldı, u hazır ərkin, azat yengi Zhongguoqa aylinx nixaniqa karap əzgərməktə, lekin Zhongguoning juqrapiyiwi möhiti wə iklimi əzgərgini yok. Pütkül yər xarining wə uning hər bir kismining juqrapiyiwi möhiti

wə iklimimu əzgirip turidu, lekin ularning əzgirixi jəmiyətning əzgirixigə karioqanda nəhayiti az bolidu, əzgirixler kərülidiqan wakitning əlqəm birligi aldin-kisi üqün birkənqə tūmən yil bolsa, keyinkisi üqün birnəqqə ming yil, birnəqqə yüz yil, birnəqqə on yil hətta birnəqqə yil yaki birnəqqə ayla (inkilap dəwridə) bolidu. Weywuluk biənzhengfa nuktiinə-ziridin karioqanda, təbiət dunyasidiki əzgirixlər, asasən, təbiət dunyasining iqliki ziddiyətlirinə rawajlinixidin bolidu. Jəmiyətning əzgirixi, asasən, jəmiyətning iqliki ziddiyətlirinə rawajlinixidin yəni ixləpqikirix küqliri bilən ixləpqikirix munasiwətləri otturisidiki ziddiyətning, siniplar otturisidiki ziddiyətning, yengi bilən kona otturisidiki ziddiyətning rawajlinixidin bolidu, bu ziddiyətlərning rawajlinixi jəmiyətning alqa besixiqə türkə bolidu, kona jəmiyətning ornini yengi jəmiyətning elixiqə türkə bolidu. Weywuluk biənzhengfa taxki səwəpni qətkə kakamdu? Qətkə kakmaydu. Weywuluk biənzhengfa, taxki səwəp əzgirixning xərti, iqliki səwəp əzgirixning asasi, taxki səwəp iqliki səwəp arkilik rol oynaydu, dəp karaydu. Tuhum muwapik issiklikni elip, qüjigə aylinidu, lekin issiklik taxni qüjigə aylanduralmaydu, qunki bu ikkisining asasi ohxax eməs. Hərkəysi məmlikət həlkəliri arisida əzara təsir kərsitix daim məwjud bolup turidu. Kapitalizim dəwridə bolupmu jahəngirlik wə puroletariyat inkilawi dəwridə hərkəysi məmlikətlərinin siyasi,

iktisadiy wə mədiniyat jəhətlərdə əzara təsir kərsitxi wə əzara türkə boluxi qayət zor bolidu. Əktəbir sotsiyalistik inkilawi Rosiyə tarhidilə yengidəwr eqip kalmastın, bəlki dunya tarhidimə yengidəwr aqtı, u dunyadiki hərkəysi məmlikətlərning iqki əzgirixlirigə təsir kərsətti, Zhongguoning iqki əzgirixlirimu xuningqə ohxaxla bəlki alahidə qongkur təsir kərsətti, lekin bu əzgirixlər hərkəysi məmlikətlərning iqidiki jümlidin Zhongguoning iqidiki əz ənənəviyyətləri arkilik boldi. İkki armiyə arisidiki jəngdə biri yengidu, biri yengilidu, yengixmu, yengilixmu iqki səwəplərgə baqlıq. Yənggüqi ya əzining küqlük bolqanlıqı, ya komandanlıqının hatasız bolqanlıqı səwiwidin yengidu, yengilgüqi ya əzining ajiz bolqanlıqı, ya komandanlıqının nabap bolqanlıqı səwiwidin yengilidu, taxki səwəp iqki səwəp arkilik rol oynaydu. 1927-yili Zhongguoda qong burzuaziyining puroletariyatni yengixi uning Zhongguo puroletariyati iqidiki (Zhongguo gongchəndangi iqidiki) jihuyzhuyi arkilik rol oyniąqanlıqidin boldi. Biz bu jihuyzhuyidin hesap aloqandin keyin, Zhongguo inkilawi yengiwaxtin rawajlandı. Keyin Zhongguo inkilawi yənə döymənenin kattik zərbisigə uqriddi, buningqə partiyimizning iqidə təwəkkülqılıkning yüzbərgənligi səwəp boldi. Biz bu təwəkkülqılıktın hesap aloqandin keyin, bizning ixlirimiz yənə yengiwaxtin rawajlandı. Buningdin əsası, bir partiyə inkilapni

qəlibigə elip barmakçı bolidikən, u əzining siyasi luxiəninən toqra boluxioqa wə təxkiliy jəhəttə mustəhkəm boluxioqa tayinixi lazımlı.

Biənzhengfaqə dunyakarax, Zhongguoda bolsun, Yawropada bolsun, qədimki zamandila məydanıqə kəlgən. Lekin qədimki zamandiki biənzhengfa zifalılık, sadda haraktırda idi, xu zamandiki ijtimal-tarihiy xarait səwiwidin uning mukəmməl nəziriyyə boluxi mümkün əməs idi, xuning üçün u, aləmni toluk qüxəndürüp berəlməydi, keyin uning ornini xing'ershəngxüe aldı. 18-əsirning ahirları wə 19-əsirning baxlırida yaxıqan məxhur Nemis pəyləsəpi Gegel biənzhengfaqə nahayıti möhim təhpə koxtı, lekin uning biənzhengfasi weyxinlik biənzhengfa idi. Taki puroletariyat hərkitinən uluk ərbaplıri Marks bilən En'gels insanlarning bilix tarixidiki ijabi nəti-jilərni omumlaxturup, bolupmu Gegel biənzhengfasi-nıng əkilgə muwapik kışmini pipənlilik əhalda əkəbul kılıp, biənzhenglik weywulun wə tarixiy weywulundın ibarət uluk nəziriyyini yaratkan wakitka yətkəndə, andin insanlarning bilix tarixida misli kərülmigən qong inkilap yüzbdərdi. Keyin Lenin bilən Stalin bu uluk nəziriyyini yənə rawajlandurdi. Bu nəziriyyə Zhongguoqa kirix bilənla Zhongguoning idiyə sahəsində nahayıti qong əzgirixlərni pəyda қıldı.

Bu biənzhengfaqə dunyakarax, asasən, kixilergə türlük xey'ilərdiki ziddiyətlər hərkitini mahirlik bilən küzitixni wə təhlil kılıxni həm xu təhlilgə binaən

ziddiyətlərni həl kiliqxning usullirini bəlgiləxni ügiti-du. Xunga, xəy'ilərning ziddiyət ənvanını konkirit qüxinix biz üçün intayın mohim.

2. Ziddiyətning Omumilioğı

Bayan kiliixa ongay bolsun üçün, mən bu yerdə aldi bilən ziddiyətning omumilioğı üstidə tohtilimən, uningdin keyin ziddiyətning alahidiliyi üstidə tohtilimən. Buning səwiwi xuki, Marksizimning uluk ijatqılıri həm warisliri Marks, En'gels, Lenin və Stalinlar weywuluk biənzhengfaqə duniyakaraxni kəxp kili, weywuluk biənzhengfani insaniyət tarixini və təbiət tarixini təhlil kiliqxning nuroqun sahəliridə, jəmiyətni və təbiətni əzgərtixning nuroqun sahəliridə tətbik kili (məsilən, Sovet ittipakida), nahayiti uluk muwəppəkiyətlərni ələqə kəltürgənləktin, ziddiyətning omumilioğı nahayiti nuroqun adəmlər təripidin etirap kılındı, xunga, bu məsilini azqına sez bilənla qüxəndürük mümkün; ziddiyətning alahidiliyi məsilisini bolsa nuroqun yoldaxlar bolup-mu jiaotiaozhuyiqilar tehiqə enikliwalalmaywatidu. Ular ziddiyətning omumilioqining ziddiyətning alahidiliyi iqidə məwjut ikənlərini qüxənməydu. Ular kez aldımızdiki konkirit xəy'ilərdiki ziddiyətlərning alahidiliginə tətkik kiliqxning inkilawiy əmiliyətning tərəkkiyatiqa yetəkqılık kilişimiz üçün nəkədər mohim əhmiyətkə igə ikənləginimə qüxənməydu.

Xuning üçün, ziddiyətning alahidiliyi məsilisini etiwar bilən tətkik kilişkə wə yetərlik orun berip qüxəndürükə toqra kelidu. Xu səwəptin, xəy'ilərning ziddiyət kanunini təhlil kılqanda, biz awal ziddiyətning omumilioğunu məsilisini təhlil kilişimiz, uningdin keyin ziddiyətning alahidiliyi məsilisini etiwar bilən təhlil kilişimiz, ahirdə yənə ziddiyətning omumilioğunu məsilisigə kaytimız.

Ziddiyətning omumilioğunu yaki mutləkliyini digən məsilining ikki mənisi bar. Uning birinqisi, ziddiyət barlıq xəy'ilərning tərəkkiyat jəryanında məwjut bolup turidu, ikkinqisi, hər bir xəy'inin tərəkkiyat jəryanında baxtin-ahiroqıqə ziddiyətlər hərkəti məwjut bolup turidu, digəndin ibarət.

En'gels: "Hərkətning əzi ziddiyət"® dəydu. Lenin karimu-kərəxilik birlik kanuniyyət bərgən təbiridə uni "Təbiət dunyasidiki (roh wə jəmiyatmu xuning iqidə) həmmə hadisilər wə jəryanlarda bir birigə zit, bir birini qətkə kakıdiqan, bir birigə karimu-kərəxilik həqiqi larning bolidiqları qını etirap (kəxp) kiliştin ibarət"® dəydu. Bu pikirlər toqrimu? Toqra. Barlıq xəy'ilərning əz iqidiki ziddiyət tərəplirininə əzara bekiniyi wə əzara kürxi barlıq xəy'ilərning həyatını bəlgiləydu, barlıq xəy'ilərning tərəkkiyatiqə türkət bolidu. Ziddiyətni əz iqigə almıqan heqkandak xəy'i yok, ziddiyət bolmıqan bolsa, dunyamu bolmıqan bolatti.

Ziddiyət addi hərkət xəklining (məsilən, jixielik

hərkətning) asasi, bolupmu murəkkəp hərkət xəklili-
ning asasi.

En'gels ziddiyətning omumilioqini mundak qüxəndürən idi: "Əgər addi jixielik yətkilixning əzidə ziddiyət bar ikən, u halda, maddining tehimu yukuri hərkət xəklidə bolupmu organik hayatı wə uning tərəkkiyatida ziddiyət tehimu bar. Hayat, aldi bilən, hər bir dəkikidə janlıq məwjudatning əzi wə xundakla baxka birnimə. Xunga, hayatı jisimlarning wə jeryanlarning əzidə məwjud bolğan, üzlüksiz rəwixtə əz əzidin tuqulup turidiqan wə əz əzidin həl bolup turidiqan ziddiyət; bu ziddiyət tohtax bilən hayatı tohtaydu, əlüm yetip kelidu. Xuningdək, kərüp turuptımızki, pikir kılıx dairisidimə ziddiyəttin hali bolalmaymız, bəlki xunimu kərüp turuptımızki, məsilən, adəmning qəklənmigən iqki bilix əbəliyiti bilən bundak bilix əbəliyitining pəkət taxkı jəhəttin qəklən'gən bəlki bilix jəhəttinmu qəklən'gən ayrim-ayrim adəmlərdila əməldə ixka axuruluxi otturisidiki ziddiyət insaniyətning bir birining arkisidin kelidiqan əwlətlirininq qəksiz— hər halda biz üçün əmiliyəttə qəksiz—tizilmisida, qəksiz aloqa karap hərkət kılıxida həl kilinidu."

"Ali shuxüening asasiy negizliridin biri ziddiyəttur."

"Baxlanquq shuxüedimu ziddiyətlər tolup yatidu." ⁽⁷⁾

Leninmu ziddiyətning omumilioqini mundak qü-

xəndürgən idi: "Shuxüedə pilos wə minos, weyfen wə jifen.

Lixüedə təsir wə əks təsir.

Wulixüedə musbi zərət wə mənpi zərət.

Huaxüedə atomlarning birikixi wə ajrilixi.

Ijtimai pənlərdə sinipiy kürəx."®

Uruxta hujum kılıx wə mudapiə kərүx, ilgirilex wə qekinix, yengix wə yengilix—həmmisi bir birigə zit hadisilər. Bularning bir təripi yokalsa, yənə bir təripi məwjud bolmayıdu. İkki tərəpning kürixi wə yənə baqlinixi uruxning omumi yiqindisini təxkil kılıdu, uruxning tərəkkiyatını aloqa süridu, uruxning təkdirini həl kılıdu.

Kixilərning ukumlıridiki hər bir pərkni keguən ziddiyətning inkasi dəp karax kerək. Keguən ziddiyətlər zhuguən idiyidə əks etip, ukumlardiki ziddiyətlər hərkitini hasil kılıdu, bu ziddiyətlər hərkiti idiyining tərəkkiyatını aloqa süridu, buning bilən kixilərning idiyə məsilisi üzlüksiz həl bolup turidu.

Partiyə iqidə ohxax bolmioqan idiyilərning kərimu-kaxxiliqi wə kürixi həmixə pəyda bolup turidu, bu — jəmiyəttiki sinipiy ziddiyətlərning wə yengi xəy'ilər bilən kona xəy'ilər otturisidiki ziddiyətlərning partiyə iqidiki inkası. Partiyə iqidə əgər ziddiyətlər wə ziddiyətlərni həl kılıdioqan idiyiwi kürəxlər bolmaydikən, partiyining hayatimu tohtaydu.

Dimək, məyli addi hərkət xəklidə bolsun, yaki murəkkəp hərkət xəklidə bolsun, məyli keguən

hadisilərdə bolsun, yaki idiyiwi hadisilərdə bolsun, ziddiyətlər omumyüzlük məwjut bolup turidu, ziddiyətlər həmmə jəryanlarda məwjut bolup turidu, bu nuktini enikliwalduk. Lekin hər bir jəryanning dəsləpki baskuqidimu ziddiyət məwjut bolup turamdu? Hər bir xəy'ining tərəkkiyat jəryanında baxtin-ahiroqıqə ziddiyət hərkiti bolamdu?

Sovet ittipakı pəylasoplırining Deborin ekimini pipən kılıp yazoğan makaliliridin məlum boluxıqə, Deborin ekimidikilərdə mundak bir hil karax yəni, ziddiyət jəryanning dəsliwidila əməs, bəlki jəryan rawajlinip məlum baskuqka yətkəndə andin pəyda bolidu, dəydiqan karax bar. Undak bolqanda, xu wakitka yətkiqə, jəryanning tərəkkiyati iqliki səwəplərdin əməs, bəlki taxki səwəplərdin bolup kalqan bolidu. Xundak kılıp, Deborin xing'ershəngxüelik taxki səwəp nəziriyyisigə wə jixielunoqa kaytidu. Konkirit məsililərni muxundak karax bilən təhlil kılıp, Deborinqilar, Sovet ittipakı xaraitida bay dihanlar bilən adəttiki dihanlar arısida pərkla bar, ziddiyət yok, dəp, Buharinning pikrigə pütünləy koxulidu. Fransiyə inkilawini təhlil ķiloqanda, ular, ixqilar, dihanlar wə burzuaziyidin tərkip tapkan üqinqi təbikə iqidimu inkilaptin burun pərkla bolqan, ziddiyət bolmioğan idi, dəp hesaplaydu. Deborin ekimining bu karixi Marksizimoqa karxi karax. Deborinqilar dunyadiki hərkəndək pərkning əzidə ziddiyət barlıqını, pərkning əzi ziddiyət ikənlığını

qüxənməydu. Burzuaziyə bilən puroletariyat pəyda bolğandan tətiplə, əmgək bilən kapital otturisida ziddiyət bar idi, pəkət kəskinləxmigənla idi. Sovet ittipakining ijtimai xaraitidimu ixqilar bilən dihanlar otturisida pərk bar, ularning otturisidiki pərk ziddiyət bolidu, pəkət kəskinlixip düykəngə qaylinip kətməydu, sinipi kürəx xingtəyini almayıdu, əmgək bilən kapital otturisidiki ziddiyətkə ohximaydu; ular sotsiyalistik kurulux dawamida mustəhkəm ittipak təxkil kıldı, sotsiyalizimdin kommunizimoqa berixning tərəkkiyat jəryanıda bu ziddiyətni pəydin-pəy həl kılıdu. Bu yerdiki məsilə ziddiyətlərning bar-yokluqı məsilisi əməs, bəlkı ziddiyətlərning pərklikliqı məsilisi. Ziddiyət omumi, mutlək bolidu, xəy'ilər tərəkkiyatining həmmə jəryanlırida məwjut bolup turidu wə həmmə jəryanning bexidin ahirliqə singgən bolidu.

Yengi jəryanning pəyda boluxi digən nimə? Bu xuningdin ibarətki, kona birlik wə xu birlikni təxkil kiloqan karimu-karxi tərkiplər yengi birlikkə wə xu birlikni təxkil kiloqan karimu-karxi tərkiplərgə orun beridu, xuning bilən kona jəryanning orniqə yengi jəryan pəyda bolidu. Kona jəryan tüğəydu, yengi jəryan pəyda bolidu. Yengi jəryan yənə yengi ziddiyətlərni eż iqiqə aloqan bolup, eż ziddiyətlirinə tərəkkiyat tarihini baxlaydu.

Xəy'ilərning tərəkkiyat jəryanining bexidin ahirliqə ətidioqan ziddiyətlər hərkitini, Leninning

kərsitip etüxiqə, Marks «Kapital»da nəmunilik haldə təhlil kiloqan. Bu—hərkəndək xey'inin tərəkkiyat jəryanını tətkik kılıxta kollinix zərür bolqan usul. Lenin əzimu bu usulni toqra kollanqan wə əzinin həmmə əsərlirigə singdürgən.

“Marks «Kapital»da awal burzua jəmiyitidiki (shangpin jəmiyitidiki) əng addi, əng omumi, əng asasiy, daim kezgə qelikip turidiqan, əng adəttiki, kürming ketimlap uqraydiqan munasiwətni—shangpin ayriwaxlaxni təhlil kıldı. Bu təhlil ənə xu əng addi hadisidə (burzua jəmiyitining ənə xu ‘hüjəyrə’ sidə) hazırkı zaman jəmiyitining həmmə ziddiyətlərinini (wə həmmə ziddiyətlərning ündürmisini) ekip taxlaydu. Uningdin keyinki bayanlar bizgə yənə xu ziddiyətlərning wə xu jəmiyətning hərkəysi kisimlirininq yiçindisidiki baxtin-ahiroqıqə bolqan tərəkkiyatını (əsüxinimu, hərkitinimu) kərsitip beridu.”

Lenin yukuridiki sözlərdin keyin dawam kılıp: “Omumən biənzhengfani.....bayan kiliş (wə tətkik kiliş) usuli ənə xundak boluxi kerək”^⑧ dəydu.

Zhongguo kommunistliri bu usulni üginiwelixi lazim, xundak kiloqandila, Zhongguo inkilawining tarihini wə hazırkı əhwalini toqra təhlil kılalaydu həm inkilapning kəlgüsü toqrisida həküm qikiralaqdu.

3. Ziddiyətning Alahidiligi

Ziddiyət barlıq xey'ilərning tərəkkiyat jəryan-

lirida məwjud bolup turidu, ziddiyət hər bir xəy'inin tərəkkiyat jəryanining bexidin ahirloqıqə singgən bolidu, bu ziddiyətning omumilioqı wə mutləklioqı bolup, buni yukarıda səzləp ettüm. Əmdi ziddiyətning alahidiliyi wə nisbiligi üstidə tohtilimən.

Bu məsilini birkañqə hil əhwaldin tətkik kiliş kerək.

Əng awal, maddining tərlük hərkət xəkilliridiki ziddiyətlərning həmmisidə alahidilik bolidu. Adəmning maddini bilixi maddining hərkət xəklini bilixidur, qünki dunyada hərkətlinip turidiqan maddidin baxka heqnərsə yok, maddining hərkiti bolsa qokum muəyyən bir xəkil alidu. Maddining bir tərlük hərkət xəklini tətkik kiləqanda, xu hərkət xəklining baxka hərkət xəkilliri bilən bolqan ortaklioqıqa dikkət kiliş kerək. Lekin, tehimu mohimi,—bu bizning xəy'ilərni biliximizgə asas bolidiçən nərsə,—maddining hərkət xəklining alahidiligigə dikkət kiliş kerək, yəni xu hərkət xəklining baxka hərkət xəkilliri bilən bolqan süpət jəhəttiki pərkiqə dikkət kiliş kerək. Ənə xu nuktiqə dikkət kiləqandila, andin xəy'ilərni bir biridin pərkləndürgili bolidu. Hərkəndək hərkət xəkli əziqə has alahidə ziddiyətlərni əz iqigə alqan bolidu. Bu alahidə ziddiyətlər bir xəy'ini baxka xəy'ilərdin ayriq turidiçən alahidə mahiyətni təxkil kılıdu. Dunyadiki tərlük xəy'ilərning qəksiz pərklik boluxining iqki səwiwi yaki asasi ənə xuningdin ibarət. Təbiət dunyasında nuroqun hərkət

xəkilliri məwjut, məsilən, jixielik hərkət, awaz qiki-
rix, nur qeqix, issiklik qikirix, eliktir ekimi, ajrilix,
birikix wə baxkilar. Maddining muxu hərkət xəkil-
lirining həmmisi bir birini təkəzza kildi, xuningdək
mahiyəttə yənə bir biridin pərk kildi. Maddining
hər bir hərkət xəkligə hasoloqan alahidə mahiyiti
uning əzining alahidə ziddiyiti bilən bəlgilinidu.
Bundak əhwal təbiət dunyasidila məwjut bolup kal-
maston, ijtimal hadisilər wə idiyiwi hadisilərdimu
ohxaxla məwjut. Hər bir ijtimal xəkil wə idiyiwi
xəkil əziqə has alahidə ziddiyət wə alahidə mahi-
yətkə igə.

Ilim-pən tətkikatlıri dairisi ilim-pən düyxiangli-
rida soloqan alahidə ziddiyətlərgə karap ayrılidu.
Xunga, məlum hadisining dairisigə hasoloqan
məlum ziddiyətni tətkik kiliç məlum ilim-pənning
düyxiangını təxkil kildi. Məsilən, shuxüediki pilos
wə minos, jixiexüediki təsir wə əks təsir, wulixüe-
diki mənpi zərət wə musbi zərət, huaxüediki ajrilix
wə birikix, ijtimal pənlərdiki ixləpqikirix küqliri wə
ixləpqikirix munasiwtliri. sinip bilən sinipning
əzara kürəxliri, hərbi ilimdiki hujum wə mudapiə,
pəlsəpidiki weyxinlun wə weywulun, xing'ershəng-
xüeqə karax wə biənzhengfaqə karax wə baxkilar—
bularning həmmisi alahidə ziddiyətlərgə wə alahidə
mahiyətkə igə soloqanlıqı üçün türlük ilim-pən
tətkikati düyxianglarını təxkil kildi. Durus, ziddi-
yətning omumilioqını bilmigəndə, xəy'ilər hərkiti

wə tərəkkiyatining omumi səwəplirini yaki omumi asaslirini eqix mümkün əməs; lekin, ziddiyətning alahidiliginə tətkik kilməqanda, bir xəy'ini baxka xəy'ilərdin ayrip turidiqan alahidə mahiyətni enik-lax mümkün əməs, xəy'ilər hərkiti wə tərəkkiyatining alahidə səwəplirini yaki alahidə asaslirini eqix mümkün əməs, xundakla xəy'ilərni pərkəndürük, ilim-pən tətkikat dairisini ayrix mümkün əməs.

Insanlarning bilix hərkitining tərtiwinə alidiqan bolsak, u haman ayrim wə alahidə xəy'ilərni bilixtin omumi xəy'ilərni bilixkə pəydin-pəy kengiyidu. Kixilər haman, aldi bilən, nuroqun ohxax bolmioqan xəy'ilərning alahidə mahiyətlirini bilidu, xuningdin keyinla, tehimu ilgirilep omumlaxturux hizmitini elip berip, türlük xəy'ilərning ortak mahiyitini bilix imkaniyyitigə igə bolidu. Kixilər bundak ortak mahiyətni bilgəndin keyin, bundak ortak bilixni yetəkqi kilip, tehi tətkik kılınmioqan yaki qongkur tətkik kılınmioqan hər hil konkirit xəy'ilərni dawamlik tətkik kılıxka kirixidu, ularning alahidə mahiyitini tapidu, xundak kılqandila, bundak ortak mahiyət həkkidiki bilixning kuruk-kahxal wə ketip kalıqan nərsigə aylinip kelixinin saklanqılı, bəlki bundak ortak mahiyət həkkidiki bilixni toluklioqili, beyitkili wə rawajlanduroqili bolidu. Bu – bilixning ikki jöryani: biri alahidiliktin omumilikka, yənə biri omumiliktin alahidilikkə etüx. Insanlarning bilixi haman muxundak təkrar dəwr kilip baridu, hər ketimkى

dəwr kılıx (ilmiy usulqa kattık riayə kılınidioqanla bolsa) insanlarning bilixini yənimu yukuri dərijigə ketiridu, insanlarning bilixini üzlüksiz qongkurlaxturidu. Bizdiki jiaotiaozhuyiqilar ning bu məsilidiki hatalıçı xuningdin ibarətki, ular, bir tərəptin, ziddiyətning alahidiligidini tətkik kılqanda wə ayrim xəy'ilərning alahidə mahiyitini bilgəndə, andin ziddiyətning omumilioqını toluk bilgili, türlük xəyilərning ortak mahiyitini toluk bilgili bolidioqanlıqını qüxənməydu; ikkinçi tərəptin, xəy'ilərning ortak mahiyitini bilgəndin keyin, tehi qongkur tətkik kılınlıqan yaki yengidin bax kətirip qıkkən konkirit xəy'ilərni dawamlik tətkik kılıxning lazımlıqını qüxənməydu. Bizdiki jiaotiaozhuyiqilar horun, ular konkirit xəy'ilər toqrısida hərkəndək muxəkkətlik tətkikat hizmitini elip berixtin bax tartıdu, ular omumi həkikətni kuruktur-kuruk otturıqə qikip kalıqan nərsə dəp karap, uni kixilərning əkli yətməydioqan nokul chouxiang gongshioqə aylandurup koyidu, insanlarning həkikətni bilixinin bu normal tərtiwini pütünləy inkar kılıdu, bəlki astin-üstün kılıp koyidu. Ular insanlar bilixinin ikki jəryanining əzara baoqlinixini—alahidiliktin omumilikka, yənə omumiliktin alahidilikkə etüxinimu qüxənməydu, ular Marksizimqə bilix nəziriyyisini pütünləy qüxənməydu.

Maddining hər bir qong xitongdiki hərkət xəklining alahidə ziddiyitini wə xu ziddiyət bəlgiligin

mahiyitini tətkik kiliplə qalmastın, bəlki maddining hər bir hərkət xəklining uzun tərəkkiyat yolidiki hər bir jəryanining alahidə ziddiyitini wə uning mahiyitinimu tətkik kiliç kerək. Barlıq hərkət xəkillirining hiyalıy bolmioğan bəlki həkiki bolğan hər bir tərəkkiyat jəryanında ziddiyət süpət jəhəttə ohxax bolmayıdu. Bizning tətkikat hizmitimiz bu nuktiqa keprək ərətilixi bəlki muxu nuktidin baxlinixi kerək.

Süpət jəhəttə ohxax bolmioğan ziddiyətlər pəkət süpət jəhəttə ohxax bolmioğan usullar bilənla həl kılınidu. Məsilən, purolətariyat bilən burzuaziyə otturisidiki ziddiyət sotsiyalistik inkilap usuli bilən həl kılınidu; həlk ammisi bilən feodallık tüzüm otturisidiki ziddiyət demokratik inkilap usuli bilən həl kılınidu; mustəmlikilər bilən jahan'girlik otturisidiki ziddiyət milli inkilawiy urux usuli bilən həl kılınidu; sotsiyalistik jəmiyyətə ixqilar sinipi bilən dihanlar sinipi otturisidiki ziddiyət yeza igiligini kolliktiplaxturux wə maxinilaxturux usuli bilən həl kılınidu; gongchəndang iqidiki ziddiyət tənkít wə ezini tənkít usuli bilən həl kılınidu; jəmiyyət bilən təbiət otturisidiki ziddiyət ixləpqikirix küqlirini rawajlandurux usuli bilən həl kılınidu. Jəryan əzgərgəndə, kona jəryan wə kona ziddiyətlər yokılıp, yengi jəryan wə yengi ziddiyətlər tuqulqanda, ziddiyətlərni həl kiliç usulimu xu munasiwət bilən ohxax bolmayıdu. Rosiyidiki fewral inkilawi bilən

ektebir inkilawi həl kılqan ziddiyətlər wə bu ikki inkilapta ziddiyətlərni həl kilixta kollinilqan usullar bir birigə tüptin ohxax bolmidi. Bir birigə ohxax bolmiqan ziddiyətlərni ohxax bolmiqan usullar bilən həl kiliç—Marksizim-Leninizm qilar kattik əməl kiliç zərür bolqan pirinsip. Jiaotiaozhuyiqilar bu pirinsipka əməl kilmaydu, ular türlik inkilaplar-ning əhwalidiki pərkələrni qüxənməydu, xunga, bir birigə ohxax bolmiqan ziddiyətlərni ohxax bolmiqan usullar bilən həl kiliç lazımlıqinimu qüxənməydu, ezliriqə, əzgərtkili bolmaydu, dəp hesaplıqan bir hil gongshini həmmila jayda birdək ixlietiweridu, bu hal pəkət inkilapni onguxsizlikka uqritudu, yaki əslidə obdan ixligili bolidiqlan ixni qatak kiliç koyidu, halas.

Xəy'ilərning tərəkkiyat jəryanidiki ziddiyətlər-ning omumi yiqindisi, əzara baqlinixi jəhəttiki alahidiligini ekip taxlax yəni xəy'ilərning tərəkkiyat jəryanining mahiyitini ekip taxlax üçün, xu jəryandiki ziddiyətlərning hər tərəoptiki alahidilik-lirini ekip taxlax kerək, undak kilmiqanda, jəryan-ning mahiyitini ekip taxlax mümkün bolmay əhalidu, bumu tətkikat hizmitini ixligəndə toluk əhmiyyət beriximiz zərür bolqan nukta.

Hər bir qong xəy'i əzinin tərəkkiyat jəryanida birmunqə ziddiyətlərni əz iqigə aloqan bolidu. Mə-silən, Zhongguoning burzua demokratik inkilawi jəryanida, Zhongguo jəmiyyetidiki ezilgüqi siniplar

bilən jahān'girlik otturisidiki ziddiyət, həlk ammisi bilən feodallik tütüm otturisidiki ziddiyət, puroletariyat bilən burzuaziyə otturisidiki ziddiyət, dihanlar wə xəhər uxxak burzuaziyisi bilən burzuaziyə otturisidiki ziddiyət, hərkəysi əksiyətqi həkümran guruhlar otturisidiki ziddiyət wə baxka ziddiyətlər bar, əhwal adəttin taxkiri mürəkkəp. Bu ziddiyətlərning hər birining əzigə has alahidilikləri bar, ularqıa birdək kariqili bolmayıdu, uning üstigə, hər bir ziddiyətning ikki təripiningmu əzigə has hususiyətləri bar, ularqımu birdək kariqili bolmayıdu. Biz Zhongguo inkilawi bilən xuqullanquqlar ziddiyətlərning alahidiliginə yaloquz ularning omumi yiqindisi jəhəttin yəni ziddiyətlərning əzara baqlanixi jəhəttinla qüxinip kalmastın, bəlki ziddiyətlərning hərkəysi tərəpliridinmə tətkik kılıxımız kerək, xundak kılqandila, ularning omumi yiqindisini qüxinələyimiz. Ziddiyətning hərkəysi tərəplirini qüxinix ularning hər bir təripining kəndak məhsus orun tutidioqanlıqını, ularning hərkəysisi əzining karxi təripi bilən kəndak konkirit xəkildə əzara təkəzzalıq wə yənə əzara zitlik munasiwitidə bolidiqanlıqını, əzara təkəzzalıq wə yənə əzara zitlik dawamida xuningdək təkəzzalıq buzulqandin keyin, ularning hərkəysisi əzining karxi təripi bilən yənə kəndak konkirit usulda kürəx kılıdiqanlıqını qüxinix diməktür. Bu məsililərni tətkik kılıx intayın möhim ix. Lenin: Marksizimning tüp mahiyiti wə uning

jeni konkirit əhwalni konkirit təhlil ķilix®, digən idi. Bu söz ənə xu mənidə eytiləqan. Bizziki jiaotiaozhuyiqilar Leninning yolyoruqioqa hilaplik ķildi, hərkəndək bir xəy'ini konkirit təhlil ķilixka hərgiz mengə ixlətməy, makala yazsa, yaki nutuk sezlisə, əhaman ķuruk, mənisiz bagu mukamini təkrarlap, partiyimiz iqidə bir hil nahayiti yaman istilni pəyda ķildi.

Məsililərni tətkik ķilixta zhuguənlik, bir tərəplimilik wə yüzəlikkə hərgiz yol koymaslik kerək. Zhuguənlik—məsilihə keguən rəwixtə karaxni bilməslik, yəni məsilihə weywuluk nuktiinəzər bilən karaxni bilməslik. Bu toqrilik «Əmiliyət toqrисida» digən makalamda tohtılıp etkən idim. Bir tərəplimilik—məsilihə ətraplik karaxni bilməslik. Məsilən: Zhongguo tərəpnila qüxinip, Yaponiyə tərəpnı qüxənməslik, gongchəndang tərəpnila qüxinip, guomindang tərəpnı qüxənməslik, purolətariyat tərəpnila qüxinip, burzuaziyə tərəpnı qüxənməslik, dihanlar tərəpnila qüxinip, pomixxiklar tərəpnı qüxənməslik, onguxluk tərəpnila qüxinip, kiyinqilik tərəpnı qüxənməslik, etmüx tərəpnila qüxinip, kəlgüsü tərəpnı qüxənməslik, yəkkə tərəpnila qüxinip, omum tərəpnı qüxənməslik, kəmqilik tərəpnila qüxinip, utuk tərəpnı qüxənməslik, dəwagər tərəpnila qüxinip, jawapkar tərəpnı qüxənməslik, yoxurun inkilawiy hizmət tərəpnila qüxinip, axkara inkilawiy hizmət tərəpnı qüxənməslik wah-

kazalar, bir eqiz sez bilən eytkanda, ziddiyətning hərkəysi tərəplirining hususiyətlərini qüxənməslik-tur. Bu məsiligə bir tərəplimə karax yaki kismən-liknilə kərüp, omumiyətni kərməslik, dərəhnila kərüp, ormannı kərməslik dəp atılıdu. Bundak bolqanda, ziddiyətlərni həl kılıx usulini tapkili bolmayıdu, inkilap wəzipilirini orunlıqılı bolmayıdu, tapxurulqan hizmətlərni yahxi ixləp kətkili bolmayıdu, partiyə iqidi ki idiyiwi kürəxlərni toqra rawaj-landuroqılı bolmayıdu. Sunzi hərbi ixlar həkkidə tohti-lip: "Özginimu, əzəngnimu bilsəng, hərkandak jəngdə yengilməysən"¹¹ digən idi. U bu yerdə urux kiloquqi ikki tərəpni kezdə tutidu. Tang sulalisi dəwridə yaxıqan Wey Zheng: "Hər tərəptin anglisang, əhwal enik bolidu, bir tərəpkə ixənsəng, əhwal tutuk bolidu"¹² digən idi. Umu bir tərəplimilikning na-toqrlıqini qüxən'gən. Birak bizning yoldaxlirimiz məsiligə, kəpinqə, bir tərəplimə karaydu, bundak adəmlər, kəpinqə, mikka üsüwalidu. «Shuyhuzhuən» romanida Song Jiang üq ketim Zhujiazhuang¹³ yezisi-qə hujum kildi, ikki ketimkisida əhwalni enik bilmigənligi, usuli toqra bolmiqanlıqidin məqlubib-yətkə uqrayıdu. Keyin usulini əzgərtidu, əhwalni təkxürüxkə kirixidu, xuning bilən əgrı-bügrı yollarını obdan biliwalidu, Lijiazhuang, Hujiazhuang wə Zhujiazhuang yezilirining otturisidiki ittipaknı buzu-du, düxmən lagirioqa əz adəmlirini yoxurun kirgüzüp orunlaxturidu wə qət'əl qəqəkliridə rawayət kılını-

diojan yaqaq at hilişigə ohxax usulni kollinidu, xundak kılıp, üqinqi ketimida qəlibə kazinidu. «Shuyhuzhuən» romanida weywuluk biənzhengfaqə dair nuroqun misallar bar, Zhujiazhuang yezisiqə kilinojan bu üq ketimlik hujum əng obdan misal bolup hesaplinidu. Lenin: "Düyxiangni həkiki bilix üqün, uning həmmə tərəplirini, həmmə baqlinixlirini həm 'wastiqi' lirini igəlləx wə tətkik kılıx kerək. Biz buningə hərgiz toluk erixəlməymiz, lekin ətraplik boluxni tələp kılıx bizni hatalıktın wə katmiliktin saklap қalidu"¹⁴ digən idi. Biz Leninning sözünü əstə tutuximiz kerək. Yüzəlik-ziddiyətlərning omumi yiqindisining wə ziddiyətning hərkəysi tərəplirining hususiyətlirigə nəzər salmaslıq, ziddiyətning hususiyətlirini xəy'inin iqigə qongkur kirip, inqikə tətkik kılıxning zərürlüğini inkar kılıx, pəkət yiraktın karap koyup, ziddiyətning kərünüxlirini qala-bula kərüp kelix bilənla, ziddiyətni həl kılıx (məsililərgə jawap berix, majralarnı həl kılıx, hizmətlərni bir tərəp kılıx, uruxka komandanlık kılıx)ka kirixmək bolux. Bundak usuldin qataq qıkmay kalmaydu. Zhongguodiki jiaotiaozhuyiqi wə təjribiqi yoldaxlar xuning üqün hatalaxtiki, ularning xəy'ilərgə karax usuli zhuguən, bir tərəplimə wə yüzə. Bir tərəplimilik wə yüzəlikmu zhuguənlik, qunki həmmə keguən xəy'ilər əslidə əzara baqlan-ojan wə iqki қanuniyətlərgə igə tursa, bəzilər bu əhwallarnı əynən eks əttürməstin, bəlkı ularoqa bir

tərəplimə yaki yüzə karaydu, xəy'ilərning əzara baqlinixlirini, xəy'ilərning iqliki kanuniyətlirini bilməydu, xuning üçün bundak usul zhuguənzhuyilik bolup hesaplinidu.

Biz xəy'ilər tərəkkiyatining pütün jəryanidiki ziddiyətlər hərkitining əzara baqlinixliridi, ularning hərkəysi tərəplirining əhwali jəhəttiki hususiyətlirigə dikkət kilişimiz lazim, buning bilənlə kalmastın, bəlkı jəryan tərəkkiyatining hər bir baskuqidimu əzige has hususiyətliri bolqanlıqı üçün, uningərimu dikkət kilişimiz lazim bolidu.

Xəy'ilərning tərəkkiyat jəryanidiki tüp ziddiyət wə muxu tüp ziddiyət bəlgililən jəryanning mahiyiti taki jəryan tamamlanmışaqə yokalmaydu; lekin xəy'ilər tərəkkiyatining uzun jəryanidiki hər bir tərəkkiyat baskuqida əhwal, kəpinqə, yənə bir biridin pərklik bolidu. Buning səwiwi xuki, xəy'ilərning tərəkkiyat jəryanidiki tüp ziddiyətning haraktiri wə jəryanning mahiyiti əzgərmisimu, lekin tüp ziddiyət uzun jəryanning hər bir tərəkkiyat baskuqida bara-bara kəskinlixip baridiqan xəkilni alidu. Xuningdək, tüp ziddiyət təripidin bəlgilən'gən yaki uning təsiridə bolqan nuroqun qong-kiqik ziddiyətlərning bəziliri kəskinlixidu, bəziliri waktinqə yaki kismən həl bolidu, yaki yumxaydu, yənə bəziliri yengi tuqulqan bolidu, xuning üçün jəryan əzinin baskuqlukluqını kərsitidu. Əgər kixilər xəy'ilərning tərəkkiyat jəryanining baskuqlukluqıqa

etiwar bərməydi kən, xə'yilərdiki ziddiyətlərni muwapiq bir tərəp kilalmaydu.

Misal üçün ərkin rikabət dəwridiki kapitalizimning rawajlinip jahan'girlikkə aylinixini alsak, u qəoqda bir birigə tüptin zit bolqan ikki sinipning — puroletariyat bilən burzuaziyining haraktiri wə xu jəmiyətning kapitalistik mahiyiti əzgərmigən idi; lekin ikki sinip otturisidiki ziddiyət kəskinləxkən, longduən kapital bilən ərkin kapital otturisida ziddiyətlər pəyda bolqan, zongzhuguolar bilən mustəmlikilər otturisidiki ziddiyətlər kəskinləxkən, kapitalistik dələtlər otturisidiki ziddiyətlər yəni hərkəysi məmlikətlər tərəkkiyatining təkxisizligidin kelip qikkan ziddiyətlər alahidə etkür ipadılən'gən idi, xunga, kapitalizimning alahidə baskuqi — jahan'girlik baskuqi wujutka kəldi. Leninizim xuning üçün jahan'girlik wə puroletariyat inkilawi dəwriining Marksizimi bolup қaldiki, Lenin bilən Stalin bu ziddiyətlərni toqra qüxəndürdi həm bu ziddiyətlərni həl kılıdiqan puroletariyat inkilawining nəziriye wə celüelirini toqra ixləp qıktı.

Xinhəy inkilawidin baxlanqan Zhongguo burza demokratik inkilawi jəryanidiki əhwalni alsak, uningdimu birkənqə alahidə baskuq boldi. Bolup-mu burzuaziyə rəhbərlik kılqan dəwrədiki inkilap bilən puroletariyat rəhbərlik kılqan dəwrədiki inkilap bir biridin nahayiti zor dərijidə pərk kılıdiqan ikki tarixiy baskuq bolup ayrıldı. Buning səwiwi

xuki, puroletariyatning rəhbərlik kılıxi inkilapning kiyapitini tüptin əzgərtiwətti, sinipiy munasiwetlərdə yengi təngxiliklərni pəyda kıldı, dihanlar inkilawining kəng kələmdə əkozəlixini kəltürüp qıvardı, jahan'girlikkə wə feodalizimoqa karxi inkilapka üzül-kesillik haraktır bərdi, demokratik inkilapning sotsiyalistik inkilapka burulux mümkünqılığını tuqdurdi wə baxkilar. Bularning həmmisi inkilapka burzuaziyə rəhbərlik kiloqan dəwrde məydanqa kelixi mümkün əməs idi. Gərqə pütün jəryandiki tüp ziddiyətning haraktiri, jəryanning jahan'girlikkə wə feodalizimoqa karxi demokratik inkilaplıq haraktiri (uning əks təripi—yerim müstəmlilikə, yerim feodallıq haraktırda boluxı) əzgərmigən bolsimu, lekin, xu uzak wakit iqidə xinhəy inkilawining məəqlup boluxı wə Beyyang jünfaların həkümranlık kılıxi, birinqi ətimlik milli birliksəpning kuruluxı wə 1924-yildın 1927-yılqıqə dawam kiloqan inkilap, birliksəpning buzuluxı wə burzuaziyining əksil'inkilap tərəpkə ətüp ketixi, yengi jünfalarning əzara uruxliri, yər inkilawi uruxi, ikkinqi ətimlik milli birliksəpning kuruluxı wə Yapon baskunqılırioqa karxi urux həm xuningəqə ohxax zor wəkələr bolup etti, yigirmə nəqqə yil iqidə birnəqqə tərəkkiyat baskuqi besip ətüldi. Bu baskuqlar mundak alahidə əhwallarnı əz iqiqə aldı: bəzi ziddiyətlər kəskinləxti (Məsilən, yər inkilawi uruxi boldı wə Yapon baskunqılıri Dongbey tət

əlkigə tajawuz kılıp kirdi), bəzi ziddiyətlər kismən yaki waktingə həl boldi (Məsilən, Beyyang jünfalar yokitildi, pomixxiklarning yərlirini musadırə kıldı), bəzi ziddiyətlər yengiwaxtin pəyda boldi (Məsilən, yengi jünfalar arisida kürəxlər boldi, jənuptiki inkilawiy genjüdilər қolimizdin kətkəndin keyin, pomixxiklar yərlirini yənə yengiwaxtin kayturuwaldı) wə baxkilar.

Xəy'ilərning tərəkkiyat jəryanining hər bir tərəkkiyat baskuqidiki ziddiyətlərning alahidiliklirini tətkik kiləqanda, ularoqa ularning baqlinixi, omumi yiqindisidinla nəzər selix lazim bolup kalmastın, bəlki hər bir baskuqtiki ziddiyətlərning hərkəysi tərəpliridinmu nəzər selix lazim.

Misal üçün guomindang bilən gongchəndangni alaylı. Guomindang tərəp birinqi ketimlik birlikşəp dəwridə Sun Zhongshenning Rosiyə bilən birlixix, gongchəndang bilən birlixix, ixqi, dihanlaroqa yardım berixtin ibarət üq qong siyasitini yoloqa koyqanlıqı üçün, u inkilawiy idi, ketirənggү rohluq idi, u hərkəysi siniplarning demokratik inkilaptiki ittipakı idi. 1927-yildın keyin, guomindang buning əks təripigə eżgirip, pomixxiklar bilən qong burzuaziyining əksiyətqi guruhiqa aylinip kətti. 1936-yıl 12-aydiki Xi'ən wəkəsidin keyin yənə iqliki uruxni tohtitix, gongchəndang bilən birlixip Yapon jahan-girligigə birlikdə karxi turux təripigə buruluxka baxlıdi. Bular guomindangning üq baskuqtiki hususi-

yətliri. Bu hususiyətlərning wujutka kelixidə türlik səwəpler bar, əlwəttə. Zhongguo gongchəndangi tərəp birinqi ketimlik birliksəp dəwridə tehi gədək partiyə idi, u 1924-yildin 1927-yilqıqə dawam kiloqan inkilapka kəhrimanlık bilən rəhbərlik kıldı; lekin inkilapning haraktiri, wəzipiliri wə usullirini bilix jəhəttə bolsa əzining gədəkligini kərsətti, xunga xu ketimki inkilapning ahirki məzgilidə pəyda bolqan Chen Duxiuqılık rol oynıyalidi wə xu ketimki inkilapni məqlubiyətkə uqrattı. Zhongguo gongchəndangi 1927-yildin keyin, yənə yər inkilawi uruxioqa kəhrimanlık bilən rəhbərlik kıldı, inkilawiy armiyə wə inkilawiy genjüdilərni kurdi, lekin təwəkkülqılık hatalıqinimu etküzüp, armiyə wə genjüdilərni nahayiti qong ziyanlaroqa uqrattı. 1935-yildin keyin, yənə təwəkkülqılık hatalıqını tüzitip, Yapon basqunqılırioqa karxi yengi birliksəpkə rəhbərlik kıldı, bu uluk kürəx hazır rawajlanmakta. Bu baskuqtı gongchəndang ikki ketimlik inkilapning sinaklıridin etkən wə mol təjribilərgə igə bolqan partiyə bolup turmakta. Bular Zhongguo gongchəndangining üq baskuqtıki hususiyətləri. Bu hususiyətlərning wujutka kelixidimu türlik səwəpler bar. İkki partiyining bu hususiyətlərini tətkik kilmioqanda, ularning hərkaysı tərəkkiyat baskuqlırıdiki əzara alahidə munasiwətlərini: birliksəpning kuruluxi, birliksəpning buzuluxi wə birliksəpning yengiwaxtin kuruluxini qüxəngili bolmaydu. İkki partiyining türlik hususiyətlərini

tətkik kılıx üçün bolsa, tehimu mohimi, bu ikki partiyining sinipiy asaslarını wə xu səwəplik hərkəysi dəwrlerdə ular bilən baxka tərəplər arısida wujutka kəlgən ziddiyətlərning karimu-karxilioqını tətkik kılıx kerək. Məsilən, guomindang birinqi ketim gongchəndang bilən birləşkən dəwrde, bir tərəptin, uning bilən qət'əl jahān'girlikkə karxi turqan idi; yənə bir tərəptin, uning bilən məmlikət iqidiki həlk ammisi otturisida ziddiyət bar idi, u aqzıda əmgəkqi həlkə birmunqə mənpəətlər berixni wədə kilən barlıq, lekin əməldə nahayiti az mənpəət bərdi, yaki zadi həqnimə bərmidi. U gongchəndangoqa karxi urux elip barqan dəwrde bolsa, jahān'girlik wə feodalizim bilən birləşip, həlk ammisioqası karxi turdi, həlk ammisining ilgiri inkilapta ələqə kəltürgən barlık mənpəətlərini tamamən yok kiliwətti, ezi bilən həlk ammisi otturisidiki ziddiyətni kəskinləxtürdi. Həzirki Yapon baskunqılırioqası karxi turux dəwridə guomindang bilən Yapon jahān'girligi otturisida ziddiyət bar, u, bir tərəptin, gongchəndang bilən birləşməkqi bolidu, xuning bilən bir wakitta gongchəndangoqa wə məmlikət iqidiki həlkə karxi kürəxni wə zulumni hərgiz boxaxturmaydu. Gongchəndang bolsa, əksilə dəwrde bolsun, hər daim həlk ammisi bilən billə turup, jahān'girlikkə wə feodalizimoqası karxi turup kəldi; lekin həzirki Yapon baskunqılırioqası karxi turux dəwridə,

guomindang Yapon baskunqılırioqa karxi turidiqanlıqını bildürgənligi üçün, gongchəndang guomin-dangoja wə məmlikət iqidiki feodal küqlərgə karita metidil siyasət қollandi. Ənə xu əhwallar arkısında, ya ikki partiyining birlixixi kelip qikti, ya ikki partiyining kürixi kelip qikti, bəlki ikki partiyə birləşkən dəwrdimu həm birlixix, həm kürəx kilixtək murəkkəp əhwal bolup turdi. Əgər biz bu ziddiyət tərəplirining hususiyətlirini tətkik kilmisək, bu ikki partiyining hərkəyisisining baxxa tərəplər bilən bolğan munasiwətlirinila qüxinəlməy қalmastın, ikki partiyə otturisidiki əzara munasiwətnimu qüxinəlməy қalımız.

Buningdin kərəliduki, məyli hərkəndak ziddiyətning hususiyətlirini—maddining hər bir hərkət xəklining ziddiyətlirini, hər bir hərkət xəklining hər bir tərəkkiyat jəryanidiki ziddiyətlirini, hər bir tərəkkiyat jəryanidiki ziddiyətlərning hərkəysi tərəplirini, hər bir tərəkkiyat jəryanining əzininə hər bir tərəkkiyat baskuqidiki ziddiyətlirini wə hər bir tərəkkiyat baskuqidiki ziddiyətlərning hərkəysi tərəplirini tətkik kilixta bolsun, mana muxu həmmə ziddiyətlərning hususiyətlirini tətkik kilixta bolsun, zhuguən əzbeximqılıkka yol koyqılı bolmayıdu, ular üstidə konkirit təhlil yürgütük kerək. Konkirit təhlilni bir qətkə kayrip koyqanda, heqkandak ziddiyətning hususiyətlirini bilix mümkün əməs. Leninning, konkirit xəy'ini konkirit təhlil kiliç

kerək, digən səzini hər daim esimizdə tutuximiz lazımlı.

Bundak konkirit təhlil kilixta bizgə əng awal Marks, En'gelslər nəhayiti obdan nəmənilərni bərdi.

Marks, En'gelslər xəy'ilərning bu ziddiyət kanununu jəmiyatning tarixiy jəryanını tətkik kilixta tətbikliqanda, ixləpqikirix küqliri bilən ixləpqikirix munasiwətləri otturisidiki ziddiyətlərni, ekispilatatsiyə kılqarıq siniplar bilən ekispilatatsiyə kılınoqarıq siniplar otturisidiki ziddiyətlərni həm bu ziddiyətlər səwiwidin iqtisadiy bazis bilən siyasi wə idiyə qatarlıq üstkərulma otturisida kelip qikidiqan ziddiyətlərni bəlki bu ziddiyətlərning türlük sinipi jəmiyətlərdə kandak kılıp mukərrər yosunda türlük ijtimali inkilaplarnı kəltürüp qikidiqanlıqını kərdi.

Marks bu kanunni kapitalistik jəmiyatning iqtisadiy tüzülüxini tətkik kilixta tətbikliqanda, bu jəmiyəttiki negizlik ziddiyət ixləpqikirixning ijtimalıqı bilən ezləxtürükning hususılıqı otturisidiki ziddiyət ikənligini kərdi. Bu ziddiyət ayrim-ayrim karhanillardıki ixləpqikirixning təxkillikligi bilən pütün jəmiyəttiki ixləpqikirixning təxkilsizligi otturisidiki ziddiyətə ipadilinətti. Bu ziddiyətning sinipi ipadisi bolsa burzuaziyə bilən purolətariyat otturisidiki ziddiyət idi.

Xəy'ilərning dairisi intayın kəng wə tərəkkiyati qəksiz bolqanlıqı üçün, bir müəyyən pəytə omumilikka igə bolqan nərsə ikkinçi bir müəyyən pəytə

alahidilikke igə bolqan nərsigə ezbiridu. Buning eksiqə, bir müəyyən pəyttə alahidilikke igə bolqan nərsə ikkinqi bir müəyyən pəyttə omumilikka igə bolqan nərsigə ezbiridu. Kapitalizim tütümi öz iqigə aloqan ixlepqikirixning ijtimailixi bilən ixlepqikirix wastilirining hususi mülüklüyü otturisidiki ziddiyət kapitalizim məwjud bolqan wə rawajliniwatkan həmmə məmlikətlərgə ortak nərsə, kapitalizim üçün eytkanda, bu — ziddiyətning omumiliqi. Lekin kapitalizimdiki bu ziddiyət omumi sinipi jəmiyət tərəkkiyatidiki müəyyən tarixiy baskuqka has nərsə, omumi sinipi jəmiyəttiki ixlepqikirix küqləri bilən ixlepqikirix munasiwətləri otturisidiki ziddiyət üçün eytkanda, bu — ziddiyətning alahidiliyi. Həlbuki, Marks kapitalistik jəmiyəttiki bu barlıq ziddiyətlərning alahidiligidini ekip kərsitix bilən bille, omumi sinipi jəmiyəttiki bu ixlepqikirix küqləri bilən ixlepqikirix munasiwətləri otturisidiki ziddiyətning omumilioqinimu tehimu ilgirilep, tehimu toluk, tehimu tələküs bayan kılıp bərdi.

Alahidə xey'inin omumi xey'i bilən baqlinixlik bolidiqanlıqi, hər bir xey'inin iqidə ziddiyətning alahidiligidə eməs, bəlki ziddiyətning omumilioqininqmu bolidiqanlıqi, omumilik alahidilikdə məwjud bolup turidiqanlıqi üçün, biz müəyyən xey'ini tətik kılqanda, ənə xu ikki tərəpni wə ularning ezara baqlinixini eqiximiz, bir xey'inin iqki kis midiki alahidilik bilən omumilikdə ibarət ikki

tərəpni wə ularning əzara baqlinixini eqiximiz, bir xey'ining əzidin baxka nuroqun xey'ilər bilən bolğan əzara baqlinixini eqiximiz lazımlı. Stalin əzinin «Leninizim asaslırı toqrısida» digən məxhur əsiridə Leninizimning tarixiy mənbəlirini qüxəndürgəndə, Leninizimni wujutka kəltürgən həlkara xaraitni təhlil kılıdu, jahan'girlik xaraitida kapitalizimning ahırkı qəkkə yətkən ziddiyətlirini wə bu ziddiyətlərning puroletariyat inkilawını toqrıdin-toqra əmiliy məsile kılıp koyqanlıqını xuningdək kapitalizimoja toqrıdin-toqra hujum kılıx üçün əplik xərt-xarait yaritip bərgənlığını təhlil kılıdu. Bula əməs, u yənə Rosiyə nimə üçün Leninizimning oqioji bolup kalqanlıqını təhlil kılıdu, qar Rosiyə u qoçda jahan'girlikning həmmə ziddiyətlirinining mərkəzləxkən tüğünü bolup kalqanlıqı wə Rosiyə puroletariyati həlkara inkilawiy puroletariyatning xiənfengdүyigə aylinalıqanlıqının səwəplirini təhlil kılıdu. Xundak kılıp, Stalin jahan'girlikning ziddiyətlirinining omumilioqını təhlil kılıp, Leninizimning jahan'girlik wə puroletariyat inkilawi dəwrinинг Marksizimi ikenligini qüxəndürdü; yənə qar Rosiyə jahan'girliginini bu adəttiki ziddiyətlər iqidə tutkan alahidiligini təhlil kılıp, Rosiyining puroletariyat inkilawi nəziriyisi wə celüesining wətini bolup kalqanlıqını, xuning bilən billə bu alahidilik ziddiyətning omumilioqinimu əz iqigə aloqanlıqını qüxəndürüp beridu. Stalining bu təhlili bizgə

ziddiyətlərning alahidiligidini wə omumilioqını həm ularning əzara baqlinixini bilixning nəmunisini bərdi.

Marks bilən En'gels, xundakla, Lenin bilən Stalin biənzhengfani keguən hadisilərni tətkik kilişkə tətbiklax həkkidə tohtalıqinida, kixilergə, xu hadisilərdiki konkirit ziddiyətlərni, ziddiyətning hərkəysi tərəplirining konkirit orunlirini wə ziddiyətlərning əzara konkirit alakılırini hərkəndək zhuguən əzbe-ximqilikka berilməy, keguən əmiliy hərkət əz iqigə aloqan konkirit xərt-xaraittin kərüwelik lazim, dəp təlim berip kəldi. Bizdiki jiaotiaozhuyiqilar muxundak tətkikat pozitsiyisini tutmiqanlıktın, həq ixni jayidin qikiralmidi. Biz jiaotiaozhuyiqilararning məq-lubiyətliridin ibrət elip, ənə xundak tətkikat pozitsiyisini üginiwelikimiz lazim, buningdin baxka ikkinqi hil tətkikat usuli yok.

Ziddiyətning omumilioqı bilən ziddiyətning alahidiliyi otturisdiki munasiwət – ziddiyətning ortaklioqı bilən haslioqı otturisdiki munasiwət. Ziddiyətning ortaklioqı xuki, ziddiyət həmmə jəryanlarda məwjut bolup turidu wə həmmə jəryanlarning bexidin ahiriqiqə singgən bolidu, dimək, ziddiyət – hərkət, xey'i, jəryan xundakla idiyə. Xey'ilərning ziddiyətlirini inkar kilix – həmməni inkar kiloqanlık. Bu – kədimki wə hazırkı zaman üçünmu, Zhongguo wə qət'əllər üçünmu baxkiqə boluxi əsla mümkün bolmioqan ortak daoli. Xuning üçün u ortaklıq wə

mutləklik diyildi. Həlbuki, bundak ortaklık həmmə haslıqta məwjut bolup turidu, haslik bolmioğan bolsa, ortaklıkmı bolmas idi. Əgər həmmə haslik qətkə kekilsa, yənə kandak ortaklık bolsun? Ziddiyətning hərkəysi alahidilikliri səwiwidin haslik wujutka kelidu. Həmmə haslik xərtlik, wakitlik məwjut bolup turidu, xuning üçün u nisbi bolidu.

Ortaklık bilən haslik, mutləklik bilən nisbilik toqrısidiki bu daoli xəy'ilərning ziddiyətləri toqrısidiki məsilining meqizi, uni qüxənməslik biənzheng-fadin wazkəqkənlik bilən barawər.

4. Asasiy Ziddiyət Wə Ziddiyətning Asasiy Təripi

Ziddiyətning alahidiliyi məsilisidə məhsus otturişa koyup təhlil kılıx lazımlı bolğan yənə ikki hil əhwal bar, u bolsimu asasiy ziddiyət wə ziddiyətning asasiy təripi.

Murəkkəp xəy'ilərning tərəkkiyat jəryanında nurlaşın ziddiyətlər məwjut bolup turidu, ulardin biri qokum asasiy ziddiyət bolidu, uning məwjut bolup turuxi wə rawajlinixi baxka ziddiyətlərning məwjut bolup turuxi wə rawajlinixini bəlgiləydi, yaki xundak boluxışa təsir kərsitidu.

Məsilən, kapitalistik jəmiyyəttə bir birigə zit bolğan ikki küq-puroletariyat bilən burzuaziyə otturısidiki ziddiyət asasiy ziddiyət bolup hesap-

linidu; baxka bir birigə zit küqlər otturisidiki, məsilən, қalduk feodallar sinipi bilən burzuaziyə otturisidiki ziddiyət, uxxak mülükdar dihanlar bilən burzuaziyə otturisidiki ziddiyət, puroletariyat bilən uxxak mülükdar dihanlar otturisidiki ziddiyət, ərkin burzuaziyə bilən longduən burzuaziyə otturisidiki ziddiyət, burzua demokratizimi bilən burzua faxizimi otturisidiki ziddiyət, kapitalistik dələtlər bilən kapitalistik dələtlər otturisidiki ziddiyət, jahangirlar bilən mustəmliliklər otturisidiki ziddiyət wə baxka ziddiyətlərning həmmisini ənə xu asasiy zit küqlər bəlgiləydu wə ularqa təsir kərsitudu.

Zhongguodək yerim mustəmlikə məmlikətlərdiki asasiy ziddiyət bilən asasiy bolmiqan ziddiyətlər munasiwitidə murəkkəp əhwallar kərülməktə.

Jahan'girlar bundak məmlikətlərgə tajawuzqılık uruxi elip baroqan qaqda, bu məmlikətlərdiki hərkəysi siniplar, wətən asilirini hesapka almiqanda, waktingə ittipaklıxip, milli urux elip berix yoli bilən jahan'girlikke karxi turidu. Bu qaqda, jahan'girlar bilən bundak məmlikətlər otturisidiki ziddiyət asasiy ziddiyət bolup kalidu, bundak məmlikətlər iqidiki hərkəysi siniplar otturisidiki həmmə ziddiyətlər (jümlidin asasiy ziddiyət bolqan feodallik tütüm bilən həlk ammisi otturisidiki ziddiyət) bolsa waktingə ikkinqi orunoqa wə boysunuquqi orunoqa qüxüp kalidu. Zhongguoda bolqan 1840-yildiki əpyün uruxi, 1894-yildiki Zhongguo-Yaponiyə uruxi,

1900-yildiki yihetuən uruxi wə hazirki Zhongguo-Yaponiyə uruxida əhwal ənə xundak boldi.

Əmma baxka bir hil əhwalda bolsa ziddiyətlərning orni əzgiridu. Jahan'girlar urux xəkli bilən əməs, bəlki bir kədər metidil xəkil-siyasi, iqtisadiy xəkil, mədiniyət xəkilliri bilən əzgən qəqəda, yerim mustəmlikə məmlikətlərdiki həkümran siniplar jahan'girlarqa təslim bolup wə ular bilən ittipak tüzüp, həlk ammisini birlikdə ezidu. Bundak qaoqlarda, həlk ammisi, kəpinqə, iqliki urux xəklini kollinip, jahan'girlar bilən feodal siniplarning ittipakıqə karxi turidu, jahan'girlar bolsa, kəpinqə, biwastə hərkətkə etməy, bəlki yerim mustəmlikə məmlikətlərdiki əksiyətqilərning həlkni ezixigə wastilik yollar bilən yardım beridu, buning bilən iqliki ziddiyətlər intayın etkürlrixip ketidu. Zhongguodiki xinhəy inkilawi uruxida, 1924-yildin 1927-yilə qədəm dawam kıləjan inkilawiy uruxta wə 1927-yildin keyinki 10 yillik yər inkilawi uruxida əhwal ənə xundak boldi. Yerim mustəmlikə məmlikətlərdiki hərkəysi əksiyətqi həkümran guruhlar otturisidiki iqliki uruxlar, məsilən, Zhongguodiki jünfalarning uruxlirimu ənə xu hiloqa kiridu.

Iqliki inkilawiy urux rawajlinip jahan'girlarning wə ularning qalqılıri boləjan iqliki əksiyətqilərning məwjud bolup turuxioqa tüptin təhlikə selix dərijisigə yətkən qəqəda, jahan'girlar əz həkümranlıqını saklap kəlixkə urunup, kəpinqə, yuqurida eytiloqan

usullardın baxka usullarnı kollinidu: ya inkilawiy səpning iqki kismini parqilaydu, ya biwastə əskər qikirip, iqki əksiyətqilərgə yardım beridu. Bu qaqda, qət'əl jahən'gırları wə iqki əksiyətqilər tamamən axkara halda bir kutupta turidu, həlk ammisi bolsa yənə bir kutupta turidu, bular otturisidiki ziddiyət asasiy ziddiyət bolup kalidu, bəlki baxka ziddiyətlərning rawajlinixini bəlgileydu, yəki rawajlinixiqa təsir kərsitudu. Əktəbir inkilawidin keyin kapitalistik deletlərning Rosiyə əksiyətqilirigə yardım bərgənligi—korallık mudahilining misali. 1927-yili Jiang Jieshining hainlik kiloqanlıqi—inkilawiy səpni parqilaxning misali.

Lekin əndən bolsa bolsun, jəryan tərəkkiyatının hər bir baskuqida yetəkqi rol oynayıqlan birlə asasiy ziddiyət bolidu, buningda hərkəndək xübhə yok.

Buningdin məlumki, hərkəndək jəryanda əger nuroqun ziddiyət məwjut bolup turidikən, ulardin biri qokum asasiy ziddiyət bolup, yetəkqi, həl kiloqul rol oynaydu, kiloqanlıri bolsa ikkinçi orunda wə boysunuqı orunda turidu. Xuning üqün, hərkəndək jəryanni tətkik kiloqanda, əger u ikkidin oxuk ziddiyətni ez iqigə aloqan murəkkəp jəryan bolidikən, uningdiki asasiy ziddiyətni pütün küq bilən tepip qikix kerək. Bu asasiy ziddiyət tutuwelinsa, barlıq məsililər asanla həl bolup ketidu. Bu—Marks kapitalistik jəmiyətni tətkik kiloqanda,

bizgə kərsətkən usul. Lenin, Stalinlarmu jahangirlikni wə kapitalizimning omumi weyjisini tətkik kiləqanda, Sovet ittipakining iktisadını tətkik kiləqanda, bizgə xundak usulni kərsətti. Nuroqunlioqan alımlar wə ijraqılar bu usulni qüxənməydu, nətijidə, huddi tütək iqidə kaləqandək, məsilining mərkizini tapalmaydu, xunga ziddiyətlərni həl kilişning usulinimu tapalmaydu.

Yukurida eytip etkinimizdək, jəryandiki həmmə ziddiyətlərgə təkxi karioqlı bolmaydu, ularni asasiy ziddiyət wə ikkinqi orundiki ziddiyət dəp ikki hilqə ayrix, asasiy ziddiyətni tutuxka əhmiyət berix lazim. Lekin yənə türlük ziddiyətlərning, məyli asasiy ziddiyətning bolsun, yaki ikkinqi orundiki ziddiyətning bolsun, bir birigə zit bolğan ikki təripigə təkxi karaxka bolamdu? Bundak kilişkimu bolmaydu. Məyli kandakla ziddiyəttə bolsun, ziddiyət tərəplirining tərəkkiyati təkxi bolmaydu. Bəzi qaoqlarda hər ikki tərəp təngdək kərünidu, lekin bu — wakitlik wə nisbi əhwal, asasiy əhwal bolsa təkxisizliktin ibarət. Bir birigə zit bolğan ikki tərəpning bir təripi asasiy tərəp, yənə bir təripi ikkinqi orundiki tərəp bolidu. Uning asasiy təripi ziddiyəttə yetəkqi rol oynaydıqan tərəp. Xəy'ilərning haraktiri, asasən, ziddiyətning üstünlük orunni igiligən asasiy təripi bilən bəlgilinidu.

Əmma bundak əhwal turaklıq bolmaydu, ziddiyətning asasiy təripi bilən asasiy bolmığan təripi

bir birigə aylinip turidu, xəy'ilərning haraktırımı xu munasiwət bilən əzgiridu. Əgər ziddiyət tərəkkiyatının müəyyən jəryanında yaxşı müəyyən baskuqida asasiy tərəp A bolsa, asasiy bolmioğan tərəp B bolidu; ikkinçi bir tərəkkiyat baskuqi yaxşı ikkinçi bir tərəkkiyat jəryaniqa yətkəndə, ularning ornı əzara almixidu, bu xəy'ilərning tərəkkiyat jəryanında ziddiyətning əzara kürəx kilquqi ikki təripininq kūqining exix-kemiyix dərijisigə baqlıq.

Biz hər daim "Konining ornini yengi alidu" dəymiz. Konining ornini yengininq elixi aləmdə omumi wə mənggü karxi turoqlı bolmaydiqan kanuniyet. Xəy'ilərning əz haraktiriqa wə xaraitiqa muwapik, türlik səkrəx xəkilliri arkılıq, bir xəy'ininq baxka bir xəy'igə aylinixi — konining ornini yengi elix jəryani. Hərkandaq xəy'ininq əz iqidə yengi bilən konidin ibarət ikki tərəp otturisida ziddiyət bolidu, bu ziddiyət bir qatar əgri-tokay kürəx bolup xəkillinidu. Kürəx nətijisidə yengi tərəp kiqikliktin qongiyidu wə esüp üstünlük kazinidu; kona tərəp bolsa qongluktin kiqikləydu wə pəydin-pey yokılıp baridu. Yengi tərəp kona tərəpkə nisbatən üstünlük orunni igiligən haman, kona haraktırılık xəy'i yengi haraktırılık xəy'i bolup əzgiridu. Buningdin kərüliduki, xəy'ilərning haraktiri, asasən, ziddiyətning üstünlük orunni igiligən asasiy təripi bilən bəlgilinidu. Ziddiyətning üstünlük orunni igiligən asasiy təripi əzgirixi bilənla, xəy'ininq haraktırımı

ezgiridu.

Kapitalistik jəmiyəttə kapitalizim kona feodallik jəmiyət dəwridiki bekindilik ornidin üstünlük orunni igiligən küqkə aylinixi bilən, jəmiyətning haraktırımu feodallik jəmiyətliktin kapitalistik jəmiyətlikkə aylinidu. Yengi kapitalistik jəmiyət dəwridə feodal küqlər bolsa awalkı üstünlükə turoğan küqtin bekində küqkə aylinidu, uningdin keyin pəydin-pəy yokılıp baridu, məsilən, Ən'gliye wə Fransiyə katarlik məmlikətlərdə xundak boldı. Ixləpqikirix küqlirining rawajlinixi bilən, burzuaziyə tərəkkipərvərlik rol oynaydiqan yengi sinipliktin eksiyətqıl rol oynaydiqan kona siniplikka aylinidu wə ahirda puroletariyat təripidin aqdurulup, hususi ixləpqikirix wastiliridin məhrum kılınoğan, hakimiyitidin ayrıloğan siniplikka aylinip əkalidu, bu sinipmu pəydin-pəy yokılıp baridu. Kixi sani burzuaziyidin nahayiti keç bolğan həmdə burzuaziyə bilən bir wakitta tuqulup əskən əmma burzuaziyinинг həkümranlılığı astida turuwatkan puroletariyat — yengi küq, u burzuaziyigə bekində bolğan dəsləpki ornidin pəydin-pəy zoriyip, mustəkil wə tarixta yetəkqi rol oynaydiqan sinip bolidu wə ahirda hakimiyətni tartiwelip, həkümran sinip bolidu. Bu wakitta jəmiyətning haraktiri kona, kapitalistik jəmiyətliktin yengi, sotsiyalistik jəmiyətlikkə aylinidu. Mana bu — Sovet ittipaki besip etkən wə baxka məmlikətlərinə həmmisi mukərrər besip etdiqan yol.

Zhongguoning əhwalidin eytkanda, yerim mustəmlikə bolup kelixtək ziddiyəttə jahən'gırlar asasıy orunda turdi, Zhongguo həlkini əzdi, Zhongguo bolsa mustəkil dəletliktin yerim mustəmlilikgə aylinip қaldı. Əmma əhwal qokum əzgiridu, ikki tərəpning kürisi xaraitida, Zhongguo həlkining puroletariyat rəhbərligidə əsüb qikkan küqliri mukərrər yosunda Zhongguoni yerim mustəmliliktin mustəkil dəletkə aylanduridu, jahən'gırlar bolsa aqdurulidu, kona Zhongguo mukərrər yengi Zhongguoqa aylinidu.

Kona Zhongguoning yengi Zhongguoqa aylinixi məmlikət iqidiki kona feodal küqlər bilən yengi həlk küqliri arisidiki əhwalning əzgirixinimu əz iqigə alidu. Kona feodal pomixxiklar sinipi aqdurulidu, həkümranlıq kılıquqidin həkümranlıq kılınoquqıqa aylinidu, xuning bilən bu sinipmu pəydin-pəy yokılıp baridu. Həlk bolsa puroletariyatning rəhbərligidə, həkümranlıq kılınoquqidin həkümranlıq kılıquqıqa aylinidu. Bu wakitta, Zhongguo jəmiyatining haraktiri əzgiridu, kona, yerim mustəmlikə wə yerim feodallıq jəmiyatliktin yengi, demokratik jəmiyatlikkə aylinidu.

Bundak bir birigə aylinix əhwali etmüxtə bolup etkən. Zhongguoda 300 yilqa yekin həkümranlıq kılıqan Qing sulalisi diguosi xinhəy inkilawi dəwridə aqduruldi; Sun Zhongshən rəhbərligidiki inkilawiy tongmenghuy bolsa bir məhəl əqəlibə kazandı. 1924-yildın 1927-yilqıqə dawam kılıqan inkilawiy

uruxta gongchəndang bilən guomindangning birlixixidin hasil bolqan jənuptiki inkilawiy küqlər ajizliktin kudrətliklikkə aylinip, beyfa uruxida qəlibə kazandi; bir məzgil kərəngligən Beyyang jünfalar bolsa aqduruldi. Gongchəndang rəhbərligidiki həlk küqliri 1927-yili guomindang əksiyətqi küqlirining zərbisigə uqrəp, nahayiti kiqikləp kətkən idi; lekin ular eż iqidiki jihuyzhuyini süpürüp taxlıqanlıqtın, yənə pəydin-pəy zorayıdı. Gongchəndang rəhbərligidiki inkilawiy genjüdilərdə dihanlar həkümranlıq ķilinqoqidin həkümranlıq ķiloquqioqa aylandı, pomixxiklar bolsa tətürsigə aylandı. Dunyada haman ənə xu yosunda konining ornini yengi besip turidi, haman ənə xu yosunda konining ornini yengi elip turidi, kona yokılıp, yengi tuqulup turidi, yaki kona buzulup, yengi qikip turidi.

Inkilawiy kürəxtə bəzi waktlarda kiycin xarait onguxluk xaraittin exip qüxidu, bundak wakitta, kiyingilik ziddiyətning asasiy təripi bolidu, onguxlukluk bolsa ziddiyətning ikkinqi orundiki təripi bolidu. Əmma inkilapçılar əzlirining tirixxi arkısida, kiyingilikni pəydin-pəy yengip, onguxluk yengi wəziyətni yaritalaydu, kiycin wəziyət onguxluk wəziyətkə orun beridu. 1927-yildiki Zhongguo inkilawi məqlup bolqandin keyinki əhwalmu, Zhongguo kızıl armiyisining uzun səpərdiki əhwalimu ənə xundak boldı. Hazırkı Zhongguo-Yaponiyə uruxidimu Zhongguo yənə kiycin əhwalda turmakta, lekin biz

bundak əhwalni əzgərtip, Zhongguo tərəp bilən Yaponiya tərəpning əhwalida tüp əzgirixlərni pəyda kılalaymız. Əksiqə bolqan əhwalda, eytaylı, inkilapçılar hatalixip kalsa, onguxluklukmu kiyinqilikka aylinip kalıdu. 1924-yıldın 1927-yılqa qədəm dawam kılqan inkilapta kolqa kəltürülgən qəlibə məqlubiyətkə aylinip kətti. 1927-yıldın keyin jənuptiki əlkilərdə rawaj tapkan inkilawiy genjüdiler 1934-yili pütünləy məqlubiyətkə uqrıdi.

Bilim elixta bilməsliktin bilixkiqə bolqan jəryandığı ziddiyətmi xundak bolidu. Biz Marksizimni əmdila tətkik kılıxka kirixkən qərimizda, bizning Marksizimni bilməsligimiz yaki az biliximiz bilən Marksizim ilmi otturisida ziddiyət bolup turidu. Lekin tirixip üginix arkısında, bilməsliktin bilidioqan, az bilixtin kəp bilidioqan bolımız, Marksizimə nisbətən karouluktin Marksizimni ərkin tətbikliyalayıdioqan bolup əzgirimiz.

Bəzilər, bəzibir ziddiyətlər undak əməs, dəp karaydu. Məsilən, ixlepqikirix küqliri bilən ixlepqikirix munasiwətləri otturisidiki ziddiyəttə ixlepqikirix küqliri asasiy tərəp; nəziriye bilən əmiliyyət otturisidiki ziddiyəttə əmiliyyət asasiy tərəp; iktisadiy bazis bilən üstkərulma otturisidiki ziddiyəttə iktisadiy bazis asasiy tərəp; bular bir birining orniqə etüxməydu, dəp karaydu. Bu biənzhenglik weywulunqə karax. Durus, ixlepqikirix küqliri, əmiliyyət və iktisadiy

bazis omumən asasiy wə həl kiloq q rol oynaydu, buni kim etirap kilmaydikən, u weywulunqi əməs. Əmma muəyyən xaraitta, ixləpqikirix munasiwətliri, nəziriyə wə üstkərulma tərəplərmə eż nəwididə asasiy wə həl kiloq q rol oynaydu, bunimə etirap kiliş kerək. Ixləpqikirix munasiwətlirini eżgərtməy turup, ixləpqikirix küqlirini rawajlandurux mümkün bolmay kaloqan qaçda, ixləpqikirix munasiwətlirinin eżgərtılıxi asasiy wə həl kiloq q rol oynaydu. Leninning “Inkilawiy nəziriyə bolmisa, inkilawiy hərkətmi bolmaydu”¹⁵ diginidək bolup kaloqan qaçda, inkilawiy nəziriyining yaritilixi wə təxəbbus kiliñixi asasiy wə həl kiloq q rol oynaydu. Birər ixni (məyli hərkəndak ix bolsun) orunlax lazım boloqan əmma fangzhen, usul, pilan yaki siyaset bəlgilənmigən qaçda, fangzhen, usul, pilan yaki siyaset bəlgiləxmu asasiy wə həl kiloq nərsə bolup kalidu. Siyasi wə mədiniyətkə ohxax üstkərulma iktisadiy bazisning tərəkkiyatiqa tosalıq bolup kaloqan qaçda, siyasi wə mədiniyət jəhətlərdiki yengilax asasiy wə həl kiloq nərsigə aylindu. Bundak disək, weywulunoqa hilaplik kiloqan bolamduk? Yak. Qünki biz omumi tarixiy tərəkkiyat jəryanida maddining rohni bəlgiləydiqanlıqını, ijtimal məwjudiyətning ijtimal angni bəlgiləydiqanlıqını etirap kiliñiz; əmma xuning bilən bille, rohning eks təsir kərsitidiqanlıqını, ijtimal angning ijtimal məwjudiyətkə eks təsir kərsitidiqanlıqını,

üstkurulming iktisadiy baziska eks tesir kersitidioqanlıqinimu etirap kılımız, bəlki etirap kilişimiz lazim. Bu weywulunoqa hilaplik kılqanlık əməs, bəlki dəl jixielik weywulundin saklanqanlık, biənzhenglik weywulunda qing turoqanlık.

Ziddiyətning alahidiligi məsilisini tətkik kilixta jeryandiki asasiy ziddiyət bilən asasiy bolmioqan ziddiyət wə ziddiyətning asasiy təripi bilən asasiy bolmioqan təripidin ibarət ikki hil əhwal tətkik kilinmisa, yəni ziddiyətlərning bu ikki hil əhwalidiki pərk tətkik kilinmisa, chouxiang halda tətkik kili x yolioqa kirip kelip, ziddiyətlərning əhwalini konkirit rəwixtə ukup qikkili bolmayıdu, xu səwəptin ziddiyətlərni həl kiliqxning toqra usulini tepip qikkilimə bolmayıdu. Ziddiyətlərning bu ikki hil əhwalidiki pərk yəki alahidilik ziddiyət küqlirining təkxisizligidin ibarət. Dunyada mutlək yosunda təkxi tərəkkii kiliqan nərsə yok, biz təkxilik nəziriyyisigə yəni muwazinət nəziriyyisigə karxi turuxımız kerək. Xuning bilən billə, ziddiyətlərdiki ənə xundak konkirit əhwal wə ziddiyətning asasiy təripi bilən asasiy bolmioqan təripining tərəkkiyat jəryanidiki əzgirixliri dəl yengi xəy'i kona xəy'inin ornını basidiqan küqni ipadileydu. Ziddiyətlərdiki hər hil təkxisizlik əhwallırını tətkik kili x, asasiy ziddiyət bilən asasiy bolmioqan ziddiyətlərni. ziddiyətning asasiy təripi bilən asasiy bolmioqan təripini tətkik kili x inkilawiy partiyining siyasi wə hərbi jəhət-

lərdiki zhənlüe wə zhənshu fangzhenlirini toqra bəlgilixidə mohim usullardin biri bolup hesaplinidu, uningoja həmmə komunistlar dikkət kılıxi kerək.

5. Ziddiyət Tərəplirining Ohxaxlıqı Wə Kürixi

Ziddiyətning omumilioji wə alahidiliyi məsilisini qüxiniwaloqandanın keyin, ziddiyət tərəplirining ohxaxlıqı wə kürixi məsilisini tətkik kılıxka etüximiz lazıim.

Ohxaxlık, birlik, birdəklik, bir birigə singix, bir birigə etüx, bir birigə bekinix (yaki bir birini təkəzza kılıx), əzara baoqlinix yaki əzara həmkarlixix—manabu hər hil ataloqlararning həmmisi bir mənidə bolup, ular təwəndiki ikki türlük əhwalni kərsitidu: birinqi, xəy'ilərning tərəkkiyat jəryanidiki hər bir ziddiyətning ikki təripining hər ikkisi əzигə karimu-karxi bolqan tərəpni əzining məwjut bolup turuxining aldinki xərti kılıdu, hər ikki tərəp bir pütünlükə billə turidu; ikkinqi, bir birigə zit bolqan hər ikki tərəp muəyyən xaraитka asasən, əzining eks təripigə aylinidu. Ənə xular ohxaxlık diyilidu.

Lenin: "Biənzhengfa mundak bir hil təlimat: u karimu-karxiliklarning kandak kılıp ohxax bolalay-dioqanlıqı wə kandak kılıp ohxax bolqanlıqı (kandak kılıp ohxax bolup kalqanlıqı)ni,—ularning kandak xaraitta bir birigə aylinip, ohxax bolqanlıqını,—

nimə üçün adəmning mengisi bu қarimu-қарxılıklarıni olük, ketip bolqan nərsə dəp karimastın, bəlkı janlik, xərtlik, əzgiridioqan, bir birigə aylinidioqan nərsə dəp karixi kerəkligini tətkik kildi”¹⁰ dəydu.

Leninning bu sözliridin kandak mənə qikidu?

Həmmə jəryanlardiki bir birigə zit bolqan tərəplər əslidə bir birini qətkə kakidioqan, bir biri bilən kürəx kılıdiqan, bir birigə қarimu-қarxi turidioqan bolidu. Dunyadiki həmmə xəy'ilərning jəryani wə adəmlərning idiyisi ənə xundak ziddiyətlik tərəplərni ez iqigə alidu, heqkaysisi buningdin mustəsna əməs. Addi jəryanda pəkət birlə ziddiyət, murəkkəp jəryanda bolsa birdin artuk ziddiyət bolidu. Hərkəysi ziddiyətlər yənə əzara zit bolidu. Keguən dunyadiki barlıq xəy'ilər wə kixilərning idiyisi ənə xu tərizdə xəkillinidu wə ular xu tərizdə hərkətkə kelidu.

Bu gəpkə karioqanda, zadi ohxaxlıq yok, zadi birlik yok ikən, kandiqisioqa yənə ohxaxlıq yaki birlik bar dəymiz?

Bir birigə zit bolqan tərəplər yəkkə-yiganə halda məwjut bolup turalmayıdu. Əgər ziddiyətning bir təripining əziqə қarxi təripi bolmisa, u məwjut bolup turux xəraitudin məhrum bolidu. Oylap kərəyi: bir birigə zit bolqan həmmə xəy'ilərning yaki kixilərning kənglidiki bir birigə zit bolqan ukumlar-ning hərkəndək bir təripi ez aldioqa məwjut bolup turalamadu? Həyatlıq bolmisa, əlüm bolmayıdu; əlüm bolmisa, həyatlığın bolmayıdu. Yukuri bolmisa, tə-

wən bolmaydu; tewən bolmisa, yukturimu bolmaydu. Balayi-apət bolmisa, bəht-saadət bolmaydu; bəht-saadət bolmisa, balayi-apətmə bolmaydu. Ongux-lukluk bolmisa, kiyinqilik bolmaydu; kiyinqilik bolmisa, onguxluklukmu bolmaydu. Pomixxik bolmisa, ijarigə aloquqi dihan bolmaydu; ijarigə aloquqi dihan bolmisa, pomixxikmu bolmaydu. Burzuaziyə bolmisa, puroletariyat bolmaydu; puroletariyat bolmisa, burzuaziyimu bolmaydu. Jahan'girlikning milli zulmi bolmisa, mustəmlilikə wə yerim mustəmliliklər bolmaydu; mustəmlilikə wə yerim mustəmliliklər bolmisa, jahan'girlikning milli zulmimu bolmaydu. Həmmə karimu-karxi tərkiplər ənə xundak bolidu, muəyyən xarait səwiwidin, bir tərəptin, bir birigə karimu-karxi bolup turidu, ikkinqi tərəptin, bir biri bilən baqlinxilik bolidu, bir birigə etüxidu, bir birigə singixidu, bir birigə bekiniidu, bundak hərəkət ohxaxlik dəp atılıdu. Bir birigə zit həmmə tərəpler muəyyən xarait səwiwidin ohxaxmaslıkkə igə, xuning üqün ziddiyət diyilidu. Lekin yənə ohxaxlikka igə, xuning üqün bir birigə baqlinxilik bolidu. Lenin, biənzhengfa "karimu-karxiliklarning қандак kılıp ohxax bolalaydiqanlıqı"ni tətkik kildi, diginidə, muxundak əhwalni kəzdi tutidu. Қandak kılıp ohxax bolalaydu? Qünki məwjut bolup turux üqün bir birini xərt kildi. Bu – ohxaxlikning birinqi mənisi.

Əmma, ziddiyətning hər ikki təripi məwjut bolup

turux üçün bir birini xərt kildi, ikki tərəpning otturisida ohxaxlıq bolidu, xunga bir pütünlükte bille turalaydu, disəkla kupayə kilamdu? Kupayə kilmaydu. Ziddiyətning hər ikki təripining bir birini təkəzza kilip turuxi bilən ix ayaklaşmaydu; yənimü məhimi xuki, bir birigə zit bolqan xəy'ilər yənə bir birigə aylinidu. Bu, xəy'ilərning iqidiki bir birigə zit bolqan hər ikki tərəp müəyyən xarait səwiwidin əzining eks təripigə aylinip ketidu, əzining karımu-karxi təripi turoqan orunoqa etidu, digən sez. Bu—ziddiyətning ohxaxlıqining ikkinqi mənisi.

Nimə üçün bu yərdimu ohxaxlıq bolidu? Karanglar, həkümranlıq kiliñeqi puroletariyat inkilap arkılıq həkümranlıq kılıñeqiça aylinidu, əslidə həkümranlıq kılıñeqi burzuaziyə bolsa həkümranlıq kiliñeqiça aylinidu, əzlirinin karxi təripi igiləp kəlgən orunoqa etüxidu. Sovet ittipakında xundak boldi, pütün dunyadimu xundak bolqusi. Ularning otturisida müəyyən xaraiittiki baqlinx wə ohxaxlıq bolmisa, bundak əzgirixlərning yüzberixi qandak kılıp mümkün bolatti?

Zhongguoning yekinki zaman tarihining müəyyən baskuqida məlum ijabi rol oyniąnan guomindang əzige has sinipiy təbiiti wə jahən'girlarning azduruxi (Bular—xərtlər) səwiwidin 1927-yildin keyin əksil'inklawiy partiyigə aylanoqan idi, keyin yənə Zhongguo bilən Yaponiye otturisidiki ziddiyətning etkürlixixi wə gongchəndangning birliksəp siyasiti

(Bular—xərtlər) səwiwidin Yapon baskunqılırioqa karxi turuxka məjburi makul boldi. Bir birigə zit nərsilərning birining ikkinqisigə əzgirixidə ularning otturisida muəyyən ohxaxlıq bolidu.

Biz yürgüzgən yər inkilawi ənə xundak jəryan boldi wə xundak bolqusi, yərgə igə bolqan pomix-xiklar sinipi yərdin məhrum bolqan sinipka aylnidu, yərdin məhrum bolqan dihanlar bolsa yərgə igə bolqan uxxak hususi mülükdarlar oqa aylinidu. Barlik bilən yokluk, igə bolux bilən məhrum bolux otturisida, muəyyən xarait səwiwidin əzara baqlı-nix bolidu, ohxaxlıq bolidu. Sotsiyalizim xaraitida dihanlar hususi mülükqılıgi yənə sotsiyalistik yeza igiligidiki omum mülükqılıkkə aylinidu, Sovet ittipakida xundak boldi, pütün dunyadimu xundak bolqusi. Hususi mülükqılık bilən omum mülükqılık otturisida birinqisi ikkinqisigə etidioqan bir kewrük bolidu, bu pəlsəpidə ohxaxlıq yaki bir birigə ayl-nix, bir birigə singixix dəp atlidu.

Puroletariyat diktaturisini yaki həlk diktaturisini mustəhkəmləx dəl ənə xundak diktaturini əməldin qaldurup, hərkəndək dələt tüzümi yokitiloqan tehimu yukuri basquqka yetip berixning xərtlirini təyyarlaxtur. Gongchəndangni kurux wə rawajlan-durux dəl gongchəndangni wə həmmə partiyiqilik tüzümlərini yokitixning xərtlirini təyyarlaxtur. Gong-chəndang rəhbərligidiki inkilawiy armiyini kurux wə inkilawiy urux elip berix dəl uruxni mənggü

yokitixning xərtlirini təyyarlaqtur. Bir birini qətkə կakidiqan bu nuroqun nərsilər əyni zamanda bir birigə baqlanoqan nərsilərdür.

Həmmigə məlumki, urux bilən teqlik bir birigə aylinidu. Urux teqlikkə aylinidu, məsilən, birinqi dunya uruxi uruxtin keyinkisi teqlikkə aylandı, Zhongguodiki iqliki uruxmu hazır tohtap, məmlikət iqidə teqlik wujutka kəldi. Teqlik uruxka aylinidu, məsilən, 1927-yili guomindang-gongchəndang həmkarlıqı uruxka aylandı, hazırkı dunya teqliqi wəziyetiningmu ikkinqi dunya uruxiqa aylinip ketixi mümkün. Nime üqün bundak bolidu? Qunki sinipi yəmiyəttə urux bilən teqliktin libarət bundak bir birigə zit xəy'ilər müəyyən xaraitta ohxaxlıkkə igə.

Bir birigə zit nərsilərning həmmisi əzara baqlinxılık bolup, ular müəyyən xaraitta bir pütünlükə billə turux bilənlə kalmastın, bəlki müəyyən xaraitta bir birigə aylinidu, bu — ziddiyətning ohxaxlıqining toluk mənisi. Leninning “kandak kılıp ohxax bolqanlıqı (kandak kılıp ohxax bolup kalqanlıqı),— ularning kandak xaraitta bir birigə aylinip, ohxax bolqanlıqı” digini ənə xu mənidə.

“Nimə üqün adəmning mengisi bu karimu-karxiliklarnı əlük, kətip kalqan nərsə dəp karimastın, bəlki janlık, xərtlik, əzgiridioqan, bir birigə aylinidioqan nərsə dəp karixi kerək” bolidu? Qunki keguən xəy'ilər əslidə xundak bolidu. Keguən xəyilərning bir birigə zit bolqan tərəplirinинг birligi

yaki ohxaxlioqı əslidə əlük, ketip kaloqan nərsə əməs, bəlki janlik, xərtlik, əzgiridiqan, wakitlik wə nisbi nərsə, ziddiyətlərning həmmisi muəyyən xaraitka asasən, əzlirining eks təripigə aylinip turidu. Bundak əhwal kixilərning idiyisidə eks etip, Marksizm-qə weywuluk biənzhengfaning dunyakarixi bolidu. Pəkət hazırkı wakittiki wə tarıhtiki eksiyətqi həkümran siniplar həm ularoqa hizmet kılıdiqan xing'ershəngxüe karimu-karxi xəy'ilərni janlik, xərtlik, əzgiridiqan, bir birigə aylinidiqan nərsə dəp karmastın, bəlki əlük wə ketip kaloqan nərsə dəp karaydu həmdə muxundak hata karixini kədimi yətkənla jaylarda təxvik kılıp, həlk ammisini kaymukturup, əz həkümranlıqını dawamlaxturux məksidigə yətməkqi bolidu. Kommunistlarning wəzipisi eksiyətqilərni wə xing'ershəngxüelik hata idiyilərni pax kılıp, xəy'ilərdə əzəldin bar bolqan biənzhengfani təxvik kılıp, xəy'ilərdiki əzgirixni ilgiri sürüp, inkilapning məksidigə yetixtin ibarət.

Ziddiyətning muəyyən xaraiittiki ohxaxlioqı digini-mizdə, biz eytən ziddiyət riyal ziddiyətni, konkirit ziddiyətni kərsitudu, ziddiyətlərning bir birigə ayliniximu riyal wə konkirit bolidu. Əpsanilərdiki nurqun əzgirixlərni, məsilən, «Shənhəyjing»da eytilqan “Kua Funing kuyaxni koqlixi”¹², «Huəynənzi»də eytilqan “Yi palwanning tokkuz kuyaxni etip qüxürüxi”¹³, «Xiyoujì»da eytilqan Sun Wukongning 72 hil əzgirixi¹⁴ wə «Liaozhəy zhiyi»¹⁵da eytilqan

jin-tülkilərning adəmgə aylinixi toqrisidiki bir-munqə hekayilər wə baxkilarnı alsak, bu əpsanilərdə eytiloqan ziddiyətlərning əzara əzgirixi konkirit ziddiyətlər ipadılığın konkirit əzgirixlər əməs, bəlki hesapsız, murəkkəp riyal ziddiyətlərning əzara əzgirixi kixilərdə pəyda kilən sədda, kiyasiy wə zhuguən-hiyaliy əzgirixlərdur. Marks: "Əpsanilərning həmmisila kiyas bilən wə kiyas yardımı bilən təbiət küqlirini yengix, təbiət küqlirini boysundurux, təbiət küqlirini obrazlaxturuxtur; xunga, bu təbiət küqlirining əməldə boysunduruluxi bilən əpsanilərmə yokılıdu"²¹ dəydu. Bundak əpsanilərdə (qəqəklərdim) uqrayıdioqan hilmu-hil əzgirixlər toqrisidiki hekayilərdə adəmlərning təbiət küqlirini boysunduruxi wahakazalar təsəwwur kılıp qıçıloqanlıktın, ular adəmlərni kizikturalisimu, uning üstigə, əpsanilərning əng obdanlırida "mənggü sehriy küq" (Marks) bolsimu, lekin əpsanilər konkirit ziddiyətlərning muəyyən xaraitiqə asasən tütülgən əməs, xunga ular riyallikning ilmiy inkası əməs. Dimək, əpsanə yaki qəqəklərdiki ziddiyətni təxkil kilən tərəplərning ohxaxlıqı konkirit ohxaxlik əməs, pəkətla hiyalıy ohxaxlik. Marksızımqə biənzhengfala riyal əzgirixlərdiki ohxaxlikni ilmiy yosunda eks ettiridü.

Nimə üqün tuhum qüjigə aylinalayduyu, tax qüjigə aylinalmaydu? Nimə üqün urux bilən teqlik otturisida ohxaxlik boliduyu, urux bilən tax otturi-

sida ohxaxlik bolmaydu? Nimə üqün adəm pəkət adəm tuqıdu, baxka nərsə tuqmaydu? Bularning səwiwi baxka eməs, ziddiyətning ohxaxlıqı muəyyən wə zərür xaraittila bolidiqanlıqı. Muəyyən wə zərür xarait bolmisa, heqkandak ohxaxlik bolmaydu.

Nimə üqün Rosiyining 1917-yildiki fewral burzua demokratik inkilawi xu yildiki əktəbir purolətariyat sotsiyalistik inkilawi bilən toqridin-toqra baqlan-diyu, Fransiyining burzua inkilawi sotsiyalistik inkilap bilən toqridin-toqra baqlanmay, 1871-yildiki Pariz gongshesi ahir məq'lup boldi? Nimə üqün Mongoqliyə wə Ottura Asyaning kəqmənqılık tütümi toqridin-toqra sotsiyalizim bilən baqlandi? Nimə üqün Zhongguo inkilawi yəne qərp əllirining kona tarixiy yolidin mangmastın, burzuaziyə dik-taturisi dəwrini bexidin kəqürməstin, kapitalistik istikbaldın saklinip, sotsiyalizim bilən toqridin-toqra baqlinixi mümkün? Bularning səwiwi baxka nərsə eməs, xu qaoqdiki konkirit xarait. Muəyyən wə zərür xarait hazırlansa, xey'ilərning tərəkkiyat jəryanında muəyyən ziddiyət pəyda bolidu, uning üstigə, bundak ziddiyət yaki bu ziddiyətlər bir birini təkezza kılıdu, yəne bir birigə aylinidu, undak bolmioqanda, bularning həmmisi mümkün bolmas idi.

Ohxaxlik məsilisi ənə xundak. Undak bolsa, kürəx digən nimə? Ohxaxlik bilən kürəx otturisidiki munasiwet kandak bolidu?

Lenin: "Karimu-karxilikning birligi (birdekligi,

ohxaxlioqı, muwazinətligi) xərtlik, bir dəmlik, wakıtlıq, nisbi bolidu. Bir birini qətkə kakidioqan karimu-karxılıklarning kürixi bolsa mutlək bolidu, huddi tərəkkiyat wə hərkət mutlək bolqandək”²² dəydu.

Leninning bu sezliridin kandak mənə qikidu?

Həmmə jəryanlarning bax-ahiri bolidu, həmmə jəryanlar əzlinining karimu-karxi təripigə aylinidu. Həmmə jəryanlarning daimiliqı nisbi bolidu, əmma bir jəryanning ikkinqi bir jəryanoqa aylinixidin ibarət əzgirixqanlıqı bolsa mutlək bolidu.

Hərkəndak xəy'ining hərkətidə ikki hil halət-nisbi jimjitlik haliti wə roxən əzgirix haliti bolidu. Bu ikki hil haləttiki hərkətni xəy'ining iqidiki bir birigə zit ikki amilning əzara kürixi kəltürüp qikiridu. Xəy'ining hərkəti birinqi haləttə bolqanda, xəy'ide pəkət san əzgirixila bolidu, süpət əzgirixi bolmayıdu, xunga u jimjit turoqandək kərünidu. Xəy'ining hərkəti ikkinqi haləttə bolqanda, xəy'i birinqi haləttiki san əzgirixidin məlum əng yukuri nuktiqə berip yetip, birlikning parqilinixini kəltürüp qikiridu, süpət əzgirixini pəyda kildi, xunga u roxən əzgirix bolup kərünidu. Biz kündilik turmuximizdə uqritudioqan birlik, ittipaklık, birlixix, kelixix, muwazinət, tirkixix, turoqunluk, jimjitlik, daimilik, təkxilik, ketixix, əzige tartix wə baxķılarning həmmisi—xəy'ilərning san əzgirixi halitidə turoqandiki kərünüxləri. Birlikning parqilinixi yəni ittipaklık, birlixix, kelixix, muwazinət, tirkixix, turoqunluk,

jimjilik, daimilik, təkxilik, ketixix, əzige tartix wə xuningqə ohxax halətlərning buzuluxi, əks halətkə etüxi bolsa xəy'ilərning süpət əzgirixi halitidiki, bir jəryandın ikkinqi bir jəryanoqa etüxtin ibarət əzgirixliridiki kərünüxliri. Xəy'ilər haman üzlüksiz rəwixtə birinqi haləttin ikkinqi halətkə aylinip turidu, ziddiyətning kürixi bolsa hər ikki haləttə məwjut bolup turidu həm ikkinqi halət arkilik ziddiyət həl kılınidu. Xuning üçün, karimu-karxilikning birligi xərtlik, wakıtlıq, nisbi bolidu, karimu-karxilikning bir birini qətkə kekix kürixi bolsa mutlək bolidu, dəymiz.

Yukurida, bir birining əksi bolqan ikki nərsə arısında ohxaxlıq bolidu, xunga, ular bir pütünlükə billə turalaydu, xuningdək bir birigə aylinalaydu, digən iduk, bu yerdə xarait kəzdə tutulidu, yəni bir birigə zit nərsilər muəyyən xaraitta birlikkə keleşləydu, xuningdək bir birigə aylinalaydu; bundak muəyyən xarait bolmioqanda, ziddiyət bolup qıkal-maydu, billə turalmaydu, bir birigimu aylinalmaydu. Muəyyən xarait bolqandila, andin ziddiyətning ohxaxlioqı wujutka kelidu, xuning üçün, ohxaxlıq xərtlik, nisbi bolidu, dəymiz. Bu yerdə yənə, ziddiyətning kürixi jəryanning bexidin ahiriqiqə singgən bolidu wə bir jəryanni ikkinqi bir jəryanoqa aylan-duridu, ziddiyətning kürixi həmmidə mustəsnasız halda məwjut bolup turidu, diduk, xuning üçün, ziddiyətning kürixi xərtsiz, mutlək bolidu, dəymiz.

Xərtlik wə nisbi ohxaxlıq bilən xərtsiz wə mutlək kürəxning əzara birikixi həmmə xəy'ilərning ziddiyət hərkitini təkkil kılıdu.

Biz Zhongguoluklar daim: "Bir birini qətkə kakıdu, əmma bir birigə baqlanıqan"²³ dəymiz, bu, bir birini qətkə kakıdiqan nərsilər arısida ohxaxlıq bar, digənlilik. Bu söz biənzhengfaqa uyğun, xing'ershəngxüegə hilap. "Bir birini qətkə kakıdu" digən söz, bir birigə zit ikki tərəp bir birini qətkə kakıdu, yaki əzara kürəx kılıdu, digən bolidu. "Bir birigə baqlanıqan" digən söz, bir birigə zit ikki tərəp muəyyən xaraitta əzara baqlınıp ohxaxlıkka erixidu, digən bolidu. Kürəx ohxaxlıq iqidə məwjut bolup turidu, kürəx bolmioqan bolsa, ohxaxlıq bolmioqan bolatti.

Ohxaxlıq iqidə kürəx bolidu, alahidilik iqidə omumilik bolidu, haslik iqidə ortaklık bolidu. Lenining sezi bilən eytkanda: "Nisbilik iqidə mutləklilik bolidu"²⁴.

6. Dükəngning Ziddiyətlər Iqidə Tutkan Orni

Ziddiyətlər kürixi məsilisidə, dükəng nime, digən məsili mu bar. Biz: dükəng ziddiyətlər kürinxining həmmə xəkli əməs, bəlki ziddiyətlər kürinxining bir hil xəkli, dəp jawap berimiz.

İnsaniyət tarihida sinipiy dükəng məwjut bolup

kəlməktə, bu – ziddiyətlər kürixinin bir hil alahidə ipadisi. Ekispilatatsiyə kıləquqi sinip bilən ekispilatatsiyə kılıncıqı sinip otturisidiki ziddiyətni alsak, məyli kulluk jəmiyəttə bolsun, məyli feodallik jəmiyəttə bolsun, məyli kapitalistik jəmiyəttə bolsun, bir birigə zit bolğan ikki sinip bir jəmiyəttə uzak muddət billə yaxaydu, ular əzara kürəx kildi, lekin ikki sinip otturisidiki ziddiyət rawajlinip muəyyən baskuqka yətkən qaoqda, uning hər ikki təripi andin sirtki düykang xəklini alidu, ziddiyət rawajlinip inkilapka aylinidu. Sinipyj jəmiyəttə teqlikning uruxka ayliniximu xundak bolidu.

Bombining partlimay turoqan wakti – uningdiki bir birigə zit nərsilərning muəyyən xarait səwiwidin bir pütünlükətə billə turoqan wakti. Yengi xarait (ot elix) wujutka kəlgəndə, andin partlax yüzberidu. Təbiət dunyasidiki ahir berip sirtki tokunux xəkli bilən kona ziddiyətlər həl bolup, yengi xəy'ilər pəyda bolidioqan həmmə hadisilərdimu ənə xuningqə ohxap ketidioqan əhwal bar.

Bundak əhwalni bilix intayın zərür. Bu bizgə xuni qüxəndüriduki, sinipyj jəmiyəttə inkilap wə inkilawiy uruxlarning boluxi mukərrər, bularsız jəmiyət tərəkkiyatidiki səkrəxlərni ixka axuroqili bolmaydu, əksiyətqi həkümran siniplarni aqdurup taxlıqili, həlkni hakimiyətkə igə kılqılı bolmaydu. Kommunistlar əksiyətqılərning, ijtimali inkilap zərür əməs wə uning boluxi mümkün əməs, digən'gə

ohxax aldamqılık təxwikatlırını pax kilixi, Marksizm-Leninizimning ijtimai inkilap nəziriyisidə qing turup, həlkə ijtimalı inkilap pütünləy zərür bolupla kalmay, bəlki uning boluxi pütünləy mümkün ikənligini, pütün insaniyət tarixi wə Sovet ittipakining qəlibisi bu ilmiy həkikətni ispatlap bərgənligini qüxəndürüxi kerək.

Lekin biz türlük ziddiyətlər kürrixidə bolidiqan əhwalni konkirit tətkik kilişimiz lazı, yüksəridə kəltürülgən gongshiları xəy'ilərning həmmisigila namuwapık halda tangmaslıqımız kerək. Ziddiyət wə kürəx omumi, mutlək bolidu, əmma ziddiyətlərni həl kilişning usulliri yəni kürəxning xəkilləri bolsa ziddiyətlərning haraktiri ohxax bolmioqanlıqı səwəplik bir birdin pərklik bolidu. Bəzi ziddiyətlər axkara düykanglıkkə igə, bəzi ziddiyətlər bolsa undak əməs. Xəy'ilərning konkirit tərəkkiyatiqa asasən, əslidə düykangsız bolqan bəzi ziddiyətlər rawajlinip düykanglık ziddiyətkə aylinidu; xuningdək əslidə düykanglık bolqan bəzi ziddiyətlər rawajlinip düykangsız ziddiyətkə aylinidu.

Gongchəndang iqidiki tooqra idiyilər bilən hata idiyilər otturisidiki ziddiyətlərgə kəlsək, yüksəridə eytkinimizdək, siniplar məwjuṭ wakitta bular sinipi yəzdiyi ziddiyətlərning partiyə iqidiki inkası. Bundak ziddiyətlərning dəsləpki qaoqlarda yaki ayrım məsililərdə dərhalla düykanglık bolup ipadilinixi natayın. Lekin sinipi kürəxlərning tərəkkiyatiqa

əgixip, bundak ziddiyətlər rawajlinip düykanglıq ziddiyətlərgə aylinip keliximu mümkün. Sovet ittipakı gongchəndangining tarifi bizgə xuni kərsitip bərdiki, Lenin. Stalinarning toqra idiyisi bilən Trotski. Buharin katarlıklarning hata idiyisi otturisidiki ziddiyət dəsləpki qaoqlarda düykanglıq xəkildə ipadilənmigən idi, əmma keyin rawajlinip düykanglıq ziddiyətkə aylinip kətti. Bundak əhwal Zhongguo gongchəndangining tarihidimu bolup etti. Bizning partiyimizdiki nuroqun yoldaxlarning toqra idiyisi bilən Chen Duxiu, Zhang Guotao katarlıklarning hata idiyisi otturisidiki ziddiyətmə dəsləpki qaoqlarda düykanglıq xəkildə ipadilənmigən idi, əmma keyin rawajlinip düykanglıq ziddiyətkə aylinip kətti. Həzirki wakitta partiyimiz iqidiki toqra idiyə bilən hata idiyə otturisidiki ziddiyət düykanglıq xəkildə ipadilən'gini yok, əgər hatalaxkan yoldaxlar əz hatalıklırını tüzitiwalalisa, u qaolda bu ziddiyət düykanglıq nərsigə rawajlinip kətməydu. Xunga, partiyə, bir tərəptin, hata idiyilərgə karxi jiddi kürəx elip berixi lazim bolsa, yənə bir tərəptin, hatalaxkan yoldaxlar oza ezlügidin oyqinix pursitini toluk beriximu lazim. Bundak əhwalda qekidin axkan kürəx, roxənki, namuwapik. Lekin hatalaxkanlar əz hatalıklırında qing turuvalidikən wə uni qongaytiweridikən, bundak ziddiyətning rawajlinip düykanglıq nərsigə aylinip ketix mümkünqılığımı məwjud.

Xəhər bilən yeza otturisidiki iqtisadiy ziddiyətlər kapitalistik jəmiyətə (Uningda burzuaziyə həkümranlıqidiki xəhərlər yezilarnı rəhimsiz rəwixtə bulaydu), Zhongguoning guomindang həkümranlıqidiki rayonlırıda (U yərlərdə qət'əl jahan'gırları wə Zhongguoning qong məybən burzuaziyisi həkümranlıqidiki xəhərlər yezilarnı wəhxilərqə bulaydu) intayın düykanglıq ziddiyətlər. Əmma sotsiyalistik məmlikətə wə bizning inkilawiy genjüdilirimizdə bundak düykanglıq ziddiyətlər düykangsız ziddiyətlərgə aylinidu, kommunizim jəmiyitigə baroqanda bolsa, bundak ziddiyətlər yokılıdu.

Lenin: "Düykang bilən ziddiyət pütünləy baxkabaxkıdır. Sotsiyalizimda düykang yokılıdu, ziddiyət saklinip əkalidu"²⁵ dəydu. Dimək, düykang ziddiyətlər kürixinin həmmə xəkli əməs, pəkət bir hillə xəkli, xuning üqün bu gongshini həmmila yerdə kəlsə-kəlməs kolliniwərgili bolmayıdu.

7. Hulasə

Əmdi birnəqqə eqiz səz bilən hulasə qikiriximiz mümkün. Xəy'ilərning ziddiyət kanuni yəni karımu-karxilik birlik kanuni—təbiət wə jəmiyətning tüp kanuni, xunga təpəkkurningmu tüp kanuni. U-xing'ershəngxięeqə dunyakaraxning əksi. U insaniyətning bilix tərihidə qong inkilap hesaplinidu. Biənzhenglik weywulunning karixiqə, ziddiyətlər

həmmə keguən xəy'i wə zhuguən təpəkkur jəryanlırida məwjut bolup turidu, ziddiyətlər pütün jəryanlarning bexidin ahiriqiqə singgən bolidu, bu — ziddiyətlərning omumilioqi wə mutləkliqi. Bir birigə zit xəy'ilər wə uningdiki tərəplərning hər biri ezigə has hususiyətlərgə igə, bu — ziddiyətlərning alahidiliyi wə nisbiligi. Bir birigə zit xəy'ilər muəyyən xərtlər astida ohxaxlıkkə igə, xuning üçün ular bir pütünlükte billə turalaydu, xuningdək yənə bir birining eks təripigə aylinalaydu, bumu ziddiyətlərning alahidiliyi wə nisbiligi. Lekin ziddiyətlərning kürixi üzlüksiz bolidu, məyli ular billə turqan wakitta bolsun, yaki ular bir birigə aylinx waktida bolsun, kürəx məwjut bolup turiweridu, hususən ular bir birigə aylinx waktida kürəx tehimu roxən bolup kəründü, bumu ziddiyətlərning omumilioqi wə mutləkliqi. Biz ziddiyətlərning alahidiliginə wə nisbiliginə tətkik kiloqan qəqimizda, asasiy ziddiyət bilən asasiy bolmioqan ziddiyətni, ziddiyətning asasiy təripi bilən asasiy bolmioqan təripini pərk etixkə dikkət kiliximiz lazımlı; biz ziddiyətlərning omumilioqını wə kürixini tətkik kiloqan qəqimizda, ziddiyətlərning ohxax bolmioqan kürəx xəkillirini pərk etixkə dikkət kiliximiz lazımlı; undak kilmisək hataliximiz. Əgər biz tətkikat nətijisidə yukurida eytiloqan bu mohim nuktilarnı həkiki rəwixtə qüxiniwalsak, Marksizm-Leninizim-nin tüp pirinsiplirioqa hilap bolqan wə bizning

inkilawiy ixlirimiz üçün paydisiz bolqan jiaotiao-zhuyilik idiyilerni bitqit kılalaymız; xuningdək təjribilik yoldaxlarnı əz təjribilirini tərtipkə selip, uni pirinsip dərijisigə kətiridiqan wə təjribiqilik hatalioqını tekrarlaxtin saklinidiqan kılalaymız. Ziddiyət ənunini tətkik kilixtin hasil kılqan kiskiqə hulasımız ənə xular.

Izahlar

① Lenin. «Pəlsəpə hatirları»: «Gegelning «Pəlsəpə tarixi» digən kitawining 1-tomidiki (Ilyə ekimi pəlsəpisi) digən belümdin üzündilər»din elinəqan.

② Lenin. «Biənzhengfa toqrisidiki məsiliyə dair»qa karalsun: “Birlikning ikkiga belünüxi wə bizning uning zit kisimlirini biliximiz biənzhengfaning mahiyiti.” Yənə Lenin. «Gegelning «Logika ilmi» digən kitawidin üzündilər»gə karalsun: “Biənzhengfani, kiskiqə, karimu-karxiliklarning birligi toqrisidiki təlimat dəp bəlgilex mümkün. Buning bilən biənzhengfaning hexini tutuwelinidu, emmə bu qüxəndürüxni wə kəng bayan kilixnı tələp kildidu.”

③ Lenin. «Biənzhengfa toqrisidiki məsiliyə dair»din elinəqan.

④ Kongzi ekimining Hən dəwridə etkən məxhur wəkili Dong Zhongshu (miladidin 179–104 yillar burun) padixa Hən Wudiqa: “Daoning bax mənbəsi təngri, təngri ezcərməydu, daomu ezcərməydu” dəp eytən. “Dao” sezi Zhongguoning kədimki dəwridiki pəyləsopluların təripidin kəng türdə kolliniloqan bolup, menisi “yol” yaki “kaidə” digən bolidu, uni “kanun” yaki “kanuniyət” dəp izahlaxmu mümkün.

⑤ En’gels. «Dyuringgə karxi» 1-kısim 12-belüm «Biənzhengfa. San wə süpət»kə karalsun.

⑥ Lenin. «Biənzhengfa toqrisidiki məsiliyə dair»qa karalsun.

⑦ En’gels. «Dyuringgə karxi» 1-kısim 12-belüm «Biənzheng-

fa. San wə sūpət¹⁰tin elinqan.

- ⑧ Lenin. «Biānzhengfa toqrисидик мəсilige dair»din elinqan.
- ⑨ Lenin. «Biānzhengfa toqrисидик мəсilige dair»din elinqan.
- ⑩ «Lenin əsərliri»ning 25-tomidiki «Kommunizm» digən əsərgə қaralsun. «Zhongguo inkilawiy uruxining zhənlüe məsilisi» ning ⑩ izahıqa қaralsun.
- ⑪ «Sunzi» 3- tom «Hujumqa təyyarlinix» kismiqa қaralsun.
- ⑫ Wey Zheng (miladi 580–643-yilliri)—Tang dəwrining dəlepki qaoqlırıda etkən siyasi ərbap wə tarihqi. Bu əsərdə kəltürlülgən nəkıl toqrısida «Zizhi tongjian»ning 192-tomiqa қaralsun.
- ⑬ «Shuyuhuzhuən»—ximaliy Song sulalisining ahirkı yillırıda bolup etkən bir ketimlik dihanlar uruxi təswirlən¹¹gen roman. Song Jiang bu romanning bax kəhrimani. Zhujiazhuang—dihanlar uruxining genjüdisi bolğan Liangshənbo digən jayığa yekin bir yeza, bu yeziığa Zhu Chaofeng digən bir qong zomigər pomixxik həkümran bolğan.
- ⑭ Lenin. «Yənə ixqilar uyuxmiliri toqrısida, həzirki peyt toqrısida həmdə Trotski wə Buharinning hatalıkları toqrısida»din elinqan.
- ⑮ Lenin. «Nimə kılıx kerək?» 1- bap 4- bəlümge қaralsun.
- ⑯ Lenin. «Gegelning *(Logika ilmi)* digən kitawidin üzündilər»din elinqan.
- ⑰ «Shənhəyjing»—Zhongguoning Zhən'guo dəwridə (miladidin 403–221 yollar burun) yeziloğan əsər. Kua Fu—«Shənhəyjing»da bayan kılınoğan əwliya. Bu kitapta rawayət kiliñixiqə, “Kua Fu kuyaxning arkisidin qoqlaptu. Kuyax patidiqan yərgə kəlgəndə, ussap ketip Huanghe həm Weyhe dəryaliridin su içıptu, lekin bu ikki dəryanıng süyigə қanmaptu, qong bir keldin su iqxı үqün ximalıq қarap mengiptu. Əmma kəzligən jayıqə yetəlməy, yerim yolda ussuzluktin olüp қaptu. Uningdin қalqan hasa xaptullukka aylinip ketiptu.” (*Həywəy beyjing*)
- ⑱ Yi—Zhongguoning kədimki rawayətliridiki bir palwan, «Kuyaxni etix»—uning okya etixtiki mahirliqini təswirləydiqan məxhur hekayə. Hən dəwridə etkən Liu Ən (miladidin 2 əsir burun yaxıqan bir aksəngək) yazğıan «Huəynənzi» digən kitapta

mundak rawayət kılınidu: "Yao zamanisidə bir wakittila 10 kuyax billə qikip, həmmə ziraətlərni kəydürüp, həmmə giyalarnı kuru-tup taxlaptu, həlkə yəp iqidiqan heqnərsə ələməti. Adəm yeydiqan yirtkəq hayvanlar, uzun qixlik yəlmawuzlar, yanqın və qong su apətlirini tuqduridiqan bədəhəywət məhluklar, əymakanları harap kılıdiqan boran-qapkan kuxliri, bədəhəywət wəhxi kawanlar, nahayiti zəhərlik ilanlar həlkə balayı-apət yaqduruptu. Yao padixa Yi palwanoqa asmandiki 10 kuyaxni etip qüxürüxnı və yerdiki bədəhəywət məhluklarnı yokitixni buyruptu. Həmmə həlk hoxal boluxuptu." Xərkiy Hən dəwridə etkən Wang Yi (miladi 2-əsirdə etkən yazuqı) Qū Yüenning xeirliridin «Tiənwen»qa bərgən izahida mundak dəp yazdı: "Huəynənzidə eytilixiqə, Yao zamanisidə bir wakittila 10 kuyax billə qikip, həmmə giyalarnı kuruq-kahxal kılıp taxlaptu. Yao padixa Yi palwanoqa 10 kuyaxni etip qüxürüxnı buyruptu, u tokkuzını etip qüxürüptu biri kaptu."

⑩ «Xiyouji» miladi 16-əsirdə yezilqan Zhongguoning əpsəniwi romani. Sun Wukong bu romanning bax kəhrimani, u hissətlik maymun bolup, 72 hil əzgirix hünirini bilidikən, həlqiniqə uqar ənatlaroqa, hayvanlaroqa, kurut-kongozularoqa, belikka, ot-qəp. dəl-dərəhlərgə, sayman-jabduklaroqa yaki adəmzatka əzgirələydi.

⑪ «Liaozhey zhiyi» Qing sulalisi dəwridə (miladi 17-əsirdə) etkən Pu Songling təripidin həlk arisidiki rawayətlərni toplax asasında yezip qikilqan hekayilər toplimi, bu toplam 431 kişka hekayidin ibarət bolup, uning kəp kismida əwliya-maxayihlar, jin-tulkilar toqrisida sezlinidu.

⑫ Marks. «Siyasi iqtisat pipənigə mukəddimədin elinənən.

⑬ Lenin. «Biənzhengfa toqrisidiki məsiləgə dairədin elinənən.

⑭ Bu sez dəsləp Bən Gu (miladi 1-əsirdə etkən məxhur Zhongguo tarixçisi) yazuqan «Qiənhənshu» digən kitapning 30-tomlu «Yiwenzhi»da uqrayıdu, keyin heli tarkaloqan. Bən Guning sezi təwəndikiqə: "Alımlar 10 ekiməqə belənidu, ularning tokkuzi etiwaroqa sazawər. Bularning həmmisi hanlık tərtipleri suslixip, yerlik hakimlər eż küqlirigə yelenip həküm sürüwatkan waktida

əwj alqan, bu qaoqdiki һakim-bəglərning arzu-həwəsliri bir biri-din pərklik bolqan. Xunga tokkuz ekim billə məydanqa qikip, billə ətkən, һakim-bəglərning kənglige yekix üçün, hərkəyisi ez təlimatlarını alqa sürgən, hərkəyisi ez təlimatlarını mahtax-kan, hərkəyisi bəgliklərgə berip, ez təlimatlarını tərqip kili-x-kan. Bu təlimatlar bir biridin pərklik bolsimu, lekin ot bilən suqə ohxax bir birini qətkə қakkan wə yənə bir birini alqa sürgən. Mehriwanlık bilən insaplik, hərmət bilən inaklıq—bular bir birini qətkə қakıdu, əmma bir birigə baqlanqan."

㉙ Lenin. «Biənzhengfa toqrisidiki məsilihə dair»qa karalsun.

㉚ Lenin. «Buharinning «Otкунqi dəwr iktisadi» digən kitawi toqrisida pinglun»din elinqan.

本书根据人民出版社1969年4月第一版北京第十次印刷版本出版。译文是根据我社1968年第二版北京第三次印刷出版的维吾尔文版转写成维吾尔文新文字排印的，排印时对译文作了校订。

Bu kitap Halk nəxriyati təripidin nəxr kilinoqan 1969-yil 4-ay 1-nəxri Beyjing 10-basmisioqa asasən nəxr kilindi. Tərjemisi nəxriyatımız təripidin nəxr kilinoqan 1968-yil Uyoqrqə 2-nəxri Beyjing 3-basmisidin yengi yezikka ezsərtip elindi, ezsərtip elix waktida tərjemisiga tüzütx kirgüzüldi.

MAO ZEDONG TALLANMA ƏSƏRLIRI

1- tom

**Millətlər nəxriyati təripidin tərjimə wə
nəxr kılındı**

Xinhua kitaphanisi təripidin tarkitilidü

**1971-yil 5-ayda 1- ketim nəxr kılındı
1971-yil 5-ayda Beyjingda 1- ketim besildi**

0.64 yüən

毛 泽 东 选 集

第一卷

(维吾尔文)

民族出版社翻译出版 新华书店发行
民族印刷厂印刷

1971年5月第一版

1971年5月北京第 一 次印刷

书号M1049(4)153 每册0.64元

